

**TEODOR DRAYZER**

# **CENNİ HERHARDT**

M.F.Azəmətov adlı  
Azərbaycan Müh  
Kəndnəmisi

**“ŞƏRQ-QƏRB”  
BAKİ-2006**

*Bu kitab "Teodor Drayzer. Cenni Herhardt" (Bakı, Maarif, 1988)  
naşrı əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edən:

Cəfər Bağır

813.52-dc21

AZE

**Teodor Drayzer. Cenni Herhardt.** Bakı, "Şərq-Qərb", 2006, 360 səh.

Amerikan ədəbiyyatında realizmin en görkəmli nümayəndolərindən biri, tanınmış yazıçı, içtimai xadim Teodor Drayzerin "Cenni Herhardt" romanında pulun, kapitalın, var-dövletin cövlən etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat terzi, inhisarçı kapitalizm təqnid edilir. Burjua cəmiyyətinin mənəvi faciesi yazıçı-nın sosial-realizm prizmasında dolğun boyalarla eks olunur.

Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası  
ile kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ile nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

**ISBN10      9952-34-031-1**  
**ISBN13 978-9952-34-031-0**

© "ŞƏRQ-QƏRB", 2006

## ÖN SÖZ

Ösərlərində ABŞ həyatının ən geniş bədii panoramasını yaratmış Teodor Drayzer (1871-1945) Amerikanın görkəmli realist ədəbidir. O, Amerika həqiqətini ağır həyat sınaqları bahasına derindən öyrənmişdir. Yoxsul ailədən çıxmış Drayzer on beş yaşıdan yaşamaq üçün pul qazanmağa məcbur olmuşdur. O işləyir və təhsil alırı, lakin maddi cəhəticən onun universitet kursunu qurtarmağına imkan vermedi. O, jurnalist oldu, uzun illər əyalet, sonra isə Nyu-York qəzətlərində işlədi.

Drayzerin gəncliyi, mühüm ictimai təbəddülət illərinə – sənaye kapitalizminin imperializmə keçməsi dövrüne təsadüf etmişdir. Bu zaman ABŞ-in sənaye mərkəzleri coşqun sürətlə böyüür, iri monopoliyalar inkişaf edir, fəhlə hərəkatı yüksəldirdi. Drayzer qəzet reportoru kimi siyasi konqreslərdə, milyonerlərin saraylarında, müəssisələrin kontorlarında, yoxsulların sığndığı xarabalıqlarda olurdu. O, xalqı soyan maliyyə və sənaye korporasiyalarının firıldاقlarını, demokrat və respublika partiyalarının hakimiyyət uğrunda mübarizə edən, bu hakimiyyətdən öz tamahkar məqsədləri üçün istifadə etməyə can atan siyasetbazların hiylələrini, polis idarəsinin caniler aləmi ilə six əlaqəsini yaxşı bilirdi.

Drayzer "Özüm haqqında" (1922) avtobiografik kitabında jurnalist işi prosesində ABŞ ictimai həyatının təzadılarını getdikcə daha artıq dərk etdiyini müfəssəl nağıl etmişdir. Nyu-Yorkda "nəhəng şəhərə qaba, sert, mexaniki görkəm verən zənginlik və diləncilik arasındakı kontrast" onu həyətə gətirmişdi. Heyatın mənfi cəhətləri Drayzerin qarşısında ne qədər çox açılırdısa, mətbuat və ədəbiyyatın bunları səyle gizlədib susması onu bir o qədər artıq qəzəbləndirirdi. Doğrudur, XX əsrin əvvəlində "çirkəbədə eşələnən" adı almış bir sira yazıçılar Amerika kapitalistlerinin varlanması və istismar metodlarını ifşa etməyə başladılar, lakin iri inhisarlar onların nəşriyyat və qəzətlərə yolunu tezliklə bağladı. Gənc Drayzer da bu ədəbiyyat hərəkatına mənsub idi, başqa tərəqqipərvər jurnalistlər kimi, o da inanmalı oldu ki, burjua hakimiyyəti şəraitində "mətbuat azadlığı" sözü xalis aldatmadır.

Yazıçı olmaq xəyalı ilə Drayzer o vaxtın jurnallarında çap olunan ədəbi əsərlərle tamış olur. "Menim şəxşən müşahidə etdiklərimlə burada gördüklərim arasında uyğunsuzluğunu gördükdə mən təəccübəndim, təsvirlərde gözəllik, əmin-amanlıq, asayıq, cazibədarlıq hökm sürdü, qabaklıq, həssashiğın, amansızlığın və dəhşətin, demək olar ki, əlameti de yox idi. Nece olmuşdu ki, hamısı bir nəfərinədək, elbette, dahi olan bu müəlliflər həyatı belə xoşbəxtcəsinə al-

rəngdə görürdülər?.. Menim bütün oxuduqlarımın öz etrafında müşahidə etdiyim gərgin həyatla, demək olar ki, heç bir əlaqəsi yox idi... Mən oxuyur, oxuyurdum və getdikcə daha artıq inanırdım ki, belə povestləri mən yaza bilmərem, nə qeder çalışırdımsa buna oxşayan bir şey ağlıma gətirə bilmirdim. Mən elə şeylər görmüşdüm ki, onlara bu ədəbiyyatda yer yox idi. Bu yazıçılar mənə, bir hissəsi olduğum dünya üzerinde, çox yüksəkdə durmuş kimi görünürdülər".

Drayzer bununla barışa bilmir ve barışmaq istəmirdi, özünü ədəbiyyata həsr etməyi qərara alaraq, həyatı olduğu kimi təsvir etməyi bir məqsəd olaraq qarşısına qoymuşdur. Bu işdə o, tek deyildi. – XIX əsrin axırında imperialist irticəsi eleyhinə geniş ümumi demokratik protest şəraitində ABŞ-da yeni ədəbiyyat inkişaf etməyə başladı. Xamlın Harlend, Stivan Kreyn, Frank Norris və bir sıra başqa yazıçılar Amerika həyatının müxtəlif cəhətlərini doğru təsvir eden əsərlərle çıxış etdilər. Burjua tənqidin onların əsərlərini düşməncəsinə qarşılaşdı, nəşriyyat onları boykot edirdi. Lakin bütün maneqiliklərə baxmayaraq, bu kitablar yene de oxuculara yol tapıldı.

1900-cü ildə Drayzer ilk romanı "Kerri bacı"ni yazdı. Bu roman "Dalbey" nəşriyyatı tərəfindən qəbul edilmiş və çap olunmuşdu. Lakin kitabın çıxmasına az qalmış romanın "Ədəbsizliyi" naşırı hiddətləndirdi və o bütün tirajı saxladı. Drayzer nəşriyyatla bağlılığı müqaviləyə əsasən kitabın satışı buraxılmasını tələb etdikdə fırmanın sahibi müxtəlif qəzətlərdə romanı pisləyən rəylər sifariş etdi və onların əsasında öz təehhüdlərinin yerine yetirilməsindən boyun qaçırdı. Roman ilk dəfə İngilterədə çap olundu və yazılışından yalnız yeddi il sonra Amerika oxucuları onu oxuya bildilər.

Drayzerin ədəbi fealiyyətinin başlangıcı ilə əlaqədar olan bu epizod ABŞ-da realist ədəbiyyatın inkişaf etdiyi şəraitini xarakterize edir. Amerika burjuaziyası ölkədə həyat şəraitini düzgün təsvir edən kitabların meydana gəlməsinə hər cür maneqilik göstərirdi. Hakim sinif Amerika həyat tərzinin müstəsnalığı haqqında əfsanə yaratmışdı, – guya bu, Avropaya xas olan təzadlardan və qüsurlardan azad bir həyat tərzidir. Bu təbliğata öz əsərlərində Amerika kapitalizminin idealizə edən burjua ədibləri yardım göstərirdilər. Drayzer Amerika həyatının sərt həqiqətini riyakarcasına yalan uydurmaşlarla evez edən əsərlər haqqında yazdı: "Əger mən jurnalarda oxuduqlarımı yaxşı başa düşürəməsə, nikah en kiçik exlaqi sehvələ belə, heç bir zaman ləkelenməyən ince və nəzakətli bir iş imiş. Məhəbbət simalarda yaranır və əbedi davam edirmiş. Ruhanilar, həkimlər, vəkillər və tacirlər hamısı gözəl adamlar imiş, insanlara xas olan aldatmaqdə, çirkin hərəkətlərde və yaramaz xasiyyətlərdə onların tek-tükü müqəssir ola bilərmiş... Ədəbi və ictimai snobizmi, o zamanın başqa cəfəngiyatını, onun hed-siz boşluğunu və həyatdakı faktlara zidd olaraq öz yaxşılığına, möhkəmliyinə derin inamını xatırlayanda mən ancaq gülümseyə bilərəm".

Hakim sınıfın tiyakarcasına sert exlaqı normaları qaranlıq Amerika varlığının üzərindən pərdəni qaldıran hor bir mövzunu yazıçılara qadağan etmişdi. Yazıçı iki yoldan birini seçməli idi: ya namuslu, həqiqətpərvər yaradıcılıq və buna görə təqiblərə, boykota, acliqa dözmək, yaxud burjua cəmiyyəti ilə barışmaq və bunun sayesində reklama sos-küyü, şöhrət, pul əldə etmək.

Drayzer təslim olmurdu. Yalnız bədii əsərlər üzərində işləmek üçün onun vəsaiti yox idi, o yene burjua mətbuatında cansızçı jurnalist işini davam etdirməli oldu. Lakin Drayzer başladığı işi inadla davam etdirirdi. İlloruzunu işlədikdən sonra o, 1911-ci ildə nəşr etməyə müvəffəq olduğu ikinci romanın – "Cenni Herhardt"ı bitirdi.

Drayzerin yeni eserine burjua mətbuatının münasibəti olduqca əlamətdardır. Nyu-Yorkun "Morning telegram" qəzeti yazdı: "O (Drayzer), aşnasının hesabına yaşayan bir qadının ohvalatından daha layiqli mövzu seçə bilərdi". Eynilə bu cür riyakar exlaq müdərrisi olan tənqidçi "Nyu-York Ameriken"de bildirirdi: "Öz doğma adamlarına, hətta onları acliqdan xilas etmək üçün olsa belə, kömək etmək xatirinə qadınığını çirkəba bulayan, xeyirxahlıq hissini ləkələyən bir qadına bəraət qazandırmaq olarmı? Buna ancaq demir kimi möhkəm "yox!" sözü ilə cavab vermək lazımdır. Acliqdan daha pis bədbəxtliklər var". Lakin Drayzerin kitabının oxuculara çatmasına burjua mətbuatı daha mane ola bilmədi. Yazıçının adı şöhrət qazandı. Çok keçmədən Drayzerin yeni romanları – "Maliyyəçi" (1912) və "Titan" (1914) meydana çıxdı. Ədəbiyyatda Drayzerin mövqeyini möhkəmləndirən bu romanlarda yırtıcı – kapitalist Kaupertvudun mənəsəbə çatmaq uğrunda mübarizəsi təsvir edilir.

1915-ci ildə Drayzer burjua Amerikasında rəssamin taleyinə həst olunmuş "Dahi" romanını nəşr etdi. Yazıçı kapitalizmin həqiqətpərvər sənətə düşmənciliyini, çərçi ruhunun senətkarlara məhvədici təsirini göstərdi. Kitab artıq satışa buraxılmalı iken "Pozğunluğu aradan qaldıran Nyu-York cəmiyyəti" işe qarışdı. Drayzerin geniş şöhrət qazanmış həqiqətpərvər əsərlərindən qorxmış "Pozğunluğu aradan qaldıran cəmiyyət" öz zərbəsinə yazıçıya qarşı çevirdi. Mətbuatda Drayzer əleyhine məhkəmə prosesinə gotirib çıxardan təqibat başlandı. "Dahi" romanı ətrafında mübarizə iki ilə qədər davam etdi və nəhayət, 1917-ci ildə məhkəmə romanı pisleyen və onun yayılmasını qadağan edən bir qərar çıxartdı. Yalnız 1923-cü ildə bu əsər yenidən nəşr edilə bildi və Amerika oxucularına çatdırıldı.

Yazıçı özü birinci kitabının qadağan edilməsini xatırlayaraq çox düzgün demişdi: "On bir il bundan qabaq mən Nyu-York naşirlərindən biri tərəfindən çap edilmiş, elə onun özü tərəfindən, Allah bilsə, nə üçünso qadağan edilmiş ilk romanımı yazdım... Bütün bu on bir il ərzində mən buna təəccüb etmişəm,indi

ise bu nəticəyə gelmişəm ki, bunun səbəbi uydurulma exlaqsızlıqdan daha artıq, ümumiyətlə, Amerika həyatı haqqında açıq və düzünü yazdığını olmuşdur".

Amerika burjuaziyasını qorxudan məhz Drayzerin romanlarının tənqidində keskinliyi idi. Amerikanın sadə adamlarının hüquqsuzluğu, onların əməyinin kapitalistlər tərəfindən istismar edilməsi, dollar hökmərənlığı, hökumət aparmanın maliyyə və sənaye maqnatlarından asılılığı, mətbuatın satqınılığı – bunlar və "Amerika həyat tərzinin" bir çox başqa cəhətləri Drayzerin romanlarında öz eksini tapmışdır. Yazıçı, burjua cəmiyyətinin guya exlaq nümunəsi olduğu haqqındaki boşboğazlığı ifşa etdi, o gösterdi ki, burjuaziya tərəfindən yaradılmış bütün həyat quruluşu, onun tosir dairəsinə düşmüş insan şəxsiyyətini pozur, mənəvi cəhətdən şikət edir. Öz xoşbəxtliyini yurticılıq, aldatma və istismar üzərində quran varlıların mənəvi miskinliyini heç bir xarici bezək örtə bilməz – kapitalist Kaupertvudun taleyini təsvir edən monumental "Arzu" trilogiyasının əsas ideyası belədir. Trilogiyanın birinci və ikinci romanında – "Maliyyəçi" də və "Titan"da bu milyonerin mənəsəbə çatmaq uğrunda mübarizəsinə təsvir edən Drayzer trilogiyanı tamamlayan "Dözümlü adam" romanında (vəfatından sonra, 1947-ci ildə nəşr olunmuşdur) coşqun enerjisini qazanc işinə sərf etmiş Kaupertvudun həyatının nə qədər səmərəsiz keçdiyini göstərir. Mənəvi fəlakət, vərdövlət arxasında qaçmağa həsr olunmuş həyatın səmərəsizliyini etiraf etmək, "Sədd" romanının (bu roman da yazıçının vəfatından sonra, 1946-ci ildə nəşr olunmuşdur) mərkəzi siması olan burjuanın, Solon Barnsin da həyat yolunun axırını xarakterizə edir.

Zənginlik və yoxsulluq arasında olan tozad burjua cəmiyyətinin bir çox adamlarının qəlbində neyin bahasına olursa olsun yuxarıya qalxmaq, maddi risah əldə etmək arzusu doğurur. İnsanın səadətə can atması kimi təbii bir meyil burjua cəmiyyəti şəraitində eybacar bir şəkil alıb, şəxsi zənginleşmək uğrunda prinsipsiz xüdpəsəndəcəsinə mübarizəyə çevirilir, zənginleşmək üçün insanlar heç bir cəmiyyətdən çəkinmirlər. Yazıçının yaradıcılıq zirvesi olan "Amerika faciəsi" (1925) romanında nağıl edilən əhvalat – yoxsul gənc Klloyd Qriffftsin əhvalatı bunu təsdiq edir. Qəhrəmanın taleyi haqqında nağıl, Drayzerin qələmi ilə Amerika burjua cəmiyyətinin rüsvayıcı nöqsanlarının dərin ümumiləşdirilmiş təsvirinə çevirilmişdir.

Bu roman nəşr olunan kimi böyük şöhrət qazandı, Hollivud firmalarının biri əsərin süjeti esasında film çəkmək fikrinə düşdü. Lakin kino işbazları romanın ideya mənasını təhrif etməkdən utanmadılar. Drayzer əsərini müdafiə etmək üçün kino-firması məhkəməye verdi, ancaq iri korporasiyaların mənafeyinin keşiyində durmuş kapitalist məhkəməsi yazıçının haqlı tələbini ödəməkdən imtina etdi.

Drayzerin Sovet İttifaqında olmasının onun üçün müstesna əhəmiyyəti var idi. O, SSRİ-yə 1927-ci ildə, Böyük Oktyabr sosialist inqilabının onuncu ildönümündə qonaq sıfeti ilə gelmişdi. Yaziçi seferi haqqında öz təəssüratını "Drayzer Rusiyaya baxır" (1928) adlı oçerkər kitabında ifade etmişdir. Öz təəssüratını ümumiləşdirərək Drayzer yazdı: "Rusiya indi maddi rifahın ve sənaye inşaatinin ümumi əzəmətini gözəl təcəssüm etdirən bir ölkədir, bu mənə indiyədək gördüklerimin hamisindən maraqlı galır, çünki mən bütün həyatım uzunu heç vaxt və heç bir yerde görməmişəm ki, bütün hökumət bütün xalqın ehtiyacını ödəmək üçün zəruri olan hər şeyi istehsal etməye və lazımlı gəldiyi kimi təqsim etməyə can atıñ".

Yaziçi ömrü boyu kapitalist Amerikasında onu əzən ziddiyyətləri hələ etmək üçün yol və vasita axtarmışdır. O bu yolu Sovet İttifaqında tapdı. O yazdı: "Rusiyada gəlib çıxdığım və heç bir zaman unutmayacağım nəticələrdən biri de bundan ibarətdir ki, ictimai bədəbəxtçiliyin nə olduğunu anlamağa başladığım vaxtdan Amerikada mənim öz həyatımda meni bu qədər kədərləndirən ictimai felakətin dəhşətlərini ancaq kommunizm, həmiya göstərilən bu kollektiv əhaliq qayğısı mehv edə bilər".

O vaxtdan Drayzera aydın olur ki, bütün ictimai məsələlərin ədalətli həllini ancaq kommunizmde tapmaq olar. Kapitalist dünyasını kökündən sarsıdan 1929-cu il dünya iqtisadi böhranı Drayzerin etiqadını daha artıq təsdiqlədi, o açıq-aydın gördü ki, burjuaziya Amerika xalqına ölüm götürir. Yaziçi bu mövzuya "Facieli Amerika" (1931) publisist kitabını həsr etdi. O bu kitabda kapitalist monopoliyaları hakimiyyətinin xalq üçün necə fəlakətli olduğunu faktlar və statistik məlumatlarla inandırıcı surətdə göstərdi. Drayzer ABŞ-da "bütün xalqı təməl edən hökumət" yaratmaq tələbini irəli sürərək yazdı ki, "biznes - müteşəkkil xalqa yaraşmayan vəhşilikdir". O hesab edirdi ki, "böyük sərvətlərin xüsusi kapital əlinde temərküzləşməsinə" son qoymaq lazımdır.

İkinci cahan müharibəsi illərində Drayzer "Amerikanı xilas etməyə dəyer" (1941) kitabını yazdı, bu əsərində faşist qəsbkarları qızışdırın Amerika monopoliyalarının rolunu gösterdi. Yaziçi iki Amerikani - kapitalist Amerikasını və xalq Amerikasını qarşı-qarşıya qoyaraq ölkənin bütün demokratik qüvvələrinin geniş antiimperialist cəbhəsini yaratmaq zəruriyyətindən danışır.

1945-ci ildə Drayzer ABŞ Komunist partiyasına daxil oldu. O özü yazdığı kimi, onu bu yola gətirən xalqın menafeyi uğrunda, həqiqət və ədalət uğrunda mübarizəyə həsr etdiyi bütün həyatının mənətiqi olmuşdur.

Müasir Amerikanın həqiqi xalq yaziçisi, mübariz vətəndaşı olan Teodor Drayzerin həyat və yaradıcılıq yolu belədir.

Oxuculara təqdim edilen bu roman yaziçinin edəbi fəaliyyətinin başlangıcı dövründə yaranmışdır. Bunun üçün də təbiidir ki, oxucu, Drayzerin həyatının

son illərində gəldiyi nəticələri burada həle tapa bilmeyəcəkdir. Lakin "Cenni Herhardt" yaziçinin yaradıcılıq yolunda mühüm bir mərhəle olmuşdur.

Sənətkar - Drayzer ətrafindakı həyatı diqqətlə öyrənirdi. Onun romanları həmisi həqiqi faktlara əsaslanmışdır. Ədibin romanlarının prototipleri - Drayzerin tanıdığı, gördüyü, öyrəndiyi adamlar, həqiqətən yaşamış simalardır. Həyatın faktlarını Drayzer həqiqi sənətkar kimi işleyir, onları ümumiləşdirir və tipikləşdirir, həyatı anlamağa və onu oxucuya izah etməyə çalışır. Drayzerin bu cəhəti "Cenni Herhardt" romanında göze çarpar. Biz burada Drayzerin öz müşahidələrini ümumiləşdirməyə çalıştığı bir sıra müəllif ricatlarına rast gəlirik. Lakin məhz bu əsərdə aşkar olur ki, mütefəkkir Drayzer romanın yaradılması dövründə həyatı qanuna uyğunluqları və ictimai məsələləri bütün dərinliyi ilə dərk etməkdən hələ uzaq idi. O: "İctimai həyatı idarə edən qanunlar hələ axıradək dərk edilməmişdir və ümumiləşdirmə üçün bize əsas vermir", - deyə yazmaqla özü də bunu etiraf edir. Drayzer o illər marksizmle tanış deyildi. Onun nəzəri təfəkkür dairesi, hələ tək Spenser tipli burjua sosioloqlarının əsərləri ilə məhdudlaşırırdı. Lakin tamamilə aydındır ki, bu, Drayzeri qane etmirdi və o zaman sənətkar mütefəkkirin köməyinə gəlirdi. "Cenni Herhardt" romanını oxuyarken inanırsan ki, yaziçi Drayzer burjua sosiologiyasının təsəvvür dairesinə siğışmayan çox şeylər görür. Bu, Drayzerin öz qəhrəmanı Cenninin əhvalatını necə təsvir etməsində xüsusi bir qüvvətə aydın olur.

Amerika ədəbiyyatında "günahkar qadın" mövzusu hələ Drayzerədək öz ekşini tapmağa başlamışdı. XIX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Nataniel (1804-1864) "Al-qırmızı hərf" romanını bu mövzuya həsr etmişdi. Lakin Qotorn sevgiyə riyakarcasına sərt əxlaqi münasibət əleyhinə mübarizə edərək, bu məsələyə ancaq sərf əxlaq planında baxmışdır. Drayzer öz mövzusuna başqa cür yanaşmışdır. O, sevgi mövzusunu ləp evvəlden ictimai planda açmışdır. Drayzer üçün məsələ heç də Cenninin əxlaq cəhətdən temiz, ya natəmiz olmasına deyildir. Bu cəhəti yaziçi romanın yan xəttində, Cenni ilə onun atasının münasibətdə göstərir. Əvvəlcə öz qızını pisleyən sərt və tələbkar Herhardt axırda başa düşür ki, Cenninin doqmatik əxlaq nöqtəyi-nəzəri ilə mühakimə etmək olmaz. Ölüm yatağında qoca Herhardt qızına müraciət edərək deyir: "Sən yaxşı qadınsan". Bu sözlərdə həqiqi insan əxlaqının riyakar - dini əxlaq üzərində qələbəsi ifadə olunmuşdur. Lakin bu, təkrar edirik, Drayzer üçün əsas problem deyil. Əsas məsələ Cenninin ne etdiyi deyil, bunların hamisindən nə üçün baş verə bildiyidir. İctimai lövhələr yaradan Drayzer məhz burada bütün qüdrəti ilə ucalır. O göstərir ki, Cenninin taleyində əsas məsələ - ictimai şəraitin təsiridir. Cenni - xalq içərisindən çıxmış qızdır. Hadisələr onu evvelce senator Brenderlə, sonra isə kapitalist oğlu Lester Keynlə

görüşdürürlər. Həm birinci, həm də ikinci təsadüfədə, her şeydən əvvəl, Cenninin və onun gözəlliyi ilə cəzb olunmuş kişilərin ictimai vəziyyətlərinin bərabərsizliyi bütün çılpaqlığı ilə, açıq-aydın təzahür edir.

Cenni Herhardt əhvalatından Drayzer ABŞ-dakı böyük ictimai ziddiyətləri oxucuya göstirmek üçün istifadə etmişdir. Drayzer öz əsərini yaradıldığı zaman Amerika adəbiyyatında belə kitablar olduqca az idi. İlk baxışda romanın mövzusu mehebbət olsa da əsində kitabın həqiqi mövzusu – sinfi bərabərsizliyin təsviridir. Cenninin taleyinin bütün faciesi məhz bu faktdan doğur. Cenninin “aşağı” təbəqədən çıxması onun ürəkden sevdiyi adamla nikahını qeyri-mümkin edirdi. Əmək və kapital münaqışesi romanda verilməmişdir, lakin Drayzer Amerika cəmiyyətinin bir-birinə zidd olan iki qüvvəsini – fəhlələri və kapitalistləri son derecə aydın göstərir. Drayzer təkcə bununla millətin birliyi haqqında burjua əfsanəsini darmadağın edir.

Romanın başlangıcında oxucuya ele gelir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi görüşləridir, lakin hadisələr inkişaf etdikcə daha artıq aydın olur ki, qəhrəmanın səadətə doğru yolunda əsas manəc ictimai quruluşun ədalətsizliyindəndir. Bunu bizim qarşımızda canlanan həyat dramının qəhrəmanları da, – hər biri öz şüuruna görə, – az, ya çox dərecedə dərk edirlər.

Lester Keyn tədricən başa düşür ki, onun Cenni ilə əlaqəsi “cəmiyyətin” gözündə cirkindir, çünki bu əlaqə müəyyənləşdirilmiş ictimai münasibətlərə ziddiyət təşkil edir. “...Lesterin aləmi ona həm sarsılmaz, həm də əbədi gərűnürdü. Yalnız qara buludlar sıxlığı və tufan qopduğu zaman, ictimai şərtılıklərin bütün qüvvələri dava ilə onun üzərinə cumduğu zaman, – yalnız bu vaxt o anladı ki, bəlkə də özünü həddindən artıq qiymətləndirmişdir, onun şəxsi arzuları və görüşləri ictimaiyyətin rəyi qarşısında heç bir şey imiş; o, haqsız imiş. Ona ele gəlirdi ki, zəmanənin ruhu – almanın adlandırdığı kimi – Zeitgeist müəyyən sistemin keşiyində durur, bizim cəmiyyət insannı dərk edə bilmədiyi sırı bir şəkildə qurulmuşdur. Lester bu cəmiyyətlə təkbətək vuruşa gire bilməzdi. Onun hökmündən yaxa qurtara bilmirdi. Onun müasirleri belə ictimai quruluşu zəruri hesab edirdilər və Lester inanmışdı ki, bu ictimai quruluşun qanunlarını pozduqda cəmiyyətdən kənara atılmaq çətin deyildir”.

Cenni də öz yolu ilə bu fikrə galib çıxır ki, onun səadətinə ictimai sebəblər manc olmuşdur. Lesteri dəfn etdikləri zaman Cenni onu tamamən istəməyən mühitin adamları ilə əhatə olunmuş tabuta yanaşmağa cəsarət etmir. Lesterin cenazəsini necə apardıqlarını müşahidə edərək, Cenni barmaqlığın yanında durur: “...bu an Cenni üçün var-dövlət və ictimai mövqə bu barmaqlığın – onu sevgilisindən həmişəlik ayırmış bu keçilməz səddin obrazında təcəssüm etmişdir... Həmişə belə olmuşdur. Bütün həyatı boyu var-dövlət və onda təcəssüm

edən qüvvə Cennini sıxışdırılmış, müəyyən çərçivədən o yana buraxmamışdır”. Drayzer belə mənəti bədii obrazla Cenninin həyat dramının mahiyətini ifade edir, bunun ictimai dram olduğunu göstərir.

Humanist Drayzer insanı deyil, maddi nemətləri və ilk növbədə pulu on qiymətli sayan ictimai sisteme dərindən nifrot edirdi. “Cenni Herhardt” romanında o, qəhrəmanların həyat aqibətində pulun mənfi rolunu göstərir. Lester Keyn öz səadətini var-dövlətsiz təsəvvür etmir. Əgər o, Cenni ilə əlaqəni pozmasa, mirası itirmek təhlükəsi qarşısında olduqda, bu pul hakimiyəti olduqca tez özünü göstərir. Əvvəl Lester özünü inandırmağa çalışır ki, ildə on min dollara da xoşbəxt olmaq mümkündür. Lakin tezliklə bu neticeyə gelir ki, onun üçün belə həyat dolğun və xoşbəxt ola bilmez. O, atasının mirası olmadan keçinməyə cəhd edir, ancaq onun ticaret planlarından heç bir şey çıxmır, o zaman Lester ikisinden birini seçməli olur: ya puldan imtina etmeli, yaxud təslim olmalı və Cennidən imtina etməlidir. Zəngin və gözel missis Geraldla görüş bu kelesi açmağa kömək edir. Bu qadınla nikah ona “...ən şöhrətperəst niyyətlərinə ideal surətdə başa çatdırılması olardı. Bu hər cəhətdən yaxşı olardı. O, Letti ilə də, Cenni ilə olduğu kimi, demək olar ki, eynilə o cür xoşbəxt olacaqdır, hele üstəlik, Orta Qərbin kübar və maliyyə dairələrində en görkəmli bir sima olduğunu görüb ruhlanacaqdır. Belə etsə onun maddi problemləri da on yaxşı şəkildə həll olunar. Lester çox və ciddi düşündü və nəhayət, qət etdi ki, uzatmağın və taxira salmağın mənası yoxdur”.

Lester sonralar inandı ki, o demək olar “eynilə” Cenni kimi başqa bir qadına, o qadının gözəlliyyinə və zənginliyinə baxmayaraq, xoşbəxt ola bilmez. O öz-özünü səadətdən məhrum etdi və bunu pulun xatirinə etdi.

Cenni tömənnəsizdir. Lester, hətta kasib olsayıdı belə, Cenni onunla xoşbəxt ola bilərdi. Lakin o anlayırdı ki, Cenninin xatirinə Lester mürasdan imtina etseydi, yənə də Cenni onunla xoşbəxt ola bilməzdi, çünki Lester ona daha təbii görünən həyat tərzindən mecburiyyət altında boyun qaçırmıağ Cenni heç bir zaman bağışlamazdı. Bunun üçün də Cenniye hədsiz ağır olsa belə, Lesterin onunla əlaqəni kəsmek qərarını təqdir edir. Cenni görür ki, onun üçün – Cenni üçün başqa bir çıxış yolu yoxdur. Onunla ittifaq Lesteri var-dövlətdən və mövqədən məhrum edir. Bütün bunları itirdikdən sonra o Cennini sevə bilməz, deməli, fərgi yoxdur. Cenni hər halda xoşbəxt olmayıacaqdır.

Lakin nə qədər tömənnəsiz olsa belə, Cenni pulun bütün qüvvələrini qüvvəsi olduğu dünyada yaşayaraq, öz taleyinə pulun nə qədər təsir göstərdiyini duyur. Şübhə etmək lazımlı ki, həm senator Brender, həm Lester Keyn, hər biri öz vaxtında Cenniye böyük təsir bağışlamışlar. Buna baxmayaraq, hər halda Cenninin senatorla və Lesterlə münasibətdə pul öz rolunu oynamışdır.

Təsadüfi deyildir ki, Cenni ilə Brender arasında yaxınlığın həllədici möqamı Cenninin qardaşının həbsxanaya salınması vaxtına düşür, onu azad etmek üçün ne olursa olsun pul tapmaq lazımlı gəlir. Təsadüfi deyildir ki, Cennin Lesterle yaxınlığı atasının iş qabiliyyətini itirməsi ve ailənin tam diləncilik təhlükəsi altına düşməsi vaxtında olur. Cenni ilə Lesterin əlaqəsinin başlangığını təsvir edən fəsilləri, həmçinin bütün romanı “məhəbbət və pul” adlandırmış olardı. Lesterə, məhəbbət deyil, Cenniye sahib olmaq arzusu hakim kəsilsə, o, Cennini öz aşnası etmək üçün, yaranmış vəziyyətdən istifadə edir. Cenni isə Lesterə məftunluq qüvvəsindən daha artıq, ailəsini achıqdan xilas etməyin yegane yolunu bunda gördüyü üçün yaxınlaşır. Ətil olmuş ata evine qayıdarkən “...bir-dən, onun iradəsindən asılı olmayıaraq, el çəkməden, oğrun-oğrun beyninə girən bir fikir varlığını sarsıdı. Lester!.. Axı o, Cenniye öz köməyini təklif edirdi, o, Cenniye eşq elan etmişdir... Bəlkə Cenni bir daha özünü qurban verməlidir, bəlkə onun nəsibi belədir? Bir də axı nə fərqi var? Onun hayatı onsz da düz getirməmişdir”.

Lester nə qeder alicenəb olsa da, onun Cenniye yaxınlaşmasının əvvəli haqqı məhabbatdən artıq alqı-satqıya oxşayır. Lester və Cennin münasibətlərində pul həllədici rol oynamayı. Onları pul birləşdirdi, pul da ayırdı.

Lakin bununla berabər, Lester və Cennini bir səviyyədə tutmaq olmaz. Lester burjua cəmiyyətinin qurbanı deyildir. Onun canı bu cəmiyyətin canından, qanı bu cəmiyyətin qanındandır. Lester Cennini sevirdimi? Lesterin şəxsiyyatınə qiymət vermək üçün bu sualın böyük əhəmiyyəti vardır, çünki insanın hissələrində, fikir və davranışında olduğu kimi onun haqqı siması meydana çıxır. Drayzer bizi Lesterin daxili alemi ilə müfəssal və əsaslı tanış edir, onu hərtərəfli göstərir. Bu məsələni həll ederkən müəllif necə olursa olsun Lesteri pisləmək məqsədini izləməmişdir. Əksinə, Drayzer ona xas olan obyektivliklə qəhrəmanın təbietində tapıla bilecek bütün yaxşı cəhətləri göstərir. Lakin oxucu yalnız bir hökm verə bilər: Lester tam dəyerli adam deyildir. Bir çox yaxşı cəhətləri olan, vicdanlı və xeyirli ola bilən bu adam əslində zəifdir. Bu zirek adam ehvalı-ruhiyyə təsirinə düşmeye meyil edir. Onun qəlbində iki varlıq yaşayır: insan Lester və burjua Lester. Lesterin bütün insanı hissələri və səyəleri onun burjua mahiyyətinin təyin etdiyi formada aşkar çıxır. O, Cenniye vurulur və onun məhəbbətini satın alır. O, namuslu olmaq istəyir, bunun üçün de mirasi almaq üçün üzdən onunla əlaqəni kəsmək sonra onunla əlaqəni barpa etmək fikrindən imtina edir. Lakin bu, pul işlerində aldatmağa yol verməyen burjua-nın alver namusluğudur. Lesterin davranışına diqqətə nəzər yetirərkən görməmək olmaz ki, bu exlaq sərf egoist motivlərle müəyyən edilir. O yalnız özü haqqında, öz zövqləri haqqında, öz rahatlığı haqqında, öz seadəti haqqında

düşünür. Cenni ilə olmaq ona xoşdur və bunun üçün də onu sevir. Lakin onunla əlaqəsi Lesteri narahat etdiyi, sonra isə iflasa uğramaqla hədələdiyi zaman onun Cenniye hissi başqa cəhətlərə, dərin xüdpəsəndlik və tamahkarlıqla meğlub edilir. Onun əslində maddi mülahizələrlə müəyyən edilən əlaqəni pozmaq qərarı, Lesterin mənəvi miskinliyini çox yaxşı açıb göstərir, – Lester Cennini, onun məhəbbətini və fedakarlığını qiymətləndirməyə qabil deyildir. Ölüm yatağında Lester öz sahvini etiraf edir: “Sen yaxşı qadınsan, Cenni”. Lakin Lester burada da öz təbiətini göstərir. O Cenniye deyir: “...Biz nəhaq yerə ayrıldıq; indi mən görürem ki, bu lazımlı deyilmiş, bu ayrılıq mənə seadət getirmədi. Sen məni bağışla. Mən bunu etməsəydim, mənim özüm üçün yaxşı olardı”. Biz hətta ölüm yatağında, “Cennidən başqa heç bir qadını ürəkden sevmədiyini” dediyi zaman Lesterin xüdpəsəndliyini göstəren sözleri xüsusi nəzərə çatdırırıq.

Drayzer özünü Lesterin ifşaçısı kimi göstərmir. O göstərir ki, tam deyarlı ola bilən Lester belə bir adam olmadı və ola bilmədi, çünki onda burjua keyfiyyətləri insanlıqdan qüvvətli çıxdı.

Cenni şəxsiyyət kimi Lesterden hədsiz derəcədə yüksəkdir. Drayzer öz qəhrəmanını necə rəğbət hissi ilə, hərərətə, ürəkden təsvir edir. O, Cenninin davranışının bütün vadar edən sebəblərini açır, onun təsvirinin hər bir sətrində öz qəhrəmanını sevdiyi hiss olunur. Bu məhəbbətin dərin esaları vardır, Cennini onun xoşbəxt rəqib: missis Ceraldla müqayisə etdikdə bu əsaslar aydın surətdə üzə çıxır, “...biri zerif, təhsilli, cazibədar, kübar rəstərin bütün incəliklərində mahir, özünün hər arzusunu təmin etmək üçün kifayət qeder zəngin idi; ikincisi semimi idi, sevirdi, məhrəban idi, kübar edalarına öyrədilməmişdi, lakin həyatın gözəlliyini, insan münasibətlərində güzel olan hər şeyi hamidən artıq hiss etməye qadir bir qadın idi”.

Missis Cerald burjua “mədəniyyətinin” nümayəndəsidir, Cenni el içərisində çıxmış qadındır. Drayzer, Cennin bu və ya başqa şəkildə qarşılaşmalı olduğu burjua mühitinin bütün adamlarından böyük mənəvi üstünlüyünü göstərir. Drayzer öz qəhrəmanını məhz buna görə sevir ki, onda sadə adamların gözəl xüsusiyyətləri təcəssüm edir. Cenninin bütün hiss və fikir tərzi burjua psixologiyasına ziddir. Lesterdə xüdpəsəndlik əsas və üstün cəhət olduğu halda, Cenni fedakarlıq mücəssəməsidir. Cenni həmişə başqalarını düşünür, onlara yardım göstərmek üçün özündən asılı olan hər şeyi etməyə həmişə hazırlıdır. Bununla başqasına kömək edə biləcəyini gördükdə öz şəxsi mənafeyində intina edir. Cenninin öz ailəsinə münasibətini hələ demirik, o, ailəsinin yolunda həmişə hər şeyi qurban verir. Cenni Lesterin getməsini asanlaşdırmaqla özü üçün bu qəder çətin və ezbəli olan vəziyyətdə Lestere kömək edir. Cenni özü üçün çalışmayıb, yaxşılıq edəndir, xüdpəsəndliyin burjua psixologiyası ona

tamamilə yaddır. Əlbette, Cennidə onu əhatə edən burjua mühitinə müqavimət görmək, onun etiraz sözlərini eşitmək isterdik, lakin bu, Cennidə yoxdur. Drayzer Cennini gördüyü kimi, görə bildiyi kimi bizi göstərmüşdür.

Drayzer roman üzərində işlədiyi illər həqiqət və onun haqqında burjua uydurmaları arasında tam uyğunsuzluq olduğuna inanırdı. O, faktlara inanırdı, lakin yazıçının barışa bilmədiyi ictimai ədalətsizliyə beraət qazandıran yalançı burjua məfkurəsinin təklif etdiyi izahata inanmırıdı. Çox məsələlərde burjua dünyagörüşündən ayrılmış Drayzer hələ aydın müsbət program tapmamışdı, o özü də bunu etiraf edirdi: "Mən indi heç bir etiqada mənsub deyiləm. Mən həqiqətin nədə olduğunu, gözəlliyyin nə olduğunu, məhəbbətin nə olduğunu bilmirəm". Lakin burjua fəlsəfəsinin heyata düzgün izahat vere bilmədiyini yəqin etdikdən sonra Drayzer nə spektik, nə sinik oldu. Xalq içərisindən çıxmış yazıçıda olan sağlam əsaslar ona deyirdi ki, hayatın mənası vardır, onda qiyamətli şeylər vardır, insanlıqdan imtina etmədən bunlardan imtina etmek olmaz.

Burjua dünyagörüşündən ayrılmış Drayzer o vaxt varlığın təzadlarından çıxış yolu tapmaq üçün ona yardım edəcək bir həyat görüşüne malik deyildi. Lakin yazıçı bunu ehtirasla axtarırıdı. Biz bilirik ki, onun bu axtarış yolları çotin idi, sehvliyəndən azad deyildi, lakin axırdı Drayzer axtardığını tapdı... "Cenni Herhardt"ı yaratdığı illərdə yazıçı ictimai ideyalardan hələ uzaq idi. Buna görə burjua həyat quruluşunu təqdir etməyən yazıçı hələ comiyyəti yeni əsaslarla yenidən qurmaq zəruriyyətini derk etməmişdi. Drayzer o zaman ölkədə geniş vüsət almış işçi hərəkatından hələ konarda dayanırdı. Buna görə "Cenni Herhardt"da ictimai ədalətsizliyə qarşı mübarizə motivləri yoxdur. Burada müellifin göstərdiyi adamlardan heç biri burjua qanunsuzluğu əleyhinə üsyən etmir. Hor halda Drayzerin kitabı yurtıcı kapitalist quruluşuna qarşı daxili barışmazlıqla doludur. Bu, burjuaziya əleyhinə yazılmış romandır. Həyatın düzgün təsviri, dərin demokratizm, xolqılık, həqiqi insanşəvərlik – bu təsirli kitabın, "Cenni Herhardt"ın meziyyəti belədir.

A.Anikst



## I FƏSİL

1880-ci ilin bir payız seherində ortayaşlı bir qadın on səkkiz yaşı bir qızın müşayiəti ilə Kolumbus şəherinin (Ohayo ştatı) baş oteline daxil oldu, kontor xidmətçisine yanaşaraq, burada onun üçün bir iş olub-olmadığını soruşdu. O, dolu bir qadın idi. Lakin bədəncə möhkəm deyildi. Öziünü təvazökar və sadə tuturdu. Açıq üzündəki iri gözləri səbirlə və fəqirənə baxırdı. Bu gözlerdə yalnız dərddən, qüssədən sarsılmış aciz, köməksiz bir yoxsulun üzüne mərhemətle baxanların anlaya biləcəyi kəder kölgəsi gizlənmişdi. İndi onun qızını anasının arxasında durmağa və sünü laqeydlikle etrafə baxmağa məcbur edən cəsaretsizlik və utancaqlığın haradan geldiyini anlamaq çətin deyildi. Bu qızın təbiətində anasından ırs qalmış xəyalpərvərlik, təbii həssaslıq, hele təkmilleşməmiş, lakin şairənə ağlın tez müteəssir olmaq qabiliyyəti, atasının ciddiyet və təmkinliyi ilə birləşmişdi. Bu qadınları ehtiyac buraya getirmişdi. Onlar namuslu yoxsulluğu elə təsirli təcəssüm etdirirdiler ki, hətta kontor xidmətçisində belə rəğbet oyadırıllar.

O soruşdu:

— Siz ne cür iş axtarırsınız?

Ana qorxa-qorxa cavab verdi:

— Belkə siz bir yeri süpürtmək, yaxud təmizlətdirmək istəyirsiniz. Mən döşəmə yumağı da bacarıram.

Qızı bu sözləri eşidərkən büzüdü — ona görə yox ki, işləmək istəmirdi, ona görə ki, böyük bir ehtiyac üzündən çirkli işə girişməyə məcbur olduqlarının başqaları tərəfindən anlaşılacığı ona ağır gelirdi. Kontor xidmətçisi, bir kişi kimi, bu gözəl qızın kədərindən müteəssir olmuşdu. Əlbəttə, qızın sadəlövhüyü və acizliyi onların nesibini daha ağır göstərirdi.

Kontor xidmətçisi:

— Bir dəqiqlik gözləyin, — dedi və kontora keçərək baş qulluqçunu çağırıldı.

Otelde iş, doğrudan da, tapıldı. Daimi döşəmeyuan hesabını aldığı üçün baş pilləkən və vestibül təmizlənmirdi.

Baş qulluqçu uzaqdan qadınlara nəzər salaraq:

– Bu onun qızıdır? – deyə soruşdu.

– Görünür, qızıdır.

– Nə deyim, qoy elə bu gündən işe başlasınlar. Qız yeqin ki, kömək edəcəkdir.

Kontor xidmətçisi öz yerinə qayıdaraq mehribanlıqla:

– Baş qulluqçu ile danışın, – dedi. O, yaxında olan qapını göstərdi:

– Bax, oraya keçin. Orada danışarsınız.

Bu səhnəni, şübhəfərən Uilyam Herhardtın və onun ailəsinin illər boyu məruz qaldığı bir çox bədbəxtlik və müvəffəqiyyətsizliklərin facianə nəticəsi adlandırmaq olar. Bu adam işini itirmişdi – taleyin bu cür səbatsızlığı yoxsul eməkçilərə yaxşı tanıdır. O indi hər bir səhəri yeni günün ona, arvadına və altı uşağına nə gətirəcəyini bilmədən ürək çırıntısı ilə qarşılıyırı, çünki onların bir tike çörəyi təsadüflərin sıltaqlıqlarından asılı idi. Herhardtın özü xəstələnib yatağa düşmüdü. Onun böyük oğlu Sebastyan, yaxud dostlarının adlandıqları kimi Bass, yerli vaqonqayırma emalatxanasında usta əlaltısı işləyirdi, həftədə vur-tut dörd dollar alırdı. Böyük qızı Cenevyevanın on sekiz yaş tamam olmuşdu, lakin indiyədək ona heç bir sənət öyrətməmişdilər. Herhardtın başqa uşaqları da var idi: on dörd yaşı Corc, on iki yaşı Marta, on yaşı Uilyam və sekiz yaşı Veronika. Bunlar işləmək üçün hələ çox balaca idilər, bunların hamısını saxlamaq lazımdı. Ailənin yeganə sərvət və istinadgahı Herhardtə mənsub olan ev idi, ancaq o da altı yüz dollara girov qopyulmuşdu. Herhardt ev almaq üçün qənaət edib yiğdiyi pulları xərclədikdən sonra ailənin gen-bol yaşaması üçün evin yanında üç otaq və eyvan tikdirmək istədiyi zaman bu cür borca düşmüşdü. Girov vaxtinin tamam olmasına hələ bir neçə il qalmışdı, lakin elə günler gelib çatmışdı ki, əsas borcu vermək üçün qorunub-saxlanmış az miqdard pulu da, illik faiz hesabına verilməli pulu da xərcləməyə məcbur olmuşdular. İndi Herhardt tamam başına itirmişdi, o anlayırdı ki, vəziyyəti ümidsizdir, dəhşətlidir: onun çox təmiz adam olmasına arxalanaraq son imkana qədər ona borc verən qəssab və çörəkçiye borcu bir yana, hələ həkimin ödənilməmiş haqqı, girov faizləri – bütün bunlar onu əzir və əzab verir, xəstəliklə mübarizə etməyə mane olurdu.

Missis Herhardt heç də aciz deyildi. Müşteri tapa biləndə yumaga paltar götürür, qalan vaxtlarda isə uşaqların paltarlarını yamayırlar, onları məktəbə yola salır, xörek bişirir, xəstə kişisine qulluq edir, bəzən ağlayırırdı. O çox vaxt evindən getdikcə daha uzaqda olan yeni bir bəqqal dükəni tapır və əvvəlcə nağd pul verərək, sonra başqa dükəncilər sadəlövh ehsançını xəbərdar edənədək, nisə ərzaq alırdı. Qarğıdalı hər şeyden ucuz idi. Missis Herhardt bir yekə qazan qarğıdalı bişirirdi, demək olar ki, yeganə və əvəzsiz olan bu yemək düz bir həftə yeyilirdi. Heç nədənse qarğıdalı xəsili yaxşıdır. Buna bir az süd qatmaq mümkün olanda isə ailə lap bayram kefi çəkirdi. Herhardtlar ailəsində kartof qızartması on zəngin xörek hesab olunurdu, qəhvə isə nadir hadisə idi. Onlar vedrə və zenbillərlə, yaxındakı dəmiryol deposu yanından keçən yollarda dolaşır kömür toplayırdılar. Odun da taxta-şalban anbarlarına tərəf bu cür yürüşlər zamanı tapılırdı. Onlar, beləliklə, günü-gün arxasında yola salır, hər saat ümid edirdilər ki, ataları sağalacaq və şüşə zavodunda işləmeye başlayacaqdır. Lakin qış yaxınlaşır, Herhardt daha böyük ümidsizliyə qapılırdı.

Bu inadıl alman tez-tez:

– Mən mütləq, mümkün qədər tez bu vəziyyətdən çıxmaliyam, – deyə təkrar edirdi. Onun zəif səsi qəlbini parçalayan təşvişi ifadə etməkdən aciz idi.

Bütün bu bədbəxtliklər az imiş kimi, balaca Veronika qızılçaya tutuldu, bir neçə gün onun heyatı təhlükə altında oldu. Ana bütün işlərini buraxdı, uşağın yanından çekilmeyib hey dua etdi. Həkim Eluonqer bir rəğbet hissi ilə hər gün xəstəni yoluxurdu. Lüterçi ruhani, pastor Vundt müqəddəs kilsə adından təsəlli verməyə gəlirdi. Onlar hər ikisi evo qara riyakarlıq ruhu gətirirdilər. Onlar ulu qüvvələrin başdan-ayağa qara geymiş elçiləri idilər. Missis Herhardt qızını itirəcəyini düşünür və gecələr gözlərini yummadan hüznlə, kədərlə onun yatağının yanında qalırdı. Üç gündən sonra təhlükə sovuşdu, lakin evde bir tike çörək yox idi. Sebastyanın maaşı dərməna getmişdi. Yalnız kömür müftə başa gəlirdi, ancaq uşaqları bir neçə dəfə depo-dan qovmuşdular. Missis Herhardt iş üçün müraciət edə biləcəyi bütün yerleri xəyalından keçirdi və ümidsiz halda otelə yollandı. Budur, sanki bir möcüzə baş vermiş, onun bəxti gətirmişdir.

Baş qulluqçu soruşdu:

– Siz nə qədər isteyirsiniz?

Missis Herhardt ondan bu baredə bir söz soruşacaqlarını heç ağlına da gətirməmişdi, lakin ehtiyac ona cəsaret verdi.

— Gündə bir dollar — o qədər çox deyil ki?

Baş qıllıqcu:

— Olsun, — dedi, heftədə təqrübən üçgünlük iş olar. Siz hər gün, günortadan sonra gəlin, vaxtınız lap yaxşı çatar, işin öhdəsindən gələrsiniz.

Missis Herhardt:

— Sağ olun, — dedi, — elə bu gündən başlamaq olarmı?

— Bəli, gedək, mən sizə vedrənin və əskinin yerini göstərim.

Onların gözlənilməden gəldikləri bu otel, o zaman üçün, Kolumbus şəhəri üçün çox elamətdar bir müəssisə idi. Kolumbus — ştatın paytaxtıdır. Burada əlli min adam yaşayır, həm də daima xeyli gəlmə olur. Bunun üçün de burada otel və mehmanxanalar inkişaf etməli idi. Bu vəziyyətdən çox yaxşı istifadə edilirdi. Hər halda şəhər əhalisi bunun belə olduğunu qürurla düşünürdü. Kolumbusun mərkəzi meydənında böyük beşmərtəbəli bina var idi. Ştatın qanunverici məclisi və en böyük maqazinləri də bu binada idi. Otelin geniş vestibülü bu yaxınlarda yenidən düzəldilmişdi. Döşəmə və mərmərlə örtülmüş divar təmiz silinir, ağılıqdan parıldayırdı. Yuxarıya qalxmaq üçün məhəccəri qoz ağacından olan gözəl pilləkən vardi. Onun pillələrinə salınmış xalça mis millərlə bərkidilmişdi. Vestibülün bir küncündə qəzet və siqarlar satılan piştaxta görkəmli yer tuturdu. Pilləkənlerin altında kontor xidmətçisinin növbətçilik kontorka və otelin müdürüyyətinin otağı var idi. Hər şey en yaxşı ağaclarдан qayrılmış, o zaman üçün yenilik olan qaz lampaları ilə bezədilmişdi. Vestibülün qurtaracağında bərbərxana vardi — qapının arxasından kreslolar və parıldayan üzqırxma cihazları görünürdü. Otelin qarşısında həmişə iki, yaxud üç omnibus görmək olardı — onlar qatarların cədvəlinə müvafiq olaraq gelir və gedirdilər.

Bu mehmanxanaya ştatın en böyük siyasi və ictimai xadimləri düşündülər. Bir neçə qubernator növbə ilə buranı özlərinin iqamətgahına çevirmişdi. Birləşmiş Ştatlar Konqresinin hər iki senatoru bir münasibətlə Kolumbusa gəldikdə mütləq bu oteldə lüks nömrə tutardılar. Otel sahibi onlardan birini — senator Brenderi demək olar ki, otelinin daimi sakini hesab edirdi, çünki bu köhnə subayın Kolumbusda oteldən başqa ayrı evi yox idi. Nisbətən az qalan başqa sakinlər

arasında ştatın konqresinin və qanunverici məclisinin üzvleri, həmçinin dəhliz siyasetçiləri, tacirlər, vəkillər, həkimlər — xülasə, kim desəniz vardi. Bu müxtəlif təbəqələrdən olan adamlar gəlir-gedir və otel tez-tez dəyişən al-əvan, narahat bir həyat sürürdü.

Taleyin qəflətən bu gözqamaşdırıcı aləmə atmış olduğu ana və qız berk qorxmuşdular. Onlar hər bir şeyə qorxa-qorxa toxunurdular. Süpürmeli olduqları qırmızı xalça döşənmiş geniş dəhliz onlara saray kimi əzəmətli görünürdü, onlar gözlerini yerdən qaldırmağa cəsəret etmir, piçaltı ilə danişirdilər. Gözəl pilləkənləri yumaq, mis milleri və barmaqlıqları təmizləmək lazımdı idilər. Ana cəsarətsizliyini, qızı isə hamının gözü qarşısında belə işlə meşğul olduğundan doğan utancaqlığı rəf etmək üçün bütün metanətlərini yardımına çağırırla olurdular. Aşağıda böyük vestibül vardi, orada istirahət edənlər, papiroş çəkenlər, girib-çıxanlar — hamı onları görə bilərdi.

— Bura necə gözəldir, elə deyilmə? — deyə Cenni yenə piçildədi və öz səsindən diksindi.

— Elədir, — deyə dizi üstə oturub əskini yondəmsiz hərəketlə, səyələ sixan anası yavaşdan cavab verdi.

— Burada yaşamaq üçün, yəqin bir yığın pul lazımdır!

— Bəli, — deyə ana cavab verdi. — Bax, buranı, kūnc-bucağı silməyi yadından çıxartma. Gör nə qədər cirk-toz qoymusən.

Bu məzəmmətdən pəltəşmiş Cenni səyələ işe girişdi, artıq ətrafa baxmağa cəsəret etmədən var qüvvəsi ilə silməyə başladı.

Onlar cidd-cəhdə, əllərinə heyfləri gəlmədən saat beşə qədər işlədilər. Küçədə artıq hava qaralmış, vestibuldə gur işıq yanındı. Onlar pilləkəni yuyub qurtarırdılar: en aşağıda cəmi bir neçə pillə qalmışdı.

Bu zaman tez-tez açılıb küçənin soyuğunu içəri dolduran ikitay qapı aralandı, silindr və hərbi biçimli geniş pləş geymiş ucaboy yaşı bir adam içəri daxil oldu. Avara adamlar içinde o, kəskin surətdə fərqlənirdi, dərhal hiss olunurdu ki, bu, böyük adamdır. Onun qarayanzı, ciddi, lakin açıq və xoş sıfəti var idi, parıldayan gözlerinin üstündə qalın qara qaşları sallanmışdı. O, kontorkada əvvəlcədən onun üçün qoyulmuş açarı yeriye-yeriye götürdü və pilləkənlə qalxmağa başladı.

O neinki əlində əski parçası olan yaşlı qadının yanından ehtiyatla keçdi, hətta ona lütfkarlıqla əl elədi, sanki: "Eybi yoxdur, narahat olmayın, keçərəm" – deyirdi.

Bu zaman qız belini düzəltdi və onlar üz-üzə geldiler, qızın gözlərindən hiss edilirdi ki, bu adamın yolunu kəsdiyindən çox qorxmuşdur.

Silindrli kişi mehribanlıqla gülümşədi, baş əydi və:

– Nahaq narahat oldunuz, – dedi.

Cenni bunun cavabında yalnız gülümşədi.

O, bir meydança yuxarı qalxıb bilaixtiyar döndü, qızın nəzər saldı və emin oldu ki, qız, ilk baxışdan göründüyü kimi, çox qəşəngdir. O, qızın hündür təmiz aləmini, düz ayrılmış və höruklenmiş saçlarını, mavi gözlərini, üzünün gözel rəngini gördü. O hətta qızın dodaqlarının gözel cizgilerinə, uşaq simasını xatırladan üzünə, gənclik, sağlamlıq və ümid təcəssümü olan boy-buxununa, gözel qamətinə, artıq yaşa dolmuş, gəncliyi ötmüş adamların yüksək qiymətləndirdiyi hər şeyə göz yetirə bildi. Sonra o, təmkinlə yoluna davam etdi, bir dəfə de olsun qız tərəfə nəzər salmadı, lakin qızın gözel suretini özü ilə apardı. Bu şəxs möhtərem senator Corc Silvestr Brender idi.

Bir qədər keçəndən sonra Cenni dedi:

– İndi yuxarı çıxan adam necə gözəldi! Düz demirəm?

– Bəli, – deyə anası təsdiq etdi.

– Ağacının dəsteyi qızıldandı.

Anası nesihətamız tərzdə:

– Gözlərini adamlara zilləmə. Yaxşı deyil, – dedi.

Cenni sadələvhələkle etiraz etdi:

– Mən gözümü ona zilləməmişdim, o özü mənə baş əydi.

Ana dedi:

– Senin adamlara baxmağın yaxşı deyil. Belkə bu onların xoşuna gelmir.

Cenni yenə dinməz-söyləməz işe girdi, lakin bu heyret oyadan dünyann parıltısı onu məşğul etməyə bilməzdi. O, qeyri-ixtiyari olaraq ətrafdakı qaynar heyata, səhəbtlərə və gülüşlərə qulaq asırdı: bu səsler birləşir, şən uğultuya çevrilirdi. Birinci mərtəbənin bir qurraçağında restoran var idi. Oradan qablarnın cingiltisi eşidilirdi, şam yeməyi üçün stol hazırladıqlarını başa düşmek çətin deyildi. O biri

tərəfdə qonaq otağı var idi – orada kim isə royal çalışır. Adətən, şam qabağı adamlar dirçəlib ruhlandıqları kimi, indi de ətrafda bir şənlik, serbestlik hiss olunurdu. Bu şənlik zavallı qızın ürəyini ümidi döyünməyə məcbur etdi, çünki o, cavan idi, ehtiyac hełe bütün ağırlığı ilə onun qəlbini əzə bilməmişdi. O, can-başa yuyur ve temizleyir, yanında işləyən, mərhəmətli gözlərini qırışq toru bürümüş, dodaqları tükənmez gündəlik qayğıları səssiz-səmirsiz tekrar edən yorğun anasını bezən unudurdu. Qız ancaq ətrafda hər şeyin necə cəzbedici olduğunu düşüne bilirdi, o istəyirdi ki, bu şan-şöhrətdən və şənlikdən bir az da onun payına düşsün.

Saat altının yarısında baş qulluqçu onları xatırlayıb, buraxmaq üçün gəldi. Pillekənlərdə iş qurtarmışdı, onlar üstlərindən dağ götürülmüş kimi yüngüllükə nəfəs alaraq vedrəni və əskini yerinə qoyub evə teləsdilər. Ana, nəhayət, iş tapdığı üçün çox razı idi.

Onlar böyük, gözel binaların yanı ilə gedirdilər. Cenni otelə görədəyə qeyri-adi və yeni şəylərin oyatdığı tutqun həyecanı yenidən hiss etdi.

O dedi:

– Varlı olmaq yaxşıdır, düz demirəm?

– Bəli, – deyə ana xəstə Veronikanı düşünə-düşünə cavab verdi.

– Sən gördün onların necə böyük aşxanaları var?

– Gördüm.

İndi onlar miskin, görkəmsiz evlərin yanından keçib gedirdilər, payız yarpaqları ayaqlarının altında ölgüncəsinə xışıldayırdı.

– Kaş biz də varlı olaydıq – deyə, Cenni, demək olar ki, öz-özünə piçılıdadi.

Ana köksünü dərindən ötürərək:

– Heç bilmirəm neyləyim, – dedi. – Yəqin evdə yeməyə heç nə yoxdur.

Anasının səsindəki ümidsizlikdən mütəəssir olmuş Cenni ürəyi yana-yana dedi:

– Biz ona deyərik ki, iş tapmışq. Mən özüm deyərəm.

– Yaxşı, – deyə ana yorulmuş haldə razılaşdı.

Evlərinə iki kvartal qalmış onlar tutqun işıqlanmış kiçik baqqal dükənəna bir sıxıntı içinde girdilər. Missis Herhardt danışmaq istədi, lakin Cenni onu qabaqladı:

— Siz bu gün bize çörək və bir az donuz yağı nisye vermezsiniz. Biz “Kolumbus-Xauz”da iş tapmışıq, şənbe günü mütləq borcunuz qaytararıq.

— Beli, — deyə missis Herhardt əlavə etdi, — indi mən işləyirəm. Onlar hələ bütün bedbextlik və xəstəliklərin başlanmasına qədər Baumenin daimi müştəriləri idilər və o bilirdi ki, onlar düz deyirlər.

— Siz orada çoxdanrı işləyirsiniz? — deyə o soruşdu.

— Bu gün birinci gündür.

Baumen dedi:

— Missis Herhardt, siz məni tanıyırsınız, mən size borc vermək-dən imtina etmək istəməzdim. Mister Herhardt etibarlı adamdır, ancaq bir şey var ki, mən də varlı deyiləm. İndi zəmanə ağıdır, — deyə o əlavə etdi, — mənim də ailem var.

Missis Herhardt yavaşdan dedi:

— Eledir, mən başa düşürəm.

O, işdən kobudlaşmış, qızarmış əllərini köhnə şalının altında gizlədərək nigarançılıqla, heyəcanla onları sıxır, ezişdirirdi. Cenni gərgin sükut içərisində onun yanında dayanmışdı.

Nehayət, Baumen dedi:

— Yaxşı, qoy olsun, bu dəfə də borc verirəm. Şənbe günü nə qədər bacarsanız, verərsiniz.

Baumen çörək və yağ bükdü, onları Cenniye uzadaraq təbəssümələ dedi:

— Yenidən pullananda siz, yəqin, başqa dükandan şey-şüy alacaqsınız.

— Düz demirsiniz, — deyə missis Herhardt etiraz etdi, — siz bilirsiniz ki, belə şey ola bilmez.

Missis Herhardt elə üzülmüşdü ki, uzun izahata girişmək iqtidarında deyildi.

Onlar döngədən burulub, yoxsul, miskin evləri olan qaranlıq küçə ilə getdilər.

Eve bir neçə addım qalmış missis Herhardt yorğun-yorğun dedi:

— Görəsen, uşaqlar kömür tapıblarmı?

— Narahat olma, — deyə Cenni cavab verdi. — Əger tapmayıblarsa, mən özüm gedib getirərem.

Ana kömür getirib-gətirmədiklərini soruşan kimi Corc salamlas-madan tələsə-tələsə dedi:

— Bir kişi bizi qovdu. Ancaq mən yeno bir az götirdim. Platformadan yerə atdım.

Missis Herhardt gülümsədi, Cenni isə ucadan qəhqehe çekdi.

— Veronika necədir? — deyə o soruşdu.

— Deyəsən, yatır. Saat beşdə mən ona bir də dərman verdim, — deyə ata söhbətə qarışdı.

Ana yoxsul şam yeməyi hazırladı, xəstə qızın yatağı önünde oturaraq həmişəki kimi bütün gecəni onun yanında oyaq keçirməyə hazırlaşdı.

Şam yeyiləndə Sebastian səmərəli bir təklif irəli sürdü, hamı bu təklifə diqqətə qulaq asdı, çünki o, işgūzar adamdı, bütün yaşayış məsələlərində başqalarından daha təcrübəli idi. Sebastian vəqon-qayırmaya emalatxanasında usta şagirdi vezifəsində işləyirdi və heç bir təhsil almamışdı. Ona yalnız qətiyyən xoşlamadığı Lüter dininin ehkamlarını öyrətmüşdilər, lakin o, surə Amerika enerjisi və coşqunluğunu ilə dolu idi. Ucaboylu, pəhləvan bədənli, yaşına görə çox möhkəm olan Sebastian tipik şəhər uşağı idi. Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyət qazanmaq istəyirənsə, fürsəti əldən vermə. Bunun üçün isə bu dünyada, xarici görünüş və zahiri bezək her şeydən üstün olan bu dünyada, görkəmli yer tutanlara yaxınlaşmaq, yaxud heç olmazsa, özünü onlara yaxın göstərmək lazımdır.

Məhz, buna görə Bass “Kolumbus-Xauz”un yanında avara-avara dolaşmayı xoşlayırdı. Ona elə gəlirdi ki, bu otel dünyanın bütün güclü, nüfuzlu adamlarının toplandığı yerdir. Abırılı bir kostyum almaq üçün pul yiğandan sonra o, axşamlar şəherin mərkəzinə getməyə başlayır, dostları ilə otelin qarşısında saatlarla boş-bekar dururdu. Dabanlarını şaqquşdadır, ikisi beş sentə olan siqar çekir, özünü varlı, müstəqil adam kimi göstərərək qızlara baxırı. Burada başqa gənclər də, otelə üzərini qırxdırmağa, yaxud bir stekan viski içməyə gələn şəhər ədabzləri və avaraları da olurdu. Bass bu oğlanlara heyret edir, özünü onlara oxşatmağa çalışırı. Burada adamları, hər şeydən əvvəl, paltar-larla görə qiymətləndirirdilər. Madam ki, adamlar yaxşı geyinmişlər, üzük və sancaq taxmışlar, nə edirlərsə etsinlər, hamısı yaxşıdır. Bass onlara oxşamaq, onlar kimi hərəkət etmek isteyir, boş və mənasız vaxt keçirmə sahəsində onun təcrübəsi süretlə artırdı.

O, Cenninin bugünkü əhvalatlar haqqında danışdıqlarını dinlədikdən sonra qızı dedi:

— Sen niye otelə qalanların paltarlarını yumağa götürmeyəsən? Bu, pilleken yumaqdan çox yaxşıdır.

— Bunu necə etmək olar? — deyə Cenni soruşdu.

— Kontor xidmətçisine müraciət et.

Bu məsləhet Cenniye çox ağıllı göründü.

Onlar tek qaldıqları zaman Bass Cenniye xəbərdarlıq etdi:

— Otelin yanında mənə rast gəlsən, mənimlə danışma. Özünü elə göstərmə ki, məni tanıyırsan.

— Nə üçün? — deyə qız sadəlövhüklə soruşdu.

— Sen çox gözəl bilsən, nə üçün, — deyə qardaşı cavab verdi, o artıq bir neçə dəfə demişdi ki, onların hamisinin miskin görkəmləri vardır, belə qohumların üzündən adam biabır olar. — Bir-birimizə rast gələsek, yanından öt, vəssalam. Eşitdin?

— Yaxşı, — deyə Cenni çəkine-çekine cavab verdi. Qardaşı ondan birəcə yaş böyük idi, buna baxmayaraq, Cenni həmişə ona təbə olurdu.

Ertesi günü otelə gedərkən o, qardaşının məsləhətini anasına söylədi.

— Bass deyir ki, biz otelə yaşayanların paltarlarını götürüb yuya bilerik.

Oteləki iş üçün heftədə alacağı üç dollardan əlavə bir şey qazanmaq barədə bütün gecəni əzabla düşünmüş missis Herhardt, Bassın fikrini bəyəndi.

— Yaxşı məsləhətdir, mən kontor xidmətçisindən soruşaram.

Lakin onlar otelə geldikdən sonra bunu etmək üçün uzun müddət əlverişli tesadüf tapmadılar. Yalnız axşamüstü tale onlara gülümədi: baş quşluqcu onlara kontor xidmətçisinin əyleşdiyi yerin qabağını yumağı tapşırıdı. Bu böyük vezifeli şəxs onlara açıqcasına xeyirxahlıq göstərirdi. Xoştəbiətli, qayğılı ana və qəşəng qız onun xoşuna gəlmışdı. Missis Herhardt bütün günü başından çıxmayan sualı ona verməyə cəsarət etdikdə, o, iltifatla dilləndi.

— Bəlkə burada qalanlardan birisi paltarlarını mənə yudurtmağa razı olar? Mən çox minnətdar olardım...

Kontor xidmətçisi ona baxdı və bu kəderli simadakı ağır ehtiyac izlərini yenidən gördü. O:

— Baxarıq, — dedi və dərhal senator Brenderi və general Qopkinski düşündü. İkiisi də rəhmildir və zavallı qadına məmənəniiyyətə yardım edərlər. — Yuxarıya, senator Brenderin yanına qalxin. İyirmi ikinci nömrəyə. — O, nömrəni kağıza yazıb: — Alın, — dedi, — gedin və deyin ki, sizi mən göndərmişəm.

Missis Herhardt titrəyən əli ilə kağızı aldı. Onun gözləri sözle ifadə edə bilmədiyi minnətdarlıqla dolu idi...

Onun həyəcanlandığını görən kontor xidmətçisi: — Eybi yoxdur, eybi yoxdur, — dedi, — elə bu saat gedin. O indi öz otağındadır.

Missis Herhardt iyirmi ikinci nömrənin qapısını ehtiyat və ehtiramla döyüdü. Cenni səsini çıxarmadan onun yanında durmuşdu.

Bir deqiqə sonra qapı açıldı, gur işıqlı otağın qapısı ağızında senator göründü. O, zərif smoking geyinmişdi, ana ilə qızın ilk dəfə göründüklarından cavan nəzərə çarpırdı.

Senator dərhal onların hər ikisini tanıyaraq missis Herhardtan soruştı:

— Mənə dair qulluğunuz, xanım?

Özünü tamamilə itirmiş ana dərhal cavab verə bilmədi.

— Biz soruşmaq istəyirdik ki... bəlkə siz paltar yudurtmaq isteyirsiniz?

O, heyret oyadın gur səsle:

— Paltar yudurtmaq? — deyə soruştı. — Paltar yudurtmaq? Buyurun içəri. Bu saat baxarıq.

O, nəzakətli kənarə çəkilib onları içəri buraxdı və qapını bağladı.

— İndi baxarıq, — deyə qoz ağacından iri şifanerkanın yeşiklərini bir-bir çəkərək təkrar etdi.

Cenni maraqla otağı nəzərdən keçirirdi. O hələ heç bir zaman burada — buxarının və tualet stolunun üstündə olduğu qədər bezəkdüzək və gözəl şəyər görməmişdi. Yumşaq kreslo, onun yanında yaşıl abajurlu lampa, döşəmədə qalın, yumşaq xalça, ora-bura atılmış bir neçə kiçik xalça — hər şey çox bahalı və zəngin idi!

Senator qonşu otağa keçərkən mehribanlıqla:

— Buyurun əyleşin, burada əyleşin — deyə stilları göstərdi.

Ürkək ehtirama qapılmış ana və qız ədəb xatirinə hələ də ayaq üstündə durmuşdular. Lakin senator axtarışı qurtardıqdan sonra onları bir daha əyleşməyə dəvət etdi. Onlar utana-utana və yönəmsiz halda oturdular.

– Bu sizin qızınızdır? – deyə senator Cenniye baxıb gülümseyərək missis Herhardtan soruşdu.

– Bəli, ser – deyə ana cavab verdi. – Bu mənim böyük qızımdır. Senator dalbadal sual verirdi:

– Əriniz sağdır? Familiyanız nədir? Harada yaşayırsınız? Missis Herhardt bütün suallara itaətlə cavab verir, senator isə sorğu-sualı davam etdirirdi:

– Neçə uşağıınız var?

– Altı.

– Söz yox, böyük ailədir. Siz, şübhəsiz, ölkə qarşısında borcunuzu yerinə yetirmişsiniz.

– Bəli, ser – deyə onun diqqətindən mütəəssir olmuş missis Herhardt cavab verdi.

– Siz deyirsiniz ki, bu sizin böyük qızınızdır?

– Bəli, ser!

– Bəs əriniz nə ilə məşğul olur?

– O, şüşəfüreñdir. Ancaq indi xəstədir.

Onlar söhbət edir, Cenni isə dinleyirdi. Onun iri mavi gözleri heyret və maraqla baxırdı. Her dəfə senator ona baxdıqda elə sadəlövh, məsum baxışlarla, elə gözəl təbəssümle qarşılaşırı ki, gözlərini ondan çəkməyə çətinlik çekirdi.

O, rəğbat hissi ilə:

– Bəli, bunlar hamısı çox ağırdır, – dedi. – Burada mənim bir az palanım yığılib qalıb, siz onları, lütfən, yuyun. Gələn həftə, yəqin, yenə olacaqdır.

O, paltarları üstünə naxış vurulmuş kiçik, göy kisenin içine qoydu.

– Nə vaxt gətirək? – deyə missis Herhardt soruşdu.

O, dalğınmasına cavab verdi:

– Ferqi yoxdur. Gələn həftənin hansı günündə istəsəniz, getire bilərsiniz.

Ana təvazökarlıqla təşəkkür etdi və onlar çıxmaga hazırlaşdılar.

– Gəlin belə edək. Bazar ertəsi gətirin, – deyə senator qabağa keçərək qapını açdı.

Missis Herhardt:

– Baş üstə, ser, – dedi, – sağ olun.

Onlar getdilər, senator isə yenidən mütaliyə başladı, lakin nadənse qəribə bir fikir dalğlığı ona hakim əsildi.

O, kitabı örterək:

– Kədərli haldır, – dedi. – Bu adamlarda nə isə çox mütəəssirəcidi bir şey vardır.

Cenninin maraq və heyret ifadə edən obrazı otaqda dolaşırırdı.

Missis Herhardt isə öz qızı ilə yenə qaranlıq küçələrlə evə qayıdırırdı. Gözlənilməz müvəffəqiyət onları dırçelmişdi.

– Onun otağı necə gözəldir! Düz demirəm? – deyə Cenni piçilti ilə soruşdu.

– Bəli, – deyə ana cavab verdi. – O, çox yaxşı adamdır.

Qız davam etdi:

– O senatordur, eləmi?

– Bəli.

Qız yavaşcadan:

– Adlı-sanlı olmaq, yəqin, yaxşı şeydir, – dedi.

## II FƏSİL

Cenninin mənəvi aləmini necə təsvir edək? Senatorun paltarlarını yumaqda anasına kömək etməyə, onun çirkli paltarlarını gətirməyə və təmizini aparmağa ehtiyac üzündən məcbur olan bu zavallı qız qəribə yumşaq xasiyyətə malik idi. Bu xasiyyətin bütün gözəlliyini sözlə təsvir etmək mümkün deyildir. Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqliklərinə dek hədsiz gözəl, həqiqi sehrler alemi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şəyə valeh ola-ola gəzə bilseydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında üreklerinə yatan kamil dünya: ağaclar, güller, səsler və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli mirası, ən yaxşı sərvətidir. Əgər onları heç kəs: "Bu mənimdir" sözlərile dayandırmasayıd, bu adamlar səadətdən qanadlanaraq, bir zaman bütün dünyamı eşidəcəyi mahnı ilə bu torpaq üzərində nəhayətsiz dolaşa bilerdilər. Bu mahnı xeyir-xahlıq mahnisidir.

Lakin həqiqi aləmin qəfəsinə salınmış belə adamlar, demək olar ki, həmişə bu aləmə yad qalırlar. Bu təkəbbürlük və acqözlük dünyası idealistə, xəyalpərvərə çəp baxır. Xeyalpərvər süzüb keçən buludların seyrinə dalsa, onu avaraçılıqda məzəmmət edərlər. O, küləklərin

mahnısına qulaq assa, bunlar onun könlünü açar, etrafdağılar ise bu zaman onun əmlakını elə keçirməyə töleserler. Əgər cansız adlanırlan bütün aləm onu cəlb edərək canlı və idraklı görünəcək qədər ince və valehedici seslərlə onu çağırmış olursa, xəyalperver kortəbi qüvvələrin pəncəsində məhv olur. Həqiqi dünya həmişə acgözlükle öz əllərini belə adamlara uzadır və onlara hakim kəsilir. Heyat məhz belələrini müti qıllara çevirir.

Cenni də bu kobud və nasırənə alemde belə idi. Hələ uşaqlıqdan onun hər bir addımı yaxşılıq və mehribanlıqla əlaqədardı. Sebastian yixılıb ezildiyi zaman qardaşı üçün həyecan və təşvişini boğaraq, məhz Cenni ona kömək edir, qaldırır və anasının yanına gətirirdi. Corc achiqdan şikayet edəndə, Cenni öz çörək payını ona verirdi. O, saatlarla zümzüme edərək balaca qardaşlarına və bacılarına layla çalar və eyni zamanda nə barədə ise xəyalala gedərdi. Cenni yeriməyə başlayan kimi anasının sadiq köməkçisi olmuşdu. O yuyur, temizləyir, bişirir, dükana qaçırlar və balacaları saxlayır. Öz acı taleyi haqqında çox düşündüyüne baxmayaraq, heç kes və heç bir zaman onun bircə kələmə ilə belə şikayətləndiyini eşitməmişdi. O bilirdi ki, qızların bir çoxu ondan çox-çox yaxşı və şən yaşayır, ancaq onlara həsəd aparmağı heç fikrinə də getirmirdi. Bezen o gizlində kəderlenirdi, buna baxmayaraq, yenə də öz mahnılarını oxuyurdu. Aydın günlərdə met-bəixin pəncərəsindən küçəyə baxdığı zaman onu təbietin geniş qoyunu, yaşıl çəmenlik cəlb edirdi. Təbietin gözəlliyi, onun cizgiləri və rəngləri, işığı və kölgələri qızı gözəi mahni kimi həyecanlaşdırardı. Bezen o, Corcu və başqa uşaqları kiçik çayın şırıntıyla axlığı, ta uzaqlarda geniş tarlaların uzandığı findiqliğa, gözel kölgəli yerə aparardı. O hiss etdiklərini şair kimi sözlərle ifadə etməyi bacarmasa da, qəlbə bütün bu gözəlliklərə qızışlıqla cavab verir və hər bir səsdən, hər bir titrəyişdən sevinirdi.

Uzaqdan onun qulağına meşə qumrularının, bu yayın nəfəsinini hiss etdirən quşların asta və zərif səsi çatdıqda, o, başını əyib qulaq asar, zərif səsler gümüş damcılar kimi, düz onun üreyinə düşərdi.

Günəş daha da şiddetle qızdıranda, onun şüaları budaqlar və yarpaqlar arasından keçib qızıl naxışlar kimi otların üzərinə səpiləndə Cenni onlara baxmaqdan doya bilmirdi, oraya, şüaların daha artıq parladıgi yerə can atır və sehrlənmiş kimi meşənin müqəddəs qalınlığına doğru gedirdi.

O, rənglərin bütün gözəlliyyini hiss edirdi. Günəş batarkən səmada parlayıb yayılan fərç onu hədsiz dərəcədə şadlandırır və heyrete getirirdi.

Bir dəfə o lap uşaq kimi dedi:

– Bu buludlarla birlikdə süzmək necə yaxşı olardı!

O, təbietin özünün çöl üzümü təneklerindən hördüyü bir yellənəcək tapmışdı, Marta və Corcla yellənirdi.

– Belə bir qayığımız olaydı, – deyə Corc dilləndi.

Cenni başını geri ataraq gümüş dənizindəki al-qırımı adaya – uzaq bir buluda baxırdı. Bir az sonra o dedi:

– Kaş adamlar belə bir adada yaşayaydalar, nə qiyamət olardı!

Fikrən qız artıq orada idi və hava cişirləri ilə yüngülcesinə qaçırdı.

Corc yanlarından uçan bir cir arını göstərərək:

– Arıya bax, – dedi.

– Hə, – deyə Cenni xəyalala dalmış halda cavab verdi.

Corc soruşdu:

– Quşların da?

Bu fikrin şəriyyetini bütün varlığı ilə hiss edən Cenni:

– Hə, – dedi, – quşların da evi olur.

– Arıların da? – deyə Marta əl çekmedi.

– Hə, arıların da.

Corc yaxındakı yolla tənha dolaşan köpəyi görüb soruşdu:

– İtlerin də?

– Bəs neçə, əlbəttə, – deyə Cenni cavab verdi. – Sən bilmirsən ki, itlərin evləri olur?

Oğlan şəffaf alaqqaranlıqda ucuşan bir dəstə ağcaqanadı görüb soruşdu:

– Bəs ağcaqanadların necə?

Cenni özü belə buna çox da inanmayaraq:

– Hə, – dedi, – qulaq asın!

– Oho! – deyə Corc etinasızlıqla səsləndi: – Mən onların evlərini görmek isteyirəm – o nece evdir?

– Qulaq asın! – deyə Cenni ciddi surətdə, inadla tekrar etdi və sakitliyi bərpa etmək üçün elini yuxarı qaldırdı.

Kilsədən yüksələn zəng səsinin sönən gün üzərində xeyir-dua kimi səsləndiyi sakit bir vaxt idi. Uzaqdan geldiyi üçün zəifləşən səslər axşam havasında asta-asta üzür, sanki təbietin özü də susaraq

Cenni ilə birlikdə bu səsi dinleyirdi. Ondan bir neçə addımlıqda qırızı sineli moruq quşu atılıb-düşürdü. Arı vizıldayır, harada isə zin qirov səslenir, budaqlardakı şübhəli şıqqıltılar gizli-gizli qoz axtara dələnin yaxında olduğunu bildirirdi. Əlini aşağı salmağı unutmuş Cenni, uzun zeng səsi havada donana qədər və ürəyi tamam dolanı qədər dinledi. Sonra ayağa qalxdı.

— O! — deyə qızdan bir səs qopdu və o, şairanə həyəcanın təsirilə əllerini berk sıxdı. Onun gözləri yaşarmışdı. Onu həyəcanlandıran hissin gözəl dənizi sahili döyürdü. Cenninin qəlbini belə idi.

### III FƏSİL

Senator Corc Silvestr Breder adı adamlardan deyildi. Onda siyasi işbazın diribaşlığı ilə xalq nümayəndəsinin həssashiği birləşmişdi. O, Cənubi Ohayoda doğulmuş, orada böyülmüş, Nyu-Yorkda Kolumb darülfünununda hüquq elmi ilə məşğul olduğu iki il nezərə alınmazsa, təhsilini də orada almışdı. Mülki və cinayət hüququnu o, yəqin ki, öz ştatında heç kəsdən pis bilmirdi. Lakin heç bir zaman vəkililik sahəsində görkəmli müvəffəqiyyətlər əldə etmək üçün zəruri olan canfəsanlıqla məşğul olmamışdı. O, pis qazanmırıldı, vicdanını itirmekdən qorxmasaydı, müqayisə edilməyecək dərəcədə artıq qazana bilərdi, buna çox yaxşı imkanlar vardı. Ancaq o bunu bacarmazdı. Hər halda təmizliyinə və satılmazlığına baxmayaraq, o bəzən öz dostlarının xahişləri qarşısında dura bilmirdi. Elə bu yaxınıarda, son prezident seçimlərində, hökumət üzvlüyü üçün zəruri keyfiyyətlərə heç də malik olmayan (Breder bunu yaxşı bilirdi) bir adamin namizədliyini müdafiə etmişdi.

Həmçinin, o, bir məsələdə də müqəssir idi ki, bir neçə dəfə şübhəli adamlara, iki, yaxud üç dəfə isə açıqdan-açıqa yaramaz adamlara dövlət vəzifeleri tapşırılmışdı. Vicdan əzabı onu sixmağa başladığda o çox sevdiyi: "Heyatda azmı şey olur" — məsəli ilə özünə təselli verirdi. Bəzən o, kədərli xeyallara dalaraq, kreslosunda uzun müddət tənha oturur, sonra yerində qalxaraq günahkarcasına bir təbəssümle bu sözləri tekrar edirdi. Onun vicdanı heç də susmurdu, ürəyi isə hər halda çox həssas idi, her şeyi tez və dərinlən duyar.

Tərkibinə Kolumbusun daxil olduğu okruqdan üç dəfə ştatın konqresinə və iki dəfə Birleşmiş Ştatlar senatına seçilmiş bu adam

heç vaxt evlənmemişdi. O, gəncliyində ciddi sevmişdi. Lakin bu sevginin nikahla bitməsində onun günahı olmamışdı. Ailə saxlamaq üçün vəziyyətini düzeltməyə xeyli vaxt lazımdı, ürəyini çalmış qadın isə onu gözləmək istəməmişdi.

Ucابولو, qamətli, enlikürək bu adam tekçə öz xarici görkəmi ilə adamda özünə ehtiram hissi oyadırdı. O, həyatda az şey itirməmiş, taleyin zərbələrini dadmışdı. Elə buna görə, onda, canlı təsəvvürlü adamlarda hüsн-reğbet doğuran nə isə bir şey var idi. O, xeyirxahlığı və iltifatlığı ilə tanınmışdı, senat yoldaşları isə hesab edirdilər ki, onu bir ele şışırtmeye deymez, amma çox gözəl adamdır.

Senator Brederin o zaman Kolumbusa gəlməsi, laxlayan siyasi nüfuzunu möhkemlətmək zəruriyyətindən doğmuşdu. Konqresə son seçimlərdə onun partiyasının işi düz gətirməmişdi. O özü kifayət qədər səs almışdı, yenidən seçile bilerdi, lakin bu seçiciləri özü tərəfində saxlamaq üçün xeyli siyasi diribaşlıq lazımdı. Axı ondan başqa da şöhrətpərəstlər vardır! İstenilən qədər namizəd tapılar və onların hər biri Brederin yerini tutmağa şad olar. İndi ondan mehz nə tələb olunduğunu o çox yaxşı başa düşürdü. Rəqibləri ona o qədər də asanlıqla qalib gələ bilməyəcəkdilər, ancaq o fikirleşirdi ki, əger iş belə bir vəziyyətə düşsə, elbəttə, prezident ona xaricdə bir diplomatik vəzifə tapşırımaqdan imtina etməz.

Bəli, senator Brederi tam mənasılı bexti götiren adam adlandırmaq olardı. Lakin bununla bərabər, o, həyatında nəyinsə çatmadığını hiss edirdi. O hełə istədiklerinin hamisini etməmişdi. Budur, onun əlli iki yaşı var, o, hörmətli, izzətli, görkəmli xadim kimi, ləkələnməmiş şan-şöhrət sahibidir, lakin təkdir, heç kəsi yoxdur. O bilaixtiyar tez-tez düşünürdü ki, yanında onu əzizləyəcək bir kəs yoxdur. Öz otağı hərdən ona qəribə, boş görünürdü və o öz-özüne nifret hissi duyurdu.

O tez-tez düşünürdü: "Əlli yaşım var! Özüm də tək-tənha..."

Bu şənbə axşamı, otağında oturduğu zaman qapı yavaşça döyüldü. Bu vaxt o, dünyada her şeyin — həyatın da, şöhrətin də necə fani olduğu və bu nöqtəyi-nezərdən öz siyasi fəaliyyətinin nə qədər səmərəsiz olduğu haqqında düşünürdü.

"Biz her hansı mövqə qazanmaq üçün nə qədər çalışırıq, — deyə o fikirleşirdi, — lakin bir neçə il keçdikdən sonra bunlar mənim üçün nə qədər əhəmiyyətsiz olacaqdır!"

O, yerindən qalxdı, qapını açdı və Cennini gördü. Cenni anasına, təklif etmişdi ki, senatoru işin tez görülməsilə heyrətləndirmək üçün bazar ertəsini gözləmeyib paltarları elə bu gün qaytarsınlar.

Breder:

— Buyurun, — dedi və birinci dəfə olduğu kimi onu nəzakətə qabağa buraxdı.

Cenni, işin öhdəsindən tez geldikləri üçün senatorun onları tərif-ləyəcəyini gözləyərək, içəri keçdi, lakin senator bunu heç hiss etmədi.

— Hə, qəşəng qız, sizin kefiniz necədir? — deyə Breder soruşdu.

— Lap yaxşıdır, — deyə Cenni cavab verdi. — Anamla belə qərara geldik ki, bazar ertəsini gözləmeyib, paltarları sizə bu gün gətirək.

Breder laqeyd cavab verdi:

— Bunun heç fərqi yoxdur. Oraya, stulun üstüne qoyun.

Cenni, hələ emek haqqını almadığını düşünmədən getməyə hazırlaşdı, lakin senator onu saxladı.

— Ananız necədir? — deyə güler üzərə soruşdu.

— Yaxşıdır, — deyə Cenni qısa cavab verdi.

— Bacınız necə? Hələ yaxşılaşdım?

— Həkim deyir ki, yaxşıdır.

Senator sözünə davam edərək:

— Öyleşin! — dedi. — Mən sizinlə söhbət etmek istəyirəm. Cenni yanındaki stulda eyleşdi. Senator yüngülə öskürdükdən sonra davam etdi:

— Bacınızın xəstəliyi nədir?

— O, qızılca tutmuşdur, — deyə Cenni izah etdi. — Bir vaxt biz hətta fikirləşirdik ki, o daha sağalmayacaqdır.

Senator qızı dinleyərək diqqətə onun üzünə baxırdı, bu üz ona çox təsirli görünürdü. Cenni necə yoxsul geyinmişdir, onun yüksək mövqeyinə necə heyret edir. Senatorun qəlbində ətrafindakı sərvət və dəbdəbədən doğan utancaqlıq baş qaldırdı. Əlbəttə, tale onu çox yüksəklərə qaldırmışdır!

O, müləyimliklə dedi:

— Mən şadam ki, o yaxşıdır. Atanızın neçə yaşı vardır?

— Əlli yeddi.

— Onun sehhəti düzəlir?

— Beli, ser, o indi yataqdan qalxır, ancaq hələ evdən çıxmır.

— Deyesən, sizin ananız deyirdi ki, o, şüşəfürəndir.

— Beli, ser.

Breder yaxşı bilirdi ki, yerli şüşə sənayesi böhran keçirir. Bu, son siyasi kampaniyanın nəticələrindən biri idi. Görünür, Herhardt-ların vəziyyəti, doğrudan da, çox ağırdır.

— Sizin kiçik bacı-qardaşlarınız hamısı məktəbə gedir?

— Beli, ser, — deyə Cenni tutula-tutula cavab verdi. O, qardaşlarından birisinin ayaqqabısı yırtılıb-dağlılığı üçün məktəbi buraxdığını etiraf etməyə utanırdı. Yalan danışmağa məcbur olması isə ona əzab verirdi.

Senator bir dəqiqəliyə fikrə getdi. Sonra qızı saxlamaq üçün artıq bəhanə olmadığını düşünərək qalxdı və qızı yanaşdı. Cibindən bir neçə kağız pul çıxardıb birini Cenniye uzatdı.

— Alın, — dedi. — Ananızın deyin ki, bu pulu istədiyi kimi xərcəsin.

Cenni özünü itirmiş halda pulu götürdü. Pulun nə qədər olduğunu baxmaq onun ağılna belə gəlmədi. O bu qədər şan-şöhrətli adamın yanında, onun gözəl otağında başını itirmişdi, nə edəcəyini pis başa düşürdü.

— Sağ olun, siz paltarlar üçün hansı gün gelməyi təyin edərsinizmi?

— Beli, beli, — deyə senator cavab verdi. — Bazar ertəsi günləri gəlin. Bazar ertəsi, axşam.

Cenni çıxdı, Breder fikirli-fikirli qapını bağladı. Onun bu adamlara marağı heç də adı maraq deyildi. Şübəsiz, yoxsulluğun gözəlliklə birləşməsinə laqeyd qalmaq çətindir. O, kresloda oturdu, Cenninin gelməsindən doğmuş xoş xəyallara daldı. Nə üçün bu ailəyə kömək etmesin?

— Onların harada yaşadığını öyrənmək lazımdır, — deyə, nəhayət, o qət etdi.

Cenni sonrakı həftələrdə müntəzəm olaraq paltar aparmağa gəlirdi. Senator Breder qızla get-geda daha artıq maraqlandı və onun yanında olarkən qızın hakim kəsilən utancaqlığı və bacarıqsızlığı çox keçmədən aradan qaldırdı. Onun qızı sadəcə öz adı ilə çağırması buna çox kömək etdi. Bu, Cenninin üçüncü gəlişindən başladı, sonra isə, demək olar ki, özü də bilmədən onu getdikcə tez-tez çağrırdı.

Onun qızın münasibətinin atalıq xarakteri daşıdığını demek çətinidir. Adamlara belə bir münasibət onun xasiyyətinə az xas olan şey idi. Bu qızla səhbət edərkən o özünü nədənsə xüsusiələ gənc hiss edir və tez-tez özündən soruşurdu ki, məger qız onda hələ nə qədər tərəvət olduğunu görmür və qiymətləndirmir?

Bu adamı ehətə edən zənginlik, dəbdəbə və – qız hələ deş etməsə də – Brenderin özü onu əsir etmişdi. Cenni heç vaxt bu carcazibəli adam görməmişdi. Bu adama mənsub olan hər şey gözəl idi, onun hər bir hərəketi necib, əhəmiyyətli, hörmətə layiqdir. Bəlkə də öz alman ata-babalarından bir irlə olaraq Cenni bu keyfiyyətləri başa düşmək və qiymətləndirmək qabiliyyəti əldə etmişdi. Məhz bu adamın yaşadığı kimi yaşamaq lazımdır. Onun alicənablılığı Cenninin xüsusi silə xoşuna gəlirdi.

Senatöra valeh olmaq Cenniye qismən, hissinin səsi həmişə mühəkimesinin səsindən gur olan, anasından keçmişdi. Cenni missis Herhardtə on dollar verəndə o sevincindən özünü itirdi.

– Mən ancaq küçədə bu pulun nə qədər olduğunu gördüm. O dedi ki, bu pulları sənə verim.

Missis Herhardt pulu götürdü, onu vəcdlə əlində saxlayaraq senatoru, onun yaraşlı qamətini, lütfkar rəftarını aydınmasına təsəvvürünə gətirdi.

– Bu nə cür adamdır! – deyə o dilləndi. – Onun necə xeyirxah ürəyi vardır!

Missis Herhardt bu axşam və ertəsi gün bu çox varlı adam haqqında, onun, şübhəsiz, xeyirxah və alicənab olması haqqında danışdı. Onun paltarlarının yuyulmasına gəldikdə isə arvad onları ele səyle ovşdurdu ki, paltarlar az qalırdı cirilsin, ancaq yenə də hiss edirdi ki, nə qədər çalışırsa çalışın, yenə azdır. Herhardtın özü heç nə bilməmelidir. O, möhkəm qaydalara riayet edən bir adam idi. Ehtiyacın bütün ağırlığına baxmayaraq, qazanılmamış pulu almağa onu razı salmaq arvadı üçün çox çətin olardı. Buna görə missis Herhardt heç nə demədi, gözlənilmeyən sərvətin nəzərə çarpmaması üçün az-az çörək və ət almağa başladı.

Anasının senatora münasibəti Cenniye də keçdi. Hədsiz minnədar olan Cenni onunla daha sadə, daha sərbəst danışmağa başladı. Onların arasında o qədər yaxşı münasibət əmələ gəldi ki, senator tualet stolunun üstündəki balaca şəkil çərçivəsinin Cenninin xoşuna geldiyini görüb onu qız'a bağışladı. Cenni her dəfə onun yanına gəldikdə, o bir bəhanə ilə qızı saxlayırdı. Çox keçmədən senator başa düşdü ki, duydugu ehtiyac bu gənc, mehriban qızı qəlbinin dərinliyinə qədər təhqir edir, o öz yoxsulluğundan utanır. Bu həqiqətən onu heyecanlandırdı, qızın miskin paltarına və köhnəlmış ayaqqabılarına

baxdıqca öz-özünə belə bir sual verirdi: necə edim ki, qəlbini toxunmadan ona yardım əli uzadım?

O dəfələrlə fikirləşmişdi ki, axşam bir bəhanə ilə onun arxasında getsin və ailələrinin nə cür şəraitdə yaşadığını özü görsün. Ancaq necə olsa, o, Birleşmiş Ştatların senat üzvüdür, bu adamlar isə yəqin ki, şəhərin kənarında, miskin bir yerdə yaşayırlar, o bu fikri rədd etdi. Ehtiyat müvəqqəti olaraq üstün geldi, düşünülmüş tədbir texire salındı.

Dekabrin əvvəllerində senator Brender üç həftəliyə Vaşinqtona qayıtdı və günlerin birində missis Herhardt və Cenni onun getdiyini biliib təəccübləndilər. O, paltar yudurtmaq üçün həftədə iki dollar-dan az vermirdi, bəzən beş dollar verirdi. Bəlkə də o öz səfəri ilə ailənin bütçesinə nə qədər ziyan vurdugunu təsəvvür etmirdi. Lakin çarə yox idi. Onlar birtəhər dolanmalı idilər. İndi Herhardt özünü yaxşı hiss edirdi. İş tapmaq üçün boş-boşuna fabriklərin çoxunu dolasdıqdan sonra, çatma və mişar tapdı, qapı-qapı gəzərək odun doğramığı təklif etməyə başladı. İş az idi, ancaq, o, her hələ qüvvəsini əsirgəmədən işləyir və həftədə iki, bəzən də üç dollar qazana bilirdi. Bu pullar, arvadının qazancı və Sebastyanın verdiyi pulla bərabər çörəyə çatırıldı – yalnız çörəye.

Milad bayramının şən vaxtı gelib çatır və buna görə Herhardtılar üçün ehtiyac daha acı görünürdü. Almanın Milad bayramını böyük təntənə ilə keçirməyi sevirler. Bu günlerdə onların valideynlik hissini bütün qüvvəsi əyani surətdə aşkara çıxır. Onlar uşaqlıq sevincini yüksək qiymətləndirir, balacaların əyləncələrdən və oyuncaklıqlardan doyunca həzz almalarına can atırlar. Bayramqabağı öz mişarı ilə işlərkən Herhardt bütün bunları az düşünməmişdi. Kaş balaca Veronikanı hədiyyələrlə sevindirə bileydi – axı qız uzun müddət xəstə olmuşdu. Kaş uşaqların hərəsine bir cüt möhkəm ayaqqabı, oğlanlara isti papaq, qızlara bezəkli kapor bağışlaya bileydi! Keçən illərin bayram günlərində onlar həmişə oyuncaq və şirniyyat alırdılar. O, qarlı bayram səhərinin gələcəyini və stolun üstündə uşaqların çox istədiyi şeylərin olmayıcağıını düşündükcə ezab çekirdi.

Missis Herhardtə gəlinçə, onun hissələrini təsəvvür etmək təsvir etməkdən daha asandır. O bütün bunları nə qədər ağrı ilə duyurdu ki, yaxınlaşan mənhus gün haqqında əri ilə danışmağa qadir deyildi. O, bir ton kömür almaq və bədbəxt Corcun canını her gün kömür anbarlarından ziyarətdən qurtarmaq ümidiyle üç dollar qənaət edib yiğə

bilmişdi – indi bu pulu bayram hədiyyələrinə xərcləməyi qət etdi. Herhardt ata da yavaş–yavaş iki dollar yığmışdı ki, bayram günü oğur dəqiqədə onları araya çıxartsın, arvadını heç olmasa bir az sakitləşdirsin və şadlandırsın.

Lakin bayram ərefəsi bu cüzi beş dollar çox zəif təselli oldu. Şəhərdə izdihamlı bayram şənliyi vardı. Ərzaq mağazaları yaşıl yarpaqlarla bəzənmişdi. Oyuncaq və qənnadı mağazaları öz gözəllikleri ilə adamın gözlərini qamaşdırırdı. Burada özünə hörmət edən Santa-Klausa nə lazımlı ola bilərsə, hamısı var idi. Valideynlər də, uşaqlar da vitrinlərə baxırdılar. Valideynlər öz acı ehtiyaclarını kederlə dərk edir, uşaqlar isə bu şeylərə sahib olmaq arzularını çox çətinliklə böğraqla hədsiz heyrottə baxırdılar.

Herhardt dəfələrlə uşaqların yanında demişdi:

– Şaxta baba bu il çox kasıbdır. O çoxlu hədiyyə getire bilməyəcəkdir.

Lakin uşağı, hətta ən kasibini belə, buna inandırmaq çatındır. Ata hər dəfə görürdü ki, onun əvvəlcədən xəbərdarlıq etməsinə baxmayaraq, uşaqların gözləri eyni şən intizarla, sevincli ümidiylə yanır.

Milad bayramı tək gününə düşündü, bayram ərefəsi, bazar ertəsi məktəblərde məşğələ olmadı. Missis Herhardt otelə gedərkən Corca məsləhət gördü ki, mümkün qədər çox kömür yığın ki, sabaha da çatsın. Corc iki kiçik bacısını da götürüb dərhal depoya getdi. Lakin kömür az idi, onlar səbətlərini tezliklə doldura bilmədilər, axşamçağı isə cüzi ehtiyat topladıqları məlum oldu.

Bu axşam missis Herhardt otelən qayıdarkən onun ilk suali bu oldu:

– Sən kömür üçün getmişdinmi?  
– Getmişdim, – deyə Corc cavab verdi.  
– Sabaha çatarmı?  
– Məncə, çatar.  
– Gedək baxım.

Lampanı götürüb kömür yığılmış saraya getdilər.

– Oh, ilahi! – deyə missis Herhardt qışkırdı. – Bu ki lap azdır!  
Bu saat get yenə getir.

Corc dodaqlarını büzərək sözləri uzada-uzada dedi:  
– İşə düşdük de! Mən getmişəm, qoy indi də Bass getsin.

Bass işdən yeddiye düz on beş dəqiqə işləmiş gölmüşdi, indi şəhəre getmək üçün yuyunub geyinirdi.

Missis Herhardt:

– Yox, – dedi, – Bass bütün günü işleyibdir. Sən özün getməlisən.  
– Mən getmək istəmirəm, – deyə Corc donıldandı.  
– Lap yaxşı, – deyə missis Herhardt dilləndi. – Sabah yandırmağa bir şey olmasa, nə qayıracaq?

Onlar eve qayıtdılar, lakin Corcun heysiyyətinə çox bərk toxunmuşdu, o hələ məsələni bitmiş hesab etmirdi. O hələ kandardan böyük qardaşına qışkırdı:

– Bass, sən də get!  
– Hara belə?  
– Kömür getirməyə.  
– Elə bu qalmışdı, – deyə Bass cavab verdi. – Sən məni nə hesab edirsən?

Corc başını inadla silkələyərək:

– Onda mən də getməyəcəyəm, – dedi.  
Qardaşı sərt bir ifadə ilə soruşdu:  
– Sən niyə bu gün kömür yığmayıbsan? Bütün günü bekar idin.  
Corc:  
– Yığmışam, – dedi. – Kömür çox az idi. Olmayan yerdə mən neçə toplayım?  
– Yəqin pis yığmışan, yaxşı çalışmaq lazım idi.

Dükandan qayıdan Cenni eve giren kimi Corcun hırslı və narazı üzünü gördü.

– Ne club? – deyə o soruşdu.  
– Bass menimlə kömür yığmağa getmek istəmir.  
– Sən gündüz getirməmişənmi?  
– Getirmişəm, ana deyir ki, azdır.

Cenni dedi:  
– Mən səninlə gedirəm. Bass, sən bizimlə gedərsənmi?  
– Yox, – deyə şıq geyinməyi sevən gənc etnəsiz cavab verdi.

O, qalstukunu bağlayırdı. Ona mane olduqları üçün hırslaşmışdı.

Corc dedi:  
– Orada heç kömür də yoxdur. Ancaq platformadan tullamaq olar.  
Mən gedəndə kömürlü platforma da yox idi.  
– Yəqin varmış, – deyə Bass bağırdı.  
– Yox idi, – deyə Corc təkrar etdi.

Cenni:

– Daha mübahisə etmə, – dedi. – Zənbili götür, gedək, yoxsa gələ olar.

Böyük bacılarını çox sevən o biri uşaqlar da onunla getməyə hazırlaşdırılar. Veronika səbeti, Marta və Uilyam vedrələri, Corc isə böyük paltar qoyulan zənbili götürdü. Bu zənbili o, Cenni ilə bərabər doldurmalı və ikisi getirməli idilər. Bu zaman iş düzəltmək üçün bacısının göstərdiyi səydən mütəəssir olmuş və hələ ona qarşı qardaşlıq hissini mühafizə etmiş Bass:

– Qulaq as, Cenni, – deyə təklif etdi. – Sən balacalarla səkkizinci küçəyə get, platformanın yanında gözlə. Mən ora gedirəm. Ancaq mən ora çatanda heç biriniz özünüüz elə göstərməyin ki, məni tanıyırsınız. Elə-belə deyin: "Mister, rica edirik, bir az kömür tullayın". – Mən platformaya qalxaram, nə qədər lazımsa tullaram. Başa düşdünümüzü?

Çox razı qalmış Cenni:

– Yaxşı, – dedi.

Onlar evdən qarlı axşam dumanına çıxdılar və dəmiryoluna doğru yönəldilər. Orada, küçəni yüksək stansiyasının geniş köməkçi yollarının kəsdiyi yerdə bir az bundan qabaq gəlmış kömür qatarı dayanmışdı. Uşaqlar vaqonlardan birinin kölgəsində gizləndilər. Onlar böyük qardaşlarını gözleyərək bir neçə ən yeni yataq vaqonu olan gözəl və uzun Vaşinqton sürət qatarı gəldi. Böyük aynalı pəncərələr parlayır, onların arkasında rahat, yumşaq kreslələrə quylanmış sərnişinlər görünürdürlər. Qatar gurultu ilə onların yanından keçərkən uşaqlar ixtiyarsız geri çekildilər.

Corc:

– Gör necə uzundur! – dedi.

– Belə bir qatarda konduktor olaydım! – deyə Uilyam köksünü ötürdü.

Təkcə Cenni susurdu, lakin uzaq səyahətlər haqqında, dəbdəbələr haqqında fikir onu hamidan çox heyəcanlandırdı. Varlı adamlar necə gözəl yaşayırlar!

Uzaqdan Sebastian göründü, onun enerjili, cəsuranə yerişi var idi və onda olan hər bir şey öz qiymətini bilən adamı xatırladırdı. O çox inadıl və qətiyyətli idi. Uşaqlar onun dediklərinə olduğu kimi əməl

etməseydilər, o onların yanından düz keçib gedəcək, onlara kömək etməyi heç ağlına da gətirməyəcəkdi.

Lakin Marta işə lazımi ciddiliklə yanaşdı və tapşırıldığı kimi piçildədi: "Mister, rica edirik bizə bir az kömür tullayın!"

Sebastian birdən-birə dayandı, yad adamlara baxırmış kimi onları sözüb: "Yaxşı, olar", – dedi və platformaya qalxıb qəribə zirəkliliklə o qədər kömür tulladı ki, səbetlərin hamısını doldurdular, hələ artıq da qaldı. Sonra o sanki belə leyaqətsiz adamların yanında çox dayanmaq istəmirmiş kimi tələsik dəmiryolundan keçdi və gözdən itdi.

Eve qayıdarkən bir centlmen də gördülər. Bu dəfə gördüklliər başında silindr, eynində gözəl plaş olan əsil centlmen idi. Cenni dərhal onu tanıdı. O, Vaşinqtondan yeni qayıtmış və bu bayramdan ürok-açıçı bir şey gözləməyən senator Breder idi. O, uşaqların diqqətini cəlb edən ekspreslərə gəlmışdı, yüngül, balaca sakvoyajını götürüb bir qədər gəzmək arzusu ilə otele yollanırdı. Birdən ona elə gəldi ki, Cennini görür.

– Cenni, sizsiniz? – deyə yaxşı baxmaq üçün addımlarını yavaşırdı.

Onu daha əvvəl tanımış Cenni: "Ah, bu mister Brederdir!" – deyə qışkırdı, səbetin dəstəsini buraxıb, balacalarla tapşırıdı ki, kömürü tez evə aparsımlar, özü isə eks tərəfə qaçı.

Senator Breder onun arxasında getdi və üç-dörd dəfə "Cenni! Cenni!" deyə çağırıldı. Lakin nahaq yersə. Qızı çatmaq ümidiyi itirərək birdən-birə başa düşdü ki, qızı qaçmağa məcbur etmişdir, buna görə də onu utandırmamağı qöt etdi və dönüb uşaqların ardınca getdi. Hər dəfə qızla görüşdüyü zaman olduğu kimi özü ilə qızın veziyəti arasındaki dərin uçurumu yenidən duydu. Budur, o, senatordur, bu uşaqlar isə rəslər arasında kömür yiğirlər. Sabahkı bayram onlara nə şənlik gətirəcəkdir? O, uşaqların halına acıyaraq, yaxşılıq etmək fikri ilə onların arxasında gedirdi, çox keçmədən onların balaca darvazadan içəri girdiklərini və miskin bir daxmada gözdən itdiklərini gördü. Senator küçəni keçdi və üstünə qar tökülmüş ağacın seyrək kölgəsində durdu. Həyətə baxan pəncərədən sarı işıq düşürdü. Ətrafda hər şey qarla örtülmüşdü. Evdən uşaqların səsi gelirdi, bir dəfə Brederə elə gəldi ki, missis Herhardtı görür. Bir az sonra yan balaca qapıdan kiminse kölgəsi ötüb keçdi. Senator bu kölgəni tanıdı. Onun ürəyi döyündü, həyəcanını boğaraq dodaqlarını dişlədi. Sonra sərt bir hərəkətlə çevrildi və uzaqlaşdı.

Şəhərin en böyük baqqalı Menninq adlı bir tacir idi. O, Brenderin möhkəm tərəfdarı idi ve özünün senatorla tanışlığı ilə çox fəxr edirdi. Bu axşam Brender onun yanına geldi.

— Menninq, siz bu gün mənim bir tapşırığımı yerinə yetirə bil-məzsinizmi? — deyə o soruşdu.

— Əlbətə, yerinə yetirərəm, senator, əlbətə, — deyə dükənci cavab verdi. — Siz nə vaxt qayıtmışınız? Sizi görmeyimə çox şadam. Qulluğunuza hazırlam.

— Səkkiz baş aile, — ata, ana və altı uşaq üçün bayrama lazım olan hər şey hazırlayın. Yolka, ərzaq, oyuncak... Nə deyim, özünüz bilirsiniz.

— Əlbətə, əlbətə, senator.

— Xərcinə baxmayın, hamısını bol-bol göndərin. Bu saat mən sizə ünvani verərəm. — O, yazı defterçəsini çıxartdı.

— Məmənnuniyyətlə hamısını edərəm, — deyə Menninq sözüne davam etdi, — böyük məmənnuniyyətlə. Siz həmişə alicənab olmuşsunuz.

— Yaxşı, yaxşı, Menninq, — deyə senator yalnız dövlət adamı leyəqətinə qorumaq üçün üz-gözünü turşutdu. — Hamısını tez, yubanmadan göndərin ve hesabını mənə yollayın.

Sevinmiş alverçi ancaq:

— Böyük məmənnuniyyətlə, — deyə bildi.

Senator küçəyə çıxdı. Qoca Herhardtları xatırlayaraq ayaqqabı və hazır palalar mağazasına girdi. Birdən şeylərin nə ölçüdə olduğunu bilmədiyi xatırladı. Dəyişmək hüququ ilə bəzi şeylər sıfariş verdi. Sonra otelə qayıtdı.

O təkrar-təkrar düşünürdü: "Kömür toplayırlar. Mən nə qədər diqqətsiz olmuşam. Mən artıq onları unutmamalıyam".

#### IV FƏSİL

Senatoru görərkən Cennini bürüyən qaçmaq arzusu onunla izah olunurdu ki, o öz vəziyyətini alçaldıcı hesab edirdi. Senator onun haqqında belə yaxşı rəydə iken Brenderin onu rəzil bir işlə məşğul görməsindən utanırdı. O sadəlövhəcəsinə fikirləşirdi ki, senatoru şəxsən onun özi deyil, nə isə başqa bir şey maraqlandırır.

Cenni eve gələnədək uşaqlar onun qaçıdığını analarına nağlı etmişdilər. O, otağa daxil olan kimi Corc soruşdu:

— Senə nə olmuşdu?

— Heç nə, — deyə Cenni cavab verdi və buradaca anasına tərəf çevrilib izah etməyə başladı: — Mister Brender bizim yanımızdan keçib bizi gördü.

— Yox canım? — deyə missis Herhardt yavaşdan səsləndi. — Deməli, o qayıtmışdır. Bəs sən niyə qaçıbsan, axmaq?

— Mən istəmirdim ki, o məni görsün.

Ana qayğı ilə dedi:

— Belkə o heç səni tanımayıb.

— Yox, tanıdı, — deyə Cenni piçıldadı. — O məni üç dəfə səslədi. Missis Herhardt başını buladı.

Söhbəti eşidən Herhardt qonşu otaqdan çıxa-çıxa soruşdu:

— Nə olub?

— Heç nə, — deyə arvadı cavab verdi. O, senatorun onların həyatında nə kimi rol oynamağa başladığını heç də izah etmək istəmirdi.

— Uşaqlar kömür getirəndə kimse onları qorxutmuşdur.

Ele bu axşam bir az keçmiş milad hədiyyələri gəldi və bu bütün ailəni çox həyecana saldı. Ərzaq mağazasının arabası onların qapısında dayandığı və kuryer — möhkəm bədənlı oğlan paketləri evə daşıdığı zaman Herhardt və onun arvadı gözlərinə inanmadılar. Kuryeri sehv etdiyinə inandırmaq üçün faydasız cidd-cəhdden sonra, Herhardtlar sebəbi aydın olan şadlıqla bütün bu nemətləri gözden keçirmeye başladılar.

Kuryer inamlı dedi:

— Siz narahat olmayın. Mən nə etdiyimi bilirəm. Sizin familiyanız Herhardtır, eləmi? Bunlar hamısı sizə çatacaqdır.

Missis Herhardt yerində otura bilmirdi, əllərini həyecanla ovşduraraq tekrar edirdi:

— Nə deyirsən buna? Möcüzə deməzsən?

Herhardtın özü de tanımadığı xeyirxah adamın səxavəti haqqında fikirləşmekdən müteessirlənmişdi, o bu yaxşılığı bir zaman fabrikasında işlədiyi və ona yaxşı münasibət bəsləyen iri yerli fabrik sahibinin adına yazmaq istəyirdi. Missis Herhardt gözlənilməyən sevincin həqiqi mənbəyini, şübhəli olsa da, anlayırdı və gözleri yaşarmaq dərəcəsinə qədər mütəəssir olmuşdu, lakin susurdu. Cenni isə derhal burada kimin əli olduğunu başa düşdü.

Milad bayramının ikinci günü Brender otelə missis Herhardt ilə görüşdü. Cenni təsərrüfat işləri ilə meşğul olmaq üçün evdə qalmışdı.

Brender əlini uzadaraq mehbibancasına səsləndi:

— Missis Herhardt, kefiniz necədir? Bayramı necə qarşıladınız?

Zavallı missis Herhardt utana-utana onun əlini sıxdı. Onun gözleri bir an yaşla doldu.

Brender əlini onun ciyinə vuraraq:

— Yaxşı, yaxşı, — dedi. — Ağlamaq lazımdır. Paltarları yumağa aparmağı unutmayıñ.

— Yox, unutmaram, ser! — deyə missis Herhardt cavab verib yenə nə isə demək istədi, lakin Brender artıq uzaqlaşmışdı.

İndi Herhardt daima otelde yaşayan qəribə senator haqqında, onun lütfkarlığı, paltar yudurtmaq üçün nə qədər çox pul verməsi haqqında danışıqlar eşidirdi. Sadəqəlb zəhmətkeş, mister Brenderin çox xeyir-xah, çox nəcib adam olmasına tez inandı.

Cenninin özü de belə düşünür və senatora getdikce daha çox valeh olurdu.

Cenni elə böyümüş və elə yaxşılaşmışdı ki, heç kəs onun yanından laqeyd ölüb keçə bilməzdi. O, ucaböylü idi, bedən quruluşu gözəl idi. Uzun paltarda, küber qadınların zinətində o, senator kimi, görkəmli bir kişiye gözəl tay ola bilərdi. Onun insanı heyrətləndirəcək dərəcədə aydın, oynaq gözleri, gözəl rəngli siması, düz aq dişləri vardi. Həm də o, ağıllı, həssas və çox müşahidəçi idi. Onda ancaq tərbiyə və özünün asılı, müti vəziyyətini başa düşen adamlarda heç vaxt tapılmayan inam çatmırıdı. Paltar yumaqla məşğul olmaq, onları gətirib-aparmaq, hər cür xırda-xuruş şeyləri bir sədəqə kimi qəbul etmək onun əl-qolunu bağlayırdı.

İndi o, həstədə iki dəfə otele gəldi, senator Brender onuna mehbəban rəftar edir, özünü serbest aparırıdı. Cenni də belə edirdi. Senator tez-tez ona, onun bacılarna və qardaşlarına kiçik hədiyyələr verir və həmişə onunla elə sadə, elə səmimi danışırkı ki, nəhayət, onları bir-birindən ayıran uçurum yox oldu. Cenni onun simasında mötəbər senatordan artıq alicənab bir dostunu görməyə başladı. Bir dəfə Brender ondan oxumaq istəyib-istəmediyini soruştı. Senator düşünürdü ki, yaxşı məktəb onu daha cazibədar edə biler. Nəhayət, bir dəfə axşam o, Cennini yanına çağırıldı.

— Cenni, buraya, yaxın gəlin.

Cenni yaxın gəldi, Brender birdən onun əlindən tutdu.

— Cenni, — deyə o, şən və sınaycı nəzərlə qızın üzüne baxdı, — deyin görək, siz mənim haqqımda nə düşünürsünüz?

Cenni utana-utana kənara baxaraq:

— Bilmirəm, — dedi. — Siz bunu nə üçün soruştursunuz?

— Xeyr, bilirsiniz, — deyə o təkid etdi, — axı necə olsa, mənim haqqımda bir rəyiniz vardır. İndi deyin görüm, o rey neden ibarətdir?

Cenni sadəlövhəcəsinə cavab verdi:

— Heç bir rəyim yoxdur.

— Xeyr, vardır, — deyə o təkrar etdi. Cenninin açıq boyun qaçırtması onu əyləndirir və maraqlandırırıdı. — Siz mənim haqqımda bir şey düşününməlisiniz. Nə düşünürsünüz?

Cenni senatorun alnı üzərində yüksələn və onun gözəl simasına ezmət verən dən düşmüş şüx qara saçlarına yuxarıdan aşağıya baxaraq sadədilliklə:

— Sizin mənim xoşuma gəlib-gelməməyinizi soruştursunuz, elemi? — deyə soruştı.

— Bəli, — deyə o bir qədər peşman olub cavab verdi.

Cenni əzilib-büzülməyi bacarmırdı. O, xoş bir təbəssümlə dedi:

— Əlbəttə, xoşuma gəlirsiniz.

— Siz heç vaxt mənim haqqımda başqa bir şey düşünməyibsiniz?

— Men düşünürəm ki, siz çox yaxşı adamsınız, — deyə Cenni daha çox sıxlaraq cavab verdi. O ancaq indi duydu ki, Brender hələ də onun əlini saxlamaqdadır.

— Vəssalam? — deyə senator soruştı.

Cenni:

— Məgər bu azdır? — dedi və onun kirpikləri titrədi.

Senator ona baxır, Cenninin şən, dostcasına və açıq nezərləri onu dərindən heyecanlandırırıdı. O dinməzə qızın üzünü, onun simasının cizgilərini öyrənirdi, Cenni isə üzünü yana çevirmiş və büzüşmüdü — bu sınaycı baxışlarının bütün mənasını başa düşməkdən daha artıq hiss etməkdə idi.

Nəhayət, senator dedi:

— Mən isə belə fikirleşirəm ki, siz çox gözəl qızsınız. Sizə elə gelmir ki, mən çox qəşəng adamam?

— Gəlir, — deyə Cenni qəti cavab verdi.

Cenninin sözü elə məzəli çıxdı ki, senator kreslonun arxasına söylenib qəhəqəhə çekdi. Cenni maraqla ona baxdı və gülümsədi.

— Nəyə gülürsünüz? — deyə Cenni soruştı.

— Sizin cavabınızı. Əlbəttə, gülmək lazımdır deyildi. Siz məni zərrə qədər qiymətləndirmirsiniz. Yəqin mən sizin heç xoşunuza gəlmirəm.

– Xeyr, xoşuma gəlirsiniz, – deyə Cenni ciddi cavab verdi. – Siz elə yaxşınız kİ.

Onun gözlərindən aydın görünürdü ki, bu sözləri ürəkden deyir.

– Belə, – deyə Brender dilləndi və qızı yavaşça özünə tərəf çəkib yanağından öpdü.

Cenni “ay!” – deyə səslənib heyrət və qorxu içinde dikəldi, qamətini düzəltdi.

Bu onların münasibətində bir yenilik idi. Cenni ilə dövlət adamları arasında olan mesafe bir an içerisinde yox oldu. Cenni onda əvvəl duymadığı bir cəheti gördü. Cenninin gözündə o dərhal canlandı. Onun Cenniye münasibəti bir qadına olan münasibətdir, o, vurulmuşdur. Cenni bilmirdi nə etsin, özünü necə aparsın.

– Mən sizi qorxutdum? – deyə Brender soruşdu.

Cenni dərhal ehtiram bəsləməyə adət etdiyi bu adama baxdı və təbessümle ancaq:

– Bəli, qorxutdunuz, – dedi.

– Mən bunu ona görə etdim ki, siz mənim xoşuma gəlirsiniz.

Cenni bir qədər fikirləşəndən sonra?

– Mən getməliyəm, – dedi.

Brener şikayət edirmiş kimi:

– Görüsünüz, – dedi, – olmaya mən belə etdiyim üçün qaçırsınız?

– Xeyr, – deyə Cenni cavab verdi və nədənse özünü nankor hiss edərək əlavə etdi, – mənim getmək vaxtımdır. Evdə nigaran qalarlar.

– Siz mənə acıqlanmırıınız?

Cenni əvvəller onda heç vaxt müşahidə edilməyən bir işvə ilə:

– Yox, – dedi.

Cenni onun üzərindəki hökmünü hiss edirdi. Bu elə yeni, elə heyrətləndirici bir hal idi ki, ikisi də çəşdi, bir sıxıntı içinde susdu.

Senator ayağa qalxaraq:

– Hər necə olsa, indi siz mənimsiniz, – dedi. – Bu gündən mən sizin qayığınızı çəkəcəyəm.

Cenni bu sözləri eşidəndə xoşal oldu. O düşündürdü: “O, möcüzələr göstərməyi bacarır, əsil sehrbazdır”. Cenni etrafına baxdı və qarşısında bele yeni, heyrətəşayan həyatın açılması fikri ilə sevincdən başı gicəlləndi. Onun nə demək istədiyini Cenni tamamilə başa düşə bilmezdi. Yəqin o, xeyirxah və alicənab olacaqdır, ona gözəl şəyələr bağışlayacaqdır. Əlbəttə, Cenni xoşbəxt idi. O öz vəziyətinin məna-

sız olduğunu görmədən, duymadan paltar boğçasını götürdü – halbuki Brender üçün bu acı bir məzəmmət idi.

Senator fikirlesdi: “Cenni paltar daşımamalıdır”. Onda zərif məhrəbanlıq və rəğbet hissi hərəketli bir dalğa kimi baş qaldırdı. Senator – bu dəfə mərhəmətli bir hakim kimi – Cenninin üzünü əlli arasına aldı.

O dedi:

– Eybi yoxdur, qəşəng qız. Siz hemişə bu işlə məşğul olmayıacaqsınız. Men fikirleşib bir şey taparam.

Bundan sonra onlar bir-birinə daha sadə və daha dostcasına əlaqə bəsləməyə başladılar. Cenni bir daha gəldiyi zaman senator tərəddüb etmədən ona kreslonun qoltuqluğunu üstündə oturmağı teklif etdi. Ailesinin güzəranı, şəxşən özünün ne istədiyi, nəyin xeyali ilə yaşıdığı haqqda müfəssəl sorğu-sual başladı. Brener göründü ki, Cenni onun bəzi suallarına, xüsusən atasının işi haqqında sualına könlüsüz cavab verir. O, atasının qapı-qapı gəzib odun doğradığını etiraf etməyə utanırı. Bunda daha ciddi bir şey gizləndiyindən ehtiyat edərək, Brener işin nə yerde olduğunu bilmək üçün bu yaxın günlərdə onlara getməyi qət etdi.

O, boş vaxtı olan kimi belə də etdi. Bu, konqresdə onun məğlubiyəti ilə bitmiş qızığın mübarizənin başlanmasından üç gün qabaq oldu. Bu üç gün ərzində onsuz da heç bir şey etmək mümkün deyildi. Beləliklə, Brener çəliyini əlinə aldı və Herhardtların evinə doğru yönəldi. Yarım saatdan sonra o, qətiyyətlə onların qapısını döydü:

Qapını missis Herhardt açdı. Senator şadlıqla:

– Salam! – dedi və missis Herhardtın sıxlığından görərək əlavə etdi: – Gəlmək olar?

Qeyri-adi qonağı görərək sadəlil qadın özünü tamam itirdi. O, əllerini köhnə, yamaqlı önlüyü ilə sildi və nəhayət:

– Bəli, bəli, rica edirəm, buyurun, – deyə cavab verdi.

Missis Herhardt qapını bağlamağı unudaraq senatoru tələsik otağa getirdi və stulu çəkib oturmağı təklif etdi.

Brener onu bu qədər karıxdırdığına heyif siləndi.

– Narahat olmayın, missis Herhardt, mən elə belə, evinizin yanından keçirdim, sizə deymek istədim. Ərinizin səhhəti necədir?

– Sağ olun, yaxşıdır, salamatdır, – deyə missis Herhardt cavab verdi. – İşə gedibdir.

– Deməli, yer tapmışdır?

— Bəli, ser, — deyə missis Herhardt cavab verdi.

Cenni kimi o da bu işin nə cür iş olduğunu demeye cüret etmirdi  
— Ümidvaram ki, uşaqlar da sağ-salamatdır, məktəbə də gedirlər.  
— Bəli, — missis Herhardt cavab verdi.

Missis Herhardt önlüyüünü çıxardı və utana-utana onu ovuşdurmağa başladı.

— Çok gözəl. Bəs Cenni haradadır?

Cenni bu zaman paltarları ütüleyirdi, qonağın səsini eşidib ütünü və taxtanı atdı, yataq otağına qaçıdı. İndi orada özünü tələsik qaydaya salırdı. Cenni qorxurdu ki, onun guya evde olmadığını demek anasının ağlına gəlməz və qaçıb gizlənməyə fırsat tapa bilməz.

Missis Herhardt:

— O, evdədir, — deyə cavab verdi. — Bu saat mən onu çağıraram.

Cenni yavaşça onu məzəmmət etdi:

— Axi sən niyə ona dedin ki, mən buradayam!

— Mən ne edə bilərdim?

Onlar senatorun yanına getməyi qərarlaşdırıb bilmirdilər, o isə bu vaxt otağı nezərdən keçirirdi. Bu qədər leyaqətli adamların belə ehtiyac içerisinde yaşamasını görmək onu kədərləndirirdi. Senator bir yolla onlara kömək etmək isteyirdi.

Nəhayət, Cenni qətiyyətsizlik içerisinde otağa daxil olarkən senator:

— Sabahınız xeyir, — dedi. — Kefiniz necədir?

Cenni ona yaxınlaşdı, qızarmış haldə əlini ona uzatdı. Onun gəlişi Cennini o qədər hayəcanlandırmışdı ki, o, bir kəlmə də deyə bilmədi.

— Sizə baş çəkib kefinizi soruşmaq istədim, — deyə senator izahat verib əlavə etdi: — Ev pis deyil, neçə otağınız var?

— Beş, — deyə Cenni cavab verdi. — Bizi bağışlayın, evi yiğışdır-mamışq. Şəhərdən paltar ütüleyirik. Ona görə her şey alt-üst olubdur.

Brender mehribanlıqla cavab verdi:

— Başa düşürəm. Nə üçün siz belə fikirləşirsiniz ki, mən bunu başa düşmürom, Cenni? Məndən utanmaq lazımdır.

O həmişə Cenni onun yanında olduğu vaxtlar danışlığı kimi sakit və dostcasına danışındı, bu, Cenninin özünə gəlməsinə kömək etdi.

— Mən bir də sizə gəlsem, sıxılmayın. Mən sizə yoluxacağam. Sizin atanızı görmək istərdim.

Cenni dedi:

— Eləmi? O, evdə yoxdur.

Onlar söhbət etdikləri zaman Herhardt öz mişar və taxta dəzgahı ilə balaca qapının ağızında göründü. Brender onu gördü və bir az qızına oxşadığı üçün dərhal tanıyb dedi:

— Səhv etmiremsə, bu da sizin atanız.

— Doğrudanmı? — deyə Cenni pəncərədən baxaraq sesləndi. Fikrə dalmış Herhardt gözünü belə qaldırmadan pəncərənin yanından ötüb getdi. O, taxta dəzgahı diyarın dibinə qoydu, mişarı mixdan asdı və evə girdi.

— Ana! — deyə o, almanca çağrırdı, arvadını görməyib qapıya yaxınlaşdı və yemək otağına nezər saldı.

Brender yerindən qalxdı və əlini ona uzatdı. Donqar, damarları görünən ariq alman ona yanaşdı, yad adama müəmmalı bir tərzədə baxaraq uzadılan eli sıxdı.

— Bu mənim atamdır, mister Brender, — deyə Cenni onları tanış etdi, senatora mehribanlıq hissi onun utancaqlığına qalib gəlmışdı.

— Ata, bu mister Brenderdir, oteldə yaşayan.

Herhardt gözünü birisindən ayırib o birisine dikərək soruşdu:

— Familiyası nədir?

— Brender, — deyə senator cavab verdi.

Herhardt aydın hiss edilen alman tələffüzü ilə danışındı:

— Aha, bəli! Xəstelikdən sonra mən pis eşidirəm. Arvadım sizin bərənizdə danışındı.

— Mən gəlib sizinlə tanış olmağı qət etdim. Görürəm, ailəniz böyükdür.

— Bəli. — Ailənin atası birdən xatırladı ki, əynindəki nimdaş iş kostyumudur, o tez çıxıb getmek istədi. — Altı uşaqdır, hələ heç birinin ağızı çörəye çatmamışdır. Böyük qızım budur.

Arvadı otağa geldi. Herhardt bu təsadüfdən istifadə etməyə tələsdi:

— Bağışlayın, mən gedim. Mişarı sindirdim, işi yanında qoymalı oldum.

Brender nəzakətle:

— Buyurun, — dedi və Cenninin həmişə üzərindən ötüb keçmək istədiyi məsələni anladı. O yəqin ki, Cenninin heç nəyi gizlətməməyə cesareti çatmasını üstün tutardı.

Missis Herhardt stulda gərgin halda oturub özünü düzəltdiyi zaman senator:

— Məsələ belədir, missis Herhardt, — dedi, — mən istərdim ki, siz bundan sonra məni yad adam hesab etməyəsiniz. Bir də mən istərdim

ki, siz öz işleriniz hakkında menimlə müfəssəl söhbət edəsiniz. Cenni bəzən mənə her şeyi demir.

Cenni bir söz demədən gülümsədi. Missis Herhardt narahat surətdə əllərini əzişdirirdi.

— Yaxşı, — deyə o, utana-utana, minnətdarlıq hissi ilə cavab verdi.

Onlar bir az söhbət etdilər. Sonra senator qalxdı və:

— Ərinizə deyin ki, bazar ertəsi otelə, menim yanımı gəlsin, — dedi. — Mən ona kömək etməyə çalışaram.

Missis Herhardt utana-utana mızıldandı:

— Sağ olun.

— İndi isə mənim getmək vaxtımdır, — deyə Brender əlavə etdi.

— Demək, yadınızdan çıxmışın: ərinizə deyin ki, mənim yanımı gəlsin. — Əlbəttə, gələr!

Brenger sol əlinə elcək geydi və sağ əlini Cenniyə uzatdı:

— Sizin en qiymətli xəzinəniz budur, missis Herhardt, — dedi.

— Mən onu sizin əlinizdən almaq niyyətindəyəm.

— Bilmirəm, mən onsuz necə keçinə bilərəm, — deyə ana cavab verdi.

Senator missis Herhardtın elini sıxıb qapıya tərəf yollandı və:

— Hələlik, salamat qalın, — dedi.

O baş eydi və çıxdı. Onun bu evə gəldiyini görmüş yarım düjün qonşu isə pəncərə-qapıları və pəncərələr arxasından onu maraqlı nəzərətlə yola saldılar.

“Bu kim ola bilər?” — bu sual hamını maraqlandırdı.

Sadəqəlb ana qonağın arxasında qapını bağlayan kimi qızına dedi:

— Bax, gör o mənə nə verdi.

Bu on dollarlıq kağız pul idi.

Brenger vidalaşarken hiss olunmayacaq dərəcədə ehmallıca bu pulu missis Herhardtın ovcuna qoymuşdu.

## V FƏSİL

Ele bir vəziyyət əmələ gelmişdi ki, Cenni özünü bir çox məsələlərdə senatora borclu hiss edirdi və tamamilə təbii olaraq, senatorun ona və onun ailəsinə etdiklərini yüksək qiymətləndirirdi. Senator onun atasına yerli fabrikantın adına məktub vermiş, o isə Herhardtı işe qəbul etmişdi. Bu, əlbəttə, ele bir böyük vəzifə deyildi — ailənin

atası gecə gözətçisi olmuşdu. Ancaq necə olsa, Herhardt yenidən işləməyə başlamışdı. Onun minnətdarlığının həddi-hüdudu yox idi. Bu senator necə xeyirxah adamdır, necə həssasdır — belə bir adam bütün dünyada tapılmaz!

Missis Herhardt da unudulmamışdı. Bir dəfə Brenger ona paltar, sonra da şal göndərmişdi. Bütün bu iltifatı Brenger qismən yardım etmək arzusu ilə, qismən de özüne xoş olsun deyə göstərirdi, lakin missis Herhardt vəcdə gələrək bunları yalnız senatorun xeyirxahlığı ilə izah edirdi.

Cenni isə... Brenger bütün vasitələrlə onun etimadını qazanmağa çalışırdı. Nəhayət, Cenninin ona münasibəti o qədər mürükkebleşdi ki, bundan baş çıxarmaq son derecə çətin bir iş oldu. Bu genç və təcrübəsiz qız o qədər sadəlövh və qayğısız idi ki, adamların nə deye biləcəyini heç olmasa bir an belə düşüñə bilməzdi. Brengerin onun təbii utancaqlığına qalib geldiyi və ince nəvazişlə onun yanagından öpdüyü o unudulmaz və xoşbəxt gündən bəri onlar üçün yeni dövr başlanmışdı. Cenni senatorun şəxsində öz dostunu görürdü. Brenger nə qədər sade və serbest olurdusa, adət etdiyi təmkinliyindən nə qədər məmənnuniyyətə azad olurdusa, Cenni onu bir o qədər yaxşı başa düşürdü. Onlar ürəkden gülür və laqqırtı vururdular, Brenger gənclik və seadətin işıqlı dünyasına qayıtmışından hədsiz zövq alırdı.

Buna baxmayaraq, hərdən yaxa qurtara bilmədiyi fikirlər onu narahat edirdi: o fikirləşirdi ki, lazımlı olduğu kimi hərəkət etmir. Bu gün olmasa da, sabah adamlar duyúq düşəcəklər ki, paltaryuyanın qızına münasibətində o, ümumi qaydanın qoymuş olduğu hüdudları keçir. Yəqin ki, baş qulluqçunun nəzərindən qaçmamışdır ki, Cenni paltar üçün gəldikdə və yaxud onları gətirdikdə, demək olar ki, həmişə onun otağında on beş-iyirmi dəqiqə, hətta bir saat belə yubanır. Brenger anlayırdı ki, bu, otelin, başqa qulluqçularının da qulağına çata bilər, bu xəber bütün şəhərə yayılarsa və heç də yaxşı nəticə verməz — lakin belə düşüncələr onu başqa cür davranışmağa məcbur edə bilmedi. O bəzən Cenniyə pis bir şey etmədiyi fikri ilə özüne təselli verir, bəzən də öz-özünə deyirdi ki, yeganə zərif ünsiyyətdən özünü məhrum edə bilməz. İnsafla desək, məgər Cenniyə yaxşılıq istəmirdim?

Brenger bunun üzərində düşünərkən həmişə bir qənaətə gəlirdi ki, Cennidən imtina edə bilməyəcəkdir. Onun duyacağı mənəvi zövq, belə bir fədakarlığın labüb olaraq gətirdiyi ağrıya çox çətin ki, dəyərdi.

Onun bir o qədər də ömrü qalmamışdı. Bu qədər arzuladığın bir şey  
elde etmedən ölmək çox müşküldür.

Bir dəfə axşam o, Cennini bərk qucaqladı. Bir dəfə də onu dijə  
üzərində oturdu və özünün Vaşington həyatından nağıl etməyə baş-  
ladı. O indi Cennini heç vaxt novazişiz, yaxud öpüşsüz yola saldırdı,  
lakin bunlar hamısı ancaq zəif və qeyri-müəyyən ciddi-cəhd idi.  
O, Cennini çox təşvişə salmaq istəmirdi.

Cenni isə bütün bunlardan sadəqəlblikle həzz alırdı. Onun həya-  
tında o qədər yenilik, qeyri-adilik emələ gəlmışdı ki. O, sadəlövh,  
təcrübəsiz, dərindən hissətme qabiliyyətinə malik bir qız idi. O,  
məhəbbət haqqında hələ heç bir şey bilmirdi. Lakin öz dostluğununa  
ona layiq görmüş görkəmlı adamın diqqətindən şad olmaq üçün  
kifayət qədər böyümüdü.

Bir dəfə axşam Cenni senatorun kreslosunun yanında durduğu  
zaman əlini onun saçlarına çəkdi, alnından geri yığıdı, sonra bekarçı-  
lıdan onun saatını cibindən çıxardı. Onun xoş sadəqəlbliyi senatoru  
vəcədə getirdi.

– Siz istərdinizmi ki, saatınız olsun? – deyə o soruşdu.

Cenni köksünü ötürərək:

– Əlbəttə, istərdim, – dedi.

Ertesi gün senator zərgər mağazasına getdi və zərif bəzəkli əqrəb-  
ləri olan balaca qızıl saat aldı.

Cenni bir de gələrkən o:

– Cenni, – dedi, – mən size bir şey göstərmək istəyirəm. Bir baxın,  
mənim saatımda saat neçədir?

Cenni saatı onun jilet cibindən çıxardı və gözlerini bərəldib,  
heyret içərisində ucadan dedi:

– Bu sizin saatınız deyil!

Senator Cenninin heyretindən nəşələnərək:

– Yox, bu sizindir, – dedi.

Cenni qışkırdı:

– Mənim! Mənim! Necə gözəldir!

– Xoşunuza gəlirmi? – deyə Brender soruşdu.

Brener çox müteəssir olmuşdu. O, qızın heyretlənməsindən həzz  
alırdı. Cenninin üzü hədsiz sevincə gülür, gözləri parıldayırdı.

Senator:

– Bu sizin saatınızdır, – dedi, – bağlayın, ancaq gözləyin ki, itməsin.

– Siz ne qədər səxavətlisiniz!

– Xeyr, – deyə senator etiraz etdi və onun belini qucaqlayaraq,  
özünün nə kim miükafat ala biləcəyini düşünməyə başladı. Sonra  
yavaş-yavaş Cennini özüne doğru çekmeye başladı, buradaca Cenni  
hər iki eli ilə onun boyununu qucaqladı və minnətdarlıqla üzünü onun  
üzünə qoydu. Heç bir şey senatora bundan artıq lezzət verə bilməzdı.  
O buna bənzər bir zövq duymağının illər boyu arzu etmişdi.

Bu sakit həyatın gələcək inkişafını, konqresdə yer uğrunda qızğın  
mübarizə bir müddət dayandırıldı. Senator Brender düşmənlerinin təz-  
yiqi altında ölüm-dirim mübarizəsinə girişməli oldu. Brender, ona  
qarşı həmişə xeyirxah münasibət bəsləyən nəhəng dəmiriyol kompa-  
niyasının, onsuza da onun üçün təhlükeli olan rəqibini gizlində qızğın  
müdafia etdiyini öyrəndikdə çox təəccüb etdi. Brender bu xeyanet-  
dən sarsılmışdı, ona gah dumansı ümidsizlik, gah da coşqun qəzəb  
hissi hakim kəsilirdi. O, taleyin zərbələrinə guya asanlıqla dözdü-  
yünü göstərsə də, bu zərbələr onun qəlbine ağır yara vururdu. Bren-  
der çoxdan məglubiyət görməmişdi... Lap çoxdan.

Cenni birinci dəfə məhz bu günlərdə kişi xarakterinin sabitsizli-  
yinin nə demək olduğunu öyrəndi. O, iki həftə Brenderi heç görmədi.  
Sonra bir dəfə axşam, öz partiyasının yerli lideri ilə olduqca ugursuz  
söhbətən sonra o, Cennini çox soyuq qarşılıdı. Cenni qapını döyer-  
ken o, qapını bir az açdı və demək olar ki, kobudcasına:

– Mən bu gün paltar məsəlesi ilə məşğul ola bilmərəm, – dedi; –  
sabah gəlin.

Bəla bir qəbuldan heyrotlənmiş və kədərlənmiş Cenni çıxıb getdi.  
O hətta nə düşünəcəyini də bilmirdi. Bir an içərisində senator yenidən  
əlçatmaz yüksəkliyə qalxmış, yad və uzaq bir adama çevrilmişdi.  
Onu narahat etmək olmazdı. Əlbəttə, əgər beyninə düşübse, o,  
Cennini öz dostluq qayğılarından mehrum edə biler. Ancaq nə üçün...

Bir, yaxud iki gündən sonra senator qismən peşman oldu, lakin  
sehvini düzəltməyə macal tapmadı. Paltar tamamile rəsmi suretdə  
aparılmış və yuyulub qaytarılmışdı. O bütün varlığı ilə işə girişərək,  
ağır məglubiyətə düşçər olanadək heç bir şeyi yadına salmadı. Rəqibi  
ondan iki səs artıq almışdı. Brender işin belə neticələnməsindən  
tamam sarsılmış, ruhdan düşmüşdü. İndi o nə etməli idi?

Gözel ümidi lərdən daha da dirçəlmış, həyatın coşqun sevinci ilə  
qanadlanmış Cenni senatorun yanına gəldikdə onu belə bir vəziyyətdə

gördü. Qemli fikirlerin təsiri altında coşub qalmış Brender ovvelcə Cenni ilə sadəcə öz başını qarışdırmaq, əylənmək üçün söhbət etməyə başladı, sonra hiss edilmədən onun kədəri dağıldı və Brender yavaş-yavaş gülümseməye başladı.

— Ah, Cenni, — deyə o, uşaqla danışmış kimi ona müraciət etdi, — sizin xoşbəxtliyinizdir ki, cavansınız. Bu, həyatda ən yaxşı, ən qiy-mətli nemətdir.

— Doğrudan?

— Bəli, ancaq siz hələ bunu başa düşmürsünüz. İnsan bunu həmişə çox gec başa düşür.

Həmin axşam o öz-özünə dedi: "Mən bu qızı sevirəm. Mən istərdim ki, ondan heç vaxt ayrılmayım".

Lakin tale ona bir zərbe də hazırlayırdı. Otelde söz yayıldı ki, Cenni özünü, üstüortülü desək, qəribə aparı. Əger paltaryuyanın qızının geyimində öz vəziyyətinə müvafiq olmayan bir şey nəzəre çarpsa, o özünü acı eyhamlardan qurtara bilməz. Cennidə qızıl saat gördülər. Baş qulluqçu bunu qızın anasına xəber verdi:

— Mən bu qərara gəldim ki, sizinlə damışmaq lazımdır. Siz qızınızı paltar üçün onun yanına göndərmeyin. Yoxsa dedi-qodu başlanıbdır.

Missis Herhardt özünü ele itirdi və elə pərişan oldu ki, bir söz belə deyə bilmədi. Cenni ona heç nə deməmişdi. Ana həttə indi de inanmındı ki, burada ciddi söhbət üçün bir əsas ola bilər. Senatorun Cenniye saat bağışlamasına geldikdə, bu ona çox təsir etmiş, onu heyrete salmışdı. Onun ağlına belə gəlmirdi ki, qızının təmiz adını bir təhlükə hədələyir.

O, evə çox qemli qayıtdı və eşitdiklərini Cenniye danışdı. Lakin Cenni öz davranışında pis bir şey olduğunu görmürdü. Cenni bu məsə-ləyə tamamilə başqa cür baxırdı. Ancaq o, senatorla görüşləri haqqında müfəssəl danışmırı.

Ana dedi:

— Belə sözlərin yayılması nə qədər dəhşətlidir! Sən yeni doğur-danmı onun otağında çox ləngiyirsən?

— Bilmirəm, — deyə Cenni cavab verdi. Vicdanı onu məcbur etdi ki, həqiqəti qismən də olsa, etiraf etsin: — Bəlkə də.

— O sənə heç vaxt namunasıb bir söz deməyiib ki?

— Yox, — deyə qız cavab verdi. O, Brenderlə münasibətində pis bir şey ola biləcəyini heç ağlına da getirmirdi.

Əger ana qızını bir az da sorğu-suala tutsaydı, çox şey öyrənə bilerdi, ancaq öz ürək sakitliyi üçün bu söhbəti çox tez kosmeye şad idi. Yaxşı adamı həmişə ləkəleməyə çalışırlar, o bunu biliirdi. Cenni bir az ehtiyatsızlıq etmişdi. Adamlar həmişə dedi-qodu salmaqdan çəkinmirlər. Həyat çox ağırdır, məgər yoxsul bir qız Cenni kimi hə-re-kət etməyə bilərdimi? Missis Herhardt bunları düşünərək ağladı.

Nəhayət, anə bu qərara gəldi ki, paltar üçün senatorun yanına özü gedib-gəlsin.

Beləliklə, missis Herhardt bazar ertəsi onun qapısını döydü. Cennini görəcəyinə ümid edən Brender təəccübləndi və pərt oldu.

— Cenniye ne olmuşdur? — deyə o soruşdu.

Missis Herhardt ümid edirdi ki, senator bu dəyişikliyi hiss etməz, yaxud heç olmazsa bir söz deməz, indi o bilmirdi nə cavab versin. Arvad senatora sadəlövhəsinə və əlacsızlıqla baxıb dedi:

— Cenni bu gün gələ bilmədi.

— Xəste deyil ki?

— Xeyr.

— Çox şadam, — deyə senator müti surətdə mızıldadı. — Bəs siz özünüzü necə hiss edirsiniz?!

Missis Herhardt onun nəzakətli suallarına cavab verdi və vidalaşdı. O gedəndən sonra Brender fikrə dalıb özü özündən soruşmağa başladı ki, görəsən, nə üz vermişdir? Onun özünə də qəribə gelirdi ki, belə şeylər haqqında düşünür.

Lakin şənəbə günü paltarları yenə Cenninin anası getirəndə o burada nə isə bir iş olduğunu hiss etdi.

Senator soruşdu:

— Missis Herhardt, nə olmuşdur? Sizin qızınıza bir şey olmamışdır ki?

— Xeyr, ser! — deyə o, həddindən artıq pərt olduğu üçün yalan deyə bilməyib cavab verdi.

— Bəs nə üçün paltarları daha o getirmir?

Missis Herhardt həyəcandan dili tutula-tutula:

— Mən... mən... — deyə, nəhayət, güclə ifadə etdi. — O... onun haqqında pis söhbətlər başlanmışdır.

Brenger ciddiyyətlə soruşdu:

— Kim danışmağa başlamışdır?

— Oteldəkilər, buradakılar.

— Kimdir "buradakılar?" — Onun səsində əsəbilik duyulurdu.

– Baş qulluqçu.  
– Aha, baş qulluqçu! – deyə o, səsini ucaldı. – Yaxşı, o nə deyir axı?

Ana baş qulluqçu ilə olan söhbətini danışdı.

Brender hiddətlə dedi:

– Bes belə! O mənim işimə qarışmağa cəsarət edir? Mən bilmək istərdim: nə üçün insanlar öz işləri ilə məşğul olmur ve məni rahat buraxırlar? Missis Herhardt, qızınızın mənimlə tanışlığı ona heç bir təhlükə töretnir. Mən ona heç bir pislik etmərəm. Qızın mənim yanımı, otelə şübhə altına düşmədən gələ bilməməsi isə biabırçılıqdır, rüsvayçılıqdır, – deyə o, qəzəblə əlavə etdi. – Əhvalatın nə yerde olduğunu mən aydınlaşdıraram.

Missis Herhardt üzr istəyirmiş kimi:

– Ancaq sizin fikrinizə başqa şey gəlməsin, – dedi, – mən bir şey etməmişəm. Mən bilirom ki, siz Cennini sevirsiniz, ona pislik istəmirsiniz. Mister Brender, siz ona, bizim hamıımıza çox yaxşılıq etmisiniz. Onu sizin yanınıza buraxmadığım üçün mən özüm xəcalət çəkirəm.

O, sakitcasına dedi:

– Eybi yoxdur, missis Herhardt. Siz düzgün hərəkət edibsiniz. Mən sizi zərrə qədər də qınamıram. Lakin otelə belə dedi-qodunun yayılması məni hiddətləndirir. Burada kimin müqəssir olduğunu aydınlaşdırarıq.

Missis Herhardtın həyecandan rəngi qaçıdı. O qorxurdu ki, onlara bu qədər yaxşılıq etmiş adam özünü təhqir olunmuş hesab edər. Ancaq senatora demək, onu başa salmaq məmkün olsaydı! Qoy o belə fikirləşməsin ki, dedi-qodunu yayan missis Herhardtdır. Ana biabırçılıqdan bərk qorxurdu.

Nehayət, missis Herhardt dedi:

– Mən elə etmək istəyirəm ki, yaxşı olsun.  
– Siz tamamilə haqlısınız, – deyə senator cavab verdi. – Mən Cennini çox sevirəm. Onun gəlişi mənim üçün həmişə xoş olur. Mən onun yaxşlığını isteyirəm, lakin, bəlkə, heç olmazsa, bu günlər gelməsə yaxşıdır.

O axşam senator yenə öz kreslosunda eyleşərək olub-keçənləri düşünürdü. Görünür, Cenni onun üçün əvvəl düşündüyündən daha

əzizzdir. İndi Cennini artıq öz evində görmək ümidiini itirdikdə, o anlamağa başladı ki, qızın qısa bir müddətə gəlməsinin onun üçün nə qədər əhəmiyyəti varmış. O her şeyi diqqətlə götür-qoy etdi və dərhal başa düşdü ki, oteləki dedi-qodudan yaxa qurtarmaq mümkün olmayıacaq. Axırda bu nəticəyə gəldi ki, qızı doğrudan da pis vəziyyətdə qoymuşdur.

“Mən bu məsələni qurtarmalıyam, – deyə düşündü. – Mən ağılsızlıq etmişəm”.

Brender belə bir nəticəyə gələrək Vaşinqtona getdi və senatorluq səlahiyyəti qurtaranadək orada yaşadı. Sonra Kolumbusa qayıdı və prezidentin dostluq xatirinə ona xaricdə hər hansı bir məsul vezifə tapşıracağını gözləmeye başladı. Lakin o, Cennini unuda bilmirdi. Cennidən nə qədər uzaq olurdusa, onu bir də görmək arzusundan o qədər çox yanındı. Öz köhnə yerində yaşamağa başlayandan sonra Brender bir seher çəliyini əlinə aldı və yaxşı tanış olduğu yolla addımlamağa başladı. Herhardtların evinə çatarkən o içəri girməyi qət etdi, qapını döyüdü, missis Herhardt və qız onu heyrət və ehtiram ifadə edən təbəssümlə qarşıladılar. O, dumanlı şəkilde izah etdi ki, səfərdə idi, guya paltar yudurtmaq üçün bura gelmişdir. Sonra Cenni ilə bir neçə dəqiqlik təklikde qalmaq müəssər olduqda, o, cəsaretlə işe girdi:

– Sabah axşam mənimlə gəzmək istəyirsinizmi? – deyə o soruşdu.  
– İstəyirəm, – deyə Cenni cavab verdi.

Belə əyləncə onun üçün yeni və maraqlı idi. Brender təbəssümlə onun yanaqlarını əllədi, onu yenidən gördüyü üçün uşaq kimi sevindi... Cenni elə bil gündən-günə yaxşılaşırırdı. Qar kimi ağappaq önlük, başına sarıldığı möhkəm hörülümiş saçları onu elə qəşəng göstərirdi ki, ondan həzz almamaq çətin idi.

Brender missis Herhardt qayıdanadək gözlədi və qalxdı, artıq burada qalmağın mənası yox idi.

O dedi:

– Sabah axşam sizin qızınızla gəzməyə çıxməq isteyirəm. Mən Cenni ilə onun gələcəyi haqqında söhbət etmək isteyirəm.

– Nə deyirəm.

Ana bunda heç bir pis cəhət görmürdü. Onlar bir-birinə xeyli gülməseyərək, bir-birinin elini xeyli sıxaraq ayrıldılar.

— Bu adamin çox təmiz ürəyi var, — deyə missis Herhardt qət etdi. Sənin haqqında həmişə necə xoş danişir, elə deyilmə? O sənin təhsil almağına kömək edə bilər. Sən bununla çox fəxr etməlisən.

— Mən fəxr də edirəm, — deyə Cenni saf qələblə etiraf etdi.

Missis Herhardt:

— Bilmirəm, — dedi, — bu barədə atana bir şey demək lazımdır mı? Sənin axşamlar evdən getmeyin onun xoşuna gelmir.

Nehayət, onlar bu qərara gəldilər ki, Herhardtə heç bir şey deməsinlər. Yəqin ki, o başa düşməz.

Ertesi gün Brender Cennini aparmağa gələndə qız artıq hazır idi. Senator balaca lampanın zəif işığında gördü ki, Cenni bu müməsibətlə libasını dəyişmiş, ən yaxşı paltarını geymişdir. Krujeva ilə haşiyə-lənmiş ensiz manjetli, xeyli uca yaxalı, çox gözəl kraxmallanmış və ütülənmiş açıq sürməyi rəngli çit paltarı onun eyibsiz qamətini daha da gözəl göstərirdi. Onun nə əlcəkləri, nə bezək-düzəyi, nə de bir abırlı jaketi var idi. Lakin zövqlə düzəldilmiş saçları qəşəng başını her hansı modalı şlyapadan yaxşı bəzəyirdi. Saçlarının bir neçə burması dik qalxıb onun başını lale kimi gözəlləşdirmişdi. Brender ona jaket geyməyi məsləhət gördükde Cenni bir anlığa tərəddüd etdi, sonra o biri otağa keçdi, anasının sadə boz yun örtüyündə qayıtdı. Bu zaman Brender dərin təessüflə başa düşdü ki, Cenninin jaketi yoxdur, qız onszı keçinmək istəyirmiş.

“Axşam üşüye biler, — deyə Brender düşündü, — ancaq, şəksiz, bunu mənə bildirmeyəcək, şikayətlənmeyəcək”.

O, Cenniye baxdı və fikrili halda başını buladı. Sonra onlar yola düşdüler və Brender dərhal Cenninin burada, yanında olmasınañdan başqa hər şeyi unutdu. Cenni bir uşaq aludəliyi və sevinci ilə laqqırtı vurur, onun dil tökməsi senatora olduqca gözəl görünürdü.

Cenni doğan ayın zəif işığı altında sanki qızılı çalıb parıldayan ağacların gözəl mənzərəsini seyr etdiyi zaman senator:

— Qulaq asın, Cenni, — dedi, — siz qeyri-adi bir qızsınız. Mən eminəm ki, heç olmazsa bir az oxusaydınız, şeir yazardınız.

— Siz belə düşünürsünüz ki, mən şeir yaza bilerdim? — deyə Cenni sadəlövhüklə soruşdu.

Senator onun əlindən tutaraq:

— Düşünürəm? — dedi. — Düşünürəmmi? Yox, ay qız, mən buna eminəm! Siz dünyada ən gözəl xəyalpərvərsiniz. Əlbəttə, siz şair

ola bilərsiniz. Siz poeziya ilə yaşayırsınız. Siz poeziyanın özüsünüz, mənim ezipim. Sizin şeir yazmağı bacarıb-bacarmamışınızın bir o qədər əhəmiyyəti yoxdur.

Heç nə Cennini bu tərif qədər mütəəssir ede bilməzdi. O həmişə belə xoş, mehriban sözlər danişir. Deyəsən, heç kəs heç bir vaxt onun sevdiyinin yarısı qədər Cennini sevməmiş və qiymətləndirməmişdir. O nə qədər yaxşı adamdır! Bunu hamı deyir. Hətta atam da deyir.

Onlar getdikcə uzaqlaşıldılar. Sonra Brender sanki nə isə xatırlayıb, birdən-bire:

— Görəsən saat neçə olar, — dedi, — deyəsən, qayıtməq vaxtıdır. Saatinizi taxıbsınızنى?

Cenni diksindi. Onun saat haqqında söhbət salacağından elə qorxurdı ki! Cenni onun qayıdıb gəldiyi dəqiqədən bunu gözleyirdi.

Brenger Vaşinqtona getdikdən sonra ailədə pul məsəlesi çox çətinləşdi və Cenni saatı girov qoymalı oldu. Martanın paltarı o qədər köhnəlmüşdi ki, qız daha məktəbə gedə bilmirdi. Uzun müzakirədən sonra qət olundu ki, Cenni öz saatından əl çəkməlidir.

Bass saatı qonşu müamiləçinin yanına apardı, uzun mübahisedən sonra onu on dollara girov qoydu. Missis Herhardt bu pulları uşaqlara xərcleyib rahat oldu, ürəyi yerinə geldi, Marta abırlı paltar geydi. Əlbəttə, bu, Cennini sevindirirdi.

İndi senator öz hədiyyəsi haqqında söhbət salarken Cenniyə elə gəlirdi ki, cəza vaxtı çatmışdır. Cenni bərk titreyirdi, Brenger onun həyecanlı olduğunu görürdü.

— Cenni, sizə nə olmuşdur? — deyə o, mehribanlıqla soruşdu. — Siz nə üçün belə diksindiniz?

— Ele belə, — deyə Cenni cavab verdi.

— Sizin saatınız yoxdur?

Cenni cavabı gecikdirirdi, ona elə gəlirdi ki, yalan demək mümkün deyil. Ağır süküt başladı, sonra Cenni:

— Yoxdur, ser, — dedi.

Onun səsində göz yaşları sezilirdi.

Brenger dərhal həqiqəti başa düşdü, təkid etmeye başladı və Cenni hamısını etiraf etdi.

Brenger:

— Kədərlənmək lazımdır, ezipim, — dedi. — Siz dünyada ən yaxşı qızsınız. Mən sizin saatınızı geri alaram. Gələcəkde sizə bir şey lazımlı

olsa, mütləq mənim yanımı gəlin. Eşidirsizmi? Mütləq mənə söz verin. Mən şəhərdə olmasam, məktub yazın. Mənim ünvanım həmisi sizdə olacaqdır. Siz mənə yalnız xəbər verin, mən sizə kömək edərəm. Eşidirsizmi?

- Beli, – deyə Cenni cavab verdi.
- Siz mənə söz verirsiniz, eləmi?
- Beli, – deyə Cenni cavab verdi.  
Bir dəqiqə hər ikisi susdu.

Bu gözel bahar axşamının təsiri altında hissələri cuşa gelmiş senator, nəhayət:

– Cenni, mən artıq yəqin etmişəm ki, sızsız yaşaya bilmərəm, – dedi. – Siz məndən bir daha ayrılmamağa razı olarsınız mı?

Cenni onun nə demək istədiyini yaxşı başa düşmədən kənara baxırdı.

- Bilmirəm, – deyə qız dumanlı bir cavab verdi.

Brender yumşaq bir tərzdə:

– Bu barədə fikirleşin, – dedi. – Mən ciddi deyirəm. Mənim arvadım olmaq və bir neçə illiyə gedib təhsil almaq istərdinizmi?

- Gedib məktəbə daxil olmağa?

– Beli, biz evlənəndən sonra.

- İstərdim... – deyə Cenni cavab verdi.

Cenni anasını düşündü. Bəlkə, o bununla eziyərinə kömək edə bilərdi?

Brender Cenninin üzündəki ifadəni görməyə çalışaraq ona tərəf döndü. Kifayət qədər işq idi. Ay şərqdə ağacıların təpəsindən yüksəldirdi, saysız-hesabsız ulduzlar onun şüalarından ağarırdı.

– Cenni, doğrudanmı siz mənə qarşı tamamilə laqeydsiniz? – deyə o soruşdu.

- Xeyr!

– Siz daha mənim yanımı, paltarları aparmağa gəlmirsiniz, – deyə o, acı-acı şikayetləndi.

Bu, Cenniye təsir etdi.

– Mən müqəssir deyiləm, – deyə o cavab verdi. – Mən nə edə bilərəm. Anam fikirləşir ki, belə daha yaxşıdır.

Brender razılaşdı:

– O haqlıdır. Kədərlənməyin, mən ele-bele zarafat etdim. Amma mümkün olsayıdı, siz məmənnuniyyətlə gələrdiniz, eləmi?

– Beli, – deyə Cenni safqəlbiliklə cavab verdi.

Senator qızın əlindən tutdu və nəvazişlə elə sıxdı ki, onun sözleri Cennini ikiqat müteəssir etdi. O, coşqun bir hissə senatoru qucaqladı. Cenni qızlıq nəvazişi ilə:

- Siz necə mehribansınız, – dedi.

Brender dərin hissə:

- Cenni, mənim qızım, – dedi, – mən sizin üçün hər şeyə hazırlam.

## VI FƏSİL

Felaketli ailənin atası saksoniyalı Uilyam Herhardt qəribə adam idi. O hələ on səkkiz yaşılı gənc ikən ümumi hərbi mükəlləfiyyət haqqında qanunun ədalətsizliyindən hiddətlənmiş və Parisə qaçmışdı. Oradan isə Amerikaya, onu çoxdan cəlb edən bu ölkəyə gəlmişdi.

Herhardt əvvəl Nyu-Yorkdan Filadelfiyaya gəldi, sonra isə uzağa, qərbə doğru getdi. Bir müddət Pensilvaniyada müxtəlif şüşə zavodlarında işlədi. Yeni dönyanın gözəl təbiətli bir kendində həmisi arzuladığı bir həyat yoldaşı tapdı. Bu, mənşeyi alman olan gənc, təvazökar amerikalı qadın idi. Herhardt öz arvadı ilə Yanqstauna, sonra Kolumbusa köcdü. O həmisi Xemmond adlı şüşə fabrikantının ardınca gedirdi. Bu fabrikantın işi gah yaxşılaşır, gah da xərablaşırırdı.

Herhardt namuslu adam idi, ona çox xoş gelirdi ki, adamlar onun riyakarlıq edə bilmədiyinə qiymət verirlər.

– Uilyam, mən istəyirəm ki, sən mənim yanımıda işleyəsen, cüntki mən sənə arxayı ola bilerəm.

Herhardt üçün bu mədhiyyə qızıldan qiymətli idi.

Onun namusluluğu, dini etiqadı kimi, onda uşaqlıqdan kök salmış, canına və qanına işləmişdi. Herhardt heç vaxt bunun üzərində düşünməmişdi. Onun atası və babası ləyaqətli alman sənətkarları idilər, onlar bir dəfə də olsun heç kəsin bir qəpiyini belə almadıb almamışdır. Bu inadıl temizlik bütünlükə irsən ona da keçmişdi.

O, əsil lüterçi idi. Kilsəyə müntəzəm getmək və bütün günü ev qayda-qanunlarına riayət etmək uzun illər ərzində onun görüşlərini və etiqadını möhkəmlətmışdı. Atası evində keşin sözü qanun idi və Herhardtı irsən belə bir əqidə aşılanmışdı ki, lüter kilsəsi qüsursuzdur, onun axiret haqqında təlimi sehvəsiz və mübahisəsizdir. Resmi

otaraq mennonitlər təliminə etiqad edən arvadı ərinin məzhəbini məmənuniyyətə qəbul etmişdi. Beləliklə, onun ailəsi tamamilə dindar idi. Herhardtlar hara köçsəydir, hər şeydən əvvəl, yerli lüter kilsəsinə gedənlər sırasına daxil olardılar və keşş onların evinin əziz qonağı olardı.

Kolumbus şəhərinin lüterçi keşişi mister Vundt möhkəm əqidəli xristian, həm də kor-koranə inanan və dinə şəkk gətirənlərə qarşı amansız olan fanatik idi. O belə hesab edirdi ki, onun kilsəsinə gələnlər rəqs etmək kənd, kart oynamamaqla, yaxud teatra getməklə öz ruhlarının xilasını təhlükə altına alırlar, buna görə də tərəddüb etmədən, ciyərinin imkan verdiyi qədər ucadan car çəkirdi ki, onun göstərişlərinə eməl etməyənlər cəhənnəmə vasil olacaqlar. İçmek, hətta qaydası ilə içilsə belə, günahdır. Papiros çəkmək... o özü çəkirdi. Nikaha qədər bakırəlik və sonra nikahın müqəddəsliyinə riayət etmək hər bir xristianın borcudur. O deyirdi ki, öz məsumluğunu qoruya bilməyən qız və öz qızlarının günah işləməsinə yol verən valideynlər üçün nümat yolu yoxdur. Onlar cəhənnəm odunda yanacaqlar. O dünyada cəzadan yaxa qurtarmaq üçün dönmədən yaxşılıq yolu ilə gedin, çünki xudavəndi-aləmin qəzəbi günahkarı hökmən tutur.

Herhardt, onun arvadı və Cenni mister Vundtun şərhində öz kilsələrinin təlimini danişqsız qəbul edirdilər. Lakin Cenni əslində bütün bunlarla sadəcə rəsmi surətdə razılaşırırdı. Din hələlik ona həllədici təsir göstərə bilməmişdi. Cennətin olduğunu bilmək adama xoş gəlir, cəhənnəmin olması isə adamı qorxudur. Oğlanlar və qızlar özlərini yaxşı aparmalı, ata-analarının sözlerinə qulaq asmalıdırlar. Qalan məsələlərdə Cenninin dini anlayışları və təsəvvürləri xeyli dumanhı idi.

Herhardt-ata əmin idi ki, onun kilsənin xitabət kürsüsündən deyilən hər bir sözü inkaredilməz həqiqətdir. Axıret aləmi ona tamamilə real bir şey kimi görünürdü.

İller isə keçir, heyat getdikcə daha anlaşılmaz və daha izahedilməz olurdu. Herhardt çəşib qalır, bütün suallara cavab verən dini ehkamlardan möhkəm yapışırırdı. Ah, kaş o elə namuslu və sebatlı olaydı ki, Tanrı onu rədd etmək üçün heç bir əsas tapmayayıd! O yalnız özü üçün deyil, həm də arvadı və uşaqları üçün əsirdi. Axı ele bir gün gələcək ki, Herhardt-ata onların da əvəzinə cavab verməli olacaqdır. Onun zəifliyi və əbədi həyatın qanunlarını öz ailəsinə təlqin etməyi bacarmamaga onların hamisini fəlakətə aparıb çıxarmazmı? O öz

xeyalında cəhənnəm özəblərini təsəvvür edir, son saatda onu və əzizlərini nə gözlədiyini özünden soruşurdu.

Təbiidir ki, belə qatı dindarlıq onu uşaqlara sert olmağa məcbur edirdi. O, gençlərin əyləncələrinə və zeif cəhətlərinə çəpəki baxırdı. Atasının istədiyinə qalsayıdı, Cenni heç bir zaman sevginin nə demək olduğunu bilməzdi. Şəhərin ictimai yerlərində birində gənclərlə tanış olsayıdı və onlar Cennini əyləndirməyə başlasaydılar, atası onları heç evin astanasına da buraxmadı. O unutmuşdu ki, özü də bir vaxt cavan olmuşdur, indi ancaq öz qızının ruhunu xilas etmək qayğısına qalırdı. Beləliklə, senator Cenninin həyatında tamamilə yeni bir hadisə idi.

Brenger ailənin işlərində ilk dəfə iştirak etməyə başladığı zaman Herhardt-ata gördü ki, nəyin pis və nəyin yaxşı olması haqqında təsəvvürü qənaətbəxş deyilmiş. O belə adama hansı ölçüdə yanaşmayı bilmirdi. Brenger onun qəşəng qızına nəvaziş göstərməyə can atan adı pərəstişkar deyildi. Brengerin Herhardtlar ailəsinin həyatına müdaxiləsi elə qəribə, eyni zamanda, o qədər ləyaqəli idi ki, senator heç kəs özünə gəlməmiş, bu həyatda mühüm rol oynamaya başladı. Herhardtın özü belə çəşdirilmişdi. O belə bir mənbədən özü üçün və ailəsi üçün ehtiramdan, xeyirdən başqa heç bir şey gözləmirdi. Buna görə də senatorun qayığını və yardımını çox sakitliklə qəbul edirdi. Her halda arvadı o xoşbəxt Milad bayramınadək və bayramdan sonra Brengerden alınmış çoxlu hediyələr haqqında ona bir şey deməmişdi.

Lakin bir dəfə səhər Herhardt gecə işindən evə qayıdanda qonşusu Otto Uiver ona yanaşıb dedi:

— Herhardt, men səninlə danişmaq istəyirəm. Men sənin dostunam, qulağıma çatan söz-söhbəti sənə demək istəyirəm. Bilirsən, qonşular sənin qızının yanına gələn adam haqqında çox boşboğazlıq edirlər.

Son dərəcə çəşmiş və bu gözlənilməz hücumdan pərt olmuş Herhardt:

— Mənim qızımın yanına? — deyə təkrar etdi. — Sən kimi deyirsən? Mən qızımın yanına gələn bir adam tanımiram.

— Yox? — deyə öz müsahibindən az təəccübəlməmiş Uiver soruşdu: — Yaşlı adamdır. Başının da yarısı ağarmışdır. Bəzən çəliklə gezir. Yəni sən onu tanımirsan?

Herhardt çətinə düşmüş bir vəziyyətdə hafızesini araşdırırdı.

Uiver tərəddüd içerisinde davam etdi:

— Deyirlər: o, senator olmuşdur. Dürüst bilmirəm.

Herhardt bir yüngüllük hiss edərək dedi:

— Hə, senator Brenderdir. Düzdür, o bəzən bize gəlir. Doğrudur Yaxşı, na olsun ki?

— Heç nə, — deyə qonşu cavab verdi, — ancaq adamlar söz gəzdirirlər. Bilirsən, o indi cavan deyil. Senin qızın hərədən onunla gəzməyə çıxır. Adamlar bunu görürər, indi ara söhbəti başlayıb. Mən fikirləşdin ki, bəlkə sənin bunu bilməyin lazımdır.

Bu dəhşətli sözler Herhardtı ürəyinin dərinliyinə qədər sarsıdı. Görünür, adamlar belə şeyleri boş yərə danışırlar. Cenni və onun anası böyük günah işləmişlər. Lakin o yenə də tərəddüd etmədən qızını müdafiə etməyə başladı və pərt, çəşqin bir halda:

— O bizim ailənin dostudur, — dedi. — Adamlar bilmedikləri şey haqqında nəhaq yərə danışırlar. Mənim qızım heç bir pis iş görməmişdir.

— Əlbətə, canım. Burada heç bir pis şey yoxdur. Qonşular çox vaxt boş yərə sarsaqlayırlar. Ancaq biz səninlə köhnə dostlarıq, mən fikirləşdim ki, bəlkə sənin bilməyin lazımdır...

Herhardt ağzını bir az açaraq bir müddət hərəketsiz durdu. Qəribe bir acizlik onun el-qolunu bağlamışdı. Adamların sənə düşmən kəsilmələri nə qədər dəhşətli olur. Onların rəy və meyillerinin sənin tərəfində olması nə qədər əhəmiyyətlidir. O, Herhardt, bütün qoyulmuş qaydalara riayət edərək yaşamağa necə ürəkdən can atırdı! Nə üçün insanlar bununla kifayətlənməməli və onu rahat buraxmamalıdırılar?

O, evə doğru yollanaraq mirildəndi:

— Sağ ol ki, mənə dedin. Mən bu baredə fikirləşərəm. Salamat qal.

O, ilk fürsətdən istifadə edib arvadını sorğu-sualı çəkdi.

— Senator Brender Cenninin yanına niye gelir? — deyə o, almanca soruşdu. — Qonşular arasında dedi-qodu gedir.

— Burada pis bir şey yoxdur, — deyə missis Herhardt da almanca cavab verdi. Bu sual gözlənilmədən verilmiş və onu açıqdən-açıqa çəşdirmişdi. — O bura ancaq iki-üç dəfə gelmişdir.

Herhardt, ananın bele işlərə dözməsindən və qızının hərəketini ört-basdır etməsindən hiddətlənərək etiraz etdi:

— Amma sen bunu mənə demeyibsən.

Missis Herhardt özünü tamam itirmişdi.

— Yox, deməmişəm. O ancaq bir-iki dəfə gelib.

— Ancaq! — deyə Herhardt səsini ucaltmağa adət etmiş bütün almanın kimi bağırdı. — Ancaq! Qonşuların hamısı ağız-ağıza verib bu baredə danışırlar. De görüm: buna nə ad vermək olar?

— O ancaq bir-iki dəfə gelib, — deyə missis Herhardt acizənə təkrar etdi.

Herhardt sakit olmurdu.

— İndi küçədə Uiver mənə yanaşın deyir ki, bütün qonşular mənim qızımla gəzen adam haqqında çənə vururlar. Amma mən heç nə bilmirəm. Sarsaq kimi dayanıb, bilmirəm nə deyim. Belə iş olar? O mənim haqqımda nə fikirləşər?

— Burada elə bir şey yoxdur, — deyə arvad etiraz etdi. — Cenni bir-iki dəfə onunla gəzməyə gedib. O özü buraya, bizim evimizə gelmişdi. Burada nə var ki, nə dedi-qodubazlıqdır? Yəni qız uşağı əylənə bilməz?

— Axı o, yaşılı adamdır, — deyə Herhardt Uiverin sözlerini təkrar etdi. Adı-sanı, şan-şöhrəti var. Cenni kimi bir qızın yanına nəyin xatirinə gəlir?

— Bilmirəm, — deyə missis Herhardt özünü müdafiəyə keçdi.

— O bizim evimizə gəlir. Mən onun haqqında heç bir pis şey bilmirəm. Mən ona necə deyə bilarəm ki, gəlməsin.

Herhardt da susdu. O, senatoru çox yaxşı adam kimi tanıydı. Doğrudan da burada təhlükeli nə vardır?

— Qonşular həmişə qeybət qırmağa hazırlırlar. Onların danışmağa başqa sözləri yoxdur, onun üçün də Cenni haqqında çənə vururlar. Sən özün bilirsən ki, Cenni yaxşı qızdır. Niye onlar belə şeylər danışırlar? — mehriban ananın gözləri yaşıla doldu.

— Bunlar hamısı düzdür, — deyə Herhardt donıldandı, — ancaq onun bura gelməsi və belə cavan qızı gəzməyə aparması yersizdir. Onun başında pis bir niyyət olmasa belə, bu yaramaz.

Elə bu an Cenni içəri girdi. O, ata-anasının səsini özünün və bacısının yataq otağından eşitmış, lakin bu söhbətin onun üçün nə qədər əhəmiyyəti olduğunu şübhələnməmişdi. Qız içəri girəndə anası arxasını ona terəf çevirdi, qızarmış gözlərini qızından gizletməyə çalışaraq, üzərində peçenye hazırladığı stola əyildi.

— Nə olub? — deyə ata-anasının gərgin sükutundan bir qədər təşvişə düşmüş Cenni soruşdu.

Atası qətiyyətlə cavab verdi:

— Heç nə.

Ana hətta başını da ona tərəf döndərmədi. Lakin onun hərəkətsizliyinin özü də çox mənəli idi. Cenni ona yanaşdı və anasının ağlamış olduğunu dərhal başa düşdü.

— Nə olub? — deyə qız atasına baxaraq heyret içərisində təkrar etdi. Herhardt susurdu, qızının açıq siması onun qorxusunu azaldırdı. Cenni anasına müraciət edərək, yumşaqcasına təkid etdi:

— Nə olub?

Missis Herhardt köksünü ötürərək:

— Eh, nə olacaq, qonşulardır da, — dedi, — onlar həmişə bilmədikləri şeylər haqqında qeybət qırırlar.

— Yenə mənim haqqımda? — deyə Cenni azca qızararaq soruşdu. Herhardt sanki havaya müraciət edərək:

— Gördünüz ki, — dedi, — işin nə yerdə olduğunu özü bilir. Bəs siz mənə niyə demirdiniz ki, o bura gəlir? Qonşular hamısı bu barede danışır, amma mən bu günə kimi heç nə bilməmişəm. Sizdən soruşram: bu nə deməkdir?

— Eh, nə fərqi var axı? — deyə anasına yazığı gələn Cenni səsləndi.

— Nə fərqi var? — deyə Herhardt bağırıldı, Cenninin ingiliscə cavab verdiyinə baxmayaraq, o yenə de almanca danışındı. — Adamlar məni küçədə dayandırıb, bu barede mənə nağıl danışırlar, sən də buyurursan ki, fərqi yoxdur? Bari utan, belə sözləri danışma. Mən həmişə bu Brender haqqında yaxşı fikirde olmuşam, amma indi, siz ki mənə onun haqqında bir şey deməyibsiniz, qonşular arasında da belə səhbət gedir, heç bilmirəm nə fikirləşim. Yəni mən evimdə nələr baş verdiyini qonşulardan bilməliyəm?

Ana və qız susurdular. Cenni fikirləşirdi ki, deyesən onlar doğrudan da ciddi sehv buraxmışlar.

O dedi:

— Mən elə bir şey etməmişəm ki, onu gizlətmək lazımlı gəlsin. O, bircə dəfə məni elə-belə gəzməyə aparıbdır, vəssalam.

— Bəli, amma sən bunu mənə deməmisən.

— Mən bilirəm ki, mənim axşamlar evdən getməyim senin xoşuna gəlmir, buna görə də deməmişəm. Burada gizlədiləsi bir şey yoxdur.

Herhardt hele də adamların nə deyəcəyindən təşvişə düşərək:

— O sənə axşamçağı heç yana aparmamalı idi, — dedi. — O sən-dən nə isteyir, ona nə lazımdır? Nə üçün bura gəlir? O çox qocadır. Belə bir gənc qızın onunla heç bir əlaqəsi olmamalıdır.

— Ona heç nə lazım deyil, o ancaq mənə kömək etmək istəyir, — deyə Cenni müzildəndi. — O mənimlə evlənmək istəyir.

— Evlənmək? Ha! Bəs niyə bunu mənə demir? — Herhardt səsini ucaltdı. — Mən özüm bu işi ayırd edərəm. Mən istəmirəm ki, o mənim qızımı gəzdirsən və bütün qonşular bu barede dedi-qodu yaysınlar. Bir də o çox qocadır. Mən elə beləcə də deyəcəyəm. O, qızın təmiz adı ilə oynamamalıdır. Qoy bir də bura gəlməsin.

Herhardtın hədəsi Cennini və anasını dəhşətə getirdi. Birdən o, Brenderə artıq bura gəlməməyi təklif edər. Bunun axırı necə olar? Onlar Brenderin qarşısında nə vəziyyətə düşərlər?

Brener isə Herhardt işdə olduğu zaman, elbette, yenə geldi, onlar qorxularından əsirdilər ki, birdən ata bundan xəber tutar. Bir neçə gündən sonra senator yene geldi və Cenni ilə gəzməyə getdi. Nə Cenni, nə anası Herhardtə bir söz demədilər. Lakin bu gəzintiləri ondan uzun müddət gizlətmək mümkün olmadı.

— Cenni o adamla yenə gəzir? — deyə ertesi gün Herhardt arvadından soruşdu.

Missis Herhardt bu suala cavab vermək əvəzinə dedi:

— O, dünən gəlməmişdi.

— Cenni ona dedimi ki, bir də gəlməsin?

— Bilmirəm. Güman etmirəm.

— Yaxşı, mən özüm bu işe son qoymağə çalışaram, — Herhardt baltanı dibindən vurdu. — Mən onunla danışaram. Qoy bir də bura gəlsin.

O, üç dəfə axşam işdən icazə aldı və hər dəfə evi diqqətlə güddü, orada qonaq qəbul edilib-edilmədiyini yoxladı. Dördüncü gecə Brender gəldi, son derecə həyecanlı olan Cennini çağırıb gəzməyə apardı. Cenni atasından qorxurdu, bir biabırıcılıq baş verməsindən qorxurdu, lakin nə cür hərəkət etməli olduğunu bilmirdi.

Herhardt bu zaman evə yaxınlaşdı və qızın gəzməyə getdiyini gördü. Bu kifayət idi.

Evdə o, arvadına hücum çəkdi:

— Cenni haradadır?

— Hara isə çıxdı, — deyə arvadı cavab verdi.

— Mən hara çıxdığını bilirəm. Mən gördüm. Qoy qayıtsınlar. Mən onlarla danışaram.

O sakinə oturdu, açıqlı-acıqlı arvadına baxaraq, alman qəzetiñ oxumağa başladı. Nəhayət, küçə qapısı səsləndi, otağın qapısı açıldı. Herhardt ayağa qalxdı.

— Sen harada idin? — deyə o, almanca qışqırdı.

Bələ bir sehneni heç gözləməyən Breder pərt oldu. Cenni dəhşətə gəlib özünü itirdi. Anası mətbəxde iztirablı həyəcan içərisində gözləyirdi.

— Mən gəzməyə çıxmışdım, — deyə Cenni çəşqin bir halda cavab verdi.

Herhardt Brederə zərre qədər fikir vermədən:

— Mən sənə deməmişdimmi ki, bir də axşamlar gəzməyə çıxmış? Cenni qıpçırmızı qızardı, bir söz belə deməyə cesarət etmədi.

— Nə olub? — deyə Breder təlqinedici bir tərzdə soruşdu. — Nə üçün siz onunla belə danışırsınız?

— Hava qaralandan sonra o, evdən bayıra çıxmamalıdır, — deyə Herhardt kobudcasına cavab verdi. — Mən bunu ona neçə dəfə demisəm. Sizin də artıq bura gelmeyiniz yersizdir.

Senator bir azacıq fasile verdi və sözləri diqqətən seçərək:

— Nə üçün? — deyə soruşdu. — Qəribədir. Sizin qızınız nə pis iş görmüşdür ki?

— Nə iş görmüşdür? — Herhardt qışqırdı. Onun həyecanı hər dəqiqli artırdı, ingilis sözlərini getdikcə daha anlaşılmaz tərzdə tələffüz edirdi.

— Gecələr onun küçələrdə heç bir işi yoxdur, evdə oturmmalıdır. Mən istəmirəm ki, mənim qızım axşamlar atası yerində olan bir adamla evdən çıxsın. Siz ondan nə istəyirsınız? O hələ uşaqdır.

Senator bu çətin vəziyyətdən ləyaqətən çıxmaga cehd edərək:

— Mən nə istəyirəm? — dedi. — Aydındır ki, mən onunla söhbət etmək istəyirəm. Cenni artıq uşaq deyil, onunla vaxt keçirmək, təbiidir ki, mənim üçün maraqlıdır. Əgər özü razi olsa, mən onunla evlənmək istəyirəm.

Herhardt hər cür mentiqi mühakimə qabiliyyətini itirərək və ən adı ata müstəbidliyinə qapılaraq:

— Mən isə istəyirəm ki, siz buradan gedəsiniz və bir də buraya gəlmeyəsiniz, — deyə cavab verdi. — Mən sizi öz evimdə görmək istəmirəm. Mənim bədbəxtliyim az imiş, bir bu qalmışdı ki, qızımı əlimdən alınlardı, onun adını ləkələsinlər.

Senator dümdüz dikəlib sinəsini qabardaraq:

— Zəhmət çəkib izah edin, siz bununla nə demək istəyirsiniz, — dedi. — Mən elə bir iş görməmişəm ki, utanım. Mən bilmək istərdim ki, siz məni nəde ittiham edirsiniz?

— Mən demək istəyirəm, — deyə Herhardt həyəcan içərisində yeni sözləri bir neçə dəfə təkrar etdi. — Mən... mən demək istəyirəm ki, bütün qonşular sizin bura gəlməyiniz, mənim qızımı faytonda gəzdirmeyiniz, axşamlar onunla gəzməyə çıxmanız barede danışırlar, həm də siz bunların hamısını məni evdə olmayanda edirsiniz. Mən bunu demək istəyirəm. Mən demək istəyirəm ki, əger siz təmiz niyyət sahibi olsaydınız, qızınız yerində olan bir uşaqa yaxınlaşmadınız. Adamlar mənim gözlərimi açıdlar, sizi mənə tanıtdırdılar. Çıxin gedin, mənim qızımı rahat buraxın.

— Adamlar! — deyə senator təkrar etdi, — mənim bu adamlarla işim yoxdur. Mən sizin qızınızı sevirəm və sevdiyim üçün də onun yanına gəlirəm. Mən onunla evlenmək niyyətindəyəm, əger sizin qonşular boşboğazlıq etməyə öyrənilblərse, qoyun etsinlər. Bu heç də o demək deyil ki, siz mənim niyyətimi bilmədən məni təhqir edə bilərsiniz.

Qəflətən başlanan bu mübahisədən qorxmuş Cenni yemək otağına açılan qapiya doğru çəkildi. Anası ona yanaşdı.

— Atan siz hələ qayıtmamış galib, — deyə o, həyəcandan sanki böyük-böyük qızına xəbər verdi. — İndi biz nə edək?

Qadınların hamısının adəti beledir: onlar qucaqlaşdırıvə səssiz ağladırlar. İki kişi isə hələ də mübahisə edirdi. Herhardt bağırırdı:

— Belə de! Siz evlənmək istəyirsiniz!

— Bəli, — deyə senator cavab verdi, — məhz evlənmək. Sizin qızınızın on səkkiz yaşlı vardır. O özü öz taleyini həll edə bilər. Siz məni təhqir etdiniz, qızınızın hissələrini məsxərəyə qoydunuz. Yadınızda saxlayın ki, iş bununla qurtarmayacaqdır. Əgər siz məni qonşuların etdiyi naqqallıqlıdan başqa bir şeydə təqsirləndirə bilərsinizsə, zəhmət çəkin, deyin.

Senator Herhardtın qarşısında doğruluq və təmizliyin ezmətli mücəssəməsi kimi dayanmışdı. O, səsini yüksəltmər, sərt hərəkətlər etmirdi, lakin bərk sıxlıq dodaqlarında qətiyyət və yenilmez iradə duyulurdu.

Azca çəşmiş, lakin qorxmamış Herhardt:

— Mən artıq sizinle danışmaq istəmirəm, — dedi. — Qız mənimdiç. Onun axşamlar gəzib-gəzməməsini, size əre gedib-getməməsini həm etmək mənim işimdir. Mən siz siyasetçiləri tanıyıram. Biz tanış olanda mən sizi abırlı adam hesab edirdim, amma indi qızıma münasibətini zə Görürəm, mən artıq sizini tanımaq istəmirəm. Çıxın gedin, vəssalam. Mən sizdən bundan başqa heç bir şey istəmirəm.

Brender qəzəbiənmiş atadan qəsdən üz çevirərək:

— Missis Herhardt, — dedi, — çox təəssüf edirəm ki, mən sizin evinizdə belə bir mübahisəyə girişməli oldum. Mənim heç ağlıma gelmirdi ki, eriniz mənim buraya gəlməyimə etiraz edir. Hər halda bu heç nəyi deyişdirmir. Kədərlənməyin, iş siz düşündüyüünüz qədər də pis deyildir.

Herhardt onun soyuqqanlılığı önünde təəccüb qalmışdı.

Brender yenə ona müraciət edərək sözünə davam etdi:

— Mən gedirəm. Lakin elə güman etmeyin ki, mən bu məsələni belə qoyacağam. Siz bu gün çox səhv etdiniz. Əminəm ki, bunu başa düşərsiniz. Gecəniz xeyrə qalsın.

O, yüngülce təzim edib çıxdı.

Herhardt onun arxasında qapını çırpdı və:

— İndi ümidiyaram ki, biz ondan yaxamızı qurtardıq, — dedi. — Sənə isə bütün dönyanın səndən danışması üçün axşamlar küçələrdə necə veyillənməyi göstərərəm.

Bu mövzu ətrafında bundan artıq heç bir söz deyilmədi. Lakin sonrakı günler bu evdə hökm sürən əzici sükutdan, burada yaşayanların üzlərindən və əhval-ruhiyyəsindən onların hər birinin nə çəkdiyini duymaq çətin deyildi. Herhardt işə girmek məsələsində senatora mimmətdar olduğunu kədərlə düşüñüb axırdı bu işdən imtina etməyi qərara aldı. O bildirdi ki, onun evində senator üçün paltar yuyulmalıdır. Əger o, missis Herhardtın otelde işi müştəqil tapmasına əmin olmasaydı, bunu da qadağan edərdi. Hər halda bu iş heç də yaxşı nəticələnməmişdi. Arvadı otelə getməsəydi, bu dedi-qodu da olmazdı.

Senatorun isə bu cansıxıcı hadisədən qanı bərk qaralmışdı. Meşşancasına dedi-qodu həmişə könül bulandırır, lakin belə bir dedi-qodunun qəhrəmanı kimi tanınmaq onun mövqeyində olan adama heç yaraşmaz. Brender necə hərəkət edəcəyini bilmirdi, müəyyən bir qərara gəlmeye çalışınca bir neçə gün də keçdi. Sonra onu Vaşinqtona çağırıldılar və o, Cenni ilə görüşmədən çıxbıq getdi.

Bu vaxt ərzində Herhardtılar əvvəlki kimi günlərini çətinliklə başa verirdilər. Əlbəttə, onlar çox korluq çekirdilər. Lakin Herhardt ehtiyaca mətanətlə dözməyə hazır idi, teki onun namusuna toxunmasınlar. Amma baqqala borcları əvvəlkindən az deyildi. Uşaqların paltarı amansızcasına köhnəlmışdı. Ən ciddi qənaət etmək lazımlı geldi. Herhardtın verib qurtarmağa can atdığı köhne borcların ödənilməsi təxirə salındı.

Sonra girov qoyulmuş evin illik faizini vərmək vaxtı çatdı, iki dükançı Herhardtı küçədə görüb borcunu nə vaxt qaytaracağına soruşdu. O, tərəddüsüz olaraq öz pul kisəsinin vəziyyətini onlara izah etdi, inandırıcı bir səmimiyyətə dedi ki, bütün qüvvəsi ilə çalışacaq və əlindən geləni edəcəkdir. Hər halda taleyin zərbələri onu ruhdan salmışdı. İş saatlarında o dua edirdi ki, göylərin ona rəhmi gelsin. Gündüz yatmaq, dincəlmək evəzine, o daha əlverişli iş axtarmağa çalışaraq şəhəri dolaşır, qabağına çıxan hər cür təsadüfi işdən yapışırı. O, şəhər bağlarında ot biçməyi öhdəsinə götürdü.

Missis Herhardt yalvarırdı ki, gücü çatmayan işe özünü üzmesin, o isə cavab verib deyirdi ki, başqa cür ola bilməz.

— Adamlar məni küçədə dayandırıb xahiş edirlər ki, borclarını qaytarım. Dincəlmək vaxtı deyil.

Ailenin vəziyyəti ümidsiz idi.

Üstəlik Sebastyan da həbsə düşdü. Buna kömür oğurlamağın köhne verdişi səbəb oldu. Nəhayət, o bu işdə ələ keçdi. Bir dəfə axşam o, Cenni və uşaqlara bir az kömür tullamaq üçün platformaya qalxdı, dəmiryol polisinin xəfiyyəsi onu yaxaladı. Son iki ildə dəmiryolunda kömür oğurlanmasının ardı kəsilmirdi. Lakin nə qədər ki, az oğurlayırdılar, müdürüyyət buna barmaqarası baxırdı. Kömür göndərənlərin müştəriləri Pensilvaniya kömür hövzəsindən Klivlendə, Tsinsinnatiye, Çikaqoya və başqa şəhərlərə gedən qatarlardan yolda min funtlarla kömürün yox olması haqqında şikayət etdikdə iş polis xəfiyyələrinə tapşırıldı. Dəmiryolunun kömürü ilə dolanmağa can atan tek Herhardtın uşaqları deyildi. Kolumbus əhalisinin çoxu bununla məşğul olurdu. Lakin iş ələ gətirdi ki, tek Sebastyan ələ keçdi və məhz o, bütün şəhərə ibret üçün cəza çəkməli oldu.

Polis xəfiyyəsi qəflətən qaranlıqdan çıxaraq:

— Tez aşağı düş, — dedi.

Cenni va uşaqlar vədrələri ve səbetləri aldılar, var qüvvələri ilə qaçmağa başladılar. Sebastian da əvvəlcə yere tullanıb əkilmək istədi. Ancaq polis xəfiyyəsi onun paltosunun etəyindən yapışdı:

— Dayan! — deyə o səsləndi. — Mənə elə sən lazımlı idin.

Heç də qorxaq olmayan Sebastian qəzəblə:

— Burax! — dedi. Onun cürət və qətiyyəti aşib-dasırdı, veziyətinin çox təhlükəli olduğunu yaxşı anlayırdı.

— Sənə deyirlər burax! — deyə o təkrar etdi və dərtinib az qala xəfiyyəni yere yıxı.

Polis xəfiyyəsi:

— Uzun eləmə, düş aşağı, — dedi və öz gücünü göstərmək üçün açıqla Sebastianı dardı.

Sebastian tullandı və düşmənini elə vurdur ki, o səndələdi. Vuruşma başladı, lakin bu zaman yanlarından keçən işçi xəfiyyəye köməyə gəldi. Onlar birlikdə Sebastianı darta-darta stansiyaya sürüdürlər və dəmiryol polisinə təhvıl verdilər. Onun paltosu cirilimş, üzü və əlləri cırmaqlanmış, gözünün altı qaralmışdı. Belə bir veziyətdə onu seherədək dustaq saxladılar.

Uşaqlar böyük qardaşlarının başına nə iş geldiğini bilmədən evə qayıtdılar və müfəssəl heç bir şey danışa bilmədilər. Lakin saat doqquzu, sonra onu, on biri vurdur, Sebastian isə hələ qayıtmamışdı. Missis Herhardt nigarançılıqdan və teşvişdən ağlını itirirdi. Oğlu çox vaxt saat on ikidə, hətta birdə gelirdi, lakin ana hiss edirdi ki, bu axşam onun başına nə isə çox dəhşətli bir iş gəlməşdir. Saat ikinin yarısını vurdur. Sebastian isə hələ də gəlməmişdi. Ana ağlamağa başladı:

— Gedib atana xəbər vermək lazımdır, — dedi. — Yəqin Sebastianı tutub həbsxanaya salıblar.

Cenni getməyə razı oldu, şirin yuxuda olan Corcu oyatıldılar ki, onu ötürsün.

Herhardt uşaqları görərkən heyvət içerisinde qışkırdı:

— Nə olub?

— Bass indiyədək evə qayıtmayıb, — Cenni izah etdi, sonra bu axşam kömür gətirməyə gedəndə başlarına gəlmış qəzəni nağıl etdi.

Herhardt dərhal işini buraxdı, uşaqlarla çıxdı və hebsxanaya yoldaşı. Nə isə baş verdiyini hiss etdiyi üçün üreyi sıxlırdı.

O, terləmiş alnimı ovcunun içi ilə silerək nigarançılıqla təkrar edirdi:

— Elə bir bu çatmırı!

Polis dairəsində növbətçi serjant qısaça məlumat verdi ki, Bass həbsə alınmışdır. O, siyahını nezərdən keçirərək yenidən soruşdu:

— Sebastian Herhardt? Bəli, siyahıda var. Kömür oğurlamış, polis nəfərinə müqavimət göstərmişdir. Oğlunuzdur?

— Ach Cott Ah, yarəbb! — deyə Herhardt ümidsizliklə əllərini ovuşturaraq təkrar etdi.

Serjant soruşdu:

— Siz onu görmək isteyirsiniz?

— Bəli, bəli, — deyə ata cavab verdi.

Serjant qoca növbətçiye müraciət edərək:

— Fred, bunu aparın, — dedi. — Qoy oğlanla görüşsün.

Herhardt qonşu otaqda durub, üst-başı tökülmüş və döyülmüş Sebastianın gəldiyini görəndə özünü saxlaya bilmədi, ağladı. O, bir söz belə deyə bilmədi.

Sebastian qoçaqcasına dedi:

— Ağlama, ata. Mən heç nə edə bilmədim. Zərər yoxdur. Səhər məni buraxarlar.

Herhardt dərdin ağırlığı altında əzilərək tır-tır əsirdi.

Sebastian özü göz yaşını saxlamağa cəhd edərək:

— Ağlama, — deyə davam etdi, — mənə heç nə olmayıacaq. Ağlamığın xeyri yoxdur.

Qoca iztirabla dedi:

— Mən bilirəm, başa düşürəm, ancaq özümü saxlaya bilmirem. Bunun hamısı mənim günahımdır, axı belə işlərlə məşğul olmağa mən icazə vermişəm.

— Yox! Yox, burada sənin günahın yoxdur. Anam bilirmi?

— Hə, bilsət. Cenni və Corc indicə gəlib mənə dedilər. Mən indicə xəbər tutmuşam...

O yənə də ağladı.

Sebastian:

— Bu qədər qanqaralığı eləmə, — dedi. Bu an Sebastianın təbiətində olan bütün yaxşı cəhətlər oyandı. — Hər şey düzələr. İşə qayıt, hər şeyi özünə dərd eləmə. Hamısı düzələr.

— Gözünün altı niyə belə qaralıb, — deyə ata ağlamaqdan qızarmış gözəlli ilə ona baxaraq soruşdu.

Sebastian gülümseməyə cəhd edərək qoçaqcasına cavab verdi:

— Məni yaxalayan adamlı balaca bir əlləşməmiz oldu. Mən elə fikirləşirdim ki, yaxamı qurtara bilərəm.

— Sən bunu nahaq yere etmişən, Sebastyan. Bu sənə çox zərer verə biler. Sənin işinə ne vaxt baxacaqlar?

— Dedilər ki, sabah, — deyə Bass cavab verdi. — Saat doqquzda. Herhardt bir qədər onun yanında durdu.

Onlar Bassin qohumları tərefindən zaminə götürülməsinin mümkün olub-olmaması haqqında, cərimə haqqında, həbsxanada yaşıma kimi dehşətli tehlükə haqqında söhbət etdilər, lakin heç bir neticəyə gəlmədilər. Nehayət, Bass atasını çıxıb getməyə razı saldı, vidasıma ümidsizliyin yeni partlayışını doğurdu. Herhardtı otaqdan sarsılmış, dərdin ağırlığından bükülmüş halda çıxardılar.

Bassı yenidən apardıqları zaman o, atası haqqında düşünərək özünü dədi: — “İş xarabdır. Anamın başına bir iş gəlməsə yaxşıdır...”

Anasının fikri onu dərindən həyecanlandırdı.

“Eh, heyif ki, mən o tipi birinci zərbədən yere sərmədim, — deyə o düşünürdü. — Mən necə sarsağam ki, qaçıb qurtulmadım”.

## VII FƏSİL

Herhardt ümidsizlik içərisində idi, gecə saat iki ilə səhər doqquz arasında kömək üçün müraciət etməyə bir adam tanımırdı. O, arvadı ilə evə geldi, sonra iş yerinə qayıtdı. Bəs nə etsin? O nə iləsə kömək edə bilən, belə də kömək etməyə razılıq verəcək tekçə bir adəmi xatırladı. Bu adam şübhə fabrikantı Xemmond idi. Lakin o indi şəhərdə yox idi. Herhardt bunu bilmirdi.

O, saat doqquza yaxın məhkəməyə tək getdi, belə qət etmiş qiller ki, ailənin qalan üzvlərinin oraya getməsi lazımdı. Missis Herhardt bilətəxir hamısını öyrənər, çünkü əri dərhəl qayıdır hamısını ona danişacaqdır.

Sebastyan məhkəmədə uzun müddət gözləməli oldu, çünkü inüttəhimlər skamyasında ondan qabaqda hələ bir neçə nefer oturmışdı. Nehayət, onu çağırıldılar ve məhəccərin arxasına itələdilər.

Onu həbs edən polis neferi:

— Möhtərəm hakimlər, kömür oğurlayırdı, həbs olunanda məjqa-vimət göstərmişdir, — dedi.

Hakim diqqətlə Sebastyanı baxdı, onun cırmaqlanmış və ezişilmiş üzü ona pis təsir bağışladı. Hakim dedi:

— Demək belə, cavan oğlan. Özünüzə bərəət qazandırmaq üçün nə deyə bilərsiniz? Gözünüzün altındakı qara ləkə haradandır?

Sebastyan hakime baxdı, amma heç nə demədi.

Polis xəfiyyəsi:

— Onu mən tutdum, — dedi. — Mən onu bizim kompaniyaya mexsus olan platformanın üstündə yaxaladım. O dartinib qəçməq istədi. Mən onu möhkəm tutanda üstüme atıldı. Bu adam şahiddir, — deyə o, Sebastyanı tutmağa kömək edən işçini göstərdi.

Hakim xəfiyyənin çənasının şişdiyini görərək:

— Sizi o belə vurmuşdur? — deyə soruşdu.

Xəfiyyə yaxşıca intiqam alacağından razı qalaraq:

— Bəli, ser, — dedi.

Herhardt özünü irəli verərək:

— İcazənilə, — dedi, — bu, mənim oğlumdur. Onu kömür üçün göndərmişdik. O...

Xəfiyyə onun sözünü kasdı:

— Biz bir şey demirik, qoy yollardan yiğsınlar, bu öz yoldaşlarına platformadan kömür tullayırdı, altı nefer idilər.

— Məgər siz o qədər qazana bilmirsiniz ki, platformalardan kömür daşımayasınız? — deyə hakim soruşdu, oğul və ata cavab verməyə macal tapmamış əlavə etdi:

— Siz nə ilə məşğul olursunuz?

— Vəqon təmir edirəm, — deyə Sebastyan cavab verdi.

Hakim Herhardtı müraciət etdi:

— Bəs siz?

— Millerin mebel fabrikinde gecə qarovalçusuyam. Sebastyanın özünü qasqabaqlı və təşəxxüslü apardığını hiss edən hakim:

— Hm, beledir, — dedi. — Bu cavan oğlanın üzərindən kömür oğurluğu ittihamını götürmək olar, amma görünür, o, yumruğunu çox həvəsle işə salır. Onsuz da Kolumbusda dava-dalaş həddindən çox olur. On dollar.

— İcazənilə... — deyə Herhardt sözə başlamışdı ki, məhkəmə nezaretcisi onu geri itəldi.

Hakim:

— Artıq heç bir şey eşitmək istəmirməm, — dedi. — Gör nə inadçıdır. Kimin növbəsidir?

Herhardt xəcalət hissi ilə, lakin işin daha pis qurtarmadığından razı halda adamların arasında oğluna yanaşdı. Ona elə gəlirdi ki, o, bir yolla pul tapar. Ata yaxınlaşan zaman oğul mərhəmətlə ona baxdı. Bass onu sakitləşdirməyə çalışaraq:

— Hər şey öz qaydasındadır, — dedi, — ancaq o məni bir söz deməyə qoymadı.

Ata qayğıkeşliklə dedi:

— Yaxşı ki, o səni bundan ağır cəzaya məhkum etmədi. İndi çalışarıq pul tapaq.

Sonra o, eve yollandı; məhkəmənin hökmünü təlaş içinde olan arvadına və uşaqlarına xəbər verdi. Missis Herhardtın rəngi saraldı, lakin yüngüllük hiss etdi: axı on dolları birtəhər tapmaq olar. Cenni ağızını bir az açıb iri gözlərini atasına dikərək qulaq asırdı. Bütün bu əhvalat onun üçün şiddetli zərbə idi. Zavalı Bass! O həmişə elə şən, elə mehriban idи ki. Onun həbsxanaya düşmesi dehşətlidir.

Herhardt tələsik Xemmondun gözəl evine getdi, lakin fabrikant şəhərdə yox idi. Onda Herhardt bir qəder tanış olduğu Cenkins adlı vəkili xatırladı, onun idarəsinə getdi, lakin onu da yerində tapmadı. Bir neçə başqa tanış baqqal və kömür alverçisi də var idi, ancaq Herhardt onlara da borclu idi. Keşif Vundt yəqin ki, ona pul verərdi, amma belə bir hadisəni bu qədər ləyaqətli adam qarşısında etiraf etmək Herhardt üçün əzablı olardı. O, bir-iki tanışma müraciət etdi, ancaq onun gözlənilməz və qəribe xahişinə təəccüb qalaraq nəzakətlə redd cavabını verdilər. Saat dördə o, yorğun, üzülmüş halda evə qayıtdı və ümidsiz bir sesle:

— Bilmirəm neyleyim, — dedi. — Heç başım çıxmır.

Cenni Brender haqqında düşündü. Vəziyyətin ümidsiz olmasına baxmayaraq, onun yanına gedib kömək istəməyə cəsarət etmirdi. Cenni atasının sərt tapşırığını və senatoru çox pis təhqir etdiyini yaxşı yadında saxlamışdı. Saati ikinci dəfə girov qoyulmuşdu, pul tapmağın başqa bir yolu ise bilmirdi.

Ailedə məsləhətlişmə saat on birin yarısında davam etdi, yene də bir nəticəyə gelmək mümkün olmadı. Missis Herhardt gözlərini döşəməyə dikərək yeknəsəq hərəkətlə inadla əllərini ezişdirirdi. Əri dalğın bir halda əlini çallaşmış kürən saçlarına çəkirdi.

Nəhayət o dedi:

— Hamısı faydasızdır. Ağlım heç bir şey kəsmir.

Ana qayğıkeşliklə:

— Cenni, get yat, — dedi, uşaqları da yatırt. Sizin burada oturmağınızın mənası yoxdur. Bəlkə fikirləşib bir yol tapa bildim. Hamınız gedin yatuń.

Cenni öz otağına getdi, lakin indi onun yuxusu gələ bilməzdi. Atasının senatorla deyişməsindən bir az sonra, o, qəzetdə oxumuşdu ki, Brender Vaşinqtona getmişdir. Onun qayıtması haqqında məlumat verilməmişdi. Bəlkə də o qayıtmışdır. Cenni fikirli halda miskin stolun üstündəki balaca ensiz güzgünün qarşısında dayandı. Onunla bir otaqda yatan Veronika artıq yuxuya getmişdi. Nəhayət, Cenni qərara gəldi. O, senator Brenderin yanına gedəcəkdir. Əger o, şəhər-dədirse, Bassı xilas edər. Nə üçün də getmesin — axı o, Cennini sevir. Neçə dəfə Cennidən ona əre getməsini xahiş etmişdi. Nə üçün Cenni onun yanına getmesin, ondan kömək istəməsin?

Cenni bir qədər tərəddüd etdi. Sonra Veronikanın ahəngdar nəfəsinə eşidərək jaketini və şlyapasını geydi, yemek otağında adam olub-olmadığını bilmek üçün səssizcə qapını açdı.

Evdən heç bir səs eşidilmirdi. Yalnız Herhardt metbəxdə yırğalanın kürsü üstündə əyləşib həyəcan keçirirdi. Heç yerdə işiq yox idi, yalnız Cenninin otağında balaca bir lampa yanır, bir de metbəxin qapısı altından sarı bir zolaq görünürdü. Cenni öz şəmpasının işığını azaltdı və püflədi, sonra yavaşça küçə qapısına tərəf getdi, onu açdı və gecənin zülmətinə qovuşdu.

Səmada yarımcıq ay parıldayırdı, havada oyanan, yenidən çiçəklənən həyatın nefesi duyulurdu, çünki bahar yenə yaxınlaşırıldı. Cenni qaranlıq küçələrlə (qövs fanarları hələ ixtira edilməmişdi) tələsik gedir, qorxudan titroyirdi. Nə qədər ağlışız iş görür! Senator onu necə qəbul edəcək? O nə düşünəcək? O, şübhələr içində əzab çəkərək dayandı və yerində qurudu, sonra gecəni həbsxana kamerasında keçirən Bassı xatırladı və yenidən tələsidi.

“Kolumbus-Xauz” otelinin quruluşu belə idi ki, gecənin istənilən saatında qadınlar onlara mexsus yolla rahatca keçib, hər hansı bir mərtəbəyə qalxa bilərdilər. Demək olmaz ki, bu otelə daxili qayda yox idi, lakin bir çox başqa otellərdə olduğu kimi, burada da o zamanlar daxili qaydaların yerinə yetirilməsi üçün nəzarət həmişə kifayət qədər ciddi olmurdu. Kim istəsəydi, qapıdan vestibülə gire bilərdi,

burada onu kontor xidmətçisi görə bilerdi. Bundan başqa heç kəs kimin gəlib-getdiyinə elə de ehemiyyyət vermirdi.

Cenni otele yanaşlığı zaman ətraf qaranlıq idi. Yalnız giriş yolunda zeif işıq yanındı. Senatorun otağına qədər ancaq ikinci mərtəbənin dəhlizi ilə bir az getmək lazımdı. Cenni yuxarıya qalxdı. O, həyəcandan saralmışdı, lakin ürəyində coşan tufanı bundan başqa heç nə bürüzə vermirdi. Tanış qapiya çataraq dayandı. Qız həm Brenderi evdə tapmayacağından, həm də onun burada olması fikrindən əsirdi. Qapının yuxarısındaki kiçik pəncərenin şüşələrindən işıq gəlirdi. Cenni bütün metanətini toplayaraq qapını döydü. O tərəfdən öskürmə və tappılıtlı eşidildi.

Breder qapını açanda heyret etdi.

– Bu ki Cennidir! – deyə o bağırdı. – Nə yaxşı oldu! Mən elə sizi düşünürdüm. Buyurun, buyurun...

O, Cennini coşqun bir hissələ qucaqladı.

– Mən sizi yolu xmağa hazırlaşırdım. Hey fikirləşirdim ki, işi nece yoluna qoyum. Yaxşı ki, gəldiniz. Nə üz verib?

O, bir addım geri çekildi və Cenninin qəmli, qayğılı üzünə baxdı. Qızın gözəlliyyində yenice kəsilmiş, hələ şəhənən nəm olan zanbağın lətfatı duyulurdu.

İntehasız şəfqət dalğaları onun ürəyinə axdı.

Nəhayət, Cenni güclə deyə bildi:

– Mənim sizdən bir xahişim var. Qardaşım həbsxanadadır. Biz onun üçün on dollar verməliyik. Mən buradan başqa hara gedəcəyimi bilmədim.

Senator onun üzümüş əllərini ovuşturaraq:

– Mənim zavallı qızım, – dedi, – mənim yanımıdan başqa hara getməli idiniz? Axi mən size demişdim ki, həmişə mənə müraciət edin! Cenni, məger bilmirsiniz ki, mən sizin üçün hər şey edərəm.

Tövşüyen Cenni çətinlikle:

– Bəli, – dedi.

– Bax belə, artıq heç nəyin nigarançılığını çekməyin. Mənim zavallı qızıçığazım, nəhayət, tale size zərbələr endirməkdən nə vaxt el çəkəcəkdir? Necə oldu ki, sizin qardaşınız həbsxanaya düşdü?

– Onu platformadan kömür boşaldanda tutublar, – deyə Cenni cavab verdi.

Breder ürək yanğısı ilə:

– Aha! – deyə səsləndi.

Bu gənci, əslində həyatın özünün sövq etdiyi iş üçün həbse almış və cəriməyə məhkum etmişlər. Bu qız gecə vaxtı onun yanına gelmişdir ki, özünə belə zəruri olan on dollar üçün yalvarsın. Cenni üçün böyük məbləğdir, senator üçün isə bu heç bir şeydir.

Senator tələsik dedi:

– Qardaşınız üçün kədərlənmeyin. Mən hər şeyi yoluna qoyaram. Yarım saatdan sonra o azad olacaqdır. Mən qayıdana qədər burada oturun, istirahət edin.

O, böyük lampanın yanında olan kreslonu göstərdi və cəld otaqdan çıxdı.

Breder daire həbsxanasını idarə edən şerifi tanıydı. O, həmçi-nin Sebastyanı cəriməyə məhkum etmiş hakimi də tanıydı. Hakimə məktub yazıb oğlanın gələcəyini korlamamağı, cəzani götürməyi xahiş etmək üçün Brenderə beşcə dəqiqli vaxt lazım idi. O bu məktubu xidmətçi ilə hakimin evinə göndərdi. Özünün şəxsən həbsxanaya getmesi və dostu olan şerifi dile tutub Sebastyanı dərhal buraxdırması üçün də onca dəqiqli vaxt sərf etdi.

Breder:

– Bu da pul, – dedi. – Cərimə leğv edilse, qaytararsınız. İndi isə bunu buraxın.

Şerif məmnuniyyətlə razı oldu. O öz emrinin yerinə yetirilməsinə şəxsən göz yetirmək üçün dərhal aşağı düşdü. Təəccüb qalmış Bass buraxıldı. Ona heç bir izahat verməyi lazım görmədilər.

Nezarətçi dedi:

– Her şey öz qaydasındadır. Sən azadsan. Qaç evə, bir də belə iş görəndə, ələ düşmə.

Bir şey başa düşmeyən Bass evə yollandı, sabiq senator isə indi nece hərəket etmək lazım olduğunu aydınlaşdırmağa çalışaraq otele qayıtdı. Vəziyyət dəlaşiq idi. Yəqin ki, Cenni atasının razılığı olmadan ona müraciət etmişdi. Bu, Cenninin son ümidi idi. İndi qız onu otağında gözləyirdi.

İnsan öz borcuna və ədalətə ciddi riayət etməklə şirnikdirici səadət arasında tərəddüd etdiyi zaman onun həyatında böhranlı dəqiqliklər başlanır və ona elə gelir ki, çox da böyük səy göstərmədən, yalnız lazım olduğu kimi hərəket etməməklə səadətə nail ola bilər.

Olmalı ve olmamalı şey arasında hüdud bəzən aydın olmur. Brender başa düşürdü ki, Cenni ilə hətta evlənmək belə, onun atasının mənasız tərslisi üzündən çətin olacaqdır. Başqa maneçilik – ictimai rəydir. Fərz edək ki, o, Cenni ilə evləndi – adamlar nə deyərlər? Cenni hər şeyi dərindən hiss edə bilən zəngin istedadlı təbiətdir, Brender bunu bildirdi. Onda camaatın başa düşə bilmədiyi şairane bir qalb, incə bir ruh vardır. Brender özü belə bunun nə olduğunu tamamilə anlamır, lakin qızda zəngin daxili alem duyurdu. Cenninin ağlı həle inkişaf etmiş olmasa da, həyat təcrübəsi çatmasa da, bu zəngin daxili alem Brenderin yerinə kim olmuş olsayıdı, onu cəzb edərdi. Brender fikrən onu yene qarşısında görərək, "qeyri-adi qızdır" – deyə düşündü.

İndi nə etmək lazımlı olduğunu götür-qoy edərək o öz evinə qayıtdı. Otağa girərkən yənə qızın gözəlliyyinə və füsunkar melahətinə heyran oldu. Abajurla örtülmüş lampanın zəif işığında qız ona dünyadan inid-yədək görmədiyi efsanəvi bir xilqəti xatırlatdı.

O, sakit görünmeye səy edərək:

– İş düzəlmışdır, – dedi. – Mən sizin qardaşınız üçün teşəbbüsde oldum. O azaddır.

Cenni ayağa qalxdı.

O, əllərini bir-birinə vuraraq ah çekdi, sonra Brendere doğru addımladı. Onun gözləri minnətdarlıq ifadə edən göz yaşları ilə doldu.

Brenger bu göz yaşlarını gördü və qızı lap yaxın gəldi:

– Allah xatırınə ağlamayın, Cenni, – dedi. – Siz mələksiniz! Siz – mərhəmətin özüsünüz! Bir təsəvvür edin: bu qədər qurban veribsiniz, indi də ağlayırsınız!

O, Cennini özüne tərəf çekdi və bu an hemişəki ehtiyatlılığı ona xeyanet etdi. Brenger birçə şeyi hiss edirdi: bu qədər həsrətində olduğu bir xəyal həqiqətə çevrilir. Nəhayət, bir çox müvəffəqiyyətsizlikdən sonra, tale ona hər şeyden çox arzuladığı məhəbbət və sevimli bir qadın bəxş edir. O, qızı qucaqlayib öpür, öpürdü...

İngilis yazıçısı Cefris demişdir ki, kamil bir qız yüz əlli ildə bir dəfə yaranır. "Bu dəfinəni yerin və göyün bütün sehrləri yaradır. Yüz əlli il taxıl zemiləri üzərində əsən cənub küləyi də, yoncanın ballı ağır başları və dəstərək çiçəkləri üzərində yellənən, bireabitdən quşunu gizlədən və arının yolunu kesən yüksək otların ətri də, qızılıqlı kolalarından canlı çəpərlər də, cavan doqquzan kolu da, qızılı çalan zəmirlərdeki mavi peygəmbər çiçəkləri də yaşıl şam ağaclarının kölgəsi də;

sahillərində süsenlərin gürneşə doğru yüksəldiyi balaca füsunkar çaylarım bütün qəşəngliyi qalın meşələrin meftunedici gözəlliyi, zire ətri və genişlik, sərbəstlik ruhu yayan bütün uzaq təpələr – bunlar hamısı yüz illər boyu yenidən və yenidən tekrar olunur.

Cücüçəkləri, zəngçiçəkləri, benövşələri, yamyasıl bahar və qızıl xəzan payızı, günəşin işığı, şiddətli yağışlar və şəhli seherlər, ölməz gecələr, dayanmadan axan zamanın bütün dövresi yüz il ərzində yenidən və yenidən təkrar olunur. Heç kimin yazmağa qüvvəsi çatmayan yazılmamış tarix: gülün yüz il bundan əvvəl qopub uçmuş ləçəkləri haqqında kim bir şey söyləye biler? Yüz dəfələrlə qaranquşlar damlar altındakı yuvalarına qayıdırular, yüz dəfələrlə! Budur, o gəldi və bütün dünya, artıq yox olmuş çiçəklərin həsrətini çekdiyi kimi, onun gözəlliyyinin həsrətini çekir. Onun on yeddi yaşıının cazibəsində əsrlərin sehri vardır. Bunun üçün də onun yaratdığı ehtirasda kədər gizlenir".

Əger siz məsə çiçəklərinin yüz dəfələrlə təkrar olunan gözəlliyyini anlaşmış və qiymətləndirmişsiniz, əger qızılıgüller, musiqi, qızaran dan yeri, qürub çağrı sizin ürəyinizi bir an sevincə döyünməyə məcbur etmişdirsa, əger bütün bu gözəlli tez ötüb keçirse və dünya əlinizdən çıxıb getmemiş sizə verilmişdirsa, siz ondan imtina edərsinizmi?

## VIII FƏSİL

Heyatımızda baş verən xarici və daxili deyişikliyin əhəmiyyəti bəzən bize dərhal aydın olmur. Biz sarsılıraq, qorxuruq, sonra sanki yənə əvvəlki həyat tərzinə qayıdırıq, deyişiklik isə artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayıacaqıq. Cenni qardaşını qurtarmaq arzusu ilə senatorun yanına getmesinin, axşam görüşünün gözlənilməz nəticəsi haqqında düşünerkən öz hissələrindən baş çıxara bilmədi. Cenni, Brengerlə yeni qarşılıqlı münasibətinin həm ictimai, həm də fizioloji mənada nə kimi deyişiklik yarada biləcəyini çox dumanlı şəkildə təsəvvür edirdi. O, analığın hətta ən əlverişli bir şəraitdə, adı qadın üçün belə, necə sarsıntı olduğunu hələ başa düşmürdü. O, heyret, maraq, öz veziyətinə inamsızlıq duyurdu, eyni zamanda ürəkdən xoşbəxt və sakit idi. Brenger yaxşı adamdır. İndi o, Cenniye həmişəkindən daha yaxın olmuşdur. Brenger onu sevir. Onların yeni əlaqəsi cəmiyyətdə qızın mövqeyini də mütləq deyişər.

İndi onun hayatı tamam başqa cür olacaq və artıq başqa cür olmuşdur. Brender onu inandırıldı ki, sevgisi abedidir.

Cenni gederken o, təkrar-təkrar deyirdi:

— Cenni, sənə deyirəm, heç bir şeydən nigarən qalma. Ehtiras məndən qüvvətli çıxdı, lakin mən səninlə evlənəcəyəm. Eve get! Heç kəsə bir söz demə. Əgər gec deyilsə, qardaşını xəbərdar et, hamisini gizlince saxla, mən səninlə evlənər və səni buradan apararam. Mən bunu bu saat da edə bilerəm. Burada etmək istəmirəm. Ancaq Vaşinqtona gedib səni oraya çağıracağam. Budur, (o, pul kisəsini çıxartdı, yanında olan yüz dolları götürdü), bunu al. Sabah mən sənə yenə gəndərərəm. İndi sən mənim nişanlımsan, bunu unutma. Sən mənim sən.

O, nəvazişə Cennini qucaqladı.

Cenni gecənin zülmətinə çıxdı. Brender, şübhəsiz, sözünün üstündə duracaqdır. O, fikrən artıq yeni, məstedici bir həyat sürürdü. Əlbətə, o Cenni ilə evlənəcəkdir. Bir təsəvvür edin! Cenni Vaşinqtona, uzaq, yad şəhərə gedəcəkdir. Ata və anasına gəlince, onlar bu qədər çox işləməyəcəklər. Hələ Bass, Marta... Cenni onlar üçün nələr edə biləcəyini fikirləşərək sevincindən fərehlənirdi.

Bir kvartal getdikdən sonra o, addımlarını yavaşıtdı. Brender gəlib ona çatdı. O, Cennini evlerinin qapısınadək ötürüb dayandı. Cenni isə ehtiyatla etrafi nəzərdən keçirərək, cəld artırmaya qalxdı və qapını dardı. Qapı açaq idi. Cenni hər şeyin yaxşı olduğunu sevgilisinə göstərmək üçün bir dəqiqliq ayaq saxladı və içəri daxil oldu. Evdə sakitlik idi. O öz otağına girdi və Veronikanın yuxulu nəfəsini eşitdi. Sonra səssiz-səmirsiz Bass və Corcun yatdığı otağa keçdi. Bass çarpayıda tir uzanmışdı, yuxulamış kimi görünürdü. Lakin Cenni daxil olan kimi piçildədi:

- Sənsən, Cenni?
- Mənəm.
- Hardaydin?
- Qulaq as, — deyə Cenni piçildədi, — ata-anamı gördünmü?
- Hə.
- Mənim evdən getdiyimi onlar bilirlərmi?
- Anam bilir. Mənə tapşırıcı ki, səni soruşmayım. Sən hardaydin?
- Sənin işin üçün senator Brederin yanına getmişdim.
- Belə de. Məni niyə buraxdıqlarını demədiler axı.

Cenni yalvardı:

— Heç kəsə bir söz demə. Mən istəmirəm ki, bunu bir adam bilsin. Axı sən atamın ona münasibətini bilirsən.

— Yaxşı, demərəm.

Lakin sabiq senatorun onun tutduğu işi haqqında nə düşündüyünü və nə tədbir tökdüyünü, Cenninin onunla necə danışdığını bilmək Bass üçün maraqlı idi. Cenni hamisini qısaca danışdı, elə bu vaxt qapı arxasında anasının ayaq səsləri eşidildi.

— Cenni! — deyə missis Herhardt piçilti ilə çığırı.

Cenni onun yanına çıxdı.

— Ah, sən nə üçün getmişdin?

— Mən başqa cür edə bilmezdim, ana. Bir şey etməli idim.

— Bəs niyə bu qədər yubandın?

— O mənimlə danışmaq istəyirdi, — deyə Cenni əsas məsələdən yayınağa çalışaraq cavab verdi.

Anası təşvişlə dolu olan yorğun gözlərini Cenniye zilləmişdi.

— Ah, mən elə qorxurdum, elə qorxurdum. Atan sənin otağına getmek istəyirdi, mən dedim ki, sən yatırsan. O, küçə qapısını bağladı, mən təzəden aćdım. Bass da, gələn kimi, səni görmək istədi, mən onu dile tutdum ki, səhəri gözləsin.

O yenə kədərlə qızına baxdı.

Cenni ürkverici tərzdə:

— Hər şey yaxşıdır, ananə, — dedi. — Sabah mən sənə hamisini danışaram. İndi get yat. Bassın buraxılması haqqında atam nə düşünür?

— O bilmir. O elə düşünür ki, yəqin Bassın cəriməni verməyə gücü olmadığını bilib buraxmışlar.

Cenni anasının ciyinlərini nəvazişə qucaqladı və:

— Get yat, — dedi.

O indi başqa cür düşünür və hərəkət edirdi, sanki yaşı xeyli artmış, böyüümüşdü. O hiss edirdi ki, özünün də, anasının da qayğısına qalmalıdır.

Sonrakı günləri Cenni sanki yuxuda keçirdi. O axşamın qeyri-adı hadisələrini təkrar-təkrar xəyalında canlandırır, düşünür, götür-qoy edirdi. Senatorun yenə də toydan danışmasını, Vaşinqtondan qayıdanan sonra onunla evlənəcəyini, ona yüz dollar verdiyini və yenə verməyi və etdiyini anasına danışmaq o qədər də çətin deyildi. Amma yeganə mühüm məsələni anasına nağıl etməyə özünü məcbur edə bilmədi. Bu çox müqəddəs sırr idi. O vət etdiyi pulu — dörd yüz dolları — göndərdi, bu pulu bankda cari hesaba qoymağın məsləhət görürdü.

Sabiq senator yazırkı ki, o artıq Vaşinqtona gedir, lakin ya geri qayıdaq və yaxud Cennini oraya çağıracaqdır. O yazırkı: "Metanətli ol, səni yaxşı günlər gözləyir".

Brender getdi, Cenninin taleyi, doğrudan da, tükənən asılı qaldı. Lakin Cenni hələ gəncliyin bütün sadəlövhilüyünü mühafizə edirdi. Zahirən o lap evvəlki kimi idi, üzündə yalnız həlim bir dalğınlıq vardi. Əlbəttə, o, Cennini yanına çağıracaqdır. Qızın xeyalında uzaq ölkələr, qəribə, gözəl həyat canlanırdı. Onun bankda bir qədər pulu vardır, o heç vaxt belə sərvəti xəyalına gətirməmişdi, indi anasına kömək edə bilər. Gənc qızlar həmişə belə olurlar – o yəne də ancaq yaxşı nəticə gözləyirdi. Əks təqdirdə, belkə də o təşvişə düşər, geleceyindən qorxardı. Onun bütün varlığı, həyatı, geleceyi bir tükənən asılı idi. Bu həm yaxşı, həm pis qurtara bilerdi, lakin belə sadəlövh məxluq üçün fəlakət yalnız baş verib qurtardıdan sonra aşkarə çıxır.

Belə qeyri-müəyyən vəziyyətdə menəvi sakitliyi, ruhi müvazi-nəti necə saxlamaq olar? Bu, sərri ni hər bir gəncin fitri sadəlövhilüyündə, tez inanmaq xəsiyyətində axtarmaq lazımlı gələn möcüzələrdən biridir. Kamala yetmiş bir admanın öz ilk gənclik təsəvvürlerini mühafizə etməsi nadir hadisədir. Həm də birisinin bunları mühafizə etməsi deyil, hamının bunu itirməsi qəribədir. Bütün dünyani göz, dolaş, hər şeyə geniş açılmış, heyrətli gözləri ilə baxan gəncliyin incəliyi və sadəlövhilüy keçmişə dair bir xatireyə çevrilsə, onda dünyada nə qalar? Bəzən bizim gündəlik qayğılarımızın quru sehərsində görünən bir neçə yaşıl fidan, soyumuş ruhun nəzərləri qarşısında ötüb-gedən günəşli yay səhnələri, fasiləsiz ağır əməyin içərisində qısa dinclik dəqiqlikləri – bunlar hamısı yorulmuş yolçunun qarşısında gənc könül üçün həmişə açıq olan kainat qədər geniş aləm açır. Nə qorxu, nə tamahkarlıq, geniş çöller və işığa qərq olmuş təpələr, səhər, günorta, gece, ulduzlar, quşların səsi, suların zümzüməsi, – bunlar hamısı uşağın ruhuna bəxşis verilir. Bəziləri bunu şeriyət, başqları – daş-ürekli – boş uydurma adlandıırlar. Gənclik günlərində bunların hamısı onlara da aydın idi, gənclik həssashiğı yox oldu və onlar artıq bunu görməyə qadir olmadılar.

Cenninin yeni həyəcanları yalnız hər bir işi görürkən üzündə eks olunan dalğın kədərdən bilinirdi. Bəzən o təəccüb edirdi ki, Brenderdən bu vaxtadək məktub yoxdur, lakin buradaca xatırlayırdı ki, o bir neçə həftə demişdi, buna görə də ayrıldıqlarından keçən ay yarımdə bir elə uzun görünmürdü.

Bu vaxt içərisində çox hörmətli eks-senator şəhər halda prezidentlə görüşə getdi, sonra yüksək cəmiyyətin xoş həyatına qapıldı. Merilenddə öz dostları ilə görüşməyə hazırlaşdıqı zaman yüngül soyuq-dəymə onu bir neçə gün evdə oturmağa məcbur etdi. O məhz indi yatağa uzanmağa məcbur olduğundan narazı idi, lakin əhvalının pisliyində heç bir ciddi şey görmürdü. Sonra həkim onda qarın yatalığının ağır formasını aşkar etdi. O, bir müddət huşunu itirdi və ayılanda çox zeiflədiyini gördü. Ona elə gəldi ki, səhhəti düzəllir, lakin Cennidən ayrıldıqdan düz ay yarımdən qəfələtən onu ürək iflici vurdur və hər şey bitdi. Cenni onun xəstələndiyini bilmədən xoşbəxtlik xəyalı ilə yaşayırırdı, hətta Bass axşam qəzeti evə gətirənədək onun ölümü haqqında qara hərflərlə çap olunmuş məlumatı belə görməmişdi.

– Buna bax, Cenni, – deyə Bass ucadan xəbər verdi. – Brender ölmüşdür!

O, qəzeti bacısına uzatdı. Birinci səhifədə yazılmışdı:

#### SABIQ SENATOR BRENDERİN ÖLÜMÜ

*Ohayo ştatının şanlı oğlu qəflatən vəfat etmişdir. Vaşinqtonda, "Arlington" otelində ürək iflicindən ölmüşdür.*

*Bu yaxnlarda o, tif keçirmiş, həkimlərin rəyinə görə, sağalmaga başlamışdır. Lakin xəstəlik mənəhus olmuşdur. Onun qeyri-adi mən-səb yolunun ən mühüm mərhələləri...*

Cenni hədsiz sarsılaraq bu sətirlərə baxırdı.

– Ölüb? – deyə o bərdən qışqırırdı.

Bass fəvqəladə yenilik gətirən bir adam kimi:

– Hə də, görürsən, çap eləyiblər, – dedi. – Bu gün səhər saat onda ölübdür.

#### IX FƏSİL

Cenni əsməsini zorla gizlədərək, qəzeti götürdü və qonşu otağa keçdi. O, pəncərənin yanında dayandı, ifadə edilməz dəhşətdən tamam quruyaraq yenə bu sətirlərə baxdı.

“O ölmüşdür” – o indi ancaq bunu anlaya bilirdi, qonşu otaqdan isə bu müdhiş hadisəni atasına xəbər verən Bassın səsi gəlirdi.

O, "bəli, ölübdür" sözlerini eşidir və bu ölümün onun üçün nə demək olduğunu bir daha təsəvvür etməyə çalışırı. Lakin şüuru ona kömək etmək istəmirdi.

Bir dəqiqədən sonra missis Herhardt ona yanaşdı. O, Bassin sözlerini eşitmış, Cenninin qonşu otağı necə keçdiyini görmüş, lakin senatorun üstündə əri ilə toqquşduğunu xatırlayaraq öz hissini bürüzə verməkdən qorxmuşdu. Qızı ilə senator arasında baş vermiş ehvalat haqqında onda heç bir zaman şübhə oyanmamışdı. İndi, Cenninin ümidi alt-üst olduğu zaman, ana yalnız qızının dərdində şərik olduğunu göstərmək isteyirdi. Missis Herhardt ürəkden kədərlənərək:

— Necə ağır xəbərdir, elemi? — dedi. — Sənin üçün, bizim hamımız üçün bu qədər yaxşılıq etmək istədiyi vaxtda ölmeli imiş.

O, cavab gözləyərək susdu, lakin Cenni sanki lal olmuşdu.

Missis Herhardt davam etdi:

— Özüne dərd elemə, olacağa çarə yoxdur. O, çox yaxşılıq etmək isteyirdi, ancaq indi bu bərədə düşünməyə dəyməz. Olan olub, təzədən heç nəyi dəyişdirmək olmaz, sen ki bunu başa düşürsən.

O yene susdu. Cenni isə əvvəlki kimi lal və hərəkətsiz durmaqdə davam edirdi. Dilə tutmağın faydasız olduğunu gören missis Herhardt Cenninin tek qalmاق istədiyini qət edərək otaqdan çıxdı.

Cenni yene pencerənin yanında dayanmışdı. İndi, bu xəberin həqiqi mənası onun şüuruna çatdıqda, ne qədər çıxılmaz vəziyyətə düşdүүнү anlamağa başladı. O, yataq otağına getdi. Çarpayınm qıraqında oturdu, qarşidakı balaca aynada ələmdən saralmış və dəyişilmiş üzünü gördü. Cenni çəşqin bir halda baxırdı — bu onun özüdürmü? "Çıxbıq getmək lazımdır" — deyə o düşündü və bütün ümidiitirni itirmiş bir adama məxsus mətanətlə fikrən özüne sığınacaq axtarmağa başladı.

Şam vaxtı çatdı. Ədəb dairesindən kenara çıxmamaq üçün o da başqalarına qoşuldı. Həmişəki kimi özünü aparmaq ona asan deyildi. Herhardt gördü ki, Cenninin kefi yoxdur, lakin bu kədər arxasında gizlənən ümidsizliyin ne qədər derin olduğunu heç ağlına gətirmirdi. Bass isə öz şəxsi işləri ilə elə məşğul idi ki, heç kəsə diqqət yetirmirdi.

Günlər keçir, Cenni öz çətin vəziyyətini düşünürdü, "indi men nə edim?" — deyə özündən soruşdu. Düzdür, onun pulu var idi, lakin nə dostu, nə təcrübəsi, nə bir sığınacaq yeri yox idi. O həmişə ata-anası ilə yaşamışdı. Bəzən o, anlaşılmaz ruh düşkünlüyü keçirirdi, ona elə

gəlirdi ki, müəyyən şəkli və adı olmayan qorxulu kabuslar onu təqib edir. Bir dəfə səhər dəfedilməz bir arzu hiss etdi — o ağlamaq istəyirdi, sonralar da bu hiss münasib olmayan dəqiqələrdə onu tez-tez göz yaşları tökməyə məcbur edirdi. Missis Herhardt bunu duymağa başladı və bir dəfə qızını sorğu-sual tutmağı qərara aldı. O, mehribanlıqla sözə başladı:

— De görüm, sənə nə olub? Cenni, sən hamisini anana danışmalısan.

Həqiqəti açıb söyləməyin qətiyyən mümkün olmadığını zənn eden Cenni, nehayət, özünü saxlaya bilmədi, ananın yumşaq təkidinə güzəştə gedərək mənhus etiraf etdi. — Missis Herhardt dərd əlindən dondu, uzun müddət ağızını açıb bir söz deyə bilmədi.

— Ax, bütün bunlar mənim günahımdır — deyə o, nehayət, peşmançılıq içində dilləndi. — Mən bunu başa düşməliydim. Darixma, biz əlimizdən gələni edərik.

Bu an o özünü saxlaya bilməyib hönkürdü.

Bir az sonra o yene paltar yumağa başladı, təknə üstüne eyilerek o yenə ağlayır, özünü saxlaya bilmirdi. Göz yaşları yanaqlarından axır, köpüklü sabun suyunu töküldürdü. Bəzən o, göz yaşlarını önlüyü ilə silirdi, lakin onlar yenə, arası kəsilmedən gözlerini doldururdu.

İlk dəhşətli dəqiqələrdən sonra qaçılmas fəlakət bütün kəskinliyi ilə dərk edildi. Herhardt həqiqəti bilə, ne edər? O dəfələrlə demişdi ki, qızlarından biri başqaları kimi etmiş olsa, belə qızı küçəyə atar. "Onun ayağı da mənim evime dəyməyəcək!" — deyə Herhardt bağırardı.

Bu dövrə missis Herhardt qızına tez-tez deyirdi:

— Mən atandan elə qorxuram ki!.. O nə deyər...

— Belə mən bir yerə köçüb getsem, yaxşı olar, — deyə Cenni təklif edirdi.

— Yox, — deyə ana cavab verirdi. — O həle heç nə bilməməlidir. Bir az gözle.

Lakin o, ürəyinin dərinliyində hiss edirdi ki, məşum gün onlardan asılı olmayaq gelecekdir.

Bir dəfə, bu təşvişli sirri artıq ürəyində saxlaya bilmədən missis Herhardt Cennini və qalan uşaqları gəzmeye göndərdi, o ümid edirdi ki, uşaqlar qayıdanadək her şeyi kişisinə açıb deyə bileyəkdir. Səherdən o vurmuxur, qorxu içerisinde münasib deqiqə gözləyirdi.

Nahardan sonra işe heç bir söz açmadan kişisine imkan verdi ki, yatsın. Gündüz o, işe getmedi, çünkü öz iztirablı borcunu yerinə yetirməmiş gedə bilmirdi. Saat dördə Herhardt oyandı, missis Herhardt işe Cenninin tezliklə qayıdacağını, səyle hazırlamış imkanın əldən çıxacağını gözelce anladığı halda, hələ də tərəddüd edirdi. Görünür, ata özü Cenni haqqında söhbət salmasayıdı, missis Herhardt öz mətanətini toplaya bilməyəcək, bir söz deməyəcəkdi.

Herhardt dedi:

— Cenni sinixib, xarab olub. Deyəsen ona nə işe olmuşdur.

Missis Herhardt qorxunu güclə boğub, işi mütləq axıra çatdırmağı qət edərək:

— Ah, — deyə sözə başladı. — Cenninin işi çox pisdir. Ona bədbəxtlik üz verib. Heç bilmirəm neyləyim. Cenni...

Bu an temir etmək üçün qapının qılıfını sökən Herhardt başını qaldırdı və şübhə içerisinde arvadına baxdı.

— Sen nə demək istəyirsən? — deyə o soruşdu.

— Missis Herhardt həyecan içərisində önlüyü hörmə-qamçı kimi burmağa başladı. O bütün mətanətini toplamağa və her şeyi izah etmeye çalışardı, lakin qüvvəsi ona təbe olmadı. O, önlüyü ilə üzünü örtdü və ağladı.

Herhardt ona baxıb ayağa qalxdı. O bir az Kalvine oxşayırıdı — sanki qocalıqdan və yağışda, küləkde, açıq havada işləməkdən tutqunlaşmış sisqa, xəstəcesinə sari üzü vardi. Heyrət və qəzəb anlarında onun gözləri altışındı. O, həyecanlı olduğu zaman tükərini alnından tez-tez geri atır, otaqda o tərəf-bu tərəfə addımlamağa başlayırdı. İndi o, təşviş içerisinde idi, özündən çıxmaga hazır idi.

— Sen nə danışırsan? — deyə o, almanca, çox sərt soruşdu. — Bədbəxtçilik... Olmaya kimse... — o, sözünü axıra çatdırı bilmədi, təhdid edici bir hərəkətle elini qaldırdı. — Sen niye susursan?

Nə olursa olsun, öz fikrini deməyə cəhd edən qorxmuş missis Herhardt sözə başladı:

— Mən heç ağlıma da gətirmirdim ki, onun başına belə bir iş gələbilər. O həmişə yaxşı qız olmuşdur. Ah, adam heç fikirləşə bilmir ki, o, Cennini məhv edibdir, — deyə missis Herhardt sözünü qurtardı.

Herhardt qudurmuş kimi bağırdı:

— Lənətə gəlmış! Mən bunu bilirdim! Brender! Ha! Sizin nəcib, xeyirxah centləmeniniz! Sənin axşamlar qaçıb getməyə, faytonda gez-

məyə, küçələrdə dolaşmağa icazə verməyin gör hara gətirib çıxartdı! Mən bunu bilirdim! Pərvərdigara!

Bu facieli monoloqu ifadə edərək o, qəfəsdəki yırtıcı kimi, otaqda o künçdən-bu künçə vurnuxmağa başladı.

— Məhv etdi! — deyə o bağırdı. — Məhv etdi! Ha! Ha! Deməli, o, Cennini məhv etdi! Bəs belə?

O, birdən-bira ipindən dərtilmiş marionetka kimi dayandı, divarın yanındaki stola doğru çəkilmiş və qorxudan saralmış missis Herhardtın qarşısında durdu.

— Axı o ölmüşdür! — deyə bağırdı. Sanki bu fikir onun aqlına ilk dəfə gelmişdi. — O ölmüşdür!

O sanki başının tab getirə bilməyəcəyindən qorxaraq, əlleri ilə gicgahını sıxır, arvadına baxırıdı. Baş vermiş hadisə, taleyi acı, zəherli istehzası od kimi onu yandırırdı.

— Ölmüşdür! — deyə o təkrar etdi.

Missis Herhardt onun aqlını itirəcəyindən ehtiyat edərək, daha da geri çəkildi. Ərinin eybecər hala düşmüş üzü, bu saat missis Herhardtı bu fəlakətin sebəbindən artıq qorxudurdu.

Missis Herhardt məhzun-məhzun dedi:

— O, Cennini almaq istəyirdi. Ölməseydi, Cenni ilə evlənəcəkdi.

Bayaqdan sanki donmuş Herhardt arvadının səsini eşidən kimi yene özündən çıxdı, yene bağırmağa başladı:

— Evlənəcəkdi! Evlənəcəkdi! Təselli üçün şey tapdı! Evlənəcəkdi! Əclaf! Köpek! Onu görmə ruhu həmişə cəhənnəm odunda yansın! Pərvərdigara, elə et ki, elə et ki... ax, kaş men xristian olmayıyadım...

O, qəzəbdən titrəyərək yumruğunu sıxdı.

Missis Herhardt hönkürtü ilə ağladı. Əri üzünü çevirdi. O çox sarsılmışdı, arvadının göz yaşları ona təsir edə bilməzdi. Mətbəxdə yene o tərəf-bu tərəfə getməyə başladı. Döşəmə onun ağır addımları altında titrəyirdi. Bir az sonra o yene arvadına yaxınlaşdı. İndi dəhşətli həqiqət onun şüurunda yeni şəkilde, yeni bir cəheti ilə canlandı.

— Bu nə vaxt olmuşdur? — deyə o soruşdu.

— Bilmirəm, — deyə missis Herhardt cavab verdi. O, düzünü deyə bilməzdi, çünkü həddindən artıq qorxmuşdu. — Mən özüm də hamisini bu günlərdə bilmışəm.

– Yalan deyirsən! – deyə o bağırdı. – Sən həmişə onu qanadınıq altına alırdın. Onun bu yerə gəlib çatmasına müqəssir sənsən. Sən mənə mane olmasaydın, her şey mən istədiyim kimi olardı, indi də belə ezab çekməzdik.

O öz-özüne davam edirdi: “İş gör nə yerə gəlib çıxdı! Nə yerə gəlib çıxdı! Mənim oğlum həbsxanaya düşür. Qızım küçəleri dolaşır, dedi-qoduya yol verir. Qonşular üzümə deyirlər ki, uşaqların özlerini lazımlığı kimi aparmırlar. İndi də bu alçaq, Cennini məhv etdi. İlahi, mənim uşaqlarına nə olub?”

Özüne yazıçı gələn Herhardt mirıldanırdı:

– Mən hansı günahın sahibiyəm ki, bu cəzanı çəkirəm? Mənmi yaxşı xristian olmağa çalışıram? Mən hər axşam dua edirəm ki, Tanrı mənə haqq yolunu göstərsin, hamısı faydasızmış. İşləyirəm... Budur, bu mənim əllərim – qabar-qabardır, başdan-ayağa döyenəkdir. Ömrüm uzunu mən namuslu adam olmağa can atmışam. İndi budur... bax...

Onun səsi üzüldü, ele bil indice ağlayacaqdı. Birdən coşqun qəzəb içinde arvadının üzerine atıldı.

– Hər şeydə müqəssir sənsən! – deyə o bağırırdı. – Ancaq sən! Sən mən deyəni eləsəydin, heç nə olmazdı! Yox, lazımlı bilmədin, mənə qulaq asmadın. Qoy o buradan rədd olsun! Itsin! Getsin!!! O, fahişədir, onun adı budur? İndi onun bir yolu var! – o da cehennəmdir! Qoy ora getsin. Mən öz başımın dərdini çekəcəyəm, bəsdir, kifayətdir.

O öz kiçik yataq otağına getmək istəyərkən çevrildi, lakin qapıya çatmadan dayandı:

– Qoy buradan rədd olsun! – deyə quduzcasına tekrar etdi. – Mənim evimdə onun yeri yoxdur. Bu gün rədd olsun! Bu saat! Bundan sonra mən onu evimin qapısına da buraxmaram! Məni necə biabır etməyi ona göstərərem!

– Onu bu gün qovma, – deyə missis Herhardt yalvardı. – Gedəsi yeri yoxdur.

– Yox, ele bu gün! – Onun sərt üzündə yenilmez qətiyyət eks olunurdu. – Bu deqiqə! Qoy özüne başqa ev axtarsın. Bu ev onun zövqünə görə olmadı. Qoy cəhənnəm olsun! Qoy yad evlərdə qalmagın dadını görsün!

O, otaqdan çıxdı.

Saat altının yarısında missis Herhardt göz yaşları içinde şam hazırlamağa başlayanda Cenni qayıtdı. Ana qapının döyüldüyüni eşidərkən diksindi. O bilirdi ki, bu saat tufan qopacaqdır. Ata Cennini astanada qarşılıdı.

– Rədd ol gözümən! – deyə o, qəzəblə bağırırdı. – Sənin ruhun belə, mənim evimdə olmasın. Bir də mənim gözümə görünmə. Cəhənnəm ol!

Saralmış, titrəyən Cenni bir kəlmə danışmadan onun qarşısında dayanmışdı. Onunla qayıtmış uşaqlar heyret və qorxu içinde onu dövreyə aldilar. Bacılarını zərif bir məhəbbətlə ürəkdən sevən Veronika və Marta ağlamağa başladılar.

Tamamilə çəşmiş Corc:

– Nə olub axı? – deyə soruşdu.

– Qoy rədd olsun! – deyə Herhardt tekrar etdi. – Mən onun evimdə qalmasını istəmirəm. Əxlaqsız olmaq istəyir, öz işidir, qoy buradan cəhənnəm olsun. – O, qızına nəzər salaraq əlavə etdi: – Yığışdır şeylərini.

Cenni bir kəlmə danışmadı, lakin uşaqlar daha da ucadan ağladılar.

– Susun! – deyə Herhardt çıçırdı. – Mətbəxə gedin.

O, uşaqları otaqdan qovdu və özü də arxasına belə baxmadan çıxdı.

Cenni səssiz öz otağına keçdi. O öz miskin varidatını topladı və bunları göz yaşları içinde anasının gətirdiyi zenbile yiğməgə başlandı. Ele də çox olmayan qız bəzək-düzeyini özü ilə götürmədi. Onlar Cenninin gözlerine sataşdı, lakin o, balaca bacılarını düşünərək bu şeylərə toxunmadı. Marta və Veronika şeyləri toplamaqda ona kömək etmək istəyirdilər. Amma ata onları buraxmadı. Saat altıda Bass geldi, bütün ailəni mətbəxdə təşviş içinde gördükdə nə üz verdiyini soruşdu.

Herhardt qasqabaqlı ona baxıb cavab vermedi.

– Nə olub? – deyə Bass tekid etdi. – Niyə bura yığılıbsınız?

Missis Herhardt göz yaşları içərisində piçildədi:

– Atan Cennini evdən qovubdur.

Bass heyret içinde gözlərini bərəldərək:

– Nə üçün? – deyə soruşdu.

– Nə üçün qovduğunu mən sənə deyərəm. – Herhardt almanca danışdı. – Onun üçün ki, o, fahişədir, bax, bunun üçün. İş o yere çatdı

ki, ondan otuz yaş büyük olan, onun üçün ata olmağa yarayan bir adam onu mehv etdi. İndi qoy çətin vəziyyətdən nə cür isteyirse, elə də çıxsın. O bu saat buradan rədd olmalıdır.

Bass etrafa baxdı, uşaqlar gözlerini geniş açıdilar. Hamısı, hətta ən balacaları belə, nə isə dəhşətli bir hadisə olduğunu hiss edirdilər. Lakin yalnız Bass nə üz verdiyini anlayırdı.

— Bu gecə vaxtı sən onu hara qovursan? — deyə Bass soruşdu. — Bu vaxt qızı küçəde qalmaq yaramaz. Səhərə kimi gözləmək olmaz?

— Yox, — deyə Herhardt cavab verdi.

— Bu əbəsdir, — deyə ana ehtiyatla dinləndi.

Herhardt:

— Qoy elə bu saat getsin, — dedi, — bir də mən bu barədə bir kəlmə eşitməyim.

— O hara gedəcəkdir? — deyə Bass təkid etdi.

Missis Herhardt acizənə:

— Bilmirəm, — dedi.

Bass bir daha hamını nəzərdən keçirdi, amma bir söz demədi. Bir az sonra ana Herhardtın bir an üzünü çevirdiyindən istifadə edərək gözü ilə qapını göstərdi.

O öz başı ilə “Otağa get!” deyirdi.

Bass çıxdı, sonra missis Herhardt risk edib işi dayandırdı ve oğlunun dalınca getdi. Uşaqlar bir az da mətbəxdə oturdular, sonra bir-birinin ardınca sürüşüb getdilər, ata tək qaldı. Onun zənnincə, kifayət qədər vaxt keçidkən sonra o da qalxdı.

Ana qızına tələsik lazımı məsləhətlər verirdi. Ünvanını bildirməli idi. Bass indi onunla birlikdə çıxmayaqcaqdı, amma qoy Cenni bir qədər evdən uzaqlaşın və onu küçədə gözlesin — o, Cennini yola salar. Ata işdə olanda ana onun — qızının yanına gələr, yaxud Cenni evə gələr. Qalan məsələləri gələcək görüşə qədər təxirə salmaq olar.

Onlar hələ danışib qurtarmamışdalar ki, Herhardt otağa daxil oldu.

— O gedəcək, ya yox? — deyə sərt bir səsle soruşdu.

— Bu saat, — deyə missis Herhardt ilk dəfə meydan oxuyan bir səsle cavab verdi.

Bass:

— Nə həşirdir? — dedi.

Lakin atası elə qəzəbə qəşərəni çatdı ki, onun artıq etiraz etməyə cesarəti çatmadı.

Cenni öz yeganə yaxşı paltarında, əlinde səbət daxil oldu. Onun gözləri qorxu ilə baxırdı, çünki sərt imtahanlardan keçəcəyini bilirdi. Lakin o artıq qadın olmuşdu. O, sevgidə qüvvət, səbiridə dayaq, istinadgah tapmış və fedakarlığın böyük lezzətini dadmışdı. O, dinməz-söyləməz anasını öpdü, yanaqlarından göz yaşları axırdı. Sonra o döndü və yeni həyatla qarşılaşmağa çıxdı, qapı onun arxasında bağlandı.

## X FƏSİL

Cenninin bu çətin günlərdə burulğanına, girdablara atıldığı dündəyada xeyir həmişə, ta əzəldən öz yaşamaq hüququnu əbəs yero müdafiə etmişdir, çünki xeyirxahlıq — insanlara yaxşılıq arzulamaq və onlara yaxşılıq etmək qabiliyyətidir. Xeyirxahlıq hamiya və hər kəse məmənuniyyətlə, sevincə xidmət etməyə hazır olan alicənablıqdır. Lakin cəmiyyət bu keyfiyyəti o qədər də qiymətləndirmir. Özünüüzü ucuz qiymətləndirir — o zaman size etinasız yanaşacaq, sizi saymayaq, ayaqlar altında tapdalayacaqlar. Xidmetinizə görə olmasa da, özünüyü yüksək qiymətləndirir, — o zaman size hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanır. Onun yeganə meyari “başqaları nə deyərlər”dir. Onun yeganə ölçüsü — özünü mühafizə hissidi. Filankəs öz varidatını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyini saxlamışdır? Göründüyü kimi, ancaq tək-tək nadir adamlar bezən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.

Cenni özünü yüksək qiymətləndirməyə cəhd de etmirdi. Onda özünü fəda etməyə fitri, təbii bir meyil var idi. Pislidən, şərden qorunmağa kömək edən yaşayış xüdpəsəndliyini ona aşılamaq heç də asan iş olmazdı.

Yüksək gerginlik dəqiqliyərində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titreyirik, yanlış addım atmaqdan qorxurraq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bize rəhbərlik edir. Təbiet heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz dönderirse, biz yenə də bütün mövcud olanlarla dostluqda qalırıq. Təbiet — alicənabdır. Külek və ulduzlar sənin dostlarınızdır. Sen ancaq mərhəmətli və həssas ol — o zaman bu böyük həqiqəti derk edərsən. Bəlkə də bu həqiqət sənə hazır düsturlar şəklində deyil, neticə etibarile idrakın

mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan.

Cenni qapıdan bir az uzaqlaşan kimi Bass ona çatdı:

— Səbəti bir mənə ver, — dedi və Cenninin həyecandan bir söz deyə bilmədiyini görərək əlavə etdi: — Mən, deyəsən, sənə harada otaq tapmaq mümkün olduğunu bilirəm.

O, Cennini heç kəsin onları tanımadığı cənub məhəllələrinə, bir qarının yanına apardı. Bu qarı Bassın indi işlədiyi mağazadan, pulunu hissə-hisə ödəmək şərti ilə, divar saatı almışdı. Bass bilirdi ki, onun pula ehtiyacı var və otaq kirayə vermək isteyir.

— Sizin otağınız həle tutulmayıb ki? — deyə o, qadından soruşdu.

Qarı Cennini nezərdən keçirərək:

— Yox, — dedi.

— Bəlkə siz onu mənim bacıma vərəsiniz? Biz başqa şəhərə köçürük, o işə həle burada qalmalıdır.

Qarı razı oldu və Cenni müvəqqəti sığınacaq tapdı.

Bacısının halına ürəkdən kədərlənmiş Bass:

— Sən kefini pozma, — dedi. — Hamısı yoluna qoyular. Anam da dedi ki, sən ürəyini sıxmayasan. Sabah atam işə gedəndə evə gol.

Cenni gəlməyi vəd etdi. Bass ona ürək vermək üçün bir neçə söz də dedi, qarı ilə razılışdı ki, Cenni onun evində yeyib-içəcək, sonra vidalaşdı.

O artıq qapıda ikən:

— Budur, hər şey öz qaydasındadır, — dedi. — Hamısı düzələcəkdir. Kefini pozma. Mən getməliyəm, sabah səhər sənə deyərəm.

O getdi. Xoşa gəlmeyən fikirlər onu bir o qədər də təşvişə saldırdı. O hesab edirdi ki, bacısı, doğrudan da, müqəssirdir. Bu, bacısının tamam çəşidini, qəm deryasına batdığını görə-görə yolda onu sorğu-sualından da aydın idi.

— Sən nəyin xatirinə belə bir işə razi oldun? Heç olmazsa bir dəfə fikirləşdinmi nə edirsən?

Cenni:

— Xahiş edirəm, bu saat mənə sual vermə, — dedi və bununla onun inadıl sorğu-sualına son qoydu.

Onun özüne bərəət qazandırmağa və şikayət etməyə əsası yox idi. Hərgah bu işdə bir kəs müqəssir idisə, o məhz özü idi. Bassın

düşdüyü fəlakət, ailənin başına açdığı iş, Cenninin özünü qurban verməsi – bunların hamısı unudulub getmişdi.

Cenni, yeni, yad yerde tək qaldıqdan sonra öz dərdleri ilə əlləşməye başladı. Keçirdiyi sarsıntıya, öz doğma evində qovulmaq rüsvayçılığına dözmək üçün qüvvəsi çatmadı və o, hönkürtü ilə ağlamağa başladı. Doğrudur, o təbiətən sebirli idi və şikayət etməyi sevmirdi, lakin bütün ümidişlərinin qəflətən fəlakətə uğraması onun belini sindirmişdi. Adama qasırğa kimi hücum edən və onu sarsıdan bu qüvvə nədir? Nə üçün ölüm qəflətən soxulur və həyatda on işqli, on sevincli görünən şeyi parça-parça edir?

Cenni olub keçənləri fikirləşərək Brenderlə uzun tanışlığını bütün təfərrüati ilə yadına salırdı, onun dərdi ne qədər böyük olsa da, Brenderə qarşı məhəbbətdən və məhrəbanlıqdan başqa bir şey hiss etmirdi. Axı o, Cenniye şüurlu olaraq pislik etmək istəmirdi. O həqiqətən, yaxşı və alicənab idi. O, sözün əsil mənasında, yaxşı adam idi. Cenni, hər şeydən əvvəl, onu fikirləşərək, Brederin vaxtsız ölümünə ürəkdən ağlayırdı.

Gecə belə ağır fikirlər içinde keçdi. Səhər isə Bass işə gedərkən ona deydi və dedi ki, ana axşam Cennini gözləyəcəkdir. Ata evdə olmayıacaqdır, onlar hər barədə danışa bilərlər. Cenni uzun və ağır gün keçirdi, lakin axşama yaxın kefi yaxşılaşdı və səkkizə on beş dəqiqə işləmiş anasıgilə getdi.

Evdə onu bir o qədər de şad xəbərlər gözləmirdi. Herhardt həle də qəzəb içinde idi. O, gələn şənbə günündə işdən çıxbı Yanqstauna getməyi qərara almışdı. İndi hər bir şəhərdə yaşamaq onun üçün Kolumbusda qalmaqdan yaxşı olacaqdır. Burada o heç vaxt adamların gözüne düz baxa bilməyəcəkdir. İndi Kolumbus onun üçün ən dözülməz xatirələrlə bağlı olacaqdır. O buradan gedəcəkdir, iş tapsa, ailesini de yanına çağıracaqdır. Bu o deməkdir ki, öz evi ilə vidasılaşmaq lazımlı gələcəkdir. Onsuz da girov pulu vərə bilməyəcəkdir. Buna ümidi etmək əbəsdir.

Bir həftədən sonra Herhardt yola düşdü. Cenni evə qayıtdı, onların həyatı bir müddət keçmiş qaydasına düşdü, lakin, əlbettə, bu çox davam edə bilməzdı.

Bass bunu anlayırdı. Cenninin başına gəlmış fəlakət və onun mümkün olan nəticələri Bassı çox sıxır, çox incidirdi. Kolumbusda qalmaq mümkün deyildi. Yanqstauna köçməyə dəyməzdidi. Onların

hamısının başqa bir yere köçməsi zəruridir, yaxşısı budur ki, böyük bir şəhərə getsinlər.

Bass vəziyyəti ölçüb-biçərek düşündü ki, bəxti Klivlenddə sinamaq lazımdır. O eşitmışdı ki, orada sənaye coşqun bir süretle inkişaf edir. Orada işi düz gətirse, qalanları da onun yanına köçərlər. Atası indiki kimi Yanqstaunda işləsə və bütün ailə Klivlende köçsə, Cənni küçədə qalmaz.

Bass bu nəticəyə birdən-birə gəlmədi, xeyli götür-qoy etdiğdən sonra öz niyyətini bildirdi. Bir dəfə axşam anası şam yeməyi verdiyi zaman Bass:

— Mən Klivlendə getmək istəyirəm, — dedi.

— Nə üçün? — deyə ana özünü itirmiş halda oğluna baxaraq soruşdu.

Missis Herhardt oğlunun onları tərk edəcəyindən qorxurdu.

— Mən, orada iş taparam, — deyə Bass cavab verdi. Bu xarabada qalmağımızın mənası yoxdur.

Anası məzəmmətə:

— Təmiz danış, — dedi.

— Yaxşı, sən allah, — deyə Bass əlini yellədi. — Mənim yerimə kim olsa, söyüş də söyer, lənət də yağıdır. Burada bizim işimiz heç vaxt düz gətirmədi. Mən gedərəm, iş tapsam, hamımız yanımıza gələsiniz. Heç kəsin bizi tanımadığı yerde bundan min qat yaxşı yaşayarıq. Burada bizi heç bir yaxşı şey gözləmir.

Missis Herhardt dinləyir və onun ürəyində ümidi oyanırdı ki, nehayət, onların həyatı heç olmazsa bir az yüngüllesər. Kaş Bass dediyinə əməl edəydi — gedib özüne iş tapayıd, sağlam və ağıllı oğul anasına necə kömək etməlidir, ona eləcə kömək edəydi! Necə yaxşı olardı!

Coşqun bir sel onları pəncəsinə alıb uçuruma aparır. Doğrudan onları heç bir şey xilas etməyəcəkdir?

Ana maraqla soruşdu:

— Sən elə fikir edirsən ki, iş tapacaqsan?

— Tapmalıyam, — deyə Bass cavab verdi. — Hələ belə şey olmayıb ki, mən iş axtaram, tapa bilmeyem. Uşaqlardan beziləri Klivlendə gedib yaxşıca işe düzəliblər. Lap elə Millergili götür.

O, əllərini cibinə qoyub pəncərəyə baxdı, sonra:

— Sənəcə, mən orada işe düzələnə qədər siz burada dolana bilsinizmi? — deyə soruşdu.

— Ele fikir edirəm ki, dolanarıq, — deyə ana cavab verdi. — Atan indi işləyir, bir az pulumuz var. Bunu... bu pulu...

O, düşdükleri vəziyyətdə utanaraq, bu pulun haradan, hansı mənbəden geldiğini deyə bilmədi.

Bass qərəngin-qəməngin:

— Hə, başa düşürem, — dedi.

— Payızda qədər ödənilməli borcumuz yoxdur. Payızda onsuz da hamısını atmaq lazımlı gələcək, — deyə missis Herhardt əlavə etdi.

O, evin girov haqqı barəsində danışındı: növbəti ödəniş sentyabrda ididi. Onlar, şəksiz, pulu verə bilməyəcəkdilər.

— O vaxtadək başqa şəhərə köçə bilsək, mənəcə, birtəhər dolanarıq.

Bass qətiyyətə:

— Mən elə də edəcəyəm, — dedi. — Gedəcəyəm.

Beləliklə, ayın axırında o, işdən çıxdı və ertəsi gün Klivlende yola düşdü.

## XI FƏSİL

Cənninin həyatında bundan sonrakı hadisələr bizim müasir əxlaqın en ciddi surətdə qadağan etdiyi hadisələr sırasına daxildir.

Ana təbiətin, öz işini sakitlik və qaranlıq içinde görən bu əzəmətli və müdrik qüvvənin bəzi qanunları, onun — ana təbiətin özü tərəfindən yaradılmış bəzi xırda şəxsiyyətlərə çox rəzil görünür. Biz yeni həyatın doğuluşu ilə əlaqədar olan hər şeydən üz çeviririk, sanki bununla açıqcasına maraqlanmaq insana layiq deyildir.

Bütün varlığı fasiləsiz surətdə yeni həyat yaratmaqdən ibarət olan dünyada havanın, suyun, torpağın, güneş işığının — hər şeyin insanın doğulmasına xidmət etdiyi bir dünyada belə bir hissənə eməle gəlməsi maraqlıdır. Tek insan deyil, bütün ələm, nəslə davam etdirmək hissə ilə yaşayıb-yaratdığı halda, hər şeyin dünyaya eyni yolla gəldiyinə baxmayaraq, nədənse buna mənasız surətdə boş yerə göz yummaga, bundan ikrəhla üz döndərməyə çalışırlar, sanki təbiətin özündə nə isə natəmiz bir şey vardır. “Mayamız qəbahətdəndir və günah içinde doğulmuşuq” — riyakar adam təbiətin qanunlarına belə qeyri-təbii izahat verir və cəmiyyət de həqiqətən eybəcər olan bu mühakimə ilə dinmez-söyləməz razılaşır.

Şeylərə belə baxış, şübhəsiz, kökündən yanlışdır. Felsefənin öyrətdiyi həqiqətlər, biologyanın gəldiyi nəticələr insanın gündəlik təsərrüfatına daha möhkəm daxil olmalıdır: təbiətdə alçaq proseslər, qeyri-təbii hallar yoxdur. Müəyyən cəmiyyətin əsaslarından və adətlərdən təsadüfən kənara çıxməq heç də sözsüz günah işləmək demək deyildir. İnsanlar tərəfindən müəyyən edilmiş qaydaları təsadüfən pozan heç bir bədbəxt məxluqu, cəmiyyət rəyinin amansızcasına onun adına yazdığı hədsiz alçaqlıqda ittiham etmək olmaz.

İndi Cenni təbiət möcüzünün ne qədər yanlış şərh olunduğunu öz gözleri ilə görüb inandı; axı Brender vəfat etməsəydi, bu möcüzə müqəddəs sayılardır və həyatın ali təzahürlerindən biri hesab olunardı. Bu qədər təbii həyatı prosesin bütün qalanlarından ne ilə fərqləndiyini anlamadığını baxmayaraq, ətrafdakılar onu məcbur edirdilər duysun ki, onun nəsibi – alçalmaqdır, vəziyyəti – günahdır və günahdan doğmuşdur. Bütün bunlar gelecekde adamların ondan uşağa qarşı tələb edəcəkləri məhəbbət, diqqət və qayğıkeşlik kimi hissələri az qala qızda öldürmüdü. Bu yetişən təbii və zəruri məhəbbət Cennin nəzərində az qala bir bəlaya, pisliyə çevrilmişdi. Onun kimilərini bir neçə əsr əvvəl cəzalandırıldıları kimi, Cennini edam kürsüsüne aparmadılar, həbsxanaya atmadılar, lakin ətrafdakıların cəhaleti və kütlüyü onun vəziyyətində cəmiyyətin qanunlarını pis məqsədlə, qəsdən və alçaqcasına pozmaqdan başqa bir şey görməyə mane olurdu, bu isə yaınız ümumi nifret cəzasına layiq hesab olunurdu. Ona ancaq çəpəki nəzərlərdən qaçmaq və daxilində baş verən böyük dəyişikliyin iztirabını sükut içerisinde çəkmək qalırdı. Necə qəribə olsa da, o, yersiz vicdan əzabı duymur, faydasız peşmanlıq çəkmirdi. Ürəyi təmiz idi, qəlbə sakit və arxayı id. Doğrudur, onun dərdi unudulmamışdı, lakin dərd əvvəlki keşkinliyini itirmişdi, ondan ancaq bəzən Cennin gözlərini yaşıla dolduran tutqun inamsızlıq və heyvət qalmışdı.

Siz sakit yay gündənə meşə qumrusunun quruldamığını eşidibsiniz, sizin uzaq bir yerdə şiriltisini və zümrüməsini heç kəsin eşidə bilmədiyi kiçik əsrarəngiz bir çaya təsadüf etdiyiniz hallar olmuşdur. Keçən ilin ölü yarpaqları altında, qar örtüyü altında sanki mavi yaz səmasına səs verərək xədicedə gülü açılır. Yeni həyat da belə yaranır.

Cenni tek qaldı, lakin o, meşə qumrusu kimi, bütün varlığı ilə yayın nəvazişli mahnısını xatırladırdı. O, ev işi ilə məşğul olur, daxiliндəki prosesin başa çatmasını sakit və şikayətlənmədən gözləyirdi,

axı o, bətnində böyüyen körpə üçün müqəddəs bir sığınacaqdan başqa heç bir şey deyildi. Boş vaxtlarında həyatın sehri ilə tilsimlənmiş kimi sakit xəyallara dalındı. Anasına kömək etmək üçün xüsusilə çox əllesmək lazımdı isə o bəzən zümrüma etməyə başlayırdı, cunki işleyəndə fikri dağıtmaq asan olur. O həmişə gələcəyə aydın və soyuqqanlı mətanətlə, sakit baxırdı. Qadınların hamısı buna iqtidarlı deyiller. Əfsus ki, təbiət dəyərsiz daxili alemə malik qadınların da ana olmasına, ümumiyyətlə, imkan verir. Bu ada layiq qadınlar kamala çatdıqda ana olduqlarına sevinir, bəşəriyyət qarşısında öz böyük borçlarını iftixarla, məmmuniyyətlə yerine yetirirlər.

Cenni yaş etibarilə demək olar ki, hələ uşaqdı, bədəncə və ruhen artıq yaşılı qadın idi, lakin onun hələ həyat haqqında və həyatda özünü yeri haqqında aydın təsəvvürü yox idi. Onu indiki qeyri-normal vəziyyətə getirib çıxaran fəvqələdə hadisə, müəyyən menada, onun leyaqətini göstərirdi. Bu hadisə onun mətanətini, həssashiğini, borcu hesab etdiyi məqsəd xatırın özünü qurban verməyə hazır olduğunu təsdiq edirdi. Əger bu onun üzərinə yeni, daha ağır və mürəkkəb mesuliyyət qoyan gözlenilməz nəticəyə getirib çıxartdisa, bu onda özünü mühafizə instinctinin başqa hissələrdən zəif olduğunu göstərirdi. Bəzən o, qarşidakı doğum haqqında qorxu və çəşqinqılıqla düşündürdü, ehtiyat edirdi ki, bir vaxt bu uşaq ona tənə vuracaqdır. Lakin həmişə həyatın əzəli ədaləti haqqında can qurtaran fikirlər onu tamam ruhdan düşməyə qoymurdu. O düşünürdü ki, insanlar qəsdən sərt ola bilməzlər. Onda ilahi xeyirxahlıq və məhəbbət haqqında tutqun təsəvvür yaşayırırdı. Həyat həm yaxşı, həm də pis, ağır saatlarında gözeldir, həmişə də gözəl olmuşdur.

Bu fikir onun şüuruna birdən-birə deyil, intizarla dolu olan uzun aylar ərzində gəldi. Ana olmaq necə gözəldir, hətta indiki ağır şəraitdə belə! Cenni hiss edirdi ki, öz uşağıni sevəcəkdir və həyat imkan versə, onun üçün yaxşı ana olacaqdır. Məsələ de elə bundadır, – həyat imkan verəcəkmi?

Çox şey etmək lazımdı: uşaga vacib olan şeylərin hamısını tikməli, öz səhhətinin, yeməyinin qayğısına qalmalı idi. Bu qayğılarla bərabər, Cenni atasının qəflətən qayıtmamasından çox qorxurdu, lakin o qayıtmadı. Onlar, nə xəstəlik olursa olsun, Herhardt ailəsinin bütün üzvlərini müalicə edən qoca həkimə – doktor Eluonqera müraciət etdiyər, o, bir neçə yaxşı məsləhət verdi. Dinin ehkamları Lüter kilsəsinin

bu oğlunun geniş qələbli, alicənab həkim olmasına maneçilik törətməmişdi, uzun illərin tecrübəsi sayesində o belə bir nəticəyə gəlmıştı ki, dünyada bizim mütəfəkkirlerin yuxusuna belə girmeyən, həyat haqqında bizim xırda obivatəl təsərrüfatımıza uyğun gelmeyən çox şey vardır.

Missis Herhardt bütün əhvalatı ona nağıl edib qurtardıqdan sonra həkim dedi:

— Bes belə. Siz dərd çekməyin. Belə şəyər sizin düşündüyündən tez-tez olur. Hərgah siz həyat haqqında, öz qonşularınız haqqında mənim bildiyim qədər bilsəydiniz, ağlamazdınız. Sizin qızınız bunun öhdəsindən çox yaxşı gələr. Sağlamdır, möhkəmdir. Sonra bir yerə köçər və heç kəs bir şey bilməz. Qonşuların rəyi üstündə kədərlənməyə dəyərmi? Bu sizə göründüyü kimi nadir hadisə deyildir.

Missis Herhardt yüngülçəsinə nefəs aldı. Bu həkim necə ağıllıdır! Onun sözləri yaziq anaya bir qədər ürək verdi. Cenni isə onu maraqla və qorxusuz dinlədi. O özünü deyil, uşağı düşünür və həkimin bütün məsləhətlərini mütləq yerinə yetirmək istəyirdi. Həkim uşağın atasının kim olduğu ilə maraqlandı, cavabı eşitdikdən sonra gözlərini səmaya qaldırdı.

— Arxayın ola bilərsiniz ki, uşaq çox qəşəng olacaqdır, — dedi.

Nəhayət, uşağın dünyaya gəlmək vaxtı çatdı. Doktor Eluonqer burada idi, ona altı uşağın anası olan, nə etmək lazımlı gəldiyini dürüst bilən missis Herhardt kömək edirdi. Hər şey yaxşı keçdi. Körpənin ilk çıqtışını eşidən Cenni bütün varlığı ilə ona doğru can atdı. Onun uşağı! Bu zəif, aciz, balaca bir qız idi. Onun ana qayğısına nə qədər böyük ehtiyacı vardır. Uşaq yuyub bələdikdən sonra Cenni onu əsərə, intəhasız şadlıqla döşüne yaxınlaşdırıldı. Onun uşağı, onun qızı! Cenni onun üçün yaşamaq və işləmək həvesi ilə alovlanırdı, hətta bu saat — olduqca zəif ikən, ümumiyyətə, sehhətinin möhkəm olmağına sevinirdi. Doktor Eluonqer qabaqcadan deyirdi ki, Cenni tez sağalıb ayağa duracaqdır. O hesab edirdi ki, Cenni yataqda iki heftədən çox qalmayacaqdır. Doğrudan da on gündən sonra o, hemişəki kimi gümrah və möhkəm olaraq gəzməyə başladı. Cenni təbiətən qüvvətli və sağlam idi, ideal anaya lazımlı bütün keyfiyyətlərə malik idi.

Qətedici saat keçdi və onlar demek olar ki, yenə əvvəlki kimi yaşamağa başladılar. Bassdan başqa o biri bacı-qardaşlar nə üz verdiyini dərindən anlaya bilməzdilər, onlar hələ çox cavan idilər.

Cenninin guya senator Brenderə ərə getdiyini və nikahdan sonra senatorun qəflətən öldüyüünü onlara dedikdə hamısı buna inandı. Uşaq doğulanadək onlar bu baredə heç bir şey bilmirdilər. Missis Herhardt hemişə hər şeyin dalınca göz qoyan və hər şeyi bilən qonşulardan qorxurdu. Hərgah bundan bir az əvvəl Klivlenddə işə düzəlmüş Bass ona tamam sağalıb möhkəmlənən kimi bütün ailənin onun yanına köçməyi və orada yeni həyat qurməli olacağını yazmasayı, Cenni bu şəraitə dözə bilməzdi. Klivlenddə işlər yaxşı gedir. Onlar Kolumbusdan gedəndən sonra indiki qonşuları ilə bir daha görüşməyəcəklər. Cenni isə özünə bir iş tapa biler. Hələlik Cenni evdə qalırıdı.

## XII FƏSİL

Bass Klivlendə gəlib çıxdığı zaman şəhər günbegün deyil, saat-basaat boy atırdı, bu mənzərə gəncin ruhi müvəzinətini tez bərpa etdi, onda öz işini və ailəsinin işini düzəltmək ümidiyi oyadı. "Bircə onlar gələyidilər, — deyə o düşünürdü, — çətinli onlara iş tapmaqdır, iş düzəldəndən sonra hər şey yoğun düşər". Burada heç nə son zamanlar ailənin başına gəlmiş bədbəxtçiliyi yada salmırı, burada təkcə öz görkəmi ilə daha uzaq bədbəxtlikləri xatırladan tanışlar yox idi. Hami fəal və yorulmaz idi. Adama elə gəlirdi ki, ötən günlərdən və keçmiş təqsirlərdən yaxa qurtarmaq üçün tini burulmaq kifayətdir. Hər bir yeni mehellədə yeni alem açılırdı.

Bass bura gələn kimi tütün mağazasında iş tapdı, ay yarımlı qulluq etdikdən sonra gözəl planlarını şərh edərək evə məktub yazmağa başladı. Cenni fürsət düşən kimi gəlməlidir. Sonra o, iş tapan kimi, qalanları da gəlməlidirlər. Onun yanında olan qızlar üçün nə qədər istəsen, iş var. Müvəqqəti olaraq Cenni onunla bir yerdə qala bilər, yaxud bəlkə burada ayı on beş dollara icareye verilən evlərdən birini tutmaq mümkün olar. Burada böyük mebel mağazaları vardır, pulu hissə-hissə verməklə bütün lazımlı olan şəyərələr almaq olar. Ana ev işlərinə baxar. Onlar tamamilə yeni mühitdə yaşayacaq, heç kəs onları tanımayacaq, onların qeybətini etməyəcəkdi. Onlar həyati yenidən başlar və abırlı, hörmətli, işləri yaxşı gedən adam olarlar.

Hemisə gənc və təcrübəsiz adamı yeni mühitdə, yeni insanlar arasında həyəcanlandıran arzu və ümidiyərək onlarında Bass, nehayət,

Cenniye yazdı ki, o yubanmadan yola düşsün. Bu vaxt onun uşağı altı-aylıq idi. Bass yazmışdı: burada teatrlar, güzel küçələr var. Gəmilər göldən birbaş şəhərin lap mərkəzinə gəlir. Klivilend həyətamız şəhədir və çox sürətlə inkişaf edir. Yeni həyatda Bassın hər şeydən artıq xoşuna gələn də elə bu idi.

Bunların hamısı missis Herhardtta, Cenniye ve ailənin qalan üzvlərinə dərin təsir bağışladı. Missis Herhardt hərəkətinin nəticəsi üçün olduqca ağır iztirab çekirdi və indi Bassın məsləhətinə bilətxir əməl etmək tərəfdarı idi. O, təbiətən ele gülərəzlü idi və inleyib-zarimağı o qədər sevmirdi ki, indi Klivilend həyatının nurlu gələcəyinə tamamilə aluda olmuşdu, artıq təkcə gözəl ev haqqında deyil, uşaqlarının parlaq gələcəyi haqqında şirin arzularının da yerinə yetiriləcəyini görürdü. "Əlbəttə, onlar iş tapacaqlar" – deyə o fikirləşirdi. Bass haqlıdır. Missis Herhardt həmişə isteyirdi ki, əri böyük bir şəhərə köçsün, amma o razı olmurdur. İndi isə bu zəruridir, onlar gedəcək, həmişəkindən yaxşı yaşayacaqlar.

Herhardt da onun rəyinə qoşuldu. Arvadının məktubuna cavab olaraq yazdı ki, əlindeki işdən imtina etmək onun tərəfindən ağılsızlıq olardı, lakin əger, Bassın fikrincə, onlar Klivilenddə yaxşı həyat qura bilərlərsə, qoy getsinlər. O, ailəni saxlamağın, nə vaxtı uzadılmış borcları ödəmeyin təşviş oyadan fikirlərindən başını itirdiyi üçün, bu planı xüsusi məmənəniiyətlə qəbul etdi. O hər bir maaşından beş dollar ayırır və arvadına göndərir, üç dollar yeməyə xərcleyir, əlli sent xırda xərcər üçün – kilsə xərci, bir ovuc tübü, hərdən bir stekan pive içmek üçün saxlayırırdı. Bundan başqa, bir pul daxılı almışdı və hər həftə ora qara gün üçün döllər yarım ayırrırdı. Fabrikin çardağında bomboş, yöndəmsiz bir bucaq onun mənzili olmuşdu. Herhardt axşam saat doqquzadək fabrikin kandarında oturur, boş, xəlvət küçələrə baxırdı, sonra çardağa qalxırdı. Burada, aşağı mərtəbələrdən qalxan maşın yağıının boğucu iyində, piy şamının işığında qoca öz gününü yenə tek-tənha başa vururdu: alman qezetlərini oxuyur, əllerini sinesində çarpezlayaraq xəyałla gedir, sonra qaranlıqda açıq pəncərənin qarşısında diz çökür, yatmaqdən qabaq dua edərək öz sert yatağına uzanırırdı. Günler intəhəsiz uzun keçirdi, gələcək nəşəsiz və qəmle dolu görünürdü. Buna baxmayaraq, o, əllerini göye qaldıraraq sonsuz inamlı dua edirdi ki, günahları bağışlansın, ona öz ailesi içərisində bir neçə il də rahat və xoşbəxt yaşamağa imkan verilsin.

Beləlikle, ən vacib məsələ, nəhayət, həll olunmuşdu. Uşaqlar səbərsizlikdən dərin xırdalar, missis Herhardt da gizlice onların hissələrinə şərık olurdu. Bassın təklif etdiyi kimi, Cenni birinci getməli, onun arxasında qalanları da Klivilende yola düşməli idilər.

Cenninin getmək vaxtı çatıldıqda hamı son dərəcə həyəcanlanmışdı. Marta döñə-döñə soruşdurdu:

– Sən bizə tezmi yazacaqsan yanına gələk?  
– Bassa de ki, tez olsun, – deyə Corc tələb edirdi.  
Veronika heç kəsin onu eşitmədiyi zənn edəndə mahnı oxuyurdu:

– Klivilendə uçmaq istəyirəm, Klivilendə uçmaq istəyirəm!

Bu mahnını eşidən Corc istehza ilə səsləndi:

– Bir buna bax, gör xətrinə nə düşüb.

Qız inciyərək:

– Sənə nə var? – dedi.

Lakin vidalaşmaq dəqiqəsi çatanda Cenni bütün metanətini yardımına çağırmaçı oldu. Bu safərdən məqsəd onların tezliklə yenə bir yerdə, həm də əvvəlkindən yaxşı yaşamaları üçün şərait yaratmaq olsa da, Cenni qeyri-ixtiyari ruhdan düşdü. O, altıaylıq qızından ayrılmaga məcbur olmuşdu. Qabaqda onu böyük, naməlum bir aləm gözləyirdi, bu aləm onu qorxudurdu.

Cenni qüvvəsini toplayaraq:

– Nigaran qalma, anacan, – dedi. – Hər şey yoluna düşəcək. Çatan kimi sənə yazaram. Çok çekməz.

Uşağa son dəfə nəzər salmaq vaxtı çatanda isə onun metaneti külək qarşısında kibrıt kimi söndü. Cenni beşiyin üstüne əylərək ince bir hissələ yana-yana körpə qızının üzünə baxır və:

– Sən yaxşı qız olacaqsan, eləmi? – deyə təkrar edirdi.

Sonra o, uşağı əlinə aldı, bərk-bərk sinesinə basdı, alının onun sinesinə yapışdırıldı. Missis Herhardt görürdü ki, Cenninin bütün bedəni titrəyir. O, qızına ürek-dirək verməyə başladı:

– Bəsdir, bəsdir, belə həyəcanlanmaq nəyə gərəkdir? Balacaya menimlə pis olmayıacaqdır. Mən onun qayğısına qala bilərəm. Əgər sən belə əzab çəkəcəksənse, yaxşısı budur heç getmə.

Cenni başını qaldırdı və qızı anasına verdi. Onun mavi gözleri islanmışdı.

– Özümü saxlaya bilmirəm, – deyə Cenni göz yaşları içərisində gülümşədi.

Sonra tələsik anasını, bacılarını və qardaşlarını öpüb otaqdan qaçı.

O, Corcla yanaşı küçə ilə gedərkən çevrildi ve gülər üzle el eləd Missis Herhardt cavabında el edərək düşündü ki, indi Cenni lap yaşı dolmuş qadın kimidir. O, yola düşməyə hazırlaşanda pulun bir hissəsini təzə paltara xərcləməli oldular, çünki yola çıxməq üçün əyninə geyməyə bir şey yox idi. İndi Cenni ona çox yaraşan nəfis qəhvəyi kostyum, ağ bluzka, üzə salına bilen ağ vuallı hesir şlyapa geymişdi. O getdikcə uzaqlaşır, missis Herhardt isə hədsiz məhəbbət dolu nəzərləri ilə onu yola salırdı. Cenni gözdən itidikdən sonra ana göz yaşları içərisində mehribanlıqla dedi:

— Hər halda mən çox şadam ki, o belə qəşəngdir.

### XIII FƏSİL

Bass Cennini Klivlend vağzalında qarşılıyb ruh yüksəkliyi ile dərhal gələcək haqqında danışmağa başladı:

— Birinci növbədə iş tapmaq lazımdır.

Böyük sənaye şəhərinin səs-küyündən kütləşmiş, adət etmədiyi keskin iylə dolu olan havadan gicəllənmiş Cenni özünü itirmişdi. O artıq heç nə görmür və eşitmirdi.

— Sənə bir iş tapmaq lazımdır, — deyə Bass davam edirdi. — Nə cür iş olur olsun, fərqi yoxdur, ancaq tapmaq lazımdır. Həftədə üç-dörd dollar alsan da yaxşıdır, ev kirayesinə çatar. Core da geləndə işa girər, atam da göndərər, biz lap yaxşı dolanarıq. Bura murdar Kolumbusdan min dəfə yaxşıdır.

— Bəli, — deyə Cenni qeyri-müəyyən cavab verdi. O, ətrafdakı yeniliklərə o qədər aluda olmuşdu ki, heç vəchle fikrini bu mühüm mövzuya ətrafında toplaya bilmirdi. — Bəli, mən başa düşürəm. Mən bir iş taparam.

Cenni yaş etibarilə olmasa da, ağılca xeyli böyümüştü. Yenice keçirmiş olduğu imtahan onun üzerine heyatın nə kimi böyük məsuliyyət qoyduğunu aydınmasına anlamağa kömək etmişdi. O daima anasını — həm anasını, həm də uşaqları düşünürdü. Xüsusən, cəhd etmək lazımdır ki, Marta və Veronika öz həyatlarını ondan yaxşı qurşunlar. Onları yaxşı geyindirmək lazımdır, onlar uzun müddət oxuma-lıdlılar. Qoy onların daha çox dostları olsun, görüş dairələrini və tamışlıqlarını genişləndirmək üçün daha artıq imkanları olsun.

Bütün gənc və inkişaf edən şəhərlər kimi, Klivlend də o zaman iş axtaran adamlarla dolu idi. Tez-tez yeni müəssisələr açılırdı. Lakin azad işçi qüvvəsi həmişə telebatdan artıq olurdu. Şəhərə gəlmış yeni bir adam üçün ele o gün istədiyi iş tapıla bilərdi, lakin elə hallar da olurdu ki, gələn adam həftələrlə, hətta aylarla iş axtara-axtara dolaşırırdı. Bass Cenniyə, hər şeydən əvvəl, dükanlarda və universal mağazalarda bəxtini sınamağı təklif etdi. Bu yerlərdən bir şey çıxmasa, fabrikə, ya başqa bir yere girmek olar.

— Ancaq münasib iş düşsə, fırsatı əldən vermə, — deyə Bass xəbərdarlıq etdi. — Nə iş təklif etsələr, o saat razı ol.

— Bəs mən nə deməliyəm? — deyə Cenni qayğı ilə soruşdu.

— De ki, işe girmək isteyirsən, əvvəl vaxtlar nə iş olacağının sənin üçün fərqi yoxdur.

Cenni elə birinci gündən qardaşının mesləhəti ilə hərəkət etməyi sinadı və mükafat olaraq bir neçə soyuq rədd cavabı aldı. O, çox yərə müraciət etdi, lakin görünür, heç bir yerdə yeni xidmətçilərə ehtiyac yox idi. O, şəhərin ətrafında olan bir çox mağazalara, fabriklərə, kiçik emalatxanalara getdi, lakin hər yerde ona qapımı göstərdilər. Nehayat, o, ev qulluqçusu yeri axtarmağa başladı, halbuki bu son vasitəyə el atmayacağına çox ümidi edirdi. Qəzetlərdə olan elanları diqqətlə oxudu, ona daha münasib görünən dördünü seçdi və bu ünvanlara getdi. O geldiyi zaman artıq bu yerlərdən biri tutulmuşdu. Lakin Cenninin siması qapını açan qadına o qədər xoş geldi ki, o, içəri girməyi təklif etdi və onu sorğu-suala tutmağa başladı. O dedi:

— Təessüf ki, siz bir az qabaq gəlmədiniz. Siz mənə tutduğum qızdan çox xoş gəlirsiniz. Hər ehtimala qarşı siz ünvanınızı mənə verin.

Cenni bu xoş qəbuldan fərqliyənərək güle-gülə getdi. İndi o əvvəlki kimi, çəkdiyi əzabə qədər olduğu kimi, cavan görünürdü, üzü bir qədər arıqlamış, gözləri bir qədər çuxura düşmüşdü. Bunlar onun bütün simasına daha artıq dalğınlıq və incəlik verirdi. O, səli-qəlilik nümunəsi idi. Yenice yuyulmuş və ütülenmiş təmiz paltardında o nə qədər gənc və cazibədar idi! O hele boy atmaqdən dayanmadı, lakin görünürdü ki, artıq qız deyil, iyirmi yaşı qadındır. Başlıcası isə bu idi ki, Cenninin xoşbəxt təbiəti var idi. Ağır işə və məhrumiyyətlərə baxmayaraq, o heç vaxt öz gümrahlığını itirmirdi. Qulluqçu axtaran adam üçün Cenni, doğrudan da, gözəl bir sərvət idi.

Sonra o Evklid küçəsində olan böyük malikanəyə doğru yollandı, bu malikanə ona olduqca dəbdəbəli göründü, çətin ki, burada onun xidmeti lazımlı ola. Lakin madam ki, gəlmışdır, bəxtini sınamağıdır. Ona qapı açan qulluqçu bir qədər gözləməsini təklif etdi, sonra ikinci mətbəyə, evin xanımı missis Breysbricin otağına apardı. Kübar cəmiyyətde tez-tez rast gəldiyimiz qəşəng əsmər qadınlar cinsindən olan missis Breysbric qadın gözəlliyyindən yaxşı baş çıxartdı və Cenninin zahirində dərhal qiymətləndirdi. O, genc qadınla bir qədər söhbət edib, onu qulluqçuluğa götürməyi qərara aldı:

— Men sizə həftədə dörd dollar verəcəyəm, — dedi. İstəsəniz, burada yaşaya bilərsiniz.

Cenni izah etdi ki, o, qardaşının yanında yaşayır və yaxınlarda bütün aileləri bura gələcəkdir.

— Olsun, — deyə xanım qeyd etdi. — Size nə cür xoşdursa, eləcə də edin. Ancaq sehərlər vaxtında gelin.

O, yeni qulluqçunun elə bu saat öz vəzifəsini yerine yetirməyə başlamasını xahiş etdi və Cenni onunla razılaşdı. Missis Breysbric Cenniye gözəl baş bəzəyi və önlük verilməsini əmr etdi və qısaca olaraq onu yeni vəzifələri ilə tanış etdi. Qulluqçu, hər şeydən əvvəl, xanima qulluq etməli, onun saçlarını daramalı, geyinmeyinə kömək etməlidir. O həmçinin zəng vurulduğu zaman qapını açmalı, zəruri hallarda stol başında əyləşənlərə xidmət etməli, ümumiyyətlə, xanımın bütün göstərişlərini yerinə yetirməlidir. Missis Breysbric gələcək qulluqçusuna bir qədər sərt və quru göründü. Lakin bunlarla bərabər Cenni onun qüvvəsinə və amiranə ədalarına valeh olmuşdu.

Axşam saat səkkizdə Cenniye dedilər ki, bu gün o, azaddır. O belə böyük və zəngin bir evde qulluqçu olmağa həqiqətən münəsib hesab edildiyinə təəccüb qalır və belə yaxşı işə düzəldiyinə çox sevinirdi. Xanım başlangıç üçün ona buduarda olan qiymətli şeyləri və bəzək-düzəkleri təmizləməyi tapşırıdı. Cenni şəxslə durmadan işlədişə də bu işi saat səkkizdək qurtara bilmədi. O, evə qayıtmaga tələsir, nə cür yer tapdığımı indicə bu saat qardaşına deyəcəyi üçün sevinirdi. İndi anası Klivlendə, onun yanına gələ bilerdi. İndi qızçı-gazı onunla olacaqdır. İndi onlar həqiqətən başqa cür yaşayacaqlar və bu yeni həyat əvvəlkindən xeyli asan və sevincli olacaqdır.

Cenni Bassın teklifi ilə anasına yazdı ki, o bilətəxir gelsin, təqribən bir həftə sonra isə onlar münasib ev tapdilar və tutdular. Missis Herhardt uşaqların köməyi ilə yoxsul ev əşyasını, o cümlədən hamısı

bir furqona yerləşən mebeli topladı və iki həftə sonra yeni mənzilə köcdü.

Missis Herhardt yaxşı və səliqəli evdə yaşamağı həmişə necə arzulayırdı! Möhkəm və gözəl yumşaq mebel, xoş rəngli qalın xalça, çoxlu stul, kreslolar, şəkillər, kuşetka, pianino — ömrü boyu belə gözəl şeylərin həsrətini çəkmiş, lakin öz arzularını yerinə yetirməyə heç vaxt imkan tapmamışdı. Buna baxmayaraq, o, ümidiini itirməmişdi. Belkə bir vaxt bunların hamusından zövq almaq səadəti ona nəsib olacaqdır. Deyəsən, ele indi tale onun üzünə gülümseməyə başlayır.

Klivlendə gəlib şən, gülərzüllü Cennini gören missis Herhardt lap ruhlandı. Bass onu inandırdı ki, bütün ailə gözəl yaşayacaqdır. Bass onları evinə apardı, sonra Corca tapşırıdı ki, vağzala qayıdış şeyləri getirsin. Senator Brenderin Cenniye göndərdiyi puldan missis Herhardtda hələ əlli dollar qalmışdı. Pulunu hissə-hissə verməkə bəzi çatışmayan mebeli almaq olardı. Bass artıq ev kirayesini bir ay qabaqdan vermişdi. Cenni isə son axşamlar ancaq döşəməni və pəncərəni yumaq, yeni evdə ürəkaçıçı təmizlik yaratmaqla məşğul olurdu. İndi, birinci gecə onlarda təmiz döşəməyə serilmiş iki təzə döşək və pambıq yorğan, qonşu mağazadan alınmış yeni lampa, təsərrüfat ehtiyatları üçün Cenninin baqqal dükənindən müvəqqəti aldığı və hələlik missis Herhardtə kreslo kimi xidmət edən yesik var idi. Şam və sehər yeməyi üçün çörək və bir az kolbasa olurdu. Saat doqquzadək oturub gələcək üçün plan tuturdular. Sonra missis Herhardt və Cennidən başqa hamisi yatırıldı. Ana qızı ilə səhbəti davam etdirir və bu zaman qızın sözü həlledici rol oynayındı. Missis Herhardt özünü müəyyən dərəcədə qızından asılı hiss edirdi.

Bir həftə içərisində bütün ev qaydaya salındı, bəzi mebel, xalça və lazım olan qab-qacaq aldılar. Hər şeydən təəssüf ediləsi bu idi ki, peç almaq lazım geldi. Bu da bir böyük xərc idi. Kiçik uşaqlar məktəbə daxil oldular, lakin qərara alınmışdı ki, Corc iş tapmalıdır. Cenni və missis Herhardt bu qurbanın ədalətsizliyindən əzab çekirdilər, lakin bunsuz necə ötüşmək mümkün olduğunu bilmirdilər.

Cenni dedi:

— Çalışarıq o, gələn il məktəbə getsin.

Yeni həyat nə qədər yaxşı başlansa da, ailənin mexarıcı demək olar ki, medaxili ilə tən gəlirdi və büdcənin müvəzini həmişə qorxu altında olurdu. Əvvəl alicənəbəği ilə fərqlənən Bass tezliklə elan etdi

ki, otaq və yemek üçün dörd dollar vermiş olsa, kifayətdir. Cenni bütün qazancını verirdi və inandırırdı ki, təkcə onun qızına yaxşı baxılsa ona heç ne lazım deyil. Corc mağazada özüne iş tapıb şagird olmuşdu, heftədə iki dollar yarımları və ilk vaxtlar qazancını məmənuniyyətə anasına verirdi. Sonralar ədalətlə qət olunmuşdu ki, xırda xərclər üçün əlli sent onda qalsın. Herhardt yene əvvəlki kimi, ailədən uzaqda işləyir, hər ay poçt ilə beş dollar göndərir və hər dəfə xatırladırırdı ki, bu puldan Kolumbusda olan köhnə borclarını vermək üçün bir az daha atmaq lazımdır, çünki bu borclar indiyədək ona vicdan əzabı verir. Beləliklə, ümumi mədaxıl heftədə on beş dollara çatırıldı, bu pula bütün ailəni yedirtmək və geyindirmək, mənzil haqqı vermək, kömür almaq, əlli dollarlıq mebelin pulunu hissə-hisə ödəyərək ayda üç dollar vermək lazım idi.

Bunu necə etmeli? İctimai nöqteyi-nəzərdən yoxsulluğun nə olduğu haqqında tez-tez və həvəsle mühakimə yürüdən temin olunmuş adamlar qoy özlerinə zəhmət verib bu sualın cavabı ilə maraqlansınlar. Təkcə mənzil haqqı, kömür və işq ayda iri bir məbləğ – iyirmi dollar udurdu. Yemək üçün (təəssüf ki, bu da məxaricin labüb bir hissəsi idi) iyirmi beş dollar gedirdi. Qalan on beş dollar paltara, mebel haqqına, hər cür vergilərə, zəruri dava-dərməna və sairələrinə çatmalı idi. Lakin necə? – Qoy bunun cavabını təmin olunmuş oxucunun coşqun təsəvvüratı desin. Hər halda Herhardtlar birtəhər dolanırdılar, hələlik onların böyük ümidi var idi və belə zənn edirdilər ki, yaxşı yaşayırlar.

Bu günler onların ailəsi, təvazökar və namuslu əməksevərlərin ləyaqətli nümunəsi hesab edilə bilerdi. Qulluqçu kimi işləyən və azaçıq mükafat olaraq nə paltar, nə əyləncə, nə başqa bir şey almayıyan missis Herhardt, hələ hamı yuxuda ikən, dan yeri ağaranda qalxır, ocağı qalayır, səhər yeməyi hazırlayırdı. İçərisinə qəzet kağızı qoyulması lazım gələn (yoxsa onlar ayaqda durmazdı) nazik köhnə sürütmə geyərək səssiz-səmirsiz otaqda gəzişir, şirin yuxuda olan Cenniye, Bassa və Corca hədsiz məhəbbətlə nəzər salır, ürəkdən arzu edirdi ki, onlara belə tez durmaq və belə ağır işlər görmək lazım gəlməsin. Bəzən ana öz sevimliyi Cennini oyatmadan əvvəl onun yuxuda belə sakit görünən yorğun, saralmış simasına baxır və acı-acı təəssüf edirdi ki, tale ona qarşı bu qədər sert və amansız olmuşdur. Sonra Cenninin çıyıllarına nevazişə toxunur, o ayılanadək adını piçılı ilə çağırırdı.

Uşaqlar qalxdıqları zaman səhər yeməyi artıq hazır olurdu. Axşam onlar evə qayıtdıqları zaman şam onları gözləyirdi. Missis Herhardt diqqət və qayğısında uşaqların heç birinə farq qoymurdu. Balaca nəvəsindən gözünü çəkmirdi. O inandırırdı ki, onun özüne nə paltar, nə ayaqqabı lazım deyildir, – axı uşaqların hər biri onun istədiyi yere gedə biler və onun hər bir tapşırığını yerinə yetirer.

Uşaqların içərisində təkcə Cenni anasını dərindən anlayır və onu ince bir hissələ severək, bütün varlığı ilə ona kömək etməyə çalışırı.

– Anacan, qoy bunu mən edim.

– Qoy qalsın, anacan, mən özüm bunun çarəsini qıラaram.

– Otur dincəl, anacan!

Bu sade sözlərdə Cennini anasına bağlayan sonsuz məhəbbət ifadə olunurdu. Onlar həmişə bir-birini güzel anlayırdılar, bu anlaşma getdikcə daha dolğun və daha dərin olurdu. Cenni bu fikre dözə bildirdi ki, anası, əsir kimi, kandardan o yana çıxa bilmirdi. O bütün günü iş vaxtı anasının əlləşdiyi və zəhmət çəkdiyi yoxsul evi düşüñürdü. Cenni anasına istirahət verməyi, onun üçün həmişə həsrətini çəkdiyi adı, sadə rahatlıq yaratmağı necə ürəkdən arzulayırdı!

#### XIV FƏSİL

Breysbricgilde qulluq etdiyi vaxt ərzində Cenninin görüş dairəsi xeyli genişləndi. Bu yaraşıqlı ev onun üçün məktəb oldu. Burada o, təkcə geyinmek və davranışmaq qaydalarını deyil, həyat hikmətini də öyrənmişdi. Missis Breysbric və onun əri fővəqəmüasır adamlar idilər, özünə güvenməyin, ev bəzəmək, son moda ilə geyinməyi bacarmaq, qonaq qəbul etmək və məclisdə ali nezakət qaydalarına riayət etmək sahəsində qüsursuz zövqün canlı təcəssümü idilər. Missis Breysbric bəzən, şəxsi sıltaqlığı nəzərə alınmazsa, heç bir səbəb olmadan qısa kəlamı ilə öz fəlsəfəsini ifadə edərdi: "Mənim əzizim, həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənə, onun yolunda döyüşməlisən; "mənçə, arzuna çatmağa" kömək edən hər bir vəsiyyətdən istifadə etməmək böyük axmaqlıqdır (o bu sözləri dodaqlarına üzdən rəng çəkə-çəkə dedi); "insanların demək olar ki, hamısı anadan-gelmə axmaqdır. Onlar layiq olduqları kimi yaşayırlar və bundan yaxşı bir şəxə dəyməzərlər. Zövqün çatmamasına nifret edirəm, bu – ən böyük cinayətdir".

Bu ağıllı nəsihətlərin eksəriyyəti Cenniye müraciətlə deyilməmişdi. Lakin bunları təsadüfən eşidən Cenni bu kəlamlar haqqında düşünməyə bilməzdi. Münbit torpağa düşən toxum kimi, onlar cürcədilər. Cennidə ictimai pilələr və hakimiyət haqqında müəyyən təsəvvür əmələ gelməyə başladı. Bəlkə yüksək mövqə onun üçün deyildir, lakin bu mövqə vardır və tale insanın üzünə gülsə, o bir pilə yuxarı qalxa bilər. Cenni işleyir və daima öz qismətini, öz taleyini yaxşılaşdırmaq üçün nə etmək lazımlı olduğunu düşünürdü. Onun keçmişini biləndən sonra kim onunla evlənər? Uşağın varlığını o necə izah edə bilər?

Uşaq, onun uşağı – hər şeyi unutdurən, qəlbə hakim kəsilən əsas məsələ bu idi, o, sevinc və qorxunun daimi, tükenməz mənbəyi idi. Görəsən, Cenni heç olmasa bir zaman öz qızını xoşbəxt edə biləcəkmi?

Birinci qış xeyli mülayim keçdi. Ən ciddi qənaət sayəsində uşaqların əyni-başı düzəlmüşdi, onlar məktəbə gedirdilər, ev kirayəsini və mebel pulunu vaxtında vermək mümkün olurdu. Yalnız bir dəfə onların həyatının sakit axını təhlükə altına düşdü – ata Milad bayramını keçirmək üçün evə gələcəyini yazmışdı. Bayram günlərində fabrik qısa müddətə bağlanmalı idi. Herhardt təbii olaraq ailəsinin Klivlenddə nccə yaşıdığını görmək istəyirdi.

Missis Herhardt kişisinin dava salacağından qorxmasayıdı, onun gelişinə ürəkdən sevinərdi. Cenni bu barede anası ilə danişdi, ana öz növbəsində hər şeyi Bassla ölçüb-biçdi. Bass məsləhət gördü ki, qorxmasınlar, cəsarətli olsunlar.

– Narahat olmayın. Atam heç nə edə bilməz. Bir şey desə, mən özüm onunla danişaram.

Görüş yaxşı olmadı, lakin yene də missis Herhardtın qorxduğu qədər ağır keçmədi. Əri gündüz gəldi, Bass, Cenni və Corc işdə idilər. Kiçik uşaqlardan ikisi onu vağzalda qarşılıqlı. O, evə daxil olan kimi missis Herhardt onu mehribanlıqla qucaqladı və eyni zamanda düşündü ki, bu saat hər şey mütləq aşkara çıxacaqdır. Bunu çox gözləmek lazım gəlmədi. Bir neçə dəqiqədən sonra Herhardt yataq otağına nəzər saldı. Ağ örtülüçarpayıda qəşəng bir qız yatmışdı. O dərhal bu uşağın kim olduğunu anladı, lakin özünü elə göstərdi ki, guya heç bir şey bilmir.

– Bu kimindir? – deyə soruşdu.

– Cenninin qızıdır – deyə missis Herhardt ürəksiz cavab verdi.

– Bu çoxdan buradadır?

– O qədər yox, – deyə ana həyəcanla cavab verdi. Herhardt, Cenninin adını belə çəkmək istəməyərək:

– Yəqin o özü də buradadır, – dedi.

– O, evlərdə qulluqçuluq edir, – deyə ana, Cennini müdafiə etməyə başladı. – İndi özünü elə yaxşı aparır ki. Getməyə başqa yeri yoxdur. Onunla işin olmasın, incitmə onu.

Herhardt ailəsindən uzaq yaşadığı vaxt bəzi şəyər anlamışdı. Dini mövzular etrafında düşünərkən onda qəribə, anlaşılmaz fikirlər və hissələr doğmuşdu. Dua etdiyi zaman ulu Tanrıının qarşısında boynuna almışdı ki, qızı ilə yaxşı rəftar etməmişdir. Lakin Herhardt gələcəkdə onunla necə rəftar edəcəyini hələ özü üçün aydınlaşdırılmışdı. Cenni böyük günah işləmişdi, bundan yaxa qurtarmaq mümkün deyildi.

Axşam Cenni evə qayıdarkən onunla görüşməkdən boyun qaçırmak olmazdı. Herhardt onu pəncərədən gördü və özünü elə göstərdi ki, guya diqqətlə qəzet oxuyur. Əvvəl ərinə yalvarıb Cenniye heç olmasa bir nəzər salmağı xahiş edən ana, indi onun bir söz, yaxud hərəkətə qızı təhqir edəcəyindən qorxur, tir-tir əsirdi.

Missis Herhardt onun oturmuş olduğu yemək otağına nəzər salaraq:

– Budur, o gelir, – dedi. Lakin Herhardt başını belə qaldırmadı. Qapı açılanadək ana: – Heç olmasa ona bir söz de, – deyə bildi, amma o cavab vermədi.

Cenni evə daxil olduğu zaman missis Herhardt ona piçıldadı:

– Atan yemək otağındadır.

Cenninin rəngi saraldı, barmaqlarını dodağına apardı, nə edəcəyini bilmədən qətiyyətsiz bir halda dayandı.

– Gördü?

Cenni anasının üzündən başa düşdü ki, atası uşağı görübdür, məsələdən xəbərdardır. Ona görə bu sualı verib susdu.

– Get, qorxma, – deyə missis Herhardt ona ürək-dirək verdi, – heç nə deməyəcək.

Cenni, nəhayət, qapıya yaxınlaşdı, alnında qəzəbdən deyil, derin fikirdən qırışlar əmələ gəlmış atasını gördü və bir anlığa tərəddüb edərək otağa daxil oldu. O yalnız “ata” deyə bildi və sözünü davam etdirməyə qüvvəsi çatmadı.

Herhardt başını qaldırdı, onun qonur-boz gözleri küreñə çalan qalın qasaları altından, hər şeyi bilmək istəyirmiş kimi baxırdı. Qızını

görərkən onun daxilində nə isə titrədi, lakin o öz yenilməzliyini qalxan kimi irəli verdi və qızını gördüyü üçün şad olduğunu heç bildirmədi. Onun varlığında şərti, ümumi exlaq ilə təbii atalıq hissi arasında amansız mübarizə gedirdi. Lakin bütün məhdud adamlarda tez-tez olduğu kimi şərti qüvvə müvəqqəti olaraq üstün geldi.

— Nədir? — deyə o soruşdu.

— Sən məni bağışlayacaqsanmı, ata?

— Bağışlayıram, — deyə Herhardt qasqabaqlı cavab verdi.

Cenni bir anlığa duruxdu, sonra ona doğru addımladı, ata qızının ona nə üçün yaxınlaşdığını gözəlcə başa düşdü. Lakin Cenni dodaqları ilə onun tüklü üzünə yenicə toxunmuşdu ki, o, Cennini yüngülçə rədd etdi.

— Yaxşı, kifayətdir.

Onlar soyuq görüşdüler.

Cenni bu acı sınaqdan sonra mətbəxə çıxıb anasının sualedici nəzərlərini gördükdə hər şeyin guya yaxşı qurtardığını başa salmağa çalışdı, lakin öz hissələrini gizlədə bilmedi.

Ana “barışınız?” — deyə soruşmaq isteyirdi. Lakin ana bir söz belə deyə bilməmişdi ki, qız özünü mətbəx stolunun yanında olan stula saldı, başını əlleri içərisinə aldı, hıçqırı-hıçqırı yavaşça ağlamağa başladı.

Missis Herhardt:

— Sakit ol, sakit ol, — dedi. — Ağlama. O sənə nə dedi?

Cenni sakit olmur, cavab vere bilmirdi. Ana ona ürək-dirək verməye cəhd etdi.

— Özünə dərd elemə. Atan həmişə beledir. Sonra hər şey yoluna düşər.

## XV FƏSİL

Herhardt gəldikdən sonra uşaqla əlaqədar olan bütün məsələlər tam kəskinliyi ilə qarşıya çıxdı. Herhardt, baba üçün təbii olan nöqtəyinə nəzərə qeyri-ixtiyari boyun eyməli idi: axı uşaq da adamdır, canlı varlıqdır. Əvvəlcə Herhardt qızın saç suyuna salınıb-salınmadığını özündən soruştı. Sonra bunu öyrənmək üçün arvadına müraciət etdi.

— Hələ yox, — deyə bu müqəddəs borcu unutmamış missis Herhardt cavab verdi. O bilmirdi, əmin deyildi: nəvəsinə kilsənin ağışuna qəbul edərlərmi?

— Bəli, sözə bax, — deyə Herhardt donquldandı. O, arvadının dindarlığı haqqında o qədər də yüksək fikirdə deyildi. — Belə qayğısızlıq! Mənim daha sözüm yoxdur, gözəl hərəkətdir!

Bir az fikirleşdikdən sonra o qət etdi ki, bu səhvi yubanmadan düzəltmək lazımdır.

— Uşağı saç suyuna salmaq lazımdır. Nə üçün o, bunu etməmişdir?

Missis Herhardt ona xatırlatdı ki, bir adam onun saç atası olmalı idi. Bundan başqa, qızı saç suyuna salanda mütləq etiraf etmək lazımdır ki, onun qanuni atası yoxdur.

Herhardt bir neçə dəqiqə susdu. Onun etiqadı elə deyildi ki, belə çətinliklər öz borcunu unutmağa məcbur edə bilsin. Allah-təla belə bəhanelərə nə cür baxar? Bu, xristiana layiq hərəkət deyil və Herhardt işi düzəltməyin qayğısına qalmağa borcludur. Cenni bilətexir qızı kilsəyə aparmalı və saç suyuna çəkməlidir, o və arvadı isə saç ata-anası olmalıdır. Ancaq, deyəsen, qızına belə güzeştə getməyə dəyməz, o sadəcə, işi elə düzəldər ki, nəvəsi saç suyuna çəkildiyi zaman qızı orada olmasın. Herhardt bu ağır veziyəti götür-qoy etdi və nehayət, qət etdi ki, uşağı Cenni işdə olduğu zaman Milad bayramı ilə yeni il arasında, iş günlərinin birində saç suyuna çəkmək lazımdır. O bunu arvadına təklif etdi və onun razılığını aldı. Sonra, qayğısını çəkdiyi bir məsələyə de toxundu:

— Qızın adı yoxdur? — dedi.

Cenni bu barədə anası ilə danışmış və Vesta adından xoşu gəldiyini söyləmişdi. İndi missis Herhardt cəsaretlənib bu adı özü təklif etdi.

— Belkə, adını Vesta qoyaq?

Herhardt arvadını tam laqeydliklə dinlədi. O, gizlində artıq ad seçmişdi. Hələ gencliyindən hafızesində saxladığı bir ad var idi, nədənsə öz qızlarına ad qoyanda bundan istifadə etməmişdi. Bu ad Vilhelmina idi. Əlbəttə, o, nəvəsinə qarşı nəvazışlı olmayı heç ağlına belə getirmirdi. Bu elə-belepə, sadəcə yaxşı ad idi və nəvəsi belə bir ad tapana minnətdar olmalı idi. Herhardt dalğın-dalğın və narazı bir görkəmle qohumluq məhəbbətinin səcdəgahına ilk bəxşini təklif etdi, axı nəticə etibarilə bu yalnız bəxşidir.

O öz laqeydliyini unudaraq:

— Pis deyil, — dedi. Belkə ona Vilhelmina adını verək?

Ərinin bilaixtiyar yumşaldığını görən missis Herhardt onunla mübahisəyə girməyə cəsarət etmədi. Qadın nəzakəti onun köməyinə çatdı.

O dedi:

– Uşağa bu adların ikisini də qoymaq olar.

– Mənim üçün fərqi yoxdur, – deyə Herhardt özü də hiss etmədən çıxmış olduğu qabığına qayıdaraq cavab verdi. – Əsas məsələ budur ki, onu xaç suyuna çəksinlər.

Cənni bu əhvalati eşidib xeyli sevindi, çünki o ister dini və istərsə hər hansı başqa bir sahədə öz qızı üçün mümkün qədər çox üstünlük əldə etmək istəyirdi. O, qızının paltarını nümunəvi kraxmallamaq və ütüləmək, mərasim teyin olunmuş günədək onu yaxşı bəzəmek üçün az zəhmət çekmədi.

Herhardt yaxın məhəllədə lütərin keşişi – iribaşlı, enlikürəkli pedant və formalist olan keşişi tapdı və ona xahişini izah etdi.

– Bu sizinmi nəvenizdir? – deyə keşiş soruşdu.

– Bəli, – deyə Herhardt cavab verdi. – Atası burada yoxdur.

Keşiş müsahibinə maraqla baxaraq başını yırgaladı:

– Bələ.

Lakin Herhardtı fikrindən daşındırmaq asan deyildi. O izah etdi ki, xaç suyuna çəkmək üçün qızı o və arvadı gətirəcəkdir. Keşiş işin nə yerde olduğunu duyaraq, sorğu-sualı davam etdirmədi.

O dedi:

– Siz, bir baba kimi, uşağın xaç atası olmaq istədiyinizi bildirdiyiniz üçün, kimsə uşağın xaç suyuna salınmasını redd edə bilməz.

Herhardt biabırçılıq kölgəsinin onun da üzərinə düşdüğünü ağrı ilə duyaraq getdi, lakin o eyni zamanda borcunu yerinə yetirdiyini düşünüb xoş bir yüngüllük hiss edirdi. İndi o, uşağı kilsəyə aparacaq, onu xaç suyuna salacaqlar və o zaman Herhardt babanın üstündən her cür məsuliyyət götürülecekdir.

Xaç suyuna salmaq vaxtı çatdıqda isə məlum oldu ki, nə isə yeni bir qüvvə onda uşağa daha artıq maraqlı oyadır, ona daha artıq məsuliyyət hissi aşılıyır. O, ali qanunlar qoyan dini ehkamını və bir zaman onun öz doğma uşaqları ilə əlaqəsini möhkəmləndirən ehkamı yenidən eşitdi.

Qara ləbbadədə olan keşish:

– Bu uşağı İncilin göstərdiyi məhəbbət ruhunda tərbiyə etmək niyyətiniz varmı? – deyə soruşdu. Herhardt və onun arvadı uşağı

gətirdikləri balaca sakit kilsədə, onun qarşısında dayanmışdır. O, mərasimin tələb etdiyi sualları verirdi. Herhardt “bəli” deyə cavab verdi. Missis Herhardt da cavaba razı olduğunu bildirdi.

– Siz lazımlı gələn diqqət və səyələ onu həqiqət yoluna qoymağın, öz nümunəvi davranışınız və tələbkarlığınıza onu hər dörlü bələdan mühafizə etməyi, müqəddəs kitabda yazıldığı kimi, Allahın iradəsinə tabe olmayı öyrətməyi öhdənizə götürürsünüz mü?

Herhardt dinleyirdi. Birdən ani bir fikir ildırım sürətilə onun beynində parlayıb ruhunu sarsıtdı: axı onun öz uşaqlarını da beləcə xaç suyuna çəkməsidir. Onlar da Herhardtın öz uşaqlarının mənəvi rifahı qeydinə qalacağı haqqında təntənəli vədini eșitmışdır. İndi Herhardt susurdu.

– Bəli, öhdəmizə götürürük, – deyə keşish ona kömək etdi.

– Bəli, öhdəmizə götürürük, – deyə Herhardt və arvadı itaətlə təkrar etdilər.

– Siz xaç suyuna çəkmə mərasimi ilə bu uşağın taleyini ona həyat bəxş etmiş Allaha tapşırırsınız mı?

– Bəli.

– Və nəhayət, əger siz Allahın qarşısında etiqadınızın möhkəm və andınızın pozulmaz olduğunu vicdanla ifadə etməyə hazırlınsa, bu inam və etiqad sizin ürəyinizdəndirsə, Allahın hüzurunda təsdiq edib deyin: “Bəli!”.

– Bəli, – deyə onlar təsdiq etdilər.

Keşish əllerini uşağın üzərinə uzadaraq:

– Körpə Vilhelmina-Vesta xaç suyuna çəkilir. Ulu Tanrı və müqəddəs ruh onu bələlərdən qorusun, – deyə duasını qurtardı. – İbadət edək.

Herhardt çal başını əydi və ibadətin sözlərini mömincəsinə təkrar etməyə başladı.

O bu təntənəli sözləri dinleyerken arvadının qolları üzərindəki kiçik səfil məxluq üçün böyük məsuliyyət duydu və hiss etdi ki, nəvəsinin qeydine qalmalıdır, Allahın özünün yanında bu qız üçün cavabdehdir. O, xilaskarcasına başını əydi. İbadət qurtarandan sonra onlar küçəyə çıxdıqları zaman öz hissini ifadə etməye söz tapa bilədi. O, dərin və hərəkətlə inanırdı. Allah onun üçün canlı varlıq, yüksək həqiqət idi. Din heç də yalnız bazar günləri eşitdiyin maraqlı fikirler, nitqlər deyil, adamların şəxsən, bilavasite Allahla ünsiyyətdə olduları zamanlardan miras qalmış ilahi iradənin əzəmətli və canlı

ifadəsidir. Herhardt onun qanunlarını yerinə yetirdikcə bunu öz həyata üçün sevinc mənbəyi, nicat yolu hesab edirdi, dünya adianan və mənəni bizi burada deyil, göylərdə açılacaq bu düzənlilikdə dolaşmağa gördərilmiş məxluq üçün yeganə təsəlli sayırdı. Herhardt kilsədə eşitdiyi və özünün dediyi müqəddəs sözləri, bu sözlerin onun öhdəsinə qoyduğu vəzifələri fikirleşərək küçə ilə yavaş-yavaş gedirdi. Ona hakim kəsilmiş nifrətin son kölgəsi uşaqla kilsəyə getdiyi zaman yox oldu və öz yerini tamamile tebii olan mehribanlıqla verdi. Qızı nə qədər ağır günah işləmiş olsa belə, uşaq heç nəde günahkar deyil. Bu aciz, zəif məxluq ondan qayğı və məhəbbət tələb edirdi. Herhardt balaca üçün ürəyi əsdiyini hiss edirdi, lakin birdən-birə geri çəkilə bilməzdidi.

— Yaxşı adamdır, — deyə o, arvadı ilə yanaşı gedərək və yeni vəzifəsi haqqında fikirlərinin təsiri ilə tez yumşalaraq keşise qiymət verdi.

Missis Herhardt:

- Bəli, elədir, — deyə ürəksiz razılaşdı.
- Kilsə də yaxşıdır, — deyə o əlavə etdi.
- Bəli.

Herhardt ətrafına, evlərə, bu güneşli qış gündündə izdihamlı qaynar küçəyə, nehayət, arvadının apardığı uşağa baxdı. O, almanca:

— Yəqin ağırdır, — dedi. — Mənə ver.

Yorulmuş missis Herhardt razılaşdı.

Baba nəvəsinə nəzər saldı, uşağı rahatlamaq üçün onun başını öz çıynına qoydu və:

— Bax, belə, — dedi. — Ümid edək ki, bu gün onun üçün nə ələmisiksə hamısına layiq olacaqdır.

Missis Herhardt onun səsində hansı hissin gizləndiyini gözəl başa düşdü. Bu uşaqın evdə qalması, bəlkə də, dəfələrlə qanqaralığı salacaq və kəskin sözlərə səbəb olacaqdır, lakin başqa, daha qüdrətli bir hiss Herhardtın qəzəbini boğacaqdır. O həmişə qızın ruhunu düşünəcəkdir. O, qızın qayğısına qalmaqdan artıq heç vaxt imtina etməyəcəkdir.

## XVI FƏSİL

Herhardt Klivlenddə keçirdiyi son günlərdə Cenninin yanında sanki bir sixıntı hiss edir, çəkinirdi, özünü elə göstərməyə çalışırı ki, guya onu görmür. Yola düşmək vaxtı çatdıqda o, Cenni ilə vidalaşmadan getdi və onun əvezindən vidalaşlığı arvadına tapşırıdı. Sonra, Yanqstaun yolunda, buna təəssüfləndi. Qatarda, təkerlərin gurultusu

altında: "Gərək onunla xudahafızlaşmışdım", — deyə düşündü. Lakin olduqca gec idi.

Ailənin həyatı isə öz qaydası ilə gedirdi. Cenni yenə missis Breysbricgildə qulluq edirdi, Sebastian tütün mağazasında satıcı vəzifəsində öz yerini möhkəmləmişdi, Corcun maaşını evvel üç dollara, sonra isə üç yarım dollara qaldırdılar. Bu çətin, cansıxıcı və yeknəsəq heyat idi. Kömür, ərzaq, ayaqqabı və paltar səhbətlərin baş mövzusu idi. Birtəhər dolanmaq üçün hamısı əlləşir, çalışır, əldən düşürdü.

Həssas Cennini bir yiğin qayğı əzirdi, lakin o hər şeydən artıq sabahkı günün, gələcəyin nigarənciliyini çəkirdi, həm də onu düşündürən özündən artıq qızçıqazının və bütün ailənin taleyi idi. Onu nə gözlədiyini Cenni təsəvvür etmirdi. "Mən kime lazısam?" — deyə o, döne-döne özündən soruşturdu. Bir adam onu sevsə, uşaq məsəlesi necə olmalıdır? Axı onu sevə bilərdilər. Cenni gənc idi, gözəl idi, kişilər ona məmənnuniyyətlə nəvəziş göstərirdilər, daha doğrusu, göstərməyə cəhd edirdilər. Breysbricgile çox qonaq gəlirdi, beziləri qəşəng qulluqçuya sataşmaq isteyirdilər.

Bir dəfə xanımın tapşırığı ilə Cenni yaşı əlidən ötmüş qoca bir kefcilin yanına gələrken o dedi:

— Ay qız, siz nə gözəlsiniz!

Cenni utanıb qızararaq:

— Üzr isteyirəm, — dedi.

— Doğrudan da siz çox qəşəngsiniz. Nahaq yere məndən üzr isteyirsiniz. Mən sizinlə səhbət etmək istərdim.

O, qızın yanaqlarına toxunmaq istədi, lakin Cenni cəld çevrilib getdi. O, əhvalatı xanımına demək istədi, lakin həya ona mane oldu. "Nə üçün kişilər həmişə özlərini belə aparırlar?" — deyə Cenni düşündürdü. Bəlkə onun özündə oxlaqsız adamları cəlb edən fitri daxili bir pozğunluq var?

Müdafisəz adamların maraqlı bir xüsusiyyəti var: onlar milçəklər üçün bir qab baldırlar, onlara heç vaxt bir şey vermır, onlardan isə çox şey alırlar. Yumşaq, güzəştə gedən, tamahsız və hiyəsiz adam həmişə camaatın yağlı tikəsi olur. İnsanlar uzaqdan onun xeyirxahlığını və müdafisəzliyini duyurlar. Adı kişilər üçün Cenni kimi qız, sanki yanında qızınmaq mümkün olan oddur: ona doğru uzanır, onun rəğbətini qazanır, onu ələ keçirməyə can atırlar. Mehz buna görə beziləri öz nəvəzişləri ilə onun zəhləsini tökürdülər.

Bir dəfə Tsinsinnatidən Breysbricgili Lester Keyn adlı bir gələndi. O, Tsinsinnatinin özündə və bütün ölkədə məşhur olan böyük ekipaj fabriki sahibinin oğlu idi. Lester Keyn Breysbriclərin yanına tez-tez gəlirdi, o, Tsinsinnatidə böyümüş ve uşaqlıqda Lesterin atası evinə tez-tez gedib-gəlmış missis Breysbric xüsusən dost idi. Missis Breysbric Lesterin anasını, qardaşını və bacılarını yaxşı tanıydı və Keynlər ailəsində həmişə öz adamları kimi qəbul olunurdu.

Missis Breysbric Cenninin yanında ərinə dedi:

— Bilirsənmi, Henri, sabah Lester gəlir. Bu gün ondan telegram almışam. Avaranın biri! Mən ona yuxarıda, böyük şərq otağında yer düzəldəcəyəm. Ona qarşı həssas ol. Unutma ki, onun atası həmişə mənimlə çox mehriban olmuşdur.

Əri sakitcə:

— Yadimdadır, — dedi. — Lester mənim xoşuma gəlir. Onların ailəsində ən gözəli və ağıllısı odur. Ancaq hər şeyə çox laqeyddir. Heç ne onu mütəəssir etmir.

— Eledir, amma o çox yaxşı adamdır. Mənim tanışdıqlarımın hamisindən yaxşıdır.

— Mən özümü çox ləyaqətli aparacağam. Mənə belə gəlir ki, sənin dostlarınızla həmişə mehriban olmuşam.

— Beli, çox.

— Özün yaxşı bilirsən, — deyə eri qurucasına qeyd etdi.

Cenni qeyri-adi bir adam görməyə hazırlaşmış və heç de sehv etməmişdi. Qonaq otağına uca boylu, pəhləvan bədənli, başını qürurla dik tutan, aydın gözleri və inadçı xasiyyətinə dəlalet edən bir az irəli çıxmış çənəsi olan, təqrübən otuz yaşı bir kişi daxil olub xanımla salamladı. Onun son dərəcə qüvvətli və gur səsi var idi; tanışlar da, tanış olmayanlar da qeyri-ixtiyari onun səsinə qulaq asırdılar. Bu adam sadə və qısa danışındı.

— Gündünüz xeyir, — deyə o, xanımla salamladı. — Sizi bir daha gördüyüümə şadam. Mister Breysbricin kefi necədir? Fenni necədir?

Suallar əzəmetlə və dostcasına səslənir, missis Breysbric də eləcə hərəretlə cavab verirdi.

— Gelişinizdən çox məmnunam, Lester. Corc sizin şeylərinizi yuxarı aparar. Mənim otağıma gedək, ora rahatdır. Atanın və Luizanın səhhəti necədir?

Lester xanımın arxasında pilləkənlərlə yuxarı qalxdı, meydançada durub dinləyən Cenni dərhal bu adamin qeyri-adi məlahətini hiss etdi.

Nə üçün belə olduğunu izah edə bilməzdi, lakin ona elə gəlirdi ki, doğrudan da, böyük, nadir bir adam zahir olmuşdur. Bütün ev sanki şənlenmişdi. Xanım müqayisədiləməz dərəcədə iltifatlı və mehriban olmuşdu. Hər kəs qonağa bir ehtiram göstərmək isteyirdi.

Cenni işləməkdə davam edir, lakin gələn adamin ona buraxdığı təsirdən yaxasını qurtara bilmirdi. Cenni fikrən onun adını təkrar edirdi, Lester Keyn. Tsinsinnatili. Cenni ara-sıra gizlice ona baxırdı. Heyatında ilk dəfə idi ki, tanımıdıgi adam onu belə maraqlandırırdı. O elə qamətli, gözəl, qüvvətli idi ki! Cenni onun nə ilə məşğul olduğunu bilmək isteyirdi. Eyni zamanda, o, Cennini bir az qorxudurdu. Bir dəfə o özündə Lesterin inadçı və yaxıcı nezərini duydu. Cenni daxilən diksindi və fürset düşən kimi otaqdan çıxdı. Sonra bir dəfə Lester onunla danışmaq istədi, lakin Cenni özünü elə göstərdi ki, guya çox məşğuldur və tez-telesik otaqdan çıxdı. Cenni çox vaxt onun tərəfinə nezer salmadan Lesterin ona baxdığını bilir və anlaşılmaz heyecan duyurdu. Gözəçarpan heç bir səbəb olmadan o, Lesterden qaçmaq isteyirdi.

Sərvetinə, tərbiyəsinə və cəmiyyətdəki mövqeyinə görə Cennidən çox yüksəkdə duran bu adam da ixtiyarsız olaraq qeyri-adi qızla maraqlandı. Başqlarında olduğu kimi, onu da qızın heyrət oyadan qadınlıq məlahəti və yumşaqlığı cəzb edirdi. Onda nadir və gözəl bir sevgi vəd edən nə isə var idi. Lester hiss edirdi ki, bu qızə qalib gəlmek çətin olmaz, amma bunun nə üçün belə olduğunu anlamırdı. Cenninin keçirdiyi iztirablar onun simasında çox əks olunmuşdu. Onun davranışında zerre qəder naz-qəməzə əlaməti yox idi, buna baxmayaraq, Keyn hiss edirdi: müvəffəqiyyət təmin olunmuşdur. O elə indicə bəxtini sinamağa hazır idi, lakin iş onu dörd gündən sonra Klivlenddən getməyə məcbur etdi. O, üç həftə görünmədi. Cenni fikirləşirdi ki, o artıq qayıtmayacaqdır. Cenni bunu fikirləşdikcə özünü qəribə hiss edir — həm yüngüllük, həm də kedər duyurdu. Birdən-birdə o yene gəldi. Yəqin onu gözləmirdiler, o, missis Breysbricə izah etdi ki, Klivlenddə yene işi vardır. Bu sözleri deyərkən o, Cenniə ani bir nezər saldı və Cenniye elə gəldi ki, bəlkə də Lester qismən onun xatirine Klivlendə qayıtmışdır.

Cenni onu bəzən xidmət etmək lazımlı geldiyi seher yeməyi zamanı, bəzən salondan, yaxud qonaq otağından qonaqları müşahidə edə bildiyi nahar zamanı, bəzən də missis Breysbricə söhbətə geldiyi

buduarda görə bilirdi. Onlar böyük dost idiler. Onun gelişinin ikinci günü Cenni missis Breysbricin ona dediyi:

— Lester, nə üçün siz evlənmirsiniz? Ağullanmaq vaxtı çatmışdır, — sözlərini eşitdi.

— Bilirom, — deye Lester cavab verdi. Ancaq nədənse həvesim yoxdur. Bir az da sərbəst, azad gəzmək isteyirəm.

— Beli, men sizin necə gəzdiyinizi bilirom. Bir utanaydınız. Atanızı kəderləndirirsiniz.

Keyn yavaşça güldü.

— Atam mənim üçün o qədər də kəderlənmir. O bütün varlığı ilə işe girişmişdir.

Cenni maraqla ona baxdı. O öz fikirlərindən çetin baş çıxara bilirdi, lakin nə isə onu bu adama doğru çekirdi. Cenni bunun səbəbini bilsəydi, arxasına baxmadan ondan qaçardı.

Lester getdikcə daha diqqətli olur, hər hansı təsadüfi bir sözle ona tez-tez müraciət edir ve onu söhbətə tutmağa çalışırı. Cenni ona cavab verməyə bilməzdi, Lester çox qəşəng və mehriban idi. Bir dəfə o Cennini seher, ikinci mərtəbənin dehlizində şafadan paltar götürürək gördü. Onlar tənha idilər. Missis Breysbric şey-şüy almağa getmişdi, qulluqçular isə aşağıda idilər. Keyn derhal bundan istifadə etdi. O ən qətiyyətə və amiranə bir görkəmle Cenniə yanaşdı.

— Mən sizinlə danışmalıyam, — dedi. — Siz harada yaşayırsınız?

— Mən... mən... Lorri-stridə, — deye Cenni hiss olunacaq dərəcədə saralaraq çetinlikle cavab verdi.

— Evin nömrəsi? — deye o soruşdu. Sanki Cenni cavab verməyə borclu idi. Cenninin üreyi sıxlıdı.

— On üç-on dörd, — deye o qeyri-ixtiyari cavab verdi.

Onun cesarətli tünd-alə gözləri inamlı və çox mənalı surətdə Cenninin iri mavi gözlerinin lap dərinliyinə zilləndi — sanki onların arasından qığılçım keçdi.

— Sən mənim sən, — dedi. — Mən səni çoxdan axtarırdım. Biz ne vaxt görüşək?

Cenni heyecan içerisinde barmaqlarını dodağına sıxdı.

— Belə demeyin... Mən sizinlə görüşə bilmərəm... mən... mən...

— Belə demeyim? Bilişən nə var? — O, Cenninin əlindən tutdu və yüngülce özüne təref çəkdi. — Gəl elə indicə danışaq. Sən mənim xoşuma gəlirsən. Bəs mən sənin? De!

Cenni ona heyvət və dəhşət dolu bərelmiş gözlərə baxırdı.

— Bilmirəm, — deye o sanki təngnəfəs olub boğula-boğula quruşmuş dodaqları arasında zorla cavab verdi.

— Xoşuna gəlirəmmi?

O, tutqun, kədərli gözlərini bir an çekmedən Cenniye baxırdı.

— Bilmirəm.

— Üzüme bax.

Cenni;

— Beli... — dedi.

O, Cennini möhkəmcə qucaqladı.

— Biz hələ danışarıq, — dedi və qətiyyətlə Cenninin dodaqlarından öpdü.

Cenni, pişik pəncəsinə düşən quş kimi, qorxmuş, özünü itirmişdi. Hər halda onun varlığında ne isə bu felakətli, dehşətli və israrlı çağırışa səs verirdi. Lester güldü və onu buraxdı.

— Burada belə şey tekrar olunmayacaq, lakin unutma: sən mənim sən, — deye o döndü, yüngül, qayğısız addımlarla getdi.

Cenni isə dəhşət içinde özünü xanımın yataq otağına atdı və qapını içəridən bağladı.

## XVII FƏSİL

Cenni bu gözlənilməz söhbətdən elə sarsılmışdı ki, uzun müddət özüne gele bilmədi. O əvvəlcə nə üz verdiyini sadəcə olaraq anlamadı. Bu, aydın səmada ildirim çaxmış kimi bir şey idi. O yenə kişiye tabe olmuşdu. Nə üçün? Nə üçün? — deye o, özündən soruşdu, lakin harada isə üreyinin dərinliyində bu suala cavabı hazır idi. O, duyduğunu izah edə bilməzdi. Lakin o bu adam üçün, bu adam da onun üçün yaranmışdı.

Məhəbbətdə, vuruşmalarda olduğu kimi, hər kəsin öz taleyi vardır. Varlı fabrikantın oğlunda, Cennidən müqayisə edilmez dərəcədə yüksək mövqə tutan, axmaq olmayan, zirek və bacarıqlı bir adamda yoxsul qulluqçuya qeyri-ixtiyari, yenilmez bir meyil oyanmışdı. Lester bunu derk etməsə də, Cenni daxilen ona yaxın idi. O, yegane qadın idi ki, Lester həmişə axtardığı, həmişə ehtiyac hiss etdiyi ən əsas keyfiyyəti onda tapa bilərdi. Lester Keyn ən müxtəlif qadınlarla — varlılar və yoxsullarla, özü mənsub olduğu sinfin nümayəndəleri ilə və proletar qızları ilə olmuşdu, lakin heç vaxt öz idealına —

həssaslıq, mehribanlıq, gözəllik və gençlik kimi keyfiyyətləri öz varlığında təcəssüm etdirən qadına təsadüf etməmişdi. O həmisi məhz belə qadının arzusunda olmuşdu. İndi ona rast gəlerken əldən buraxmaq niyyetində deyildi. Lester Keyn anlayırdı ki, hərgah nikah haqqında düşünürsə, belə bir qadını öz mühitində tapmağdır. Lakin qısamüddətli səadət haqqında düşünürsə, həmin qadını istədiyi yerde tapa bilər, bu zaman isə ayındır ki, nikah haqqında söz belə ola bilməz. Onun ağlına belə gəlmirdi ki, o, qulluqçuya ciddi suretdə evlenmək teklif edə biler. Cenniyə gəldikdə – onun işi başqdır. Belə qulluqçuları o heç vaxt görməmişdi. Onun çox alicənab görkəmi var, olduqca gözel, məftunedicidir, həm də yəqin özü bunu başa düşmür. Bəli, o, nadir qızdır. Nə üçün Lester onu əle almağı sinaqdan çıxarması? Lester Keynə qarşı ədalətli olaq, onu anlamağa çalışaq. Hər eqli bir düşüncəsiz hərəkətə görə qiymətləndirmək olmaz, tek bir ehtirasə görə hər kəs haqqında mülahizə yürütmək olmaz. Bizim əsrde maddi qüvvələrin təsiri, demək olar ki, yenilmezdir – onlar qəlibi sarsıdır və əzirlər. Mədəniyyətimiz dəhşətli sürətdə inkişaf edir, ictimai həyatın formaları son dərəcə müxtəlif və dəyişkəndir, dəmir yolları, süretli qatarlar, poçta, teleqraf, telefon və qəzet kimi amillər, bir sözlə, cəmiyyətimizdə mövcud olan ünsiyyət və əlaqə vasitələrinin bütün mexanizmi bizim səbatsız, zəif və pozğun təsəvvürümüzə olduqca müxtəlif və gözlenilməz təsir buraxır. Bütün bunlar, ümumiyyətlə, beyni və tərəyi yoran və üzən gözqamaşdırıran bir ala-bəzəklik, dəhşətli bir həyat herc-mercliyi yaradır. Xüsusən zehni yorğunluq məhz buradan əmələ gelir və hər gün onun qurbanlarının sayı artır – kimi yuxusuzluqdan, kimi qara melanxoliyadan əzab çəkir, yaxud sadəcə dəli olur. Görünür, müasir adamin beyni, onun üzərinə hər gün hücum çəkən külli miqdarda faktları və təəssüratı yerləşdirməyə, seçib-ayırmaya və qorumağa hələ qabil deyildir. Biz çox açıqda, hamının gözü qabağında yaşayıraq, xarici dünyadan gizlənməyə yerimiz yoxdur. Biz hədden artıq çox şey qavramalı oluruq. Elə bil əbadiyyət müdrikliyi dar kəllələrə yol açmağa və məhdud ağıllarda yerləşməyə cəhd edir.

Lester Keyn bu qeyri-normal şəraitin təbii məhsulu idi. Onda Rablenin qəhrəmanlarına xas olan qüvvə və o tərzdə ayıq və müşahidəçi zeka var idi, lakin mühitin çoxcəhətliliyi, həyat səhnəsinin sonsuz genişliyi, onun ayrı-ayrı hissələrinin parıltısı, bu hissələrin formalarının sezilməzliyi, qeyri-müəyyənliyi, əsassızlığı onu çasdırırdı. O, katolik ailəsində böyüdü, lakin artıq katolikliyin ilahi

təbiətinə inanmırırdı. O, cəmiyyətin yüksək təbəqəsinə mənsub idi, lakin insanın öz mənşəyi və ictimai vəziyyəti sayesində başqları üzərində qəti bir üstünlüyə malik ola bilməsi haqqında təsəvvür onun üçün boş bir mövhumat olmuşdu. O, zəngin varis kimi tərbiyə olunmuşdu, nəzərdə tutmuşdu ki, o öz mühitində özünə arvad tapacaqdır. Lakin Lester Keyn, ümumiyyətlə, evlənmək istəyəcəyinə heç də əmin deyildi. Əlbəttə, nikah ictimai institutdur. Bu belə müəyyən edilmişdir ki, buna söz ola bilməz. Ancaq bundan nə kimi nəticə çıxır? İnsan vaxtında evlənməlidir – bu, ölkənin qanunu olmuşdur. Bəli, əlbəttə. Lakin elə ölkələr də vardır ki, orada qanun çoxarvadlılığı yol verir. Lesteri başqa məsələlər də məşğıl edirdi. Məsələn, doğrudanmı kainatı vahid Allah idarə edir? Hansı dövlət forması – respublikamı, monarxiyamı, yaxud aristokrat idarə üsulu yaxşıdır? Xülasə, bütün maddi, ictimai, əxlaqi problemlər onun ağlının cerrah bığağı altına düşmüş və ancaq yarıyadek kəsilib atılmışdı. Heyatda onun üçün mübahisəsiz bir şey yox idi. O heç bir müdədəni qəti və dəyişməz olaraq qəbul etmemişdi, yalnız bir şəyə inanırdı ki, ləyaqətli insan olmaq lazımdır. Qalan məsələlərin hamısında o şübhələnir, soruşur, təxirə salır, onu düşündürən problemləri həll etməyi zamanın və kainatı hərəket etdirən gizli qüvvələrin öhdəsinə buraxırdı. Bəli, Lester Keyn dini və ictimai şəraitin və anlayışların təbii məhsulu idi, lakin bununla bərabər o bizim xalqa xas olan azadlıq ruhu ilə, fikirlərin və hərəkətlərin demək olar ki, hədsiz sərbəstliyini doğuran bir ruhla qidalanmışdı. Zahirən gözəl, zirek, mühakiməli olan bu otuz altı yaşılı adam mahiyyət etibarilə terbiyənin və mühitin müəyyən derəcədə zahiri parlaqlıqla bəzədiyi bir vəhşi idi. Lester ona qədər nesillerle dəmir yolları salan, şaxtalarda işləyən, kanallar qazan, gənc ölkənin saysız tikintilərində kərpic daşıyan və əhəng eridən yüz minlərlə irlandiyalılar kimi qüvvətli, özünə güvenən və kəskin dilli idi.

Keşiş Ambroziya onu, on yeddi yaşılı məktəblini bir şuluqluq üstə cəzalandırmaq istəyəndə o, müqəddəs atadan soruşdu:

– Gələn il mənim burası qayıtmagımı istəyirsinizmi?

O, heyrat içərisində Lesterə baxdı.

– Bu sizin atanızdan asılı olacaqdır, – dedi.

– Yox, bu mənim atamdan asılı olmayıacaq, – deyə Lester etiraz etdi. – Birçə dəfə qamçı ilə məne toxunsanız, mən öz işimi özüm həll edəcəyəm. Men cezaya layiq bir iş görməmişəm və bundan sonra heç vaxt qoymayacağam ki, məni döyəsiniz.

Əfsus ki, sözler bu dəfə müqəddəs atanı inandırmadı, bunun əvəzində yumruqlar kara geldi: çox çəkməyən toqquşma zamanı Lester şallağı sindirdi, bu, məktəb intizamının elə ciddi pozulması idi ki, Lester şeylərini yiğisdirib getməli oldu. Bundan sonra o, atasına açıq dedi ki, artıq oxumaq niyyətində deyildir.

— Mən iş görmek isteyirəm, — deyə o izah etdi. — Klassik təhsil menim üçün deyildir. Məni kontora, öz yanına al. Əmin ol ki, işin öhdəsindən gələrəm.

Qoca Arçibald Keyn ağıllı adam idi. Bütün varlığı ilə öz işini görən təmiz adlı bu adam oğlunun qətiyyətindən çox razi qaldı və ona maneqılık göstərmədi.

— Nə deyim, kontora get. Orada sənə münasib bir meşgələ tapılar.

Öz işgüzar karyerasını on səkkiz yaşında başlayan Lester çox seyələ çalışırdı ki, tədricən atası onun haqqında elə yüksək rəydə oldu ki, onu özünün bir növ şəxsi nümayəndəsi etdi. Kontrakt tərtib etmək lazımlı gəldikdə, hər hansı mühüm bir tədbiri həyata keçirmək, yaxud ciddi bir saziş bağlamaq üçün firmanın nümayəndəsini göndərmək lazımlı gəldikdə, bu işləri həmişə Lesterə tapşırırdılar. Atası ona çox inanırdı, o isə öz vəzifəsini elə ağıllı, cəld və həvəsle yerine yetirirdi ki, bu inam heç vaxt sarsılmamışdı.

“İş işdir” — Lesterin sevdiyi kələm bu idi. Onun necə adam olduğunu bu sözleri teleffüz etməsindən anlamaq olardı.

Onda qaynayıb-daşan coşqun bir qüvvə var idi. Lester daxilindəki odu ram edə bildiyinə əmin olsa da, bu odun alovu tez-tez kənaraya çıxır, özünü göstərirdi. Onda, məsələn, şərabə meyil var idi, eyni zamanda o, derindən inanırdı ki, içməyin ölçüsünü bilir. O içirdi, lakin belə zənn edirdi ki, heç də çox içmir — yalnız maclislərdə öz dostları ilə, həm də müəyyən ölçüdə, həddini keçmədən. Başqa bir zəiflik onun hissiyyatında kök salmışdı, ancaq burada da o əmin idi ki, özü öz başının ağasıdır: o, qadınlarla təsadüfi əlaqəni asanlıqla düzəldir, lakin həmişə təhlükənin nəden olduğunu bilir. Əgar belə əlaqələrin, öz təbietinə görə, qısamüddətli olmaları zərurətini insanlar başa düşsəyidilər, bu qədər könül bulandıran fəsadlar töreməzdidi. Nəhayət, Lester Keyn özüne təselli verərək fikirləşirdi ki, o, həqiqi həyatın sırlarını mənimsemışdır: bütün iş bundadır ki, ictimai şərtləri bəzi təshihlərlə, olduğu kimi qəbul etməlisən və özünə nə cür xoşdursa, eləcə də hərəkət etməlisən. Özündən çıxmamalı, boş şeylər üçün çox səs-küy qaldırmamalı, sentimentlər düzəltməməlisən, qüv-

veli olmalı, özünü heç nədə unutmamalısan — Lester Keyninin həyat fəlsəfəsi belə idi.

O, Cenni ilə əvvellər sərf xudbincəsinə maraqlanırdı. Lakin indi, o öz kişilik hüquqlarını bildirdikdən və Cenni heç olmazsa qismən tabe olduğdan sonra Lester Keyn anlamağa başladı ki, o, adı bir qız deyil və ondan bir saatlıq oyuncaq kimi istifadə etmək olmaz.

Bəzi kişilərin həyatında elə dövr olur ki, onlar ideal səadət haqqında xəyalə getməkdən daha artıq, ətrafdakı mühitin şərti qanunlarından ehtiyat edə-edə qadın gəncliyini və gözəlliyini şüursuz olaraq qiymətləndirməyə başlayırlar.

Onlar evlənib-evlənməmək haqqında fikirləşdikcə özlərindən soruşurlar: “Doğrudanmı mən də ümumi əxlaqa itaət etməli, cəmiyyətin qanunlarına riayət etməli, öz xoşumla təmkinli və təvazökar bir adama çevrilib, başqasına mənim bütün işlərimə qarışmaq hüququ verməli olacağam, həm də yalnız buna görə ki, gözəlliyi və cazibədarlığı silinib getdikcə, arzuları və naz-qəməzəsi daha inadlı və daha yorucu olan qadını, mənim özüm qədər etibarsız olan qadını ağuşuma basıram?”

Bele adamlar qanuni nikahın öz arxasında getirdiyi hər cür təsadüflərdən ziyan çekmek istəmeyərək, o qədər də ağır olmayan müvəqqəti əlaqəni üstün tutmağa meyil edirlər. Onlar bahasına bir şey vermədən həyatın sevinclərini eldə etməyə can atırlar. Onlar düşünlər ki, müəyyən vaxt keçirdikdən sonra daha möhkəm, daha ədəbli münasibət düzəldə biləcək və beləliklə, öz yaxalarını hər cür məzəmmətdən, yaxud nəyi isə əsaslı surətdə düzəltmək və yoluna qoymaq zəruriyyətindən qurtaracaqlar.

Lester Keyn üçün gənclik həvəsi dövrü keçmişdi və o bunu bilirdi. Təcrübəsiz gəncin sadəlővh xeyalları və idealları izsiz-tozsuz yox olmuşdu. Ona qadın yaxınlığı lazım idi, lakin o tekce bunun xatirinə öz azadlığından vaz keçməyə getdikcə daha az meyil edirdi. Azad quşluğunda qalıb ürəyin istəyen her şəyi ala bilərsənse, ayaqlarına niyə qandal vurasan? Əlbəttə, o özüne yaraşan bir qadın tapmalı idi. O əmin idi ki, Cenninin simasında belə bir qadını tapmışdır. Cennin bütün varlığı onun arzularına və zövqlərinə cavab verirdi, o hələ heç vaxt belə qadına təsadüf etməmişdi. Cenni ilə evlənmək neinki mümkün deyildi, hətta məcburi də deyildi. Onun: “Gedek!” deməsi kifayətdir. Cenni tabe olmalıdır, onun taleyi belədir.

Lester bütün bunları sakit, soyuqqanlı fikirləşdi. O, Cenninin yaşadığı miskin küçəyə gəldi, ona sığınacaq olan yoxsul evə baxdı. Cenninin belə namuslu, çətin və yoxsulluq içerisinde yaşaması onu mütəəssir etdi.

Bəlkə, o da Cenni ilə münasibətində alicənab, ədaletli və xeyirxah olsun? Elə bu an qızın ecəzkar gözəlliyi Lesterin qarşısında canlanıb qəlbini titrətdi və onun niyyətini deyişdirdi. Yox, bu gün, bu saat, yubanmadan onu elə keçirməyə çalışmaq lazımdır. Lorri-striti gəzdikdən sonra o, missis Breysbricin evinə belə bir ehval-ruhiyyədə qayıtdı.

## XVIII FƏSİL

Cenni isə qarşısında gözlənilməden çətin və mürəkkəb bir məsələ çıxmış adam kimi, hədsiz təlaş içerisinde idı. O öz uşağının qayğısını çəkməli, atasını, qardaşlarını və bacılarını düşünməli idi. Bəs o nə edir? Yoxsa yene sahv etmək və boş, biabırçı, qanunsuz elaqəyə girişmək isteyir? Bu adam haqqında əzizlərinə ne desin? Əlibəttə, Lester onun keçmişini bilsə, onunla evlənməyəcəkdir. Bir də ki, fərqi yoxdur, o, Cenni ilə evlənməz, axı o elə yüksək mövqe tutur ki! Bu fikirlərə baxmayaraq, Cenni yene də onu diniyirdi. İndi nə etsin? O, axşamadək fikirləşdi, əvvəl qaçmaq istədi, lakin dəhşətlə xatırladı ki, Keynə öz adresini vermişdir. Sonra bütün metanətini toplayıb onu rədd etməyi, onunla heç bir münasibətdə ola bilməyəcəyini və olmaq istəmediyini deməyi qərara aldı. Nə qədər ki, Keyn onun yanında deyildi, məsələnin belə həlli ona olduqca sadə görünürdü. Cenni başqa yerde işə girər, orada Keyn onu təqib edə bilməz. Cenni axşam evə getmək üçün geyindiyi zaman bunlar hamısı ona çox sade görünürdü.

Lakin onun zirek pərəstişkarının bu məsələ haqqında öz mülahizəleri var idi. O, Cennidən aynıldıqdan sonra hər şeyi səylə götür-qoy etmişdi. O, yubanmadan işə girişməyi qərara almışdı. Cenni hər şeyi validcyninə, yaxud missis Breysbricə nağıl edə bilər, Klivlenddən köçüb gede bilər. O, Cenninin nə cür şəraitdə yaşadığını müfəssəl bilmək istəyirdi, bunun üçünse bir yol var idi ki, o da Cenni ilə açıq danışmaqdən ibaret idi. O, Cennini inandırmalıdır ki, onun yanında yaşamağı yaxşıdır. Cenni yəqin razılıq verir. O etiraf etmişdi ki, Lester xoşuna gəlir. Qızın onu dərhal colb edən özünəməxsus yumşaqlığı,

mütəlliyi, deyəsən, asanlıqla əldə olunacaq bir qələbə vəd edirdi: o istəsə, heç bir eziyyət çəkmədən Cennini ələ ala bilər. Lester bunu sınaqdan keçirməyi qət etdi, çünkü o, doğrudan da, Cenniye bənd olmuşdu.

Saat altının yarısında o, Cenninin gedib-getmədiyini bilmək üçün Breysbricgilə qayıtdı. Saat altıda o, xəlvətcə Cenniyo dedi:

— Mən səni evinizə yola salacağam. Yaxındakı tində gözlə, yaxşımı?  
— Onun sözünə baxmamağa qüvvəsi çatmadığını hiss edən Cenni:  
— Yaxşı, — dedi.

Sonra o fikirləşdi ki, Lesterlə danışmalı, artıq onunla görüşməyəcəyi haqqında qərarını qəti bildirməlidir. Madam ki belədir, bu təsadüfdən nə üçün izahat məqsədile istifadə etməsin?

Saat yeddinin yarısında Lester guya rəsmi görüşü olduğunu xatırlayıb bu behanə ilə evdən çıxdı və səkkizə işləmiş təyin etdikləri yerdə, örtülü ekipajda Cennini gözləməyə başladı. O, sakit idi. Lakin zahiri möhkəmliyi və təmkinliyi arxasında qeyri-adi bir heyecan gizlənirdi, sanki o, zərif, şirin, sehrləyici qəribə etirle nəfəs alırdı.

Saat doqquza işləyəndə o, Cennini gördü. Qaz fənorinin zəif işığı hər halda Cennini tanımaq üçün kifayət idi. Zərif bir hiss dalğa kimi onun qəlbini bürüdü, titrətdi. Cenni hədsiz dərocədə melahətli idi. O, yaxın gəldiyi zaman Lester ekipajdan çıxdı və onun qarşısında dayanıb:

— Gedək, — dedi. — Karetə otur. Mən səni evə apararam.  
— Yox, — deyə Cenni cavab verdi, — mən bunu edə bilmərəm.  
— Gedək. Mən səni apararam. Orada danışmaq daha münasib olar.

Cenni yene onun hökmünü, qüvvəsini duydu, bu qüvvəyə müqavimət göstərmək mümkün deyildi. O, əbes yerə belə hərəkat etdiyini duya-duya tabe oldu.

Keyn sürücüyə:

— Hələlik hara istəyirsən sür! — dedi.

Cenni onunla yanaşı oturdu və o dərhal:

— Belədir, Cenni, — dedi. — Sən mənə lazımsan. Özün haqqında mənə danış.

— Özünü qət etdiyi kimi saxlamağa cəhd edən Cenni:

— Mən sizinlə danışmalıyam, — deyə cavab verdi.

— Nə barede? — deyə, Keyn añaqaranlıqda onun simasının ifadəsini görməyə cəhd edərək soruşdu.

Cenni heyecan içerisinde mızıldandı:

– Belə olmaz. Mən belə edə bilmərəm. Siz heç nə bilmirsiniz. Mən səhər elə etmemeliydim. Mən sizinlə daha görüşməmeliyəm. Doğru deyirəm, görüşməmeliyəm.

Keyn onun sözlərindən yapışaraq:

– Səhər etdiyini sən etmedin, – dedi. – Onu mən etdim. Qaldı o məsələ ki, sən mənimlə görüşmək istəmirsin... bunun eybi yoxdur, mən səninlə görüşmek isteyirəm. – O, Cenninən əlindən tutdu. – Sən məni hełə tanımirsan, amma mən səni sevirəm. Mən sənin üçün deli oluram. Sən mənim üçün yaradılıbsan. İndi qulaq as. Sən mənim olmalısan. Mənim yanımı gedərsənmi?

– Yox, yox, yox – deyə Cenni ağrı ilə az qala qışkırdı. – Mən bunu edə bilmərəm, mister Keyn. Lütfən, məni axıra qədər dinləyin. Bu mümkün olan şey deyil. Siz bilmirsiniz. Ah, bilmirsiniz. Mən siz istədiyiniz kimi edə bilmərəm. Mən istəmirəm. Əger istəmiş olsam belə, bunu edə bilmərəm. Siz işin nə yerde olduğunu bilmirsiniz. Lakin mən pis hərəkət etmək istəmirəm. Mən bunu etməmeliyəm. Edə bilmərəm. İstəmirəm. Yox, yox, yox! Məni evə buraxın.

Lester bu ümidsiz yalvarışı heç də soyuqqanlı dinləmədi, hətta Cenniye bir qədər yazıçı gəldi.

O, maraqla soruşdu:

– Nə üçün edə bilməzsən, bu nə deməkdir?

– Mən bunu sizə aça bilmərəm, – deyə Cenni cavab verdi, – xahiş edirəm konuşmayı. Siz bunu bilməməlisiniz. Ancaq mən sizinlə artıq görüşməmeliyəm. Bu heç bir yaxşılığa aparıb çıxarmaz.

– Axi mən sənin xoşuna gəlirəm.

– Beli, beli. Bu məsələdə mən acizəm. Lakin siz məni rahat buraxmalısınız. Rica edirəm!

Lester hakim təkəbbürü ilə öz təklifini bir daha götür-qoy etdi. O biliirdi ki, qızın xoşuna gelir, onların tanışlığı nə qədər qısa olsa da, Cenni əslində onu sevir. O da Cenniye məftun olmuşdur. Bu elə də rəf edilməz olmasa da, qeyri-adı qüvvəyə malik bir hiss idi. Cenni özü də istədiyi halda, onun güzeştə getməsinə nə mane olur? Lesterde maraq oyandı.

– Belədir, Cenni, mən səni axıradək dinlədim. Başa düşmürəm: mənim yanımı getmək istədiyin halda sən niyə “gedə bilmərəm” deyirsin? Sən deyirsin ki, mən sənin xoşuna gəlirəm. Bəs niyə tərslik edirsin? Sən elə mənim axtardığım qızsan. Biz ləp yaxşı yola

gedərik. Xasiyyətin mənim xasiyyətimə çox uyğundur. Mən istəyirəm sən mənimlə olasan. Nə üçün sən deyirsin ki, ola bilməzsən?

– Ola bilmərəm, – deyə Cenni təkrar etdi. – Bacarmaram. İstəmirəm. Etməmeliyəm. Ah, xahiş edirəm məndən artıq soruşmayı. Siz bilmirsiniz. Mən size izah edə bilmərəm.

Cenni öz uşağını düşünürdü.

Lester Keyndə ədalət hissi və hər bir oyunu namusla başa çatdırmaq bacarığı çox inkişaf etmişdi. Hər şəydən əvvəl o başqa adamlarla münasibətində ədəbli, namuslu olmağa çalışırıdı. İndi də o, mehriban və qayğıkeş olmaq istəyirdi. Lakin əsas məsələ budur ki, o, Cennini feth etməlidir! Lester yenə fikrən öz planının “lehine” və “əleyhinə” olan amilləri götür-qoy etdi.

Nəhayət, o hələ də Cenninin əlini buraxmayaraq:

– Qulaq as, – dedi, – mən bilətəxir səni qərara gəlməyə məcbur etmirəm. Mən istəyirəm ki, sən hamisini fikirləşəsən. Ancaq sən mənim üçün yaradılıbsan. Sən mənə qarşı laqeyd deyilsən. Sən özün bunu bu gün səhər etiraf etdin. Mən bilirəm ki, bu beledir. Bəs niyə tərslik edirsin? Sən mənim xoşuma gelirsin, mən sənin üçün çox şey edə bilerəm. Nə üçün biz hələlik dost olmayaq? Qalan şeylər haqqında sonra danışarıq.

– Mən pis hərəkət etməmeliyəm, – deyə Cenni təkrar edirdi.

– Mən istəmirəm. Lütfən, məni rahat buraxın. Mən siz istədiyiniz kimi edə bilmərəm.

– Sən düşündüyüünü demirsən. Bəs niyə deyirdin ki, mən sənin xoşuna gəlirəm? Öz rəyini ne tez deyişirdin? Üzümə bax. – Cenni gözlərini aşağı dikdi. – Üzümə bax! Fikrini dəyişibsən?

Cenni özündən qüvvətli olan neye işe güzeştə gedərək az qala göz yaşları ilə:

– Ah, yox, yox! – dedi.

– Bəs nə üçün inadkarlıq edirsin? Mən səni sevirəm, eşidir-sənmə – sənin üçün ağlımı itirirəm. Elə buna görə mən bu dəfə Klivlendə gəldim. Mən səni görmək istəyirəm!

– Doğrudanmı? – deyə Cenni heyretlə soruşdu.

– Beli. Lazım olsayıdı, mən bir daha, bir daha gelərdim. Sən deyirəm, mən səni delicesinə sevirəm. Sən mənim olmalısan. Söz ver ki, sən mənimlə gedəcəksən!

– Yox, yox, yox! – deyə Cenni inadla təkrar edirdi. – Mən gedə bilmərəm. Mən işləməliyəm. Mən işləmek isteyirəm. Mən pis hərəkət

etmək istemirəm. Rica edirəm, üz vurmayın. Xahiş edirəm, lazımlı deyil. Siz məni buraxmalısınız. Ciddi deyirəm! Mən siz istədiyiniz kimi edə bilmerəm.

— Söylə, Cenni, — deyə o birdən-birə soruşdu. — Atan nə ilə məşğul olur?

- O, şüşəüfüreñdir.
- Burada, Klivlenddəmi?
- Xeyr, o, Yanqstaunda işləyir.
- Anan sağdırımı?
- Bəli, ser.
- Sən onunla yaşayırsan?
- Bəli, ser.

Lester gülümşədi.

— Məni “ser” çağırma, ay qız, — deyə o bir qədər kobudcasına tapşırıdı, — mənə “mister” Keyn də demə. Mən sənin üçün artıq mister deyiləm. Sən mənim sən, eşidirsənmi?

O, Cennini özünə tərəf çəkdi.

Cenni yalvarmağa başladı:

— Rica edirəm, buraxın, mister Keyn, ah, xahiş edirəm! Lazımlı deyil! Mən edə bilmerəm. Edə bilmerəm! Məni rahat buraxın.

Lakin Lester onun dodaqlarından möhkəməcə öpdü.

— Qulaq as, — deyə o öz sevimli sözünü təkrar etdi. — Sənə deyirəm, sən mənim sən. Hər dəqiqliq sən mənim daha çox xoşuma gəlir-sən. Mən səni hələ az tanıyıram. Ancaq səndən imtina etmirəm. Axırda mənim yanımı köçəcəksən. Men istəmirem ki, sən qulluq-çuluq edəsən. Sən o yerde qala bilməzsən, bəlkə az müddət qalasan. Mən səni bış yere apararam. Sənə pul verərəm, eşidirsənmi? Sən onu qəbul etməlisən.

“Pul” sözünü eşidərkən Cenni diksindi və dərhal əlini çəkdi.

— Yox, yox. Mən götürmərəm.

— Görürəsen. Onları anana ver. Mən heç də səni pul ilə aldatmaq istəmirem. Mən sənin nə fikirləşdiyini biliyəm! Bu düz deyil. Mən sənə kömək etmək istəyirəm. Sənin ailənə kömək etmək istəyirəm. Bu gün ora getmişdim. Ailəniz neçə nəfərdir?

— Altı, — deyə Cenni zorla eşidilən bir səslə cavab verdi.

“Oh, bu, yoxsul ailələr”, — deyə Lester düşündü.

O, cibindən pul kisəsini çıxarıraq təkidlə təkrar etdi:

— Hə, al. Biz lap yaxınlarda yenə görüşərik. Sən mənim əlimdən qurtula bilməzsən, quzum!

Cenni etiraz etdi:

— Yox, yox. Mən istemirəm. Mənə lazımlı deyil. Siz bu barədə mənə üz vurmamalısınız.

Keyn öz dediyinin üstündə durmaq istədi, lakin Cenni yenilmez idi, nəhayət, o, pulları cibinə qoyub, sakitcə dedi:

— Cenni, mən ancaq bunu deyirəm: sen mənim əlimdən qurtula bilməyəcəksən. Gec-tez sən hər halda mənimlə olacaqsan. Axı sən bunu özün hiss edir və bilirsən, sən bunu hər şeydə görə bilərsən. Mən səndən imtina etmək niyyətində deyiləm.

— Ah, eger siz mənə ezab verdiyinizi bilsəydiniz.

— Yeni mən doğrudan sənə ezab verirəm? — deyə Lester soruşdu.

— Doğrudanmı?

— Bəli, ezab verirsiniz. Mən heç vaxt siz istədiyinizi etməyəcəyəm.

— Edəcəksən! Edəcəksən! — deyə Lester hərəkətlə bağırıldı. Onun əlindən çıxıb getdiyini fikirleşən kimi ondakı ehtiras yeni qüvvə ilə alovlandı. — Sən mənim olacaqsan!

Cenninin bütün etirazlarına baxmayaraq, Lester onu bərk qucaqladı.

Onları birləşdirən əstarəngiz şey qısa mübarizədən sonra Cennidə yenidən alovlandığı və o, müqavimət göstərməkdən vaz keçdiyi zaman Lester:

— Bax belə, — dedi. Cenninin gözleri yaşarmışdı. Lakin o bunu görmürdü. — Sən özün görmürsən? Mən də sənə xoş gəlirəm.

— Mən edə bilmerəm, — deyə Cenni içini çəkərək təkrar etdi.

Onun çıxılmaz veziyəti, ümidsizliyi Keyne təsir etdi.

— Nə olub, sən ağlayırsan, ay qız? — deyə o soruşdu.

Cenni cavab vermədi.

— Bağısla. Bu gün mən sənə heç bir şey deməyəcəyəm. Gəlib çatdıq. Sabah mən yola düşürəm, ancaq tezliklə yenə görüşəcəyik. Bəli, quzum. İndi mən səndən imtina edə bilmerəm. Sənin üçün çətin keçməsin deyə mən əlimdən gələni edərəm, amma səndən üz döndərməyi bacarmaram, eşidirsənmi?

Cenni başını buladı. Karet tinə çatanda o:

— Burada düşməlisən, — dedi. O, Herhardtların perde salınmış pencərələrində işıq gördü. Cenni karetadən çıxdığı zaman. — Görüşənədək, sağlamla qal, — deyə əlavə etdi.

— Hələlik, — deyə Cenni ona yavaşça cavab verdi.

— Unutma. Bu ancaq başlangıcidır.

Cenni yalvarıcı bir səslə:

— Oh, yox, yox, — dedi.

O, Cenninin arxasınca baxdı.

— Necə gözeldir! — deyə səsləndi.

Cenni evə yorğun, eżgin daxil oldu. O özünü itirmişdi, utanırdı. Gör o nələr etmişdir! Şəksiz, o islah edilməz bir səhv buraxmışdır. Lester qayıdacaqdır.

O qayıdacaqdır. O, Cenniyə pul teklif etdi. Bu hər şeydən pisdir.

## XIX FƏSİL

Bu həyecanlandırıcı görüşdən sonra onlar nəyi isə bir-birinə axıradək demədiklərini duysalar da, nə Lester Keyn, nə Cenni azacıq şübhə etmirdilər ki, bununla iş qurtarmayacaqdır. Keyn hiss edirdi ki, qız onu tamamilə valeh etmişdir. Cenni çox gözeldir. O hətta təsəvvür etmir ki, Cenni bu qədər sevilmişdir. Onun tərəddüdü, yalvarişı, bu utana-utana dediyi “yox, yox, yox!” sözləri onu müsiqi kimi həyecanlandırırırdı. Bu qız, şəksiz, onun üçün yaranmışdır və Keyn onu ələ keçirecəkdir. Cenni hədsiz gözeldir, onu əldən buraxmaq mümkün deyildir. Onun qohumlarının və hətta bütün dünyanın nə deyəcəyi ilə onun nə işi vardır?

Qeribə işdir, Keyn möhkəm surətdə emin idi ki, ruhen ona güzəştə getmiş Cenni tez, yaxud gec cismən də ona güzəştə gedəcəkdir. Belə bir etimadın onda haradan olduğunu o izah edə bilməzdi. Cennidə olan nə isə — onun fövqəladə qadınlıq məlahəti, düz və hiyləsiz baxışları — düşünməyə mecbur edirdi ki, o, kobud və ədəbsiz hissələrlə heç bir əlaqəsi olmayan ehtirasə qabildir. Bu qadın kişi üçün, — bir, yeganə kişi üçün yaranmışdır. Məhəbbət, incəlik, itaətkarlıq haqqında təsəvvür ondan ayrılmazdır. Qoy o yeganə adam meydana çıxsın, Cenni onu sever və onun arxasınca gedər. Lester onu belə anlayırdı. O bunu hiss edirdi. Cenni ona tabe olmalıdır, çünkü o, Cenni üçün həmin yegane adamdır.

Cenni isə qabaqcadan hər cür çətinlik, bəlkə də, felakət tərədəcəyini duyurdu. O, Cennini təqib etsə, əlbəttə, hamısını biliçəkdir. Cenni, Brender haqqında ona heç bir şey deməmişdir, çünkü tutqun surətdə olsa da, ümid edirdi ki, yaxasını qurtaracaqdır. Cenni ondan

ayrilarken bilirdi ki, o qayıdacaqdır. Cenni qeyri-ixtiyari öz-özünə etiraf edirdi ki, onun qayıtmagını istəyir. Lakin yene də hiss edirdi ki, güzəştə getməməli, əvvəlki kimi namuslu, yeknəsəq həyat keçirməlidir. Bu ona öz keçmiş üçün verilən bir cəzadır. O, əkdiyini biçmeli idi.

Lester Cennidən ayrılib Tsinsinnatiyə qayıtdı. Keynlərin bura-dakı böyük malikanəsi Herhardtılar evile tam tezad təşkil edirdi. Bu, Fransa qalalarını xatırladan, ancaq qırmızı kərpicdən və qum daşından tikilmiş, müəyyən üsluba malik olmayan ikimərtəbeli böyük bina idi. Binanı əhatə edən güler və ağaclarla örtülmüş sahə həqiqi parka oxşayırırdı, sanki buradakı daşlar belə zənginlik, ləyaqət və zərif dəbdəbə haqqında danışırırdı. Ailenin başçısı Arçibald Keyn böyük sərvət qazanmışdır. O bu sərvəti qarətkarlıqla deyil, həyətsizlik, yaxud namus-suzluq yolu ilə deyil, o zaman en çox lazımlı olan və buna görə en əlverişli olan bir işdən yapışmaq sayesində qazanmışdır. Hələ gənc ikan o anlaşımdı ki, Amerika gənc və inkişaf edən ölkədir, deməli, hər cür ekipaj, furqon, fayton, arabaya çox böyük tələbat olacaqdır. Kim isə bu tələbatı ödəməlidir. O, balaca emalatxana açdı və onu tədricən sanballı bir müəssisəyə çevirdi. O, yaxşı ekipajlar buraxır və onları yaxşı qazancla satırırdı. Arçibald Keyn zənn edirdi ki, insanlar əksəriyyət etibarilə namusludurlar. O emin idi ki, onlara keyfiyyətli və vicedanla qayırılmış şeyler lazımdır. Hergəh onlara belə şeyləri teklif etmiş olsanız, onlar bu şeyləri sizdən memnuniyyətə alar, siz zəngin və nüfuzlu adam olanadək döne-döne size müraciət edərlər. O hesab edirdi ki, ticarətdə sexavətli olmaq və həmişə satarkən “artıqlaması ilə ölçmək” lazımdır. O qocalanadək, bütün ömrü boyu onu təmيانılar arasında yaxşı ad, yaxşı şöhrətlə yaşadı. Onun rəqibləri deyirdi: “Arçibald Keyn? Ba, o, gözəl adamdır. Zirəkdir, hiyləgərdir, amma namusludur. Böyük adamdır!”

Arçibald Keynin iki oğlu və üç qızı vardı, hamısı sağlam, gözəl, çox ağıllı idi. Lakin onların heç birinin qəlbi hörmətli ailə başçısının qəlbi qədər geniş deyildi, heç birinin qüvvəsi onun qüvvəsi kimi coşub-daşınmadı. Keynin böyük oğlu qırx yaşlı Robert maliyyə məsələlərində çoxdan bəri atasının sağ əli olmuşdu. O, fərasətli və rehm-siz idi — bunlar işbaz adam üçün çox vacib olan keyfiyyətlərdir, çünkü belə işlərde rezalətsiz keçinmək olmaz. Robert orta boylu, ariq idi, onun yüksək alnı var idi, saçları tökülməyə başlamışdı. Onun oynaq,

açıq mavi gözleri, qartal burnu, inadla və ehtirassız olaraq bir-birinə sixilmiş nazik dodaqları var idi. O, danışmaqdə xəsis, öz hərəkətlərində səbirli idi. Hər addımını ciddi düşünür, ölçüb-biçərdi. Şəhərin kənarında iki kvartal sahəyə ayrılmış böyük müəssisənin vitse-prezidenti vəzifəsində, o demək olar ki, atası qədər yüksək mövqə tuturdu. Robert Keyn – böyük gələcəyi olan qəddar bir işbaz idi. Atası bunu yaxşı biliirdi.

İkinci oğul atasının sevimliisi Lester idi. Robert kimi parlaq maliyyəçi olmasa da, o, dünyani hərəkətə getirən gizli qüvvələri daha yaxşı anlayırırdı. O, yumşaq ürəkli, insanpərvər idi, hamiya yaxşı münasibət bəsləyirdi. Nə qədər qəribə görünə də, qoca Arçibald ona inanır, onun ağılı və alicənablılığı ilə fəxr edirdi. Onun qarşısında dolaşığa düşmüş bir maliyyə məsələsi durduqda memnuniyyətə Roberto müraciət edirdi, lakin bir oğul kimi Lesteri çox sevirdi.

Qızlardan böyüyü Emi idi. Otuz iki yaşında olan bu gözəl qadının bir oğlu var idi. İyirmi səkkiz yaşlı İmocin də ərə getmişdi, ancaq uşağı hələ yox idi. Kiçiyi, iyirmi beş yaşlı Luiza hələ ərə getmemişdi. Luiza bacılardan ən gözəli idi, ancaq eyni zamanda, ən soyuğu və ən sərti idi. O hamidən artıq parlamaq və ehtiram görmək şövqündə idi. Ailə nüfuzu üzərində hamidən artıq əsirdi, Keynlərin bütün başqa ailələri kölgədə buraxmasını arzulayır, bu xeyalla yaşayırdı. O, ailənin yüksək ictimai mövqeyi ilə çox öyüñürdü, özünü elə lovğa və təkəbbürlü tuturdu ki, bu bəzən Lesteri əyləndirir, bəzən də əsəbi-ləşdirirdi. Lester onu sevirdi, hətta deyəsən, başqa bacılarından çox sevirdi, ancaq belə hesab edirdi ki, Luiza ailənin nüfuzuna heç bir zərər vurmadan bir qədər az lovğalana bilər.

Onların anası, altmış yaşlı missis Keyn təvazökar və leyaqətli qadın idi. Ərə gedəndən sonra ilk illəri nisbətən yoxsulluqda keçirmiş bu qadın indi də kübar həyat sürməyə can atmırıldı. Ancaq uşaqlarını və ərini sevərək onların mövqeyi və nailiyyətləri ilə sadələvhəcəsinə sevinirdi. Onların şöhrətinin təkcə inikası bu qadını qane edirdi. O, gözəl qadın, yaxşı arvad və ana idi.

Lester Tsinsinnatiyə axşama yaxın gəldi və o saat evlərinə yollandı. Qapını irlandiyalı qoca nökər açdı.

– A, mister Lester! – Lester! – deyə o sevindi. – Lap yaxşı oldu ki, qayıtdınız. Paltonuzu verin. Bəli, bəli, burada hava çox yaxşı idi. Bəli, bəli, hamı sağ-salamatdır.

Bəs necə, bacınız missis Emi oğlu ilə burada idı, indicə getdilər. Ananız yuxarıda, öz otağındadır. Bəs necə, bəs necə.

Lester şən üzlə ona gülüməsdi və anasının yanına qalxdı. Bağça çıxan, pəncərələri cənuba və şərqə açılan, qızıl naxışlarla boyanmış ağ otaqda o, bir qədər yorğun və mehriban siması olan, ağ saçları səliqə ilə daranmış qəşəng missis Keyni gördü. Qapı açılanda missis Keyn başını qaldırdı, oxuduğu kitabı kenara qoyub oğlunu qarşılımağa qalxdı.

– Salam, ana, – deyə Lester onu qucaqladı və öpdü. – Səhhətin necədir?

– Elə evvelki kimi, Lester. Səfərin necə keçdi?

– Çox yaxşı. Bir neçə gün yenə Breysbricgildə qaldım. Parsonlarla görüşmək üçün Klivlendə getməli oldum. Hamısı səni soruşdurdu.

– Minni necədir?

– Elə evvelki kimi. Mənçə, zərrə qədər dəyişilməyib. Həmişəki kimi qonaqları həvəsle qəbul edir.

Ana, missis Breysbricin hələ Tsinsinnatidə yaşadığı illəri, onun ilk gəncliyini xatırlayaraq:

– Çox ağıllı qızdır, – dedi. – O mənim həmişə xoşuma gəldi. Elə fərasətlidir ki.

Lester çox mənalı:

– O elə indi də ağıllıdır, fərasətlidir, – dedi.

Missis Keyn gülüməsdi və evdə baş vermiş müxtəlif hadisələr haqqında damışmağa başladı. İmocinin əri bir iş üçün Sent-Luisə getmişdir. Robertin arvadı xəstədir – sətelcəm olmuşdur. Mister Keynin yanında qırx il qulluq etmiş fabrik gözətçisi qoca Svinql ölmüşdür. Mister Keyn onun dəfnində iştirak edəcəkdir.

Lesterin fikri bir qədər dağınıq olsa da, anasını ehtiramla dinləyirdi.

O, aşağı düşərkən Luizanı gördü. O, bəzəkli idi – bundan daha münasib söz tapmaq olmaz. Haşıyələnmiş qara ipək paltar onun qamətli bədənini bürümüşdü, yaqtı broşka qarabəniz dərisine və qara saçlarına çox yaxşı yaraşırdı. Onun qara gözlerinin baxışları adamın lap qelbinə nüfuz edirdi.

– Aha, sənsən, Lester! – deyə o qışqirdı. – Nə vaxt qayıdıbsan? Yavaşça öp, mən qonaq gedirəm, pudralanmışam. Ax, ayının biri ayı!

Lester onu möhkəmçə qıcaqladı və marçılı ilə öpdü. Luiza ona var qüvvəsi ilə itəledi. Lester:

— Mən o qədər də silmədim! — dedi. — Təzədən pudralan, bir az artır. — Sonra o nahara çıxmaga paltarlarını dəyişmək üçün öz otağına keçdi.

Naharda paltar dəyişmək adəti Keyn ailəsində son illər işe düşməşdi. Qonaqlar elə tez-tez gəlirdilər ki, bu, bir növ zəruret olmuşdu. Luiza isə bu sahədə xüsusilə xırdaçı idi. Bu axşam Roberti və ata ilə ananın köhnə dostları olan Barnet ailəsini gözləyirdilər, buna görə nahar, əlbəttə, təntənəli keçməli idi. Lester atasının evdə olduğunu bildi, lakin onu görməye tələsmirdi. O, Klivlenddə keçirdiyi son iki günü xatırlayır və Cennini bir daha nə vaxt görecəyini düşünürdü.

## XX FƏSİL

Lester paltarlarını dəyişərək aşağı düşdü və atasını kitabxanada qəzet oxuyan gördü.

Atası eynəyin üstündən ona baxaraq elini uzatdı və:

— Salam, Lester — dedi. — Səfərin hara idi?

Lester atasının əlini bərk sixaraq:

— Klivlenddən gəlirəm, — deyə təbəssümələ cavab verdi.

— Robert mənə dedi ki, sən Nyu-Yorkda olmusan.

— Beli, olmuşam.

— Mənim köhnə dostum Arnold necədir?

— Həmişəki kimi, — deyə Lester cavab verdi. — O heç qocalmır.

Başqasının deyil, öz möhkəm sehhəti haqqında kompliment eşitmış kimi, Arçibald Keyn şən üzlə:

— Bele də olmalıdır, — dedi. — O özünü həmişə pəhrizkar aparır. Həqiqi centlməndir.

O, oğlu ilə qonaq otağına geldi. Holdakı saatın səsi yuxarıda toplananlara naharın hazır olduğunu xəbər verənədək onlar iş və aile yeniliklerindən söhbət etdilər.

Lester, XV Lüdovik üslubunda düzəldilmiş bu dəbdəbəli yemək otağında özünü çox gözəl hiss edirdi. O öz evini və ev adamlarını — anasını, atasını, bacılarının və ailənin köhnə dostlarını sevirdi. Onun üçün də gülümseyirdi və son dərəcə şad idi.

Luiza tək günü Liverinqlərin bal düzəldiklərini xəbər verdi və Lesterin gedib-getməyəcəyini soruşdu.

O quru-quru:

— Sən ki bilirsən, mən rəqs etmirəm, — dedi. — Orada mənim nə işim var?

— Rəqs etmirsən? Açıq de ki, getmək istəmirəm. Sən sadəcə tənbələşibsen. Hərgəl Robert bəzən oynayırsa, sen lap yaxşı oynaya bilərsən.

— Mən haradan Roberta çata bilərəm. Mən elə zirək deyiləm, — deyə Lester laqeydcəsinə qeyd etdi.

— Və elə lütfkar da deyiləm, — deyə Luiza onu sancıdı.

Lester:

— Ola biler, — dedi.

— Luiza, mübahisə salma, — deyə Robert ağıllı məsləhət verdi.

Nahardan sonra onlar kitabxanaya keçdilər və Robert işlər barədə qardaşı ilə bir qədər söhbət etdi. Bəzi müqavilələrə yenidən baxmaq lazımdır. O, Lesterin fikrini dinlemek istəyirdi. Luiza qonaqlığa hazırlaşmışdı, onun üçün karet geldi.

Luiza səsindən hiss olunan bir narazılıqla:

— Deməli, sən getmirsən? — deyə soruşdu.

Lester etinasız:

— Xeyr, çox yorğunam, — dedi. — Mənim əvəzimden missis Houlzman üzr istə.

Luiza artıq qapıda ikən ucadan dedi:

— Bu günlərdə Letti Peys səni soruşurdu.

— Bu onun tərəfindən böyük lütfkarlıqdır. Çox minnətdaram.

Buxarının yanında durmuş ata:

— Letti yaxşı qızdır, Lester, — dedi. — Mən istərdim ki, sən onunla evlənib aile qurasan. O sənə yaxşı arvad olar.

— Çox qəşəng qızdır, — deyə anası təsdiq etdi.

— Olmaya bu sui-qəsddir? — deyə Lester zarafat etdi. — Bilirsiniz, men aile heyəti üçün yaramaram.

Missis Keyn yarızarafat, yariciddi suretdə səsləndi:

— Mən bunu çox yaxşı bilirəm və buna çox təəssüf edirəm!

Lester söhbəti başqa məsələyə yönəltdi. Bele məzəmmətlərdən onun səbri tükənirdi. O yenə Cennini və onun şikayətli “Ah, yox, yox” sözlərini xatırladı. Bax, bu onun ürəyindəndir. Bele qadın

həqiqətən diqqətəlayiqdir. Haqq-hesabla sevməyən, tamahkar olmayan, şiddetli nəzarətlə əshətə olunmayan, kişinin yolu üstünə tələ kimi qoyulmayan gözəl bir qız, heç kəs tərəfindən mühafizə olunmadan boy atan gül kimi gözəl bir qız! Bu axşam öz otağına qayıtdıqdan sonra o, Cenniye məktub yazdı, tarixini bir həftə gec qoymuş, çünki çox səbirsiz görünmək istəmirdi və bir də heç olmazsa iki həftə Tsinsinnatidə qalmaq isteyirdi.

### "Sevimli Cenni!"

Bir həftə keçdiyinə və özüm haqqında sənə heç bir şey yazmadığımı baxmayaraq, inan ki, mən səni unutmamışam. Sən mənim haqqımda çıxmış pisin rəydesən? Mən bu rəyin yaxşılığa doğru deyişməsinə nail olacağam, çünki mən səni sevirməm, ay qız, doğrudan sevirməm. Stolumun üstündə lap sənə oxşayan bir gül vardır – sənin kimi bəyaz, zərif, gözəldir.

Sən də beləsən. Sənin surətin həmişə mənimlədir. Sən mənim üçün gözəlliyyin təcəssümüsən. Sən istəsən, mənim yoluma çiçəklər sépersən, bu yalnız səndən asılıdır.

İndi sənə demək istəyirəm ki, ayın on sekizində Klivlenddə olacağam. Səninlə görüşməyi nezərdə tuturam. Cümə axşamı axşam çataram. Cümə günü günorta vaxtı "Dornton" otelinin qadın mehmanxanasında məni gözlə. Biz orada birlikdə nahar edərik.

Evə, sənin yanına gelməyimi istəmirdin, görürsənmi, mən sənin arzunu yerinə yetirirəm. (Gələcəkdə də yerinə yetirəcəyəm – ancaq bir şertlə.) Yaxşı dostlar gerək bir-birindən ayrılmıyor, bu, qorxuludur. Yaz ki, məni gözləyəcəksən. Sənin alicənablılığına arxayın oluram. Mən sənin "yox"unu qəti qərar kimi qəbul edə bilmərəm.

*Sənə sadıq olan Lester Keyn".*

O, məktubu bağladı və ünvanını yazdı. "Çox yaxşı qızdır, – deyə o düşündü. – Çox yaxşı, çox gözəl qızdır".

### XXI FƏSİL

Bir həftəlik sükutdan sonra məktub geldikdə Cenni artıq çox şeyi götür-qoy etmişdi. Bu məktub, onu dərinden həyecanlandırdı. O nə etməlidir? Necə hərəkət etməlidir? O bu adama necə münasibət bəsləyir? O, məktuba cavab vermək isteyirmi? Cavab versə, nə yazacaq?

İndiyədək onun bütün etdiklərinin, hətta Kolumbusda Bassın xatirinə özünü qurban vermesinin sanki özündən başqa heç kəsə dəxli yox idi. İndi başqları haqqında da: evdəki əzizləri və hər şeydən qabaq uşağı haqqında danışmalı idi. Kiçik Vestanın yaşıramı tamam olmuşdu. O, anasına çox oxşayaçaqı indidən görünən gözəl, sarışın, iri mavigözlü bir qız idi, çox diribaş və anlaqlı idi. Missis Herhardt onu ürekden sevirdi. Herhardtın özü çox ağır yola gelirdi, indi də nəvəsinə olan marağını açıq göstərmirdi, lakin yene də ona qarşı merhəmətli idi. Atasında bu dəyişikliyi görən Cenni ürekden özünü ele aparmaq istəyirdi ki, onu bir də heç vaxt kədərləndirməsin. O, ağlışız bir iş görse, bu ancaq atasına qarşı alçaqcasına bir nankorluq olaraq qalmaz, eyni zamanda qızının gələcəyinə ziyan vurur. Cenni fikirləşirdi: onun öz həyatı düz getirmədi, Vestanın həyatı isə başqa işdir, onu korlaya bilən heç bir şey etmək olmaz. Bəlkə Lesterə yazımaq və hər şeyi izah etmək lazımdır. O, Lesterə demişdi ki, pis hərəkət etmək istəmir. Fərz edək ki, Cenni uşağı olduğunu bildirib onu rahat buraxmağı xahiş edir. Lester qulaq asacaqmı? Buna çətin inanmaq olar. Bir də ki, Cenni Lesterin onu sözə tutmasını isteyirimi?

Bu etiraf etmək zəruriyyəti Cenni üçün işgəncəli idi. Mehz buna görə o tərəddüb edirdi, hər şeyi başa salmağa çalışaraq məktub yazmağa başladı, lakin cırıb atdı. Sonra tale özü bu işə qarşıdı: Yanqstaunda fabrikdə bədbəxt hadisə zamanı ağır yaralanmış atası qəfletən evə qayıdı.

Herhardtan avqustan əvvəlində, çərşənbə günü məktub geldi. Bu, almanca yazılmış, ata sorğu-suali və nəsihətləri ilə dolu olan və arasına həftəlik beş dollar qoyulmuş adı məktub deyildi. Məktubda kim isə tanış olmayan xətle bir neçə setir yazıb bir gün əvvəl bədbəxt hadisə olduğunu xəber verirdi: içərisində əridilmiş şüše olan tənək çevrilmiş və Herhardtın əlləri ağır surətdə yanmışdı. Məktubun axırında xəber veriliirdi ki, sabah sehər o, evdə olacaqdır.

Özünü itirmiş Uilyam qışkırdı:

– Sən bir işə bax!

Veronika:

– Yazıq atam, – dedi və gözləri yaşıla doldu.

Missis Herhardt özünü stuhun üstünə yıxdı, düyünlənmiş əllərini dizinin üstüne saldı, hərəketsiz gözlərini döşəməyə dikdi. "İndi isə biz nə edək?" – deyə o, ümidsizlik içərisində təkrar edirdi. Herhardt

həmişəlik şikəst olsa, onların başına nələr gələcəyini düşünmək belə onun üçün dəhşətli idi.

Bass evə yeddinin yarısında, Cenni isə səkkizin yarısında qayıdırı. Bass bu xəbəri gözlerini bərəldərək dinlədi.

— Ne yaman oldu! — deyə o səsləndi. — Necə yanıb, çox ağır deyil ki? Məktubda bu barədə bir şey yazıblarmı?

— Yazmayıblar, — deyə missis Herhardt cavab verdi.

Bass:

— Onda mənçə, o qədər də qan qaraltmağa dəyməz, — dedi.  
— Bunun bir faydası yoxdur. Birtəhər dolanarıq. Mən sənin yerinə olsaydım, bu qədər pərişan olmazdım.

Bass, doğrudan da, o qədər pərişan deyildi, onun xasiyyəti bəmbəxqası iddi. Yaşamaq onun üçün çətin deyildi. Onda hadisələrin əhəmiyyətini dərindən düşünmək və onların nəticəsini qabaqcadan görmək iqtidarı yox idi.

Missis Herhardt özünü elə almağa çalışaraq:

— Bilirəm, — dedi. — Ancaq mən heç bir şey edə bilmirəm. Dün yanın işinə bax, güzəranımız hələ düzəlib yoluna düşməmiş təzə bədbəxtlik üz verdi. Kim isə bizi qarşılaşışib, nəyinse bəlasını çekirik. İşimiz heç vaxt düz getirmir!

Cenni geləndə ana dərhal hiss etdi ki, yeganə istinadgahı odur.

Ananın simasını görən Cenni hələ qapıda ikən:

— Anacan, nə olub? — deyə soruşdu. — Sən niyə ağlayıbsan?

Missis Herhardt ona baxıb üzünü çevirdi.

Bass aramla:

— Atam əllərini yandırıb, — dedi. — O, sabah bura gəlir.

Cenni döndü və dehşətlə ona baxdı.

— Əllərini yandırıb?

— Bəli, — deyə Bass təsdiq etdi.

— Bu nə cür olmuşdur?

— İçində erinmiş şüərə olan tənek çevrilmişdir.

Cenni anasına nəzər saldı və gözləri yaşıla doldu. O, missis Herhardtın üzərinə atılıb onu qucaqladı.

— Ağlama, anacan, — deyə Cenni özünü zorla saxlayaraq təsəlli verməyə başladı. — Üreyini sixma. Mən sənin üçün necə ağır olduğunu bilirəm. Hamısı keçib gedər. Ağlama!

Onun dodaqları titrdi, yeni fəlakətin üzünə baxmaq üçün qüvvəsini tez toplaya bilmədi və birdən, onun iradəsindən asılı olmayaraq, əl çəkmədən, oğrun-oğrun beyninə girən bir fikir varlığını sarsıtdı. Lester!.. Axı o, Cenniye öz köməyini təklif edirdi. O, Cenniye eşq etmişdir. Nədənə indi Lester, onun diqqəti, onun yardım etmək arzusu və rəğbəti Cenninin hafızəsində bütün aydınlığı ilə canlandı. Bass həbsxanaya düşərkən Brender də özünü belə aparırdı. Bəlkə o bir daha özünü qurban verməlidir, bəlkə onun nəsibi belədir? Bir də axı ne fərqi var? Onun həyatı onsuz da düz gətirməmişdir. Dərd-dən əzilmiş və ağlıni itirmiş halda, səssiz-səmirsiz oturan anasına baxaraq o belə düşünürdü. “Nə üçün o bu qədər əzab çəkməli olur, — deyə Cenni fikirləşirdi. — Doğrudanmı onun nəsibinə heç olmasa bir az səadət düşməyecək?”

Bir az sonra o:

— Özünü belə üzmə, — dedi. — Bəlkə atam o qədər də ağır yanmayıb. Axı məktubda deyilir ki, o, sabah səhər gələcəkdir, eləmi?

Missis Herhardt özüne gələrək:

— Elə yazıbdır, — deyə cavab verdi.

İndi onlar bir qədər sakit və yavaş-yavaş danışmağa başladılar. Onlara məlum olan təfsilatın hamısı müzakirə edildikdən sonra, sanki intizar içində donub qalaraq susdular.

— Atamı qarşılamaq üçün birimiz səhər vağzala getməliyik, — deyə Cenni Bassa müraciət etdi. — Mən gedirəm. Mənçə, missis Breysbric heç nə deməz.

— Yox, — deyə Bass qəşqabaqla etiraz etdi, — sən getmə. Mən özüm onu qarşılaram.

Bass bu yeni zərbə üçün taleyinə açıqlanır və bunu gizləde bilmirdi. O, pərişan halda otağına keçdi və qapını bağladı. Cenni ilə anası uşaqları yatmağa göndərib mətbəxə getdilər.

Missis Herhardt bu yeni bədbəxtçiliyin maddi fəsadları fikrindən böğürləraq:

— Bilmirəm, indi biz necə dolanacaqıq? — dedi.

O tamamilə aciz və üzülmüş görünür, Cenninin ona ele yazılığı gelirdi ki, ürəyi parçalanırdı.

— Özünü əldən salma, anacan, — deyə Cenni yavaş-yavaş qəti qərara geldiyini duyaraq yumşaqcasına missis Herhardtı sakit etdi.

Dünya elə geniş, elə böyükür ki, onun qoynunda səxavətli əlleri ilə başqalarına hər cür nemətlər bəxş edən adamlar var. Onlar həmişə fəlakətlərin ağırlığı altında bu qədər cəfa çəkməyecəklər ki!

Cenni anası ilə yan-yanaya oturmuşdu. Ona elə gəlirdi ki, o artıq gələcək məhrumiyyətlərin, əzabların qorxunc addımlarını eşidir.

— Sən necə fikirləşirsən, bizim işimiz necə olacaq? — deyə Klivelenddə xoşbəxt həyat xülyasının gözləri qarşısında heçə çıxdığını görən ana təkrar etdi.

Nə etmək lazımlı geldiyini artıq aydın başa düşən Cenni:

— Zərər yoxdur, hamısı keçib gedər, — deyə cavab verdi. — Ürəyini sixma. Hər şey düzələr. Birteher dolanarıq.

İndi o bilirdi ki, tale məsuliyyətin bütün ağırlığını onun çiyninə qoyur. O özünü qurban verməlidir, başqa çıxış yolu yoxdur.

Səhərisi Bass atasını vağzalda qarşılıdı. Herhardt çox saralımsı və görünür, xeyli əzab çəkib lap üzülmüşdü, üzü daha artıq uzanmışdı. Əlləri sarıqlı idi. Bütün görkəmi elə acınacaqlı idi ki, Bassla bərabər vağzaldan gedərkən yoldan ötenlər dönüb onlara baxırdılar.

— Tfу, müsibətə bax! — deyə o, ağır dərdlerini oğluna danışındı. — Nece bərk yandım! Bir dəfə mənə elə gəldi ki, dözə bilməyəcəyəm — ağrı elə dəhşətli idi! Ağrı deyil, ölümdü, ölüm! Tfу, dəhşət! Ömrüm uzunu yadımdan çıxarmaram!

O, felaketin necə baş verdiyini müfəssəl nağılı edib dedi ki, heç bilmir: bu əlləri ilə bir vaxt əvvəlki kimi işləməyi bacaracaqdı? Sağ əlinin baş barmağı və sol əlinin iki barmağı sümüyədək yanmışdır. Sol əlində birinci bəndləri kesməli oldular, baş barmağı xilas etdilər, ancaq ola bilər ki, barmaqlar əyri qalsın.

— Ters kimi, bu müsibət mənim başıma elə vaxtda gəldi ki, bərk pul lazımdır! — deyə o əlavə etdi. — Bədbəxtçiliyə bax! Felakətə bax!

Onlar evə çatdıqda və missis Herhardt onlara qapı açdıqda köhnə fəhlə, arvadının lal kədərini anlayaraq tab getirə bilmədi və ağladı. Missis Herhardt da hicqırmağa başladı. Bass özü də bir anlığa dəyanəti itirdi, ancaq tez özünü düzoltdu. Kiçik uşaqlar isə Bass onların üstünə çığıranadək qışkırdılar.

O, gümrəh səslə atasına:

— Ağlama! — dedi. — Dərdlərə göz yaşı ilə kömək etmək olmaz. Bir də ki, burada bir qorxulu şey yoxdur. Sən tezliklə sağalarsan. Birteher dolanarıq.

Bassın sözləri bir müddət hamını sakitleşdirdi. İndi, əri evə qaydandan sonra missis Herhardtın ruhi müvəzinəti yenidən bərpa olundu. Doğrudur, onun əlləri sarılmışdır, lakin o ayaq üstədir, başqa bir yeri yanmamış və yaralanmamışdır, bunun özü də bir təsəllidir. Bəlkə onun əlləri yenidən işə yararlı olacaq və yüngül bir işdən yapışa bileyəcdir. Hər halda yaxşılığa ümid bağlamaq lazımdır.

Cenni bu axşam evə qayıdarkən onun ilk fikri atasının boynuna atılmaq, bütün məhəbbətini və sədəqətini ona bildirmək idi, lakin qız, atasının onu keçən defəki kimi soyuq qarşılıyacağından qorxurdu.

Herhardt da heyecanlı idi. O, qızının rüsvayçılığından sonra hələ də özünü düzəldə bilməmişdi. O, mərhamətli olmaq istəyirdi, ancaq hisslerinin dolaşığından heç cür baş çıxarmır və nə etmək, nə demək lazımlı olduğunu özü də bilmirdi.

— Ata, — deyə Cenni cəsarətsiz addımlarla, bir sıxıntı içinde yaxınlaşdı.

Herhardt çəşqin bir halda ən sadə sözərə deməyə cəhd etdi, ancaq buna müvəffəq olmadı. O öz acizliyini duyur və fikirləşirdi ki, qızı onu sevir, ona yazılı gəlir, onun özü də qızını sevməyə bilməz. Bütün bunlar onun qüvvəsi xaricində idi, o tab gətirə bilmədi, yenidən ağladı.

— Ata, məni bağışla, — deyə Cenni yalvardı. — Lütfən, rica edirəm, bağışla!

O, Cenniye baxmağa belə cəsarət etmədi, lakin görüşün heyecanı içerisinde fikirləşdi ki, doğrudan da, bağışlaya bilər.

O, məyus bir səslə:

— Mən dua edirdim, — dedi. — Yaxşı, bunu unudaq.

O özünə gələrək, keçirdiyi heyecan üçün utandı. Lakin onların arasında artıq yaxınlıq və anlaşma əmələ gelmişdi. Onların münəsibətində müəyyən təmkinlik qalsa da, bu gündən Herhardt artıq Cennini görməməyə çalışmadı, Cenni isə onunla lap keçmişdəki kimi sadə, mehriban dolanır, övlad məhəbbətini hər bir hərəkəti ilə göstərirdi.

Beləliklə, evdə yenə sülh bərpa olunmuş, ancaq yeni təşvişlər və qayğılar ortaya çıxmışdı. Gəlir həftədə beş dollar azalmış və Herhardtın gəlməsi ilə əlaqədar olaraq xərc artmışdır, belə bir şəraitdə necə yaşamaq olar? Bass həftəlik qazancından evə bir az artıq pul vere bilərdi, lakin o bunu öz borcu hesab etmirdi. Beləliklə, həftədə doqquz miskin dollar, çox ağır yüksək çəvrilən təsadüfi xərclər nəzərə

alınmasa, ev kirayəsinə, ərzaq və kömür almağa çatmalı idi. Herhardt hər gün həkimə əllərini sarıtdırmağa getmeli idi. Corcun başmaqları dağılmışdı. Ya bir yerden əlavə pul əldə etmək, yaxud yenidən borca düşmək və ehtiyacın bütün məşəqqətlərinə təzədən dözmək lazımlı galacəkdi. Bu vəziyyətin təsiri altında Cenninin qərarı tamamilə qətiləşdi.

Lesterin məktubu cavabsız qalırdı. Təyin olunmuş gün yaxınlaşdı. Bəlkə ona bir şey yazsın? Lester onlara kömək edər. Axı o, Cenniye mütləq pul vermək istəyirdi. Nəhayət, qız qərara aldı ki, təklif olunan yardımı qəbul etmək onun borcudur. O, Lesterə kiçik bir məktub yazdı. Yaxşı, o, Lesterlə görüşər, ancaq evə gəlməməsini xahiş edir. O, məktubu göndərdi və qəribə bir hissə – varlığımı titrədən qorxu və sevincli ümid hissi ilə – qətedici günü gözləməyə başladı.

## XXII FƏSİL

Məşum cümlə günü geldi və Cenni onun yoxsul həyatını mürəkkəblişdirən yeni ciddi çətinliklərlə üz-üzə durdu. Ayrı yol yoxdur – deyə o düşünürdü. Həyat uğursuz oldu, bundan sonra müqavimət göstərməyin nə mənasi var? Əzizlərini xoşbəxt edə bilsə, Vestaya təhsil verə bilsə, öz keçmişini, Vestanın varlığını gizlədə bilsə – bəlkə... Axı zəngin adamların yoxsul qızlara evləndiyi hallar olur. Lester isə ele iltifatlıdır ki, həm də, elbette, Cenni onun xoşuna gelir. Saat yeddi dən Cenni missis Breysbricgile getdi və günorta anasına yardım etmək lazımlı olduğunu bəhənə gətirərək icazə alıb otelə yollandı.

Lester Tsinsinnatidən bir neçə gün tez çıxmış və buna görə Cenninin cavab məktubunu almamışdı. O, Klivlendə qəşqabaqlı və bütün dünyadan narazı halda gəldi. Onda hələ ümid qığılçımları qalmışdı ki, Cenninin məktubu onu oteldə gözləyir, lakin orada da ondan bir xətt bələ yox idi. Lester dərhal ümidsizliyə qapılan adamlardan deyildi, lakin bu gün o, məyus oldu və libasını dəyişmək üçün perişan surətdə öz otağına qalxdı. Axşam yeməyindən sonra bilyard oynayıb əylənməyə çalışdı və yalnız adət etdiyindən xeyli çox içdikdən sonra yoldaşlarından ayrıldı. Ərtəsi gün sehər o, dumanlı bir fikirlə yerindən qalxdı, bu işdən əl çəkmək lazımdır. Lakin vaxt keçir, təyin edilmiş saat yaxınlaşındı. Lester gözləməyi qərara aldı. Bəlkə, Cenni gələ-

cəkdir. Beləliklə, təyin edilmiş vaxta on beş dəqiqə qalmış o, qonaq otağına endi. Cennini görərkən o necə sevindi! Cenni oturub gözləyirdi. Bu onun təslim olması əlaməti idi. Lester razi, sən və təbəssümə cəld ona yanaşdı.

– Demək, sən gəldin, – deyə o, itirilmiş dəfinəni yenidən tapmış bir adam kimi Cənniye baxdı. – Bəs sən nə üçün mənə yazmadın? Sən elə inadla susurdun ki, dedim: yəqin məni heç tanımaq da istəmirsin.

– Mən yazmışam, – deyə Cenni cavab verdi.

– Hara?

– Sizin mənə verdiyiniz ünvana. Mən üç gün bundan qabaq yazdım.

– Hə, onda məsələ aydındır: məktub mən oradan çıxandan sonra çatıb. Bir az qabaq yazmaq lazımdı. De görüm necəsen?

– Yaxşıyam, – deyə Cenni cavab verdi.

– Nə isə buna oxşamır. Yorğun görünürsən. Nə olub Cenni? Evdə necə, hər şey öz qaydasındadırı?

Lester bu suali tamamilə təsadüfi olaraq verdi. O özü bələ bunu nə üçün soruşduğunu bilmirdi. Lakin onun suali Cennini hər şeydən artıq həyecanlandıran məsələ haqqında söhbətin başlanmasına yardım etdi.

– Atam xəstədir, – deyə Cenni cavab verdi.

– Neyidir?

– Fabrikdə əlləri yanıb. Biz çox qorxduq. Bələ görünür ki, o bir də heç vaxt əlleri ilə serbəst işləyə bilməyəcəkdir.

Cenni susdu. Onun siması ümidsizliyinin bütün dərinliyini ifadə etdi. Lester onun çıxılmaz vəziyyətdə olduğunu başa düşdü.

– Mən çox təəssüf edirəm, çox. Bu hadisə nə vaxt olub?

– Üç həftə bundan qabaq.

– Bəli, yaxşı xəbor deyil. Nə etmək olar, gəl nahar edək. Mən səninlə danişmaq istəyirəm. Buradan gedəndən sənin ailənin neçə dolandığını bilmək fikri ilə yaşamışam.

O, Cennini restorana apardı və orada ayrıca bir stol seçdi. Cenninin başını qarşıdırmağa çalışaraq nahar sıfariş verməyi ona təklif etdi, lakin Cenni çox dərdli və utancaq idi, axırda Lester özü sıfariş verməli oldu. Bu işi qurtardıqdan sonra o, şən üzlə Cenniye tərəf döndü.

– Cenni, mən istəyirəm ki, sən öz ailən haqqında hər şeyi mənə damışsan. Mən keçən dəfə az-çox bir şey anladım, indi isə hamisini

müfəssəl bilmək istəyirəm. Deyirsən ki, sənin atan şüşəfürəndir. İndi o öz sənətini atmalı olacaq, bu aydındır.

– Bəli.  
– Ailənizdə səndən başqa neçə uşaq var?  
– Beş.  
– Ən böyükü sensen?  
– Xeyr, böyükü Sebastyandır. Onun iyirmi iki yaşı var.  
– O nə ilə məşğul olur?  
– Tütün mağazasında satıcıdır.  
– Bilmirsən nə qədər qazanır?  
– Gərek ki, on iki dollar, – yenə Cenni bir qədər fikirləşdikdən sonra cavab verdi.

– Bəs o biri uşaqlar?  
– Marta və Veronika işləmirlər, onlar hələ çox balacdırlar. Corc, Uilsonun mağazasında şagird işləyir. O, üç yarım dollar alır.  
– Sen nə qədər alırsan?  
– Men dörd.

Lester onların yaşamaq üçün nə qədər gəlirləri olduğunu fikrən hesablayaraq susdu.

– Mənzil haqqı nə qədər verirsiniz? – deyə Lester soruşdu.  
– On iki dollar.  
– Anan, yəqin ki, cavan deyildir.  
– Yaxınlarda əlli yaşı tamam olacaqdır.

Lester dalğın-dalğın çəngəli fırladırdı. Nəhayət, o dedi:  
– Doğrusunu deyim ki, Cenni, bunların hamisini təqribən elə bu cür təsəvvür edirdim. Mən sənin haqqında çox fikirləşmişəm. İndi mənə hər şey aydınlaşdır. Senin ancaq bir çıxış yolun var, mənə etibar etsən, bu yol elə de pis olmaz.

O, sual gözləyərək susdu, lakin Cenni heç nə soruşmadı. O öz qayğılarına qərq olmuşdu.

– Sən mənim hansı çıxış yolundan danışdığını bilmək istəyirsinmi? – deyə o soruşdu.  
– İstəyirəm, – deyə Cenni qeyri-iradı cavab verdi.  
– O mənəm. Sən mənə icazə verməlisən ki, sizə kömək edim. Mən bunu öten dəfə etmək istədim. İndi isə sən mənim köməyimi qəbul etməlisən, eşidirsənmi?

Cenni sadəcə:

– Mən elə bilirdim iş bu yerə çatmaz, – dedi.  
– Mən sənin o vaxt nə düşündüyünü bilərem. O fikirləri unut. Mən sənin ailənin qeydinə qalaram. Mən bunu elə bu saat, təxirə salma-dan edərəm.

O, pul kisəsini çıxartdı və bir neçə onluq və iyirmi beş dollarlıq kağız – cəmisi iki yüz əlli dollar götürdü.

– Al, – dedi. – Bu ancaq sıftəsidir. Mən göz qoyacağam ki, sənin ailən gələcəkdə də təmin olunsun, heç nədən korluq çəkməsin. Əlini buraya ver.

– Yox, yox, – deyə Cenni uca seslə etiraz etdi. – Bu qədər çox lazımlı deyil. Bu qədər verməyin.

Lester:

– Mübahisə etmə, – dedi. – Bir əlini buraya ver.

Cenni onun nəzərlərinə təbe olaraq əlini uzatdı. Lester pulu onun əlinə qoydu və barmaqlarını yüngülçə sıxıdı.

– Tut, quzum. Mən səni sevirəm, mələyim. Mən istəmirəm ki, sən ehtiyac içinde olasan, senin ailən de həmçinin.

Cenni dodaqlarını dişlədi və lal təşəkkürlə ona baxdı.

– Bilmirəm, sizə necə təşəkkür edim, – deyə o, nəhayət, dilə gəldi.  
– Lazımlı da deyil, – deyə Lester cavab verdi. – İnan ki, mən sənə təşəkkür etməliyəm.

O susdu. Cenninin gözəlliyyinə valş olmuş halda ona baxdı. Cenni gözlerini qaldırmadan indi nə olacağını gözləyirdi.

– Nə üçün sən işdən çıxmayan? – deyə Lester soruşdu. – Bütün gün sərbəst olardın.

– Mən bunu edə bilmərəm, – deyə Cenni cavab verdi. – Atam razı olmaz. O bilir ki, mən pul qazanmalyam.

– Düz deyirsən, əlbəttə. Ancaq sənin bu işinin xeyri nədir? İlahi! Həftədə dörd dollar! Sənin onlardan istifadə edə biləcəyini düşün-səydim, mən sevincə sənə bundan əlli dəfə artıq verərdim.

O, dalğın halda barmaqları ile stolu taqqıldatmağa başladı.

Cenni:

– Mən bunu edə bilmərəm, – dedi. – Heç bilmirəm bu pulları nə edəcəyəm. Mənimkiler başa düşərlər. Hamisini anama söyləmek lazımlı gelecek.

Cenninin bu sözleri deməsindən Lester belə nəticəyə gəldi ki, Cenni anasına belə bir şey etiraf edə bilərsə, deməli, ana və qız çox yaxındırlar. O heç də daşqəlbli adam deyildi, bu ona təsir etdi. Lakin o öz niyyətindən imtina etmək fikrində deyildi.

Lester hələm bir səslə davam etdi:

— Mənim başa düşdürümə görə, ancaq bir yol vardır. Sən qulluqcu olmamalısan. Bu sənə layiq deyildir. Mən bunun əleyhinəyəm. Hər şeyi burax və mənimlə Nyu-Yorka gedək. Mən sənin qayğını çəkərəm. Mən səni sevirəm və isteyirəm ki, sən mənim olasan. Sən öz ailənin nigarançılığını çəkməli olmayacaqsan. Sən ezizlərinə yaxşı bir ev alıb onu öz zövqünlə bəzəyə bileyəksən. Məgər sən bunu istəmirsen?

O susdu. Cenni dərhal anasını, sevimli anasını düşünməyə başladı. Missis Herhardt ömrü uzunu ancaq bu barədə, belə gözəl bir ev haqqında danışmışdı. Onların evi bir az böyük olsaydı, bu evin yaxşı mebeli, bağlı olsaydı, o necə xoşbəxt olardı! Belə evdə o, mənzil haqqı qayğıından, pis, köhnə mebeldən, alçaldıcı yoxsulluqdan yaxasını qurtarar — o necə xoşbəxt olar! Cenni bunları fikirleşərkən onu diqqətlə izleyən Lester müsahibinin en qüvvətli hissine toxunduğunu anladı. Ailəsi üçün abırlı bir ev almağı ona təklif etmək münasib fikir idi. O, bir neçə dəqiqə də gözlədi, sonra soruşdu:

— Sən mənə icazə verirsənmi belə edim?

Cenni:

— Bu çox yaxşı olardı, — dedi. — Ancaq indi bu mümkün deyil. Mən evdən gedə bilmərəm. Mənim hara getdiyimi atam dürüst bilmək istəyecək. Mən ona nə deyerəm?

— Nə üçün sən missis Breysbricə Nyu-Yorka getdiyini deməyəsən? Buna heç kəs bir söz deyə bilməz, elədirmi?

Cenni təəccübə onun üzünə baxaraq:

— Bəli, əger evdə düzünü bilməsələr, — dedi. — Bəs birdən bilsələr?

Lester sakit və arxayı cavab verdi:

— Bilməzler. Onlar missis Breysbricin işlərindən xəbərdar deyilərlər. Uzaq səfərə çıxanda öz qulluqçularını aparan xanımlar azdırı? Sən elə-bele de ki, sənə təklif ediblər gedəsən, sən getməlisən. Biz də yola düşüb gedərik.

— Siz deyirsiniz belə şey mümkündür? — deyə Cenni soruşdu.

— Əlbəttə, — deyə Lester cavab verdi. — Burada nə var ki?

Cenni bütün bunları ölçüb-biçərək qət etdi ki, bu planı yerinə yetirmek olar. Sonra onun ağlına gəldi ki, bu adamlı yaxınlıq onun üçün yenə analıqla qurtara bilər. Bu nə böyük faciədir — körpəyə həyat vermək... Yox, o bir daha belə şeyə razı ola bilməyəcəkdir, hər halda — birinci dəfə etdiyi kimi düşünmədən, başısoyuq hərəkət etməyəcəkdir. Cenni Vesta məsələsini ona deməyə özünü məcbur edə bilmirdi, ancaq bu keçilməz maneçilik haqqında ona məlumat verməli idi.

— Mən... — deyə o sözə başladı və davam edə bilməyib dayandı.

— Sən... — Lester təkrar etdi. — Bəs sonra?

— Mən...

Cenni yenə susdu.

Onun utancaqlığı, onun lazım olan sözü tələffüz edə bilməyən zərif, cəsarətsiz dodaqları Lesteri heyretə salır, valeh edirdi.

— Nə demək isteyirdin? — deyə o ümidi verici bir tərzdə soruşdu.

— Sən lap məlekəsən. Sən mənə deməkdən qorxursan?

Cenninin əli stolun üstündə idi. Lester əyildi və öz qüvvətli qara-bağdayı əlini onun əlinin üzərinə qoyma.

Cenni gözlərini aşağı dikərək, nəhayət:

— Mənim uşağım olmamalıdır, — deyə bildi.

Lester diqqətlə Cenniye baxır və hiss edirdi ki, qızın rəğbet oyadan səmimiyyəti, bu qədər çətin və qeyri-normal şəraitdə də qoruya bildiyi ləyaqəti, ən mühüm həyat hadisələrini sadə qəbul etməyi bacarması, bu qızı onun gözlərində olduqca yüksəldir.

— Sən qeyri-adi qızsan, Cenni, — deyə Lester ona müraciət etdi.

— Sən sehri qızsan, möcüzeşən. Lakin narahat olma. Bu işi yoluna qoymaq olar. Madam ki sən istoyırsən, qoş uşağın olmasın. Mən özüm də uşaq istəmirəm.

Cenninin pərt olmuş və qızarmış üzündə anlaşılmazlıq eks olundur.

Lester:

— Bəli, bəli, — dedi. — Sən ki mənə inanırsan? Mən nə dediyimi bilirom, ya yox?

Cenni tutula-tutula:

— Bəli, — dedi.

— Belədir. Hər halda mən sənin başına pis bir iş gelməsinə yol vermərəm. Mən səni buradan apararam. Bir də axı mən uşaq olmasını

heç arzulamıram. İndi onlar mənə zərrə qədər zövq verə bilməzlər. Bu məsələdə telesməməyi üstün tuturam. Ancaq belə bir şey olma-yacaqdır, qoy bu səni təşvişə salmasın.

Cenni zorla eşidilen bir səslə:

– Yaxşı, – dedi.

Bu an dünyanın bütün nemətlərini Cenniye versəydilər, o yəne Lesterin gözlərinə baxmağa cəsarət etməzdə.

Bir az keçdikdən sonra o:

– Qulaq as, Cenni, – dedi. – Sən ki məni sevirsən, deyilmə? Mən sevməsəydim, xahiş ederdimmi, sən necə düşünürsən? Mən sənin üçün başımı itirmişəm, bu əsil həqiqətdir. Mən şərabdan sərxoş olduğum kimi səndən məst olmuşam. Sən mənimlə getməlisən, həm de tez. Mən bilirəm, hər şey sənin valideynindən asılıdır, ancaq bunu yoluna qoymaq olar. Mənimlə Nyu-Yorka gedək. Sonra bir şey düşüñərik. Mən sənin ailənlə tamış olaram. Mən özümü sənin pərəstişkarın göstərə bilərəm, yaxud və isteyirsən edərəm, ancaq təxirə salmadan mənimlə gedək.

Cenni demək olar ki, qorxu ilə:

– İndi bu saat ki, yox? – deyə soruşdu.

– Mümkün olsa, sabah, mümkün olmasa, ən gec bazar ertəsi. Sən bunu düzəldərsən. Səni nə qorxudur? Axi missis Breysbric səni özü ilə aparsayıdı, sən cəld yiğışmalı olardın və heç kəs sənə bir söz deməzdi. Elə deyilmə?

Cenni fikirleşərək:

– Bəli, – deyə təsdiq etdi.

– Bes indi sənə mane olan nədir?

– Yalan danışmaq lazımlı gələndə həmişə adam çox çətinlik çəkir, – deyə Cenni dalğın-dalğın cavab verdi.

– Biliyəm, hər halda sən gedə bilərsən. Elədirmi?

– Bəlkə siz bir az gözleyəsiniz? – deyə Cenni xahiş etdi. – Bunlar hamısı mənim üçün çox gözlenilməzdir. Mən qorxuram.

– Bir gün belə gözləye bilmərəm, quzum, məger sən görmürsən ki, mən artıq gözləmək iqtidarımda deyiləm? Düz gözlerime bax. Gedəcəyikmi?

– Yaxşı, – deyə Cenni qəmgin cavab verdi, lakin qəlbində bu adama qarşı qəribə bir mehribanlıq hissi oyandı. – Gedərik.

### XXIII FƏSİL

Getmək məsəlesi gözlənildiyindən daha asan həll olundu. Cenni anasına həqiqəti söyləməyi qərara aldı. Atasına isə ancaq bir şey demək olardı: missis Breysbric yola düşür və istəyir ki, Cenni onu müşayiət etsin. Ata, elbəttə, sorgu-sualı başlayacaqdır, lakin onun ürəyinə heç bir şübhə girməz. Bir gün evə gələrkən Cenni Lesterlə universal mağazaya daxil oldu və Lester ona sandıq, çamadan, yol paltarı və şlyapa aldı. O öz qələbəsi ilə çox iftixar edirdi.

– Nyu-Yorka çatanda sənə bunlardan yaxşı şeylər alaram. Sən hələ özün öz qiymətini bilmirsən, hamı dönüb sənə baxacaqdır.

O, aldıqlarının sandığa qoymulmasına, otelə göndərilməsinə səren-cam verdi. Sonra Cenni ilə şərtləşdi ki, bazar ertəsi yola düşməzdən evvəl o, paltarlarını dəyişmək üçün otelə gəlməlidir.

Cenni evə qayıtdıqda anasını mətbəxdə gördü, ana isə həmişə olduğu kimi qızının gelişinə sevindi.

– Günün ağır keçib, nədir? – deyə missis Herhardt mehribanca-sına soruşdu. – Çox yorğun görünürsən.

– Yox, mən yorulmamışam. İş bunda deyil. Elə belə, mən özümü o qədər də yaxşı hiss etmirəm.

– Yoxsa bir hadisə baş verib?

– Ah, anacan, mən sənə bir şey deməliyəm. Bu elə çətindir ki...

Cenni sualedici nəzərlə anasına baxaraq susdu, sonra gözlərini çəkdi.

– Nə olub axı? – deyə missis Herhardt təşvişə soruşdu. Onlar o qədər müsibət görmüşdülər ki, missis Herhardt daima yeni bir fəlakət gözləyerek yaşayırdu. – Olmaya missis Breysbric səni qovlayıb?

Cenni öz həyəcanını gizlətməyə çalışaraq:

– Yox, – deyə cavab verdi, – ancaq mən getməyə hazırlaşıram.

– Belə şey ola bilməz! – deyə ana az qala qışqırdı. – Nə üçün?

– Mən Nyu-Yorka gedirəm.

Ana heyrət içərisində gözlərini bəreltdi.

– Birdən-birə nə oldu belə? Nə vaxt qərara gəlibsen?

– Bu gün.

– Sən ciddi deyirsən?

Bəli, anacan. Qulaq as. Mən sənə bəzi şeylər danışmaq istəyirəm. Bizim nə qədər çətin yaşadığımızı sən bilirsən. Fərqi yoxdur, biz

özümüz öz isimizi düzeldə bilməyəcəyik. İndi elə bir adam tapılıb ki, bizə kömək etmek isteyir. O deyir ki, məni sevir və isteyir ki, bazar ertesi mən onunla Nyu-Yorka gedəm. Mən getməyi qərara aldım.

— Yox, Cenni, heç vaxt! — deyə ana səsini ucaltdı. — Sen təzədən belə işə necə gedə bilərsən? Atanı düşün!

Cenni qətiyyətlə dedi:

— Mən artıq hər şeyi düşünmüşəm. Belə yaxşı olar. O, yaxşı adamdır, mən bilərəm. Onun pulu da çoxdur. O isteyir ki, mən onunla gedim, mən də gedəcəyəm. Qayıdan sonra o bizə təzə ev alacaq, ümumiyyətlə, kömək edəcəkdir. Sən özün bilərsən, məni heç kəs almaz. Qoy belə olsun. O məni sevir. Mən də onu sevirdəm. Nə üçün mən getməmeliyəm?

— Bəs o, Vesta haqqında bir şey bilirmi? — deyə missis Herhardt ehtiyatla soruşdu.

— Yox, — deyə Cenni günahkarcasına cavab verdi. — Məncə, onu deməsem yaxşı olar. Mən Vestanı bu işə qarışdırmağa çalışaram.

— Cenni, qorxuram sən başına belə açasən. Sən elə güman edirsən ki, bunun üstü heç vaxt açılmayıacaq?

— Mən fikirləşirdim ki, bəlkə o, məktəb vaxtı çatanadək burada sizinlə yaşayar. Sonra mən özüm, yəqin, onu bir yere oxumağa göndərə bilərəm.

— Belə olmasına belədir, — deyə ana razılaşdı. — Ancaq, bəlkə, ona bu başdan deməyin yaxşıdır? Sən düzünü desən, o sənin haqqında ancaq yaxşı fikirdə olar.

Cenni hərəkətlə dedi:

— İş bunda deyil. Məsələ Vestadadır. Mən onu bu işlərə qarışdırmaq istəmirəm.

Ana başını yırğaladı.

— Sən onunla harada tanış olmusan?

— Missis Breysbricgilde.

— Coxdan?

— İki ay olar.

Missis Herhardt onu məzəmmətlədi:

— Bu iki ayda sən birçə dəfə onun haqqında bir kəlmə demeyibsən.

Cenni müqəssir kimi:

— Onun mənə belə münasibət bəslədiyini bilmirdim, — dedi.

— Belkə gözləyəsen? Nə üçün o əvvəl bizə gelməməlidir? — deyə ana soruşdu. — Onda hər şey daha asan olar. Axı fərqi yoxdur, sən getsən, atan həqiqəti bileyəcdir.

— Mən demək istəyirəm ki, missis Breysbriclə gedirəm. Onda atam etiraz etməz.

Ana fikir içərisində razılaşdı:

— Bəli, ola bilər.

Onlar süküt içinde bir-birinə baxırdılar. Missis Herhardt indi Cenninin həyatına daxil olmuş bu yeni, heyvətamız adəmi öz təsəvvüründə, xəyalında canlandırmağa çalışırdı. O zəngindir. O, Cennini aparmaq istəyir. O, Herhardtılara yaxşı ev almaq istəyir. Lap nağıllardakı kimi!

Anasının nə fikirləşdiyini duymuş Cenni:

— Gör bir o mənə nə vrib, — deyə sinəsində gizlədiyi iki yüz əlli dolları çıxardı ve missis Herhardtın elinə qoymuş.

Missis Herhardt təəccübə gözlərini pula zillədi. Bu yaşıl və sarı kağızlar bütün qayğılardan, — yemek, paltar, kömür, mənzil haqqı qayğılarından nicat yolu idi. Evdə çox pul olsa, Herhardt yanmış əlleri ile işləyə bilmədiyi üçün belə dərd çəkməz. Corca, Martaya, Veronikaya yaxşı şəyler almaq olar — onlar bunu gözləyir, bunun həsrətini çəkirlər! Cenni geyinər, bezənər, Vesta təhsil alar.

Nəhayət, ana:

— Sən deyirsən o gec-tez səninlə evlənəcək? — deyə soruşdu.

— Bilmirəm, — deyə Cenni cavab verdi. — Bəlkə. Mən ancaq bunu biliyəm ki, o məni sevir.

Missis Herhardt bir az susduqdan sonra:

— Ne edek, — dedi, — eğer sən getməyini atana demək istəyirsənə, bunu sonraya saxla. Onsuz da bu ona çox qəribə gelecekdir.

Cenni qalib gəldiyini anladı. Vəziyyət ananı artıq baş vermiş hadisə ilə barışmağa məcbur etdi. O kədərlənmişdir, ancaq hər halda ona elə gelir ki, bəlkə də bu yaxşılığıdır.

Ana ah çəkərək qızına:

— Mən sənə kömək edərəm, — dedi.

Yalan danışmaq missis Herhardt üçün asan iş deyildi, lakin o elə təbii bir üzlə yalan danışdı ki, ərinin bütün şübhələrini dağıtdı. Bu təzə xəbəri uşaqlara da dedilər, hamı bu xəbəri hərəkətlə müzakirə edirdi, sonra Cenni özü də bu uydurmanı atasına təkrar etdikdə hamısı çox təbii çıxdı.

– Sən uzun müddətəni gedirsən? – deyə atası soruşdu.

– İki-üç həftəliyə, – deyə Cenni cavab verdi.

Herhardt:

– Bu xoş, könülüçan səyahətdir, – dedi. – Mən Nyu-Yorkda min səkkiz yüz qırıq dördüncü ildə olmuşam. O vaxt şəhər indiki kimi deyildi, lap balaca idi.

Üreyinin dərinliyində o çox şad idi ki, Cenninin işi belə düz gətirmişdir. Görünür, xanımı ondan razıdır.

Bazar ertəsi gəlib çatdı. Cenni səhər tezdən əzizləri ilə vidalaşdı və Lesterin onu gözlədiyi "Dornton" otelinə getdi.

Lester onu qadın otağında qarşılayaraq sən üzlə səsləndi:

– Axır ki, gəlib çıxdın!

– Bəli, – deyə Cenni cavab verdi.

Lester davam etdi:

– Sən mənim qardaşım qızısan. Mən öz otağının yanında sənə otaq sıfariş etmişəm. İndi adam göndərərəm, açarı gətirər, paltarlarını dəyişərsən. Sən hazır olan kimi sandığını vağzala göndərərəm. Qatar saat birde yola düşür.

Cenni paltarını dəyişməyə getdi. Lester isə darixmamaq üçün oxudu, papiros çekdi və nəhayət, Cenninin qapısını döydü. Cenni artıq paltarını dəyişmişdi. O dərhal qapını açdı.

Lester təbəssümle:

– Sən çox gözəlsən, – dedi.

Cenni gözlerini aşağı dikdi, onun üreyində ağırlıq və nigarənciliq var idi. Öz rəhunu oynamaq üçün o nə qədər hiylə gəlməli, yalan danışmalı, həyəcan keçirməli olmuşdu, – bunlar asan başa gəlməmişdi. Onun simasında yorğunluq və iztirab duyulurdu.

– Məgər sən kədərlənirsənmi? – deyə Lester ona diqqətlə baxaraq soruşdu.

– Y-yox! – deyə Cenni cavab verdi.

– Ürəyini sixma, quzum. Hər şey yaxşı olacaqdır.

O, Cennini qucaqladı və öpdü, onlar aşağı düşdülər. Cenninin hətta bu sade libasda belə, onun indiyədək geydiyi paltarlar içərisində an yaxşısı olan bu paltarda, nece qəşəng olduğunu görüb təəccüb qaldı.

Onlar tezliklə vağzala çatdilar. Keyn biletləri əvvəlcədən sıfariş etmişdi ki, qatar lap yola düşdüyü zaman vağzala gəlsinlər. Onlar

Pulman vagonunun kuplesində oturdular. Lester işlərin gedişindən çox razı idi. Heyat onun gözlərində toy-bayrama çevrilmişdi. Cenni onun yanında idi. O, istədiyini eldə etmişdir. Həmişə hor şey belə düzələsə, yaxşı olar.

Qatar yola düşdü, Cenni dalğın surətdə pəncərəyə baxmağa başladı. Pəncərə arxasında soyuq yağış altında islanmış və qonurlaşmış intəhasız çöllər, payız fəslinə məxsus çılpaq meşələr uzanırdı. Düzlərde fermalar – sanki yerə daha sıx yapışmağa can atan alçaq damlı kiçik evlər görünür və bir az sonra geridə qalırdılar. Qatar xırda kəndlərin yanına ilə ötüb keçirdi. Bunlar bir yığın ağ, sarı, qonur daxmalar idi, damları yağışdan və pis havadan qaralmışdı. Bir ev Cenniye Herhardtların Kolumbusdakı köhne evini xatırlatdı. O, gözlerini dəsmalla örtdü və yavaşca ağladı.

– Sən ağlayırsan, Cenni? – deyə Lester birdən oxuduğu məktubdan ayrılaraq soruşdu. Onun bütün bədəninin əsidiyini görərək: – Sakit, sakit ol, – deyə davam etdi. – Belə yaramaz. Ağlıh ol! Göz yaşları sənə nə verəcək?

Cenni dinmədi və Lester bu dərin lal kederden qeyri-ixtiyari məyus oldu.

– Ağlama, – deyə o, Cennini sakitləşdirirdi. – Axı mən sənə dedim ki, hər şey yaxşı olacaqdır. Heç nəyin nigarənciliğini çekmə.

Cenni güclə özünü ələ aldı və gözlerini silməyə başladı. Lester davam edirdi:

– Belə perişanlıq nə üçün? Bundan ancaq qanqaralığı ola bilər, işlər daha da korlanar. Mən başa düşürəm, evdən getmək sənən üçün çətindir, ancaq burada göz yaşı kömək etməz. Bir də axı sən həmişəlik getmirsən. Axı sən qayıdaqsan. Həm də sən məni sevirsən, eləmi, quzum? Sənən nəzərində mənim bir qiymətim var, ya yox?

Cenni gülümseməyə cəhd edərək:

– Var, – dedi.

Lester yenə məktub oxumağa başladı, Cenni isə Vesta haqqında fikrə getdi. Artıq ona əziz olmuş bir adamdan belə bir sırrı gizlətməsi onu çox narahat edirdi. O bilirdi ki, uşağı olduğunu Lesterə deməlidir, lakin bunu fikirləşdikdə belə, əsməyə başlayırdı. Bəlkə o etiraf etmək üçün bir zaman özündə kifayət qədər mətanət tapacaqdır. Cenni həyəcanla düşüñürdü: "Mən ona deməliyəm. – O, birdən-birə bu borcunun bütün ciddiliyini dərindən dərk etdi. – Mən dərhal etiraf

etmesəm və biz bir yerdə yaşamağa başlasaq, sonra o hər şeyi bilər, heç vaxt məni bağışlamaz. O məni qova bilər – bəs onda mən hara gedərəm? Mənim başqa evim yoxdur. O zaman mən Vesta ilə nə edərəm?”

O döndü və sanki sabah-birgün baş verəcək dəhşətli bir hadisəni əvvəlcədən duyaraq qorxu ilə Lesterə baxdı, onun karşısındakı yalnız diqqətlə məktub oxuyan, özünə sığal vermiş, görkəmli bir kişi idi. Nə onun yeni qırxiilmiş cəhrayı üzündə, nə hədsiz razılıq ifadə edən bütün qədd-qamətində qəzəblənmiş Nemezidən xatırladan heç bir döyüşkənlilik yox idi. Cenni gözlərini ondan çekən kimi Lester öz növbəsində ona baxdı.

– Günahlarını göz yaşınla yuyub qurtardınmı? – deyə o, şadlıqla soruşdu.

Cenni zeif təbəssümələ cavab verdi. Lesterin eyhamı ister-istəməz hədəfə dəymişdi.

– Ümidvaram, – deyə Cenni cavab verdi.

O, başqa söhbətə keçdi, Cenni isə pəncərəyə baxır ve düşünürdü ki, qəlbə həqiqəti açıb ona söyləmək üçün çırpınır, amma bunu bacarır, heç bir şey çıxmır. “Bunu uzun müddət təxirə salmaq olmaz” – deyə o düşünür və özünə təselli verirdi ki, bəlkə bu yaxınlarda bütün qüvvəsini toplayıb hər şeyi ona nağıl edəcəkdir.

Ertesi gün onlar Nyu-Yorka çatdırılar ve Lesterin karşısında harada qalmaq kimi ciddi bir məsələ durdu. Nyu-York böyük şəhərdir. Burada bir tanışa rast gəlmək ehtimalı azdır. Lakin Lester risk etməyi lazım görmədi. Buna görə o, sürücүyə ən zəngin otellərdən birinə sürməyi tapşırıdı, iki-üç həftə qalmaları üçün bir neçə otaq tutdu.

Cenninin indi düşdürüyü şərait o qədər qeyri-adi, o qədər gözqəməşdirci idi ki, o özünü başqa bir aləmdə hiss edirdi. Cenni yüngül və gurultulu dəbdəbəni sevmirdi. O həmişə öz ətrafinı sadə və zərif şeylərlə bəzəyirdi. Lester Cenniye nə lazım olduğunu dərhal anladı və onun üçün hər şeyi qayğı və zövqlə seçməyə başladı. Cenni, bu əsil qadın, Lester onun başına yağıdırığı gözəl paltarlara və bəzəkdüzək şeylərinə ürəkdən sevinirdi. O, güzgüdə yaxalığı və qolları zərxaralı Fransa krujevasından olan göy məxmər dona bürünmüş yaraşıqlı qəmetini görərkən öz-özündən soruşdu: doğrudanmı bu, paltaryuyanın qızı Cenni Herhardtır? Doğrudanmı on dollarlıq yün-gül zərif tuflı geymiş bu ayaqlar, qiyaməli daş-qasırla parlayan əllər

onundur? Belə bir sərvətin birdən-birə ona qismət olması möcüzədir. Lester və etmişdir ki, anasının da payına bəzi şeylər düşəcəkdir. Cenni bu barədə düşünerken, gözləri yaşa dolurdu. Əziz, sevimli ana!

Cennini həqiqətən özüne layiq oluncaya qədər geyindirmək Lesterə böyük ləzzət verirdi. O bütün qabiliyyətini işe saldı və əldə etdiyi neticə onun gözlödiyindən müqayisədilməz dərəcədə gözəl oldu. Dəhlizlərdə, restoranlarda, küçələrdə adamlar dönüb baxır və onun yol yoldaşını nəzərləri ile müşayiət edirdilər.

– Nə gözəl qadındır! – Hər tərəfdən bu sözlər eşidilirdi.

Cenninin vəziyyətinin belə əsaslı surətdə dəyişməsinə baxmayaq, bu onun başını gicallətmədi, o, sağlam düşüncəsinə itirmədi. Onda belə bir hiss var idi ki, guya həyat öz nemətlərini onun üzərinə müvəqqəti olaraq səpir, sonra hamisini yenə geri alacaqdır. Xırda şöhrətpərəstlik ona xas deyildi. Lester onu öyrəndikcə bunu daha aydın görür, yəqin edir və deyirdi:

– Sən çox yaxşı qadınsan. Sən hələ parlayacaqsan. İndiyədək həyat səni çox da sevindirməmişdir.

Lester indi bir şeyin qayğını çəkirdi: atası və aile üzvləri onun bu yeni əlaqəsi haqqında bir şey eşitsələr, bunu onlara necə izah edəcəkdir. Çikaqoda, yaxud Sent-Luisdə ev tutsa (o bu barədə artıq düşünmüştə), bunu gizlinde saxlamaq müvəffəq olacaqmı? Bir də ki, bunu gizli saxlamaq isteyirmi? O az qala əmin idi ki, Cennini həqiqi məhəbbətlə, ürəkdən sevir.

Qayıtməq vaxtı çatıldıqda Lester gələcək hərəkət planını Cenni ilə müzakirə etməyə başladı. O deyirdi: “Məni atana bir tanış kimi təqdim etməyə çalış. Belə daha yaxşı, daha sadə olar. Mən sizə gələrem. Sonra sən ona – biz evlənmək istəyirik – dedikdə o təcəccüb etməz”.

Cenni Vestanı düşünüb daxilən sarsıldı. Lakin, bəlkə atanı dilə tutub başa salmaq mümkün olar ki, bu barədə susmaq lazımdır.

Lester Cenniye ağlılı bir teklif vermişdi: evə öz paltarlarında qayıtməq üçün Cenni köhnə Klivlend paltarını qorunmalı idi.

– Qalan şeylər haqqında narahat olma, başqa cur şərait düzəlnə qədər men onları saxlaram.

Hər şey çox asan və sadəcə düzəldi: Lester əla strateq idi.

Onlar Nyu-Yorkda olduqları vaxt Cenni, demək olar ki, hər gün evə məktub yazar və məktubun içərisinə ancaq anasına aid qısaca bir

kağız qoyurdu. Bir dəfə o, anasına yazdı ki, Lester onlara gelmək istəyir, missis Herhardt atasını bu görüşə hazırlamalıdır, ona danışmalıdır ki, Cenni bir adamlı tanış olmuş və bu adam Cennini sevmiştir. Cenni Vesta ilə əlaqədar olan çətinliklərdən yazırdı, buna görə ana Herhardtı ağızından bir söz qaçırılmamağa məcbur etmək üçün plan qurmağa başladı. Elə etmək lazımdır ki, bu dəfə hər şey yaxşı düzəlsin. Cenniyə öz taleyini qurmağa imkan vermək lazımdır. Nəhayət, Cenni qayıtdı və hamısı onun gelişinə sevindi. Əlbettə, Cenni əvvəlki işinə qayıda bilməzdi, ancaq missis Herhardt ərinə izah etdi ki, Cenninin özüne daha yüksək maaşlı iş tapması üçün missis Breysbric onu azad etmiş və iki həftəlik maaşını qabaqcadan vermişdir.

#### XXIV FƏSİL

Lester Keyn, Herhardtların işini və onlarla qarşılıqlı münasibətini hələlik qaydaya saldıqdan sonra Tsinsinnatiyə, öz vəzifələrini ifa etməyə qayıtdı. O, şəhərin kənarında iki kvartallıq sahəni tutan böyük fabrikin həyatı ilə ürəkdən maraqlanırdı, firmanın bütün nailiyyətləri və perspektivləri, onun atası və qardaşı üçün olduğu kimi, ona da yaxın idi. Özünü böyük və inkişaf edən bir müəssisənin zəruri hissəsi kimi duymaq ona xoş gelirdi. Demir yollarında "Keyn kampaniyası, Tsinsinnati" yazılmış yük vaqonlarını, yaxud müxtəlif şəhərlərdə böyük mağazaların pəncərələri arxasında öz firmasının hər cür ekipajlarını gördükdə o, hərarətli və sevincli razılıq hissi duyurdu. Belə etibarlı, fəxri, təmiz müəssisənin nümayəndəsi olmaq zarafat deyil! Bunlar hamısı çox gözəl idi, lakin indi Lesterin şəxsi həyatında yeni dövr başlanılmışdır – sözün qisası, Cenni zahir olmuşdur. Doğma şəhəre qayıdarkən o başa düşündü ki, bu əlaqə pis nəticə verə bilər. O, atasının bu işə necə münasibət bəsləyəcəyindən qorxur, xüsusile qardaşını düşünməli olurdu.

Robert soyuq və pedant adam idi, nümunəvi işbaz idi, həm ictimai, həm də şəxsi həyatında qüsursuzdu. O heç bir zaman qanunlaşdırılmış ədəbliliyin ciddi müəyyən edilmiş hüdudlarını keçməmiş, nə həssaslığı, nə alicənablılığı ilə fərqlənməmiş, əslində hər hansı bir üzrli bəhanə ilə, yaxud heç olmazsa, zəruretlə doğrulda biləcəyi hər cür kələyə qabil idi. Bu zaman onun necə mühakimə yürüdüyü Les-

terə aydın deyildi, o, işbazın sərt üsullarını exlaqın ən ciddi qaydaları ilə barışdırın məntiqin bütün hiyələrini təqib edə bilməzdi, – lakin Robert bunları bir-biri ilə birləşdirməyi bacarırdı. Bir dəfə Lester qardaşı haqqında kime isə belə demişdi: "O, şotlandiyalı keşif kimi vəz edir, yağılı tikəni asiyalı kimi duyar". Bu tamamilə doğru qiymət idi. Lakin o nə Roberti tutduğu mövqedən çıxarmağı, nə də onunla mübahisəyə girişməyi bacarmırdı, çünki əksəriyyətin reyi qardaşının tərəfində idi. Robert, məhz qəbul olunduğu kimi hərəkət edir və deyəsən, eynilə bu cür mühakimə yürüdü.

Qardaşlar zahiren ən dostcasına münasibətdə idilər, daxilən isə bir-birinə kökündən yad idilər. Robert, ümumiyyətə, Lesterə pis münasibət bəslemirdi, ancaq onun maliiyyə məsələlərindən baş çıxarmaq qabiliyyətinə inanmırı. Qardaşlar həyata eyni gözlə baxa bilməzdilər, çünki olduqca müxtəlif adamlar idilər. Lester, hər şeyə qadir dollar uğrunda soyuqqanlıqla və inadla çarşısan, bütün həyatını dollara həsr edən qardaşına gizlində nifret edirdi. Robert isə əmin idi ki, Lesterin yelbeyinliyi ziyanlıdır və gec-tez onu fəlakətə aparıb çıxaracaqdır. İndiyə qədər hər şeyi ata idarə etdiyi üçün, işdə onlar ciddi toqquşmalı olmurdu, lakin onların arasında daima kiçik ixtiyaclar əmələ gəlirdi və belə hallarda küləyin haradan əsdiyini anlamamaq heç də çətin olmurdur. Lester ticarət işlərini dostluq münasibəti, şəxsi tanışlıq, ehtiram və güzəşt əsasında aparmaq tərəfdarı idi. Robert hesab edirdi ki, sərtlik, amansızlıq yolu ilə getmək, istehsalatın məsərifini aşağı salmaq və malları elə ucuz satmaq lazımdır ki, hər cür rəqabəti boğmaq mümkün olsun.

Qoca fabrikant həmişə sülh və sakitlik yaratmağa çalışır, lakin qabaqcadan duyurdu ki, gec-tez böyük bir dəyişmə əmələ gelecek və o zaman oğullarından biri, bəlkə də hər ikisi müəssisədən çıxməli olacaqdır. O tez-tez: "Siz bir-birinizlə daha yaxşı yola getməlisiniz!" – deyirdi.

Lesteri bir məsələ də – atasının nikaha, daha doğrusu, onun nikahına münasibəti narahat edirdi. Arçibalı Keyn daima təkrar edirdi ki, Lester evlənməlidir və bunu təxirə salmaqla o, böyük sehv edir. Luizadan başqa hamısı müvəffəqiyyətlə evlənmiş və ərə getmişlər. Nə üçün onun əziz oğlu onlar kimi etməməlidir? Qoca əmin idi ki, bu hər cəhətdən Lesterə ziyan vurur.

O, dəfələrlə oğluna sübut etməyə çalışmışdı:

— Bu bir qaydadır, sənин mövqeyində olan adam evlənir. Bu səni adamların gözündə qaldırar, hörmətə mindirər. Özünə yaxşı arvad tap, ailə qur. Sən mənim yaşına çatanda evsiz, uşaqsız nə edə bilərsen?

— Münasib qız rast gelsəm, nə üçün evlənmirəm, — deyə Lester cavab verirdi. — Ancaq mən hələ beləsinə rast gəlməmişəm. Sənəcə, mən nə etməliyəm? Ağına-bozuna baxmayıb kim düşdü evlənim?

— Əlbəttə yox, yaxşı qızlar azdırı? Sən istəsəydi, yəqin ki, özünə münasib arvad təpə bilərdin. Məsələn, bu Peys. Onun nəyi pisdir? Sən onu həmişə bəyənirdin. Bu qayda ilə getmək yaramaz. Lester, bu, yaxşılığı aparıb çıxarmaz.

Lester cavabında ancaq gülümserdi.

— Yaxşı, ata, bu məsələni sonraya qoyaq. Bir vaxt mən yəqin ağıllanaram. Bir də ki, su içmək üçün yanğı hiss etməlisən.

Qoca müvəqqəti təslim olurdu, lakin bu onun ən böyük qayğısı idi. O, oğlunun ağıllanmasını və həqiqi işgüzar adam olmasına çox isteyirdi.

Lester anlayırdı ki, bu vəziyyət Cenni ilə münasibətini hər hansı bir möhkəm zəmin üzərində qurmağa imkan verməz. O, hərəket planını səyle götür-qoy etdi. Şəksiz, nə olursa olsun o, Cennidən imtina etməyəcəkdir. Ancaq ehtiyatlı olmaq lazımdır, boş yerə risk etməyə dəyməz. Onu Tsinsinnatiya gətirsinmi? Bu zaman bu məsələ üzə çıxsa, necə dava qopar! Bəlkə ona şəhərdən kenarda rahat bir ev düzəltsin? Əlbəttə, ata-anası, qardaşı və bacıları gec-tez şübhələnməyə başlayacaqlar. Bəlkə işlə əlaqədar olaraq başqa şəhərlərə gedəndə onu özü ilə aparsın? Nyu-Yorka olan ilk səfər yaxşı qurtardı. Lakin həmişə belə ola bilərmi? O, döne-döne bunu fikirləşirdi. Çətinliklə onu daha da qızışdırırdı. Nehayət, bəlkə ən münasib yer Sent-Luis, Çikaqo, yaxud Pittsburgh kimi bir başqa şəhərdir. O bu yerlərde, xüsusən Çikaqoda, tez-tez olurdu. Axırda o, Cennini məhz Çikaqoya köçürməyi qərara aldı. O həmişə oraya bir bəhane ilə gedə bilər. Həm də bu bir gecəlik yoldur. Bəli, Çikaqo hamisindən yaxşıdır. Belə böyük, qaynar şəhərdə nəzərə çarpmamaq çətin deyildir. Tsinsinnatidə iki həftə qaldıqdan sonra o, Cenniye tezliklə Klivlendə gələcəyini yazdı və cavab aldı ki, Cenninin evinə gələ bilər. Cenni onun haqqında atasına demişdir. Cenni evdə qalmağı ağıllı hərəkət hesab etməmiş, həftədə dörd dollar maaşla mağazada qulluğa girmişdi. Lester bunu oxuyarken gülümserdi, ancaq Cenninin zirekliliyi və ədəbiliyi onun xoşuna gəldi. O öz-özünə dedi: "Qoçaq qızdır, ağıllıdır, mən hələ belə qızə təsadüf etməmişəm".

Birinci şənbə günü o, Klivlendə gəldi, Cenninin qulluq etdiyi mağazaya girdi, axşam görüşmək üçün onu razi saldı. Qoy Cenni atanmasına onu öz pərəstişkarı kimi tanıtdırsın, eyb etməz, bu məsələ ne qədər tez qurtarsa, o qədər yaxşıdır. Herhardtların evinin miskinliyi və onların gözə girən yoxsulluğu onda az qala ikrah hissi oyadı, lakin Cenninin özü ona həmişəki kimi qəşəng görünürdü. Lester bir neçə dəqiqə yemək otağında oturandan sonra salamlaşmaq üçün Herhardt arvadı ilə onun yanına goldı, lakin Lester onlara demək olar ki, diqqət yetirmədi. Köhnə alman ona ən adı şəxsiyyət kimi göründü. Yüzlərə beləşərini onun atasının fabrikində ən aşağı vəzifelərə götürürdülər. Bir az söhbət etdikdən sonra Lester Cennini gəzməyə dəvət etdi. Cenni şlyapasını geydi və onlar çıxdılar. Əslində isə onlar Lesterin tutduğu evə getdilər. Cenninin yeni paltarları hələlik orada saxlanılırdı. Cenni axşam saat sekkizdə qayıtdı, ev adamları bunda heç bir pis cəhət görmədilər.

## XXV FƏSİL

Bir ay sonra Cenni xəber verdi ki, Lester onunla evlenmək istəyir. Aydır ki, onun gəlib-getməsi müəyyən zəmin hazırlamışdı, buna görə təzə xəber həmiya təbii göründü. Tekcə Herhardt özü sanki bir az şübhələnirdi. Bunun nə ilə qurtaracağı ona aydın deyildi. Bəlkə, hər şey yaxşı olacaqdır. Lester, deyəsən, doğrudan da pis adam deyil, bir də axı nə üçün o, Cennini sevməsin? Ondan əvvəl Brender olmuşdur, ya yox? Hergah Birləşmiş Ştatların senatoru onu sevə bilmüşdür, nə üçün fabrikant oğlu bu dərdə mübtəla ola bilməsin? Yalnız bir maneçilik qalır, bu da uşaqdır.

Herhardt arvadından soruşdu:

- Cenni Vesta haqqında ona bir söz demişdirmi?
- Yox hələ, — deyə missis Herhardt cavab verdi.
- Yox hələ, yox hələ. Həmişə üstüörtülü danışırsınız. Sənəcə, o, uşaqlıq məsələsini bilsə, Cennini alar? Qız özünü pis aparanda, bax, belə şeylər olur. İndi o, bir oğru kimi çətin vəziyyətdən yaxasını qurtarmağa çalışır. Uşağın təmiz adı da yoxdur.

Herhardt yenə qəzetlərə girişdi, ancaq qəmgin fikirlər onu rahat qoymurdu. O düşündürdü ki, həyatı çox uğursuz olmuşdur, heç olmazsa gözetçilik kimi bir işin öhdəsindən gəlmək üçün sağalmağa can atıldı. O bütün bu kələk və aldatmalardan uzaq olmaq istəyirdi.

İki heftedən sonra Cenni anasına etiraf etdi ki, Lester məktub yazıb onu Çikaqoya çağırmışdır. Onun sehhəti yaxşı deyildir, Kliviləndə gələ bilmir. Ana qızı ilə birlikdə Herhardtə dedi ki, Cenni mister Keynlə nikahlanmaq üçün Çikaqoya gedir. Herhardt özündən çıxdı və onun bütün şübhələri yenidən baş qaldırdı. Lakin ona ancaq deyinmək qalırdı. Yox, bu əhvalat yaxşı qurtarmayacaqdır.

Yola çıxməq günü gəlib çatdı. Cenni atası ilə görüşmədən gətməli oldu. Herhardt iş axtararaq axşamadək şəhəri dolaşırı, Cenni onun qayıtmağını gözləyə bilməyib yola düşdü.

— Men oradan atama yazaram, — dedi.

O, döñə-döñə qızını öpdü.

— Lester tezliklə bizi bundan yaxşı ev tapacaqdır, — deyə o, şən üzlə əzizlərini arxayı edirdi. — O bizim buradan köçməyimizi istəyir.

Budur, gecə qatarı onu Çikaqoya aparır, əvvəlki həyat qurtarır, yeni həyat başlayırı.

Maraqlıdır ki, Lesterin mərhəməti sayəsində indi ailənin pula bir elə ehtiyacı olmadığına baxmayaraq, uşaqlar və Herhardt bir şey duy-murdular. Missis Herhardt ən vacib şeyləri alaraq ərinin asanlıqla aldadırdı. İndi bir çox şeylər almağa imkanı olduğu halda, hələlik heç bir izafi xərcə yol vermirdi. Qorxu onun əl-qolunu bağlayırdı. Cenni isə bir neçə gün Çikaqoda qaldıqdan sonra anasına yazdı ki, Lester onların başqa evə köçmələrini təkiddir. Məktub, dava salmaq üçün qızını gözləyen Herhardtə verildi. O, qaşqabağını turşutdu, ancaq nədənse bu təklif onu inandırdı ki, hər şey öz qaydasındadır. Keyn Cenni ilə evlənməmişdirse, nəyin xatirinə onun ailəsinə yardım etməlidir? Yəqin onlar, doğrudan da ağıllı-başlı cvilenmişlər. Yəqin Cenni, doğrudan da yüksək mövqeyə çatmışdır və indi valideynlərinə yardım edə bilər. Herhardt onun bütün təqsirlərini birdəfəlik bağışlamağa, demək olar ki, hazır idi.

Beləliklə, yeni ev məsəlesi həll olunmuşdu. Cenni köçməkdə anasına kömək etmək üçün Kliviləndə qayıtdı. O, anası ilə birlikdə xoşagələn, sakit məhəllə tapmaq üçün şəhəri dolaşdı, nəhayət, münasib yer tapdı. Ayda otuz dollara kirayəyə verilən doqquz otaqlı və həyətli bir ev tutdular. Onu lazım geldiyi kimi düzəldilər, yemək və qonaq otaqları üçün müvafiq mebel, yaxşı stullar, kreslolar, çarpayılar və her bir otağa lazım olan bütün şeyləri aldılar. Mətbəx hər cəhətdən yaxşı idi, burada hətta Herhardtların indiyədək yalnız hesrətini çəkə bildikləri varna otağı kimi cah-calal da var idi. Xülasə, sadə

olsa belə ev çox gözəl idi. Cenni sevinirdi ki, əzizləri indi yaxşı və rahat yaşayacaqlar.

Köçmək vaxtı çatıldıqda missis Herhardt sevincində özünü itirmişdi: axı onun bütün arzuları həqiqətə çevrilirdi! Uzun illər, bütün ömrü boyu o gözlədi, lakin indi, nəhayət, arzusuna çatır. Yeni ev, yeni mebel, kifayət qədər yer, onun yuxusuna belə gəlməyən gözəl şeylər — təsəvvür edin! Yeni çarpayıları, stolları, şkafları və başqa şeyləri görərkən onun gözləri parıldadı.

— İlahi, nə gözəldir! — deyə o səsləndi. — Necə gözəldir, düz demirəmmi?

Cenni çox razı halda, həyecanını gizleməyə cəhd edərək gülümsovirdi. Ancaq gözləri tez-tez yaşıardı. Anasının yerinə o qədər sevinirdi ki! Cenni onun doğma, əziz adamlarına bu qədər xeyirxahlıq etmiş Lesterin ayaqlarından öpməyə hazır idi.

Mebel gətirildiyi gün missis Herhardt, Marta və Veronika dərhal hər şeyi yerinə qoymağa və qaydaya salmağa başladılar. Böyük otaqlar, indi qış günlərində çilpaq olan, lakin baharda gözəlləşib yaşıllaşacaq həyət, yeni əla mebel hamını heyrətə saldı. Necə gözəl, necə genişlikdir! Corc yeni xalçalar üzərində gezir, atılıb-düşür, Bass tənqidli nöqtəyi-nəzərlə mebeli gözdən keçirirdi. Nehayət, o:

— Yaraşıqlıdır! — dedi.

Missis Herhardt sanki röya içində otaqları dolaşırı, doğrudan da, bu gözəl yataq otağının, yaraşıqlı qonaq otağının və yemək otağının sahibi olduğuna inanmırı.

Herhardt axırınçı gəldi. Bütün səyinə baxmayaraq, o öz heyrətini gizlədə bilmirdi. Yemək otağının stolu üzərində domuq şüşəli girdə abajurun görünüşü onu elə heyrətə saldı ki, Herhardt artıq özünü saxlaya bilməyib:

— Sən bir bunun büsatına bax! — dedi.

O qalın qaşları altından ətrafi qaşqabaqla nəzərdən keçirdi: ayaqları altında olan xalçaya, ağ süfrə ilə örtülmüş, üzərinə yeni boşqablar düzülmüş açılıb-yığılan palid stola, divarlardakı şəkillərə baxdı, təmizlikdən parlayan mətbəxi nəzərdən keçirdi və başını buladı:

— Tfı, lənət şeytana! Qiymətdir! — dedi, — çox qəribədir! Çox yaxşıdır. Ehtiyyatlı olmaq lazımdır ki, bir şey sınnasın. Şeyi zədələməyə nə var ki! Amma zədələndi, gərək atılsın.

Bəli, hətta Herhardt da razi qalmışdı.

## XXVI FƏSİL

Sonrakı üç ilin bütün hadiselerini bir-birinin ardınca təsvir etməyin mənası yoxdur. Aile tədricən böyük ehtiyac içərisindən nisbətən davamlı bolluğa gəlib çıxdı, bu rıfah isə, elbette, Cenninin xoşbəxtliyinə və onun uzaq ərinin alicənablılığına əsaslanırıdı. Mötəbər iş adamı olan Lester yolüstü ara-sıra Klivlendə gəlir, bəzən Herhardtgildə düşürdü, orada onunla Cenni üçün ikinci mərtəbədə iki yaxşı otaq ayrılmışdı. Bəzən o, telegram vurub Cennini çağırır və Cenni təcili surətdə Çikaqoya, Sent-Luisə, yaxud Nyu-Yorka yola düşürdü. Lester dəbdə olan kurortlardan birində – Xot-Springsdə, Maunt-Klemensdə, yaxud Saratoqada otaq tutmayı, burada Cenni ilə bir-iki həftə er-arvad adı ilə həyat sürməyi hər şeydən artıq sevirdi. Elə hallar da olurdu ki, o, Cenni ilə görüşmək üçün birçə günlüyü Klivlendə gəlirdi. Lester həmişə anlayırdı ki, getdikcə çətin vəziyyətin bütün ağırlığını Cenninin ciyinənə qoyur, ancaq bunu indi nə cür düzəltməyi təsəvvür edə bilmirdi. Bir də ki, düzəltmək lazımmı? Onlar üçün elə bu cür də bir yerde olmaq pis deyildi.

Baş verən hadisələrə Herhardtlar ailəsində çox qəribə bir münasibət yaranmışdı. Əvvəlcə, heç bir şeyə baxmayaraq, vəziyyət olduqca təbii görünürdü. Cenni dedi ki, o, əre getmişdir. Onun nikah kağızını heç kəs görməmişdi, ancaq o özü belə demişdi, həqiqətdə də özünü lap ərli qadın kimi aparırdı. Lakin o, Lesterin ailəsi yaşayan Tsinsinnatidə heç vaxt olmamış və onun qohum-əqrəbasından heç kəs Herhardtgilə gəlməmişdi. İlk zamanlar Lesterin səxavəti Herhardtların gözlerini qamaşdırısa da, o özünü qəribə aparırdı. O hətta evli kişiye belə oxşamırdı. Hərdən elə laqeyd olurdu ki! Cenni bəzi həftələr deyəsen yalnız qısa məktublar alırdı. Elə də olurdu ki, Cenni onun yanına cəmi bir neçə günlüyü gedirdi. Nəhayət, elə də olurdu ki, Cenni uzun müddət onun yanında qalırdı. Bu onların münasibətlərinin çox yaxşı olduğunu göstərən yegane sübut idi. Lakin bunun özü də qəribə idi.

Bassın yaşı artıq iyirmi beşi ötmüşdü. Onun müəyyən praktik duyuşu var idi, irəli getmək arzusu ilə çırpındırı. Onda bəzi şübhələr doğmuşdu. Bass həyatdan pis baş çıxmırkı və hiss edirdi ki, burada nə isə bir engəl var. On doqquz yaşı Corc divar kağızı fabrikində bir növ mövqə tutmağa müvəffəq olmuşdu. O bu sahədə mənsəbə çatmaq arzusunda idi, bacısının vəziyyəti onu narahat edirdi. Corc bacı-

sinin işlərinin lazımi qaydada olmadığına şübhələnirdi. On yeddi yaşı Marta, Uilyam və Veronika hələ məktəbdə oxuyurdular. Onlara imkan vermişdilər ki, istədikləri qədər oxusunlar, lakin onlar da tutqun nigarəncilik duydular. Onlar bilirdilər ki, Cenninin uşağı var. Qonşular, görünür, özləri üçün müəyyən nəticə çıxarmışdır. Herhardtlarla, demək olar ki, heç kəs tanışlıq etmirdi. Herhardt-ata belə, axırda anla-mağə başladı ki, iş yaxşı deyildir, lakin o özü buna yol vermişdi və indi, yəqin, etiraz etmək artıq gec idi. Bəzən o, Cennini sorğu-sualə tutmaq, əger mümkünse işi yoluna qoymağa məcbur etmək istəyirdi, ancaq on pis əhvalat artıq baş vermişdi. İndi hamısı Lesterdən asılı idi. Herhardt bunu anlayırdı.

Cenninin evdəki doğma adamları ilə münasibətində tədricən qəti dönüş əmələ gəlirdi, lakin qəflətən həyat özü işə müdaxilə etdi. Missis Herhardtın səhhəti pozuldu. Son zamanlaradək çevik və işlek olan bu kök qadın axır illər qüvvədən düşdüyüünü və ağırlaşdığını hiss etdi. Onun təbiətən qərarsız ağlını saysız-hesabsız fəlakətlər və ağır teşvişlər incidiirdi. Bütün çəkdiyi müsibətlərin nəticəsində onun qəlbindəki həyat odu indi yavaş-yavaş, lakin dayanmadan sönürdü. O, süst hərokət edirdi, hələ də onun öhdəsində qalan sadə işdən tez yoruldu, nəhayət o, pilləkəndən çox çətinliklə qalxdığı haqqında Cenniye şikayət etdi:

– Nədənse özümü yaxşı hiss eləmirəm, – dedi, – qorxuram naxoslayam.

Cenni təşvişə düşdü və anasını yaxın kurortların birinə aparmağı təklif etdi, ancaq missis Herhardt imtina etdi.

– İnanmiram bu mənə kömək edə.

O, bağçada oturur, yaxud qızı ilə gəzməyə çıxırı, lakin payızın kədərli lövhələri onu əzirdi.

O deyirdi:

– Mən payızda xəstələnməyi sevmirəm. Yarpaqların necə töküldüyüünü görəndə mənə elə gəlir ki, heç vaxt sağalmayacağam.

Cenni qorxusunu gizlədərək:

– Anacan, sən nə danışırsan! – deyirdi.

Hər bir ev hər şeydən əvvəl ana üzərində bərgerar olur, ancaq bunu yalnız axıra yaxın başa düşürər. Evlənməyə və ailədən getməyə hazırlaşan Bass müvəqqəti olaraq bu fikirdən imtina etdi. Sarılmış, ruhdan düşmüş Herhardt özü labüb fəlakəti dəhşətlə gözləyən

adam kimi evdə dolaşırdu. Cenni ölümlə bu qədər yaxından heç vaxt üz-üzə gəlməmişdi və o, anasını itirdiyini anlamırdı, ona elə gəlirdi ki, birtəhər anasını xilas edə bilər. O həqiqətən əksinə ümid bağlayaraq səbir, qayğı və diqqət mütəssəməsi kimi gecə-gündüz anasının yatağı yanından çekilmirdi.

Bir aylıq xəstəlikdən sonra son sehər çatdı, — missis Herhardt bir neçə gün şüursuz qalmışdı, evdə dərin sükut hökm sürdü, hamı barmaq üstə gəzirdilər. Son dəqiqlərde missis Herhardtın şüuru aydınlaşdı və o, gözlərini Cenninin simasından ayırmadan can verdi. Cenni kədər və dəhşət içində onun gözlerinə baxırdı:

— Anacan, ana! — deyə o bağırdı. — Yox, yox!

Herhardt həyətdən qaçıb gəldi, ümidişsizlik içerisinde artıq əllerini ovuştura-ovuştura yatağın yanında dizləri üstə düşdü.

— Niyə mən səndən evvel ölmədim! — deyə o təkrar edirdi. — Niyə mən səndən evvel ölmədim!

Ananın ölümü ailənin dağılmاسını sürətləndirdi. Bassın çıxdan bəri şəhərdə sevgilisi var idi və o bilətxir evlənməyə hazırlaşırdı. Həyata daha açıq gözle və əməli olaraq baxmağa başlayan Marta da ailədən getməyə tələsirdi. Ona elə gelirdi ki, onların evini, o burada qaldıqca onun özünü də, kimin isə qarğışı tutmuşdur. O, müəllimə olmağa hazırlanırdı və ümid edirdi ki, məktəbdə işləmək ona müsteqil yaşamağa imkan verer. Təkcə qoca Herhardt nə edəcəyini bilmirdi. O yenə gecə gözetçişi işləyirdi. Bir dəfə Cenni onu mətbəxdə ağlayan gördü və dərhal özü də ağladı.

— Ağlama, ata — deyə o, atasını dili tutmağa başladı. — İşimiz elə də pis deyil. Sən ki bilirsən, nə qədər ki, məndə bir az pul var, sən yurdsuz-yuvasız qalmayacaqsan. Sən mənimlə gedə bilərsən.

— Yox, yox, — deyə ata etiraz etdi. O doğrudan da qızı ilə getmək istəmirdi. — İş bunda deyil. Menim bütün ömrüm puç oldu.

Bass, Corc və Marta hələ bir müddət evdə yaşıdlar, néhayət, bir-birinin ardınca getməyə başladılar, evdə ancaq Cenni, atası, Veronika, Uilyam, ailənin en kiçiyi olan Vesta — Cenninin qızı qaldı. Lester, əlbəttə, Vestanın keçmiş haqqında heç nə bilmirdi, en maraqlısı da bu idi ki, bir dəfə də onu görməmişdi. Lester ən çoxu iki-üç günlüyü Herhardtlar evində qalmağı özünə layiq gördükdə missis Herhardt hər vasitə ilə çalışırdı ki, Vesta onun gözüünə dəyməsin. Uşaq otağı yuxarı mətbəbdə yerleşmişdi, uşağı gizlətmək elə də çətin deyildi. Lester

demək olar ki, bütün vaxtı öz otağında keçirirdi, yeməyi belə ona qonaq otağını əvəz edən otaqda verirdilər. O heç də hər şeyle maraqlanan deyildi və ailənin qalan üzvləri ilə görüşməyə can atmırıldı. Lester həmişə onlarla nəzakətlə salamlışır, bir az danışır, bundan uzağa getmirdi. Evdə hamı anlayırdı ki, Vesta gözə görünməməlidir və uşağı səyle gizlədirdilər.

Qocaları və uşaqları həmişə izahedilməz bir mehribanlıq, gözel və təsirli daxili ünsiyyət bir-birinə bağlayır. Herhardt Lotti-stritə gəldiyinin birinci ili gizlice nevazişlə Vestanın totuq al yanaqlarını çımdıkleyir, evde heç kəs olmayanda isə onu çiyninə qoyub, otaqları gəzdirdirdi. Vesta bir az böyüyüb yeriməye başlayanda məhz Herhardt məhribanı uşaqın qoltuqlarının altından keçirdib, müstəqil addım atanadək onu səbirle evdə gezdirirdi. Vesta qayda ilə yeriə biləcək dərəcədə böyüdükdən sonra Herhardt onu dili tuturdu ki, cəsarətlə addımlasın. O bunu gizli, qasqabaqla, lakin yenə də həmişə mehribanlıqla edirdi. Taleyin şıltığı ilə bu qız, onun ailəsinin rüsvayçılığı olan, ümumi əxlaq nöqtəyi-nezərile silinməz ləkə olan bu qız, öz zərif aciz uşaq barmaqları ilə onun qəlbinin en həssas tellerini dindirirdi. Herhardt ürəyinin bütün herarətini, bütün ümidişlərini bu kiçik səfil məxluqa həsr edir və bağlayırdı. Bu qız onun qapalı, nəşəsiz həyatında yeganə işq şüası idi. Herhardt onun dini tərbiyəsi üçün məsuliyyət daşıdığını tez hiss etmişdi. Uşaqın xəç suyuna salınmasını israrla təklif edən o deyildimi? O, nəvəsi ilə tək qalandı:

— De: “Pərvərdigara”, — deyə tələb edirdi.

Vesta, dili topuq vura-vura:

— Pəyvəndiyaya, — deyə təkrar edirdi.

— Onun yeri göylərdir...

— Yeyi göyləydi... — deyə qız təkrar edirdi.

Bəzən missis Herhardt balacanın çətin səslərlə necə vuruşduğunu görərək, onun tərəfini saxlayırdı:

— Sən onu niyə bələ tez öyrədirsən?

— Onun üçün ki, xristian kimi böyükün, — deyə Herhardt, qətiyyatlı cavab verirdi. — O, duaları bilməlidir. İndi başlamasa, heç vaxt öyrənə bilməyəcək.

Missis Herhardt cavabında gülümseyirdi, ərinin dini qəribəlikləri missis Herhardtı yalnız əyləndirirdi. Eyni zamanda Herhardtın nəvəsinin tərbiyəsi ilə ürəkdən məşğul olması ona xoş gəlirdi. Bəzən o

belə sərt və qaradınməz olmasayı! Herhardt özüno də, bütün ətrafdağılara da ezab verirdi.

Yenə bahar gəldi və Herhardt səhər tezdən, günəş doğan kimi Vestanı gəzməyə çıxarmağa başladı. O isteyirdi ki, qız dünya işığına baxsun, heyati öyrənsin.

– Hə, gedək bir az gəzək, – deyə o, qızı sevindirirdi.

– Gəzək, – deyə Vesta civildəyirdi.

– Bəli, gəzək, – deyə Herhardt təkrar edirdi.

Missis Herhardt qızı yaxşı kapor geyindirirdi (Cenni qızının kifayət qədər paltarı olması qeydinə qalmışdı) ve onlar yola düşürdülər. Vesta inamsız surətdə yanını basa-basa gedir, Herhardt isə çox razı bir görkəmle onun addımlarına uyğunlaşmaq üçün ayaqlarını çətinliklə sürüyə-sürüyə nəvəsinin əlindən tutub aparırı.

Vesta dörd yaşında iken bir dəfə onlar gözəl bir may günü gəzməyə çıxdılar. Təbiet baharın golişi ilə sevinir, ağaclarla tumurcuqlar cücerir, quşlar cənubdan qayıtmaları münasibətlə şənlənib civildəyirdilər. Hər cür milçeklər öz qısa ömürlərindən nəşə almağa tələsirdilər. Yollarda sərçələr cikkildəyirdi, bit-birə quşları koldan-kola atılır, göyərçinler damların altında özlərinə yuva qururdular. Herhardt təbietin sehrlərini Vestaya göstərməkdən böyük zövq ahrdı, qız isə hər şeyi duyur, hər şeyə sevinirdi. Bütün gördükleri və eşitdikləri onu əyləndirirdi.

Yaxındakı budaqlardan bit-birə quşu uçanda uşaq alçaqdan ötüb keçən qırmızı nöqtəni görərek:

– O-o! – deyə çığırdı.

O, əlini qaldırdı, gözləri ləp girdələşdi.

Herhardt:

– Bəli, – dedi. O elə xoşbəxt idi ki, sanki bu gözəl quşu həyatında ilk dəfə görürdü. – Bu, bit-birədir. Quşdur. Bit-birə. Bir de görüm: bit-birə.

– Biti-bit, – deyə Vesta cəld cavab verdi.

– Hə, bit-birə quşu, – deyə Herhardt təkrar etdi. – O, soxulcan axtarmağa getdi. Biz də gəl onun yuvasını axtaraq. Mən gərək ki, yuvanı burada, ağacda gördüm.

O, ağacların budaqlarını nəzerden keçirərək tələsməden addımlayırdı. Bir az bundan əvvəl bu ağaclardan birində tərk edilmiş yuva görmüşdü.

Nəhayət, o hələ yaşıl don geyinmiş alçaqboylu bir ağaca yanaşdı. Bu ağacın budağında sərt qış havasının yarı ucurtduğu quş yuvası göründü.

– Bura gəl, tamaşa ele! – O, qızı yüksəyo qaldırdı və ona bir top quru ot göstərdi. – Bax, yuvadır. Bu quş yuvacığıdır. Bax!

Vesta da barmağı ilə göstərək səsləri uzada-uzada:

– Oy-oy! – dedi. – O-oy! Yuvacıq.

Herhardt uşağı yere qoyaraq:

– Hə, bu quş yuvasıdır, – dedi. O quşun adı gicitkəndir. İndi hamısı yuvalarından uçublar və daha qayıtmayacaqlar.

Onlar irəli getdilər. Herhardt nəvəsinə yeni qəribə şeylər, yeni möcüzələr göstərdi, o isə uşaqcasına hər şeyə heyvət edirdi. İki kvarṭal da getdikdən sonra Herhardt yavaş-yavaş geri döndü, sanki onlar dönyanın o başına gəlib çıxmışdır:

– Biz gərək eve qayıdaq.

Beləliklə, Vesta getdikcə gözəlləşərək, getdikcə daha anlaqlı, daha zirek olaraq beş yaşına çatdı. Onun yaqdırığı suallar və tapmacalar Herhardtı sevindirir, heyvətə salırı.

O, arvadına deyirdi:

– Qiyamət qızdır! Hər şeyi bilmək isteyir! Məndən soruşur: Allah harada yaşayır? O nə iş görür? Onun ayaqlarını qoymağə stulu varmı? Gülməli uşaqdır!

Qız səhər oyanarkən Herhardt onu geyindirir, axşamlar uşaq duasını oxutduqdan sonra yatağa uzandırırı. O bütün gününü onunla keçirirdi, qız onun ən böyük sevinci və təsəllisi olmuşdu. Vesta olmasayı, həyat Herhardt üçün qat-qat ağır və dözlüməz olan bir yüksəvrilərdi.

## XXVII FƏSİL

Cenni ilə keçirdiyi bu üç ilda Lester xoşbəxt idi. Kilsənin və cəmiyyətin gözündə onların əlaqəsi qanunsuz olsa belə, bu əlaqə ona dinclik və rahatlıq verirdi, o çox razı idi və belə hesab edirdi ki, təcrübə baş tutmuşdur. İndi o, Tsinsinnatidəki kübar həyatı ilə qətiyyən maraqlanmırıldı, onu evləndirmək cəhdlərindən inadla boyun qaçırdı.

Atasının firması onun üçün gözel bir fealiyyət meydanı ola bilərdi, bu firmamı idarə edə bilsəydi, şübhəsiz, çox irəli gedərdi. Lakin o anlayırdı ki, bu mümkün deyildir. Robertin mənafeyi həmişə onun yolunu kəsirdi. İstər görüşlərində, istərsə məqsədlərində qardaşlar indi bir-birinə həmişə olduğundan daha uzaq idilər. Lester başqa bir işlə məşğul olmayı, yaxud ekipaj buraxan başqa firmaya şerik olmayı bir-iki dəfə xəyalından keçirmişdi, ancaq bunu etməyə qətiyyəti çatmadı. Lester atasının firmasının katibi və xəzinədarı kimi ildə on beş min alırkı (qardaşı vitse-prezident idi) və bundan başqa müxtəlif qiymətlə kağızlara qoyulmuş sərmayə beş min dollar gəlir verirdi. O, Robert kimi bexti getirən ve mahir işbaz deyildi; bu beş minlik gəlirdən başqa heç bir sərvət mənbəyi yox idi. Əksinə, Robertin "qiyməti" atasının müəssisəsindən gelecek payını hesaba almadan, şübhəsiz, üç yüz, hətta dörd yüz min dollar idi. Hər iki qardaş mirasın onlar üçün müəyyən üstünlükle bölünəcəyini nəzərdə tutmuşdular və ümid edirdilər ki, onlar dördəbərini, bacıları ise altıdabırını alacaqlar. Büyük Keynin məhz belə edəcəyi tamamilə təbii görünürdü, çünki işin hamısını eślində oğlanları aparırdılar. Lakin tam emniyyət yox idi. Qoca istədiyi kimi hərəkət edə bilər. Çox ola bilər ki, o, böyük bir mərhamət və ədalet nümunəsi göstərsin. Eyni zamanda, açıq-aşkar görünər ki, Robert həyatdan qat-qat çox şey qopara bilir. Bəs Lesterə nə qalır, o ne etməlidir?

Hər bir düşüncəli adamın həyatında elə bir dövr gəlib çatır ki, o dönbər keçmişə nəzər salır və həm zehni, həm mənəvi, həm fiziki, həm də maddi cəhətdən nə kimi dəyəri olduğunu öz-özündən soruşur. Bu, düşüncəsiz gənclik coşqunluğu geridə, keçmişdə qalandı, ilk müştəqil addımlar atıldıqdan, ən qızığın səy göstərildikdən sonra baş verir və can atdıqın hər şey, nail olduğun hər bir şey sənin gözlerində yanlış və səbatsız görünür. Bu zaman həyatın boşluğu haqqında qəlbini qurudan bir fikir – Ekklesiastın xüsusiylə yaxşı ifadə etdiyi fikir gizli-gizli, yavaş-yavaş bir çıxlarının şüuruna yol açır.

Lakin Lester filosof olmağa cəhd edirdi. O özüne tez-tez deyirdi: "Harada yaşamağımın – Ağ evdə, ya burada – öz evimdə, yaxud "Qrend-Pasifik"de yaşamağımın nə ferqi var?" Lakin bu sualın özü göstərirdi ki, həyatda onun hełə eldə edə bilmədiyi şeylər var. Ağ ev böyük ictimai xadimin parlaq mənsəbinin rəmzi idi. Öz evi və zəngin otel Lesterin səy göstərmədən eldə etdiklərinin təcəssümü idi.

Nəhayət, təqribən Cenninin anası vəfat etdiyi zaman, Lester öz vəziyyətini bir növ möhkəmləndirməyə cəhd etməyi qərara aldı. O, avaraçılığa son qoyacaqdır. Cenni ilə bu intəhasız sefərlər onun az vaxtını almır. O, pullarını qoymağa yer tapar. Hərgah qardaşı əlavə gəlir menbələri tapırsa, deməli, o da tapa biler. O öz selahiyətini möhkəmləndirməlidir, o, atasının müəssisəsində öz nüfuzunu artırmağa çalışacaqdır və Robertin hər şeyi yavaş-yavaş öz elinə keçirməsinə yol verməyəcəkdir. Cennini qurban vermək lazımlı gəlməz ki? Bu da onun əqlinə gəldirdi. Cenninin ona heç bir haqqı yoxdur. Cenni buna etiraz edə bilməz. Lakin nədənsə o bunu nə cür edəcəyini təsəvvürüne getirə bilmirdi. Bu həm sərt, həm də mənasız bir hərəkətdir. Başlıcası isə bunun özüne belə etiraf etmək ağır olsa da, bu idi ki, belə bir qurban onu bir çox nemətlərdən məhrum edərdi. Cenni onun xoşuna gelirdi. O hətta Cennini özünəməxsus, xudbincəsinə bir hissə sevirdi. O, Cennini necə ata biləcəyini çətin təsəvvür edirdi.

Elə bu vaxt onunla qardaşı arasında ciddi ixtilaf üz verdi. Robert xüsusi olaraq Keyn firmasını rənglərə təchiz eden köhnə və mötəbər Nyu-York fabriki ilə əlaqəni pozmaq və Çikaqodakı böyük gələcəyi olan yeni – gənc bir konsernlə əlaqə düzəltmək istəyirdi. Lester, Nyu-York kompaniyasının nümayəndələrini yaxşı tanıyırırdı, o bilirdi ki, bu nümayəndələrə arxayın olmaq olar, onları Keynler firması ilə köhnə dostluq münasibəti bağlayır, buna görə o, Robertin təklifinin əleyhine çıxdı. Atası əvvəl sanki onunla razılaşdı. Ancaq Robert sərt mavi gözlerini inadla qardaşının üzünü zilləyərək öz dəlillərini ona xas olan soyuq bir məntiqlə şərh edirdi.

Robert dedi:

– Atamın onlarla iş münasibətində olduğu və yaxud sənin onlara rəğbət bəslədiyin üçün biz köhnə dostlarla əbədi əlaqə saxlaya bilmərik. Təbəddülət lazımdır. Müəssisəni möhkəmləndirmək lazımdır. Biz güclü rəqabətə davam getirməli olacaqıq.

– Qoy atam qət etsin, – deyə Lester, nəhayət, cavab verdi. – Bunun mənə dəxli azdır. Elə də olsa, belə də olsa, mənim üçün ferqi yoxdur. Sən deyirsən ki, nəticə etibarılə firma bunda qazanc edər. Mən isə əksinə isbat edərdim.

Arçibald Keyn sakitcəsinə:

– Mən Robertin haqlı olduğunu düşünməyə meyil edirəm, – dedi. – İndiye qədər onun təklif etdiyi hər şey özünü doğrultmuşdur.

Qan Lesterin başına vurdu.

– Nə olar, artıq bu barədə danışmayacaqıq, – deyə o dərhal qalxdı və kontordan çıxdı.

Bu məglubiyyət Lesterin ağlını başına yığmağa qərara aldığı dövredə təsadüf etdiyindən ona böyük zərbə oldu. Bu boş bir hadisə idi, ancaq müəyyən dərəcədə son təkan oldu. Robertin fərasəti haqqında atasının sözleri ise onu daha artıq kədərləndirirdi. Lester öz-özünə sual verirdi ki, görəsən, atası mirası böləndə üstünlüyü Roberta verməz ki? Bəlkə o, Lesterin Cenni ilə əlaqəsindən bir şey eşitmışdır? Yaxud onun başqa şəhərlərdə çox yubanmasından narazıdır və bu uzun səfərlərin müəssisəyə zərər verdiyini fikirləşir? Lester zənn edirdi ki, onu bacarıqsızlıqla, yaxud firmanın mənafeyinə diqqətsizlikdə ittiham etmək ədalətsizlik olardı. O öz işini yaxşı görür. O indi də firmanın aldığı bütün təklifləri öyrənir, müqavilələrlə ciddi tanış olur, ata və anasının etibarlı mesləhətçisi olaraq qalır, ancaq onu inadla sixışdırırlar. Bu nə ilə qurtaracaqdır? O bunu çox düşündü, lakin heç bir nəticəyə gəlib çıxmadı.

Ele o il, bir az sonralar Robert müəssisələrin bütün idarə üsulunun yenidən təşkil olunması planını irəli sürdü. O, Çikaqoda Miçiqan-avenyuda böyük sərgi salonu və anbar düzəltməyi, hazır mehsulun bir qismini ora göndərməyi təklif etdi. Çikaqo Tsinsinnatiyə nisbətən daha böyük mərkəz idi. Qərb alıcılarının və əyalət alverçilərinin Keynlərlə saziş bağlamaq üçün ora gəlmələri daha asan olacaqdır. Bu, firmanın möhkəmliyini və çiçəklənməsini göstəren yaxşı reklama və gözəl sübut olacaqdır. Keyn-ata və Lester bu layihəni dərhal bəyəndi. İkisi də layihənin faydalı cəhətlərinə yüksək qiymət verdilər. Robert yeni binanın tikilməsi ilə məşğul olmayı Lesterə təklif etdi. Lester vaxtının bir hissəsini Çikaqoda keçirə, faydalı olar.

Tsinsinnati ilə demək olar ki, vidalaşmaq təklif edildiyini anladığı halda, Lester, qardaşının ideyasını çox bəyəndi. Bu ona qarşı hörmətdir və firmanın da nüfuzunu qaldırır. O, Çikaqoya köçə biler və Cennini yanına alar. İndi o özü üçün və Cenni üçün ev tutmağın əvvəlki planını asanlıqla yerinə yetirə biler. Lester Robertin tərəfini saxladı.

Robert gülümşədi:

– Mən eminəm ki, bu, firmanın xeyrinə olacaqdır – dedi.

İnşaat işlerinin tezliklə başlanacağını nəzərə alaraq Lester yubanmadan Çikaqoya köçməyi qərara aldı. O, Cennini öz yanına çağırıldı və onlar birlikdə Şimal tərəfində özlərinə mənzil seçdilər. Ev sakit

bir küçədə, gölün yaxınlığında idi, mənzil çox münasib idi. Lester özü öz zövqü ilə düzəldti. O belə düşünürdü ki, Çikaqoda yaşayarkən bir subay kimi tanınacaqdır. Dostları evə dəvət etmək lazımlı gəlməyəcəkdir. Onlarla həmişə kontorda, klubda, yaxud oteldə görüşə bilər. Onun nəzərində hər şey olduqca yaxşı düzəlirdi.

Təbiidir ki, Cenni Klivlenddən getdikdən sonra Herhardtların həyatı kökündən dəyişdi. Göründüyü kimi, aile tamamile dağlırdı, ancaq Herhardt özü buna filosofcasına münasibet bəsləyirdi. O artıq qocadır, harada yaşamağın onun üçün fərqi yoxdur. Bass, Marta və Corc artıq böyüyüblər. Veronika və Uilyam hələ oxuyurlar, ancaq elə etmək olar ki, onlar qonşuların evində yaşasınlar və yesinlər. Herhardtın və Cenninin təkcə bir böyük qayğısı vardı. Bu da Vesta idi. Herhardt, təbii olaraq, düşündürdü ki, Cenni qızını özü ilə aparacaqdır. Ana başqa cür edə bilərmi?

Cenninin yola düşəcəyi gün müəyyən edildikdən sonra o:

– Sən Vesta haqqında onunla danışıbsanmı? – deyə soruşdu.

– Yox, bu yaxılarda danışacağam, – deyə Cenni onu sakit etdi. Herhardt donquldandı:

– Həmişə deyirsən: “Bu yaxılarda”.

O, başını buladı. Göz yaşları onu boğurdu.

– Pis işdir, – deyə o, bir qədər susduqdan sonra davam etdi. – Bu böyük günahdır. Qorxuram ki, Allah seni zəlil edə. Uşaqa baxaq lazımdır. Əgər mən belə qoca olmasaydım, onu öz yanında saxlardım. İndi ona yaxşı baxa bilən bir adam yoxdur. – O yenə başını buladı.

Cenni yavaşca:

– Mən bilirəm, – dedi, – mən hamısını dizlədərəm. Bu yaxılarda mən onu öz yanımı aparanıcağam. Sən bilirsən ki, mən onu atmaram.

– Bəs adı necə olsun? – dedi. – Qızı ad lazımdır. Gələn il o, məktəbə gedəcəkdir. Adamlar onun kim olduğunu bilmək istəyəcəklər. Həmişə belə davam edə bilməz ki.

Cenni özü də bunu yaxşı anlayırdı. O öz qızını delicesine sevirdi. Tez-tez qızından ayrı düşmək və Vestanın varlığını belə gizlətmək zəruriyyəti Cenniye ağır olmuşdu. Bu, uşaqa qarşı ədalətsizlik idi. Lakin Cenni başqa cür hərəket etmək imkanını görmürdü. O, Vestanı yaxşı geyindirirdi, qızın hər şeyi bol idi. Hər halda onun heç nəyə ehtiyacı yox idi. Cenni ona yaxşı təhsil vermək ümidində idi, ah, hərgah o lap əvvəldən Lesterə həqiqəti söylemiş olsayı!.. İndi, yəqin ki,

olduqca gecdir. Buna baxmayaraq, Cenni hiss edirdi ki, o zaman ən münasib yol seçmişdir. Nehayət, o, Çikaqoda pulla Vestaya baxacaq bir yaxşı qadın, yaxud aile tapmağı qöt etdi. La Salstritdən qərb tərəfə isveç məhəlləsində yaşı bir qadın tapdı. Bu qadın ona bütün nəcib xasiyyətlərin mücəssəməsi kimi xoş, təvazökar, namuslu göründü. Qadın dül idi, günəmzd işləyirdi, bu işdən əl çəkməyə və bütün vaxtını Vestaya sərf etməyə məmnuniyyətlə razı oldu. Cenni qöt etmişdi, münasib uşaq baxçası tapsa, Vesta bağçaya gedər. Vestanın çoxlu oyuncاقları olacaqdır, ona yaxşı baxacaqlar. Missis Olsen hamısı haqqında, uşağın ən yüngül səhhət pozğunluğu haqqında gecikmədən Cenniyə məlumat verəcəkdir. Cenni hər gün Vestanı yoxlamağı nəzərdə tuturdu və fikirləşirdi ki, Lester Çikaqodan getdikdə hər-dənbir Vestanı öz yanına gətirəcəkdir. Vesta Klivlenddə onların lap yanında yaşayırı, Lesterin isə bundan heç xəbəri yox idi.

Missis Olsenlə məsələni həll etdikdən sonra Cenni ilk münasib təsadüfdə Vestanın arxasında Klivlendə getdi. Herhardt yaxınlaşan ayrıraq saatını kədərlə gözləyərək nəvəsinin gələcəyini dərin bir nigarənciliq hissi ilə düşünürdü.

O, Cenniye:

— Vesta böyüüb yaxşı qız olmalıdır, — dedi. — Ona yaxşı təhsil vermək lazımdır. Cox ağıllı qızdır.

O həm də dedi ki, Vestanı Lüter kilsə məktəbinə vermek lazımdır, ancaq Cenni o qəder əmin deyildi. Zaman və Lesterlə bir yerdə olmaq onu belə bir fikrə getirmişdi ki, ali ibtidai məktəb hər cür xüsusi məktəblərdən yaxşıdır. Cenni kilsənin əleyhinə deyildi, lakin indi artıq bu əqidədə deyildi ki, kilsə təlimini həyatın bütün hadisələrində rəhber tutmaq olar. Nə üçün də o başqa cür düşünməli idi?

Ertəsi günü Cenni Çikaqoya qayıtmalı idi. Vesta həyəcan içinde və sabırsızlıkla yola çıxmağı gözleyirdi. Cenni Vestanı geyindirdiyi zaman Herhardt evdə qərarsızcasına dolaşırı. Ayrıraq saatı gəlib çatdıqca o, var qüvvəsi ilə özünü möhkəm saxlamağa çalışırdı. O görürdü ki, beş yaşı qızçıqaz onun ne vəziyyətdə olduğunu qətiyyən anlamır. Vesta qayğısız və xoşbəxt idi, atda və qatarda necə gedəcəkləri haqqında durmadan laqqırtı vururdu.

Herhardt onu qaldırıb öpərək:

— Ağıllı ol! — dedi. — Katexizisi öyrənməyi və ibadət etməyi yadan çıxarma. Sən babanı yadından çıxartmayaqsan, eləmi?

O yenə nə isə demək istədi, ancaq qəhər onu boğdu.

Onun kədərini görərkən üreyi parçalanın Cenni öz həyəcanını göstərməməyə çalışırdı. O:

— Gör nə edirsən... — dedi. — Mən bilsəydim ki, bu sənin üçün belo bir dərd olacaq...

Cenni sözünü deyib qurtarmadı.

Herhardt mətanətle:

— Gedin, — dedi. — Gedin. Bele yaxşı olar.

Herhardt susaraq onları nezərləri ilə yola saldı. Sonra öz sevimli yerinə, mətbəxə getdi, orada dayandı, görməyən gözlərini döşəməyə dikərək donub qaldı. Onlar: arvadı, Bass, Marta, Cenni, Vesta bir-birinin arxasında onu tərk etdilər. Köhne adəti üzrə əllərini möhkəm dùyünlədi, başını yırğalaya-yırğalaya uzun müddət beləcə dayandı.

— Bəs belə! — Bəs belə! — deyə o tekrar etdi. — Hamısı meni atıb getdi. Bütün ömrüm puça çıxdı.

## XXVIII FƏSİL

Bir yerde yaşadıqları üç il ərzində Lesterlə Cenni bir-birinə daha çox bağlanmış və bir-birini daha yaxşı anlamağa öyrənmişdilər. Lester öz bacardığı kimi həqiqəton onu sevirdi. Şübhe və təroddüd bilməyən, təbii və yenilməz bir meylo arxalanın bu qüvvəli, özündən arxayın hiss, həqiqi mənəvi birliyə çevrilirdi. Cenniyə bu dərəcədə xas olan ince mütlük Lesteri cəlb edir və getməyə buraxmırı. Cenni sadiq, mehriban, hədsiz dərəcədə letafətli idi. Lester ona inanmağa və arxalanmağa adət etmişdi, illər keçdikcə onun hissi daha da dərinleşirdi.

Cenni isə bu adamı səmimi, dərin və sədaqətlə sevmişdi. İlk vaxtlar, Lester onun həyatına bir qasırğa kimi soxulduğu, onun qəlbini volvələ saldığı, onun ağır ehtiyacından istifadə edərək onu sanki zəncirlə özüne bağladıqı zaman Cenni bir qədər şübhələnir, Lesterdən həmişə xoş gəldiyinə baxmayaraq, eyni zamanda ondan bir qədər qorxurdu. Ancaq bütün bu illeri onun yanında keçirdikdən, onu yaxından tanıdıqdan sonra, Cenni tədricən onu sevdidi. O elə qüvvətli, elə gözəldir ki, onun elə gözəl səsi var ki! Onun hər şeyə münasibəti, onun rəyi həmişə elə əsaslı olur ki, onun çox sevdiyi: “Ətrafına baxmadan, bütün sədləri yararaq get” devizi Cenninin təsəvvürünü həyətə gətirmiş, sarsılmışdı. Görünür, onu heç bir şey – nə adamlar, nə

Allah, nə seytan qorxutmurdur. O tez-tez qarayanız barmaqları ile Cenninin çənəsindən tutur, onun gözlerinə baxırı.

— Sən çox gözəlsən, buna söz ola bilməz. Bir az cəsaretin də olsaydı, lap yaxşı olardı. Sənin çatmayan cəhətin təkcə budur.

Cenni onu süzür, mehriban nəzərlə cavab verirdi.

— Eybi yoxdur, bunun əvozində səndə başqa yaxşı keyfiyyətlər vardır, — deyə Lester əlavə edir ve onu öpürdü.

Cenninin öz tərbiyəsində və təhsilində olan qüsurları belə sadəlövhəcəsinə gizlətməye çalışması Lesteri çox mütəəssir edirdi. O kifayət qədər savadlı yaza bilmirdi. Bir dəfə Lester bir vəroq kağız tapdı, orada Cenninin eli ilə Lesterin söhbətdə tez-tez işlədiyi çətin sözələr və onların mənası yazılmışdı. O gülümsədi və buna görə Cennini daha artıq sevdidi. Bir dəfə Sent-Luisdəki "Cənub oteli"ndə Cenni özünü elə göstərdi ki, guya yemək istəmir. O qorxurdu: birdən hərəketləri kifayət qədər yaxşı olmaz və bunu qonşu stolda nahar edənlər görə bilərlər. O məhz lazımlı olan çəngəli, ya bıçağı götürəcəyinə əmin deyildi, xarici görünüşünə adət etmədiyi xörəklər onu karıxdırırdı: kulanğarı necə yemek lazımdır? Bəs enginarı?

Lester sən üzlə soruşdu:

— Sən nə üçün heç nə yemirsən? Axi sən acsan!

— Bir elə yox.

— Yəqin acsan. Qulaq as, Cenni, nə ünün belə etdiyini bilirəm. Sən boş yərə narahat olursan. Sənin hərəketlərin çox gözəldir. Belə olmasayıd, mən səni bura gətirməzdim. Bir də sən daxilən öz duygun və həssaslığınla hər şeyi necə etmək lazımlı geldiyini tez başa düşürsen. Sixılma. Bir şeyi yanlış etsən, mən sənə deyərem.

Onun qara gözleri şən və nəvazişlə parlayırdı.

Cenni ona minnətdarlıq ifadə edən təbəssümü ilə cavab verdi.

— Mən, doğrudan, bəzən birtəhər oluram, — deyə o etiraf etdi.

Lester:

— Nahaq yərə, — dedi. — Hər şey öz qaydasındadır. Narahat olma. Mən hamisini sənə göstərərəm.

O belə də edirdi.

Cenni kübar qayda və adətlərdən tədricən baş çıxarmağa başladı. Herhardtgildə heç vaxt ən zəruri şeylərdən başqa ayrı bir şey oılmazdı. İndi onun arzu eđe bilecəyi hər şeyi var idi: bəzəklər, tualetin hər cür xırda şeyləri, həqiqi firavan hayatı təşkil edən hər şey. Cenni bunları

xoşlasa da, özüne xas olan ölçü hissini və her şey haqqında sağlam mühakimə yürütmək bacarığını itirməmişdi. Onda bir damcı belə şöhrətpərəstlik yox idi, o ancaq taleyin ona gülümseməsinə sevinirdi. O, Lesterin onun üçün etdiklərinə və etmekdə olduğunu elə minnətdar idi ki! Lesteri həmişə saxlamaq mümkün olsaydı!

Cenni Vestani missis Olsenin yanında düzəltidikdən sonra öz ev işlərinə girişdi. Saysız-hesabsız işlərle möşğul olan Lester gəhər-dən gəlir, gəhər də sefərə gedirdi. O, Çığaqoda ən yaxşı otel olan "Qrend-Pasifik" də lüks nömrə tutmuşdu. Elə güman edilirdi ki, o elə burada yaşayır. "Yunion-klub"da səhər yeməyini yeyir, axşamlar dostları və iş tanışları ilə görüşürdü. Telefonun əhəmiyyətini birinci olaraq qiymətləndiren adamlardan biri kimi, o, evində telefon qoydurmuşdu, istədiyi vaxt Cenni ilə danışa bilirdi. Evde o, həftədə iki-üç dəfə, bəzən daha tez-tez gecələyirdi. Əvvəl o, Cenninin təsərrüfatı qulluqçuya tapşırmasını təkid etdi, sonra yalnız on ağır işləri görmək üçün galib-gedəcək bir qızla şərtləşməyin ağıllı tədbir olduğunu təsdiq etdi. Cenni özü ev işlərini sevirdi. Onun həmişə öz emək sevgisi və seliqəsi ilə fərqlənməsi əbəs deyildi.

Lester düz səhər səkkizdə yeməyi sevirdi. O, naharın düz axşam saat yeddidə verilmesinə adət etmişdi. Gümüş, büssür, Çin farforu, hər cür zinət şeyləri onun xoşuna gəlirdi. Paltarı və çamadanları Cenninin mənzilində saxlanırdı.

İlk aylar hər şey öz qaydası ilə getdi. Lester hərdən Cennini teatra aparır, tanışlarından birinə rast gələndə Cennini həmişə miss Herhardt deyə təqdim edirdi. Otellerin birində er-arvad kimi düşmək lazımlı gəldikdə, o, kontor qulluqçusuna uydurma ad deyirdi, onların tanınması təhlükəsi olmadıqda, o, müsafirlər üçün kitabçada arxayıncasına özünün əsil adını yazırırdı. Hələlik işlər yaxşı gedirdi.

Cenni həmişə bir şeydən qorxurdu: birdən Lester onun yalanını duyar, başa düşər, Vesta barəsində bir şey bilər. Bundan başqa, o, atasının və evin də nigarançılığını çekirdi. Veronikanın məktubundan anlamaq olardı ki, o, Uilyamla birləşdə Martanın yanına köçmək istəyir. Marta indi elə Klivlendin özündə mebelli otaqda yaşayırırdı. Atasının tək qalacağı Cennini narahat edirdi. Cenninin ona çox yazılı gelirdi: əsil olduqdan sonra o ancaq gecə gözətçiliyinə yarayardı, onun lap tek yaşayacağını Cenni dəhşətə təsəvvür edirdi. Belkə o da Cenninin yanına köçsün? Cenni bilirdi ki, indi o, buna razılıq verməz. Bir də ki,

Herhardtın burada yaşamاسını Lester istermi? Cenni buna əmin deyildi. Bundan əlavə, atası gelsə, Vesta məsəlesini mütləq Lesterə açıb demək lazımdır. Bütün bunlar Cenniye çox əzab verirdi.

Bəli, Vesta məsəlesi elə sadə məsələ deyildi. Cenni özünü çox müqəssir hiss edərək, qızına aid olan hər şey üçün xüsusilə ağır məşəqqət çəkirdi. O, böyük ədalətsizliklə ayrılığa məhkum etdiyi uşağın qarşısında təqsirini yumaga can atrdı, çünkü özünün bu – en böyük borcunu yerinə yetirmək iqtidarında deyildi. O hər gün missis Olsenin yanına gedir, oyuncaqlar, şirniyyat, bir sözle, onun fikrincə, uşağı məşğul və şad edə biləcək hər şey aparır. O, Vesta ilə uzun müddət oturmağı, ona məlekler və divlər haqqında nağıl söyleməyi sevirdi, qız onun nağillarını həvəslə dinleyirdi. Nehayet, Cenni elə cəsaretləndi ki, bir dəfə Lester valideynini yoxlamaq üçün Tsinsinnatiyə getdikdə qızı öz yanına gətirdi. Sonra hər dəfə Lester şəhərdən gedərkən qızı öz yanına getirməyə başladı. Zaman keçir, Cenni Lesterin adətlərini öyrənir və getdikcə daha artıq cəsaretlə olurdu. Əslində “cəsaretlə” sözü Cenniye çatın tətbiq edilə bilərdi. Siçan balası necə cəsaretlə ola bilərsə, o da eləcə qoçaq olmuşdu. Lester cəmi iki-üç gün şəhərdə olmadıqda belə, Vestanı yanına getirməyə risk edirdi. Hətta Vestanın əylənməsi üçün oyuncaqlardan bəzilərini öz evində saxlayırdı.

Qızının onun yanında olduğu bu nadir günlərdə Cenni qanuni arvad və ana olsayıdı, necə bəxtəvər yaşayacağını xüsusü bir qüvvətlə hiss etdi. Vesta çox müşahidəçi uşaq idi. O öz məsum uşaq sualları ilə tez-tez Cenninin ürəyindəki saqlamayan yaranı təzələyirdi.

– Men həmişə sənin yanında qala biləremmi? – deyə Vesta tez-tez soruşurdu.

Cenni cavab verirdi ki, hełə olmaz, ancaq lap tez, mümkün olan kimi, o öz qızını həmişəlik yanına gətirəcəkdir.

– Bəs bu nə vaxt olacaq? – deyə Vesta soruşurdu.

– Mənim balam, düzünü bilmirəm. İndi tez olacaqdır. Sən bir az da səbir elə. Missis Olsenin yanında qalmaq sənin xoşuna gəlmir?

– Xoşuma gelir, – deyə Vesta cavab verirdi, – ancaq onun heç bir yaxşı şeyi yoxdur. Hər şeyi köhnədir.

Cenninin ürəyi sıxılır, Vestanı mağazaya aparır və ona bir yiğin müxtəlif oyuncaqlar alır.

Lester, əlbəttə, heç nədən şübhələnmirdi. O, evdə nələr baş verdiyini, demek olar ki, görmürdü. Cennin onunla tamamilə səmimi olduğuna və qəlbinin dərinliyinə qədər ona hemişə sadiq qaldığına möhkəm inanaraq, o öz işləri ilə məşğul olur və əylənirdi. Onun ağlına belə gəlmirdi ki, Cenni ondan bir şey gizləde bilsə. Bir dəfə onun kefi yox idi, gündüz evə qayıtdı və Cennini evdə tapmayıb saat ikidən beşə qədər gözlədi. O pərt olmuşdu. Cenni gələrkən donquldandı. Lakin onun narazılığı, Cennin onu evdə görərkən duyduğu heyrot və qorxu ilə müqayisədə heç bir şey idi. Lesterin bir şeydən şübhələnə biləcəyini düşünərək, o, dəhşətdən ağardı və özünün evdə olmamasını mümkün qədər inandırıcı izah etməyə çalışıdı. O, paltaryuyangilde olmuş, sonra mağazalara getmiş və buna görə gecikmişdir. Lesterin evdə olacağı onun ağlına belə gəlməmişdir. Cenni ona qulluq edə bilmədiyinə çox heyif silənir.

Cenni başa düşdü ki, belə ehtiyatsızlıqla hər şeyi mehv edə bilər.

Üç həftə de keçdi, Lester yenə bir həftəliyə Tsinsinnatiyə getdi. Cenni isə yenə Vestanı yanına gətirdi. Ana və qız ikilikdə dörd gün lap xoşbəxt yaşadılar.

Əger Cenni bir səhlenkarlıq etməsəydi, hər şey yaxşı olacaqdı. Bu səhlenkarlığın acı nəticələri üçün sonra o əzabla peşmançılıq çekməli oldu. Qonaq otağında Lesterin tez-tez sıqar çekerək dincəldiyi geniş dəri divanın arxasında oyuncaq quzu unudulub qalmışdı. Onun boğazından azacıq terpedən kimi cingilti salan mavi lentli zinqrov asılmışdı. Vesta nədənsə bu oyuncağı divanın arxasına atmış, Cenni isə bunu görməmişdi. Vestanı ötürdükdən sonra onun bütün şeylərini toplamış, quzunu xatırlamamışdı. Lester qayıdan zaman quzu düymə gözlerilə oyuncaqlar ölkəsinin güneşli çəməninə baxaraq hələ də orada dururdu.

O axşam, elində qəzet, papirosunu çəkə-çəkə uzanmış Lester yanan sıqarını qəflətən divanın arxasına saldı. Bir şeyin alışacağın-dan qorxaraq Lester tez eyildi, divanın altına baxdı, ancaq sıqarını görmədi, yerindən qalxdı, divanı çekdi və birdən orada Vestanın atmış olduğu quzunu gördü. Lester oyuncağı qaldırdı, onun bura nə cür gəlib çıxdığını başa düşməden elində oynatmağa başladı.

“Quzu buraya haradan düşə bilər? – deyə Lester fikirləşdi. – Yəqin, onu Cenninin tanışlıq düzəltdiyi bir qonşu uşaq getirmişdir. Bir az onu cintətmək lazımdır”.

Ürəkdən gülmək isteyərək, o, quzunu götürüb yemək otağına keçdi. Cenni bufetin yanında əlləşirdi. Lester gülməli bir tətənə ilə dedi:

– Haradan bu?

Bələ bir dəlinin ola biləcəyini güman etməyən Cenni döndü və bir anda təsəvvür etdi ki, Lester hamısını bilməşdir, indicə özünün bütün ədalətlə qəzəbini onun üzərinə tökəcekdir. Cenni qıpqırımızı qızardı, sonra meyit kimi ağardı.

– Onu... mən... mən almışam... oyuncaqdır, – deyə Cenni dili tutula-tutula cavab verdi.

Cenninin günahkar adam kimi özünü itirdiyini görən, lakin buna əhəmiyyət verməyen Lester sən üzə:

– Oyuncaq olduğunu görürem, – dedi. – Təklikdə otlamaq bu zavallını daixdirir.

Lester quzunun boynundakı zinqirova toxundu, zinqirov yavaşça səsləndi. Lester yenidən gözlərini onun qarşısında duran, bir söz bələ deməyə cəsərət etməyən Cenniye dikdi. Lesterin xoş üzündən Cenni anladı ki, o heç nədən şübhələnmir, ancaq yənə də özünü heç cür sakit edə bilmirdi.

– Sənə nə olub? – deyə Lester soruşdu.

Cenni:

– Heç nə olmayıb, – dedi.

– Üzün elə qeribe olub ki, elə bil bu quzu səni bərk qorxudub.

Cenni qeyri-iradı olaraq:

– Mən onu götürməyi unutmuşam, – dedi.

Lester əvvəlki zarafat ahəngini dəyişərək:

– Bunun çox pis görünüşü var, – deyə əlavə etdi. Sonra söhbətin Cenniye xoş gəlmədiyini görərək onu kesdi. Bu quzudan heç bir ürəkaçıçı şey çıxmadi.

Lester qonaq otağına qayıtdı, divana uzandı və fikrə getdi. Cennini həyəcanlandıran nə idi? Nə üçün o, oyuncağı görən kimi elə ağardı? Axı o tək qalarken qonşunun uşağının yanına gətirib, onunla oynayırsa, onu əyləndirirse, elbette, bunda heç bir pis cəhət yoxdur. Nə üçün o bələ həyəcanlanmalıdır? O bütün bunları fikrən götür-qoy etdi, ancaq heç bir nəticəyə gəlmədi.

Quzu haqqında artıq birçə kəlmə də söhbət olmadı. Əgər daha heç bir şey şübhə oyatmasaydı, Lester zaman keçdikcə bu hadisəni tamamilə unudardı. Ancaq, görünür, felakət heç vaxt tək gəlmir.

Bir dəfə axşam Lester ləngiyib, həmişəkindən gec getməyə hazırlaşarkən zəng oldu. Cenni mətbəxdə əlləşirdi. Lester özü qapını açmağa getdi. O, heyret və təlaş içərisində ona baxan yaşılı bir qadın gördü, qadın xanımı görmək mümkün olub-olmadığını pozğun ingilis dilində soruşdu.

Lester:

– Bir dəqiqə dayanın, – dedi və dəhlizə çıxaraq Cennini çağırıldı.

Cenni gələn adamı hələ astanadan tanıyaraq tələsik dəhlizə çıxdı və arxasında qapını bağladı. Bu dərhal Lesterə şübhəli göründü. O, qaşqabağını turşutdu və işin nə yerdə olduğunu aydınlaşdırmağı qət etdi. Cenni bir dəqiqədən sonra otağı qayıtdı. O, ağappaq ağarmışdı. Titrəyən barmaqları sanki yapışmaq üçün bir şey axtarırdı.

– Nə olmuşdur? – deyə Lester soruşdu, o hirslenmişdi, səsi olduqca sərt idi.

Cenni cavab vermək üçün özündə dərhal qüvvə tapmadı.

– Mən qısa bir müddətə getməliyəm, – deyə nəhayət, o dilləndi.

– Nə olsun ki, get, – deyə o, ürəksiz razılaşdı. – Ancaq sən nə üz verdiyini mənə deyə bilməzsənmi? Hara gedirsiniz?

– Mən... mən... – deyə Cenni dili tutula-tutula başladı. – Mənim.

Lester qaşqabaqla:

– Sonra? – deyə soruşdu.

– Mənim bir işim var. Mən... mən... elə bu saat getməliyəm. Qayıdaram, sənə hamısını nağıl edərəm, Lester. Ancaq lütfən, indi heç bir şey soruşma.

Cenni tez ona nezer saldı. Təşviş, qayğı, səbirsizlik, mümkün qədər tez getmək arzusu Cenninin simasında aydın oxunurdu. Heç vaxt onu bələ gərgin və inadıl görməmiş Lester mütəəssir olmuş və incirmişdi.

– Yaxşı, – ancaq sən nəyin xətrinə bunu gizlin saxlaysırsan? Nə üçün sən başına nə gəldiyini açıb deməməlisən? Nə üçün bu barədə qapı arxasında piçıldışmalısan? Sən hara gedirsen?

O birdən-birə öz sərtliyinə töccüb edərək susdu, indicə verilmiş xəberdən və gözlenilməz töhmətdən müvazinetini itirmiş Cenni isə birdən-birə özündə görünməmiş qətiyyət duydu.

– Mən sənə hamısını danışaram, Lester, hamısını! – deyə o səsləndi. – Ancaq indi yox. Mənim bir dəqiqə vaxtim yoxdur. Qayıdış hamısını deyərəm. Xahiş edirəm, məni ləngitməyəsen.

O geyinmek üçün qonşu otağa keçdi. Bütün bunların ne demək olduğunu indi də heç cür anlamayan Lester inadla onun dalınca getdi.

— Bura bax, — deyə o kobudcasına çığrdı, — bu nə axmaqlıqdır? Nə olub axı? Mən bilmək istəyirəm!

Lester qətiyyət və döyüşkənlilikin təcəssümü kimi, hamının ona təbe olmasına adət etmiş bir kişi eżəmeti ilə qapıda dayanmışdı. Çıxılmaz veziyətə düşmüş Cenni, nəhayət, özünü saxlaya bilmədi:

— Qızım ölü, Lester! — deyə o qışqırdı. — Mən indi danışa bilmərəm. Xahiş edirəm məni ləngitmə. Qayıdan kimi hamısını sənə izah edərəm.

— Sənin qızın?! — Sənin qızın?! — deyə çəşmiş Lester təkrar etdi.  
— Bu nə deməkdir, sən nə danışırsan?

Cenni:

— Mən müqəssir deyiləm, — dedi. — Mən qorxurdum... Mən bunu sənə çoxdan deməli idim. Mən demək də isteyirdim. Ancaq... ancaq... ah, tez ol, mənə yol ver! Qayıdan kimi hamısını sənə danışaram.

O, heyrət içərisində Cenniə baxdı, sonra yana çəkilərək ona yol verdi. İndi artıq o, Cennidən heç bir şey öyrənmək istemirdi.

— Yaxşı, get, — deyə o yavaşça dilləndi. — Bəlkə səni yola salım?

— Yox, məni gözləyirlər. Mən tək getmeyəcəyəm.

Cenni tələsik otaqdan çıxdı. Lester isə fikirlər içərisində qaldı. Doğrudandamı, bu ona yaxşı tanıldığı kimi görünən həmin qadındır? Belə çıxır ki, Cenni bütün bu illər ərzində onu aldatmışdır! Doğrudandamı bu Cennidir? Səmimiyyət mütəsəsəməsi! Sadədil Cenni!

— Ah, üzüm nələr görəcəkmiş! — deyə o mirildəndi və onun boğazı tutuldu.

## XXIX FƏSİL

Bütün bu qarmaqarışılığın səbəbi, başlanmasını və qurtarmasını iki saat qabaq heç kəsin deyə bilməyecəyi adı uşaqq xəstəliklərindən biri idi. Bu gün Vestada birdən-birə dehşətli angina başladı və qızın veziyəti elə sürelə xarablaşdı ki, qoca isveç qadını hədsiz qorxuya düşdü, qonşu arvaddan indicə bu saat missis Keyninin arxasında getməyi xahiş etdi. Qonşu ancaq Cennini tez aparmağı düşünərək heç bir giriş sözü demədən Vestanın çox xəstə olduğunu və getməyə tələsmək lazımlılığını elan etdi. Sarsılmış Cenni qət etdi ki, qız

ölür və biz gördükümüz kimi, dehşət və ümidsizlik içində həqiqəti Lesterin üzünə deməyə cəsarət etdi. O, küçədə demək olar ki, qaçırdı, saysız-hesabsız qorxulu şübhələr ona əzab verir, başında yalnız bir fikir dolaşırdı: gecikməmək, ölüm Vestanı aparmamış qızı görmək. Bəlkə artıq gecikmişdir? Bəlkə Vesta artıq sağ deyil? Cenni ixtiyarlı olaraq addımlarını sürətləndirir, küçə fenerlerinin işıqları gah onun qarşısında parlayır, gah yenidən qaranlıqda əriyib yox olurdu. O artıq Lesterin sert sözlerini yadından çıxarmışdı, onu evdən qovaçından və bu böyük şəherdə, əlində uşaqq, tək, lap tək qalacağın-dan qorxmurdu, o bir şeydən başqa hamını, hər şeyi unutmuşdu: onun Vestası ağır xəstədir, bəlkə də ölü. Onların bir yerde olmadıqlarına isə Cenni müqəssirdir, bəlkə də qızına özü qulluq etsəydi, Vesta indi xəstələnməzdə.

“Birce vaxtında çataydım!” — deyə o öz-özünə təkrar edirdi. Bütün analar kimi, o da dərd pəncəsində mühakimə qabiliyyətini itirərək özünü məzəmmət edirdi:

— Mən bilmədim ki, günahlarım üçün Allah mənim cəzamı verəcək, mən bilməli idim, bilməli idim...

O, tamış küçə qapısını açdı, eve doğru qaçıdı, solğun, sakit, zəifləmiş qızın yatdığı otağa cumdu. Vestanın halı xeyli yaxşılaşmışdı. Bir neçə qonşu və yaşılı həkim də burada idi. Onlar yatağın baş tərəfində dizi üstə düşüb qızə nə isə deyən Cenniye maraqla baxırdılar.

Cenni qəti qərara geldi. O öz qızının qarşısında müqəssirdir, çox müqəssirdir, ancaq indi öz günahını yumaga çalışacaqdır. Lester onun üçün çox əzizdir, ancaq Cenni onu artıq aldatmayacaqdır. Lester onu atsa da (bu fikirdən Cenninin ürəyi sıxlıdı), Cenni neçə lazımdırsa, elə hərəket edəcəkdir. Vesta artıq səfəl olmamalıdır. Onun yeri anasının yanındadır. Cenninin evi Vestanın da evi olmalıdır.

Cenni qoca isveçli qadının sadə evində qızının yatağı yanında oturarkən anladı ki, onun yalanı neçə mənasızmış, bunun üçün atasının evində nə qəder həyəcan və dərd olmuşdu. Lesterlə yaşadığı vaxt ərzində neçə əzab və qorxu çəkmişdi, bu gün axşam neçə dehşətli işgəncəyə dözmüşdü — nə üçün? Fərgi yox imiş, həqiqət üzə çıxdı. Cenni onu nə gözlediyini bilməyə çalışaraq qəmli fikirlərə dəlb oturmuşdu, Vesta yavaş-yavaş sakitləşmiş, şirin yuxuya getmişdi.

Lester bu sarsıcı keşfdən sonra bir qədər ayıldığda ağılna tama-mile təbii olan suallar gəldi: qızın neçə yaşı var? Onun atası kimdir?

Uşaq necə gəlib Çikaqoya çıxmışdır və ona kim baxır? Lester özü ~~lä~~  
bu sualları verir, cavab tapmırı: axı o heç bir şey bilmirdi.

Qəribə işdir, bu fikirlər içərisinə birdən o, missis Breysbricin evində Cenni ilə ilk görüşünü xatırladı. Nə üçün o zaman Cenniyə elə məftun oldu? Belə tez, sanki ilk baxışdan Lesterə: sen onu əldə etməyi bacararsan – deyən nə idi? O, Cennidə nə hiss etdi – exlaqi pozğunluqmu, səbatsızlıqmu, zəiflikmi? Bütün bu kəderli hadise hıllasız, məharətli riyasız keçməmişdir. Ona belə inanan bir adamı aldatmaqla Cenni sadəcə aldatmamış, həm də nankorluq etmişdi.

Demək lazımdır ki, Lester nankorluğu alçaq təbiətlərə xas olan ən rəzil və mənfur bir xasiyyət hesab edərək ona hədsiz nifret edirdi, bu xasiyyəti Cennidə taparkən heyretnə gəlmışdı. Doğrudur, əvvəller, tamamilə eksinə, Lester heç vaxt Cennidə belə xasiyyət görməmişdi. Lakin indi onun nankorluğunu öz gözleri ilə görüb yəqin etmiş və dərindən həyəcanlanmışdı. Cenni onu belə təhqir etməyə necə cəsər etmişdir? Onu, demək olar ki, Cennini adam edib öz mövqeyinə qədər yüksəldən bir insam!

Lester qalxdı, kreslonu bir tərəfə çəkdi və sükut içinde yavaş-yavaş o başdan bu başa addımlamağa başladı. Olub-keçən çox ciddi məsələdir, indi düz və en möhkəm qərar qəbul etmək lazımdır. Cenni canıdır və Lester onu mühakimə etməkdə haqlıdır. Cenni ona görə müqəssirdir ki, əvvəldən həqiqəti ondan gizlətmışdır, ikiqat müqəssirdir ki, daima onu aldatmaqdə davam etmişdir. Nehayət, onun ağlına gəldi ki, Cenni öz məhəbbətini onunla uşaq arasında bölüşdürürtür. Onun vəziyyətində olan heç bir kişi bununla sakitcə barışa bilməzdi. Lester bu fikirdən diksindi, əllərini cibinə saldı və otaqda gəzinməkdə davam etdi.

Lester xasiyyətli bir adam elə təkcə buna görə özünü təhqir olunmuş hesab edə bilərdi ki, Cenni eynilə sonralar – Lesterə güzəştə getməklə təkrar etdiyi pis bir hərəket neticesində dünyaya gəlmış uşaqın varlığını gizlətmışdı. Bu, söhbət başqa adamların namusu haqqında gedərkən amansız keşikçi və hakim olan insan ağlının, görünür, yaxa qurtara bilmədiyi izahedilməz səhvlerindən biridir. Öz şəxsi davranışını unudaraq (kişilər bunu nadir hallarda hesaba alırlar), Lester inanırdı ki, qadın yeganə sevimli adama bütün ürəyini açmalıdır, buna görə Cenninin başqa cür hərəket etməsi onu çox kəderlendirmişdi. Bir dəfə o, Cenninin keçmişini müfəssel öyrənməyə cəhd etmişdi.

O zaman Cenni Lesterə yalvarmışdı ki, onu sorğu-suala çəkməsin. Elə o vaxt Cenni uşaq məsələsini açıb deməli idi. İndi isə... Lester başını buladı.

Hamısını götür-qoy etdiğdən sonra onun ilk qərarı bu oldu ki, getsin və Cennini bir də görməsin. Eyni zamanda, o, işin nə ilə qurtardığını bilmək isteyirdi. O, paltosunu və şlyapasını geydi, küçəyə çıxdı. İçmək arzusu hiss edərək qarşıya çıxan birinci abırlı bara girdi, sonra klubə getdi, orada otaqdan otağa dolaşdı, tanışlarından bəzilərinə rast gəldi, onlarla laqqırtı vurdu. Nigarəncılıq və təessüf hissi onu tərk etmirdi, üç saat düşüncələrə sərf etdiğdən sonra, nehayət, keb tutdu və evə qayıtdı.

Cenni yatan qızının yanında kəder və təşviş içərisində uzun müdət oturmuş, nehayət, anlamıdı ki, təhlükə keçmişdir. İndi o, Vesta üçün heç nə edə bilməzdii, tərk etdiyi evin qayğısı yavaş-yavaş ona çatanda, hiss etdi ki, Lesterə verdiyi vədi yerinə yetirməli və ev qadını vəzifəsini son deqiqəyədək ifa etməlidir. Bəlkə Lester hələ onu gözləyir. Yəqin ki, həmişəlik ayrılmadan əvvəl Lester onun keçmişini haqqında bütün həqiqəti dinləmək isteyir.

Cenni əzab və qorxu ilə düşündürdü ki, əlbəttə, Lester onunla elaqesini pozacaqdır, lakin o bunu yalnız bütün pis hərəkətləri üçün ədalətli cəza hesab edirdi: o bu cəzaya tamamilə layiqdir!

Cenni saat ikiyə işləyəndə evə qayıtdı, pilləkəndə artıq işıq yanındı. O, qapının dəstəyini çəkdi, sonra onu öz açarı ilə açdı. Bir az ayaq saxladı və səs-səmir eşitməyib, hirslenmiş Lesterin onu qarşılayacağına gözləyərək içəri girdi. Lakin Lester yox idi. O, sadəcə işığı söndürməyi unutmuşdu. Cenni cəld ətrafi nəzərdən keçirdi, lakin otaq boş idi. Cenni qat etdi ki, Lester həmişəlik getmişdir və köməksiz, çəşqin bir halda yerində donub qaldı.

“Getdi!” – deyə Cenni düşündü.

Bu an pilləkəndə Lesterin ayaq sesləri eşidildi. O, şlyapasını qaşlar nadək çəkmiş, paltosunu başdan ayağa döyməmişdi. Cenni yə tərəf baxmadan paltosunu çıxardıb asdı. Sonra tələsmədən şlyapasını çıxarıb asdı. Yalnız bundan sonra o, geniş açılmış gözləri ilə onu təqib edən Cenniye doğru döndü.

– Mən əvvəldən axıra kimi hamısını bilmək istəyirəm, – dedi.  
– Bu uşaq kimindir?

Cenni, sanki ümidsiz, çıxılmaz vəziyyətdən qurtarmaq üçün qaranlıq uçuruma tullanmağa hazırlaşaraq bir anlığa tərəddüd etdi, sonra qurumuş dodaqları ilə:

– Senator Brenderindir, – dedi.

Heyrətlenmiş Lester:

– Senator Brederin! – deyə tekrar etdi.

Bələ şöhrətli bir ad eşidəcəyini o hər şeydən az gözleyirdi.

– Sən onunla necə görüşə bilerdin?

Cenni sadəcə cavab verdi:

– Biz anamla onun paltarlarını yuyurduq.

Lester susdu, Cenninin bələ açıq cavab vermesi onu ayıltdı, hırını soyutdu. "Senator Brederin uşağı!" – deyə o düşündü. Demək, sade adamların mənəfəyinin məşhur müdafiəçisi paltaryuyanın qızını yoldan çıxartmışdır. Yoxsullar heyatından tipik bir faciə!

Lester qaşlarını çataraq, tutqun bir üzlə soruşdu:

– Bu çoxdanmır olmuşdur?

– Altı ilə qədər keçmişdir, – deyə Cenni cavab verdi.

Lester Cenni ilə ne vaxtdan – neçə müddət tanış olduqlarını fikrində hesabladı, sonra soruşdu:

– Uşağın neçə yaşı var?

– Altı yaşına girmiştir.

Lester başını yırğaladı. Fikrini toplamağa cəhd edərək, o əvvəlki kimi, qəzəblə olmasa da, daha artıq amiranə danışındı.

– Bütün bu müddətdə o harada qalırdı?

– Keçən yaza qədər evde, bizimkilerin yanında yaşayırırdı, sən Tsinsinnatiya gedəndə mən onu bura getirdim.

– Mən Klivlendə geləndə o sizin yanınızda olurdu?

– Bəli, – deyə Cenni cavab verdi. – Ancaq mən çalışırdım ki, o sənin gözüne görünməsin.

Lester Cenninin ata-anasının bu uşağın varlığı ilə necə razılaşdıqlarını anlamayaraq ucadan dedi:

– Mən elə bilirdim sən özünükülərə deyibsən ki, evlənmişik.

– Men onlara ele də demişdim, – deyə Cenni cavab verdi, – ancaq mən qızım olduğunu sənə demək istəmirdim. Mənimkilerse hemişə elə bilirdilər ki, mən bu gün, bu saat hamisini sənə açıb deyəcəyem.

– Bəs sən niyə açıb demədin?

– Çünkü qorxurdum.

– Neden?

– Axı mən səninlə gedəndə vəziyyətimin necə olacağını bilmirdim, Lester. Mən qızımı hər bir bələdan saxlamaq, qorumaq istəyirdim. Bir də mən utanırdım. Sən uşaqları sevmədiyini dedikdə isə mən qorxdum.

– Qorxdun ki, mən səni ataram?

– Bəli.

Lester susdu. Cenni elə açıq və sadə cavab verirdi ki, onun şüurlu olaraq ikiüzlülük etdiyi və onu aldatdığı haqqında Lesterin ilk şübhələri qismən dağılırdı. Nəhayət, bütün taqsırlar bədbəxt hadisələrin uğursuz gedişində və elaqəsində, Cenninin cesaretsizliyində və onun ailəsinin adət-vərdişlərindəndir. Ay aila imiş ha! Ancaq qəribə və ədəbsiz adamlar bələ hadisələrə döze biledilər!

– Məgər sən başa düşmürdün ki, axır ayaqda hamısı üzə çıxmali olacaqdır? – deyə, nəhayət, o soruşdu. – Sən ki onu elə bir qaydada böyüdəcəyini düşünə bilməzdin. Nə üçün sən mənə dərhal düzünü demədin? O zaman mən buna çox sakit yanaşardım.

Cenni:

– Bilirom, – dedi. – Ancaq mən istəyirdim qızım üçün yaxşı olsun.

– İndi o haradadır?

Cenni izah etdi.

Lesterin sualları onun səsinin ahəngi və simasının ifadəsi ilə o qədər bağlanmışdır. Bunun üçün Cenni tamamile özünü itirmişdi. O, bir daha hamısını izah etməyə çalışdı, lakin Lester yalnız bir şeyi anladı: Cenni axmaqlıq etmişdir, ancaq o heç də hiylə işlətməmişdir – bu elə aydın idi ki, Lester başqa vəziyyətdə olsayıdı, ürəkdən Cenninin halına acıyardı. Lakin indi Breder haqqında keşf onun başından çıxmırıldı. O yena bu məsələyə qayıtdı.

– Deməli sən deyirsən: anan ona paltar yuyurdu. Bəs necə oldu ki, sən onunla yaxınlıq etdin?

Bayaqdan bəri Cenni bu əzabverici sorğu-suala səbirlə dözürdü, lakin indi o sanki gözlənilməz bir zərbədən diksindi. Lester onun həyatının en acı və en çetin dövrünün hełə sağlamamış yaralarına – xatirelərinə toxunmuşdu. Göründüyü kimi, onun son suali tam açıqlıq tələb edirdi.

– Mən axı hełə uşaq idim, Lester, – deyə Cenni dərdli-dərdli cavab verdi. – Mənim ancaq on sekiz yaşım var idi. Heç ne bilmirdim. Mən otelə, onun yanına gedir, paltarlarını yumağa götürürdüm, sonra da yuyulmuş paltarları aparıb verirdim.

O susdu, lakin Lesterin stulu yaxın çekdiyini, uzun ve müfəssel hekayə dinleməyə hazırlaşan bir adam kimi oturduğunu gördükde yenidən başladı:

— Biz o vaxt ele ehtiyac içində idik ki. O tez-tez anama çatdırmaq üçün manə pul verirdi. Men bilmirdim...

O yene susdu, Lester Cenninin əhvalatı nağıl etməyə qüvvəsi çatmadığını görərək yene suallar verməyə başladı və bütün bu kederli hadisə tədricən ona aydın oldu. Brender onuna evlənmək isteyirmiş, o, Cenniyə yazmış, onu öz yanına çağırmağa imiş, ancaq buna macal tapmamışdır. Naqafil ölüm ona manə olmuşdur.

Etiraf qurtardı. Sonsuz kimi görünən beş dəqiqə sükut içerisinde keçdi. Buxarıya söykənmiş Lester bir nöqtəyə baxırdı, Cenni isə daha nə olacağını bilmədən gözləyir, özünü müdafiə etmək üçün bir söz belə deməyə cəhd etmirdi. Saat ucadan taqqıldayırıdı. Lesterin donmuş simasında nə onun hissini, nə da fikrini oxumaq mümkün deyildi. İndi o lap sakit və həyəcansız idi, bundan sonra nə cür hərəkət edəcəyini düşünürdü. Cenni məhkəmə öündəki cani kimi onun qarşısında dayanmışdı. Lester — ədalət, əxlaq, ürək təmizliyi mücəssəməsi olaraq hakimin yerini tutdu. Beləliklə, hökm çıxarmaq, Cenninin gələcək taleyini həll etmək lazım idi.

Söz yox, çirkin işdir, — Lesterin mövqeyində duran, onun kimi varlı olan bir adam belə bir çirkin işə qarışmamalıdır. Bu uşaq onun Cenni ilə əlaqəsini qeyri-mümkün edir. Lakin Lester yenə də heç bir söz deyə bilmirdi. Buxarının üstündəki saat cingilli ilə üçü vurdu, Lester döndü və Cennini xatırladı — saralmış, özünü itirmiş Cenni hələ də onun qarşısında hərəkətsiz dayanmışdı.

Nəhayət, Lester:

— Get yat, — deyə bildi və yenə qarşısında duran çətin məsələni düşünməyə başladı.

Lakin Cenni yerində tərpənmədi, o dayanıb her dəqiqə öz taleyi haqqında hökm eştirməyə hazır olaraq, geniş açılmış, hərəkətsiz gözləri ilə Lesterə baxırdı. Lakin o əbəs yera gözləyirdi. Xeyli fikirləşdikdən sonra Lester qalxdı və paltarasana doğru getdi.

— Get yat, — deyə o, soyuqcasına təkrar etdi. — Mən gedirəm.

Cenni ixtiyarsız olaraq ona doğru hərəket etdi — bu dəhşətli dəqiqlikə belə, o, Lesterə ne isə bir xidmət göstərmek isteyirdi — ancaq Lester onun hərəkətini görmədi. O, Cenniyə bir söz belə demədən çıxdı.

Cenni onun arxasında baxır və onun piləkəndə uzaqlaşan addım-larını elə bir hissə dinləyirdi ki, sanki ölüm hökmü verilmiş və matəm zəngi artıq onun — Cenninin məzarı üzərində seslənir. Axi o nə etmişdir? Lester indi nə edəcəkdir? Derin ümidsizlik onu sarsıtdı. Aşağıda qapı örtüləndə Cenni hədsiz kədər içərisində əllərini sindirməga başladı.

“Getdi! — deyə o düşündü. — Getdi!”

Gecikmiş şübhən şəfəqləri pencerədə oynayırdı, Cenni isə acı xeyallarına qapılaraq hələ otururdu. Onun veziyəti o qədər ağır idi ki, göz yaşları belə qurumuşdu.

### XXX FƏSİL

Qaşqabaqlı, həmisi belə mentiqi mühakimə yürüdən Lester həqiqətdə nə edəcəyini bilmirdi. O çox pərt olmuşdu, lakin onu məhz nəyin həyəcanlandırdığını dürüst deyə bilməzdi. Aydındır ki, uşağın olması işi xeyli çətinləşdirirdi. Cenninin keçmiş günahlarının bu canlı şahidi ne üçün imiş? Lakin Lester dərhal etiraf etdi ki, həqiqətən istəsəydi, Cenninin keçmişini çoxdan öyrənə bilərdi. Cenni, əlbətə, yalan danışmadı. O lap əvvəller Cennidən soruşa bilərdi. O bunu eşitməmişdir, indi isə çox gecdir. Bir məsələ aydındır: Cenni ilə evlənmək haqqında düşünməyə belə dəyməz. Lesterin cəmiyyətdəki mövqeyi bu məsələni aradan qaldırır. Ən yaxşı çıxış yolu — Cennini maddi cəhətdən təmin etməkdən və onunla ayrılmadan ibarətdir. O, otelə getdiyi zaman bilətəxir həyata keçirmək niyyətində olmadığına baxmayaraq, bu qərar qəbul olunmuşdu.

Belə hallarda mühakimə yürütmək iş görmekdən qat-qat asandır. Zaman bizim adət, arzu və hisslerimizi möhkəmləndirir. Cenni isə Lester üçün tekçə adət deyildi. Dörd il fasilesiz ünsiyyətdən sonra o, Cennini və özünü elə yaxşı tanımışdı ki, ondan asanlıqla və tez ayrıla bilecəyi üçün heç bir imkan görmürdü. Bu çox ağır olardı. O belə bir fikrə axşamlar, tek qaldığı zaman deyil, gündüz kontorunun qarşılıqlılığında yol verə bilərdi. O özündə qüssələnmək qabiliyyəti kəşf etmiş və ona təccüb qalmış, karıxmışdı.

Bu günlər, həmçinin Vestanın onunla və anası ilə bir yerde yaşamasının guya qızə zərər gətirəcəyi haqqında Cenninin nəzeriyəsi də Lesteri təşvişə salırdı. Nece olmuşdur ki, Cenni belə bir fikrə gelmişdir? Axi o, Cenniyə nisbetən qat-qat yüksək icimai mövqe tutur.

Lakin sonra Cenninin nöqteyi-nezərini qismən başa düşürdü. O zaman Cenni onun kim olduğunu ve ona ne kimi bir aqibət hazırladığını bilmirdi. O çox tezliklə Cennini ata bilerdi. Cenni bunu qabaqcadan görməklə öz uşağını təhlükədən qorumaq istəmişdi. Bu elə də pis deyil. Bir də Lester bu qızın necə bir qız olduğunu bilmək istəyirdi. Senator Brederin qızı qəşəng ola bilerdi. O, görkəmli adam idи, Cenni isə çox gözəl qadındır. Bu fikir Lesterde həm əsəbilik, həm də maraq doğururdu. Gah ona elə gəldi ki, Cenninin yanına qayıtmaq və qızı görmək lazımdır, – axı onun buna haqqı var! – gah da qızın varlığı xəberini necə qəbul etdiyini xatırlayaraq tərəddüd edirdi. O yenə özünü inandırıcı ki, buna son vermək lazımdır. Bu daxili mühəbihə nəhayətsiz uzanırdı.

İşin əslində isə o, Cennidən ayrılməq iqtidarından deyildi. Bu illər ərzində Cenni onun üçün zəruriyyətə çevrilmişdi. Onun belə bir yaxın adamı nə vaxt olmuşdur? Anası onu sevir, ancaq bu sevgidə şöhrət-pərəstlik üstün yer tutur. Ataya gəldikdə isə, nə olsun, atası da onun özü kimi kişidir. Bacılarının onunla işləri yoxdur, hər birinin öz həyatı var. Robert həmisi ona yad olmuşdur. O, əsil səadətin, əsil yaxınlığın nə olduğunu ilk dəfə Cenni ilə bildi. Cenni ona lazımdır – ondan uzaqda keçirdiyi her bir saatda Lester bunu daha artıq qüvvətə duyurdu. Nəhayət, o, Cenni ilə açıq danışmağı ve müəyyən sazişə gəlməyi qərara aldı. Qoy qızını yanına alsin, onun qayğısını çəksin. Cenni başa düşməlidir ki, Lester gec-tez ondan ayrılaçaqdır. Ona təlqin etmək lazımdır ki, bu əlaqəni dərhal kesmək olmasa da, indi onların münasibəti xeyli dəyişmişdir. Ele bu axşam o öz mənzilinə getdi. Cenni onun qapını necə açdığını eşitdi, ürəyi həyəcanla döyündü. Özünü əla alaraq, onu qarşılamaq üçün otaqdan çıxdı.

Lester ona xas olan açıqlıqla başladı:

– Mənim başa düşdürümə göre, belə etmək lazımdır: qızını bura gətir, qoy səninlə yaşasın, onu yad adamların yanında qoymağın mənası yoxdur.

– Yaxşı, Lester, – deyə Cenni itaətkarcasına cavab verdi. – Mən həmisi bunu arzulamışam.

– Belədirse, təxirə salmağın mənası yoxdur. – O, cibindən axşam qəzetini çıxardıb pəncəreyə doğru getdi. Sonra geri çevrildi. – Biz bir qərara gəlməliyik, Cenni. Mən bu işin sənin başına necə geldiyini anlayıram. Mən böyük səhlənkarlıq etdim ki, vaxtında hər şeyi sen-

dən soruşub öyrənmədim, hər şeyi danışmağa səni məcbur etmədim. Qızının həyatına daxil olmayı istəməseydin belə, sən nəhaq yera susurdun. Sən başa düşməliyidin ki, belə şeyi gizlətmək olmaz. Hər halda indi bunun əhəmiyyəti yoxdur. Mən başqa şey demək isteyirəm: bizim vəziyyətimizdə olanlar bir-birindən sırr saxlamamalıdır. Mən əmin idim ki, biz hər şeydə bir-birimizə inanırıq. İndi isə men bilmirəm, bir vaxt bizim əlaqəmizi möhkəmləde bileyəcəyikmi? Vəziyyət çox dəlaşıq şəkil aldı. Dedi-qodu və qeybət üçün çox esas vardır.

– Mən bilirəm, – deyə Cenni təsdiq etdi.

– Başa düş, mən tələsmək niyyətində deyiləm. Mənə qalırsa, bu yaxın vaxtlara qədər hər şey az-çox olduğu kimi qala bilər. Ancaq men istərdim ki, sən şeylərə ayıq baxasan.

Cenni köksünü öbürdü.

– Bilirom, Lester, bilirom.

Lester pəncəreyə tərəf əvvilərək həyətə, alaqqaranlığa bürünmiş ağaclarla baxırdı. Geləcəyin fikri onu qorxudurdu, o, ev şəraitini sevirdi. Doğrudanmı o, vidalaşmalı və klubə getməlidir?

– Gəl nahar edək, – deyə o, nəhayət, pəncəradən ayrılaraq soyuqcasına təklif etdi: ürəyinin dərinliyində isə o, Cenniye acıqlanmırıdı. Həyat çox pis qurulmuşdur – lap rüsvayçılıqdır.

O, qonaq otağına yönəldi, Cenni isə yemək hazırlamağa getdi. O, Vestanı, Lesterə qarşı nankorluğunu, onun Cenni ilə evlənməmək haqqında qəti qərara gəldiyini düşünürdü. Cenni öz ağılsızlığı ilə müqəddəs arzularını məhv etmişdir.

Cenni stolu hazırladı, gözlər gümüş şamdanlardakı şamları yandırdı, Lesterin sevdiyi peçeniyedən bişirdi, qoyun etini qızarmağa qoydu, salatı yudu. Cenni son ildə aşbazlıq kitabını səyə oxuyurdu, əvvəller isə anasından çox şey öyrənmişdi. Bütün bu işləri görə-görə, o bundan sonra necə yaşayacağını düşünürdü. Lester gec-tez onu tərk edəcəkdir, bu aydındır. O, Cenninin yanından gedəcək və başqası ilə evlənəcəkdir.

“Nə olsun, – deyə, nəhayət, Cenni düşündü, – hələlik o məni atmır, bu da yaxşıdır. Vesta da yanımıda olacaqdır”. Cenni ah çekdi və xörəyi yemək otağına apardı. Hərgah Lesteri də, Vestanı da saxlaya bilseydidi... Lakin bu ümid həmişəlik məhv edilmişdi.

## XXXI FƏSİL

Bu tufandan sonra evdə bir vaxt dostluq və sakitlik hakim oldu. Ertəsi gün Cenni Vestanı yanına gətirdi. Qızı ilə birləşməsinin sevinci onun bütün qayğı və kədərlerine kölgə saldı. "İndi mən ona həqiqi ana ola bilərəm" – deyə o düşünürdü. Gün ərzində bir neçə dəfə o qeyri-ixtiyari şəhər mahni oxumağa başlayırdı.

Lester əvvəl onun yanına ancaq hərdən bir gəlirdi. O özünü inançlılaşdırmağa cəhd edirdi ki, öz həyatında düşündüyü dəyişikliyi, yəni Cennidən ayrılmak niyyətini tədricən yerinə yetirməlidir. Evdə uşağın, daha doğrusu, məhz bu uşağıın olması ona xoş gəlmirdi. O, bir müddət inadla özünü məcbur edib Şimal məhəlləsinə getmədi, lakin sonra orada tez-tez görünməyə başladı. Həc nəyə baxmayaraq, bura səkit, rahat idi, təkçə burada o özünü yaxşı hiss edirdi.

Əsəbi, çevik, şuluqcu qızın təmkinli, səkit, öz işləri ilə məşğul olan Lesterə maneçilik törətməməsinə nail olmaq Cenni üçün asan deyildi. O öz gəlişi haqqında ilk dəfə telefonla xəberdarlıq edərkən Cenni qızı ilə ciddi söhbət etdi, ona dedi ki, uşaqları sevmeyən çox açıqlı bir əmi geləcek və bu əmini dəng etmək olmaz.

– Ağlılı ol, – deyə Cenni tapşırıldı. – Boşboğazlıq etmə və heç nə istəmə. Nə istəsen, hamisini anan özü sənə verər. Bunu lap yaxşı yadında saxla – stolun üstünə boylanma.

Vesta bütün bunlara əməl edəcəyinə tentənəli surətdə söz verdi. Ancaq eşitdiyi nəsihətin bütün əhəmiyyətini öz uşaq ağılı ilə dərk edə bilmədi.

Lester saat yeddida gəldi. Vestanı mümkün qədər qəşəng geyindirməyə çalışmış Cenni axşama paltarını dəyişmək üçün yenice yataq otağına keçmişdi. Vesta mətbəxdə olmalı idi. Lakin o, əhəməlca anasının dalınca sürüşüb qonaq otağının qapısında durdu, bu zaman paltosunu və şlyapasını asılı otağa keçən Lester onu gördü. Qız çox gözəl idi, bunu Lester ilk baxışdan etiraf etdi. Onun əynində flaneldən mavi xallı, manjetli qatlama yaxalıqlı ağ paltar, ayaqlarında ağ corab və başmaqlar var idi. Qiyrırmı sarışın saçları simasını – mavi gözlerini, al dodaqlarını, qırmızı yanaqlarını dövrəyə almışdı. Heyrətlənmiş Lester nə isə demək istədi, ancaq özünü saxladı, Vesta utana-utana çıxıb getdi.

Cenni onun yanına gələrkən Lester:

– Cox qəşəng qızdır, – dedi. – Onun öhdəsində gəlmək sənə çətin deyil ki?

– Bir elə yox, – deyə Cenni cavab verdi.

Cenni yemək otağına keçdi və Lester oradan belə bir söhbət eşitdi:

– Bu kimdir? – deyə Vesta soruşdu.

– Sss! Bu sənət əmin Lesterdir! Mən sənə dedim axı boşboğazlıq etmək olmaz.

– O sənət de əmindi?

– Yox, bala. Boş danışma. Qaç mətbəxə.

– O tek mənim əmimidir?

– Senindir, ha, get.

– Yaxşı.

Lester qeyri-ixtiyari gülümsedi.

Vesta çırkınlı, ağlayan, könül bulandıran olsaydı, yaxud Cenni bu qədər nəzakətli davranışmasaydı, işin nə cür şəkil alacağını demək çətin olardı. Lakin qızın məlahəti, ananın onu yüngülce arxa plana çəkmək səyi ilə birləşərək həmisiət könül açmağa qadir olan təravətlili gənclik və saflıq təsiri bağışlayırdı. Lester tez-tez düşünürdü ki, Cenni bütün bu illər ərzində ana olmuşdur, aylarla öz uşağıni görməmiş, onun varlığı haqqında bir söz belə deməmişdir. Bununla bərabər, onun Vestaya məhəbbəti şübhə oyatmir, Lester öz-özüne deyirdi: "Qeribədir. Cenni fövqəladə qadındır".

Bir dəfə səhər, Lester qonaq otağında qəzet oxuduğu zaman bir xışılıtı eşitdi. O döñüb yarıçılmış qapı arasından ona diqqətlə baxan mavi gözlərə heyvətlə baxdı. Cinayət işlətdiyi yerdə tutulmuş bu göz dərhal çəkilib yox olmalı idi, lakin o, cəsərətlə öz yerində qaldı. Lester səhifəni çevirdi və yenə baxdı. Göz yenə ona baxırdı. Lester öz hərəkətini təkrar etdi. Göz təslim olmurdu. Lester oturuşunu dəyişdi, qızını qızının üzərinə aşındı. O bir daha başını qaldırarkən gözün yox olduğunu gördü.

Bütün əhəmiyyətsizliyi ilə bərabər bu epizodda nəsə gülməli bir şey var idi, belə gülməli şeylər isə həmisiət Lesterin qəlbində eks-səda tapırdı. İndi, öz əlçatılmaz yüksəkliyində düşməyə heç də meyil etmədiyi bir zamanda, o hiss etdi ki, əsrarəngiz gözler onun ürəyini açmışdır, Lesterin dodaqları tərpəndi və onlaq az qala təbəssüm üçün açıldı. Lester yeni əhvali-ruhiyyəye uymadı və qəzet oxumaqdan el çekmədi, ancaq bu əhəmiyyətsiz hadisəni aydincasına yadında saxladı.

İlk dəfə idi ki, balaca şeytan onun diqqətini, həqiqətən özünə cəlb etmişdi.

Bundan bir az sonra, bir dəfə seher Lester döyülmüş kotletləri tələsmədən yeyə-yeyə qəzətin sərlövhələrini nəzərdən keçirək onun rahatlığı yenidən pozuldu. Cenni Vestanı yedirmiş və Lester gedənədək onu öz oyuncaları ilə tək qoymuşdu, özü isə qəhvə tökürdü. Gözlənilmədən qapı açıldı və Vesta işgüzarcasına yemək otağından keçib getməyə başladı. Lester başını qaldırdı, Cenni qızardı və qalxdı.

— Burada sənə nə lazımdır, Vesta? — deyə o soruşdu.

Vesta mətbəxə keçdi, oradan balaca süpürgəni götürdü və bütün görkəmi ilə əyləncəli bir qətiyyət ifadə edərək geri qayıtdı.

— Mənə balaca süpürgə lazımdır, — deyə Vesta cingiltili səsle cavab verdi və halını pozmadan öz otağına doğru addımladı. Lester onda nəyin isə bu cəsarətə səs verdiyini hiss etdi və bu dəfə yüngül təbəssümədən özünü saxlaya bilmədi.

Tədricən Lesterin qızı qarşı laqeydlik hissi əridi, onun yerini mərhemət hissi tutdu. Lester öz-özünə etiraf etdi ki, balaca insana məxsus bütün hüquqlar eynilə Vestaya da aiddir.

Gelən altı ay ərzində Lesterin narazılığı demək olar tamamilə yatdı. Bu onun yaşadığı bir qədər qeyri-normal mühitlə barışması demək deyildi, ancaq evdə elə rahatlıqvardı ki, buradan getməyə özünü məcbur edə bilmirdi. Onun günü çox şirin keçirdi. Cenni onu çox ərköyün saxlayırdı. Tam serbestlik, maneesiz olaraq köhnə tanışlarla görüşmek imkanı, evdə onu gözləyən rahatlıq və mehribanlıqla beraber onun xoşuna gəlir, ürəyinə yatırıdı. O öz qərarını yerinə yetirməyi yenə də texirə sahир və artıq düşünməyə başlayırdı ki, bəlkə heç bir dəyişiklik lazımdır.

Balaca Vesta ilə onun dostluğu yavaş-yavaş möhkəmləndi. Lester onun hərəkətlərində təbii humor görür və bunun yeni təzahürlerini maraqla izləyirdi. Vesta həmişə maraqlı bir şəyle məşğul olurdu. Cenni zeifləyən bir sərtliliklə Vestanın hərəkətlərini təqib edirdi. Bu özü-özlüyündə Lester üçün yeni bir keşf idi, yorulmaz Vesta isə həmişə gülməli bir söz deməyə fürsət axtarırdı. Bir dəfə Lester qızın böyük biçağı bir tikə ətə necə səylə sürdüyüünü görüb Cenniye dedi ki, uşaq üçün xırda çəngəl-biçaq almaq lazımdır.

— Belə biçaqla ona çətin olar.

— Beli, — deyə Vesta tez səsləndi. — Mənə balaca biçaq lazımdır. Bax, gör mənim əlim necə balacdır.

O, barmaqlarını araladı. Cenni qızın başqa bir oyun da çıxaracağından qorxaraq onun əlini stola doğru əyməyə tələsdi, Lester isə gülməkdən özünü çətinliklə saxladı.

Bir dəfə də Lesterin stekanına Cenninin qənd saldığını görən Vesta:

— Ana, mənə də iki tikə sal, — deyə tələb etdi.

— Yox, ezipim, — deyə Cenni cavab verdi, — sənə qənd lazımdır, sən süd içirsən.

— Lester əmiyə sən iki tikə saldın.

Cenni:

— Bəli, bəli, — dedi, — sən hələ balacasan. Xahiş edirəm, stol arxasında çox danışmayasan. Sakit otur.

— Lester əmi yaman çox qənd yeyir — deyə qız yubanmadan cavab verdi.

Şirniyyat sevən Lester ürəkdən gülümsədi.

İlk dəfə Vesta ilə danışmağa qədər güzəştə gedən Lester:

— Hə, bilmirəm, — dedi. — Bəlkə sən üzüm yetişməyib deyən o tülküyə oxşayırsan?

Vesta ona cavab olaraq gülümsədi. İndi onların arasındaki buz qırıldığdan sonra uşaq utanıb-çəkinmədən Lesterlə səhbət etməyə başladı. Onların münasibəti tədricən ünsiyyətə çevrildi və nəhayət, Lester uşağa doğma qızı kimi münasibət bəsləməyə başladı. O hətta dövlətinin yol açdığı her bir şeyi qızı verməyə hazır idi. Əlbəttə, bir şərtlə ki, Lester əvvəlki kimi Cenni ilə olacaq və onlar Lesterin öz mühiti ilə əlaqəsini qoruyub saxlaya biləcələri üçün nə etməli olduğunu fikirləşəcək, müəyyən tədbir tökeçəklər. Lester o mühiti, o aləmi bircə dəqiqliyə yadından çıxartmamalı idi.

## XXXII FƏSİL

Sərgi salonunun ve anbarın tikintisi baharda qurtardı və Lester öz kontorunu yeni binaya köçürüdü. İndiyədək onun işgüzər heyati “Qrend-Pasifik” otelində və klubda keçirdi. İndi o hiss edirdi ki, Çikaqoda yerini möhkəmlətmışdır və bundan sonra həmişəlik burada

yaşamalıdır. Onun üzerine ciddi vəzifeler düşündü – kontorun böyük ştatına rəhbərlik etməli və iri sazişlər bağlamalı idi. Bunun əvəzində o, səfərlərdən azad edilmiş, bu iş Eminin erinə tapşırılmışdı. O, Robertin göstərişləri ilə hərəkət edirdi. Robert var qüvvəsi ilə özünə yol açıb irəliyə can atır, bacılarını öz tərəfinə çəkməyə cəhd edirdi. O artıq fabriki yenidən qurmağa başlamışdı. Lesterin şəxsi hörmətini qazanmış bir neçə qulluqçu işdən qovulmaq tehlükəsi qarşısında idi. Ancaq Lester bunu bilmirdi, qoca Keyn isə Robertə tam azadlıq vermək meylində idi. İller öz hökmünü verirdi. Keyn məmənum idi ki, onun işi möhkəm, etibarlı əllerde qalacaqdır. Lester, deyəsən, narazılıq ifadə etmirdi. Görünür, onun Robertle münasibəti yaxşılığına doğru dəyişmişdi.

Her şey gələcəkdə də ele bu cür sakit və rəvan axıb gedə bilərdi. Lakin Lesterin şəxsi həyatı daima gizli qala bilməzdi. Ele həllar olurdu ki, o, açıq kolyaskada Cenni ilə küçələrdə gəzerken kübar, yaxud işçil tanışlarının gözüne sataşırdı. Bu onun halını pozmurdu. O subaydır, deməli, vaxtını kimlə istəsə keçirə bilər. Qoy hamı fərz eləsin ki, Cenni hörmətli bir ailədən olan gənc qadındır və Lester ona nəvaziş göstərir. O, Cennini heç keslə tanış etmək fikrində deyildi və heç kəsin onu səsləməsi, onunla söhbət etməməsi üçün sürücüyə həmişə sürətlə sürməyi tapşırılmışdı. Teatrda görüşdükleri adamlar üçün isə Cenni, artıq dediyimiz kimi, sadəcə "Missis Herhardt" idi.

Bədbəxtlikdən Lesterin tanışlarından çoxu müşahidəcilik qabiliyyəti ilə fərqlənirdi. Onlar heç də Lesterin əxlaqını pisləməyi nəzərdə tutmurdular. Sadəcə onların yadında qalmışdı ki, keçən illərdə də, başqa şəhərlərdə də onu ele bu qadınla görmüşlər. Yəqin o bu qadınla qeyri-qanuni əlaqə saxlayır. Nə olsun ki? Varlılıq və gənclik çox şeye hüquq verir. Bezi danışqlar Robertə çatmışdı, ancaq o öz mülahizələrini heç kəsə söyleməyi lazımlı bilmirdi. Lakin gec-tez hər şey açılmalı idi.

Bu, Lester və Cenni Şimal məhəlləsinə köcdükdən il yarım sonra baş verdi. Payızda, mənhus havada, Lester xəstələndi, qrip oldu. İlk kefsizlik əlamətlərini hiss etdikdə o belə qərara gəldi ki, bu boş şeydir, isti vanna və yaxşı kinə dozası onu ayaq üstə qoya bilər. Ancaq xəstəlik ciddi imiş: səherisi o, yataqdan dura bilmədi, onun şiddetli hərəketi var idi və başı dözləməz dərəcədə ağrıydı.

Lester son vaxtlar həmişə Cenni ilə yaşayaraq ehtiyatsız olmuşdu. O, mehmanxanaya getməli və xəstəliyini teklikdə keçirməli idi. Ancaq

evdə, Cenni ilə olmaq onun ürəyini daha çox açırdı. O, kontora zəng etdi və xəbər verdi ki, xəstədir, bir neçə gün işe gəlmeyəcəkdir, sonra öz səbirli şəfqət bacısının qayğıkeşliyindən həzz almağa başladı.

Cenni, əlbəttə, Lesterin, xəstə, yaxud sağlam, onunla bir yerdə olmasına yalnız sevinirdi. O, Lesteri hekim çağırmaq və dərman qəbul etmək üçün dilə tutdurdu. O, Lesterə limonla isti çay içirdir, əlini və üzünü gecə-gündüz soyuq su ilə sərinləndirdi. Lester sağalmağa başlayanda isə ona dadlı ət suyu və aş hazırlayırdı.

Birinci uğursuz hadisə də ele bu xəstəlik günlərində oldu. Sənt-Poldakı tanışlarigildə qonaq olan, geri qayıdarkən qardaşı ilə görüşmək fikrində olduğunu Lesterə əvvəlcədən bildirmiş Luiza evə ehtimal etdiyindən tez qayıtmığı qərara aldı. O, Lesterin xəstəliyinin on ciddi vaxtında Çikaqoya gəlib çıxdı. Kontora zəng edib qardaşının bir neçə gün işe çıxmayaçğını eşitdikdə onunla necə görüşə biləcəyini soruşdu.

— Gərək ki, o, "Qrend-Pasifik" də yaşayır, — deyə ehtiyatsız bir katib ağızından söz qaçırdı. — O, xəstədir.

Luiza təşvişə düşdü və "Qrend-Pasifik"ə zəng edərək öyrəndi ki, mister Keyni bir neçə gündür görməmişlər, ümumiyyətlə, o öz nömrəsində həftədə iki-üç dəfədən artıq olmur. Şübəyə düşmüş Luiza Lesterin klubuna zəng etdi.

Telefona, ters kimi, Lesterin tapşırığı ilə defələrle onun mənzilində olmuş kuryer uşaq gəldi. O bilmirdi ki, Lesterin ünvanını gizli saxlamaq lazımdır — indiyə qədər heç kəs bu ünvanı soruşturmamışdı. Luiza Lesterin bacısı olduğunu, onu mütləq görməli olduğunu dedikdə uşaq cavab verdi:

— O, Şiller meydanında on doqquz nömrəli evdə yaşayır.

Telefonun yanında olan xidmətçi:

— Sən kimin ünvanını verirsən? — deyə soruşdu.

— Mister Keynin.

— Heç bir ünvan vermək olmaz. Sən bunu bilmirsən?

Uşaq tutuldu və üzr istədi, Luiza isə artıq dəstəyi asmışdı.

Qardaşının üçüncü ünvanı da olduğunu heyrətlə aşkar etmiş Luiza bir saatdan sonra Şiller meydanında oldu. Luiza ikimənzilli evin qarşısında duraraq, ikinci mərtəbəyə çıxan qapının üzərindəki lövhəcikdə Keyn familiyasını oxudu, yuxarı qalxdı və zəng etdi. Cenni zəngin səsinə çıxdı, qarşısında bəzəkli qadını görerek lap təccüb qaldı.

Luiza açılmış qapıdan evin içərisinə nezər salaraq:

— Mister Keyn buradamı yaşayır? — deyə təkəbbürlə soruşdu. Qadının burada olması onu bir qədər heyratləndirdi, lakin onun şübhəsi hełə dumanlı idi.

— Bəli, — deyə Cenni cavab verdi.

— Gerek ki, o, xəstədir? Mən onun bacısıyam. Gəlmək olarmı?

Fikirlərini toplamaq üçün Cenninin vaxtı olsayıdı, bir bəhanə tapardı. Ancaq o, bir söz deməyə macal tapmamışdı ki, öz mövqeyinə güvənərək ərköyünlüyə və istədiyi kimi hərəkət etməyə adət etmiş Luiza onun yanından süzüb otaqlara keçdi. Lester yatdığı yataq otağına yapışq olan qonaq otağında Luiza ətrafına nəzər saldı. Kündə oynayan Vesta qalxdı, maraqla gözünü qonağa zillədi. Luiza yataq otağının açıq qapısından Lesteri gördü. O, gözlerini yumaraq yataqda uzanmışdı, sol tərəfdən, pəncəredən gənəşin şüaları onun üzünə düşündü.

Luiza cəld yataq otağına daxil olaraq:

— Deməli, sən burada imişsen! — deyə səsləndi. — Sənə nə olub?

Lester onun səsini eşidən kimi gözlerini açdı və bir anda hər şeyi anladı. O, dirsekleri üzərində qalxdı, ancaq heç bir söz deyə bilmədi. Nəhayət, çətinliklə dilləndi.

— Salam, Luiza. — Sən haradan gəlib çıxdın?

— Sent-Poldan. Mən ehtimal etdiyimdən tez yola düşdüm, — deyə Luiza burada nə isə şübhəli bir ehvalat olduğunu duyaraq, əsəbi bir halda, iti danişa-danişa cavab verdi. — Mən səni çətinliklə tapdım. Bu kimdir — sənin yanındakı bu? — O, “qəşəng qulluqçu” demək isteyirdi, ancaq baxaraq qonaq otağında kədərli bir üzle nə isə yiğidirən Cennini gördü.

Lester cavab əvezində öskürdü.

Luiza otağı diqqətlə nəzərdən keçirdi. Ailə həyatının xoş, lakin qorxulu fikirlər oyadan elamətləri onun nəzərindən qaçmadı. Cenninin paltarı stulun üstündə idi. Bunu görərən Miss Keyn vasvasılıqla yubkasını yiğisdirdi. O, qardaşına baxdı və onun gözlərində qəribə bir ifadə gördü, deyəsən, o bir az pert olmuşdu, amma eyni zamanda arxayın və döyüşə hazır idi.

Lester Luizanın dilində dolaşan sualı ifadə etməsinə imkan verməyərək:

— Sən əbəs yerə bura gəldin, — dedi.

Onun kobudcasına açıq danışmasından heyəcanlanmış Luiza:

— Nə üçün əbəs yerə? — deyə az qala qışqırıldı. — Sən menim qardaşımsan, ya yox? Əger qardaşımsansa, mən sənin yanına hara olsa gelə bilərəm. Sən bir işə bax! Sənmi mənə belə şeyləri deyirsən?

Lester dirsekleri üzərində bir az yuxarı qalxaraq:

— Qulaq as, Luiza, — dedi, — sən uşaq deyilsən. Mübahisə etməyimizin mənası yoxdur. Mən sənin bura gələcəyini bilmirdim, yoxsa müəyyən tədbirlər görərdim.

Luiza kinli-kinli onu yamsıladı:

— Müəyyən tədbirlər! Bu çatmırı! Başqa cür ola bilməz!

Luiza tələyə düşdüğünü hiss edir və bunun üçün Lesterə qəzəbi tuturdu.

Lester isə hirsində qızarmışdı.

O, qətiyyətə dedi:

— Sən əbəs yerə xoruzlanırsan. Mən heç bir şeyə görə sənin qarşında özümü doğrultmuram. Mən “müəyyən tədbirlər görərdim” dedikdə bu heç də o demək deyildir ki, mən üzr istəyirəm. Hərgəh sən nəzakətla danışmaq istəmirsənə, ixtiyar sahibisən.

— Bilirsənmi, Lester! — deyə Luiza qızışdı. — Mən bunu səndən gözləmirdim. Mən düşünürdüm ki, Çikaqoda bu qədər tanışımız olduğu halda, bir... Luiza dehşətli sözü deməyə qət etməyərək, duruxdu — açıq yaşamağa utanarsan. Bu, dəhşətdir! Mən düşünürdüm, hər halda sendə ədəb hissi və cəmiyyətin fikrine hörmət...

— Cəhənnəm olsun ədəb! — deyə Lester partladı, — nəhayət, sən anla ki, mən səndən üzr istəmirəm. Əger bura sənə xoş gəlmirse, nə edəcəyini yaxşı bilirsən.

— Aman Allah! — deyə Luiza fəryad etdi. — Bunu mənim qardaşım deyir! Hamısı da bu fahişə üçün! — Birdən o, qəzəblə, lakin eyni zamanda maraqla soruşdu: — Bu kimin uşağıdır?

— Mənim deyil, arxayın ola bilərsən. Lap mənim olsa belə, sənə nə var? Xahiş edirəm, mənim həyatıma qarışmayasan!

Cenni onun haqqında deyilən təhqirli söz də daxil olmaqla hamisini eşitmİŞdi, ağridan üreyi sıxlırdı.

Luiza tufan qopartmışdı:

— Arxayın ol, mən daha sənin həyatına müdaxilə etməyəcəyəm. Tekcə onu deyirəm ki, kimdən-kimdən, səndən bunu gözləməzdəm. Həm də səndən bu qədər aşağı olan bir qadınla! Mən əvvəl elə bilirdim ki... — Luiza yenə “sənin qulluqçundur” demək isteyirdi, ancaq Lester qeyzdən özünü unudaraq qaba surətdə onun sözünü kəsti:

— Onun haqqında nə düşündüyünün mənim üçün fərqi yoxdur. O özünü yüksək mexluq hesab edənlərin çoxundan yaxşıdır. Mən sənin nə düşündüyüni bilirom. Bunlar hamısı boş-boş şeylərdir. Mən istədiyim kimi hərəkət edirəm, sənin tənqidinə qarşı da çox etinəsizam. Mən özüm-özümə cavabdehəm və xahiş edirəm, mənim qayğıma qalmayanın.

— Qalmayacağam da, əmin ola bilərsən, — deyə Luiza əks-zərbə endirməyə başladı. — Ailenin sənin üçün heç bir şey olduğu, indi mənə tamamilə aydın oldu. Sənədə azacıq vicdan olsayıdı, bacının belə bir yerə düşməsinə heç vaxt yol verməzdim. Mən sadəcə olaraq iyrənirem. Başqaları da bunu belə deyəcəklər, mən elə bunu demek isteyirdim.

O sərt bir hərəkətlə dabanları üzərində döndü, bədbəxtçilikdən qonaq otağının qapısında durmuş Cenniyə öldürəcü bir nəzər salaraq cəld çıxıb getdi. Vesta otaqda yox idi. Bir az sonra Cenni Lesterin yanına girdi və arkasında qapını bağladı. Cenninin deməyə bir sözü yox idi. Lester enli alnından six saçlarını ataraq yorğun və qışqa-baqlı halda balıncda uzanmışdı. “İşin tərsliyinə bax, gərək o gəlib bura çıxayıd”, — deyə düşündürdü. — İndi Luiza evə gedəcək, hər şeyi hamiya söyleyəcəkdir. Atası bilecek, anası da, Robert, İmocin, Emi — hamısı bilecəkdir. İnkər etmek də mümkün olmayıacaqdır. — Luiza kifayət qədər gördü. Lester fikir içərisində gözlərini divara dikdi.

Cenni də ev işləri ilə məşğul olaraq fikrə dalmışdı. Deməli, başqa bir qadın onun haqqında belə rəydedir. İndi cəmiyyətin nə düşündüyü aydınlaşdır. O başqa bir planetə nə qədər uzaqdırsa, Lesterin ailəsinə də o qədər uzaqdır. Onun ata-anası, qardaşları və bacıları üçün pis qadındır, cəmiyyətdəki mövqeyinə görə Lesterdən hədsiz dərəcədə aşağıdır, əxlaqı və əqli cəhətcə ondan hədsiz dərəcədə aşağıdır, o, küçə qızıdır, fahişədir, halbuki Cenni bir zaman öz adını təmizə çıxaracağına ümidi edirdi. Bu fikir onu daha artıq ağrıdır, bıçaq kimi doğrayır. Bəli, o, Luizanın gözündə, cəmiyyətin gözündə, en başlıcası da budur ki, Lesterin gözündə həqiqətən pis və alçaq bir qadındır. Başqa cür ola bilərmi? Cenni susur və şikayət etmirdi. Lakin alçalmağının ağrısı, həya ağrısı onu rahat qoymurdu. Ah, eger bütün bu adamların nəzərində birtəhər özünə bəraət qazandıra bilseydi! Namuslu yaşayıb abırlı qadın ola bilseydi! Bunu necə etməli? Buna nail olmaq zəruriyidir. Lakin necə?

### XXXIII FƏSİL

Aile qüruruna dərin yara vurmuş Luiza dərhal Tsinsinnatiyə qayıtdı və öz kəşfini təfsilatı ilə danışdı. Onun dediyinə görə, qapını “axmaq olduğu zahirində bilinən lap sadə bir qadın” açmışdı. Bu qadın Luizanın kim olduğunu eşitdikdə onu içəri belə dəvət etməmiş, “simasında ən günahkar adamın ifadəsi ile” yerində donub qalmışdır. Lester isə özünü çox vicdansız aparmışdır, o bütün həqiqəti utanmadan dərhal açıb demişdir. Bu uşağın kimin olduğunu soruşduqda, o, cavab vermekdən imtina etmişdir. O ancaq Luizaya “mənim uşağım deyil”, — demişdir.

Yeniliyi birinci olaraq bilən missis Keyn dalbadal köksünü ötürürək:

— Ah, aman Allah, aman Allah! — deyirdi. — Mənim oğlum, mənim Lesterim! Belə bir işi o necə görüb?

Luiza eyni şeyləri dalbadal təkrar etməklə öz sözlərini daha inanlırıçı etmək istəyirmiş kimi:

— Elə alçaq heşəratdır ki! — deyə yorulmadan haray salırdı.

Luiza davam edirdi:

— Mən ora ancaq ona kömək etmək üçün getdim. Mənə dedilər ki, o xəstədir, dedim, bəlkə həli ağırdir. Heç belə şey ağlıma gelərdi?

— Zavallı Lester! — deyə ana səsləndi. — Onun bu yerə gəlib çıxmاسını təsəvvür etmək belə çətindir.

Missis Keyn məsələni aydınlaşdırmağa çalışdı, lakin bu məsələyə nə cür yanaşmayı bilməyərək erinə zəng etdi, o, fabrikdən gəldi, bu hadisəni süküt içerisinde donuxmuş halda dinlədi. Demək, Lester bir qadınla açıq yaşayır və onlar indiyədək bu qadın barəsində hətta bir söz belə eşitməyiblər. İndi onlar nə tədbir görməlidirlər? Valideynin nüfuzu kömək etmez. Lester özü üçün avtoritetdir, o, qüvvətli təbiətə malikdir, məzəmmətlərə laqeydiliklə cavab verər, bəlkə də rədd edər. Ona təsir göstərməye cəhd etmək lazımdırsa, diplomatiya işə salınmalıdır.

Arçibald Keyn bir qərar qəbul etmək qətiyyəti ilə meyus və qəzəb içinde fabrikə qayıtdı. Axşam onun Robertlə söhbəti oldu. O da etiraf etdi ki, bu həyəcanlı xəberlər artıq ona çatmışdı, ancaq o, susmağı lazım bilmışdır. Missis Keyn Lesterlə danışmaq üçün Robertin Çıka-qoya getməsi fikrini irəli sürdü.

Qoca Keyn dedi:

– O başa düşməyə bilməz ki, öz əxlağı ilə özüne düzəlməz ziyan vurur. Belə şeylər heç kəs üçün cəzasız keçmir. O ya həmin qadınla evlənməli, ya da onunla əlaqəsini kəsməlidir. Mənim adımdan ona belə de.

Robert:

– Bunların hamısı çox yaxşıdır, – dedi, – ancaq kim onu inandıra-cqadır? Doğrusu, mənim bununla məşğul olmağa həvəsim yoxdur.

Qoca:

– Mən ümidiyi itirmirəm, – dedi. – Get, cəhd elə, gör nə çıxır. Bundan ziyan olmaz. Bəlkə o, ağlınu başına yiğar.

– Çətin, – deyə Robert etiraz etdi. – O çox inadçıdır. Belə söh-bətlərdə mən bir elə fayda görmürəm. Ancaq madam ki sən istəyir-sən, mən, əlbəttə, gedirəm. Anam da belə istəyir.

Əhvalı pozulmuş qoca, nəhayət:

– Bəli, bəli, – dedi, – sən hər halda get.

Robert Çikaqoya yollandı. Öz səfərinin müvəffəqiyyətə qurta-racağına ümid etməsə də, o her halda bundan ləzzət alırdı ki, əxlaq və ədalət tamamilə onun tərəfindədir.

Luizanın burada olmasından üç gün sonra Çikaqoya gəlmış Robert anbara zəng etdi, amma Lester orada olmadı. Sonra onun evinə zəng etdi və bir yerdə görüşməyi nezakətlə teklif etdi. Lesterin səhhəti hələ o qədər də yaxşı deyildi, ancaq kontora gəlməyi lazımlı bildi. O, Roberti həmişəki kimi ürəkdən salamladı və bir müddət onlar işdən danışdılar. Sonra gərgin sükut çökdü.

Robert söhbəti uzaqdan getirdi.

– Sən mənim buraya nə üçün gəldiyimi, yəqin, bilirsən?

– Zənn edirəm, – deyə Lester cavab verdi.

– Evdə sənin xəstəliyini bildikdən sonra hamı, xüsusən, anam nigaran qaldı. Sən ləp yaxşı olubsan?

– Deyəsən, hə.

– Luiza nağıl etdi ki, səni bir qədər qəribə ev şəraitində gör-müşdür. Əlbəttə, sən evli deyilsən?

– Yox.

– Luizanın gördüyü qadın, sadəcə... – Robert əlini mənalı-mənalı havada dolandırdı.

Lester başını eydı.

– Mən səni istintaq etmək istəmirəm, Lester. Mən bunun üçün gəlməmişəm. Bizimkilər xahiş etdilər səninlə görüşüm. Anam elə bir hala düşmüdü ki, mən bunu heç olmazsa onun xatirinə etmeli idim...

O susdu. Lester bu qədər hörmət və ədalətlə deyilmiş sözlərdən müttəəssir olaraq izahatdan qəti imtina etməyin sadəcə nəzakətsizlik olacağını hiss etdi.

O, ağır-agır başladı:

– Mən sənə təsəlliverici bir şey çətin söyləyə bilərem. Əslinə baxsan, deməyə bir sözüm yoxdur. O qadın var, mən də onunla yaşa-yıram. Bizimkilərə isə bu xoş gəlmir. Hər şeydən pis orasıdır ki, siz bədbəxt bir tesadüf üzündən bunu bildiniz.

O susdu. Roberte imkan verdi ki, onun açıq mühakimələri haqqında düşünsün. Görünür, Lester öz vəziyyətinə sakit münasibət bəs-levir. Onun sözləri həmişəki kimi ağıllı və inandırıcı səslənirdi.

Robert qətiyyətsizliklə soruşdu:

– Sən o qadınla evlənmək fikrində deyilsən ki?

– Hələ yox, – deyə Lester soyuqqanlıqla cavab verdi.

Bir dəqiqəliyə onlar sükut içerisinde bir-birinə baxdalar. Sonra Robert nezərlərini pəncərədən görünen şəhərə çevirdi.

– Sənin onu sevib-sevmədiyini soruşmağın, yəqin, mənası yoxdur, – deyə Robert cesarətini toplayıb soruşdu.

Lester mükəddər bir üzlə onu sancıdı:

– Doğrusu, mən bilmirəm: bu ilahi hissi səninlə necə müzakire etmək olar? Sevmək səadəti hələ mənə nəsib olmamışdır. Ancaq mən onu bilirəm ki, bu qadın məni tamamilə qane edir.

Robert yenə susdu.

Nəhayət, o:

– Söhbət sənin xoşbəxtliyin və ailənin rahatlığı haqqında gedir, – dedi. – Hesab edək ki, əxlaq məsələsinin buraya dəxli yoxdur, hər halda işin bu cəhətini biz – səninlə mən müzakire etməyəcəyik. Sənin hisslerin təkcə sənin özüne aiddir. Ancaq mənə elə gelir ki, sənin geleceyin kifayət qədər ciddi məsələdir, onun haqqında danışmağa dəyər. Yaxşı adı və ailənin ləyaqətini qorumaq haqqında da düşün-məyə dəyər. Atam ailənin namusunu bir çox başqa adamlardan daha artıq qiymətləndirir. Əlbəttə, bunlar mənə məlum olduğu kimi, sənə də yaxşı məlumdur.

– Atamın buna necə baxdığını bilirəm, – deyə Lester cavab verdi.

– Bunların hamısı sizin hər birinizə necə aydınmışsa, mənə də eləcə

aydındır, ancaq mən bu saat heç bir şey teklif edə bilmirəm. Belə münasibət bir gündə yaranmır ki, ona dərhal nəhayet vermək mümkün olsun. Bu qadın vardır. Buna qismən özüm müqəssirəm. Mən təfsilatına girişmek niyyətində deyiləm, – belə işlərdə həmişə yad müşahidəcindən çox şey gizli qalır.

Robert:

– Mən elbəttə, sizin münasibətiniz haqqında bir şey bilmirəm, – dedi, – mən səni sorğu-sualı çəkmək istəmirəm, ancaq sənə elə gelmirmi ki, sən... o qızı evlənmək istəmirsənse, heç də vicdanla hərəket etmirsən? – deyə o, qardaşının niyyətini daha yaxşı öyrənmək üçün əlavə etdi.

Qardaşının cavabı onu çasdırdı.

Lester:

– Əger mən bunda bir fayda görseydim, bəlkə də evlənərdim, – dedi. – Əsas məsələ budur ki, bu qadın var və bunu bütün aile bilir. Əger burada bir tədbir görmək lazımdırsa, bunu ancaq mən özüm etməliyəm. Mənim əvəzində heç kəs fealiyyət göstərə bilməz.

Lester səsini kəndi, Robert isə qalxaraq otaqda var-gəl etməyə başladı. Sonra yenə qardaşına yaxınlaşıb dedi:

– Sən deyirsən ki, onunla evlənməyə hazırlaşmışsan, daha doğrusu – iş hələ bu yerə çatmamışdır. Məsləhət görmürəm, Lester. Mənə belə gəlir ki, bu faciəli bir sehv olardı. Mən səni öyrətmək istəmirəm, ancaq özün düşün, gör sənin vəziyyətində olan adam üçün bu nə qədər qorxuludur. Belə risk etməyə sənin haqqın yoxdur. Aile bir yana qalsın, sən çox şeyi itirə bilərsən. Sən sadəcə olaraq öz həyatını məhv edərsən.

O, sağ əlini qabağa uzadıb susdu. Bir şeyi ürəyinə xüsusi lə yaxın qəbul etdikdə həmişə sağ əlini bu cür irəli verərdi. Lester onun sözünün sade səmimiyyini hiss etdi. Robert artıq hakim rolunda çıxış etmirdi. O, Lesterin şüurunu oyatmağa çalışırdı, bu isə vəziyyəti xüsusi lə deyişdirirdi.

Lakin Lester bu çağrısa səs vermədi. O zaman Robert başqa simdə çalmağı sindi. O, atasının Lesteri necə sevdiyini, Lesterin Tsinsinnati'də zəngin bir qızla evlənəcəyinə necə ümid etdiyini qardaşının yadına saldı. Əgər Lester belə isteyirsə, qoy bu qız heç katolik də olmasın, ancaq hər halda öz mühitinin qızı olsun. Missis Keyn də həmişə bu ümidiyle yaşamışdır. Danışmağa dəyməz, Lester özü hamisini bilir.

– Beli, mən onların buna nə cür baxdıqlarını bilirom, – deyə Lester onun sözünü kəndi. – Ancaq, doğrusu, mən bilmirəm indi nəyi dəyişdirmək olar?

– Sən demək isteyirsən ki, onunla ayrılmağı hələ məqsədə uyğun hesab etmirsən?

– Mən demək isteyirəm ki, onun tərəfindən müstəsna münasibət görmüşəm, bir abırlı adam kimi onun üçün mümkün olan hər şeyi etməliyəm. Məhz nə edəcəyimi hələ bilmirəm.

– Sən hesab edirsən ki, onunla yaşamağa borclusən? – deyə Robert soyuqcasına soruşdu.

– Hər halda, mənimlə yaşamağa alışdığını bir zamanda onu küçəyə atmamaliyam, – deyə Lester cavab verdi.

Robert, çağrışının cavabsız qalması ilə razılışmış kimi, yenə özünü kresloya saldı.

– Məgər ailədəki narazılıq qadınla dostcasına danışıp razılışmaq, onu buraxmaq üçün kifayət qədər əsaslı səbəb deyilmi?

– Mən bu məsələni axıra qədər götür-qoy etməsem, heç bir danışq ola bilməz.

– Sən bu yaxın vaxtlarda məsələni qurtarmağı mənə vəd belə etmirsən ki, qayıdan kimi ata-anamızı heç olmasa bir az sakit edə bilim.

– Mən məmməniiyyətlə onların dərdini yüngüləşdirərdim. Lakin heqiqət heqiqət olaraq qalır. Seninlə söhbətdə mən hiyləyə el atmayı lazım görmürəm. Mən artıq etdiyim kimi, belə şeyləri müzakirə etmək olmaz – bu sadəcə olaraq hem mənə qarşı və həm də o qadına qarşı yolverilməzdir. Burada bezen maraqlı olan tərefələr belə necə hərəket edəcəklərini bilmirlər, o ki qala yad adamlar. Mən indi müəyyən bir tədbir görecəyim haqqında sənə söz vermiş olsaydım, alçaqlıq edərdim.

Robert yenə otaqda gəzişməyə başladı.

– Deməli, sən bu fikirdəsən ki, indi heç nə etmək olmaz? – Hələlik heç bir şey.

– Onda mən yaxşısı budur ki, gedim. Deyəsən, daha danışmağa dəyməz.

– Bəlkə sən mənimlə nahar edəsən? Mən bu saat boşam, məhmanxanaya, mənim otağıma gedə bilerik.

– Xeyr, təşəkkür edirəm, – deyə Robert cavab verdi. – Mən gerek ki, Tsinsinnati'ye gedən saat bir qatarına çataram. Hər halda cəhd edim.

Onlar üz-üzə durmuşdular, Lester sarsılmış ve bir qədər sinixmişdi. Robert isə qarayanız, gümrah idi, dümdüz dayanmışdı. İllerin hər ikisini necə dəyişdiriyi görünürdü. Robert bütün həyatı boyu sadə və qətiyyətlə hərəket etmişdir. Lesteri isə şübhələr daima öz pəncəsində saxlamışdır. Robert işbazın qüvvət və zirəkliyini təcəssüm etdirirdi. Lesterde isə həyata bir qədər spesifikcəsinə baxan bəxti gətirmiş varlığının özünə arxayılığı nəzərə çarpırdı. Onlar birlikdə, indi şüurlarından nə kimi fikirlər keçdiyindən asılı olmayaraq, gözəl bir lövhə təşkil edirdilər.

Bir qədər sükutdan sonra böyük qardaş:

– Nə deyim, əlavə etməyə bir sözüm yoxdur, – dedi. – Mən ümid edirdim ki, bizim fikrimizi sənə təlqin edə bilerəm, ancaq sən, əlbəttə, öz dediyinin üzərində durursan. Madam ki, nə etdiyini sən özün başa düşə bilmirsən, mən senin başına ağıl qoya bilmərəm. Mən açıq bir şey deyirəm: – Mənəcə, sən ağıllı hərəkət etmirsən.

Lester dinməz-söyləməz qulaq asındı. Onun siması inadçı qətiyyət ifadə edirdi.

Robert şlyapasını götürdü və onlar birlikdə qapıya doğru getdilər.

Robert:

– Mən işi onların nəzərinə ən yaxşı şəkildə çatdırmağa çalışacağam, – dedi və çıxdı.

#### XXXIV FƏSİL

Bize məlum olan dünyada heyvanlar səltənətinin bütün nümayəndəlerinin həyatı müəyyən sferada, yaxud mühitdə axıb gedir, sanki onlar sarsılmaz qanun əsasında günəşin ətrafında fırlanan planetdə bu mühitdən xaricə düşsələr, yaşaya bilməzlər. Su mühitini tərk edən balıq məhv olur. Bahqların səltənətinə soxulmağa cəhd edən quş böyük zərər görür. Çiçəkləri zədələyen kiçik sürfədən başlamış tropik meşələrin və dəniz girdablarının böyük yırtıcılarını adək bütün canlıların həyatı göstərir ki, təbiət onların fəaliyyətini müəyyən mühitdə məhdudlaşdırmışdır. Bize ancaq bu mühitdən qurtulmaq üçün edilən hər cür cidd-cəhdlərin nə kimi qəribə felakətlərə aparıb çıxardığını qeyd etmək qalır.

Lakin bu məhdud mühit nəzəriyyəsi insan haqqında o qədər əyani suretdə təsdiq olunmur. İctimai həyatı idarə edən qanunlar hələ axıra qədər dərk olunmamışdır və ümumişdirmə üçün bize əsas vermir.

Hər halda cəmiyyətin rəyi, təlebləri və mühakiməsi də, aydın duyulmasa belə, bir növ tamamilə real hüdudlardır. Kişi, yaxud qadın günah işlədiyi zaman – başqa sözlə desək, müəyyən çərçivədən kənara çıxdığı zaman – onların cəzası heç də su altında yaşamaq niyyətinə düşmüş quşun, yaxud insan yaşadığı yerdə dolaşan vəhşi heyvanın məruz qaldığı cəzaya oxşamır. Onları təxirsiz ölüm gözləmir. İnsanlar yalnız heyət içerisinde qaşlarını qaldıracaq, yaxud öldürүү surətdə gülümseyəcək və ya narazılıqla ellərini bir-birinə vuracaqlar. Buna baxmayaraq, ictimai həyat dairəsi hər kəs üçün elə dürüst müəyyən edilmişdir ki, bu dairedən çıxan hər kəs ölümə məhkum olunmuşdur. Bu və ya başqa mühitdə doğulmuş və tərbiyə olunmuş adam hemin mühitdən xaricdə yaşamağa yaramır. O, havanın müəyyən sıxlığına adət etmiş, nə daha sıx, nə daha seyrək atmosferdə həyatdan həzz almağa qabil olmayan bir quş kimidir.

Lester qardaşını yola saldıqdan sonra pəncərənin yanında, kresloda oturdu və sürətli böyüyen gənc şəherin mənzərəsinə tamaşa etməye başladı. Pəncərənin arxasında həyat öz qaynar fəaliyyəti, ümidi, zənginlik və əyləncəleri ilə keçib gedirdi, o isə qəflətən qopmuş amansız küləyin itelədiyi bir adam kimi, bir müddət kənara atılmışdı. Onun bütün planları və fikirləri bir növ dolaşmışdı. O adət etdiyi yolla evvəlki kimi qayğısız gedə bilermi? Ailenin eks tədbirləri onun Cenni ilə münasibətinə təsir göstərməzmi? Doğrudanmı onun evvəller özünü ele rahat və serbəst hiss etdiyi ata evi həmişəlik keçmişdə qalmışdır? Bəli, doğma adamları ilə evvəlki sadə və dostcasına münasibətini artıq qaytara bilməyəcəkdir. Əvvəller olduğu kimi, atasının nəzərlərində təqdir və qürur oxuyacaqmı? Robertlə, atasının fabrikindəki işçilərlə münasibəti, yaxın keçmişdə onun həyatını təşkil edən hər şey, hər şey Luizanın uğursuz gəlişindən sonra pozuldu, dağıldı.

“Getirmədi” – deyə o, fikrən qət etdi və məqsədsiz mühakimələrdən ayrılaraq nə kimi əməli tədbirlər görə biləcəyini götür-qoy etməyə başladı.

O, evə qayıtdıqdan sonra Cenniye dedi:

– Sabah, ya birisi gün qısa müddətə Maunt-Klemense getmək istəyirəm. Özümü nə isə yaxşı hiss etmirəm, orada bir az dincələr və səhhətimi bərpa ederəm.

O öz fikirləri ilə tənha qalmaq istəyirdi. Cenni onun çamadanını təyin olunmuş saata hazırladı və o, fikirli, məyus halda yola düşdü.

Bütün gələn həftə ərzində o, telesmədən hər şeyi götür-qoy etdi və bu nəticəyə gəldi ki, hələ heç bir qəti addım atmaq lazımlı deyildir. İki-üç izafə aym heç bir ehemiyəti yoxdur. Az ehtimal etmək olar ki, Robert, yaxud ailədən başqa birisi onunla bir daha görüşmək istəsin. Resmi tanışlığı o əvvəl olduğu kimi saxlayacaqdır, çünki onlar firmanın inkişafı ilə əlaqədardır. Onun haqqında heç kes icbari ölçü götürməz. Lakin yenə də ailə ilə münasibətinin ümidsizcəsinə pozulması fikri Lesteri əzirdi. "İşlər xarabdır, — deyə o düşündürdü, — işlər xarabdır". Ancaq o öz həyatını deyişdirmirdi.

Bələ qeyri-müəyyən veziyət bir il də uzandı. Lester yarımlı Tsinsinnatidə görünmədi, sonra onun iştirakını tələb edən mühüm rəsmi müşavirəyə getdi. Özünü elə tuturdu ki, elə bil heç bir şey olmayışdır. Anası onu, kedərlə olsa da, mehribanlıqla öpdü, atası hemişəki kimi, onun əlini möhkəm sıxdı. Robert, Luiza, Emi, İmocin, əvvəlcədən şərtleşmiş kimi, onları maraqlandıran yeganə məsəleyə heç toxunmadılar. Ancaq yadlıq-özgəlik hissi keçib getmədi. Bundan sonra Lester öz doğma şəhərinə getməkdən hər vəchle çəkinməyə başladı.

### XXXV FƏSİL

Cenni bu zaman mürəkkəb mənəvi sarsıntı keçirirdi. Münasibəti onu dərindən kəderləndirən öz ailəsi ilə baş vermiş ixtilaf hesaba alınmasa, Cenni ilk dəfə cəmiyyətin rəyi ilə qarşılaşmışdı. İndi ona aydın idi: o, pis qadındır. O, iki dəfə çətin veziyətə düşmüş və təslim olmuşdur, halbuki çətinliyə qarşı mübarizə edə bilərdi. Əgər onda artıq metanət olsaydı! Əgər bu əbədi qorxu onu ezməsəydi! Əgər o, ağlın dediyi kimi hərəkət edə bilseydi! Lester heç vaxt onunla evlənməyəcəkdir. Bu nikah ona lazımdır. Cenni onu sevir. Ancaq Cenni gedə biler. Lester üçün belə yaxşı olar. O, Klivlendə qayıtsa, atası, yəqin, onunla yaşamağa razı olar. Gecikmiş olsa belə, bu düzgün hərəkətle Cenni onun hörmətini qazanar. Lakin yenə də o, Lesteri tərk etməyi ağlına getirəndə sarsılırdı. Lester ona nə qədər yaxşılıq etmişdir. Ata... ata isə belkə onu heç qəbul etmək istəməyəcək.

Luizanın uğursuz gelişindən sonra Cenni Lesterin verdiyi puldan xırda-xuruş toplamaqla, dar günə bir qədər pul yiğmaq haqqında

düşündü. Lester xərc məsələsində xəsislik etmirdi. Cenni indiyədək hər həftə evlerinə on beş dollar göndərirdi — bu qədər pula onlar bir zaman özgələrindən yardım almadan bütün ailə ilə yaşayırdılar. O, yeməyə iyirmi dollar sərf edirdi. Lester tələb edirdi ki, onun stolunda hər şeyin — meyvənin, şirniyyatın, ətin, şərabın — hamisının en elası olsun. Menzil-üçün onlar ayda əlli beş dollar verirdilər, paltara və gözənləilməyen xərclərə müəyyən məbləğ təyin edilməmişdi. Lester ona həftədə əlli dollar verirdi və nadənse, onlardan heç vaxt bir şey qalmırırdı. Lakin Cenni qənaət fikrini tezliklə rədd etdi. Getmək lazımdırsa, əlibəş getmək yaxşıdır. Əks təqdirdə pis olar.

Luizanın gelişindən sonra Cenni hər həftə bu barədə düşündü, nə isə qəti bir söz demək, yaxud qəti tədbir görmək üçün cəsarətini toplamağa cəhd etdi. Lester onunla daima mərhamətli və mehriban idi, ancaq Cenni bəzən hiss edirdi ki, Lester ondan nə isə gözləyir. O bəzən huşsuz və dalğın olurdu. Cenniye elə gelirdi ki, Luiza ilə söhbətdən sonra o bir qədər dəyişmişdir. Öz həyatından narazı olduğunu Lesterə deyərək çıxıb getseydi, nə yaxşı olardı. Vestanın varlığı üzə çıxandan sonra o, Cenniye aydıncaşa anlatdı ki, Cenninin fikrinin onun üçün elə də ehemiyəti yoxdur, — axı o qət etmişdi ki, Cenninin uşağı onların evlənmələri üçün rəfedilmez maneədir. O, Lesterə lazım idi, ancaq qanuni arvadı sıfətində yox. Onunla mübahisə etmək isə çətindir, o ele zəhmliyidir ki! Nəhayət, Cenni qət etdi ki, getməsinin səbəbini məktubla izah etsin. O zaman, bəlkə Lester onu bağışlar və unudar.

Herhardtlar ailəsinin işi əvvəlki kimi pis gedirdi. Marta əre getmişdi. Bir neçə il müəllimlik etdikdən sonra o, gənc arxitektorla tanış oldu və onlar tezliklə adaxlandılar. Marta hemişə öz ailəsi üçün bir qədər xəcalet çəkirdi, indi isə yeni həyatın lezzətini dadarkən ailə üzvləri ilə mümkün qədər az görüşməyə çalışırdı. Marta əre gedəcəyini onlara ancaq öteri xəbər verdi. Cenniye isə heç bir şey yazmadı, toya ancaq Bassı və Corcu dəvət etdi. Herhardt, Veronika və Uilyam incidilər. Herhardt susdu, öz narazılığını bildirmədi, — həyat ona saysız-hesabsız ağır zərbələr vurmmuşdu. Lakin Veronika ciddi hırslı olmuşdu, bacısından intiqam almaq üçün ancaq fürset gözləyirdi. Uilyam qaşqabağını çox sallamadı — onun başı öz planlarına qarışmışdı, elektrotexnikanı öyrənirdi. Məktəbdə bir müəllimə ona demişdi ki, bu çox maraqlı və əlverişli sənətdir.

Cenni Martanın ərə getdiyini çox gec, Veronikanın məktubundan bildi. O, Martanın xoşbəxtliyinə sevindi, ancaq qədərlə düşündü ki, qardaşları ve bacıları ondan getdikcə daha çox uzaqlaşırlar.

Bir qədər sonra Veronika və Uilyam Corcun yanına köcdülər. Bu Herhardtın öz təqsiri üzündən oldu. Arvadının ölümündən və böyük uşaqlarının getməsindən sonra o, dərin meyusluğa qapıldı, bəzən saatlarla ondan bir kəlmə belə eşitmək olmurdu. O hiss edirdi ki, yaşı hələ ancaq altmış beş olduğu halda, həyatı qurtarır. Bir zaman dünya xoşbəxtliyi haqqında olan xeyalları puça çıxdı. Sebastyan, Marta və Corc müstəqil oldular, Herhardt onlar üçün heç bir şeydir, onlar evə heç nə getirmirlər. Təkcə Cenni kömək edir, əslində isə o, Cennidən bir dollar belə qəbul etməməli idi. Veronika və Uilyam qiyam edirdilər. Onlar məktəbi buraxıb işləməyə getməkdən imtina edirdilər. Görünür, onlar Herhardtın çoxdan şərəfsizlik hesab etdiyi yolla əldə edilmiş pulları xərcleyib yaşamağı üstün tuturdular. O, Cenni və Lesterin həqiqi əlaqələrinin necə olduğunu, demək olar ki, şübhə etmirdi. Əvvəl o inanırdı ki, onlar evlənmişlər, ancaq Lesterin Cennini aylarla xatırlamadığını, ilk çağırışla Cenninin necə onun yanına qaçıdığını, Vesta haqqında ona bir söz deməkdən necə qorxduğunu gördükdə, tədricən bunun əksinə inanmağa başladı. O, qızının toyunda olmayırdı, onun kəbin kağızını görməmişdi. Cenni əlbəttə, Klivlenddən köcdükdən sonra ərə gedə bilerdi, lakin Herhardt buna inanmırı.

O indi son dərəcə qasqabaqlı və deyingən idi, onunla yaşamaq uşaqlara getdikcə çətin olurdu. Veronika və Uilyam tərslik edir və qasqabaqlarını sallayırdılar. Marta ərə gedib köcdükdən sonra atasının ev xərclərini öz elinə alması onlara xoş gəlmirdi. Herhardt deyinirdi ki, uşaqlar geyim şeylərinə və eynəklərinə olduqca çox pul xərcleyirlər, inadla tekrar edirdi ki, bundan kiçik evə köçmək lazımdır, Cenninin göndərdiyi pullardan isə onlara anlaşılmayan məqsədlə her dəfə bir az saxlayırdı. Herhardt, doğrudan da, pul yığırıcı – o, Cennidən aldıqlarının hamısını vaxtile geri qaytarmaq isteyirdi. O hesab edirdi ki, Cenninin pulu ilə yaşamaq günahdır, öz cüzi maaşı isə, əlbəttə, Cenni ilə hesablaşmağa çatmazdı. Onu belə fikir didirdi ki, hərgah o biri uşaqları onun qarşısında öz borclarını yerinə yetir-səydi, o bu qoca vaxtında, öz başqa ləyaqətləri ilə bərabər her halda günahkar həyat keçirən qızından sədəqə almazdı. Buna görə də evdə deyişmə və dava-dalaş kesilmirdi.

Nahayət, bir dəfə qışda Corc bacısının və qardaşının şikayətlərindən qulaq asdı və onları yanına almağa razılıq verdi, ancaq bu şərtle ki, onlar işləyəcəklər. Herhardt əvvəl özünü itirdi, sonra onlara təklif etdi ki, mebeli yiğişdirib hara istəyirlərse getsinlər. Onun tərəfindən belə alicənablıq uşaqları utandırdı, onlar hətta ehtiyatla müzəddadılar ki, bəlkə ataları da onlarla bir yerde yaşaya, ancaq Herhardt qəti suretdə imtina etdi. O, gözətçilik etdiyi fabrikə gedərək, bir çardaqdə yatmaq üçün ustadan icazə istəyəcəkdir. Fabrikdə onu sevirler, ona inanırlar. Həm də bu daha çox qənaət etməyə imkan verər.

O, hikkəsindən dediyi kimi də etdi. Uzun qış gecələrində, şəhərin izdihamlı mərkəzindən uzaqdakı boş küçədə gözətçilik eden tənha qocanı görmek olardı. Ona səs-küylü fabrikdən aralı olan anbarın çardağında bir yer ayırdılar. Burada o, gündüzler, işdən sonra qalırdı. Axşamüstü gəzməyə çıxırı. Ya şəhərin mərkəzini, ya Kixoqi sahilini, ya göl etrafını dolaşırı. O, əllərini beline vuraraq, başını dağın-dalğın aşağı salaraq yavaş-yavaş addımlayırdı. Bəzən o öz-özünə danışırı, ağır ruhi vəziyyəti ara-sıra acı sözlərlə aşkara çıxırı. "Sən bir işe bax!" Yaxud "Cəhənnəm olsun!" Qaranlıq düşəndə o, fabrikin darvazası yanında öz yerini tuturdu. Yaxındakı balaca qəlyanaltı dükənində yeyirdi. Buranı o özü üçün en münasib yer hesab edirdi.

Qoca almanın düşüncələri adəten mücərrəd, yaxud fövqələdə kədərlə dolu olurdu. Həyat nə deməkdir? Bu qədər səy, bu qədər qayıçı və dərd, bəs axırda nə qalır? İtib gedənlər indi haradadırlar? Adamlar ölürlər və artıq heç vaxt canlılarla görüşmürələr. Misal üçün, onun arvadını alaq. O öldü, bəs onun ruhu hara uçdu?

Lakin Herhardt uşaqlıqdan adət etdiyi kilsə ehkamlarından hełə möhkəm tuturdu. O inanırdı ki, cəhənnəm vardır və günahkarlar öldən sonra oraya düşürülər. Bəs missis Herhardt? Bəs Cenni? Qocanın fikrine, onlar hər ikisi ağır günaha batıblar. Qoca buna da inanırdı ki, əməlisalehləri cənnətdə səadət gözləyir. Ancaq bu əməlisalehlər hardadır? Missis Herhardtın ürəyi yumşaq, mərhəmetli idi. Cenni – alicənablığın özüdür. Bəs onun oğlu Sebastyan? Sebastyan yaxşı oğlanıdır, ancaq ürəyi daş kimidir, oğulluq məhəbbətindən onda bir nişane belə yoxdur. Marta xüdpəsənddir, ancaq özü haqqında düşünür. Elə çıxır ki, Cennidən başqa bütün uşaqlar xüdpəsənddirler. Bass evləndiyi gündən ailəsi üçün dənə çöpü buradan götürüb ora qoymamışdır. Marta inandırır ki, onun qazandığı özünə güclə çatır. Corc əvvəl heç olmasa bir az kömək edirdi, sonra əl çəkdi. Nə qədər ki, ataları icaze

verirdi, Veronika və Uilyam rahatca Cenninin hesabına yaşayırırdılar. Onu da biliyorlular ki, yaxşı etmirlər. Onun, Herhardtin indiki həyatı mögər uşaqlarının xudpesəndliyini sübut etmirmi? Onun qüvvəsi də evvelki deyildir. O bir sarsıntı içinde başını buladı. Bir müəmmə! Həyatda hər şey anlaşılmaz, əsrarəngiz, etibarsızdır. Hər halda o, uşaqlarının heç biri ilə bir yerdə yaşamaq istəmir. Cennidən başqa onların heç biri ona layiq deyil, Cenni isə günaha batıb yaşayır. Qoca Herhardt belə qüssələnirdi.

Cenni bütün bu kədərli işləri dərhal bilmədi. Əvvəl o, məktublarını Martanın adına göndərirdi. Sonra — Marta əre getdikdə, birbaş atasına yazdı. Xırda uşaqlar getdikdən sonra Herhardt Cenniye yazdı ki, o artıq pul göndərməsin; Veronika və Uilyam Corcun yanında yaşayacaqlar, onun fabrikdə işi yaxşıdır, oradaca menzili var. O yığa bildiyi pulu — yüz on beş dolları Cenniye göndərdi və izah etdi ki, bu pul ona lazım olmayıacaqdır.

Cenni heç bir şey başa düşmədi, ancaq atasının inadçılığını bili-rək onunla mübahisə etməməyi qərara aldı, bir də ki, qardaşları və bacıları da susurdular. Lakin zaman keçdikcə evdə nə kimi hadiseler baş verdiyini aydın təsəvvür etmeye başladı, ciddi təşvişə düşdü. O, atasının yanına getmək isteyirdi və Lesterlə münasibətlərinin nə cür şəkər düşəcəyindən asılı olmayaraq, ondan da ayrılmak istəmirdi. Atası onunla bir yerdə yaşamağa razı olarmı? İndi, əlbəttə, yox. Cenni əre getse, ola biler razı olsun, tek qalsa, demək olar yaqin. Ancaq Cenni yaxşı qazana bilməsə, onlara çətin olacaq. Bütün məsələlər eyni bir suala gətirib çıxarırdı: o nə etməlidir? Heç bir şeyə baxma-yaraq, Cenni qət etdi. Həftədə beş-altı dollara iş tapsa, onlar dolanırlar. İlk vaxtlar atasının topladığı yüz on beş dollar onların əlində olacaqdır.

### XXXVI FƏSİL

Cenninin planlarında bir nöqsan var idi. O, Lesterin mövqeyini kifayət qədər hesaba almırırdı. O, təbiyə olunduğu aləmin qapalı şərti dairəsindən çıxa bilməsə belə, Cenni onun üçün əziz idi. Lakin o, cəmiyyətin rəyinin əksinə gedərək, sadəcə üreyinə yatan qadın seç-diyi üçün Cenni ilə nikahlanmağa hazır olmasa da, Cennini bu dərəcədə sevməsə də, hər halda, o, Lesterin həyatında böyük yer tuturdu və hələlik Lester heç də Cennidən birdəfəlik ayrılmak fikrində deyildi.

Lester elə bir yaşa dolmuşdu ki, bu dövrə qadılara münasibət bir dəfə müəyyən edildikdən sonra nadir hallarda dəyişər. İndiyə-dək onun mühitindən bir qız belə ona Cenni qədər xoş gəlmemişdi. Cennidə qadın melahəti, yumşaqlıq, təbii zəka var idi, o, Lesterin hər bir arzusunu qabaqcadan duyurdu. Cəmiyyətdə özünü aparmaq sənətini o özü Cenniye öyrətmışdı, indi onunla istədiyi yerdə ola bilerdi. Bütün bunlar yaxşı və xoş idi. Onun gözündə daha nə kimi arzusu qalmışdır?

Bununla bərabər, Cenninin nigarəncılığı günü-gündən artırdı. Öz fikirlərini kağızda ifadə etməyə çalışaraq o, bir neçə məktub yazdı və hamisini yarıda qoyub cirdi. Nəhayət, ona ele gəldi ki, duyduğunu heç olmazsa qismən ifadə edə bilməşdir. Məktub çox uzun çıxdı. O hələ heç vaxt belə uzun məktub yazmamışdı.

“Lester, əzizim, sən bu məktubu aldiğın zaman mən burada olma-yacağam. Mən səndən xahiş edirəm, axıra qədər oxumayınca mənim haqqında pis düşünmə. Mən gedirəm və Vestani özümlə aparıram, mənca, belə yaxşı olar. Doğrudan, Lester, belə lazımdır. Sən mənim həyatıma geldiyin zaman biz çox yoxsul idik, bir də mənim vəziyyətim elə idi ki, mən düşünürüm: heç bir yaxşı adam məni almaz. Sən isə dedin ki, məni sevirsən, mən də lap başımı itirdim, sonra isə mən də səni sevdim, heç özüm də bilmirəm bu neçə oldu.

Axi o zaman mən sənə deyirdim ki, artıq ağılsız hərəkət etmək istəmərim, mən pisəm, ancaq sən mənimlə olanda mən heç bir şey haqqında düşünməyi bacarmır və bilmirdim, sənin yanından neçə çıxbı gedim, necə uzaqlaşım. Ele bu vaxt atam xəsteləndi, evdə hamı ac idi. Biz elə qəpik-quruş qazanırdıq ki. Qardaşım Corc ayaqyalın idi, anam lap əldən düşmüdü. Mən tez-tez düşünürəm, Lester, əger anamın üzərinə bu qədər qayğı və dərd düşməseydi, belkə də o bu saat sağ olardı. Mən onda fikirleşdim: madam ki mən sənin xoşuna gəlirəm, sən də mənim xoşuma gəlirsən — mən səni sevirəm. Lester, — belkə bu ele də böyük günah olmayıacaqdır. Sən axı dərhal mənə dedin ki, mənim ailəmə kömək etmək isteyirsən, mən də düşündürüm ki, belkə ele bu cür hərəkət etmək lazımdır. Biz çox yoxsul yaşayırıdık.

Lester, əzizim, sənin yanından utana-utana gedirəm. Bu sənə çox alçaq bir hərəket kimi görünə biler, ancaq son vaxtlar mənim nə qədər iztirab çekdiyimi bilsəydin, məni bağışlardın. Mən səni sevirəm, Lester, elə sevirəm! Lakin bacın gələndən bu günədək — bütün

bu aylar ərzində mən daima hiss etmişəm ki, pis yaşayıram, madam ki özüm bunun necə pis olduğunu bilirəm, gelecekde belə yaşamamalıyam. Senator Brenderle münasibətimdə mən müqəssirəm, ancaq mən elə cavan idim ki, nə etdiyimi heç anlamırdım. Mən müqəssirəm ki, ləp evvəldən Vesta məsələsini sənə danişmamışam, o zaman mənə belə gelirdi ki, düzgün hərəkət edirəm. Bu mənim dəhşətli günahımdır ki, səndən gizli onu Çikaqoya gətirdim, ancaq mən səndən qorxurdum. Lester, sənin nə deyecəyindən, yaxud nə edəcəyindən qorxurdum. Bütün bunlar mənə sənin bacın buraya gəldikdən sonra aydın oldu, o vaxtdan mən qəti bilirəm ki, pis yaşayıram. Ancaq mən səni təqsirləndirmirəm, Lester, mən ancaq özümü təqsirləndirirəm.

Mən səndən xahiş etmirəm ki, məni alasan. Mən bilirəm ki, sən mənə necə münasibət besləyirsən və öz ailənə münasibətin necədir. Özüm də hesab etmirem ki, bu, işə kömək edə bilər. Sənin qohumların bunu istəməzler, mən də səndən heç bir şey xahiş etmək istəmirəm. Bu saat biz yaşadığımız kimi isə artıq yaşamaq olmaz, bu mənə ayındır. Vesta böyüyür, bir az sonra o hər şeyi anlamağa başlayacaqdır. Hələlik o düşünür ki, sən həqiqətən onun əmisişən. Mən çox fikirləşdim, neçə dəfə səninlə danişmaq istədim, ancaq sənin siman ciddi olanda məni dəhşət bürüyür, mən bir söz belə deyə bilmirəm. Axırda belə qərara gəldim ki, yaxşısı budur məktub yazım və gedim, onda sən hər şeyi başa düşərsən. Hər şey sənə aydın oldumu, Lester, başa düşdünmü? Sən mənə açıqlanmışsan ki? Mən bilirəm ki, sənə də, mənə də belə yaxşı olacaqdır. Belə lazımdır. Məni bağışla, Lester, lütfən, bağışla və məni unut. Mən birtəhər dolanaram. Ancaq mən səni elə sevirem, elə sevirem və mənə etdiyin bütün yaxşılıqlar üçün həmişə sənə minnətdar olacağam. Sənə seadet arzu edirəm. Bağısla məni, Lester. Mən səni sevirem.

*Cenni*

P.S. Klivlende, atamın yanına gedirəm. Mən ona lazımadam. O ləp təkdir. Ancaq, Lester, lütfən, mənim arkamca gəlmə. Lazım deyil”.

Cenni məktubu zərfə qoydu, ağızını bağladı və müvəqqəti olaraq etibarlı yerdə gizlətdi.

O, planını həyata keçirmək üçün bir neçə gün də iradəsini topladı, nəhayət, bir dəfə Lester iki-üç gün eve gəlməyəcəyini telefonla xəbər verdikdən sonra özünə və Vestaya ən zəruri olan şeyləri bir neçə çamadana yığıdı və fayton ardañca adam göndərdi. Özünün gəlməyi

haqqında əvvəl atasını telegramla xəbərdar etmək fikrinə düşdü, sonra xatırladı ki, atası fabrikdə yaşayır, özü onu axtarıb tapar. Herhardt ona yazmışdı ki, Veronika və Uilyam mebelin hamısını aparmamışlar. Onun bir qismi mühafizəyə verilmişdir. Deməli, kiçik bir mənzil düzəltmək üçün şey olacaqdır. Səfərə hazırlıq işlərini qurtardıqdan sonra Cenni əyləşdi və faytonu gözləməyə başladı. Elə bu zaman qapı açıldı və Lester daxil oldu.

O, son dəqiqədə öz planını dəyişmişdi. Onda xüsusi duyma qabiliyyəti yox idi, ancaq bu dəfə sanki bir şey hiss etmişdi. O, tanışları ilə Çikaqonun cənubunda Kankaki bataqlığında ördek ovuna getməyi qərara almışdı. Birdən-birə fikrini dəyişdi, hətta kontordan tez getməyi qət etdi. Onu buna məhz nəyin vadər etdiyini özü belə izah edə bilməzdi.

Belə erkən evə qayıtməq Lesterə hətta qəribə gəldi. Dəhlizin ortasında iki çamadan görərkən quruyub qaldı. Bu nə deməkdir? Yol paltarında olan Cenni səfərə hazırlıdır. Vesta da geyindirilmişdir. Lesterin ala gözləri heyrətdən geniş açıldı.

— Sən hara? — deyə o soruşdu.

Cenni ondan geri çekilərək:

— Mən... mən... — deyə başladı, — mən gedirəm.

— Hara?

— Klivlende getmək istəyirdim.

— Nə üçün?

— Mən... mən həmişə sənə demək istəyirdim, Lester, mənə, artıq burada qalmamalıyam... Olmaz. Bu yaxşı deyil. Mən həmişə səninlə danişmaq istəyirdim, ancaq cəsarət etmirdim. Mən sənə məktub yazmışam.

— Məktub! — deyə Lester uca səslə təkrar etdi. — Heç nə anlamıram! Lenet şeytana, o məktub haradadır?

— Budur, — deyə Cenni qeyri-iradi elini stola uzatdı.

Orada dərhal nəzərə çarpan qalın bir kitabın üstündə onun məktubu görünürdü.

— Sən bir məktubla hər şeyi qurtarıb mənim yanından getmək istəyirdin? — deyə Lester daha ciddi və sərt ahənglə soruşdu: — Yox, mən səni başa düşə bilmirəm. Nə olub axı? — O, konverti cirdi və məktubun sətirlərini nezərdən keçirdi. — Vestanı buradan apar, — dedi.

Cenni əməl etdi. Sonra geri dönərək, dalğın nəzərlərle divarları, tavarı, çamadanları və Lesteri süzərek saralıb, qəmli halda otağın

ortasında durdu. Lester hərdən bir ayağının birini götürüb o birini qoyaraq məktubu diqqətlə oxudu və döşəməyə atdı.

— Qulaq as, Cenni! — deyə Lester maraqla Cenniye baxdı.

O heç bilmirdi nə desin. Elə indi bu əlaqəyə son vermək üçün eline fürsət düşmüdü. Ancaq o bunu heç də istəmir. Hər şey elə sakit və yaxşı idi ki! Onlar o qədər bir yerde yaşamışdılar ki, indi ayrılmış, perakəndə düşmək sadəcə gülünc olardı. Həm də axı o, Cennini sevir, yəqin sevir. Lakin Cenni ilə evlənmək istəmir, həm də doğrusu, evlənə də bilməz. Cenni bunu bilir. Onun məktubu bunu təsdiq edir.

— Sen nəyi isə qarışdırırsan, — deyə o yavaş-yavaş davam etdi.

— Sənə nə olduğunu bilmirəm, ancaq şeylərə baxışın tamamile yanlışdır. Mən axı sənə demişdim ki, səninlə evlənə bilmərəm, hər halda indi. Sənin heç təsəvvür edə bilmədiyin çox mühüm məsalələr var. Səni sevdiyimi bilirsən. Ancaq mənim ailəmle də, firmanın mənafeyi ilə də hesablaşmaq lazımdır. Bütün bunların necə mürekkeb olduğunu sən başa düşmürsen, mən isə anlayıram. Ancaq səndən ayrılmək istəmirəm, sən mənə çox ezsizsən. Əlbəttə, mən səni zorla saxlaya da bilmərəm, getmək istəyirsənse, bu sənin öz ixtiyarındadır. Ancaq mənə belə gelir ki, bu yaxşı olmazdı. Doğrudanmı sən belə istəyirsən? Bir dəqiqəliyə otursana.

İzahatsız sıvişib gedəcəyinə ümid edən Cenni özünü lap itirdi. Nə üçün o bu ciddi söhbəti saldı, özü də ele danışır ki, guya ondan bir şey xahiş edir. Cenni üzəyində bir ağrı hiss etdi. Cenni onu bu qədər sevdiyi halda, indi o, Cennini inandırır ki, qalmaq lazımdır.

Cenni ona yaxınlaşdı, Lester onun əlindən tutdu.

— Qulaq as, — dedi. — Doğrudan, sənin getməyinin bu saat heç bir mənəsi yoxdur. Sən hara getmək istəyirdin?

— Klivləndə.

— Orada nə cür yaşamaq istəyirdin?

— Fikirləşirdim ki, atam razı olsa, — o indi lap təkdir, — onu yanına alım, bir iş taparam.

— Cenni, sən əvvəller etdiyindən başqa nə edə bilərsən? Sən yenə qulluqçuluğa gedəcəksən? Yaxud mağazada satıcı olacaqsan?

Cenni utana-utana:

— Mən bir yerdə ekonomika düzələ bilərdim, — dedi. Mümkün olan işlər haqqında uzun fikirlərdən sonra onun ağlına gələn ən yaxşı iş bu idi.

— Yox, yox, — deyə Lester başını bulayaraq donquldandı. — Bu yaramaz. Sənin bütün planların heç nəyə dəyməz, yalnız fantaziyadır. Bu sənə mənəvi zövq də vermez. Keçmiş dəyişdirmək olmaz. Bunun heç əhəmiyyəti də yoxdur. Bu saat mən sənə evlənə bilmərəm. Sonra ola bilər, ancaq mən heç bir şey vəd etmək istəmirəm. Lakin mən səni öz xoşumla buraxmayacağam. Əger sən getsən də, mən istəmirəm ki, sən əvvəlki həyatına qayıdasan. Necə olsa, mən səni təmin edəcəyəm. Sən, yəni doğrudan mənim yanımıdan getmək isteyirsən, Cenni?

Lesterin hökmüli inadıllığı və əsaslı dəlilləri qarşısında Cenni aciz idi. Lester onun əlinə toxunan kimi Cenninin bütün qərarları dərhal alt-üst oldu. Cenni ağladı.

Lester:

— Ağlama, Cenni, — dedi, — hər şey sən düşündüyündə yaxşı düzələ bilər. Bir az dayan, paltonu və şlyapanı bir çıxart. Sən ki mənim yanımıdan getməyəcəksən?

— Getmərəm, — deyə Cenni hicqirdi.

O, Cennini dizləri üzərində oturtdı.

— Hələlik, heç bir dəyişiklik etməyəcəyik, — deyə davam etdi. — Heyat mürekkeb şeydir. Birdən-birə heç nə düzəldə bilməzsən. Sonralar hər şey bir növ öz yoluna qoyular. Həm də indi elə şeyle razılaşram ki, başqa vaxt heç bir terzdə onunla razılaşmazdım.

Cenni tədricən sakit oldu və göz yaşları içərisində kədərlə gülüm-sündü.

Sonra Lester çamadanları göstərərək, nəvazişlə:

— İndi isə bunları apar, yerinə qoy, — dedi, — lütfən mənə bir şeyi vəd et.

— Nəyi? — deyə Cenni soruşdu.

— Bundan sonra məndən heç bir şey gizlətməmək, başa düşürsən? Mənsiz heç bir qərara gəlməmək və mənim icazəm olmadan heç bir tədbir görməmək. Əger bir şey sənə əzab verirse, gel, mənə de. Mən səni yemərəm! Bütün qayğılarını mənə deyə bilərsən. Mən onların öhdəsindən gəlməkdə sənə kömək edərəm. Kömək etməyi bacarma-sam, heç olmasa, bir-birimizdən sərrimiz olmaz.

Cenni ciddi nəzərlərə onun gözünə baxaraq:

— Mən bilirəm, Lester, — dedi. — Söz verirəm ki, artıq heç bir şey gizlətməyəcəyəm. Mən əvvəller qorxurdum, indi qorxmuram. Doğru deyirəm!

Lester:

— Belə yaxşıdır, — dedi. — Mən sənə inanıram.

Və o, Cennini azad etdi.

Bu söhbətin ilk nəticəsi o oldu ki, bir neçə gün sonra Herhardtın taleyindən söhbət düşdü. Cenni çoxdan onun nigarənciliğini çekirdi, indi öz təşvişini Lesterə bildirmeyi qət etdi. Bir dəfə axşam yemək vaxtı Klivlenddə baş vermiş hadisələri ona nağıl etdi.

— Mən təsəvvür edirəm, — indi ona tək-tənha nə qədər çətindir. Mən Klivlendə köçmək istəyəndə onu öz yanımıza getirmək istəyirdim. İndi bilmirəm nə edim?

— Sən ona pul göndərəydi, — deyə Lester təklif etdi.

— O mendən pul almaq istəmir, — deyə Cenni izah etdi. — O belə fikirləşir ki, mən pis qadınam və günah içinde yaşayıram. O inanır ki, mən ərli qadınam.

Lester sakitcə:

— Onun buna əsası var, — dedi.

— Fikirləşəndə, adam dehşətə gelir ki, o harada işə fabrikdə yatır. Atam çox qocadır, lap tekdir.

— Bəs o biri uşaqları? Nə üçün onlar atalarının qeydinə qalmırlar? Sənin qardaşın Bass haradadır?

Cenni sadəqəlbliklə:

— Bəlkə onlar atamın qayğısına qalmaq istəmirler, o elə əsəbir ki... — dedi.

— Onda mən heç bilmirəm nə məsləhət verim, — deyə Lester gülümşədi. — O gərək bir az üzüyola olsun.

Cenni:

— Hə, elbəttə, — dedi. — Ancaq o elə qocadır, elə ağır həyat keçiribdir ki.

Lester bir müddət süküt içərisində çəngəli əlində oynatdı.

Nəhayət, o:

— Bax, mən belə düşünürəm, — dedi. — Madam ki, biz ayrılmayı qət etdik, yaxşısı budur, bu evdən köçək. Mən artıq götür-qoy etmişəm, Xayd-Parkda bir ev tutsaq, necə olar? Doğrudur, kontora uzaq olacaqdır, ancaq burada yaşamaq nədənsə məni bezikdirmişdir. Vesta ilə sənin üçün həyet və bağ olsa, pis olmaz. O zaman sən atamı da yanına getirə bilərdin. O bize mane olmaz. Təsərrüfat işləri ilə məşğul olar. Hələ evi qayda-qanunla dolandırmağa da yardım edər.

— Ah, bu lap onun işidir, necə yaxşı olar, — deyə Cenni köksünü ötürdü. — O hər şeyi təmir etməyi çox sevir. O, bağda güllərə baxar, peçləri qaydaya salar. Ancaq bizim evləndiyimizə inanmasa, heç gəlməz.

— Bəli, bu mürekkeb işdir, çünki sən ona nikah kağızını göstərə bilməzsən. Qoca mümkün olmayan bir şeyin xəyalındadır. — Bir qədər susduqdan sonra o əlavə etdi. — Şəhərlər kenarındaki evin peçlərinə baxmaq onun üçün ağır olar.

Cenni onun sözlerini qulaq ardına verdi. O yenə öz həyatını necə pis və bacarıqsız qurduğu haqqında düşünməyə başladı. Herhardtın yaşaya biləcəyi güzel evləri olsa belə, qoca gəlməz. Vesta ilə bir yerde o necə yaxşı yaşayardı. O yenidən dirilərdi.

Cenni qəmli-qəmli susurdu. Lester onun fikrinə cavab verirmiş kim:

— Doğrusu, bilmirəm nə cür tədbir düşünəm, — dedi. — Kəbin kağızı almaq o qədər də asan deyildir. Saxta sənəd düzəltmək qanunla cəzalandırılır. Doğrusun deyim, mən belə bir işə girişmək istəmirəm.

— Sən nə danışırsan, Lester, heç belə şey olar?! Mən çox təessüflərin ki, atam belə inadçıdır. Onun başına bir şey düşdümü, onuna heç nə etmək olmaz.

— Gel, yeni evə köçənə qədər gözləyək, — deyə Lester təklif etdi, — o zaman sən özün Klivlendə gedərsən və onu getirərsən. Bəlkə sən onu inandırıa bilesən.

Cenninin atasına belə sadiq olması onun xoşuna gelirdi və o, atasını yanına çağırmaq sahəsində Cenniye kömək etməyə hazır idi. Qoca Herhardt — az maraqlı şəxs idi, lakin iyrənc deyildi. Əgar o, böyük təsərrüfatda işləmək istəsə, Lester heç də onun əleyhine deyildir.

## XXXVII FƏSİL

Xayd-Parka köçmək haqqında söz boş yerə deyilməmişdi. İki-üç həftədən sonra hər şey öz yoluna qoyulduğandan sonra Lester Cenniye onunla gedib evə baxmayı teklif etdi.

Onlar elə ilk gelişdən özlerine lazım olanı tapdılar. Bu kəhnə ev on iki otaqdan ibarət idi, çəmenlə və şəhər hələ yeni salınarkən əkiliş kələmətli ağaclarla əhatə olunmuşdu. Bura gözəl, rahat, sakitlik idi. Geniş və kend malikanəsinə oxşayan bu evdən Cenni vəcdə gəldi.

Lakin bu evə tam qanuni ev sahibi kimi daxil ola bilməməsi onu ezirdi. O, Lesterin yanından getmek istədiyi zaman tutqun bir ümid ona ürek verirdi ki, Lester onun arkasında gələr və onlar evlənərlər. İndi bu ümid puç olmuşdu. Cenni qalmağı vəd etdi, bir növ hər şeyə uyğunlaşmaq lazımlı gələcəkdir. Cenni az qala demişdi ki, bu böyüklükdə ev nəyə lazımdır. Ancaq Lester onu dinləmək istəmədi:

— Çox güman ki, biz qonaqlar qəbul etməli olacaqıq, — dedi. — Hər halda evi qaydaya salmaq və bundan nə çıxacağına baxmaq lazımdır.

O, agentə, gələcəkdə müddətini uzatmaq hüququ ilə beş illiyə icarə müqaviləsi bağlamaq haqqında göstəriş verdi və sahədə yubanmadan işe başladılar.

Evi xaricdən rənglədilər və içərisini düzəldilər, otların başını vurdular, hər şey yaraşıqlı, bayram görünüşü aldı. Birinci mərtəbədə böyük kitabxana, onun kimi geniş olan yemək otağı, qəbul üçün qonaq otağı, bir az balaca qonaq otağı, böyük mətbəx və bufet yerləşmişdi. İkinci mərtəbədə yataq otağı, vanna, qulluqcu otağı var idi. Hər şey yaxşı idi, hər şey ürek açıcı idi, yeni evi qaydaya salmaq üçün hər bir qayğı Cenninin üreyini razılıq ve iftixarla doldururdu.

Cenni təzə yerə köçəndən sonra Lesterin icazəsi ilə atasına məktub yazdı və onu yanlarına dəvət etdi. Cenni özünün nikahı haqqında bir kəlmə belə xatırlatmadı. Lazım olan nəticəni çıxarmağı onun özüne həvələ etdi. Bunun əvezinə necə gözəl bir yerde yaşadığını, onun necə rahat evi və böyük bağlı olduğunu müfəssəl təsvir etdi. O yazdı: "Bura çox yaxşıdır, ata, yəqin sənə xoş gələr. Artıq Vesta məktəbə gedir. Buraya, bizə köç, bir yerdə yaşayarıq. Bura gəlmək fabrikdə yaşamaqdan çox yaxşı olar. Men də o qədər şad olaram ki".

Herhardt oxudu və heyret içərisində qışlarını çatdı. Bu doğrudur mu? Əger onlar evlənməsəydlər, belə böyük evə köçərdilərmi? Yoxsa, o lap əvvəlində sehv edirmiş? Nə olsun, yeməkden ümid etmək yaxşıdır, ancaq onun oraya köçməsi lazımdır mı? O, tək yaşamağa adət etmişdi. Doğrudanmı o, Çikaqoya, Cenninin yanına getməlidir? O, Cenninin çağırışına laqeyd qalmadı, ancaq yene də getməkdən imtina etməyi qərara aldı. Qoca elə açıq etiraf edə bilmirdi ki, onların belə pərakəndə düşmələrinə o özü də müqəssirdir.

Atasının gelməkdən imtina etməsi Cennini çox kədərləndirdi. O, Lesterlə məsləhətleşdi və şəxsen Klivlendə getməyi qət etdi. Herhardtın xidmət etdiyi mebel fabrikini — şəhərin ən miskin məhəllə-

ləlerindən birində yerləşmiş yönəmsiz binanı taparaq kontordan atasını soruşdu. Xidmətçi onu kənardə olan anbara yolladı və Herhardt xəber verdilər bir qadın onu görmək isteyir. O öz miskin çarpayışından qalxdı və bu gələnin kim ola bilecəyini düşünərək həyətə düşdü. Ağarmış başlı, qalın qaşlı Herhardt tozlu və əzilmiş paltarda qaranlıq qapıdan çıxdığı zaman Cenninin üreyi sancdı. "Zavallı atam!" — deyə o düşündü. Qoca Cenniye yanaşdı. Hansı xeyirxah əqidənin onu buraya getirdiyini anladıq zaman onun sınaycı nəzərləri yumşaq, həlim bir ifadə aldı.

— Sən ne üçün gelmişən? — deyə o, ehtiyatla soruşdu.

— Mən səni öz yanımı aparmaq istəyirəm, ata, — deyə Cenni sizildədi. — Artıq sənə burada qalmaq olmaz. Sənin burada necə tək-tənha yaşadığını fikirleşmək belə döztülməzdür.

— Oh, sən bunun üçünmü gelmişən? — deyə Herhardt qayğılı bir üzlə soruşdu.

— Bəli, — deyə Cenni cavab verdi. — Mənimlə gedək, burada qalmaq lazımdır.

Herhardt sanki özünə bərəət qazandıraraq:

— Mənim yerim yaxşıdır, — dedi.

— Bilirəm, bilirəm. Ancaq indi bizim evimiz böyükdür. Vesta da bizimlə yaşayır. Elə şey ola bilərmi ki, sən getməyəsən? Lester də səni dəvət edir.

— Sən mənə bir şey de, — deyə Herhardt tələb etdi. — Siz evlənibsiniz, ya yox?

— Əlbəttə, — deyə Cenni cəsaretlə yalan dedi. — Coxdan evlənmişik. Gələndə lap Lesterin özündən soruş.

Cenni onun nəzərlərinə çətinliklə tab gətirirdi. Lakin o, gözlerini çəkmədi və qoca, qızına inandı.

— Nə olar. Coxdan belə olmalıydı.

— Demək, sən gedəcəksən, elemi, ata? — deyə Cenni el çəkmirdi.

Herhardt aciz bir halda ciyinini çəkib əllərini oynatdı. Cenninin mehriban, nəvazişli inadkarlığı onun qəlbinin lap dərinliyinə işlədi.

— Yaxşı, gedərem, — deyə o, üzün çevirdi. Ancaq ciyinləri əsməyə başladı. Cenni başa düşdü ki, o ağlayır.

— Bu saat menimlə?

Cavab əvezinde o, anbarın qaranlıq qapısında yox oldu — şeylərini toplamağa getdi.

### XXXVIII FƏSİL

Herhardt Cenninin yanına köçərək, onun rəyinə, əvvəlcədən onun üçün müəyyən edilmiş çoxlu müxtəlif vəzifələri bilətexir ifa etməyə başladı. O, otaqları qızdırmağı və bağ sahəsinin bütün işini öhdəsinə götürdü. Qoca ağlına da gətirmirdi ki, özü işsiz oturduğu halda, yad adama bu işləri görmək üçün maaş verile biler. Evin ətrafindakı ağacların biabırçı vəziyyətdə olmasını qızına söylədi. Mişar və bağban bıçağı tapmaq lazımdır, yazda o bu ağaclarla məşğul olar. Almaniyada bu işlərdən baş çıxarırdılar. Bu amerikahılar isə aciz, bacarıqsız xalqdır! Sonra Herhardt mix və xarrat alətləri tələb etdi və tədricən bütün şkafları və refləri temir etdi. O, evdən iki mil məsafədə Lüter kilsəsi gördü və bu kilsənin Klivlenddə getdiyi kilsədən yaxşı olduğunu təsdiq etdi, burada olan keşiş isə həqiqi Allah adamı idi. O, Vesta ilə həftə kilsəyə getməyi təkid etdi və heç bir bəhanə eșitmək istəmədi.

Cenni və Lester Xayd-Parkda yeni həyat başlarkən heç də rahat deyildilər. Onlar bilirdilər ki, bu həyat asan olmayıacaqdır. Cenni Şimal məhəlləsində yaşayarkən tanışlıqdan və qonşularla söhbət etməkdən asanlıqla yaxasını qurtardı. Burada isə onların tutduqları ev görkəmli yerdə idi. Gözləmək olardı ki, qonşuları nəzakət xatirinə onların yanına gəlməyi borc bilecək, Cenniye isə təcrübəli xanım rolunu oynamaq lazım gələcəkdir. Onlar Lesterlə hər şeyi müfəssəl müzakirə etdilər və Lester qərara aldı ki, qoy onları ər-arvad hesab etsinlər. Vesta Cenninin birinci ərindən, mister Stoverdən (missis Herhardtın qızılıq familiyası) olan qızı kimi qələmə veriləcəkdir. Bu adam guya uşağın təvəllüdündən sonra dərhal ölmüşdür. Xayd-Park Çikaqonun izdihamlı mərkəzindən elə uzaqda yerləşmişdi ki, Lester özünü şəhərli tanışları ilə görüşdən qorunmuş hesab edirdi. O, Cenniyə ilk qonağın onu qəfildən yaxalamaması üçün özünü necə aparmaq lazım gəldiyini izah etmişdi.

İki həftə belə keçməmişdi ki, həqiqəten birinci qonaq gəldi. Bu şəxs qonşular arasında ehtiram qazanmış missis Stendl idi. Cennidən beş ev o tərəfdə, gözəl cəmənlə malikanədə yaşayırı. O, mağazaları gəzib-dolaşdıqdan sonra öz xüsusi faytonunda gəlmışdı.

Missis Stendl yeni qulluqcu Jannetdən:

– Missis Keyn evdədirmi? – deyə soruşdu.

### QULLUQÇU:

– Evdədir, mem, – dedi, – sizin vizit kartoçkanızı lütf edin.

O, kartoçkanı Cenniye apardı, Cenni onun üzərində yazılmış tanış olmayan adı maraqla oxudu.

Cenni qonaq otağına çıxdığı zaman hər şeyle maraqlanan ucaboylu qarayanız missis Stendl onu ürekden salamladı.

Missis Stendl valehedici xoş – mehriban ahənglə:

– Mən sizin tənhalığınızı pozmağa cəsəret etdim. Mən sizin qonşunuzam, çəpəki olaraq sizin yaxınlığınızda yaşayıram. Ağ daşlı darvaza – bəlkə, siz fikir veribsiz!

– Bəli, əlbette, – deyə Cenni cavab verdi. – Mən bu evi yaxşı tanıyıram. Biz mister Keynlə buraya köçərkən öncə bu evə tamaşa etmişdik.

– Sizin ərinizin familiyasını mən, əlbette, eşitmışəm. Mənim ərim isə "Ults və kompaniya" elektrik şirkətində işləyir.

Cenni başını yırğaladı. Missis Stendlin ahəngində aydın idi ki, bu ən iri və gəlirlili müəssisədir.

– Biz artıq neçə ildir ki, burada yaşayıraq və mən şəhərin yeni hissəsində adamın özünü necə narahat hiss etdiyini gözel anlayıram. Ümid edirəm, bize gələrsiniz. Mən çox-çox şad olardım. Mənim qəbul günüm çərşənbədir.

Bu əzablı mərasimin xəyalı ilə daxilən lərzəyə düşən Cenni:

– Məmnuniyyətlə, – dedi. – Bize gəlməniz sizin tərəfinizdən böyük mərhəmətdir. Mister Keyn çox məşğuldur, ancaq o bir az azad olan kimi hər ikimiz sizni və sizin ərinizi öz evimizdə görməklə şad olarıq.

Missis Stendl:

– Siz də ikilikdə bir axşam bize gelin, – dedi. – Biz çox sakit yaşayırıq. Mənim ərim teatr və gəzməyi sevmir. Ancaq qonşularla biz çox mehriban münasibətdəyik.

Cenni mehribanlıqla gülümsədi. Qonaq getməyə hazırlaşdı və Cenni onu qapıya qədər müşayiət etdi.

Missis Stendl Cenninin əlini sıxaraq açıqcasına:

– Sizin belə qəşəng olmanızə mən necə şadam, – dedi.

– Təşəkkür edirəm, – deyə Cenni qızararaq cavab verdi. – Dogrusu, mən belə bir tərifə layiq deyiləm.

– Demək, mən sizi gözleyəcəyəm. Salamat qalın.

O vidalaşarkən təbəssümlə əl etdi.

Cenni uzaqlaşarken faytonun dalınca baxaraq düşündü: "Deyesen, pis keçmədi. Xoşagələn qadındır. Lesterə nağılı etmək lazımdır".

Missis və missis Karmaykl Berk də, missis Fild də, missis Bol-linquer də onlara geldilər. Onlar ya öz kartoçalarını qoyub gedir, yaxud oturmaq və laqqırtı vurmaq üçün içəri daxil olurdular. Cenni, onu hörmətə layiq hesab etdiklerini görərək, üzüqara olmamaq üçün səy göstərirdi. O buna elə müvəffəq olurdu. Cenni qonaqpərvər və mehriban idı. Onun təbəssümündə mehribanlıq, hərəkətində isə tam təbiilik sezilirdi. O, gözəl təsir bağışlayırdı. Öz qonaqlarına nağıl edirdi ki, son vaxtlarda Şimal məhəlləsində yaşamışdır. Əri mister Keyn Xayd-Parka köçməyi çoxdan arzu edirdi, atası və birinci nikahdan olan qızı onunla yaşayır. O, yaxşı qonşuları ilə tanışlığı galəcəkdə də davam etdirəcəyinə ümid bəslədiyini bildirirdi.

Axşamlar o öz qonaqları haqqında Lesterə məlumat verirdi. Lester özü bu adamlarla tanış olmaq şövqündə deyildi. Cenni tədricən bu yeni həyat tərzinə öyrənirdi. Tanışlıq düzəltmək ona xoş gəldirdi, o ümid edirdi ki, yeni şəraitdə Lester onun simasında yaxşı qadını və ideal həyat yoldaşını görməyə alışar. Belə olduqda, bəlkə bir vaxt o, Cenni ilə evlənər.

Lakin ilk təəssürat həmişə sabit olmur, Cenni buna tezliklə inandı. Deyəsən, qonşular onu öz cəmiyyətlərinə çox tez, tələsik qəbul etdilər, sonra isə şayiələr yayılmağa başladı. Missis Sommervil adlı birisi Cenninin en yaxın qonşusu missis Kreyqildə qonaq ikən işarə vurdur ki, o, Lester haqqında bəzi şeylər bilir.

— Bəli, bəli. Bilirsinizmi, əzizim, onun adı ele də... — deyə o, qasını qaldırdı və barmağı ilə hədəledi.

Missis Kreyq seksəndi:

- Siz nə deyirsiniz! Xarici görkəmi isə ele müsbət, elə ciddidir ki.
- Qismən bu ele belədir, — deyə missis Sommervil ağızından qaçırdı.
- O, gözəl ailədəndir. Ancaq ərim mənə danışmışdır ki, onun hansı bir gənc qadınlaşa əlaqəsi olmuşdur. Ancaq bilmirəm bu odur, ya yox. Onunla harada isə Şimal məhəllələrində ər-arvad kimi yaşayırmışlar. O həmin qadını hamiya missis Horvud, ya buna bənzər bir adla təqdim edirmiş.

Missis Kreyq heyrətindən dilini şappıldatdı:

— Təkcə təsəvvür edin! Bilirsinizmi, yəqin bu həmin qadındır. Onun atasının familiyası Herhardtdır.

— Herhardt! — deyə missis Sommervil çıçırdı. — Elədir, elədir ki var, ləp doğrudur, gerək ki, əvvellərde də onunla bir davalı hadisə baş vermişdi. Hər halda uşaq olmuşdu. Bəlkə, Keyn sonra onunla evlənmişdir, orasını bilmirəm. Nə qədər ki mənə məlumdur, Lesterin ailəsi bu qadının varlığı haqqında eşitmək də istemir.

Missis Kreyq:

— Bu çox maraqlıdır, — dedi. — Bir düşün ki, Keyn onunla yene də evlənmişdir! Bəlkə də yox! Bizim zəmanədə kiminlə yaxılıq etdiyini bilmək çox çətindir.

— Siz tamamilə haqlısınız. Bəzən sadəcə olaraq baş çıxartmaq çətin olur. Amma o, zahirdən çox qəşəng qadındır.

— Qəşəngdir, — deyə missis Kreyq təsdiq etdi, — həm də sadəlövhür. O, sadəcə məni valeh etmişdir.

Qonaq davam etdi:

— Ancaq, bəlkə, yene də bu həmin qadın deyil. Mən səhv edə bilərem.

— Çətin! Herhardt! O özü mənə dedi ki, Şimal məhəlləsində yaşayırmışlar.

— Onda, deməli, odur. Necə qəribədir ki, siz onun haqqında söhbət saldinız.

Missis Kreyq galəcəkdə Cenni ilə münasibətinin necə olacağını xəyalında götür-qoy edərək:

— Cox, çox qəribədir, — dedi.

Başqa mənbələrdən de xəbərlər gəlib çatırdı. Kim isə Cennini Lesterlə Şimal tərəfdə faytonda görmüşdü, kimə isə o "miss Herhardt" adı ilə təqdim olunmuşdu, kim isə Keyn ailəsindəki narazılıqdan xəber tutmuşdu. Şübə yox ki, Cenninin indiki veziyəti, gözəl ev, Lesterin vari, Vestanın gözəlliyi — bütün bunlar cəmiyyətin rəyinə xoş təsir bağışlayırdı. Cenni gözəl bir arvad və ana kimi özünü yaxşı tuturdu və ümumiyyətlə, elə gözəl təsir bağışlayırdı ki, ondan incimək mümkün deyildi, ancaq onun keçmişİ vardı və bunu unutmurdular.

Vesta məktəbdən qayıdır:

— Ana, mənim atam kim olmuşdur? — deyə soruşduqda Cenni ilk dəfə hiss etdi ki, tufan yaxınlaşır.

— Onun familiyası Stover idi, — deyə ana cavab verdi və dərhal hiss etdi ki, iş yaxşı deyil, kimsə boşboğazlıq etmişdir. — Sən bunu niyə soruştursan ki?

Vesta onun sualına cavab vermedən:

— Mən harada doğulmuşam? — deyə sorğu-suala davam etdi.

Görünür, o özü haqqında mümkün olduqca çox şey öyrənməyi bir məqsəd olaraq qarşısına qoymuşdu.

— Kolumbusda, bala, Ohayo ştatında. Necə?

— Anita Bollinger dedi ki, mənim atam olmayıbdır, mən doğulanda sən heç ardə də olmamışan. O deyir ki, mən əsil qız deyiləm, nə olduğum belli deyil. Mən ele hırslıdım ki, onu əzisidirdim.

Cenni donmuş siması ilə sükut içerisinde boşluqlara baxırdı. Missis Bollinger onun qonaqlığında olmuş, az qala hamidan çox canfəşanlıqla öz dostluğunu təklif etmişdi, indi isə onun qızı, Vesta ilə belə danışır.

Nəhayət, Cenni:

— Sən ona əhəmiyyət vermə, — dedi, — o qız heç nə bilmir. Sənin atanı mister Stover idi, sən Kolumbusda doğulmuşan, savaşmaq isə yaxşı şey deyil. Qızlar savaşanda bəzən özlərindən asılı olmayaraq ürəyə deyən şeylər deyə bilarlar. Sən ona toxunma və ona yaxın durma, o zaman o da sənə heç bir şey deməz.

İzahat çox da müvəffəqiyyətli olmadı. Amma müvəqqəti olaraq Vestanı qane etdi. Qız ancaq:

— O məni vurmaq istəsə, men də ona göstərərem, — dedi.

— Sən heç ona yaxın durma, başa düşdünmə? Onda o səni vurmaz. Öz dərslerini düşün, onunla işin olmasın, onunla deyişmə, o da səninizlə deyişməz.

Vesta qaçıb getdi. Cenni isə dərin fikrə daldı.

Qonşular dedi-qodu ilə məşğul olurlar. Onun keçmişini heç kəs üçün gizli deyildir. Onlar haradan bilmışlar?

Qızı ilə səhbətdən sonra Cenninin ürəyindəki yara hełə saqlamışdı ki, bu yaranı təzədən sancıb ağrıtmaga, qurdalamağa başladılar. Bir dəfə Cenni ən yaxın qonşusu missis Fildi görməyə getdi və orada çay içən başqa qonağı, missis Beykeri gördü. Missis Beyker Cenninin Şimal məhəlləsindəki həyatı və onun Keyn ailəsinə münasibəti haqqında çox şey eşitmışdı. Bir qədər missis Breysbrici xatrladan bu quru, zirək, ağıllı qadın tanış seçməkdə çox ehtiyatlı idi. O həmişə hesab edirdi ki, missis Fild də bu qaydaya riayət edir, onun evində Cennini görərkən zahirən sakitliyini mühafizə etsə belə, təəccüb qaldı.

Missis Fild mehriban bir təbəssümle:

— Tanış olunuz, bu missis Keyndir, — dedi.

Missis Beyker qabaqcadan heç bir yaxşı şey vəd etməyən nəzərlərə onu süzdü.

— Missis Lester Keyn? — deyə o yenidən soruşdu.

— Beli, — deyə missis Fild cavab verdi.

Missis Beyker soyuq bir ahənglə davam etdi.

— Beləmi?! Mən missis... missis Lester Keyn haqqında çox eşitmışəm.

O, Cenninin burada olmasını sanki unudaraq ev sahibesine doğru çevrildi və onunla gizli səhbətə girişdi. Cenni bu səhbətde iştirak edə bilmədi. O belə bir qəribe veziyətdə özünü necə aparmağı bilmədən acizənə susurdu. Missis Beyker burada daha çox əyləşmək fikrində olduğu halda tezlikle qalxdı.

— Yox, yox, heç cür qala bilmərəm, — deyə o, yerində qalxa-qalxa dil tökürdü. — Mən bu gün mütləq onlara gedəcəyimi missis Niyle vəd etmişəm. Yəqin mən sizi artıq cana gətirdim.

O, qapıya doğru getdi və ancaq astanada Cenni tərəf çevrildi, soyuqcasına ona baş əydi.

Vidalaşarken ev sahibesinə:

— Kimlərlə görüşmək lazım gelir! — dedi.

Missis Fild Cennini müdafiə etməyi mümkün saymadı, çünkü Allah bilir, özü kim idi, təzəcə varlanmış qadılara xas olan bir seylə yaxşı cəmiyyətə soxulmaq istəyirdi. Missis Beyker isə bu cəmiyyətdə Cennidən artıq hörmətli mövqə tuturdu. Bunun üçün onunla mübahisəyə girişmək istemirdi. Cenni oturduğu stola qayıtmış missis Fild bir qədər günahkarmasına gülümşədi, ancaq görünürdü ki, o özündə deyildir. Təbii olaraq, Cenninin də ehvali pozulmuşdu, tezlikle bir bəhanə ilə vidalaşdı və getdi. O özünü hədsiz təhqir olunmuş hiss edirdi və anlayırdı ki, missis Fild ona qarşı olan dostluq münasibətindən artıq peşmandır. Bir tanışlığa son verilmişdi — Cenni buna şübhə etmirdi. O yenə əzabla düşünməyə başladı ki, hayatı uğursuz olmuşdur. İndi artıq heç bir şeyi düzəltmək mümkün olmaz, gələcəyə isə ümid yoxdur. Lester onunla evlənmək və onun adını xilas etmək istəməz.

Vaxt gedir, özü ilə bərabər heç bir dəyişiklik getirmirdi. Gözel malikanəyə, səliqəli çəmenliyə, qol-budaqlı ağaclarla, vəhşi üzümün yaşıl yüngül toru ilə bürünmüş eyvan sütunlarına nəzər salan, Herrardtın bağda necə elləşdiyini, Vestanın məktəbdən necə qayıtdığını,

Lesterin isə səhərlər öz faytonunda necə yola düşdüyünü görən hər kəs düşünərdi ki, burada rifah və rahatlıq hökmranlıq edir və bu gözəl malikanədə heç bir qayğı, dərd yoxdur.

Həqiqətən də evdə həyat sakit və sarsıntısız axırdı. Doğrudur, qonşular Lesteri və Cennini yolu xırbaşı, demək olar ki, kəsdi, kubar əyləncələr qurtardı, ancaq bu onlar üçün məhrumiyyət deyildi, çünki onlar otaqlarının dörd divarı arasında kifayət qədər sevinc və ağıl üçün qida tapirdilər. Vesta royalda çalmağı öyrənirdi və böyük nailiyyətlər qazanırdı, onun əla zövqü var idi. Cenni ona belə yaraşan mavi, bənövşəyi, tünd-yaşıl paltarlarda ev işləri ilə əlləşir, tikir, temizləyir, Vestanı məktəbə müşayiət edir, qulluqçunun işinə nəzər salırı. Herhardt səhərdən gecəyə qədər çalışırı, – o, evin bütün işlərinə mütləq qarışmamı id. Onun öz öhdəsinə götürdüyü vezifələrdən biri Lesterin və qulluquların ardınca getmək idi, kim qazı və elektrik lampalarını söndürməyi unudurdusa, qoca onun əvəzinən söndürürdü. Qazı, ya işığı yanar qoymaq onun nəzərində cinayətkarcasına israfçılıq idi.

Lesterin ən qiymətli kostyumları bir neçə ay geyib atması adəti qənaətcil qocanı kədərləndirirdi. Herhardt, Lesterin dabanları bir qədər tapdalanmış, dərisi bir az çizilmiş əla başmaqları artıq geymək istəmədiyini gördükdən qala ağılayırdı. Herhardt onları təmirə verməyə çağırırdı, ancaq onun bütün deyinəliyinə Lester cavab verirdi ki, bu ayaqqabılar yaramır.

Herhardt qızına şikayətlənirdi:

– Belə bədxərclik! Ne qədər nemət itib gedir. Görürsən, bu yaxşılıqla qurtarmaz. Buna heç bir pul çatmaz.

– O başqa cür bacarmır, ata, – deyə Cenni Lesterə bəraət qazandırmaq istəyirdi. – Onu belə tərbiyə etmişlər.

– Yaman tərbiyədir! Bu amerikalılar qənaətdən baş çıxara bilmirlər. Onlar Almaniyada yaşasayırlar, dolların qədrini bilerdilər.

Cenni bu söhbətləri Lesterə danışanda o ancaq gülümsəyirdi. Qoca Herhardt onu əyləndirirdi.

Qoca, Lesterin kibriti korlamaq adəti ilə de barişa bilmirdi. Elə olurdu ki, Lester kibrit yandırır, sıqarını alısdırmaq əvəzinə, yanmış kibriti havada saxlayır, söhbət edir və sonra atırı, yaxud sıqarını yandıranadek kibriti kibrit ardınca yandırıb atırı. Evvanda bir yer var idi ki, Lester yay axşamları orada Cenni ilə oturub söhbət etməyi və sıqar çəkməyi sevərdi, hər dəqiqə kibrit yandıraraq, bir-birinin

ardınca bağa tullardı. Bir dəfə Herhardt otların başını vurarkən bir yiğin yarım çürümüş kibrit tapdı. O lap pərt oldu və cinayətin maddi sübutunu qəzətin üstüne toplayaraq Cenninin tikişlə məşğul olduğu otağa apardı.

– Gör mən ne tapmışam! Sen bir bax! Bu adam qənaət məsələsində o qədər anlayır ki, nə qədər... nə qədər... – o lazımlı olan sözü tapmadı. – İslə-peşəsi oturub sıqar çəkməkdir, kibritləri də belə korlayır. Axi bunun qutusu beş sentdir – beş sent! Maraqlıdır, o bu cür bədxərcliklə necə dolanmaq istəyir? Yox, sen bir bax, bu nə deməkdir.

Cenni baxdı, başını buladı və:

– Düz deyirsən, Lester heç şey qədri bilən deyil, – dedi.

Herhardt kibritləri zırzəmiyə apardı. Onları peçəde yandırsan belə, faydalı olar. O bunlarla özünün çubuğunu yandıra bilərdi, ancaq bunun üçün daha əlverişlisi köhnə qəzətlər idi, bunlar da bir qalaq yığılırdı ki, bu özü də ev sahibinin bədxərcə təbiətə malik olduğunu isbat edirdi. Herhardt əsəbi-əsəbi başını bulayırdı. Burada necə işləmək olar?! Hamı onun əleyhinədir. Ancaq o, silahını əldən qoymurdu və bu günah bədxərcliyyin qarşısını almaq cəhdlerindən çəkinmirdi. O özü qənaətə en ciddi riayət edirdi. İki il idı ki, bazar günləri Lesterin onun əyninə düzəldilmiş qara kostyumunu geyirdi. Lester bu kostyuma vaxtilə çox pul qoymuşdu. Onun köhnə ayaqqabılarını geyirdi və məharətlə özünü elə göstərirdi ki, guya bu ayaqqabılar elə onun ayaqlarınınadır. Lesterin qalstukunu da taxırı, ancaq qarasını, çünki Herhardt başqlarını sevmirdi. Əgər o öz əyninə düzəldtdirə bilsəydi, Lesterin köynəklərini də geyərdi, işbaz qadının dostcasına köməyi ilə Lesterin alt paltarlarını da gözelcə öz əyninə düzəldib istifadə edirdi. Corablar haqqında isə danışmağa dəyməz. Beləliklə, Herhardtın paltarlarına bir sent belə xərclənmirdi.

Lesterə artıq lazımlı olmayan başqa şeyləri – başmaqları, köynəkləri, kostyumları, qalstukları, yaxaklıqları – heftələrlə, aylarla saxlar, sonra isə mükəddər bir qətiyyətlə eve dərzi və yaxud köhnə şey alan getirir, qiymətlərini rehmsiz surətdə artırmaqla bunları satardı. O bu əqidədə idi ki, bütün köhnə paltar alanlar qansoran hörmətəklərdir və onların heç bir sözünə inanmaq olmaz. Onlar hamısı yalançıdır. Onlar yoxsulluqdan şikayət edir, amma özleri pul içinde üzürler. Herhardt bunu öz gözleri ilə görüb inandı – o, köhnə şey alanları izledi və onların alınmış şeylərlə nə etdiklərini gördü.

— Öcləflar! — deyə o qəzəblənirdi. — Bir cüt başmaq üçün mənə on sent verirler, amma özləri bu başmaqları dükənlərində iki dollara deyirlər. Lap soyğunçudurlar! Mənə heç olmasa bir dollar verə bilərdilər.

Cenni gülümşəyirdi. Onun şikayətlərini axıradək dinləyən yalnız Cenni idi. Herhardt Lesterin onu başa düşəcəyinə ümid etmirdi. O öz pullarını demək olar ki, bütünlükle kilsəyə qurban edirdi, buna görə keşş qocanı itaet, əxlaq, dindarlıq nümunəsi, qısaca desək, — bütün yaxşı xasiyyətlərin mücesəsəmesi hesab edirdi.

Bələliklə, adamların məşum dedi-qodusuna baxmayaraq, bu illər Cenninin həyatında on xoşbəxt illər oldu. Seçdiyi yolun düzgün olub-olmaması haqqında bəzən şübhəyə düşsə də, Lester Cenniyə qarşı həmişə mehriban və diqqətli idi, görünür, öz ailə vəziyyətindən tamamilə razı idi.

— Hər şey öz qaydasındadır mı? — deyə Cenni axşamlar o, evə qayıdarkən, soruşurdu.

— Əlbəttə! — deyə Lester cavab verir, yanından ötərkən onun yanğını oxşayır, diribaş Jannet onun paltosunu yerində asdığı zaman o, Cenni ilə otağa keçirdi.

Qışda onlar kitabxanada, böyük buxarının qarşısında əyləşirdilər. Yazda, yayda və payızda Lester bağın çəmənliyinə və sakit küçəyə baxan eyvanda oturmağı sevirdi. Burada o, naharqabağı sıqarını çəkir, Cenni isə Lesterin kreslosunun qoltuğunda oturaraq onun başını tumarlayır və deyirdi:

— Sənin saçların heç seyrəlməyib. Sən razısanmı? — Yaxud onu məzəmmət edirdi: — Nə üçün sən alını qırışdırırsan? Heç yarayarmı? Nə üçün sən bu gün səhər qalstukunu dəyişdirmədin? Axı mən sənə təzəsini hazırlamışdım.

— Yadimdən çıxdı, — deyə o cavab verib, alnındaki qırışqları əli ilə hamarlayır, yaxud zarafatla deyirdi ki, tezliklə başı tamam daz olacaqdır.

Qonaq otağında, Vestanın və Herhardtın yanında Cenni özünü daha təmkinli aparsa da, yənə onunla bu cür mehriban, nəvaziqli olurdu. Cenni oyunları və tapmacaları — şübhə altında diyircəkləri, rebusları, bilyardı sevirdi. Lester də bu sade əyləncələrde iştirak edirdi. Bəzən o, bir tapmaca üzərində saatlarla otururdu. Cenni bunları çox tez tapirdi. Lester yardım üçün ona müraciət etdikdə o, məğrur və xoşbəxt olurdu.

Lester tapmacamı mütləq özü tapmaq istəyəndə isə Cenni sükut içərisində onu müşahidə edir, onun boynunu qucaqlayır və çənəsinə onun çiyninə söykəyirdi. Bu, Lesterin xoşuna gelirdi. O, Cenninin saxavətə ona bəxş etdiyi məhəbbətdən zövq alır, yorulmadan Cenninin gəncliyinə və gözəlliyyinə baxıb fərehlənirdi. Cenni ilə o özünə gənc hiss edirdi, həyatda her şeydən çox onu mənasız qocalığın başlanması qorxudurdu. O tez-tez deyirdi:

— Men gənc qalmaq, ya gənc ölmək isteyirəm.

Cenni onu başa düşürdü. Lesteri sevərək, o özü də indi Lesterdən bu qədər gənc olduğu üçün bir razılıq hissi duyurdu.

Lesterin Vesta ilə getdikcə daha mehriban olması Cennini xüsusi sevindirirdi. Onlar tez-tez axşamlar kitabxanaya toplaşırdılar. Vesta böyük stolun arxasında oturub dərslerini hazırlayırdı. Cenni tikirdi. Herhardt oxumaqla qurtarmayan alman qəzetlərini oxuyurdu. Vestanın Lüter kilsəsi yanında dini-məhəllə məktəbində oxumağa buraxılmaması qocanı kederləndirirdi, ancaq Lester bu barədə bir kəlmə belə eşitmək istəmirdi.

Cenni qocanın böyük arzusunu Lesterə açıb dedikdə, o belə cavab verdi:

— Ona cürbəcür almanın dərs versinlər? Birçə bu qalmışdı! Başqa uşaqlar kimi ibtidai məktəbdə oxuyursa, yaxşıdır. Ona de ki, qızı rahat buraxsın.

Bəzən onlar üçün axşam xüsusən yaxşı keçirdi. Lester yeddi yaşlı məktəbliyə sataşmağı sevirdi. Vestanı dizləri arasında sıxaraq, sadə həqiqətlərin astarını çevirməyə başlayır, qızın şüurunun onun qəribə mühəkimələrini necə qaradığını müşahidə edirdi.

— Su nədir? — deyə o soruşurdu və “Su – bizim içdiyimiz şeydir” cavabını eşitdikdən sonra heyretlə gözlərini bərəldib sorğu-sualını davam etdirirdi.

— Yaxşı, bəs bu su özü nədir axı, bilmirsən? Bəs məktəbdə size nə öyrədirlər?

Vesta təslim olmurdu:

— Axı biz suyu içirik, ya yox?

— İçməyinə içirik, ancaq suyun nə olduğunu sən bilmirsən. Müəllimden soruş, bəlkə o sənə deyər.

Bələliklə, o, qızçıqası həvəsə gətirirdi ki, başını sindirə-sindirə çətin mesələlər haqqında düşünsün.

Yeməyi, qabı, qızın paltarlarını – hamısını Lester kimyevi elementlərə ayırmağa hazır idi. Vesta tanış şeylərin xarici görünüşü arxasında nə isə başqa bir şey olduğunu tutquncasına sezərek, hətta Lesterdən qorxmağa başlamışdı. Səhər, məktəbə getməzdən əvvəl, özünü göstərmək üçün Lesterin yanına gəlirdi, çünki o, qızın geyimində çox diqqətə yanaşırıdı. O həmişə qızı saçlarında böyük mavi lentlə bəzənmiş görmək isteyirdi, mövsüm dən asılı olaraq o, qızı gah tuflı, gah uca başmaqlar geyindirməyi, üzünün rənginə və xarakterinə müvafiq olan rənglər seçməyi tapşırırdı. Bir dəfə o:

– Qız təbiətcə şən, oynaqdır. Ona heç bir qara şey geyindirmə, – dedi.

Cənni görürdü ki, bu məsələdə də Lesterlə məsləhətleşmək lazımdır və tez-tez qızına deyirdi:

– Qaç, paltarını emiye göstər.

Vesta gəlir, onun qarşısında fırlanır və deyirdi:

– Bax!

– Belə, belə. Yaxşıdır. Gedə bilərsən.

Və qız çıxıb gedirdi.

Lester açıq-aşkar Vesta ilə fəxr etməyə başladı. Bazar günləri gəzməyə çıxarkən Vestanı həmişə özü ilə Cənni arasında oturdurdu. O, Vestanın rəqs öyrənməyə verilməsini təkəd edirdi. Herhardt isə bunu özüne dərd edir, qəzəblənir, özündən çıxırı.

O, Cənniye şikayətlənirdi:

– Heç bilirsən bu necə günahdır? Şeytan əməlidir. Ona rəqs etmək lazımnı! Niyə görəsən? Onun üçün ki, ondan elə bir yelbeyin çıxınsı ki, sonra biz utanaq?

– Sən nə deyirsən, ata, – deyə Cənni etiraz edirdi. – Burada heç bir qorxulu şey yoxdur. Məktəb çox yaxşıdır. Lester deyir ki, rəqs öyrənmək Vestaya xeyirlidir.

– Oh, bu Lester! Uşağa neyin xeyirli olduğundan onun elə çox başı çıxır. Özü kart oynayır, viski içir!

– Yavaş, yavaş, ata, belə sözlər danışma, – deyə Cənni onu sakit edirdi. – Lester yaxşı adamdır, sən özün bunu bilirsən.

– Bəzi şeylərdə yaxşıdır, amma hər şeydə yox. Oh, hər barədə yox.

O, narazılıqla niqqıldıyaraq gedirdi. Lesterin yanında o susurdu, səsini çıxartmadı. Vesta isə onumla istədiyini edirdi.

– Baba! – deyə o, qocanın pencəyinin qolundan dərtir, ya sərt yanaqlarını tumarlayırdı. Herhardt dərhal təslim olurdu. O, qızın nəvəzi qarşısında aciz idi, nə isə onun boğazını tutur, onu boğurdu.

O:

– Mən səni tanıyıram, şeytan, – deyirdi.

Hərden Vesta onun qulağını yavaşça çımdıkleyirdi.

– Əl çək, bəsdir, – deyə Herhardt donquldanırdı. – Şuluq elemə.

Lakin hər kəs görə bilirdi ki, Vesta ancaq atılıb-düşməkdən bezdiiyi zaman babasından əl çəkir. Herhardt qızı sevir və onun hər bir arzusunu yerinə yetirirdi. O, qızın müti qulu idi.

### XXXIX FƏSİL

Lesterin qaydasız həyat keçirməsi nəticəsində onun ailəsində əmələ gəlmış narazılıq getdikcə artırdı. Qohum-qardaşa aydın idi ki, tez-gec dava qopacağı labüddür. Artıq məşum şayiələr yayılırdı. Heç kəs açıq bir söz deməsə də, elə bil hamı hər şeyi bilirdi. Böyük Keyn sadəcə təccüb qalmışdı – onun oğlu nə cesarətə cəmiyyətə belə meydan oxuyur! Qadın müstəsna bir gözəl olsayıdı, məşhur bir aktrisa, rəssam, şaire olsayıdı – Lesterin aludəliyini doğrultmaq olmasa da, izah etmək olardı. Ancaq Luizanın təsvir etdiyinə görə, bu nə gözəlliyi, nə də istedadı ilə fərqlənmeyən ən adı bir qadındır. Başa düşmək olmur, heç başa düşmək olmur!

Lester – onun oğlu, onun sevimlisli! Nə qədər təəssüf etməli bir haldır ki, o öz həyatını adam kimi qurmadı. Tsinsinnatidə o çox qadının xoşuna gəlirdi. Lap elə Letti Peysi götürək. Lester gerek məhz onu alaydı. Gözəldir, ağıllıdır, üreyi də yaxşıdır. Qoca Keyn qüsselfəndi, heyif siləndi, sonra qəzəbləndi. Lesterə eyib olsun ki, atasını belə incidir! Onun davranışları qeyri-təbii, bağışlanmaz və nəhayət, ədebsizlikdir. Arçibald Keyn bu fikirlə uzun müddət əzab çəkdi, nəhayət, hiss etdi ki, deyişikliyin nədən ibarət olacağını deməyə çətinlik çəksə də, bu belə davam edə bilməz. Lester özü özünün ağasıdır, töhmətə dözməz. Elə çıxır ki, heç nə etmək olmaz.

Ailədə baş vermiş bir sıra hadisələr nəticəni yaxınlaşdırıldı. Luiza Çikaqoya uğursuz səfərindən sonra ərə getdi, qonaq gələn nəveləri nəzərə alınmaması, qocanın evi boşaldı. Lester dəvətnamə alsa da, Luizanın toyunda olmadı. Sonra missis Keyn vəfat etdi, onun ölümü

ilə əlaqədar olaraq qoca Arçibald vəsiyyətnaməni dəyişməli oldu. Bu, Lesterin iştirakını tələb etdi. Lester, son zamanlar anasını belə az gördüyü və ona bu qədər derd-qüsse verdiyi üçün ağır fikirlər içinde əzab çəkərək gəldi, ancaq öz işləri haqqında bir kəlmə belə danışmadı. Ata oğlu ilə danışmaq istəyirdi, sonra fikrini dəyişdi – Lester çox qəmgin idi. Lester öz evinə, Çikaqoya qayıtdı, bir neçə aylığa yenə hər şey sakitləşdi.

Qoca Keyn Luizanın toyundan və arvadının vəfatından sonra Robertin yanına köcdü, cünti qoca yaşlarında en böyük təsəllisi nəveləri idi. Kapital yalnız qoca ölükdən sonra qəti bölünə bilerdi, buna baxmayaraq, Robert indi firmanın bütün işlərini öz elində saxlayırdı. Axırda bütün müəssisənin başçısı olacağına ümid edərək, Robert atasını, bacılarını, onların ərlərini razı salmaq üçün var qüvvəsini əsirgəmir, onlara qulluq göstərirdi. Robertin onlara yaltaqlıq etdiyini demək olmazdı. Bu, Lesterin ferz edə bilecəyindən daha artıq hiyləgər olan bir işbazın soyuqqanlılıqla fikirləşdiyi haqq-hesab idi. Robertin şəxsi varidatı indidən o biri övladların varidatına nisbətən iki qat artıq idi, ancaq o, bunu gizli saxlayır və özünü elə göstərirdi ki, guya çox cüzi vəsaiti var. O bilirdi ki, qohumlarının paxılılığı ona ziyan vura biler və müəyyən dövrədək, əsasən, nezərə çarpmayan, lakin etibarlı olan nağd pul yiğməga çalışaraq, spartalı kimi sərt həyat keçirirdi. Lester axın boyu üzərkən Robert çalışır, yorulmaq bilmədən çalışırdı.

Robertin öz qardaşını firmanın rehbərliyindən kənar etmək üçün tutduğu planın bir elə xüsusi əhəmiyyəti yox idi, cünti qoca Keyn Lesterin Çikaqdakı heyati haqqında xeyli düşündükdən sonra özü bu nəticəyə gelmişdi ki, sərmayənin az-çox əhəmiyyətli hissəsini ona vermek ağılsızlıq olardı. Görünür, o, Lesteri həddindən artıq qiymətləndirmişdir. Bəlkə də Lester qardaşından ağıllı və səmimidir. Estetik tələblər və cəmiyyətdəki müvəffəqiyyət sahəsində Robert onunla müqayisəye belə gəlməz, ancaq Robert işdə çox zirəkdir.

O, istədiyinə ses-küysüz nail ola bilər. Lester indi özünü düzəltməsə, ondan nə gözləmək olar? Sərvəti onun qeydində qalmağı bacaran adının öhdəsinə buraxmaq yaxşı olmazmı? Arçibald Keyn vəsiyyətini dəyişmək üçün vəkilinə sərəncam verməyə hazır idi. O elə bir vəsiyyət etmək istəyirdi ki, Lester özünü düzəltməsə, cüzi illik gelirdən başqa heç bir miras almasın. Lakin qoca yenə də Lesterə bir ümid yeri qoydu – ondan tələb olunsun ki, günahlı heyat terzindən imtina

etməli və cəmiyyətdə özünə layiq yer tutmalıdır. Bəlkə hələ gec deyil. Axı onun gelecəyi çox gözəl ola bilər. Məger o öz-özünə düşməndir? Qoca Arçibald, Lesterə yazdı ki, oğlu münasib gördüyü vaxt onunla danışmaq istəyir, otuz altı saatdan sonra Lester artıq Tsinsin-natidə idi.

– Men yenə səninlə bir məsələ haqqında danışmaq istəyirem, Lester, – deyə qoca başladı. – Bu mənim üçün asan deyil. Mənim nəyi nəzerde tutduğumu sən bilirsənmi?

– Bilirom, – deyə Lester sakit cavab verdi.

– Men indikinə görə xeyli cavan olduğum vaxt fikirləşirdim ki, heç bir zaman oğlanlarının şəxsi heyatına qarışmayaçağam, ancaq illər keçdikcə mənim bu fikrim dəyişdi. İsləzər tanışlığım timsalında mən gördüm ki, ağıllı nikah adama nə qədər kömək edir və o zaman mən çox istədim ki, oğlanları mümkin olduqca uğurlu evləsinlər. Men səndən çox nigaran idim, Lester, indi də nigaranam, təşviş içindəyəm. Sənin indiki əlaqən mənə çox ağır dəqiqələr bəxş etdi, bu əlaqə sənin anana ölənə qədər rahatlıq vermədi. Heç nə anamı bu qədər derdə salmamışdı. Sən düşünmürsen ki, hər şeyin bir həddi-hüdudu olur? Şayieler bizim şəhərə də gelib çatmışdır. Çikaqo haqqında bilmirəm, ancaq zənn edirəm ki, bu xəber orada heç kəs üçün gizli deyildir. Bu isə sözsüz Çikaqo şöbəmizin mənafeyinə ziyan vurur. Sənə də ziyan vurur. Bu elə çoxdan davam edir ki, indi sənin bütün gələcəyin qorxu altındadır. Sən isə əvvəlki kimi inad göstərisən. Nə üçün?

– Yəqin buna görə ki, onu sevirəm, – deyə Lester cavab verdi.

– Mən bunu sənin ciddi dediyinə inanmiram, – deyə ata etiraz etdi.

– Sən onu sevseydin, ləp əvvəlindən evlənerdin, o qadını sevdiyini ancaq sözle deyib illərlə onunla yaşayaraq, onu və özünü rüsvay etməzdin. Bəlkə bu ehtirasdır, ancaq heç vəchlə sevgi deyildir.

– Haradan bilirsən ki, mən onunla evlənməmişəm? – deyə Lester halını dəyişmədən soruşdu. Atasının belə bir xəbəri necə qəbul edəcəyi onu maraqlandırırırdı.

– Yalandır! – qoca hətta kreslədan bir az qalxdı.

– Beli, yalandır, – deyə Lester təsdiq etdi. – Ansaq doğru da ola bilər. Mən, ola bilsin, onunla evlənəcəyəm.

– İnanmiram! – deyə ata bağırıldı. – İnanmiram ki, ağıllı bir adam belə səfəh iş görə bilər. Sənin başın haradadır, Lester? Illər boyu

günaha batıb o qadınla qeyri-qanuni yaşayandan sonra hələ evlənməkdən danışırsan?! Əger bu sənin planına daxil idisə, lütf elə, de görək, nə üçün sən lap əvvəldən onu almadın? Valideynini rüsvay etdin, ananın ürəyini parçaladın, işə zərər vurdun, dillərə düşdün, indi isə evlenmək istəyirsən? İnanmiram.

Qoca Arçibald qalxdı və özünü düzəltdi.

— Sən həyecanlanma, ata — deyə Lester onu sakitləşdirməyə tələsdı.  
— Beləliklə, biz heç bir razılığa gelə bilmərik. Mən tekrar edirəm: bəlkə onunla evləndim. O, pis qadın deyil, mən səndən çox xahiş edirəm, — onun haqqında pis söz demə. Sən onu heç vaxt görməyib-sən və onun haqqında heç bir şey bilmirsen.

— Mən lap kifayet qədər bilirəm, — deyə qoca qəti etiraz etdi.  
— Mən bilirom ki, heç bir abırlı qadın onun kimi hərəkət etməzdi. O, əzizim, sənin pullarının aşığıdır. Ona artıq heç bir şey lazımdır, bunu her bir axmaq başa düşer.

Lester boğuq səsle:

— Bu sözlər ne üçündür, ata? — dedi. — Sən onu tanımırsan, hətta üzünü də görməyibsen. Luiza gelib qəzəbindən ağızına gələni deyib, siz də ona inanıbsınız. O heç də sən düşündüyün kimi deyil, sən onun haqqında nəhaq belə sərt danışırsan. Sən nəhaq yerə o qadını incidirsən, nədənse yaxşı mühakimə etmək istəmirsen.

Arçibald onun sözünü kesdi:

— Yaxşı mühakimə! Bəs sən özün yaxşımı hərəkət edirsən? Küçədən qadını tap, onunla yaşı — bu sənin ailənə qarşı, mərhüm anana qarşı yaxşıdır mı? Bu...

— Yetər, ata! — deyə əlini qaldıraraq bağırı. — Səni xəbərdar edirəm — mən belə şeyləri eşitməkdən imtina edirəm. Sən mənim yaşadığım, bəlkə də evlənəcəyim qadın haqqında danışırsan. Mən səni sevirəm, ancaq sənin yalan danışmağına yol vermərəm. Mən onu küçədən tapmamışam. Sən gözəl bilirsən ki, mən belə qadınla heç bir münasibətdə ola bilmərəm. Ya hər şeyi sakit müzakirə etməliyik, yaxud mən buradan getməliyəm. Məni bağışla. Çox təəssüf. Ancaq səhbəti bu şekilde davam etdirməkdən imtina edirəm.

Qoca Arçibald sakitləşdi. Heç bir şeyə baxmayaraq, o öz dikbaş oğlunu sevirdi. Dalını kreslonun arxasına söykədi və gözlərini yerə dikdi. İndi o nə etməlidir?

Nehayət, o:

— Sən yenə oradəni yaşayırsan? — deyə soruşdu.  
— Yox, biz Xayd-Parka köçmüşük. Mən orada ev tutmuşam.  
— Mən eşitdim ki, uşaq var. O sənin uşağındır?  
— Yox.

— Bəs sənin öz uşağın varmı?

— Yox.

— Buna da şükür.

Lester sükut içerisinde çənəsini qaşdı.

— Sən təsdiq edirsən ki, onunla evlənəcəksən?  
— Mən bunu demədim. Mən dedim bəlkə evləndim.  
— Belkə! — deyə qoca yenidən qəzəblə coşaraq bağırı. — Bu nə faciədir! Sənin gələcəyinlə, sənin imkanlarınızla! Özün fikirləş, varımlı bir hissəsinə cəmiyyətin rəyi ilə hesablaşmaya, onun rəyinə tüpürən bir adama etibar edə bilerəmmi? Elə çıxır ki, firmamız da, ailə de, sənin ad-sanın da — hamısı sənin üçün boş bir səsdir. Sənin qırurun haradadır, Lester? Yox, bu ağlaşılmayan vəhşi bir fantaziyadır!

— Bunu izah etmək çox çətindir, ata, mən izah etməyi öhdəmə götürmürləm. Mən ancaq bir şey bilirom ki, bunu mən başlamışam, mən də axıra çatdırımalıyam. Hər şey lap yaxşı qurtara bilər. Bəlkə mən evləndim, bəlkə də yox. İndi mən müəyyən bir şey deyə bilmərəm. Sənə gözləmək lazımlı gələcəkdir. Mən isə əlimdən gələni edərəm.

Qoca Arçibald məzəmmətli başını buladı:

— Mən görürom ki, sən tamam dolaşıbsan, Lester. Bundan artıq dolaşmaq olmaz. Mən ki belə anlayıram, sən öz dediyinin üzerinde durmaq istəyirsən. Mən nə demiş olsam, görünür, sənə təsir edəsi deyil.

— Mən çox təəssüf edirəm, ancaq indi bu doğrudur, ata.

— Nəzərə al ki, əger sən ailəyə, firmamızın bir nümayəndəsi kimi özünə lazımı ehtiram göstərmmiş olmasan, mən vəsiyyətimi dəyişməye məcbur olacağam. Sənin mənfur eşqbazlığına göz yum-a-yuma, nehayət, mən özüm onun iştirakçısına çevrilirəm. Bu artıq olmayıacaqdır. Ya ondan ayrıl, ya onunla evlən. Ancaq bunların birini sən etməlisən. Bu sənin borcundur. Ayrılmış olsan, her şey yaxşı düzələr. Sən onu gözəlcə təmin edə bilərsən, mən etiraz etmirem. Nə qədər istəsen,

mən bu iş üçün məmənuniyyətlə pul verə bilerəm. O zaman sən öz miras payını, həmişə nəzərdə tutulduğu kimi, başqa uşaqlarla bərabər ala bilərsən. Amma evlənsən, – başqa məsələ. İntixab et. Və məni müqəssir görmə. Mən səni sevirdəm. Mən senin atanam. Mən atalıq hissini dediyi kimi hərəkət edirəm. Bütün bunları götür-qoy et və öz qərarını mənə xəbər ver.

Lester köksünü ötürdü. O anlayırdı ki, mübahisə etmək faydasızdır. Görünür, atası zarafat etmir, ancaq Cennini necə atsın? O belə bir alçaqlığı heç vaxt özünə bağışlamazdı.

Doğrudanmı atası onu tamamilə mirasdan məhrum edər? Əlbəttə, yox. Heç nəyə baxmayaraq, qoca onu sevir, bu dərhal görünür. Lester pərt olmuş və eşəbilemişdi. O, zorakılığa dözə bilmirdi. İşə bax: onu – Lester Keyni belə bir alçaqlığa – Cennini atmağa vadər edirlər. O, başını aşağı saldı və meyus-meyus susdu.

Qoca Arçibald oxunun hədəfə dəydiyini anladı.

– Nə edək, – deyə, nehayət, Lester dilləndi, – indi artıq danışmağa bir şey qalmamışdır. Deyəsən, hamısı aydındır. Mən necə hərəkət edəcəyimi bilmirəm. Fikirləşmək lazımdır. Mən birdən-birə qərara gələ bilmirəm.

Onlar bir-birinə baxdılar. Lester təəssüf edirdi ki, cəmiyyətin rəyi onun əleyhinədir və atası belə ağır iztirab çəkir. Qocanın isə oğluna yazığı gəlirdi, lakin o öz xəttini axıra qədor aparmağı möhkəm qət etmişdi. O, Lesterin başına ağıl qoyduğuna əmin deyildi, ancaq ümidiyi itirmirdi. Bəlkə oğlu fikrini dəyişdi.

Lester əlini uzadaraq:

– Salamat qal, ata – dedi. – Deyəsən, mən saat iki qatarına çataram. Başqa bir məsələ üçün mən sənə lazım deyiləm ki?

– Yox.

Lester getdikdən sonra qoca uzun müddət fikir içində oturdu. Öz mənsebini belə möhv etmək! Belə imkanlardan imtina etmək! Günah və sehvler içərisində belə kor inadçılıq göstərmək! O, başını buladı. Yox, Robert ondan ağıllıdır. O həqiqətən böyük bir müəssisəni idarə etməyə qadirdir. O ehtiyatlıdır, dərrakeliidir. Ah, eger Lesterdə bu leyaqətlər olsayı! Qoca tərəpənmədən oturur və fikirləşir, fikirləşirdi, gizlində isə hiss edirdi ki, fərsiz oğul onun ürəyində yenə əvvəlki kimi birinci yeri tutur.

## XL FƏSİL

Lester Çikaqoya qayıtdı. O, atasını ciddi təhqir etdiyini başa düşürdü. Qoca Arçibald heç vaxt onunla belə qəzəblə danışmamışdı. Lester indi belə əmin deyildi ki, iş çarəsizdir. Atasının etimad və məhəbbətini yalnız müəyyən bir qərar qəbul etdiyi təqdirdə qoruya bilecəyi fikri onun başına sığmırıldı. “Cəmiyyətin rəyin”ə gəlinçə, qoy adamlar nə isteyirler və nə qədər isteyirlər çənə vursunlar. Lester onlarsız da keçinə biler. Amma bu belədirmi? Hər bir zəiflik, hətta zeiflik əlaməti, adamları qorxudur. Onlar bexti gətirmeyənlərdən şüursuz olaraq üz əvvirir, yoluxucu xəstelikdən ehtiyat edirmiş kimi, belə adamlardan qaçırlar. Bu mühəkimənin qüvvəsini Lester öz həyatında görəcəkdi.

Bir defə o, Berri Doca rast gəldi. Bu adam milyoner və “Doc, Xolbruk və Kingsberi” firmasının başçısı idi. “Keyn kampaniyası” ekipaj istehsalı sahəsində nə cür yer tutursa, bu firma da toxuculuq sənayesində elə yer tuturdu. Lester, Docu özünü ən yaxşı dostlarından biri hesab edir, onunla klivləndli Henri Breysbric, tsinsinnatlı Corc Noulzla olduğu kimi yaxın idi. O, Docun sahil küçəsindəki gözəl evinə gedib-gəldi və onlar həmişə ya rəsmi işlər üçün, yaxud kübar məclislərində görüşürdülər. Ancaq Lester Xayd-Parka köcdükdən sonra onların dostluğu heçə enmişdi. Budur, indi onlar Miçiqan-avenyuda, Keyn firmasının şöbəsi yanında görüşdülər.

– A, Lester, çıxdan görüşməmişik, – deyə Doc nəzakətlə əlini uzatdı. Lesterə elə gəldi ki, o həmişəkindən soyuq danışır. – Mən eştidim sən bu arada evlənibsen.

Lester sözünün ümumi qəbul edilmiş mənada anlaşılması istəyən bir adamın səsi ilə:

– Elə şey yoxdur, – dedi.

– Bunu bir sırrə çevirməyin nə mənası var? – deyə Doc davam etdi. O gülümsemək istədi, lakin yalnız dodaqları əyildi. Dostluq ahəngini mühafizə etməyə və çətin vəziyyətdən təmiz çıxmaga çox şey etdi. – Adəten, biz belə şeyləri gizletmirik. Yaxın dostlarla açıq danışmaq olar!

Lester zəherlənmiş bıçağın ürəyinə sancıldığını hiss edərək:

– Mən isə bu qaydadan kənara çıxmağı qərara aldım, – dedi.  
– Mən belə hadisələri aləmə yaymağı lazım görmürəm.

Doc fikri dağınıq halda:

— Zövq məsələsidir, zövq işidir, — dedi. — Sən, əlbəttə, şəhərdə yaşayırsan?

— Xayd-Parkda.

— Yaxşı yerdir. Ümumiyyətə, kefin necədir?

O, söhbətin mövzusunu məharətlə dəyişdi və tezliklə Lesterə laqeydcəsinə əl edərək vidalaşdı.

Bələ bir fikir Lesteri bıçaq kimi doğradı ki, əgər Doc onu həqiqətən evli hesab etmiş olsaydı, mütləq ona suallar yağdırardı. Bir yaxın dost kimi, yeni missis Keyn haqqında çox şey bilmək istərdi. Bir mühitin adamları arasında olan adı yüngül bir söhbət başlardı. Doc onu arvadı ilə evinə dəvət edər və özünün onlara geleceyini vəd edərdi. Lakin o, birçə kəlmə demədi! Lester başa düşdü ki, bu əbəs deyil.

Mur, Oldric və başqa tanış ailələr də özlerini bələ aparırdılar. Sanki hamısı bələ hesab edirdi ki, o evlidir və ağılını başına yiğmişdir. Onlar Lesterin harada yaşıdığını soruştur, onun her şeyi ürəyində saxlayıb bürüze verməmək qabiliyyətini zarafata qoyur, ancaq nəzərdə tutulan missis Keynlə qətiyyən, inadkarasına maraqlanmırıldılar. Lesterdə etiqad əmələ gəlirdi ki, onların götürdükləri xətt heç bir yaxşı şey vəd etmir.

Ən ağır zərbəni ona köhnə tanışı Uilyam Uitni vurdur. Bu zərbə qəsdən vurulmadığı üçün xüsusən amansız oldu. Bir dəfə axşam Lester öz klublarına, yeməyə gəldi. Paltosunu çıxarıb, tübüñ köşküne sıqar almağa yönəldi və burada, qiraətxanada Uitni ilə qarşılaştı. O, klubun tipik daimi adamlarından idi. Ucaboylu, ariq, üzü yaxşı hamar qırılxılmış, nöqsansız geyimmiş, bir qədər həyasız olan Uitni bu axşam, üstəlik, kifayət qədər dəm idi.

— Oho, Lester! — deyə o, Keyni səslədi. — Sən özünə — Xayd-Parkda nə yuva salmışsan? Görünür, vaxtını itirmirsən? Evlənmək fikrinə düşəndə bunları arvadına necə izah edəcəksən?

— Mən heç bir izahat verməyə borclu deyiləm, — deyə Lester açıqla cavab verdi. — Mənim işlərim səni niyə bələ maraqlandırır? Bildiyimə görə, sən özün də müqəddəs deyilsən.

— Ha, ha, ha! Yaxşı dedin, namusum haqqı, yaxşı dedin! Olmaya, sən Şimal tərəfdə gəzdiyin gözəllə evlənmisən, hə? Ha, ha! Qəribə işdir! Evlənibdir! Bəlkə adamların hamısı yalan deyir?

— Sus, Uitni, — deyə Lester onun sözünü kesdi. — Boş şey danışırsan.

Artıq ayılmağa başlayan Uitni kobud bir etinəsizliqlə:

— Müqəssirəm, — dedi. — Üzr istəyirəm. Unutma ki, mən bir balaca sərəxəsam. Elə indicə bufetdə səkkiz porsiya təmiz viski içdim. Müqəssirəm. Mən ayıq olanda danışarıq, eləmi, Lester? Ha, ha, ha! Mən doğrudan da bir az sərəxəsam! Salamat qal! Ha, ha, ha!

Bu biabırçı gülüş uzun müddət Lesterin qulağından getmədi. Uitni sərəxə olsa belə, bu bir tehqir kimi səsləndi: "Şimal tərəfdə gəzdiyin gözəl! Olmaya, sən onunla evlənibsen?"

Lester Uitninin həyəsiz hərəkətini həyəcanla xatırlayırdı. Yox, bu lap ağıdır! Ona — Lester Keynə, bələ şəyər desinlər... O, fikrə getdi. Bəli, Cenni ilə namuslu bir adama layiq olan kimi rəftar etmək qərarı ona çox baha qiymətə başa gelir.

#### XLI FƏSİL

Lakin bu ən pisi deyildi. Amerika camaati bu dünyamın qüvvəlləri haqqında qeybət etməyi sevir. Keynlər isə zəngin və hamının gözü qabağında idilər. Budur, xəber yayıldı ki, firma başçısının qanuni varislarından biri olan Lester qulluqçu qızə evlənmişdir. Axi o, milyoner oğludur! Bələ şey ola bilərmi? Bu həqiqətən reportyorlar üçün yağılı tikidir. Qəzetlər dərhal bu döşeyatan xəbərdən yapışdırılar. "Cənub tərəfin yenilikləri" adlı kübar vərəqəsi Lesterin adını çəkmeden "Tsinsinnatidə görkəmli, zəngin ekipajlar fabrikantının oğlu" haqqında yazır, onun romanını qısaca təsvir etdikdən sonra axırdə əlavə edirdi: "Missis haqqında ancaq bu məlumdur ki, o, Klivlenddə mötəbər bir ailədə qulluqçu olmuş, buna qədər isə Ohayo ştatının Kolumbus şəhərində işləmişdir. Ali cəmiyyətde bələ elvan epizodlar baş verdiyi halda, kim romantikanın öldüyünü deməyə cesarət edər?"

Lester bu xəbəri oxudu, o özü bu "Yeniliklər"ə abune deyildi, lakin hansı bir xeyirkən ürkəli adamsa onun qeydine qalmışdı. O adam poçta ilə bu vərəqin bir nüsxəsini almış, burada lazım olan sütunu qırmızı karandaşla dövrləmişdi. Lester dərhal onu şantaj etmek istədiklərindən şübhələnib hirsəndi, lakin o nə cür hərəket edəcəyini bilmirdi. Əlbəttə, Lester qəzet boşboğazlığına son qoymaq istəyirdi, ancaq fikirləşdi ki, onun etirazı işi yalnız korlaya biler. Buna görə heç

bir tədbir görmədi. "Yeniliklər"dəki xəber başqa qəzetlərin diqqətini cəlb etdi. Belə də gözləmək lazımdı. Bu, zəngin material idi. Bazar günü qəzetiñin zirək redaktorlarından biri bu materialdan mümkün olan hər şəyi sıxıb çıxarmağı qərara aldı. Bu romantik macəramı "Qulluqçu qadına sevgi xatirine milyonları qurban vermişdir" kimi haraysalıcı başlıq altında bir səhifəyə yerləşdirmək, Lesterin, Cenninin, Xayd-Parkdakı evin, Tsinsinnatidə Keyn fabrikinin, Miçiqan-avenyuda anbarların şəklini vermek lazımdır – o zaman camaata sarsıcı xəbərlə böyük təsir göstərmək olar. "Keyn kampaniyası" mətbuatda elan dərc etdirməzdı. Qəzet heç nə ilə bu kampaniyaya borclu deyildi. Lester xəbərdar edilmiş olsayıdı, qəzətə elan göndərmək və yaxud naşirə müraciət etməkle bunun qarşısını ala bilərdi. Lakin o heç nə bilmir və bunun üçün fəaliyyət göstərmirdi. Redaktor isə vicdanla səy edirdi. Tsinsinnatidə, Klivlenddə və Kolumbusda olan müxbirlərə bu şəhərlərdə Cenni macərasının məlum olub-olmaması haqqında teleqrafla məlumat vermək tapşırıldı. Cenninin Breysbircgilə işleyib-işləmədiyini bilmək üçün Klivlenddə Breysbriclərə müraciət etdilər. Kolumbusdan Herhardt ailəsi haqqında çox tehrif edilmiş xəbərlər geldi. Aydınlaşdırıldı ki, Cenni güman edilən nikahadək məhz Şimal tərəfdə bir neçə il yaşamışdır. Bütün roman belə parçalardan quraşdırıldı. Şiddətli tənqid etmek, yaxud hiddətlənmək redaktorun ağlına belə gəlmirdi, o təsəvvür edirdi ki, iltifat göstərir. Bütün xoşagəlməz təfərruat – Vestanın, deyəsən, qeyri-qanuni uşaq olması, Lesterlə Cenninin, görünür, uzun müddət nikahsız yaşıdlıqları, Lesterin evlənməsi ilə elaqədar olaraq onun ailəsinin hamiya məlum narazılığı üçün tutarlı əsasların olması – bunlar hamısı ixtisar edilmişdi. Redaktor bir növ Romeo və Cülyetta macərası düzəltmişdi. Bu macəradə Lester coşqun və fədakar bir aşiq, Cenni isə yoxsul, lakin milyonerin sadıq mehbəbetinin zənginliye və şanşöhretə çatdırduğu aşağı təbəqədən çıxmış gözəl bir qız idi. Qəzətin rəssamı romanın inkişaf mərhələlərinə aid şəkillər çekmişdi. Lesterin şəklini Tsinsinnatidə fotoqrafdan baha qiymətə aldılar. Cennini isə gezdiyi zaman fotorepartyor çekmişdi. Bir sözlə, hər şey bulvar mətbuatının sınaqdan çıxmış resepti ilə edilmişdi.

Budur, başdan-başa yaltaqlıq və şirin sözlərlə doldurulmuş qəzet çıxdı. Lakin sətirlər arasında bütün ağır, qara mətləb aydın duyulurdu. Cenni bunu dərhal bilmədi. Tesadüfən bu mənhus səhifəni görmüş

Lester, onu tez cırmışdı. O hədsiz dərəcədə heyratə düşmiş və pərt olmuşdu. Dünyanın işinə bax ki, bir avara qəzet, bir vətəndaşla, heç kəsə mane olmadan sakit yaşayın bir adamla belə rəftar edə bilir! O, acı hissini bürüza verməmək üçün evdən getdi. Onun istiqaməti şəhərin izdihamlı merkezinə deyil, başqa tərəfə – Kottec-Qrouv-avenyuya, açıq şəhər kənarına idi. O, tramvayın oturacağında yırğalanaraq öz sabiq dostlarının – Docun, Bernxemin, Murun, Henri Oldricin bu saat nə düşündüklerini təsəvvür etməyə çalışırdı. Bəli, bu əsil zərbə idi. Na etməli? Dişlərini qıcıdıraraq sussun, yaxud bu yeni başağrısından laqeydliklə üz əvvərsin? Bir şey onun üçün aydın idi: belə şeyə artıq dözə bilməz. Eve o nisbətən sakit halda qayıdı və öz vekili mister Uotsonla görüşmək üçün bazar ertəsini səbirsizliklə gözləməyə başladı. Onlar görüşdükləri zaman hər ikisi tezlikle belə qərara geldilər ki, işi mehkəməyə vermək ağlışlıqlı olardı. Susmaq yaxşıdır.

– Ancaq bu bir daha təkrar olunmamalıdır, – deyə Lester sözünü qurtardı.

– Bunun qayğısına mən qalaram, – deyə vəkil onu sakitleşdirdi. Lester ayaga qalxdı.

– Gör biz necə ölkədə yaşayırıq! – deyə o səsləndi. – Əgər insan varlıdırsa, heç yerdə gizlənə bilməz – elə bil şəhər meydanının ortasında abidədir.

Mister Uotson:

– Adam varlıdırsa, – dedi, – o, boynunda zinqirovu olan pişiyi xatırladır. Hər bir siçan onun harada olduğunu və nə etdiyini dürüst bilir.

– Bəli, münasib müqayisədir, – deyə Lester mizildəndi.

Cenni bir neçə gün də xəbersiz qaldı. Lester bili-bilə ürəkbulandırıcı məsələlərə toxunmurdu. Herhardt isə günahlı bazar günü qəzətlərini oxumurdu. Lakin sonra qonşulardan biri səhəbət zamanı nəzakətsizlik edib, Cenniye, onun haqqında çox maraqlı bir macəra oxuduğunu xəber verdi. Cenni əvvəlcə başa düşmədi.

– Mənim haqqımda? – deyə o, heyretlə, ucadan soruşdu.

– Bəli, bəli, sizin haqqınızda və mister Keyn haqqında – deyə qonaq cavab verdi. – Sizin bütün roman.

Cenni:

– Mən heç nə bilmirəm, – dedi. – Siz əminsiz ki, bu bizim haqqımızdadır?

Missis Stendl güldü:

— Bəs neçə?! Mən heç səhv edə bilməzdim. Qəzet də məndə var, saxlamışam. İstəyirsiniz, mən onu qızımla göndərim. Sizin şəkliniz qəşəng çıxmışdır.

Cenni lap sıxıldı, büzüdü.

— Mən size çox minnətdar olaram, — deyə o, çətinliklə cavab verdi.

Dehşətli fikirler ona əzab verirdi: şəklini haradan tapıblar, qəzətdə nə yazıblar? Hər şeydən ağır da bu idı ki, görəsən, Lester nə deyəcək? O, məqaləni görmüşdüm? Nə üçün o, Cenniyə heç bir şey dememişdir?

Qonşunun qızı qəzeti gətirdi, qorxunc sehifəyə baxarken Cennin ürəyi çırındı. Budur, yazılımı pozmaq olmaz. Solda onun, sağda isə Lesterin şəkli, ortada isə iri başlıqlarla "Bu milyoner bu qulluqcu qızı vurulmuşdur" sözləri yazılmış və hər ikisini göstərən oxlar çəkilmişdir. Mətndə izah olunurdu ki, Lester, Tsinsinnatide məşhur ekipaj fabrikantının oğlu, sevdiyi qadınla evlənmək üçün öz görkəmli içtimai mövqeyini qurban vermişdir. Sonra şəkillər — Lester Cenni ilə missis Breysbricin malikanəsində söhbət edir, Lester onunla möhtərem, ciddi görünüşlü keşisin qarşısında dayanmışdır, Lester onunla dəbdəbeli faytonda gəzir, Cenni zəngin zalın pəncərəsi önündə duraraq (pərdələrin ağır qatlari zənginliyi göstərirdi) uzaqdan zorla görünən miskin bir evə baxır.

Cenni hiss etdi ki, utandığından yerə girməyə hazırlıdır. O özündən artıq Lesterin əvəzinə əzab çəkirdi. Lester nə çəkməlidir? Bəs onun valideyni? İndi onların elində Lesterin və onun əleyhine yeni silah vardır. Cenni öz hisslerinə hakim olmaq, özünü sakit etmək istəyirdi, ancaq gözləri döñə-döñə yaşıla dolurdu. Bu, qəzəb yaşları idi. Nə üçün onu təqib edir, ona əzab verirler? Məgər onu rahat buraxa bilməzlərmi? O, ürəkdən yaxşı dolanmağa can atr. Məgər adamlar onu uçuruma doğru itələmək əvəzində ona yardım edə bilməzdilərmi?

## XLII FƏSİL

Cenni elə o axşam əmin oldu ki, Lesterə çoxdan hər şey məlumdur. Ətraflı düşündükden sonra, o bunu etməyə borclu olduğunu qət edərək, bu uğursuz qəzeti özü evə gətirdi. Vaxtılı o, Cenniye demişdi ki, onların arasında sırr olmamalıdır, indi onların sakit heyatını göz-

lənilmədən və qaba surətdə pozan bu şeyi Cennidən gizlətməyə özünü haqlı hesab etmirdi. O, Cenniyə deyəcəkdi ki, həyecanlanmasın, bunun bir əhəmiyyəti yoxdur, lakin onun özü üçün böyük əhəmiyyəti vardi. Mənfur qəzet ona düzəldilməz zərbe vurmuşdu. Az-maz düşünceli adamlar, — bunların sırasına onun bütün tanışları və çoxlu tanış olmayınlar daxil idi, — bütün bu illerde onların neçə yaşadığını indi anlayacaqlar. Qəzet nağıl edirdi ki, o, Cenninin ardınca Klivlenddən Çikaqoya gəlmış, Cenni özünü həyalı və möhkəm aparmış və Lester qızın razılığını alanadək uzun müddət onun arxasında sürünmüşdür. Bu, Şimal tərəfdə onların birgə həyatını izah etməli idi. Onların münasibətlərinin həqiqi tarixini axmaqcasına bəzəmək cidd-cəhdli Lesteri qəzəbləndirirdi. Lakin o yenə də anlayırdı ki, bu her hansı bir həyasız hücumdan yaxşıdır. O, qonaq otağına daxil olarkən qəzeti cibindən çıxardı və stolun üzərinə serdi. Bunun ardınca nə geleceyini bilən Cenni onun yanında dayanıb Lesterin hərəkətlərini diqqətlə təqib edirdi.

Lester şəkillə bəzənmiş sehifəni göstərərək qurucasına:

— Burada sənin üçün maraqlı olan bəzi şeylər var, — dedi.

— Mən görmüşəm, Lester, — deyə Cenni yorgun cavab verdi. — Qəzətin bu nömrəsini mənə elə bu gün missis Stendl göstərdi. Ancaq sənin görüb-görmədiyini bilmirdim.

— Məni nə bəzəyiblər! Buna söz ola bilməz! Belə coşqun Romeo ola biliçəyimi xəyalima belə gətirməzdim.

Məhzun zarafat arxasında onun ağır əhval-ruhiyyəsini duyan Cenni:

— Mən çox təəssüf edirəm, Lester, — dedi.

Cenni çoxdan bilirdi ki, Lester özünün əsil hissəleri və ciddi qayğıları haqqında danışmağı sevmir və bacarmır. Labüb olan və rəddedilməz şeylərə rast gəldikdə o bunların öhdəsindən zarafatla gəlməyi üstün tuturdu. İndi də onun sözləri... "Madam ki işə kömək edə bilməyəcək, əhvalımızı pozmayaq" mənasını verirdi.

— Mən heç də bunu faciə hesab etmirəm, — deyə Lester davam etdi. — Burada heç bir tədbir tökmək olmaz. Yəqin onların niyyəti yaxşı olmuşdur. Biz sadəcə indi çox göz qabağındayıq.

Cenni ona yaxınlaşaraq:

— Mən başa düşürəm, — dedi. — Buna baxmayaraq, mən təəssüf edirəm.

Buradaca onları nahara çağırıldılar və söhbət kəsildi.

Lester işinin pis olduğunu özündən gizlədə bilmirdi. Son söhbətləri zamanı atası bunu kifayət qədər aydın anlatmışdı, indi isə bütün bunların xitməndə metbuat onlarla məşğul oldu. Öz mühitinin adamları ilə guya əvvəlki kimi yaxın olduğunu göstərmək artıq mənasızdır. Onlar, hər halda onların içərisində ciddi görüşlərə az-çox riayət edənlər, Lesteri tanımış istəmirlər. Əlbəttə, həqiqəti bilə-bilə ona yene yaxşı münasibət besleyen şəhər subaylar, həyatdan gül vuran evliler, dünya görnüş ərli və subay qadınlar da var. Ancaq onun "cəmiyyətini" təşkil edən bu adamlar deyil. Əslində o, izqoy<sup>1</sup> vəziyyətinə düşmüdü və indiki həyat tərzində qəti imtina etməkdən başqa, heç bir şey onu xilas edə bilməz, yəni – o, Cenni ilə əlaqəsini kesməlidir.

Lakin o, Cenni ilə əlaqəsini kesmək istəmirdi. Bu barədə fikirleşmək belə, onun üçün hədsiz dərəcədə iyrənc idi. Cenni yorulmadan öz görüş dairəsini genişləndirirdi. O indi bir çox şəyləri Lesterin özündən pis anlamırı. Cenni xudpesənd, mənsebpərəst deyildi. O, qeyri-adı, xeyirxah qadın idi. Onu atmaq çox eclaflıq olardı, bundan başqa, o çox gözəl idi. Lesterin qırıq altı yaşı, onun isə iyirmi doqquz yaşı var idi. Üzden Cenniye iyirmi beşdən artıq vermək olmazdı. Əgər yaşadığın qadında gənclik, gözəllik, ağıl, həlim xasiyyət varsa, onun daha yumşaq və emosional şəkilde öz xüsusi görüşləri vardırsa – bu nadir səadətdir. Atası haqlı idi – o öz həyatını özü qurmuşdur və axıradək bacardığı kimi de yaşayacaqdır.

Qəzetlə əlaqədar olan ürəkbulandırıcı hadisədən bir az sonra Lester atasının ağır xəstələndiyini bildi, hər dəqiqə onu Tsinsinnati-dən çağıracaqlarını gözleməyə başladı. Lakin kontorda iş onu ləngitdi, atasının ölüm xəberi gələrkən o hələ Çikaqoda idi. Lester sarsılmış halda Tsinsinnati tələsdi. Atasının surəti onun gözləri qarşısından çəkilmirdi. Onların şəxsi münasibətlərində asılı olmayıaraq, atası həmişə onun nəzərində böyük, maraqlı və görkəmli adam idi. Lester atasının uşaqlıqda onu dizi üstə əyləşdirib İrlandiyada keçirdiyi gəncliyi haqqında, həyatda mövqə tutmaq üçün göstərdiyi seyləri haqqında necə danışdığını, sonralar öz şəxsi təcrübəsi esasında öyrəndiyi iş prinsiplərini oğluna necə təlqin etdiyini xatırlayırdı. Qoca Arçibald doğrucul və nəmənli adam idi. Lester də onun kimi hiylə və kələkləri sevmirdi. Arçibald yorulmadan təkrar edərdi: "Heç bir vaxt yalan

<sup>1</sup> Izqoy – müəyyən icimai xüsusiyyətlərini itirdiyinə görə icimai siniflərdən kenarda qalmış adam.

demə. Heç bir zaman faktları öz gördüğün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq – həyatın nəfəsidir, her cür leya-qətin əsasıdır. Kim buna möhkəm riayət edirse, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar". Lester bu prinsipə inanırdı. O həmişə atanın sözü mərd və açıq deməsinə valeh olardı və indi belə bir atanı itirməsi onu dərinəndə kədərləndirirdi. O acıyrıdı ki, atası onunla barişanadək yaşamamışdır. Indi ona ele galirdi ki, qoca, Cennini görmüş olsayıdı, Cenni qocanın xoşuna gələrdi. O hər şeyin məhz necə yoluna qoyulacağına təsəvvür edə bilmirdi, sadəcə hiss edirdi ki, Cenni qocanın ürəyindən olacaqdı.

O, Tsinsinnati-yə çatdıqda şiddetli qar yağdırdı. Külək qar lopalarını üzə çırpıldı. Qar küçənin adı gurultusunu boğurdu. Lesteri vağzalda Emi qarşılıdı. Keçmiş deyişmələrinə baxmayaraq, Emi onun gəlişinə sevindi. Bacıların içinde nisbətən ən yaxşısı Emi idi. Lester onu qucaqladı və öpdü.

Lester:

– Sən məni qarşılıqla nə ağılli iş gördün, Emi, – dedi. – Ele bil keçmiş günler qayıtmışdır. Bizimkiler necədir? Yəqin hamı yığılib gəlib. Zavallı atam, onun da vaxtı çatdı. Ancaq o, böyük, səmərəli həyat keçirdi. Yəqin o bu qədər iş görə bildiyindən razi idi.

– Elədir, – deyə Emi təsdiq etdi, – ancaq anamın ölümündən sonra o çox qüssələnirdi.

Onlar dostcasına söhbət edə-edə, keçmiş xatırlayaraq vağzaldan yola düşdüler. Bütün yaxın və uzaq qohumlar köhnə otaqda toplaşmışdilar. Lester adı qayda ilə hüzn və başsağlığı ifadə edən sözler eşidir və deyir, özü isə daima fikirleşirdi ki, atasının ömrü xeyli uzun olmuşdur. O, yetişərək, yere düşən alma kimi öz məqsədində çatdı və öldü. Böyük qonaq otağının ortasında qara tabut içerisinde uzanmış atası Lesterdə uşaqlıq məhəbbətinin çoxdan unudulmuş hissini oydardı. O sanki öz borcunu yerine yetirdiyi üçün qürur ifadə edən sert və qətiyyətli simaya baxaraq hətta gülümşədi.

– Yaxşı adam idi, – deyə Lester onunla yanaşı dayanan Robertə piçildədi. – Başqa belə bir adama tez rast gəlməzsən.

– Sən haqlısan, – deyə Robert tentənəli bir ifadə ilə təsdiq etdi.

Dəfn mərasimindən sonra təxirə salmadan vəsiyyətnaməni oxumağı qərara aldılar. Luizanın əri Buffaloya evə, Lester isə Çikaqoya tələsirdi. İkinci gün qohumlar qoca Keynин işlərini aparan "Nayt, Kitli və O'Brayen vekiller kontoruna toplandılar.

Lester bu toplantıa atasının öz vəsiyyətində onu unuda bilmədiyinə inamla gedirdi. Onların son söhbəti bu yaxınlarda olmuşdu, o, atasına demişdi ki, hər şeyi lazımlıca fikirləşmək üçün vaxt lazımdır ve atası bu vaxtı ona vermişdi. Atası onu həmişə sevmiş ve Cenni ilə əlaqəsindən başqa onun her işini təqdir etmişdi. Lesterin işgüzarlıq fərasəti firmaya az xeyir getirməmişdir. O hiss edirdi ki, onunla başqa uşaqlarına nisbətən pis rəftər etmək üçün atasının əlində bir əsas olmamışdır.

Şişman, narahat adamçıgaz, – mister O'Brayen kontoruna gələn bütün varislərin və qanuni xələflərin əlini hərəkatlə sıxırdı. O, iyirmi il Arçibald Keynin şəxsi vəkili olmuşdu. O, Keynin kimi xoşladığını, kimdən acığı geldiyini, onun bütün qəribə xasiyyətlərini bilir və ona münasibətində özünü tövbe qəbul edən, günahları bağışlayan keşş hesab edirdi. Keynin uşaqlarını, xüsusən Lesteri sevirdi.

O, cibindən sümük sağanaqlı böyük eynək çıxartdı və toplantıları diqqətlə nəzerden keçirərək:

– Deyəsən, hamı gəlmİŞdir, – dedi. – Çox yaxşı. İşə başlamaq olar. Men hər hansı girişsiz və müqəddimesiz size vəsiyyətnaməni oxuyaçağam.

O, stoldan böyük vərəqi götürdü, öskürüb boğazını arıtladı və oxumağa başladı.

Sənəd adı qaydada tərtib olunmamışdı: evvelcə köhnə xidmətçilərə, ev qulluqçularına və dostlarına bəxş etdiyi xırda məbleğlər, sonra müxtəlif müəssisələrə ölümündən sonra hədiyyələr və nəhayət, qızlarından başlayaraq en yaxın qohumlarına qoyduğu miras oxundu. Sevən və sadiq qızı kimi İmocinə, fabrikə qoyulmuş kapitalın altıdbiri, mərhumun səkkiz yüz min dollar təşkil edən qalan emlakının altıdəbir hissəsi vəsiyyət edilmişdi. Düz bu qədər də Emi və Luiza alıdlar. Nəvələri həddi-bülüغا çatandan sonra yaxşı əxlaqları üçün kiçik hədiyyələr alacaqdılar. Sonra söhbət Robertdən və Lesterdən gedirdi.

“Oğlum Lesterin işlərində əməle gəlmiş bəzi çətinlikləri nəzərə alaraq, xüsusi göstərişlər verməyi özüme borc bilərim. Mənim qalan emlakım bölündüyü zaman bu göstərişləri rəhbər tutmaq lazımdır: “Keyn sənaye kampaniyası” kapitalının dördəbirini və mənim başqa emlakımın – hərəket edən və etməyən, nağd, aksiya, qiymətli kağızlarda olan varidatımın dördəbirini öz borcunu sədaqətlə yerinə

yetirdiyinə görə mükafat olaraq sevimli oğluma – Robertə vəsiyyət edirəm. “Keyn sənaye kampaniyası” kapitalının dördəbir hissəsini və hərəket edən və etməyən, nağd, aksiya, qiymətli kağızlarda olan başqa emlakımın dördəbir hissəsini, aşağıda göstərilən şərtlər yerinə yetirilənədək qardaşı Lesterin xeyrinə idarə etməyi ona tapşırıram. Mən arzu edirəm və tələb edirəm ki, mənim bütün uşaqlarım “Keyn sənaye kampaniyası” ni və ona inanılmış başqa kapitalları idarə etməkdə Robertə yardım göstərsinlər. Robert özü bu işdən imtina etmek istəyənədək, yaxud başqa yaxşı idarə üsulu göstərənədək ona yardım göstərilməlidir”.

Lester yavaşça: “Şeytana lənət”, – dedi. Siması ağardı! Lakin o, yerindən tərpənmədi – dava salınmayacaq ki! Elə çıxırdı ki, o, vəsiyyətnamədə ayrıca olaraq xatırlanmamışdır.

“Aşağıda göstərilən” şərtlər həmiya oxunmadı, mister O'Brayenin dediyinə görə, bu, mərhumun iradəsinə müvafiq idi. Lakin həmin şərtləri o elə bu gün oxumaq üçün Lesterə və o biri uşaqlara verdi. Lester bildi ki, üç il ərzində ildə on min alacaqdır. Bu müddət ərzində o, aşağıdakılardan birini seçməlidir: Cenni ilə hələ evlənmeyibdirse, ondan ayrılmalı və bebeliklə, öz həyatını atasının arzusuna müvafiq olaraq qurmalıdır. Belə olduqda miras payı Lesterə verilecekdir. Yaxud da, əger bunu hələ etməyibsə, Cenni ilə evlənəcək və o zaman öz on minini hər il ömürlük alacaqdır. Ancaq onun vəfatından sonra Cenni bir sent bele almayıacaqdır. Göstərilən bu on min Lester qəti qərar qəbul edənədək yene Robertə tapşırılmış iki yüz aksiyanın illik gəliri idi. Lester Cenni ilə evlənməsə, eyni zamanda ondan ayrılmassa, üç il bitdikdən sonra heç bir şey almayıacaqdır. Onun vəfatından sonra gəlir aldığı aksiyalar o vaxtadək sağlamış qardaş və bacılar arasında bərabər təqsim ediləcekdir. Vəsiyyətnamə haqqında mübahisə edən hər bir varis, yaxud qanuni xələf öz miras payından məhrum olur.

Atasının bütün ehtimalları müfəssəl nəzərə alması Lesteri heyrətə gətirdi. Son şərtlər oxunarkən Lesterin ürəyində hətta şübhə oyandı: bu şərtlərin ifadə olunmasında Robert iştirak etməmişdir ki. O bunu inamla deyə bilməzdi, Robert heç bir zaman ona düşməncilik hissi bəsləməmişdi.

– Bu vəsiyyətnaməni kim tərtib etmişdir? – deyə Lester O'Brayendən soruşdu:

— Biz hamımız — hərəmiz bir az səy göstərmışik, — deyə o bir qədər pərt olmuş halda cavab verdi. — Bu asan iş deyildi. Siz ki bilirsiniz, mister Keyn, atanızı hər hansı bir məsələdə fikrindən döndərmək çətin idi. O, adam deyil, çaxmaqdaşı idi. Bu maddələrin bəzisində o az qala öz-özünün əleyhinə gedirdi. Vəsiyyətnamənin ruhu üçün, əlbəttə, biz məsuliyyət daşımıraq. Bu ancaq sizə və sizin ataniza aiddir. Onun göstərişlərini yerinə yetirmek mənim üçün çox ağır idi.

Lester:

— Mən sizi gözəl başa düşürəm, — dedi. — Xahiş edirəm, narahat olmayın.

Mister O'Brayen dərin minnətdarlığını ifadə etdi.

Kresloya yapışmış kimi, bayaqdan hərəkətsiz oturmuş Lester indi mərhumun o biri uşaqları ilə birlikdə qalxdı və laqeyd bir görkəm aldı. Robert, Emi, Luiza, İmocin — hamısı heyvət içerisinde idilər, lakin onların Lesterə acıdıqlarını demək olmazdı. Necə olsa, Lester özünü çox pis aparmışdı. O, narazılıq üçün atasına çox əsaslar vermişdi.

Lesterlə yanaşı oturan Robert:

— Qoca, deyəsən, çox sol getmişdir, — dedi. — Onun belə uzaq gedəcəyini gözləməzdim. Mənəcə, hamisini başqa cür də etmək olardı.

— Əhəmiyyəti yoxdur, — deyə Lester məyus bir halda gülümşədi.

Bacıları ona təsəlli vermək istəyirdilər, ancaq bilmirdilər nə desinlər. Axi əslinə baxsan Lester özü müqəssirdir.

— Mənə belə gəlir ki, atam çox da düzgün hərəkət etməmişdir, — deyə Emi təzəcə söze başlamışdı ki, Lester sərtliliklə onun sözünü kəsdi:

— Birtəhər dolanaram.

O, atasının iradəsini yerinə yetirməsə, gəlirinin necə olacağını fikrən tələsik hesabladı. Onun iki yüz aksiyasının hər biri birjada min dollardan bir az artıqadır və beşdən altı faizə qədər gəlir verir. Bəli, ildə on mindən artıq heç cür çıxmır.

Qohumlar öz evlərinə dağıldılardı. Lester bacısının yanına getdi, lakin doğma şəhərdən çıxmaga tələsərek təxirəsalınmaz iş olduğunu bəhənə edib, yemek istəmədi və ilk qatarla Çikaqoya yola düşdü.

Yol uzunu fikirlər ona aman vermedi.

Deməli belə, atası onu nə qədər az sevirmiş! Bu mümkün mü? Ona, Lester Keynə, on min atdır, o da cəmi üç ilə. Sonra o bu pulu Cenni ilə evlənsə, alacaqdır. O fikirləşirdi: “İldə on min, o da cəmi üç ilə! Pərvərdigara, bu pulu hər bir abırlı kontor işçisi qazana bilər. Dünyanın işinə bax ki, doğma ata mənimle belə rəftar edə bildi!”

Heç bir şey Lesterdə bu zoraklıq cəhdləri kimi qohum-əqrəbaya qarşı belə qüvvəti kin oyada bilməzdi. Son vaxtlar o başa düşmüştü ki, iki ən ciddi sehv buraxmışdır. Birinci sehv bunda olmuşdur ki, Cenni ilə evlənməmişdir — bu nikah onu dedi-qodu və mühakimələrdən xilas edərdi. Sonra isə Cenni özü getmək istəyirkən onu buraxmamışdır. Bəli, buna söz ola bilməz ki, o ümidsizcəsinə dolaşmışdır. Lester bütün varidatını itirə bilməz. Onun öz pulu olduqca çox azdır. Cenni bədbəxtidir. Bu dərhal görünür. Amma başqa cür ola da bilməz, çünki Lester özü də bədbəxtidir. O, Cennini alsa, evlənse belə, ildə on minlə kifayətlənə bilərmi? O, Cennini itirməye razıdırı, Cenninin həmişəlik onun hayatından getməsinə yol verərmi? Problem olduqca mürekkeb idi. O nə bu tərəfə, nə o tərəfə meyil edə bilmirdi.

Lester dəfndən qayıtdıqdan sonra Cenni dərhal gördü ki, nə isə olmuşdur, Lesteri ezen yalnız vəfat etmiş atasının dərdi deyil. Bu nə ola bilərdi? Cenni onun təbii kəderinə, övlad dərdinə şərik olduğunu göstərməyə çalışırdı, ancaq onun yarasını sağaltmaq o qədər də asan deyildi. Qüruru təhqir olunduqda o, dərdini ürayında saxlayıb qəzəblə susardı, hirsəndikdə isə adamı vura bilərdi. Cenni ürekden yardım etmək arzusu ilə ona diqqət verirdi, lakin Lester öz dərdini Cenniye açmırıldı. O əzab çekir, Cenniye də yalnız bir şey qalırdı: onunla birlikdə əzab çekmək.

Günlər bir-birinin arxasında keçib gedirdi. Elə bir zaman gelib çatdı ki, Lester qoca Arçibaldın ölüm ərəfəsində verdiyi hökmələ əlaqədar olaraq, öz maliyyə veziyəti haqqında ciddi düşünməyə məcbur oldu. Fabrikin idarə üsulu yeniden təşkil ediləcəkdir. Robert atasının arzusuna rəğmən kampaniyanın prezidenti olacaqdır. Müəssisədə Lesterin rolunu və iştirakını dəqiq müəyyən etmək məsəlesi ortaya çıxacaqdır. O, Cenni ilə münasibətini dəyişməsə, hətta aksioner də ola bilməz, düzüne qalsa, ümumiyyətlə, o heç bir şeydir. Gələcəkdə də katiblik və xəzinədarlıq vəzifəsini tutmaq üçün o heç olmasa kampaniyanın bir aksiyasına malik olmalıdır. Robert, yaxud bacılarından biri öz aksiyalarının bir hissəsini ona verməyə razı olarmı? Onlar, heç olmasa, bu aksiyaları ona satmağa razı olarlar mı? Yaxud qohum-qardaş Robertin yeni imtiyazlarının zərərinə olaraq bir addım atmazlar ki? İndi onlar hamısı Lesterə qarşı düşmən kimi dirlər. Bəli,

bu dolaşıq vəziyyətdən yeganə çıxış yolu Cennidən ayrılmadır. O, Cennini atsa, yalvarıb aksiyə almaq lazımlı gəlməyəcəkdir. Atmasa, bu, atasının son iradəsinin pozulması demək olacaqdır və o zaman Lester her bir nəticəyə hazır olmalıdır. O, ziddiyyətli dəlilləri döndən görür-qoy edir və mənzərə getdikcə daha çox aydınlaşır. O ya Cennidən, ya da öz gələcəyindən imtina etməlidir.

Robert "her şeyi başqa cür düzəltmək mümkün olardı" desə de, vəziyyətin bu yərə gəlib çıxmasından tamamilə razı idi. Onun planları həyata keçirilmək üzrə idi, o bunları çoxdan müfəssəl işləyib hazırlamışdı. Robert atasının müəssisəsini yeniden qurmaqla kifayətlənmək istəmirdi, o həm də bu müəssisəni ekipaj qayıran başqa kampaniya-larla birləşdirmək yolu ilə genişləndirmək istəyirdi. Şərqdə və qərbdə olan iki-üç iri müəssisə ilə bu cür birləşmə satış qiymətlərini azaltmağa, izafə istehsalдан yaxa qurtarmağa və ümumi xərcləri xeyli azaltmağa imkan verərdi.

Robert Nyu-Yorkdakı nümayəndəsinin vasitəciliyi ilə başqa kampaniyaların bir neçə aksiyasını almışdı və indi işə girişməyə demək olar ki, tamamilə hazır idi. Hər şeydən əvvəl, onun "Keyn kampaniyası"na prezident seçilməsi lazımdı, bundan sonra o vitse-prezident vəzifəsini – Lesterlə hesablaşmamaq mümkün olduğu üçün – Eminin ərinə verməye hazırlaşırı. O, Lesteri katib və xəzinədar vəzifəsindən götürüb bir başqası ilə evez etmək fikrində idi. Vəziyyətnamənin şərtlərinə görə, Lesterin ağıllanacağı ümidi ilə onun üçün ayrılmış miras payını idarə etmek Roberta tapşırılmışdı. Görünür, qoca Arċibald qardaşına təsir etmək işində Robertin ona – öz atasına yardım edəcəyini nəzərdə tutmuşdu. Belə çirkin işə Robert bir qədər nifrat edirdi, ancaq vəzifənin özü çətin deyildi. Müəyyən mənada bu hətta feksi bir vezifə idi. Lester ya ağıllanmalı, yaxud firmaya istədiyi kimi rəhbərlik etməyi böyük qardaşının öhdəsinə buraxmalı idi.

Cığaço filialı üzrə öz vezifəsini yerinə yetirərkən Lester artıq yeni cərəyan hiss edirdi. O göründü ki, kenarda qalmışdır, doğma qardaşının qulluğunda adı bir şöbə müdürüdür. Bu fikir onu qəzəbləndirirdi. Robert her hansı bir deyişiklik haqqında bir söz demirdi, sanki hər şey əvvəlki kimi idi, lakin aydın duyulurdu ki, indi Robertin hər bir göstərişi qanundur. Məhiyyət etibarilə Lester qardaşının yanında qulluq edir və ondan maaş alır. Bu alçaldıcı və iyrənc idi.

Bir neçə həftədən sonra o hiss etdi ki, artıq döza bilməyəcəkdir – axı indiyədək o tamamilə müstəqil işləmişdir. Aksionerlərin illik yiğincəgi günü yaxınlaşırı, əvvəller bu yiğincəq rəsmiyətdən başqa bir şey deyildi, çünki ata işləri təkbaşına həll edirdi. İndi Robert sədr olacaq, bacılarını, yəqin ki, onların erleri təmsil edəcəkdir, Lester özü isə iştirak belə etmeyecekdir. O, aksiya eldə etməklə idarə üzvü olmaq və hər bir məsul vezifə tutmaq hüququ ala bilerdi. Lakin Robert ona aksiya verməyi və ya satmağı təklif etməmişdi. Buna görə, heysiyəti üçün nə qədər ağır olsa da, istefaya çıxməq haqqında qardaşına ərizə göndərməyi qərara aldı. Bu, vəziyyəti yüngülləşdirir. Robert başa düşər ki, Lester ondan minnət qəbul etmək istəmir və ancaq öz bacarığı sayəsində və qohumlarının tam razılığı ilə qazandıqından istifadə etməyə razıdır. Lakin o heç nəyə baxmayaraq, Cennini atsa ve müəssisədə iştirak etməyə qayıtsa, heç də filialın müdürü vezifəsində qalmayacaqdır. Buna görə Lester sadə, işgüzarcasına açıq məktub diktə etdi:

"Öziz Robert! Mən bilirəm ki, ən yaxın zamanlarda kampaniya sənin rəhbərliyin altında yenidən təşkil edilecəkdir. Əlimdə aksiya olmadığı üçün, mənim nə idarə üzvü olmağa, nə də katib və xəzinədar vəzifəsini tutmağa ixtiyarım yoxdur. Bu məktub lütfen mənim hər iki vezifədən çıxmışım haqqında rəsmi ərizə hesab et, qoy idarə həm bu vezifələrin əvez edilməsini, həm də gələcəkde mənim xidmətimdən necə istifadə olunacağı məsəlesini müzakirə etsin. Filial müdürüyi vezifəsi üçün mən o qədər də təlaş etmirəm, lakin mən heç bir halda senin planlarını pozmaq istəmirəm. Bütün bu deyilənlər-dən sənə aydın olmalıdır ki, mən atamın vəsiyyətində qeyd olunmuş şərti hələ yerinə yetirmək niyyətində deyiləm. Mən sənin bu işə nə cür baxdığını dürüst bilmək istəyirəm. Səndən cavab gözləyəcəyəm.

*Sənin Lesterin".*

Tsinsinnatidə, öz kontorunda Robert bu məktubu hərtərəfli düşündü. Deməli, Lester tam aydınlıq tələb edir, bu onun təbiətinə uyğundur. Onun doğruluğu ilə ehtiyatkarlığı da çox olsaydı, gözəl adam olardı! Onda nə mekr, nə də incəlik vardır. O heç bir zaman yalançılığa, aldatmağa el atmaz, Robert isə üreyinin dərinliyində hesab edirdi ki, bunsuz həqiqi müvəffəqiyyət qazanmaq olmaz.

O tez-tez düşündürdü: "Bəzən zireklik də, sərtlik də zəruri olur. İri bir addım atarkən ne üçün bunu özünə etiraf etmeyəsən?" Robert bu qaydaya olduqca möhkəm riayət edirdi.

İndi Robert hiss edirdi ki, Lester yaxşı adam, üstəlik onun qardaşı olsa belə, onda müəyyən çəviklik çatır. O həddindən artıq dikbaşdır, mübahisə etməyi çox sevir. Lester atasının arzusuna tabe olsa və öz verəsə payını alsa, firmanın idarəsində labüb fəal iştirak edəcəkdir. O, böyük qardaşının əllərini bağlaya biler. Robert bunu istəyirdimi? Sözsüz, yox! Roberti her şeydən artıq bu temin edirdi ki, Lester, heç olmasa, yaxın vaxt üçün Cenni ilə qalsın və beləliklə, özü işdən uzaqlaşsin.

Hər şeyi ətraflı düşündükdən sonra Robert nəzakətli məktub diktə etdi. Nə cür hərəkət etməyin daha yaxşı olduğunu o hələ qəti bilmir. O, kürekənlərin rəyindən xəbərdar deyil. Onlarla məsləhət-ləşmək lazımlı gələcək. Bunu düzəltmək mümkün olsa, şəxsən o, Lesteri katib və xəzinədar vəzifəsində saxlamağı çox istəyər. Qəti qərarı bir qədər təxire salmaq yaxşı olmazmı?

Lester deyinməyə başladı. Nə üçün Robert quyruq bulayır, məsələni uzadır? O ki bu işi necə düzəltmək lazımlı olduğunu gözəl bilir. Lesterə bircə aksiya verilsə, o tamhüquqlu şərək olacaqdır. Robert ondan qorxur, bütün əngəl də elə bundadır. Nə olsun ki, o, filial müdürü rolunda qalmayacaqdır, xatircəm olun. O bilətəxir istefaya çıxacaqdır.

Lester Robertə yazdı ki, hər şeyi ətraflı düşünmüş və iş sahəsində taleyini müstəqil sinamağı qət etmişdir. Qoy Robert Çığaqoya işləri təhvil ala bilən bir adam göndərsin. Lester bir ay gözləməyə razıdır, ancaq artıq yox. Bir neçə gündən sonra cavab geldi. Robert yazdı ki, çox təəssüf edir, lakin Lesterin qərarı belədirse, onun yeni planlarının yerinə yetirilməsinə şəxsən mane olmaq istəmir. İmocinin əri Cefferson Micli çoxdan Çığaqoya köçmək arzusundadır. Filialın müdürüyyətini hələlik ona tapşırmaq olar.

Lester gülümsədi. Robert, görünür vəziyyətin ağırlaşmasından xeyir götürmək istəyir. Robert başa düşür ki, o, Lester, işi möhkəməyə verib kürekəninin təyinatını leğv etdirə bilər, lakin Robert onu da başa düşür ki, Lesterin belə bir niyyəti yoxdur. Bütün məsələ qəzetə düşer. Onun Cenni ilə münasibəti haqqında kəsilməkdə olan söhbətlər yenidən başlar. On yaxşı çıxış yolu ondan ayrılmış idi. Beləlikle, hər şey yenə başlangıç nöqtəsinə qayıdırıldı.

#### XLIV FƏSİL

Lesterin qırx altı yaşı tamam oldu. Bu yaşda on beş min illik gəlir (atasının vəsiyyətinə görə on min daxil olmaqla) olduqda belə, tək-tənha, dostlarsız, işgūzar adamlarla elaqəsiz qalmaq qüssəli və dəhşətlidir. O anlayırdı ki, yaxın zamanlarda hər hansı bir qızıl mənbəyinə rast gəlməsə, onun karyerası bitecəkdir. Əlbettə, Cenni ilə evlənmək olar. Bu nikah onu ömrünün axırında ildə on min gelirlə təmin edirdi, lakin eyni zamanda, "Keyn kampaniyası"nın kapitalından öz payını almaq üçün son ümidi məhrum edərdi. Digər tərəfdən, o öz aksiyasını sata bilərdi – onun yetmiş beş minlik aksiyası var idi, beş min dollara qədər faizi mehz bu aksiyalardan alırdı. Bunları satıb pulunu başqa bir müəssisəyə, məsələn, ekipaj istehsal edən başqa firmaya qoya bilərdi. Lakin o, atasının köhnə kampaniyası ilə rəqabətə girmək istəyirmi? Həm də bu çox çətin olardı. Rəqabət onsuz da gündən-günə kəskinleşirdi. "Keyn kampaniyası" birinciliyi inadla əlində saxlayırdı. Lesterin bütün kapitalı yetmiş beş min dollar idi. Belə cüzi bir vəsaitlə döyüşə girişməyin mənası varmı? İstehsalatın bu sahəsində möhkəm yer tutmaq üçün indiki şəraitdə çoxlu pul lazımdır.

Zəngin təsəvvüratı və qeyri-adi zekası olan Lester, bədbəxtlikdən, ticarət işlərində ciddi müvəffəqiyyət qazanmaq üçün bu qədər zəruri olan bir keyfiyyətdən məhrum idi – onda öz üstünlüğünə küt, lovgə bir inam yox idi. İşgūzarlıq dünyasında adətən yalnız o adam görkəmli yer tutə bilir ki, o, bir ideya ilə yaşayır və möhkəm inanır ki, seçdiyi bu və ya başqa fealiyyət sahəsində tale özü onun üçün parlaq karyera hazırlanmışdır. Yeni sabun növü, yaxud konserv qablarını açmaq üçün bıçaq, yaxud təhlükəsiz ülgüt, yaxud motorun sürətini deyişdirən cihaz – nə isə müəyyən, tek bir şey insan təsəvvürünə hakim kəsilir, qızarmış kömür kimi yandırır, onun varlığını, həyatını axıradək doldurur, məşğul edir. Belə yanmaq üçün yoxsulluq və gənclik lazımdır. İnsan öz həyatını bir şəxəs həsr etməyi qərara almışdırsa, bu şəx onun üçün saysız-hesabsız imkanlara və saysız sevinclərə yol açmalıdır. Məqsəddə səadət olmalıdır, eks təqdirdə od kifayət qədər parlaq yanmayacaq, hərəkətverici qüvvə kifayət qədər qüdrətli olmayıcaq – və müvəffəqiyyət də tam olmayıcaqdır.

Lakin Lester belə alovlanmağa qadir deyildi. O artıq həyat sevinc-  
leri adlanan seadətin böyük bir hissəsini dadmışdı. Bu qədər tez-tez  
və ucadan nəşə adlandırılan xülya artıq onu azdırı bilmir, yoldan  
çıxartmırıd. Pul, elbəttə, lazımdır, onun pulu var, hər halda ehtiyacsız  
yaşamaq üçün kifayət qədərdir. Nə etsin, bəlkə, riskə gedib pulunu  
böyük bir işə sərf etsin? Nə üçün də yox. Həyatının qalan hissəsini  
əllerini qoynuna qoyub oturmaq və başqalarının necə irəlilədiyinə  
baxmaq daha dəhşətlidir.

Nəhayət, o öz qüvvəsini sərf etmək üçün meydən axtarmağı  
qərara aldı. O özünü inandırırdı ki, tələsmək lazım deyil, heç bir səh-  
lenkarlıq yol verməyəcəkdir. İşə başlamaq üçün hər şeyden əvvəl,  
kütləvi ekipaj istehsalında iştirak edən sənaye sahibləri dairesine  
məlum olmalıdır ki, o, atasının müəssisəsi ilə daha bağlı deyildir və  
hər bir təklifi qəbul etməyə hazırlıdır. Beleliklə, Lester hamiya bildirdi  
ki, "Keyn kampaniyası"ndan çıxır və istirahət üçün Avropaya gedir.  
O, xaricdə heç olmamışdı. Cennini də eyləndirmək lazım idi. Vestani  
qulluqçu və Herhardtla evdə qoymaq olar, Cenni isə qoy getsin, Avro-  
padakı maraqlı yerləri görsün. Lester Venesiyada, Baden-Badendə və  
şöhrətini çox eşitdiyi başqa kurortlarda olmayı qərara aldı. O, çox-  
dan bəri Misir şəhərlərini və Parfenonu görmək istəyirdi. O, yad  
ölkələrdə qonaq qalar, dincələr, sonra evə qayıdaraq hər hansı yeni  
bir işdən ciddi yapışar.

Səyahət qoca Keyn vəfat etdiyi ilin baharında oldu. Lester Çığaço  
anbarının işlərini təhvil verdi, sonra tələsmədən, böyük məmənuniy-  
yetlə, daima Cenni ilə məsləhətleşərək özü üçün marşrut tərtib etdi.  
Yolda zəruri olan şeyləri götürərək onlar Nyu-Yorkdan paroxodla  
Liverpula getdilər. Bir neçə həftə İngiltərədə keçirdilər, sonra Misirə  
yola düşdülər. Geriyə döñərən yolları Yunanistandan və İtaliyadan  
Avstriyaya, sonra isə İsveçrədən Parisə və Berlinə düşürdü. Yeni  
təəssürat Lesteri əyləndirirdi, lakin həmişə boş yere vaxt itirdiyini  
hiss edir və bu hiss ürək bulandırırıd. Səyahət edə-edə böyük bir  
müəssisə yarada bilmezsən, səhəhetini düzəltmək isə ona lazım deyildi.

Onun əvezində isə Cenni gördüyü hər şeydən həyəcana gəlirdi,  
hər şeyə valeh olurdu, bu yeni həyat ona zövq verirdi. Əvvellər var-  
lığından bele xəbəri olmadığı Luksorda və Karnakda onun gözləri  
önündə qüdretli, çoxcəhətli və bitkin qədim mədəniyyət açıldı. Burada

Vaxtile o, Lesteri həqiqətən sevirdi, çünki insanları diqqatla müşahidə edərək, Lesterdən yaxşısını tapmamışdı. Lester ona elə təmkinli, elə sakit görünürdü ki. Onun riyakarlıqdan xoş gəlmirdi. Ədəbdən kənar yüngül zadəgan səhbetləri onu cəlb etmirdi. O, sadə və konkret şeylər haqqında danışmağı üstün tuturdu. Onlar neçə dəfə bal salonundan gizlice çıxıb eyvanda oturmış, səhbet etmişlər. Letti onun sıqarının nazik tüstüsünə o qəder baxmışdır ki! Lester onunla fəlsəfi mövzular etrafında danışır, kitablar haqqında mübahisə edir, başqa şəhərlərdəki siyasi vəziyyəti və ictimai şəraiti təsvir edir – bir sözlə, ağıllı bir insana necə münasibət bəsləyərlərə, ona elə yanaşırdı, məhz buna görə Letti uzun müddət, inadla ümid edirdi ki, Lester onu almaq istəyəcəkdir. Dəfələrlə o, Lesterin iri başına, qısa vurulmuş six, şabalıd rəngli saçlarına baxaraq, onları tumarlamaqdan özünü zorla saxlamışdı. Lesterin Çikaqoya köçmesi onun üçün amansız zərbə olmuşdu – o vaxt Letti hələ Cenni haqqında heç bir şey bilmirdi, lakin sövq-təbi ilə hiss etmişdi ki, Lester artıq onun üçün yoxdur, itmişdir.

Elə bu vaxt onun ən sadıq və ən coşqun perəstişkarlarından Malcolm Cerald, iyirminci, yaxud otuzuncu dəfə ona təklif etdi və Letti, nəhayət, razılıq verdi. O, Malkolmu sevmirdi, ancaq kimə isə ərə getmək lazımdı. Malkolm qırıq beş yaşına girmişdi, o, Letti ilə cemi dörd il yaşadı və bu müddət erzində lap yeqin etdi ki, arvadı çox gözəl, hadisəleri hərtərəfli görməyi bacaran çox mərhəmətli bir qadındır. Sonra Malkolm sətəlcəmdən öldü və missis Cerald varlı dul olaraq qaldı. Fövqəladə cazibədar, kübar cəmiyyətin işlərindən baş çıxaran bu qadını bir yeganə qayğı incidirdi – o bilmirdi pullarını necə və neyə sərf etsin.

Lakin o, pulu havaya sovurmaq meyli göstərmirdi. İlk gənclik illerindən onun üçün ən yaxşı, ideal kişi Lester olmuşdu. Cəmiyyətdə gördüyü (illər keçdikcə daha çox tanış tapır və əlaqə düzəldirdi) xırda qraflar, lordlar, baronlar onu zərrə qədər maraqlandırmırıldı. Xaricdə görüldüyü yüksək mənşəli dollar ovçularının zahiri parlaqlığı onu lap cana getirmişdi. O, adamlardan yaxşıca baş çıxarırdı, çox müşahidə edirdi, gördüklerinin ictimai və psixoloji cəhətlərini bacarıqla tuta bilirdi və təbii olaraq, bu cənablar və onlarda təcəssüm edən "mədeniyyət" haqqında boş xülyalara uymurdu.

– Mən bir zaman Tsinsinnatidə tanışdım bir adamla miskin bir komada belə xoşbəxt ola bilərdim, – deyə o, bir dəfə öz amerikalı rəfiqəsinə – kübar bir xanıma dərdini açmışdı. – O, böyük adam idi, aydın zəkası və saf qəlibi var idi. O mənə təklif etseydi, özüm işləyib pul qazanmali olsaydım belə, ona ərə gedərdim.

– O çox yoxsul idi? – deyə rəfiqəsi soruşmuşdu.

– Heç də yox. O kifayət qədər varlı idi. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yox idi. Onun özü mənə lazım idi.

– Vaxtında bu yənə müəyyən rol oynaya biler.

– Xeyr, deməyin, – missis Cerald etiraz etmişdi. – Mən bilirəm, mən onu illər uzunu gözlədim.

Lester sabiq Letti Peys haqqında ən yaxşı xatirələr mühafizə etmişdi. Bir vaxt Letti onun çox xoşuna gəlirdi. Nə üçün onunla evlənmədi? Lester dəfələrlə bunu özündən soruşmuşdu. O, Lester üçün ən münasib arvad ola bilərdi, atası bu nikahı təsvir edirdi, hamı razı qalardı. O isə işi uzatdı, hey təxirə saldı, sonra Cenni meydana çıxdı və Letti artıq onun fikrini məşğul etmədi. İndi onlar altıillik fasılədən sonra yene görüşmüştürlər. O bilirdi ki, Letti ərə getmişdi. Lesterin əlaqəsi və öz aşnası ilə evlənib Cənub tərəfdə yaşaması haqqında dumanlı xəberlər Lettiye çatmışdı. Onun maliyyə çətinlikləri haqqında Letti heç ne bilmirdi. Onlar ilk dəfə bir iyun axşamı "Karlton" otelində görüşdülər. Pəncərələr açıq idi. Bağdan güllerin ətri gəlirdi, bu xoş ətirdə baharın gelişи ilə bütün dünyani bürüyən yeni həyatın sevinci var idi. İlk dəqiqələr Letti özünü itirdi, onun nəfəsi daraldı. Lakin o tez özünə gəldi və sərbəst surətdə əlini uzatdı.

– Aman Allah, bu ki Lester Keyndir! – deyə o sesləndi. – Salamlar, sizi gördüğüm üçün nə qədər şadam! Bu isə missis Keyndir? Sizinle tanış olduğum üçün xoşbəxtəm. Köhne dostla görüşmek necə yaxşıdır, sanki gənclik geri qayıtmışdır! Məni bağışlayın, missis Keyn, ancaq mən, doğrusu, sizin ərinizi gördüyümə hədsiz şadam. Hətta demək belə eyibdir ki, sizinlə neçə ildir görüşməmişik, Lester! Men o günləri xatırlayan kimi, özümü lap qarı hesab edirəm. Yox, siz bir təsəvvür edin, altı ilden artıq keçmişdir! Bu illər erzində mən ərə de getdim, qızım da oldu, zavallı mister Cerald da vəfat etdi, ilahi, daha nelər oldu!

– Sizə baxdıqda bunu demək olmaz, – deyə Lester təbəssümle cavab verdi.

Lester bu görüşə sevindi – bir zaman onlar yaxşı dost idilər. Lester indi də onun xoşuna gəlirdi, bu dərhal görünürdü. Letti də onun xoşuna gəlirdi.

Cenni, Lesterin köhnə dostuna baxaraq mehribanlıqla gülməsədi. Əla krujevalı, şleyfli açıq-çəhrayı ipək paltarda, qurşağında al-qırımızı gül olan qəşəng çılpaq qollu bu qadın ona kamil gözəlliyyin yüksək təcəssümü kimi göründü. Cenni də Lester kimi gözəl qadınlara baxmağı sevirdi, çox vaxt özü onları Lesterə göstərir, onların sehrlili qüdərətindən söz salaraq onu mehribanlıqla, nəvazişlə cincirdirdi.

– Sən gedib onunla tanış olsana, Lester, – deyə o xüsusilə gözəl, yaxud təsirli qadın gördükdə tez Lesterə müraciət edərdi. – Həmişə mənim yanında oturursan.

Lester onun gözünə baxaraq, yaxud köksünü ötürərək:

– Eyib etməz, mənə burda da xoşdur, – deyə zarafata salardı, – yaşım ölübdür. Yoxsa mən onun dalınca düşərdim.

– Qaç, qaç, – deyə onu qızışdırıcı, – mən səni gözlərəm.

– Mən doğrudan qaçsaydım, sən nə deyərdin?

– Heç nə deməzdəm. Belkə, sən yenə mənim yanına qayıdardın.

– Sənin üçün heç fərqi yoxdur?

– Sən yaxşı bilirsən ki, fərqi var. Ancaq sənə mane olmazdım. Sən özün bunu istəmirsinə, mən heç də zənn etmirəm ki, sənin üçün yegane qadın olmağıymışam.

– Belə anlayışlar səndə haradan, Cenni? – deyə onun fikirlərinin genişliyinə töccüb qalmış Lester bir dəfə soruşdu.

– Bilmirəm. Nə olub ki?

– Bu anlayışlarda nə qədər səbir və mərhəmet vardır. Çoxları səninlə razılaşmazdı.

– Mənəcə, Lester, xudbin olmaq yaramaz. Mən özüm də bilmirəm, nə üçün mənə belə gəlir. Bəzən qadınlara başqa cür düşünürərək, ancaq kişi və qadın bir yerde yaşamaq istəmirlerse, nə üçün bir-birini məcbur etməlidirlər, – sən mənim fikrimə şərik deyilsənmi? Hətta kişi qısa bir müddət getsə, sonra yenə qayıtsa, – bu elə də dəhşətli hadisə deyildir.

Lester gülməsədi, lakin bu insani hissələr üçün o, Cenniyə hörmət etməyə bilməzdi.

O axşam Lettinin Lesteri gördükdə elə sevindiyini müşahidə etmiş Cenni dərhal anladı ki, onlar çox şey haqqında danışmaq isteyirler. Cenni burada da özüñə, öz sözüñə sadıq qaldı.

– Siz məni bağışlayın, mən sizi qısa müddətə tərk edirəm, – deyə Cenni təbəssümlə üzr istədi. – Mən nömrəmizdə bəzi şeyləri qaydaya salmalyam. Tez qayıdacağam.

Cenni getdi və mümkün hesab etdiyi qədər nömrədə oturdu, Lester və Letti arasında isə dərhal qızığın səhbət başlandı. Lester bəzi təfsilatın üstündən keçməklə özü haqqında danışdı, Letti isə son illərdən öz həyatını təsvir etdi.

O, cəsarətə:

– İndi, siz evli və əlçatmaz olduğunuz zaman mən sizə etiraf edirəm, – dedi: – Mən həmişə xəyal edərdim ki, məhz siz mənə təklif edəcəksiniz. Ancaq belə olmadı.

Lester onun gözəl qara gözlərinə baxaraq:

– Bəlkə, mən cəsarət etmədim, – dedi.

O fikirləşirdi: görəsən, Letti onun evli olmadığını bilir, ya bilmir?

Lester elə gəldi ki, Letti daha da yaxşılaşmışdır, indi o, kamilliyin özüdür, zərifdir, özüne arxayın, inamlıdır, iti ağıllıdır, hər kəsə yanaşlığı və məftun etməyi bacaran ideal bir kübar qadındır.

– Qoyun görək! Mən o vaxt sizin fikrinizin nə ilə məşğul olduğunu bilirəm. Sizin müqəddəs fikriniz indicə bu stolun arxasında oturmuşdu.

– Nəticə çıxarmağa tələsməyin, ezipim. Mənim nə kimi fikirlərim olduğunu siz bilə bilməzsınız.

– Hər halda mən sizin zövqünüzü təqdir edirəm. O çox gözəldir, insanı valeh edir.

– Cennide yaxşı cəhət çoxdur, – deyə Lester sadəcə qeyd etdi.

– Siz xoşbəxtsiniz?

– Az-çox. Xeyr, albəttə, açıq gözlə yaşayan bir adam üçün mümkün olduğu qədər xoşbəxtəm. Siz bilirsınız, mən şirin xülyalara çox da aludə olan deyiləm.

– Siz demək isteyirsiniz ki, heç bir arzunuz-xeyaliniz yoxdur?

– Demək olar ki, yoxdur, Letti. Bəzən mən buna təəssüf edirəm. Xülya ilə yaşamaq asandır.

— Mən sizi başa düşürəm. Mən, ümumiyyətlə, belə zənn edirəm ki, həyatım ugursuz olmuşdur. Pul isə məndə, demek olar ki, Krezde<sup>1</sup> olduğu qədərdir. Bəlkə, bir balaca az.

— Aman Allah! Sizin gözəlliyyinizlə, istedadınızla, dövlətinizlə bu sözləri siz deyirsiniz?

— Onlar menim neyimə gerekdir? Dünyanı gəzmək, boş söhbətler etmək, menim dollarıma göz diken axmaqları ürkütmək üçün mü? Axı, bu necə yorucu və bezdirici olur!

Letti Lesterə nəzər saldı. Cenni ilə görüş onun ürəyində əvvəlki hissin baş qaldırmasına maneçilik törətmədi. Nə üçün Lester ona qismət olmadı? Onlar bir yerdə, bir-birinin yanında özlərini yaxşı hiss edirlər, sanki çoxdan ər-arvaddırlar, yaxud indice bir-birinə mehəbbət elan etmişlər. Cenninin onu öz yanına almağa nə ixtiyarı var idı? Lettinin gözləri sözlərdən daha ifadəli idi, daha aydın danışındı. Lester kədərlə qırılmışdı.

— Odur, arvadım gelir, — deyə o, xəberdarlıq etdi. — Söhbətin mövzusunu dəyişmək lazım gələcək. Cenni sizi maraqlandırıra biler.

— Bilirəm, — deyə Letti cavab verdi və nurlu bir təbəssümle Cenniyə baxdı.

Cenninin qəlbinde zəif bir şübhə qınlıqlandı. Bəlkə Letti Lesterin köhnə sevgilisidir? O özü üçün, bax, bele bir qadın seçməli idi. Bu qadın onun mühitindəndir. O bu qadınla indikindən az deyil, bəlkə, bundan daha çox xoşbəxt olardı. Bəlkə elə o özü də bu barədə düşüñür? Cenni bu təşvişli fikirdən vaz keçdi. Birdən qısqanmağa başlayıar, bu alçaqlıq olardı.

Missis Cerald Keynlərə hədsiz mehriban idi. O ertəsi günü onları Xayd-Parka gəzməyə dəvət etdi, bir dəfə onlar "Kleric" otelində bərabər nahar etdilər, sonra Lettinin yola düşəcəyi gün gəlib çatdı — o, tanışları ilə Parisdə görüşməyi şərtləşdirdi, yeni görüşə ümid bəslədiyini ifadə edərək Keynlərə səmimiyyətlə vidalaşdı. O, kəderli idi, o, Cenninin səadətinə qibə edirdi. Lester onun üçün əvvəlki gözəlliyyini itirməmişdi. Əksinə, Lettiyə elə gelirdi ki, o daha məlahətli, daha xoşəftar, daha ağıllı olmuşdur! Letti hədsiz təəssüf edirdi

<sup>1</sup> Krez — eramızdan əvvəl 560-546-cı illerde Lidiyanın padşahı. Qədim yunan rəvayetinə görə, Krezin tükənməz servəti olmuşdur.

ki, Lester sərbəst deyildir. Lester də, bəlkə şüursuz onun təəssüfünə şərik olurdu.

Lester sanki Lettinin fikirlərini davam etdirərək onu almış olsayıdı, necə yaşayacaqlarını təsəvvür edirdi. Onların həyata, sənətə, əməli məsələlərə münasibəti təəccüblü suretdə bir-birinə uyğun gelirdi. Köhne yoldaşlar kimi sərbəst və xoş söhbət edirdilər. Eyni ictimai mühitə mənsub olduqları üçün onlar ilk sözlerindən bir-birini en ince məsələlərdə dərhal başa düşürdülər. Cenni bu incəlikləri nə tutu biler, nə də ifade edə bilərdi. Cenninin fikri missis Ceraldın fikri və zəkası kimi sürətli işləmirdi. Öz təbiəti etibarilə Cenni daha dərin hissə, daha səmimi idraka qadır idı, lakin kübar cəmiyyətdə söhbət zamanı özünü göstərə bilmirdi. O həmişə axıradək səmimi idi, bəlkə də onun ele bu xüsusiyyəti Lesteri cəlb edirdi. Lakin indi, buna bənzər başqa hallarda olduğu kimi, Cenni bu keyfiyyəti üzündən zərər görürdü. Lesterə artıq elə gəlirdi ki, Letti Peyslə evlənsəydi, yaxşı etmiş olardı. Hər halda bu pis olmazdı və indi gələcək haqqında daimi fikirlər ona məşəqqət verməzdı.

Onlar missis Ceraldla ikinci defə Qahirode görüşdülər. Lester otelin bağında, əlində sıqar dolaşarkən birdən onunla üz-üzə gəldi.

— Nə uğurlu görüş! — deyə o bağırıldı. — Siz haradan gəlibsiniz?

— Təsəvvür edin ki, Madriddən. Keçən cümlə axşamına qədər özüm de bura gələcəyimi bilmirdim. Ellikotlular məni dile tutub özləri ilə gətirdilər. Mən indice sizin harada ola biləcəyinizi düşünürdüm, sonra xatırladım ki, siz Misirə getməyə hazırlaşdırınız. Arvadınız haradadır?

— Bu dəqiqə, yeqin ki, vannadadır. Bura elə istidir ki, Cenni bütün gününü vannada keçirməyə hazırlıdır. Mən özüm də çimməkdən imtina etməzdim.

O yənə missis Ceralda baxıb həzz alırdı. Onun əynində mavi ipək palṭar, əlində ağ zolaqlı, mavi, yaraşlıqli çətir var idi.

— Ah, ilahi! — deyə Letti birdən səsləndi. — Bilmirəm özümə nə edim. Mən həmişə avara gəzə bilmirəm ki, deyirəm, bəlkə, ştatlara qayıdım.

— Sizə nə manə olur ki?

— Bunun nə xeyri var? Əre getmək istəmirdəm. İndi mənim əre gedəcəyim bir adam yoxdur.

Letti ona mənəli bir nəzər saldı və üzünü çevirdi.

— Bir adam tapılar, — deyə Lester bir qədər nezakətsiz cavab verdi.  
— Sizin gözəlliiniz və pullarınızla, fərqi yoxdur, özünüyü bundan xilas edə bilməyəcəksiniz.

— Belə deməyin, Lester!

— Yaxşı qoy siz deyən olsun. Lakin mən nə dediyimi bilirəm.  
— Siz yenə rəqs edirsinizmi? — deyə Letti oteldə bu axşam bal olacağını xatırlayaraq başqa, kübarcasına bir ahənglə soruşdu. Vaxtılı Lester gözel rəqs edirdi.

— Siz mənə bir nəzər salın!

— Buraxın, Lester, yoxsa siz belə gözəl bir məşgəledən el çəkibsiniz? Mən hələ də rəqsi sevirem. Bəs missis, Lester?

— Xeyr, o rəqsi sevmir, her halda onunla maraqlanır. Əlbəttə, qismən bu mənim günahımdır. Mən son zamanlar necə olubsa, unutmuşam ki, bununla məşgül olmaq mümkün kündür.

O düşündü ki, son zamanlar, ümumiyyətlə, cəmiyyətdə olmaqdan çəkinmişdir. Onun Cenni ilə əlaqəsi buna keçilməz manəə idi.

— Gəlin bu axşam rəqs edək. Sizin arvadınız etiraz etmez. Burada zal yaxşıdır. Mən seher ora getmişdim.

— Baxarıq, — deyə Lester cavab verdi. — Mən yəqin yadımdan çıxarmışam. Mənim yaşımda yenidən başlamaq asan olmaz.

— Nə danışırsınız, Lester, — deyə Letti etiraz etdi. — Elə çıxır ki, mənə də artıq rəqs etmək olmaz. Bu dərəcədə təmkinli olmayıñ. Sizə qulaq asan elə bilər ki, siz lap qocasınız.

— Həyat təcrübəsinə görə mən elə qocayam.

— Nə olsun, bu daha maraqlıdır, — deyə missis Cerald işve ilə cavab verdi.

## XLVI FƏSİL

Axşam, böyük otelin bağdakı palma xiyabanına çıxan bal salonda orkestr çaldığı zaman, missis Cerald Lesteri eyvanlarının birində tapdı. Cenni ağ atlas paltarda, ağ tuflilərdə, təmiz alnı üzerindeki sıx saçlarını tac kimi qaldırmış halda onunla yanaşı oturmuşdu. Lester papiros çəkir və Misirin aqibəti, güclü adamların bir-birini əvəz

edən nəsilləri haqqında, bu nəsilləri yedirib-doyuran ensiz torpaq zolağı — Nil sahilləri haqqında, tropiklərin heyrot oyadan həyatı haqqında, qədim yorğun, üzgün ölkədə əmələ gəlmış bu müasir rahatlığı və bəzəkli turistləri olan otel haqqında fikirləşirdi. Şəhər o, Cenni ilə piramidaya baxmağa getmişdi. Onlar tramvayda sfinksin ətəyinə gedib çıxdılar. Onlar qarışq iyilər və elvan rənglərlə dolu olan, səfil, yarımcılpaq, qəribə geyinmiş kişiler və uşaqlar vurnuxan ensiz dalanlar gördülər. Cenni:

— Bundan baş çıxarmaq çox çətindir, — dedi. — Bunlar elə çirkli, elə qorxuncudurlar ki! Bunlara baxmaq maraqlıdır, ancaq soxulcanlar kimi hamısı bir-birinə qarışib bir yumağa dönürlər.

Lester qımışdı:

— Sen qismən haqlısan. Ancaq bunun səbəbi iqlimdir. İsti. Tropik. Bu, adətən, zəiflədir, hissiyyati oyadır. Adamlar müqəssir deyillər.

— Əlbəttə. Mən bunları müqəssir də hesab etmirəm. Bunlar sadəcə qəribedirlər.

İndi Lester ayın parlaq sehri işığına qərq olmuş palmalara baxaraq bu söhbəti xatırlayırdı.

— Axır ki, mən sizi tapdım! — deyə missis Cerald səsləndi. — Mən nahara gecikdim. Ekskursiyada çox ləngidim. — O, təbəssümle davam etdi: — Missis Keyn, ərinizi dilə tutmuşam ki, mənimlə oynasın.

İsti cənub axşamı Lesterlə Cenni təsir etdiyi kimi, onu da hissə gətirmişdi. Hava bağların və meşələrin tünd ətri ilə dolmuşdu. Zeif zinqrov cingiltisi və qəribə səslər eşidildi: — “Löh-löh” — uzaqda, dar küçələrdə dəvə sürürdülər.

Cenni mehribanlıqla cavab verdi:

— Çox gözəl. Qoy oynasın. Mən özüm də məmnuniyyətlə oynardım, ancaq bacarmırıam.

Lester həvəslə:

— Sen elə bu saat öyrənməyə başla. Mən də kömək edərem. Əlbəttə, mən xeyli ağırlaşmışam. Ancaq hər halda bir şey çıxar.

— Mənim bir elə həvəsim yoxdur, — deyə Cenni gülümşədi. — Siz gedin, mən bir az sonra otağıma qayıdacağam.

Lester qalxaraq:

— Belkə, sen salonda oturasan? — dedi. — Mən iki-üç turdan artıq etməyəcəyəm, sonra biz başqa oynayanlara baxardıq.

– Yox, yaxşısı budur ki, men burada olum, bura elə yaxşıdır ki. Sen get. Aparın bunu, missis Cerald.

Lester və Letti uzaqlaşdırılar. Bu son dərəcə effektli bir cüt idi. Missis Ceraldın qara pereklerle örtülmüş tünd-sürmeyi paltarı açıq qolunun və boynunun ağılığını daha aydın nəzərə çarpdırırdı. Onun qara saçlarında iri brilyant parlayırdı. Dolu, al dodaqları məhərətlə gülümşəyərkən ağ dişlərin dümdüz cərgəsi görünürdü.

Möhkəm, qamətli bədənini xüsusilə nəzərə çarpdıran frakda Lester sanballı və alicənab görünürdü.

O, otelin qapısında gözdən itərkən Cenni: "Bax, Lester bunu almalı idi", – deyə düşündü və öz həyatını xeyalına getirməyə başladı. Bezən ona elə gəlirdi ki, bütün keçmiş röya olmuşdur, bəzən də düşünürdü ki, bu yuxu indiyədək davam edir. Heyatın səsləri ona bu gecənin səsləri kimi anlaşılmaz gəlib çatırdı. O yalnız ən uca bağırıntıları eşidir, yalnız ən ümumi cizgiləri görürdü, bunların arxasında isə yuxuda olduğu kimi, ələkeçməz kölgələr üzür, bir-birini əvəz edirdi. Nə üçün kişilər ona belə məstən olurdular? Nə üçün Lester belə inadla onun qəlbini elə almağa çalışırdı? O, vaxtında Lesterə müqavimət göstərə bilərdimi?

Cenni Kolumbusda necə yaşadığını, kömür toplamağa necə getdiyini xatırladı. İndi isə o, Misirdədir. Bu böyük oteldədir, onun səren-camında bir neçə otaqdan ibarət nömrə vardır və Lester əvvəlki kimi onu sevir. Lester onun yolunda nə qədər məzəmmətləndi, təhəmməl etdi! Nə üçün? Məgər o qeyri-adı bir qadındır? Bir zaman Brender belə deyirdi. Lester də ona elə bunu dedi. Buna baxmayaraq, Cenni öz yerində olmadığını fəqircəsinə hiss edirdi, sanki onun əlində ona mənsub olmayan bir ovuc qiymətli daşlar var idi. Lesterle birinci dəfə Nyu-Yorka getdiyi zaman qəlbinə hakim kəsilmiş duygu burada da tez-tez onu narahat edirdi, ona elə gəlirdi ki, bu – əfsanəvi həyatdır – çox çəkməyəcəkdir. Tale onun yolunu kəsir. Nə isə olacaq, o yenə əvvəlki kimi sessiz dalana, miskin evə qayıdacaq, köhnə nimdaş paltarda gəzəcəkdir.

Sanki onun fikirləri Çikaqoya uçdu. O, Lesterin tanışlarını xatırladı və ona aydın oldu ki, məhz belə də olacaqdır. Lester onu alsa belə, onu cəmiyyətə qəbul etməyəcəklər. İndi o bunun səbebini başa düşürdü. İndi Lesterle gedən qadının gözəl, gülümser üzüne baxaraq o sanki bu fikri oxuyurdu: "Belkə də sən çox qəşəngsən, ancaq onun

cəmiyyətindən deyilsən". İndi missis Cerald onunla rəqs edərən yəqin düşünür ki, özü Lestere nə qədər münasib arvad ola bilərdi. Ona doğma mühitində böyümüş qadın lazımdır. O, uşaqlıqdan adət etdiyi bütün xırda şeyləri bilməyi və onlara düzgün qiymət verməyi Cennidən tələb edə bilmezdi. Doğrudur, İndi Cenni çox şeyi başa düşür. O, şəraitin, bəzəklerin, ədaların, yüksək cəmiyyət adətlərinin incəliklərindən baş çıxarmağı tez öyrəndi, lakin bu onda anadangəlmə deyil, sonradan eldə edilme bir keyfiyyət idi.

Cenni getsə, Lester yene öz aləmine, bu saat onunla vals oynayan gözəl, ağıllı, qüsursuz tərbiyə almış qadının hökmranlıq etdiyi aləmə qayıdacaqdır. Cenninin gözləri yaşardı, birdən o ölmək istədi. Bəli, bu daha yaxşı olardı.

Bu vaxt Lester missis Ceraldla rəqs edirdi. Rəqs arası fasilelərdə isə onunla tamış yerlər və adamlar haqqında söhbət edirdi. O, Lettiyə baxır, onun gəncliyinə və gözəlliyyinə heyran olurdu. Gəncliyindəki kimi ince olmasa da, İndi də Diana kimi qamətli və əzəmetli idi. Onun nazlanmış bədənində qüvvə hiss olunurdu, qara gözləri yaş parılıtı saçır, işildayırdı. Lester özünü saxlaya bilmədi:

– İnanın mene, Letti, siz daha da yaxşılaşıbsınız. Çox gözəlsiniz. Getdikcə gəncəsirsiniz.

– Doğrudanmı sizə belə gəlir? – deyə Letti gülümseyib gözlerini ona zillədi.

– Siz yaxşı bilirsınız ki, başqa cür olsayıdı, mən bunu deməzdim. Boş komplimentlər mənim peşəm deyildir.

– Ax, Lester, siz elə ayısanız ki, sizin qarşınızda nazlanmaq olmaz! Məgər siz bilmirsiniz ki, qadınlar tərifi birdən udmağı deyil, damçı-damçı içməyi sevirlər?

– Siz nə barədə danışırsınız? – deyə Lester soruşdu. – Men nə dedim ki?

– Heç nə. Siz sadəcə ayısanız. Ürəyi açıq və tərs bir böyük uşaq! Lakin buntar hamısı boş şeylərdir. Siz mənim xoşuma gelirsiniz. Bu sizin üçün kifayətdirmi?

– Tamamilə, – deyə Lester cavab verdi.

Musiqi kəsildi. Onlar bağa çıxdılar. Lester mehribanlıqla onun əlini sıxdı. O özünü saxlaya bilmirdi, onda elə bir hiss var idi ki, sanki bu qadın ona mənsub idi. Letti isə var qüvvəsi ilə bunu Lesterə təlqin

etməyə çalışırdı. Lesterlə bağlı oturub ağaclar arasında asılmış fənərlərə baxaraq düşünürdü: o, subay olsaydı, Letti ni səsləseydi, bir an tərəddüd etmədən onun arxasında gedərdi. Letti elə belə də onun arxasında gedirdi, ancaq yəqin ki, Lester buna razı olmaz. O elə puritandır ki, ədəb qaydalarını elə gözləyir ki! Lettinin tanıdığı başqa kişilərdən fərqli olaraq, o heç bir zaman alçaq hərəkət etməz. Heç bir zaman!

Nehayət, Lester qalxdı və vidalaşmağa başladı. Səhər o, Cenni ilə Nil boyu yuxarıya, Karnaka və Fiviyə, File adalarının sudan boylanan məbədlərinə doğru gedəcəkdir. Çok tez durmaq lazımlı gələcək, buna görə dincəlmək vaxtidır.

— Bəs ştatlara nə vaxt qayıtməq fikrindəsiniz? — deyə kədərlənmiş missis Cerald soruşdu.

— Sentyabrda.

— Bilet sıfırış edibsinizmi?

— Beli, biz ayın doqquzunda "Fülda" gəmisində Hamburqdan yola düşürük.

— Bəlkə, mən də payızda evə qayıtdım, — deyə Letti güldü.

— Gəmidə görüşsək, heyrat etməyin. Doğrudur, mən hələ bir şey qət etməmişəm.

Lester:

— Gəlin doğrudan bir yerdə gedək, — dedi. — Ümidvaram ki, siz fikrinizi dəyişdirməyəcəksiniz. Biz hələ bəlkə sabah səhər də görüşəcəyik.

O susdu, Letti ona kədərli — sualedici bir nəzər saldı.

— Kədərlənməyin, — deyə Lester onun elini sıxdı, — həyatda azınlı şeylər olur. Bezən elə görünür ki, iş çox pisdir, amma axırı yaxşı olur.

Lester düşünürdü ki, görünür, Lettinin onu itirməyə heyifi gelir. Özü isə Lettinin arzusunun yerinə yetirilməz olduğuna təəssüf edirdi. Bir də o özüne deyirdi ki, vəziyyətdən belə çıxış yolu onun üçün qəbul edilmezdir, halbuki bunun özü də bir çıxış yoludur. Nə üçün o bunu illərlə bundan qabaq etmədi?

Lakin o zaman Letti indiki kimi qəşəng deyildi, belə ağılli, belə varlı deyildi... Ah, eger!.. Lakin o, Cenniye xəyanət edə bilməz və yaxud ona pislik arzu etməz. Onsuz da Cenniye asan keçməmişdir, o bütün ağır sınqlara cəsarətle dözmüşdür.

## XLVII FƏSİL

Lester və Cenni geri qayıdarkən, doğrudan da, hələ bir həftə də missis Ceraldla bir yerdə oldular. Missis Cerald bu qərara gəlməmişdi ki, bir az da vətəndə yaşamağı sınadandan keçirmək lazımdır. O, gələcəkdə və hərdən Lesterlə görüşməyi nəzərdə tutur, Çikaqoda düşməklə Tsinsinnatiyə gedirdi. Cenni onu gəmidə görərkən çox təəccüb qaldı, təşviş oyadan fikirlər yenə onu incitməye başladı. İndi vəziyyət ona aydın idi: o olmasayı, missis Cerald, şübhəsiz, Lesterə əra gedərdi. İndi isə... bir şey demək çətindir. Letti öz ailəsi, tərbiyəsi, cəmiyyətin mövqeyi ilə onun üçün on münasib arvaddır. Lakin daha geniş bəşəri planda Cenni ona hər halda daha çox yaxındır — o bunu şəksiz hiss edirdi. Bəlkə, zaman bu mürekkeb məsələnin həlline kömək edər, hələlik isə üçü də əvvəlki kimi dost idilər. Çikaqoda onlar ayrıldılar. Missis Cerald Tsinsinnatiyə getdi, Lesterlə Cenni isə Xayd-Parkdakı evlərinə qayıtdılar.

Avropadan qayıtdıqdan sonra Lester ciddi surətdə özüne yeni fəaliyyət sahəsi axtarmağa başladı. İri kampaniyalardan heç biri ona təkliflə müraciət etmirdi, əsasən buna görə ki, Lester qüvvətli və əzəmetli bir adam kimi şöhrət qazanmışdı, hamı ə'lirdi ki, o hansı müəssisəyə girsə, mütləq birinci skripkani çalmaq istəyəcəkdir, onun maddi vəziyyətinin deyişdiyi haqqında heç bir şey məlum deyildi. Haqlarında məlumat topladığı kiçik kampaniyalar acınacaqlı vəziyyətdə idilər, yaxud onun nəzərince, yararsız məhsul buraxırdılar. Doğrudur, Indiana ştatının kiçik bir şimal şəhərində o, deyəsən, bəzi perspektivləri olan bir müəssisə tapdı. Bu müəssisənin başında, vaxtilə onun atası olduğu kimi, təcrübəli karetçi usta durdurdu. Ancaq bu adam ele də bacarıqlı deyildi. O, deyeri iyirmi beş min dollar olan iri müəssisəyə qoyduğu on beş min dollardan cüzi gəlir alırdı. Lester bu qərara gəldi ki, lazımı metodlar tətbiq edilsə, zireklik göstərilse, burada müəyyən nailiyyət əldə etmek olar. Tez müvəffeqiyyət qazanmaq haqqında danışmaq belə ola bilməzdı, böyük qazanc götürmək mümkün olsayıdı belə, bu yalnız çox uzaq geleceyin işi idi. Buna baxmayaraq, Lester müəssisənin sahibi ilə danışığa girməyi düşünürdü, lakin elə bu zaman karet trestinin təşkilili xəberi ona çatdı.

Bütün bu vaxt ərzində Robert çoxdan düşündüyü pələni – ekipaj istehsalını əsaslı suretdə yenidən qurmaq planını səyələ həyata keçirirdi. O öz rəqiblərinə hər vəchle isbat etməyə çalışırkı ki, birleşmə onlara rəqabət etməkdən və bazaarda bir-birini sıxışdırmaq cəhdindən daha çox gelir verəcəkdir. Onun dəllilləri o qədər inandırıcı idi ki, iri kampaniyalar bir-birinin ardınca təslim olurdular. Bir neçə aydan sonra saziş rəsmi qaydaya salındı və Robert “Ekipaj istehsalı üzrə birləşmiş cəmiyyətin” prezidenti oldu. Bu müəssisənin ixtiyarında on milyon dollar aksioner kapitalı və bu məbleğin dördəüçü qədər əsas vəsaiti var idi. Robert öz istədiyinə çatmışdı, o xoşbəxt idi.

Lesterin bu mühüm deyişikliklərdən qətiyyən xəberi yox idi. Ekipaj istehsalı üzrə bir sıra müəssisələrin nəzərdə tutulan birləşmə haqqında bir neçə qısa qəzet xəberi onun gözüne sataşmamışdı, çünki bu zaman o, xaricdə idi. Çikaqoya qayıtlıqdan sonra o bildi ki, İmocinin əri Cefferson Micli əvvəlki kimi Çikaqo şöbəsinin işlərini aparır və İvenstonda yaşayır. Aile üzvləri ilə incikliyi onun ilk mənbədən etibarlı məlumat almasına imkan vermədi. Bir təsadüf olub-keçən şəylərə onun gözlərini açdı. Demək lazımdır ki, bu çox acına-caqlı şəraitdə oldu.

Lester Avropadan gəldikdən bir ay sonra klubda klivlendli mister Henri Breysbriclə görüşdükdə Henri ona sarsıcı yeniliyi xəber verdi.

– Mən eşitdim, sən atanın kompaniyasından ayrılsan – deyə Breysbric lütfkar təbəssümlə qeyd etdi.

– Bəli. Ayrılmışam.

– Bəs indi sənin planın nədən ibarətdir?

– İndi mən bir iş fikirləşirəm. Öz müəssisəmi düzəltmək istəyirəm.

– Ancaq qardaşının əleyhinə çətin gedərsən. O, cəmiyyət düzəltmək məsələsini pis düşünməmişdir.

– Nə cəmiyyət? Mən heç nə eşitməmişəm. Mən Avropadan yenice qayıtmışam.

Breysbric:

– Oh, Lester, bax belə getsə, sən bütün fürsəti əldən verərsən, – dedi. – Qardaşın sizin istehsalat sahəsində en böyük trest yaratmışdır. Mən əmin idim ki, sənin işdən xəberin var. Bütün iri kampaniyalar – Buds, Layman-Uintrop, Mayer-Bruks – birləşmişlər. Qardaşın prezident seçilmişdir. O, yəqin, təkcə aksiyaların bölünməsindən iki milyon qazanmışdır.

Lester qasılarını qaldırdı, onun gözlərində bir laqeydlik, soyuqluq var idi.

– Nə olsun, mən Robert üçün çox şadam.

Breysbric bu xəberin Lesterə çox pis təsir etdiyini başa düşdü.

– Salamat qal, əzizim, getmək vaxtıdır, – dedi. – Klivlendə geləndə bizi dəyərsən. Mən və arvadım səni sevirik, sən bunu bilirsən.

Lester:

– Biliyəm, – dedi. – Salamat qalın.

O, papiros çekilən yere getdi. Bu xeberden sonra yeni niyyət onun üçün bütün əhəmiyyətini itirdi. Onun qardaşı karet trestinin prezidenti olduğu halda, yoxsullaşmış bir fabrikin sahibi rolunda o, gəzəl görünəcək! Robert bir ildən sonra onu səfil-sərgərdən edib çöllərə salar. Bir zaman Lester özü belə cəmiyyət düzəltməyi arzulayırdı. O yalnız arzulamış, Robert isə girişib bunu yaratmışdı.

Taleyin istedadlı adamlara bu qədər tez-tez vurduğu zərbələrinə gənc iken, cəsaretlə iken, döyüşən ruhun qaynayıb daşırken təhəmmül etmək bir məsələ, sənin gəncliyin artıq geridə qaldığı zaman, sənin əsas varidatın əlindən çıxdığı zaman, zənginliyə və müvəffeqiyətə olan yolların sənin qarşında bir-birinin arxasında bağlandığı zaman tamamilə başqa məsələ. “Cəmiyyətin” Cennini açıqcasına tanımaq istəməməsi, onun ətrafında qəzətlərin qaldırdığı hay-küy, atası ilə deyişmə və onun vəfati, varidatını itirmək, atasının müəssisəsi ile elaqəni kəsmək, Robertin davranışları, rəftarı, nehayət, yeni trest – bütün bunlar Lesteri ruhdan salır, əzirdi. O öz dərdini göstərməməyə çalışır və indiyədək sanki buna müvəffəq də olurdu. Lakin indi o birdən hiss etdi ki, hər şeyin hüdudu var. Evə buluddan qara qayıtdı, Cenni dərhal bunu duydı, daha doğrusu – o bunu gözleyirdi. Lester evdə olmadığı bütün bu axşam onu dərin və anlaşılmaz bir qüssə üzür, taqətdən salırdı. Budur, o qayıtdı və Cenni anladı ki, onun ciddi uğursuzluğu olmuşdur. Cenninin ilk niyyəti “nə olub, Lester?” deyə soruşmaq oldu, ancaq özünü saxladı və mərifətə qət etdi ki, Lester istəsə, özü hamısını ona nağlı edər. Cenni özünü elə göstərirdi ki, guya heç nə hiss etmir, onu nəvazişlə öyləndirməye və zəhləsini apartmamağa çalışırdı.

– Vesta bu gün özündən çox razıdır, – deyə o, söhbət saldı.

– Məktəbdən əla qiymətlər gətiribdir.

– Bu yaxşıdır, – deyə Lester məyus-məyus dilləndi.

– O çox yaxşı oynamağa başlayıb. Elə sən gelənə yaxın bu gün öyrəndiyi rəqsi mənə göstərirdi. Nə qəşəngdir – sən heç təsəvvür edə bilməzsən.

Lester müzildədi:

– Cox şadam. Mən deyirdim ki, o, rəqs öyrənməlidir. Onu başqa, daha yaxşı məktəbə keçirməyin vaxtı yəqin çatmışdır.

– Atam isə hələ de acıqlanır, lap gülməlidir. Vesta onu hırslaşdırıbmış isteyir. Elə şeytandır, elə şuluqçudur ki! Bu gün kişidən əl çəkmirdi ki, sənə rəqs öyrədəcəyəm. O, Vestanı belə sevməsəydi, ona qulaqburması verərdi.

– Təsəvvür edirəm, – deyə Lester gülümsədi. – Babamız rəqs edir! Qəribe mənzərədir!

– O mirtildayır, özündən çıxır, Vestanın heç vecinə də gəlmir.

Lester:

– Aferin, qız, – dedi.

O, Vestanı ürəkdən sevir və onunla getdikcə daha artıq maraqlanırdı.

Cenni çəne döyməkdə davam edirdi. O, Lesterin dərdini bir az dağıtmışa müvəffəq oldu. Yatmaq vaxtı gəldikdə isə, nəhayət, o özü ürəyini gəmiren qaygilardan söhbət saldı.

– Biz xaricdə gəzdiyimiz vaxt Robert burada ağıllı bir maliyyə kombinasiyası düzəldibdir.

– Nə edib ki? – deyə Cenni qulaqlarını şəkledi.

– Nə az, nə çox, karet tresti düzəldibdir. İndi onun tresti ölkədə bu sahəde az-maz əhəmiyyətli olan müəssisələrin hamısını özünə çəkib udacaqdır. Breysbric mənə nağlı etdi ki, Robert prezident seçilibdir və onların az qala səkkiz milyon kapitalı var.

– Sən nə danışırsan?! – deyə Cenni səsləndi. – Elə isə dediyin kampaniyaya daxil olmağa deyməz.

– İndi bu axmaqlıq olardı. Bilmirəm, bəlkə sonralar mümkün ola, hələlik gözləmek lazımdır, baxmaq lazımdır ki, bu yeni trestdən nə çıxacaqdır. Kim bilir o ne cür istiqamət götürəcəkdir.

Cenni ürəyinin dərinliyinədək kədərlənmişdi. İndiyədək o heç vaxt Lesterin şikayətləndiyini eşitməmişdi. O bütün varlığı ilə Lesterə təsəlli vermək istəyirdi, lakin başa düşürdü ki, buna iqtidarı çatmaz.

Cenni:

– Nə olsun, – dedi. – Dünyada daha çox maraqlı şeylər var. Mən sənin yerində olsaydım, tələsməzdim. Sənin vaxtin var.

Cenni artıq heç bir şey əlavə edə bilmədi, lakin Lester birdən-birə hiss etdi ki, doğrudan da özünü həlak etməyə dəyməz. Hələ iki il o, tələb olunanndan artıq gəlirlə təmin edilmişdir. İstəsə, bu gəliri artırı bilər. Lakin necə olsa onu bir fikir didirdi ki, qardaşı çox sürətə yüksəklərə qalxır, o isə öz yerində durur, yaxud, daha doğrusu, axın boyu üzür. Bu təəssüf ediləsi hal idi. Hər şeydən ağır da bu idi ki, Lester həyatda ona dayaq olan bir zəminin ayaqları altından getdiyini hiss etməyə başlamışdı.

#### XLVIII FƏSİL

Lester nə qədər başını sindirdi, işgüzərləq aləminin həyatına yenidən qoşula bilmək üçün bir yol tapa bilmədi. Robertin öz trestini yaratdığını bilən kimi o, indianlı fabrikantın kiçik müəssisəsində iştirak etmək haqqında hər cür fikri dərhal başından çıxardı. Öz maliyyə imkanları ilə ondan şəksiz üstün olan qardaşı ile yarışmanın bütün mənasızlığını anlamaq üçün, Lesterdə kifayət qədər qürur və ferasət var idi, o, yeni cəmiyyət haqqında məlumat topladı və yəqin etdi ki, Breysbric o cəmiyyətin vüsətini və qüvvəsini heç də şışırtmır. Bu, milyonluq iş idi. Müstəqil kiçik fabrikantların salamat qurtara biləcəklərinə zərrə qədər ümid yox idi. Yoxsa o öz məşhur qardaşının arxasında quyruqda sürünməlidir? Yox, bu, böyük bir alçaqlıqdır. Doğma qardaşın səni ezməkdə və sənə rəhmi gəlməkdə sərbəst olduğunu, qanunla sənə mənsub olan kapitaldan sənin əleyhinə istifadə edildiyini bildiyin halda, qüvvələrin nisbəti bu qədər fərqli olduğu halda yeni trest əleyhinə mübarizəyə girişəsən, çapalayıb vurnuxaşan?! Yox, mümkün deyil. Gözləmek yaxşıdır. Bir iş rast gelər. Onun hələ yaşamaq üçün vəsaiti var. "Keyn kampaniyası"nın yenidən payçısı olmaq hüququnu elindən alınmamışdır. Ancaq o bunu isteyirmi? Lester bu suala heç cür cavab vere bilmirdi.

Bir gün Samuel Ross adlı birisi onun yanına gəldikdə o hələ öz tərəddüd və şübhələrinin esiri olmaqdə davam edirdi. Samuel Ross

hərəkətsiz əmlakin satışı üzrə agent idi. Çikaqonun bütün ətrafi onun taxta lövhələrdəki böyük reklamları ilə dolu idi. Lester onunla bir-iki dəfə klubda görüşmiş, onun bəxti gətirən cəsarətli işbaz olduğunu eşitmışdı. Vaşington və La-Sal küçələrinin tinində onun kontorunun derhal gözəçarpan dəbdəbəli fasadını xatırlayırdı. Rossun əlli yaşı var idi. O öz xarici görünüşü ilə diqqəti cəlb edirdi. Uca boyu, qara saqqalı, qara gözləri, pəroləri ara-sıra əsəbi-əsəbi titrəyən qartal burnu, six qıvrım saçları var idi. Onun yumşaq pişik yerişi və uzun barmağı, ensiz ağ əlləri Lesterin yadında qalmışdı.

Mister Ross mister Keynin yanına rəsmi təkliflə gəlmışdı. Mister Keyn, yəqin onun kim olduğunu bilir? Mister Rossun isə mister Keyn haqqında müfəssəl məlumatı var. Ləp bu yaxın zamanda onun, yəni Rossun "İeyl, Simpson və Rays" baqqaliyyə ticarəti nümayəndəsi Norman İeyllə birlikdə yeni İeylvud qəsəbəsi düzəltdiyi mister Keynə məlumdurmu?

Bəli, bu, mister Keyne məlum idi.

Hələ altı həftə keçməmiş İeylvudda son yerlər satılmışdır: orta hesabla bu yerlər qırx iki faiz gəlir vermişdir. Ross hərəkətsiz əmlak satışı haqqında bir neçə ehvalat da dəmişdi, bunlar haqqında da Lester bəzi şeyler bildirdi. Ross açıqca etiraf etdi ki, onun işində hərən uğursuzluq olur, o özü bir-iki dəfə zərər çekmişdir. Lakin, məlum olduğu kimi, hərəkətsiz əmlak alveri çox vaxt qazanc gətirir. Madam ki Lester artıq "Keyn kampaniyası" ilə bağlı deyil, yəqin, öz pullarını yaxşı işə qoymağın əleyhinə olmaz. Maraqlı bir təklif var. Lester mister Rossu dini ləməyə razı oldu, o, girdə pişik gözlərini qıvaraq işin mahiyyətini izah etmeye başladı.

O, Lesterə qırx akrlıq böyük yer sahəsini şərki li almağı və istismar etməyi təklif etdi. Bu sahə şəherin cənub-şərq tərəfində Əlli beşinci, Yetmiş birinci, Xolsted və Eşlənd küçələri dairesindədir. Bu rayonda yerin qiyməti mütləq qalxmalıdır. Həqiqi bum gözlenilir, həm de uzun müddətə. Şəhər bələdiyyə idarəsi Əlli beşinci küçəni döşəməyi qərara almışdır. Xolsted-stritdə tramvay xəttini davam etdirmək nəzərdə tutulmuşdur. Yaxından keçən Çikaqo – Berlinqton-Künsi dəmiryol kampaniyası yeni qəsəbədə, şübhəsiz, sənişin stansiyası tikmək istəyəcəkdir. Yer üçün qırx min dollar vermək lazımdır. Bu xərci onlar bərabər bölməlidirlər. Sahəni nivələmək, ayırmak,

küçələri döşəmək, ağaclar əkmək, fənərlər – bütün bunlar təqribən iyirmi beş minə başa gələr. Reklamaya müəyyən məbləğ sərf etmək lazımlı gələcək, iki, yaxud daha düzü, üç il ərzində işə qoymuş kapitaldan her il on faiz hesabı ilə reklamaya getsə, bu edir cəmi on beş-iyirmi min dollar. Ümumiyyətə, onların ikisino doxsan beş min, uzaq başı yüz min dollar qoymaq lazımlı gələcək, bundan da Lesterin payına əlli min düşür. Sonra mister Ross gəliri hesablamağa başladı.

Nəzərdə tutulmuş yerin satılması və onun qiymətinin qalxması imkanlarını aydın təsəvvür etmək üçün həmin yerin yanında, Əlli beşinci küçənin şimalında və Xolsted-stritin şərqində yerləşmiş sahənin tarixinə nəzər salmaq kifayətdir.

Xolsted və Əlli beşinci küçələrinin tinində Mortimerin sahəsini alaqlı. O, 1882-ci ildə akri qırx beş dollardan satılmışdı. Dörd ildən sonra yerin akri əlli dollar oldu. Bu sahənin mister Con Slossen 1886-ci ildə beşə qiyəmətə almışdı. 1889-cu ildə, yəni üç il sonra, o bu yeri mister Mortimerə akri min manata satdı. İndi isə beşə bir qiyəmətə yeni, hələ işlənməmiş bir tike yer satılır. Bunu eni-uzunu əlli-yüz futluq sahələrə bölmək və hər birini beş yüz dollara satmaq olar. Məgər bu, etibarlı gəlir mənbəyi deyilmə!

Lester təsdiq etdi ki, gəlir sanki təmin olunmuşdu.

Ross hərəkətsiz neçə mənfəət götürüldüyüni mübaliğə ilə izah etməyə başladı. Nəbələd adam bu işə girişməlidir. Onun özü kimi iş bilən adamların 20-25 ildə əldə etdikləri bacarığı: bir neçə həftədə, hətta bir neçə ildə nail olmağa ümidi etmək olmaz. Burada hem nüfuz, hem zövq, hem də həssaslıq vacibdir. Onlar razılışib fəaliyyətə başlasalar, əməliyyata o özü rəhbərlik edəcəkdir. Onun ixtiyarında yaxşı telim görmüş xiđmetçilər və böyük podratçılar olacaqdır. Onun vergi idarəsində, su təchizatı idarəsində – bir sözə, yeni rayonun taleyi asılı olan şəhər təsərrüfatı idarəsinin bütün şöbələrində tanışlığı var. Lester onun şərki olsa, o, Ross, bunu düz deyə bilməsə də – on azı əlli dollar, lakin çox güman ki, yüz əlli, iki yüz dollar mənfəətə zəmanət verir. Lester öz arzusunu bəyan edən kimi onu işin bütün təfərrüati ilə tanış edər və öz planının həyata keçirilməsi qaydalarını başa salar. Lester bir neçə gün düşündükdən sonra mister Rossun planının diqqətəlayiq olduğunu qət etdi.

Elə görünürdü ki, düşünülmüş əməliyyatın müvəffəqiyyəetine şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Mister Rossun böyük təcrübəsi və sağlam mühakimesi onun hər bir təşəbbüsünün müvəffəqiyyətini təmin edirdi. O öz işini əsaslı suretdə öyrənmişdi. O hamını hər şeyə inandıra bilirdi, bunun üçün ona yalnız vaxt verilməli idi ki, məsələni hərtərəfli aydınlaşdırmağa imkani olsun.

Hərəkətsiz emlak əməliyyatı, ümumiyyətlə, onun zövqünə uyğun olşa belə, Lester bu məsələyə dərhal aludə olmadı. Yer, torpaq onu maraqlandırırdı, ancaq işi bu qədər geniş miqyasda götürmeməlidirler. İndiyədək o, yer sahəsinə pul qoymağı ancaq buna görə sinamamışdı ki, torpaq işindən uzaq olan mühitdə yaşamışdı. O “torpaqsız” adam idi, indi isə, müəyyən menada, işsiz olmuşdur.

Mister Ross onun xoşuna gəldirdi, görünür, o öz işini çox yaxşı bilirdi. Onun dediklərini yoxlamaq çətin deyildi. Lester isə bununla məşğul olmayı yadından çıxartmamışdı. Bundan başqa, o, düzəldə Rossun elan lövhələrini və qəzetlərdəki elanlarını xatırlayırdı. Nəhayət, uzun süren avaraçılığa son verməli və öz kapitalını az-maz artırımalı idi.

Təessüf ki, Lester son vaxtlar xırda təfsilatlara diqqət yetirməyi unutmuşdu. Atasının müəssisəsindəki fəaliyyətinin lap əvvəlindən ona ümumi xarakterdə olan işlər – külli miqdarda mal almaq, böyük sifarişlər vermək, firmanın bütün işinə aid olan və yalnız xırda ticarətçilər üçün birinci dərəcəli əhəmiyyəti olan, əməli iş təfərruatından uzaq məsələləri müzakirə etmək tapşırıldı. Fabrikde o deyil, Robert istehsalatın məxaricini son sentə qədər hesablayır və heç bir yerdə azacıq itki olmaması üçün nəzarət edirdi. Lester isə daha ümumi xarakterdə olan tapşırıqları vicdanla və maraqla yerinə yetirirdi. İndi, Rossun təklifini düşünəndə də onu xırda şeylər deyil, geniş perspektivlər maraqlandırırdı. O, gözəl bilirdi ki, Çikaqo sürətlə inkişaf edir və buna görə torpağın qiyməti artmaya bilməz. Çılpaq düzenliklər olan yerdə çox tez, bir neçə ildən sonra, six yaşayış qəsəbələri tikiləcəkdir. Yerin qiymətdən düşəcəyini güman etməyə bir əsas yoxdur. Sahələrin satışı uzana bilər, qiymətlər həmişə eyni sürətlə qalxmaya

da bilər. Lakin onlar aşağı düşə bilməz. Ross onu inandırırdı ki, mehz belə olacaq, həm də Lester özü də buna əmin idi.

Bir sıra təsadüfi halları Lester nəzərə almamışdı. Lester düşünməmişdi ki, mister Rossun özü əbədi deyildir, yaşayış qəsəbəsi üçün indi ideal olan rayona qonşu mahəllələrin inşaatı zərər vura bilər, uğursuz maddi vəziyyət yerin qiymətini aşağı sala bilər, hələ bundan daha artıq torpaq sahibləri vahiməyə düşüb sahələri dəyərsiz satmağa başlaya bilərlər və bu vahimə qarşısında mister Semuel Ross kimi təcrübəli dəllallar belə davam gətirməzərlər.

Lester bir neçə ay yeni rəhbər və müəllimin təsvir etdiyi şəraiti öyrəndi, sonra qərara aldı ki, bu işdə risk olsa da, qorxu çox əhəmiyyətsizdir. O, miskin altı faiz gelir verən aksiyaların bir hissəsini satmağı və pulunu yeni müəssisəyə qoymağı qət etdi. Onun ilk dəfə qoyduğu pul iyirmi min dollar oldu. Bu, yerin qiymətinin yarısı idi, Rossla sazişə görə onlar bu pulu yaribayarı qoymalı idilər, bu saziş bütün sahələr tamamilə satılıb qurtaranadək qüvvədə qalmalı idi. Sonra Lester on iki min beş yüz dollar torpaq işlərinin görülməsinə, daha sonra vergi və nəzərə alınmamış xərcələr üçün daha iki min beş yüz dollar verdi. Məlum oldu ki, yerin xüsusiyyətinə görə nivəlirləmə xərcələri sметada nəzərdə tutulduğundan baha başa gelir, ağaclar çox vaxt ilk dəfə əkiləndən sonra yaşıllaşırımsı, bəzi işlərin müvəffəqiyyətlə başa çatdırılması üçün şəhər təsərrüfatı idarəsinin qaz və su kəməri səbələrində bəzi adamları “görmək”, “yağlamaq” lazımdır. Bütün bunlarla mister Ross məşğul olurdu. Lakin bu işlər xərci artırıldığı üçün o, Lesterə məlumat verməyə bilməzdi.

Onların söhbətindən təxminən bir il sonra sahələr hazır idi, lakin münasib reklam yaratmaq üçün baharı gözləmek lazımlı gəlirdi. Reklam xərcini ödəmək üçün Lester üçüncü dəfə pul qoymaq lazımdı. O, işi başa çatdırmağı zəruri hesab edərək, yene on beş min dollarlıq aksiya satdı. Vəd edilmiş gəliri yalnız bundan sonra gözləməyi qərara aldı.

İşin başlanğıcında Lester öz planlarının yerinə yetirilməsindən çox razi idi. Ross, şəksiz, özünü bir çox müxtəlif təfərrüati əhatə etməyi bacaran ağıllı və ferasətli işbaz kimi göstərdi. Sahələr gözəl işlənmişdi. Yeni rayona şirnikdirici ad – Qrinvund – Yaşıl meşə adı verilmişdi, halbuki Lester qeyd etdiyi kimi, orada meşənin əlaməti belə

yox idi. Lakin Ross onu inandırdı ki, belə ad şəhər etrafında torpaq sahəsi axtaran adamların ürəyinə yatar. Ağacların belə səylə əkil-diyini görən adamlar gələcəkdə bu yerlərin kölgəli xiyabanlara və bağlara çevriləcəyini düşünerək, asanlıqla xəyalı həqiqət kimi qəbul edərlər. Lester bu dəlilə cavab olaraq gülümsədi.

Qrinvudun işıqlı gələcəyini tutqunlaşdırın ilk kölgə belə bir şayiədən ibarət oldu ki, guya kontoru Xolston-strit və Otuz ikinci küçələrin tinində yerləşən ət-konserv trestində birləşmiş ən iri kampaniyalarдан biri olan "Beynəlmiləl konserv" kampaniyası trestdən ayrılmağı və müstəqil müəssisə bünövrsəsinə qoymağının qərara almışdır. Qəzətlər yazırıldı ki, "Beynəlmiləl" cənub tərəfdə, yəqin ki, Əlli beşinci küçə və Eşlənd-avenyu rayonunda məskən salmaq niyyətindədir. Bu kvar-tal qərb tərəfdən bilavasitə Lesterin torpağına yapışındı. Qonşuluğda konserv zavodunun açılmasından şübhələnmək belə, yaranmaqdə olan yaylaq qəsəbəsinin bütün gələcəyini məhv etmek üçün kifayət idi.

Ross qəzəbindən özünü itmişdi. Vəziyyəti tez qiymətləndirərək o qət etdi ki, yeganə çıxış yolu qəzetlərdə yeni sahələr haqqında gurultulu elanlar vermek və başqa bir engəl törəyənədək bütün yerləri satıb qurtarmağa cəhd etməkdən ibarətdir. O öz nöqtəyi-nəzərini Lesterə bəyan etdi və Lester bunun hər şeydən yaxşı olacağı ilə razılaşdı. Onlar artıq elanlara altı min dollar xərcləmişdilər, indi isə on gün içərisində üç min də xərclədilər. Məqsəd elə bir təəssürat yaratmaq idi ki, guya Qrinvud – müasir texnikanın son nailiyyətləri ilə təchiz edilmiş, gözəlli və sakitliyilə ilə Çikaqoda tayı-bərabəri olmayan və olmayıacaq ideal bir rayondur. Lakin bu yardım etmedi. Bir neçə sahəyə alıcı tapıldı, ancaq "Beynəlmiləl konserv" kampaniyasının planları haqqında uğursuz şayiələr kəsilmirdi. İndi Qrinvud yalnız xarici işçilər üçün qəsəbe olmağa yarayardı. Yaylaq qəsəbesi oyunu tamamilə puça çıxmışdı.

Bu yeni zərbə Lesteri təp ruhdan saldı. Əlli min dollar – yeni atasının vəsiyyət etdiyi illik gelir nəzəre alınmasa, onun varidatının üçdəiki hissəsi hərəkətsiz qalmışdı. Vergiləri vermək, təmir işlərini aparmaq və torpağın qiymətinin aşağı düşməsini gözləmək lazımdı. Lester belə bir təklif irəli sürdü ki, qalan sahəni maya qiymətinə satmaq, ya girov qoymaq, yerin istismarından əl çəkmək olar. Lakin Ross işə daha ümidişsizcəsinə baxırdı. O, bir-iki dəfə belə işlərə düş-

müşdü. O, mövhumatçı idi və zənn edirdi ki, iş əvvəlindən düz gətir-mədisə, deməli, bu, qismət deyilmiş, necə səy etsən, fəlakətin qarşısını ala bilməzsən. O öz uğursuz təcrübəsindən bilirdi ki, sənet yoldaşlarının çoxu belə düşünür.

Onlar iki ilə qədər davam getirdilər. Sonra sahələr açıq satışa qoyulub əldən çıxdı. İşə əlli min dollar qoymuş Lesterin payına on sekiz mindən bir az artıq düşdü. Dünyagörmüş adamlardan bəziləri onu inandırdılar ki, o hələ yaxasını yaxşı qurtarmışdır.

## L FƏSİL

Missis Cerald Çikaqoya köçmək qərarına geldikdə şəhər yanındaki sahələr əməliyyatının ən qızığın vaxtı idi. O, Tsinsinnatidə yaşayarken Lesterin bu qədər dedi-qoduya və məzəmmətlərə səbəb olan həyat şəraiti haqqında çox öyrəne bilmışdı. Cenni ilə evlənib-evlənməməsi məsələsi yenə də açıq qalmışdı, məlum deyildi. Lakin təhrif olunmuş şəkildə olsa da, Cenninin bütün əhvalatını ona danişdılardı. O, Çikaqo qəzətində Lesterin öz sərvətini bütünlükle sevgi naminə Cenniye qurban vermiş milyoner rolunda təsvir edildiyini, həmçinin Robertin öz qardaşını "Keyn kampaniyası"nın işlərindən kenar etdiyini eşitdi. Lesterin özünü məhv etməsi missis Ceraldın ürəyini parçalayırdı.

Bir il keçdi, o isə heç nə etmədi. İki il də keçəcək, olduqca gec olacaqdır. O, Londonda Lettiyə demişdi ki, onda demək olar, heç bir arzu, xülya qalmamışdır. Bəlkə Cenni bu xülyalardan biridir? O, Cennini həqiqətən sevir, yaxud sadəcə olaraq ona yazıçı gelir? Bu məsələni aydınlaşdırmaq Letti üçün çox maraqlı idi.

Çikaqoda missis Cerald Dreksel bulvarında zəngin bir ev tutdu. O, Lesterə yazdı: "Mən bu qızı sizin tərəflərdə keçirəcəyəm və eminəm ki, biz tez-tez görüşəcəyik. Tsinsinnatidə qüssədən bağım çatlayır. Avropadan sonra bura elə... siz məni başa düşürsünüz. Şənbə günü missis Noulzu gördüm, o sizi soruşdu. Nəzərə alın ki, o sizə gözəl münasibət bəsləyir. Qızı baharda Cimmi Sevrensə arə gedir".

Lester missis Ceraldın gelişini qarışq bir hissə, məmənuniyyət və sixıntı içinde gözleyirdi. Əlbəttə, Letti öz evində ziyaflər və qəbul düzəldəcəkdir. Birdən o, Lesteri Cenni ilə birlikdə dəvət edər?! Yox, bu çatın ola bilər. Güman etmək lazımdır ki, indi Letti işin nə yerdə

olduğunu bilir. Bu onun məktubundan görünür. Letti "onunla tez-tez görüşmək niyyətindədir", deməli – Cenni ilə deyil, məhz onuna. Lester hər şeyi Lettiyə açıq danışmağı və onların münasibətlərinin gələcəkdə necə olacağını həll etməyi onun öz öhdəsinə buraxmağı qərara aldı.

O, semimi söhbət üçün münasib vaxt seçdi – açıq-sarı ipək geymiş mələyə oxşayan Letti ilə zinətli qonaq otağında qoşa oturmuşdular. Məhz bu zaman o öz torpaq əməliyyatının müvəffəqiyyətlə nəticələnə bileyəyində şübhəlenmişdi, kefi yaxşı deyildi. O heç vaxt bir adamın rəğbatinə, onun dərdini başa düşməsinə bu qədər ehtiyac hiss etməmişdi. Öz qayğıları haqqında Cenni yə bir söz belə deməmişdi.

Qulluqçu xanıma çay, Lesterə isə konyak və sodalı su verib getdikdən sonra Letti ona yardım etməyi qərara aldı və özü süküt pozdu:

– Avropadan qayıtdıqdan sonra mən sizin haqqınızda çox şey eşitmışəm, Lester. Özünüz haqqında danışın. Siz bilirsiniz, sizə aid olan şeyləri mən necə ürəyimə salıram.

– Siz nə eşidibsiniz, Letti? – deyə o, sakit soruşdu.

– Əvvəla, sizin atanızın vəsiyyəti haqqında, kampanianın işlərində sizin artıq iştirak etmədiyiniz haqqında, həm də missis Keyn barəsində. Məni bir o qədər maraqlandırmayan hər cür qeybətlər eşitmışəm. Siz məni başa düşürsünüz. Məger siz qanunla sizə mənəsub olanı almaq üçün öz həyatınızı yoluna qoymaq istəmirsinizmi? Mənə elə gəlir ki, əgər, əlbəttə, sizdə həqiqi dərin hiss yoxdursa, bu çox böyük qurbandır. Elə deyilmi, Lester? – deyə Letti işvəli surətdə soruşdu.

Lester dərhal cavab vermədi.

– Heç bilmirəm sizə nə deyim, Letti. Bəzən mənə elə gəlir ki, onu sevirəm, bəzən bu fikirlərdən tamam uzaq oluram. Mən sizinlə lap açıq danışacağam. Həyatda heç bir zaman belə çətin vəziyyətdə olmamışam. Siz mənə elə yaxşı münasibət bəsleyirsiniz ki, mən isə... sizin haqqınızda nə kimi rəydə olduğumu deməyəcəyəm. Hər halda mən sizdən sərr saxlamaq istemirəm. Mən evli deyiləm.

O susdu.

Letti:

– Mən elə də düşünürdüm, – dedi.

– Onun üçün evli deyiləm ki, – deyə Lester davam etdi, – olduqca çox tərəddüb etdim. Mən ilk dəfə Cennini görərkən qət etdim ki, dünyada ondan cazibəli qadın yoxdur.

– O vaxt sizin nəzərinizdə mənim qiymətim nə qədər az olmuşdur, – deyə missis Cerald onun sözünü kəsdi.

– Hərgah mənim danışmağımı istəyirsinizsə, sözümüz kəsməyin, – deyə Lester gülümsədi.

– Mənə bir şeyi deyin, mən artıq heç bir şey soruşturmayağam. Bu, Klivlenddəmi olmuşdu?

– Bəli.

– Mənə elə belə də demişdilər, – deyə Letti təsdiq etdi.

– Onda nə isə bir...

– İlk baxışdan məhəbbət, – deyə Letti yenə səbir edə bilmədi, onun qəlbini kədərlə sıxıldı. – Belə şeylər olur.

– Siz məni danışmağa qoyacaqsınız mı?

– Məni bağışlayın, Lester. Nə edim, keçmiş xatırladım, ürəyim sıxıldı.

– Xülasə, mən başımı itirdim. Mənim mühitimdən olmadığına baxmayaraq, onu bir ideal, bir kamillik nümunəsi sayırdım. Biz demokratik ölkədə yaşayırıq. Mən düşündüm ki, onunla yaxınlaşar, sonra isə... Siz bilirsiz bu necə olur. Elə burada səhv etdim. Mən bunun belə ciddi şəkil alacağını heç vaxt ağılmışdım. Buna qədər sizdən başqa heç bir qadın mənim xoşuma gəlməmişdi. Bununla belə – axıra qədər açıq olacağam – mən heç də əmin deyildim ki, sizlə evləmək istəyirəm. Mənə elə gəlirdi ki, evlənmək, ümumiyyətə, mənim işim deyildir. Mən özümə dedim – qoy Cenni mənim olsun, sonra bezikdirərsə, ayrılmak da olar. Mən çalışaram ki, o, ehtiyac hiss etməsin. Başqa cəhətləri məni maraqlandırmır. Onu da, həmçinin. Başa düşürsünüz mü?

– Başa düşürəm, – deyə Letti cavab verdi.

– Ancaq, Letti, bundan heç bir şey çıxmadı. O tamamilə xüsusi biçimli bir qadındır. Onun mənəvi aləmi fəvqəladə zəngindir. Biz anladığımız mənada o, təhsilli deyildir. Lakin təbii zövq-zəkası, ince nəzakətliliyi var. O, gözel ev qadını, qüsursuz anadır. Onun qəlbində insanlara məhəbbət hissini tükenməz bir çeşməsi var. Atasına və anasına bütün varlığı ilə sadıq idi. Onun qızına məhəbbəti – bu qız onundur, mənim deyil – hədsiz-hüdudsuzdur. Kübarlıq onda zərrə

qədər də yoxdur. O heç bir zaman tutarlı sözlə parlamaz, yüngül və məzəli söhbətdə iştirak edə bilməz. Yəqin o, ağır-agır düşünür. Onun ən ciddi fikirləri belə çox vaxt sözlə ifadə edilmir, lakin onun həmişə nə düşündüyünü, nə hiss etdiyini anlamaq çətin deyildir.

Missis Cerald:

– Siz onun haqqında çox gözəl danışırsınız, Lester, – dedi.

– Bəs başqa cür nece ola bilər? – deyə o cavab verdi. – Cenni yaxşı qadındır. Lakin mən nə desəm, bəzən mənə elə gelir ki, məni ona ancaq mərhamət hissi bağlayır.

– Mən buna şübhə edirəm! – deyə missis Cerald barmağı ilə onu hedelədi.

– Bəli, bəli, ancaq mən çox şeyə dözməli oldum. İndi görünəm ki, mən dərhal onu almali, evlənməli idim. Sonra elə çətinliklər əmələ gəldi, o qədər mübahisə və məzəmmətlər oldu ki, mən bir növ dolaşdım. Bir tərəfdən də atamın vəsiyyəti. Mən evlənsəm, səkkiz yüz min, yəni daha çox itirəm, çünki indi kampaniya trestə çevrilibdir. Bəli, daha doğrusu – iki milyon. Əgər evlənməsem, iki ildən sonra, hətta daha tez, hər şeydən mehrum oluram. Əlbette, özümü elə göstərə bilərəm ki, guya mən ondan ayrılmışam, lakin yalan danışmaq istəmirəm. Bu onun heysiyyəti üçün çox ezbələ olar, o belə bir zərbəyə layiq deyildir. Əlimi ürəyimin başına qoyaraq mən hətta indi belə, deyə bilmərəm ki, ondan ayrılmak istəyirəm, ya yox. İnanın, heç özüm də bilmirəm nə edim?

Lester susdu, sıqarını yandırdı və heç bir şey görməyən dalğın nəzərlərini pəncərəyə zilledi.

Letti gözlərini aşağı dikərək:

– Bəli, bu çox çətin məsələdir, – dedi.

Sonra o ayağa qalxdı. Lesterə yaxınlaşdı və əlini onun iri, gözəl başına qoydu. Onun azacıq ətirlənmiş sarı ipək paltarı Lesterin çıxınə toxunurdu.

– Zavallı, Lester, işləri necə dolaşış salıbsınız! Lakin bu, Qordiy düyümüdür<sup>1</sup>, əzizim, onu doğramaq lazımdır. Nə üçün indi

<sup>1</sup> Qordiy düyümü – qədim yunan əfsanəsinə görə, Frigiya şahı Qordiyin bağladığı düyümdür. Kəhin demişdi ki, bu düyümü açan Asiyani fəth edəcəkdir. Rəvayətə görə, Makedoniyalı İskəndər düyümü qılıncla kesib açmışdır (burada – Qordiy düyümünü açmaq, çətin dolaşış bir məsələni casarətlə, sadə bir yolla həll etmək deməkdir).

mənimlə söhbət etdiyiniz kimi, hamısını onunla müzakirə etməyəsiniz və onun özünün nə düşündüyüünü aydınlaşdırmasınız?

Lester:

– Bu, çox amansız olardı, – dedi.

– Lakin mən sizini inandırıram, Lester, nə isə etmək lazımdır, – deyə Letti təkiid edirdi, – artıq axınla üzəmək olmaz. Siz bununla özünüze böyük ziyan vurursunuz. Sizə evlənmək məsləhəti vere bilmərəm, doğrudan mən öz qayğıma qalıram, amma bir vaxt mənim məhəbbətimə laqeyd olduğunuza baxmayaraq, mən memnuniyyətlə size əre gedərdim. Gizletmirməm – mənim yanımıza gelib-gelməmeyinizdən asılı olmayaraq, mən sizini sevirəm və həmişə sevəcəyəm.

Lester:

– Mən bunu bilirom, – dedi.

O, ayağa qalxdı, Lettinin hər iki əolini əlləri içərisinə aldı, onun gözlərinin içində baxdı. Sonra üzünü çevirdi. Onun baxışlarından heyəcana gəlmiş Letti dərin bir ah çəkdi.

– Yox, Lester, – deyə davam etdi, – sizin kimi böyük bir adam on min dollar illik gelirlə sakitleşə bilməz. Və siz əllerinizi qoynunuza qoyub otura bilmezsınız – sizin olduqca yaxşı tanıyırlar. Siz işgüzarlıq aləmində və yüksək cəmiyyətdə öz yerinizi yenidən tutmalısınız. Heç kəs sizə əngəl törətməz, heç kəs sizin keçmişinizə işaret vurmaz. Ancaq atanızın varından öz payınızı alın, o zaman siz özünüz şərtləri diktə edə bilərsiniz. Cenni isə həqiqəti bilsə, yəqin, etiraz etməz. Əgər o, siz dediyiniz kimi, sizi sevirsə, memnuniyyətlə fədakarlığa gedər. Mən buna şübhə etmirəm. Siz, şübhəsiz, onu səxavətə təmin edərsiniz.

Lester məyusənə surətdə etiraz etdi:

– Cenniye lazımlı olan pul deyildir, – deyə Lester mükəddər bir üzlə etiraz etdi.

– Axı nə fərqi var: o sizsiz də yaşaya bilər. Pulu çox olsa, ona yaşamaq daha asan və daha maraqlı olar.

Lester təntənə ilə:

– Nə qədər ki, mən sağam, o heç nədə ehtiyac hiss etməyəcəkdir, – dedi.

Letti getdikcə daha artıq inadkarlıqla:

– Siz ondan ayrılmalısınız, ayrılmalısınız! – deyirdi. – Hər gün qiymətlidir. Nə üçün bunu qöt edib elə indicə – bu gün etməyəsiniz? Nə üçün?

– Tələsmeyin, – deyə Lester etiraz etdi. – Bu, asan iş deyil. Dogrusu, Cenni ilə izahat məni qorxudur. Bu onun haqqında elə ədalətsizlik, elə amansızlıqdır ki! Axı mən bir qanun olaraq öz şəxsi işlərim haqqında danışmiram. Bu vaxta qədər heç kimlə, hətta valideynlərimlə belə danışmaq istəmirdim. Lakin nədənsə sizin simanızda həmişə yaxın adamınızı hiss etmişəm. Bizim son görüşümüzdən sonra isə mən həmişə fikirləşirdim ki, bunları sizə danışmaq lazımdır. Danışmaq da istəyirdim. Siz mənim üçün çox əzizsiniz. Bilmirəm, bəlkə indiki şəraitdə bu sizə qəribə görünər, ancaq bu belədir. Mən heç ağlıma belə gətirmirdim ki, siz bir insan kimi də, bir qadın kimi də bu qədər yaxınsınız. Qaşlarınızi çatmayın. Siz ki heqiqəti eşitmək istəyirdiniz? Bu da sizin üçün həqiqət. İndi isə əger bacarırsınızsa, izah edin: mən nəyəm.

Letti onun elinə toxunaraq, yumşaqcasına:

– Mən sizinlə mübahisə etmək istəmirəm, Lester, – dedi. Mən sizi ancaq sevmək istəyirəm. Mən bütün bunların necə üz verdiyini gözəl başa düşürəm. Öz halıma kədərlənirəm. Sizin halınıza kədərlənirəm və onun... – Lettinin dili dolaşdı, – missis Keynin halına kədərlənirəm. O, məlahətli qadındır. O mənə çox xoş gəlir. Lakin o size lazımlı olan qadın deyildir, Lester. İnanın mənə, sizə başqa cür qadın lazımdır. Sizinlə onun haqqında belə şeylər danışmağımız, əlbəttə, yaxşı deyil, amma bu ki doğrudur. Hər kesin özünəməxsus ləyaqəti vardır. Mən əminəm ki, indi mənə dediyiniz kimi, hər şeyi açıb ona desəniz, Cenni başa düşər və sizinlə razılışar. Mən onun yerinə olsaydım, Lester, doğrudan, sizi buraxardım. Məncə, siz mənə inanarsınız. Hər bir ədəbli qadın belə hərəkət edərdi. Mənə çox ağır olardı, lakin mən sizi saxlamazdım. Ona da ağır olacaqdır, ancaq o sizə mane olmayıacaqdır. Sizi inandırıram. Mənə belə gəlir ki, mən onu sizdən pis anlamırıam, hətta daha yaxşı anlayıram, çünki mən qadınam. – Bir az susduqdan sonra o əlavə etdi: – Ah, əger mən özüm onunla danışa bilsəydim, mən ona hamisini izah edərdim.

Lester ona baxır və onun coşqun səyinə heyrət edirdi. O, qəşengdi, cazibədardı, həm də o qədər çox şey vəd edirdi ki...

– Tələsmeyin, – deyə Lester təkrar etdi. – Qoyun fikirləşim. Mənim hələ vaxtım var.

Letti qaşqabağıni salladı, lakin təslim olmadı:

– Bu saatca işə girişmək lazımdır, – deyə təkrar edib nəzərlərini Lesterə qaldırdı. Bu baxışlarda bütün qəlbini əks etdirirdi. O bu adamı özünükü etmek isteyirdi və bunu onun özünə göstərməkdən utanmadı.

Lester karıxmış halda:

– Mən düşünərəm, – dedi və onunla tələsik vidalaşıb getdi.

## LI FƏSİL

Lester artıq öz vəziyyetini kifayət qədər çox və ciddi düşünmüştü, bizim planlarımızı belə tez-tez pozan kədərlə hallardan biri onun evindəki həyatı ağırlaşdırmasaydı, bəlkə də Lester çox tez bir tədbir tökəcəkdi: Herhardtin səhhəti süretlə xarablaşmağa başladı.

O tədricən evdə bütün vəzifelərdən imtina etməli oldu, sonra yatağa düşdü. Cenni ona qayğı ilə xidmət edirdi. Vesta gündə bir neçə dəfə ona dəyirdi. Lester də gelirdi. Herhardtin çarpayısı pəncərənin qabağında idi. O, saatlarla bağın ağaclarına və o.ların arxasından görünən küçəyə baxır, onun nəzarəti olmadan təsərrüfat işlərinin necə getdiyini düşünürdü. O emin idi ki, faytonçu Vuds atları yaxşı təmizləmir, poçtalyon qəzetləri müntəzəm gətirmir, ocaqçı həddindən çox kömür sərf edir və yenə də ev kifayət qədər isinmir. Bu xırda qayğilar onun bütün həyatını təşkil edirdi. O anadangelmə ev memuru idi. O özü könüllü olaraq üzərinə götürdüyü vəzifələri səbatla yerinə yetirir və indi ciddi ehtiyat edirdi ki, onsuz bütün işlər alt-üst olacaqdır. Cenni ona üzü göy ipəkdən olan gözəl sıriqlı xalat və yumşaq isti gecə tufliləri bağışlamışdı, lakin o demək olar ki, bunları geymirdi. Qoca Herhardt çarpayıda uzanlığı, Tövrati və lüterçi qəzetləri oxumağı, bir də Cennidən ev yeniliklərini eşitməyi üstün tuturdu.

– Sən bir zirzəmiyə gedib baxaydın, görək o oğlan nə qayırı? Gör otaqlar necə soyuqdur, – deyə qoca şikayətlənirdi. – Mən onun nə ilə məşğul olduğunu bilirəm. Oturub kitab oxuyur. Öz işini ancaq kömürün hamisi yanib qurtarandan sonra yadına salır. Pivə də həmişə

lap yanında olur. Sən anbarı bağlayaydın. Nə bilirsən hansı yuvanın quşudur? Bəlkə, yaramazın biridir.

Cenni atasını inandırmağa çalışırdı ki, ev kifayət qodər istidir, ocaqçı yaxşı və abırlı adamdır, əger o, bir stekan pivə içirsə, bunun zərəri yoxdur. Herhardt dərhəl hirslenməyə başlayırdı.

— Siz hemişə belesiniz, — deyə o, hirsli-hirsli təkrar edirdi. — Qənaətzad bilmirsiniz. Mən bir balaca göz qoymadım — hamı qudurur, hər şey başlı-başına buraxılır. “Qəşəngdir!” Sən haradan bilirsən ki, o qəşəngdir? Peçəleri yaxşı yandırır mı? Yox! Bağın yollarını süpürürmü? Yox! Hamısı bir-birinin tayıdır, onların dalınca göz olmaq lazımdır, göz. Sənin özün təsərrüfat işlərinə nəzarət yetirməlisən.

Cenni onu şirin dillə sakitleşdirirdi:

— Yaxşı, ata, mən göz qoyaram. Sən narahat olma. Pivəni bağlı saxlaram. Suxarı ilə sənə bir fincan qəhvə gətirimmi?

— Yox, — deyə Herhardt köksünü ötündü, — mədəm, deyəsən, pozulub. Bircə tez ayağa qalxsaydım!

Cenni, atasına baxmaq üçün şəhərin bu hissəsində ən yaxşı həkim hesab olunan qoca, təcrübəli Meykini dəvət etdi. O, rahatlıq, isti süd, ürək dərməni məsləhət gördü, lakin Cennini xəbərdar etdi ki, xəstənin tamam sağalacağına ümidi bağlamaq olmaz.

— Necə olsa, zaman öz hökmünü verir. O çox zəifləmişdir. İyirmi yaş cavan olsayıdı, mən onu ayaq üstə qoyardım, amma indi... Her halda vəziyyəti çox da pis deyil. O, bəlkə də, hələ yaşaya, bəlkə yataqdan belə qalxa, ancaq mən buna zəmanət vermirem. Bilirsınız, heç kəs əbədi deyildir. Mən, məsəlen, qətiyyən toşvişo düşmürəm ki, mənim ömrümən az qalmışdır. Qocalanadək yaşadım — bəsdir.

Atasının ölümünün yaxın olması fikri Cennini kədərləndirirdi, ancaq bir şey ona təsəlli verirdi ki, qoca Herhardt son günlərini hər cür qayğılaşılıq əhatə olunaraq, dinclik və nemət içerisinde keçirir.

Çox keçmədən hamiya məlum oldu ki, Herhardtın ömrünün axırına lap az qalmışdır. Cenni qardaşlarına və bacılarına xəbər verməyi qərara aldı. O, atasının xəstəliyi haqqında Bassa yazdı, qardaşı isə cavab məktubunda xəbər verdi ki, çox məşğuldur, əger bilavasite qorxu yoxdursa, gele bilecəyinə inanmır. Bir də o yazdı ki, Corc Ročesterdə yaşayır, divar kağızları fabrikində işleyir, bu fabrik gerək ki, Şeff-Cefferson kampaniyasına məxsusdur. Marta eri ilə Boston'a

getmişdir, onlar Belmontda yaşayırlar, bu şəhər cıvarıdır, ancaq mərkəzə yaxındır. Uilyam Omaxadadır, elektrik kampaniyasında texnik işləyir. Veronika ərə getmişdir. Onun eri Albert Şeriden Klivlenddə, aptek malları anbarında qulluq edir. “O mənim yanımı heç gəlmir, — deyə incimiş Bass əlavə edirdi, — amma mən ona xəber verərəm”. Cenni onların hərəsine bir məktub yazmışdı. Bacılarından qısa cavablar aldı: onlar çox təəssüflənlər, bir şey olsa, qoy Cenni onlara xəber versin. Corc yazdı ki, əger atasının hələ lap ağırlaşmasa, onun Çika-qoya gelib çıxmağı müşkül məsələdir, xahiş edir hər şeyi ona bildirsinlər. Uilyam məktubu almamışdı, Cenni bunu sonralar bildi.

Cenni atasının ağır-agır öldüyünü görür, əzab çəkirdi. Keçmişdə onlar bir-birindən uzaq idilər, lakin son illər onları çox yaxınlaşdırıldı. Herhardt, nəhayət, anladı ki, onun rədd edilmiş qızı, xüsusən ona qarşı münasibətində, mərhemət və xeyirxahlıq mütəssəməsidir. Cenni heç vaxt onunla mübahisə etməmiş, heç nədə onun bir sözünü iki etmemişdi. O, xəstə yatarkən Cenni gündə bir neçə dəfə yanına gəlir, ona bir şey lazım olub-olmadığını, nahar və yaxud səhər yeməyinin xoşuna gelib-gəlmədiyini soruşurdu. Qoca daha çox zəiflədikdə Cenni kitab, yaxud tikişlə onun otağında saatlarla oturmağa başladı. Bir dəfə Cenni onun balıncını düzəldərkən atası onun əlindən tutub öpdü. Cenni heyret içerisinde başını qaldırdı, ürəyi sizildədi. Herhardt zəif və acıcaqlı idi, gözləri yaşıla dolmuşdu. O, qırıq səslə:

— Sən yaxşı qızsan, Cenni! — dedi. — Sən mənimlə yaxşı dolan-dın. Mən tez-tez hirslenir, donquldanıram. Axı mən qocayam. Sən bağışla məni.

Cenni az qala ağlaya-ağlaya:

— Sən nə danışırsan, ata! — dedi. — Men nəyi bağışlamalıyam? Mən səndən üzr istəməliyəm.

— Yox, yox, — deyə o, etiraz etdi. Cenni onun çarpayışının yanında diz çöküb ağladı. Herhardt qurumuş sarı eli ilə onun başını tumarladı, yavaşça dedi: — Ağlama. Mən indi çox şeyi başa düşürəm. İnsan gərek ömrü boyu öyrənsin.

Cenni yuyunmaq istədiyini bəhanə getirib otaqdan çıxdı, tək qalib sel kimi göz yaşı axıdaraq ürəyini boşaltdı. Doğrudanmı o axırda qızını bağışladı? Cenni ona ne qədər yalan demişdir! İndi o, atasına daha artıq qayğı göstərməyə çalışırdı, lakin bu çətin məsələ idi.

Herhardt isə bu barışqdan sonra sanki daha xoşbəxt, daha sakit olmuşdu. Onlar birlikdə xeyli yaxşı vaxt keçirdilər. Bir dəfə o, Cenniye dedi:

— Bilirsen, mən özümü lap uşaq kimi hiss edirəm. Sümüklərim ağrmasaydı, otların üstündə atılıb-düşərdim.

Cenni gülümsədi və hicqirdi.

— Bir az keçər, halın lap yaxşılaşar, ata. Lap sağalarsan. Onda biz səninlə gəzməyə gedərik.

Cenni yenə şadlandı ki, onun sayesində Herhardt son illər ehtiyac və dərd bilməmişdir.

Lester qocaya diqqətli və mehriban idi. Hər axşam onun ilk suali: "Hə, bu gün o necədir?" olurdu. Naharadək o mütleq bir neçə dəqi-qəliyə xəstənin otağına gedərdi.

— Zahirdən pis deyil, — deyə o, Cenniye xəber verərdi. Məncə, o hələ yaşayar. Sən təşvişə düşme.

Vesta da ünsiyyət bağladığı babasının yanında çox olurdu. Bu, qocaya mane olmadıqda, onun otağında ucadan dərsini öyrənir, yaxud qapını açıq qoyub onun üçün royalda çalırıldı. Lester qızı gözəl musiqi qutusu bağışlamışdı. Vesta bəzən bunu Herhardtın otağında qururdu. Bəzən Cennidən başqa hamı onu bezdirirdi, o, Cenni ilə təkklikdə qalmاق istəyirdi. Belə vaxtlarda Cenni öz əl işi ilə Herhardtın yanında səssiz-səmirsiz otururdu. Cenniye aydın idi ki, atasının ölümüne çox qalmamışdır.

Özüne sadiq olan Herhardt ölümündən sonra nə etmək lazım geldiyini etrafı düşünmüşdü. O arzu etmişdi ki, onu buradaca, cənub tərəfdə, lüterçilərin kiçik qəbiristanında dəfn etsinlər, ölü duasını isə onun həmişə getdiyi kilsədəki sevdiyi keşiş oxusun.

— Qoy hər şey sadə olsun, — deyə qoca vəsiyyət edirdi. — Mənə qara kostyum, yandan bağlanan çəkmələrimi geyindirin, qaytanlı qara qalstukumu taxın. Bundan artıq mənə heç nə lazım deyil. Belə yaxşı olar.

Cenni ondan xahiş edirdi ki, belə şeylər danışmasın, lakin bu, Herhardtə lezzet verirdi. Bir dəfə, gündüz saat dördə onda dəhşətli bir zəiflik əmələ gəldi. Cenni atanının əlini tutub, nəfəsinə diqqət verirdi. Qoca bir-iki dəfə gözlerini açdı, Cenniye gülümsədi.

— Mən ölümündə qorxmuram, — dedi. — Mən bacardığımı elədim.

— Ölümündə danışma, ata, — deyə Cenni inledi.

— Fərqi yoxdur, axırımdır. Sən mənə mehriban idin. Sən yaxşı qadınsan.

Bu onun son sözləri idi. Saat beşdə o artıq ölmüşdü.

Bu ağır həyatın sakit və aydın axırı Cennini dərindən sarsıdı. Onun rehmlı və həssas ürəyində Herhardt yalnız ata kimi deyil, bir dost və məsləhətçi kimi yaşayırı. İndi o, Cenninin qarşısında, həqiqətdə olduğu kimi — bütün qüvvəsini ailəni yaşatmağa və günahsız heyat keçirməyə serf etmiş, namuslu, əməksevər bir alman kimi canlanırdı. Cenni onun ən ağır dərdi idi, lakin o yənə, axıradək qızı haqqında bütün həqiqəti bilmədi. Cenni düşünürdü ki, o indi haradadır, Cenninin onu aldatdığını bilirmi? O, Cennini bağışlamışdır? Axı o dedi ki, Cenni yaxşı qadındır.

Uşaqların hamisəna telegram göndərdilər. Bass cavab verdi və ertəsi gün özü də gəldi. Qalanları gələcəklerini teleqrafla bildirib müfəssəl məlumat verilməsini xahiş etdilər. Cenni onlara məktub yazdı. Lüterçi keşşəcənə üzərində dua oxudu və dəfn günü haqqında şərtləşdi. Bunların təşkili dəfn mərasimi bürosunun yoğun, özündən çox razı olan agentinə tapşırıldı. Qonşulardan bəziləri geldilər, necə olsa onların hamısı bu evlə əlaqəni kəsməmişdi. Qocanı üçüncü gün dəfn etdilər. Lester, Cenni, Vesta ve Bassla birlikdə qırımızı kərpicdən kiçik Lüter kilsəsinə getdi və darixdirci, quru ibadətə axıradək mətanətlə dözdü. O, cəhennəm barəsində danışılar-ken qaşqabaqla bürüşərek, axıret dünyasının seadəti haqqında uzun moizəni itaetkarlıqla dinlədi. Bass da darixirdi, lakin özünü vəziyyətə uyğun aparırı. Herhardt çoxdan onun üçün yad adam olmuşdu. Yalnız Cenni atası üçün ürekden ağlayırdı. Onun bütün heyatı Cenninin gözü qarşısından gəlib keçirdi — ehtiyac və məhrumiyyətlərle dolu uzun iller, odun doğramaq üçün evləri gəzdiyi günler, fabrikin anbarı üzərindəki çardaqla yaşamağı. On üçüncü küçədəki yoxsul, miskin ev, Klivlenddə Lorri-stritdəki əzəblə günler, qızının günahı, arvadının ölümü ilə əlaqədar olaraq çəkdiyi dərdlər, onun Vestaya mehribanlığı, qayğıkeşliyi, nəhayət, ölüm ərəfəsində son həftələr.

"O çox yaxşı adam idi, — deyə Cenni düşünürdü. — O elindən gələni edirdi ki, hər şey yaxşı olsun". "Pərvərdigar bize qüvvə və dəyanətdir" himni oxunarkən Cenni hönkürtü ilə ağladı.

Lester onun paltarının qolundan dardı. Cennin dərdi onu son derece həyəcanlandırmışdı.

— Belə olmaz ki, — deyə Lester piçildədi. — Başqaları haqqında da düşün. Mən sənin göz yaşlarına dözə bilmirəm, az qalırıram durub gedəm.

Cenni sakitleşdi, lakin onu atası ilə bağlayan son tellerin necə qırıldığını hiss edir, ürəyi parçalanırdı.

Lesterin yer almaq üçün sərencam verdiyi Lüter qəbiristanında sadə tabutu mezara endirdilər və üzərinə torpaq tökdülər. Lester fikir içərisində çılpaq ağaclarla, quru, bozarmış otlara, bellərlə qazılmış sehra torpağına baxırdı. İşçi adamın son məskəni qəbiristanlıq miskin idi, yoxsul idi. Lakin madam ki Herhardt burada basdırılmağını istəmişdir, deməli, belə lazımdır. Lester Bassın ariq, ağıllı üzünə diq-qətlə baxır və onun gələcəyə dair ne kimi planlar tutduğunu bilmək, başa düşmek isteyirdi. Nədənse ona elə gəldi ki, Bass tütün ticarəti sahəsində müvəffəqiyyət qazana biler. O, Cenninin qızarmış gözlerini necə sildiyini görür və yene özüne deyirdi: "Bəli, bu valeh-edicidir". Onun hissi səmimi və qüvvətli idi. "Yaxşı qadındır – bu izahedilməz bir sirdir", — deyə o düşünürdü.

Onlar hamısı birlikdə, tozlu, küləkli küçə ilə evə qayıdırırdılar.

Lester:

— Cenni hər şeyi ürəyinə salır, — dedi. — O çox tez mütəəssir olandır. Buna görə de həyat ona eşlində olduğundan daha qaranlıq görünür. Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, hem de bunları birtehər həll etmək, dözmək lazımdır. Bezi adamların baş-qalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd-qüsse hamiya çatır.

Cenni:

— Bəzi adamlara belə yazığım gəldiyi halda, mən nə edə bilərəm, — dedi.

— Cenni həmişə həssas olmuşdur, — deyə Bass öz fikrini əlavə etdi.

O daima Lesterin necə yaxşı adam olduğunu, onların necə zəngin yaşadıqlarını, bacısının necə adlı-sanlı bir qadına çevrildiyini düşünürdü. Görünür, Bass bacısının nə cür qiymətli adam olduğunu o vaxt dərk etməmişdi. Həyat necə qoribədir – axı o lap bu yaxınlarda

belə zənn edirdi ki, Cenni heç nəyə yaramaz və onun həyatı ümidsiz olaraq puç edilmişdir.

Axırda Lester:

— Sən yenə de özünü əle almağa çalış, — dedi, — başa düş ki, həyatda hər hadisəni felakət kimi qəbul etmək olmaz.

Bass onunla razılaşdı.

Cenni dinməz-söyləməz karetin pəncərəsinə baxırdı. Budur, indi onlar böyük sakit evə qayıdaçaqlar, Herhardt isə artıq orada yoxdur. Təsəvvür etmək belə çetindir ki, Cenni artıq onu heç vaxt görməye-cəkdir. Karet həyətə döndü. Ağlamış və sakitleşmiş Jannet qonaq otağında çay stolunu hazırlayırdı. Cenni adət etdiyi ev işlərinə başladı. Bir fikir onu tərk etmir, rahat qoymurdu – görəsən, ölümündən sonra onun başına nələr gələcək?

## LII FƏSİL

Lester Herhardtın ölümünə olduqca laqeyd baxır, yalnız Cenniye rəğbət bəsleyirdi. O özü qocanın şəksiz yaxşı cəhətlerini qiymətləndirirdi, lakin ona şəxsi məhebbəti yox idi. Lester Cenninin istirahət edib özüne gəlməsini təmin etmək üçün onu on günlüyü dəniz sahilinə apardı. Çikaqoya qayıtdıqdan bir az sonra isə, néhayət, öz işləri haqqında ona məlumat verməyi və veziyəti onunla birlikdə müzakirə etməyi qərara aldı. Onun yer eməliyyatında uğradığı müvəffəqiyyətsizlik Cenniye artıq melum idi və bu, məsələnin həllini qismen yüngülləşdirirdi. Onun missis Ceraldla görüşmesi de Cenni üçün gizli deyildi. Lester özü ona demişdi ki, bu tanışlığı davam etdirir. Missis Cerald bir dəfə onu Cenni ilə bərabər qonaq çağırmışdı, özü isə onlara gəlmirdi, Cenninin yaxşıca başa düşdüyü kimi, gəlmək niyyətində də deyildi. Atasını dəfn etdikdən sonra Cenni öz taleyi haqqında çox düşünməyə başlamışdı. O, Lesterlə nikaha artıq ümidi etmirdi və Lesterin davranışında heç bir şey belə ümidi lərə əsas vermirdi.

İş elə getirdi ki, bu vaxt Robert de qəti tədbirin zəruri olduğu nəticəsinə gəldi. O, Lesterin özüne təsir göstərməyi artıq mümkün hesab etmirdi, — bu sahədə əvvəlki cəhdleri kifayət idi, — amma nə üçün Cenni ilə danışın razılığa gəlməyi sınaqdan keçirtməsin? Cox

güman ki, o, ağlın səsine qulaq asır. Əger Lester bu vaxtadək onu almayıbsa, əlbettə, Cenni anlayır ki, onun belə bir niyyəti heç yoxdur. Onunla görüşməyi, işin nə yerdə olduğunu ona izah etməyi və şübhəsiz, ona kifayət qədər təminat təklif etməyi bir etibarlı üçüncü şəxse tapşırmaq lazımdır. Bəlkə, o, Lesterdən ayrılmaga və bu ürəkbulandıran əhvalata son verməyə razı olar.

Necə olsa, Lester onun qardaşdır, o öz varını itirə, yaxşı olmaz. Robert indi bu alicənablılığı göstərə bilər, o indi yeni trestin işlərini əsaslı surətdə əlinə ala bilmışdır. Nehayət, o qət etdi ki, ən müvafiq vasitəçi "Hayt, Kitli və O'Brayen" vekiller kontorundan mister O'Brayen ola bilər. O, nezakətli, mehriban, xoşrəftardır, havayı yere vekil deyil ki. O, Lesterin qohumlarının ona necə baxdıqlarını, əger o, əlaqəni kesməsə, Lesterin özünün nədən məhrum olacağını Cenniye nəzakətə izah etməyi bacarar. Lester evlidirse, O'Brayen bunu öyrənə bilər. Cenni təmin olunacaqdır. O, əlli, yüz min dollar alar, qoylap yüz əlli min alınsın. Robert mister O'Brayeni yanına çağırırdı, ona müvafiq təlimat verdi və qabaqcadan izah etdi ki, o, Arçibald Keynin vəsi<sup>1</sup> olduğundan Lesterin lazımı qərar qəbul etməyi üçün qayğıkeşlik göstərmək onun vəzifəsinə daxildir.

Mister O'Brayen Çığaqoya yola düşdü. O, vağzaldan birbaş Lesterə zəng etdi, öz niyyətinə tam müvafiq olaraq, bildirdi ki, Lester bütün günü şəhərdə olmayıacaqdır. O zaman Xayd-Parka yola düşdü və öz vizit kartoçkasını Jannetə təqdim etdi. Bu adamın nə cür ciddi bir tapşırıqla onun yanına geldiyini heç ağlına da gətirməyən Cenni, bir neçə dəqiqədən sonra onun yanına çıxdı. Mister O'Brayen onuna zərif bir nəzakət və lütfkarlıqla salamlılaşdı.

O, başını yana əyərək:

- Mən missis Keynləmi danışmaq şərəfindəyəm?
- Bəli, - deyə Cenni cavab verdi.

- Siz mənim vizit kartoçkamdan gördünüz kimi, mən "Hayt, Kitli və O'Brayen" firmasından mister O'Brayenəm. Biz mərhum Mister Keynin, siz əə... mister Keynin atasının vəkili və vəsisiyik. Mənim gəlmiş sizə qəribe görünə bilər, lakin iş burasındadır ki, mister Keynin atasının vəsiyyətində ona və sizə çox dəxli olan şərtlər

<sup>1</sup> Vəsi - ölmüş admanın vəsiyyətini yerinə yetirən adam.

vardır. Bu maddələr o qədər əhəmiyyətlidir ki, əger, əlbettə, mister Keyn özü bunu etməmişdirə, mən özüm sizi onlarla tamış etməyi zəruri hesab edirəm. Mən... Bağışlayın, ancaq bu maddələrin xarakterini nezərə alaraq, mister Keynin bunlar haqqında susması ehtimalına yol verirəm.

Mister O'Brayen bütün qaməti, üzünü her bir cizgisi ilə sual ifadə edərək susdu.

Cenni:

- Mən sizi yaxşı başa düşmedim, - dedi. - Vəsiyyət haqqında mən heç na bilmirəm. Əger orada mənim bilməli olduğum bir şey varsa, mister Keyn, yəqin mənə deyer. Hələlik o heç na deməmişdir.

- Aha! - deyə mister O'Brayen razi qatıb köksünü ötürdü.

- Deməli, mən səhv etməmişəm. İcaza verin, mən işin mahiyyətini qısaca şərh edim. Bundan sonra hamisini müfəssəl bilmək istəyib-istəmədiyinizi qət edərsiniz. Bəlkə, əyləşəsiniz?

Bu vaxta qədər onlar ayaq üstə səhbət edirdilər. Cenni oturdu, mister O'Brayen də stulu yaxına çəkib yanaşı əyleşdi:

- Beləliklə, başlayaqq, - dedi. - Məlumdur ki, mister Keynin atası sizinlə oğlunun ittifaqına çox pis baxırdı, bu barədə geniş danışmağma ehtiyac görmürəm.

- Mən bilirəm... - deyə Cenni başlamaq istədi, lakin dərhal susdu.

Cenni çətinə düşmüş, karxımışdı, o artıq tehlükənin yaxınlaşdığını duyurdu.

- Vəfatına bir az qalmış, - deyə vəkil davam etdi, böyük mister Keyn bu mövzuda sizin əə... mister Keynlə səhbət etmişdi. O öz vəsiyyətində əmlakının bölünməsi barədə bəzi şərtlər qoymuşdu. Bu şərtlər onun oğlunun, sizin... mm... ərinizin ona düşən payını almasını çətinliyə salmışdır. "Keyn kampaniya"nın hazırda milyona qədər dollar, bəlkə də, daha çox təşkil edən kapitalının dördəbir hissesi, həmçinin təqribən beş yüz min qiymətləndirilən başqa əmlakın dördəbir hissesi adı şəraitdə onun olmalı idi. Mənim müşahidələrimə görə, böyük mister Keyn oğlunun bu varidata sahib olmasına çox isteyirdi. Lakin atasının qoyduğu şərtə əsasən, mister Keyn yalnız atasının ölüm qabığı ifadə etdiyi bir arzunu yerinə yetirdiyi təqdirdə bu payı ala bilər.

Mister O'Brayen susdu, yalnız gözləri təlaş içərisində ora-bura baxırdı. Bütün menfi təsəvvürlərinə baxmayaq, Cennin məlahətini o da hiss edə bilmədi. Hamının məsləhet ve məzəmmətinin əksinə olaraq, Lesterin nə üçün Cennidən ayrılmak istəmədiyini o artıq anlayırdı. Qadının cavabını gözleyərək gizli-gizli ona nəzər yetirirdi.

Gərgin sükut dözülməz dərəcəyə çatdıqda Cenni:

— O nə kimi bir arzu id? — deyə soruşdu.

— Sizin sualınız üçün mən size çox minnətdaram. Bu mövzuda söhbət salmaq mənim özümə çox çətin, çox çətin olardı. Mən fırmanın bir nümayəndəsi kimi, mister Keynin atasının vəsiyyəti üzrə qəyyumlardan biri kimi gəlmışəm. Sizin... hm... mister Keynin nə qədər iztirab çəkdiyini, buna sizin necə əzabla dözdüyünü bilirəm. Lakin bu ele ağır məsələlərdən biridir ki, bunun üzərindən keçmək olmaz, necə olursa olsun, gec-tez bunu həll etmək lazımlı gələcəkdir. Nə qədər mənə çətin olsa da, mən deməliyəm ki, böyük mister Keyn öz vəsiyyətnamesində şərt qoymuşdur ki, əger... — onun gözləri yenə o yan-bu yana qaçmağa başladı, — əger onun oğlu sizdən ayrılmayı mümkün hesab etməzse... — mister O'Brayen nefesini dərdi, — o, mirasdan heç bir şey, daha doğrusu, on min dollar miqdarında çox cüzi birillik gəlir alar, bu da ancaq o şartla ki, size evlənmiş ola. — O'Brayen yenə susdu. — Bunu da əlavə edirəm ki, vəsiyyətnaməyə əsasən qəti qərar qəbul etmək üçün ona üç il vaxt verilmişdir. Bu müddət yaxın zamanda qurtarır.

O, tufanlı bir səhnəyə tab getirməyə hazır olaraq susdu. Lakin Cenni ona heyretdən, çəşqinliqdan, dərdin ağırlığından dumanlanmış bir nəzər saldı. O hər şeyi başa düşdü: onun xatirinə Lester dövlətini qurban vermişdir. Hərəkətsiz əmlak əməliyyatı ayaq üstə durmaq, öz müstəqil vəziyyətini bərpa etmək cəhdini imiş. Son zamanlar onun tez-tez qəmli, esəbi, narazı olmasının səbəbi indi aydınlaşdır. Atası sebebsiz olaraq onu mirasdan məhrum etmişdir. O, hədsiz bədbəxtidir, o daim qarşidakı itkini düşünür. Ona isə heç bir söz belə demir.

Mister O'Brayen də həyecanlanmış və pərt olmuşdu. Cennin dəyişmiş siması onun ürəyini parçalayırdı. Lakin o bütün həqiqəti deməyə borclu idi. Cennin cavab verməyə hazırlaşmadığını görərək o yenə danışmağa başladı:

— Mən çox təəssüf edirəm, çox təəssüf edirəm ki, bu ürəkbuñanlıqdan yeniliyi sizə xəbər vermək mənim öhdəmə düşdü. Sizi inandırıram, mənim vəziyyətim yüngül deyildir. Mən özüm sizə qarşı heç bir pis hiss bəsləmirməm. Əlbəttə, siz bunu başa düşürsünüz. Keyn ailəsi də sizə hal-hazırda pis münasibət bəsləmir, ümidvaram, siz buna inanırsınız. Vəsiyyətnamə oxunan gün mister Keyne dediyim kimi, şexsan mən onun atasının qərarını ədalətli hesab etmədim, lakin yalnız onun iradesinin icraçısı olduğum üçün, şübhəsiz, heç neye mane ola bilmedim. Mən hesab edirəm ki, siz bütün həqiqəti bilmelisiniz. Siz, əger mümkünəsə, sizin... sizin ərinizə... — o çox mənalı fasile verdi, — kömək etmək üçün bu və ya başqa qərara gelməlisiniz. Mən onun ailəsinin üzvləri kimi, onun bütün dövlətini itirməsinə ürəkdən heyfilsilənirəm.

Bayaqdan üzünü çevirib başını aşağı salaraq oturan Cenni vəkilə qətiyyətli, sakit bir nəzər saldı.

— O öz sərvətini itirməz. Bu ədalətsizlik olardı.

Mister O'Brayen ilk defə faktların əksinə olaraq, Cenniye, Lesterin arvadı imiş kimi, cəsaretlə müraciət etdi.

— Missis Keyn, mən bunu sizdən eşitməkdə çox şadam. Sizə vicdanla deməliyəm, mən qorxurdum ki, siz bu xəbəri tamamilə başqa cür qarşılıyarsınız. Sizə, əlbəttə, məlumdur ki, Keynin ailəsi nikaha böyük əhəmiyyət verir. Sizin ərinizin anası missis Keyn məgrur, hətta bir qədər dikkətli qadın idi. Onun bacıları və qardaşı öz ailələrinə qəbul edəcəkləri adama müəyyən tələblər verirlər. Sizin əlaqənizi onlar qeyri-normal və — qeyri-ixtiyari amansız olduğum üçün məni bağışlayın — yol verilməz hesab edirlər. Son illər bu məsəla o qədər müzakirə olunmuşdur ki, böyük mister Keyn artıq işi ailə danışqları ilə düzəltməyə ümidi etmirdi. O hesab edirdi ki, oğlu evvəldən düzgün hərəket etmemişdir. O öz vəsiyyətində xüsusi şərt qoymuşdur ki, sizin əriniz... bağışlayın, onun oğlu, sizdən ayrılmak istəməsə, deməli, öz payına düşən kapitalı almaq istəməsə, bir şey almaq arzusunda olsa, yəni dediyim on min dolları, ilde on min almışsa... — mənim sözlerim kobud səslənərsə, məni bağışlayın, inanın ki, bu qəsden deyilmir, — sizi almalı, evlənməlidir.

Cenni lap bürüdü. Bunu onun üzünə demək nə qədər amansızlıqdır! Bəli, nikahi qanunlaşdırımayıb bir yerdə yaşamaq cəhdini yaxşı

qurtara bilməzdı. İndi isə bu ağır və dolaşıq vəziyyətdən çıxmaq üçün birçə yol vardır – onlar ayrılmalıdır. Lester ildə on min dollarla yaşasın? Bu sadəcə olaraq axmaq sözdür!

Mister O'Brayen Cenniye maraqla nəzər salırdı. Onun fikrincə, Lester bir məsələdə səhv etmişdir: nə üçün hələ o zaman Cenni ilə evlənməmişdir? O çox gözəl qadındır.

O qəflətən nevazişlə dedi:

– İndi mən sizə ancaq bir şey deməliyəm, missis Keyn. İndi mən başa düşürem ki, bunun sizin üçün əhəmiyyəti çoxdur, lakin mən, mənə tapşırılan işlərin hamısını yerinə yetirməliyəm. Ümidvaram ki, siz mənim təklifimi tərsinə yozmazsınız. Bilmirəm, ərinizin maliyyə işindən xəbərdarsınızmı?

– Xeyr, – deyə Cenni sadəcə cavab verdi.

– Bunun fərqi yoxdur. Siz bu en mürekkeb məsələni həll etməkde ərinizə yardım göstərməyi qət etsəniz, açıq deyək – öz razılığınızla onun yanından getməyi və ayrıca yaşamağı lazımlı görsəniz, mən bunu deməklə xoşbəxtəm ki, her hansı bir məbləğ... tutaq ki... hm...

Cenni qalxdı, əllərini düyünlədi, kor kimi pəncərəyə doğru addımladı. Mister O'Brayen də qalxdı.

– Bu sizin öhdənizə buraxılır. Lakin mənə tapşırılmışdır size deyim ki, əger siz bu ittifaqı pozmaq qərarına gəlseniz, size məm-nuniyyətlə istədiyiniz məbləğ veriləcəkdir. Siz istədiyiniz məbləği deyə bilərsiniz – əlli min, yetmiş beş min, yüz min dollar. – Mister O'Brayen öz-özünə son derecə alicənab və səxavətli görünürdü.

– Bu məbləğ, necə deyərlər, sizin üçün mühafizə ediləcəkdir ki, istədiyiniz anda onu tələb edəsiniz. Siz heç bir şeydə ehtiyac hiss etməməlisiniz.

Cenni:

– Rica edirəm, bəsdir, – dedi. O hiss edirdi ki, artıq dinləmek iqtidarında deyildir və dəhşətli, demək olar ki, cismanı ağrıdan ele bu saat danişq qabiliyyətini itirəcəkdir. – Rica edirəm, davam etməyin. Xahiş edirəm, məni tərk edin. Mən onun yanından gedə bilərəm. Mən bunu edirəm. Hər şey yaxşı olacaqdır. Lakin rica edirəm, artıq bir söz danişmayın.

Mister O'Brayen Cenniye nə qədər əzab verdiyini, nəhayət, anlayaraq dedi:

– Mən sizin hisslerinizi yaxşı başa düşürəm, missis Keyn. İnanın, mən sizə bütün qəlbimlə hüsntəvəccöh bəsləyirəm. Mən sizə deməli olduğum sözlərin hamısını dedim. Bu çox çetin idi. Ağır bir zəruriyyət idi. Mənim kartoçkam sizdədir. Siz məni istədiyiniz vaxt çağırı bilərsiniz. Mənə yaza bilərsiniz. Mən artıq sizin vaxtinizi almayıacağam. Üzr istəyirəm. Əminəm ki, yanınızda gəldiyimi ərinizə söyleməyi lazımlı bilməzsınız. Bu məsələni müstəqil həll etsəydiniz, yaxşı olardı. Mənim ona hədsiz hörmətim vardır. Mən çox təessüf edirəm. Üzr istəyirəm.

Cenni başını aşağı salaraq dinməz-söyləməz dayanmışdı.

Mister O'Brayen dəhlizə yönəldi. Cenni zəngin düyməsini basdı, Jannet qonağı yola salmağa çıxdı. Mister O'Brayen bağın eğiri ilə gümrahcasına addımlayırdı. Cenni isə tək qalaraq kitabxanaya qayıtdı. O, elini çənəsinə dayaq verərək oturdu. Gözleri önündəki ipək Türkiyə xalçasının qəribə naxışlarında əcaib şəkillər canlanırdı. Budur, o özü bir balaca kottecdə tək, Vesta ilədir. Lester isə uzaqda, sanki başqa aləmdədir. Onunla yanaşı missis Cerald dayanmışdır. Budur, onların böyük, gözəl evləri boşalmışdır. Sonra isə – illər uzanır, zaman keçir, sonra...

O hönkürməmək üçün özünü zorla saxlayaraq ağır bir ah çekdi, yandırıcı göz yaşları gözlərini doldurdu. Sonra o qalxdı.

“Belə lazımdır, – deyə o düşündü. – Bu məsəleyə çoxdan xitam vermək lazımdır. – Elə buradaca xatırladı: – Böyük xoşbəxtlikdir ki, atam öldü, bu günü görmədi!”

### LIII FƏSİL

Mister O'Brayen gəldikdən bir gün sonra Lesterlə Cenni açıq danışmali oldular. Lester bu danışığın ayrılmaga, yaxud onların əlaqəsini qanunlaşdırmağa aparıb çıxaracağından asılı olmayaraq, belə hesab edirdi ki, artıq bu cür izahatsız ötüşmək mümkün deyildir. Mister O'Brayenin gəldiyi gün Lester, Viskonsində balaca sənaye şəhəri olan Xegevişə getmişdi. Onu buraya liflər üçün yeni motorun sınağına dəvət etmişdilər. Lester belə motorları istehsal edən kampaniyanın payçısı – şəriki olmaq fikrinə düşmüşdü. ERTESİ GÜN O, EVE

qayıtdıqda, Cenni ilə ayrılmak niyyetine baxmayaraq, indi belə adəti üzre öz səferi haqqında danışmaq istəyərək evdəki məyusluq onu heyrətə saldı. Cenni ağlabatan qəti qərara geldiyinə baxmayaraq, öz hissini gizlətmək iqtidarında deyildi. O, getməyin zəruri olduğunu həmişə yadında saxlayaraq öz planları üzərində kədərlə düşüñürdü. Lakin Lesterlə danışmağa qüvvəsinin çatmayacağından ehtiyat edirdi. Onunla danışmadan getmək işe olmaz, o, ayrılmaga razılıq verməlidir. Cenninin möhkəm etiqadına görə, bu, yegane, düzgün çıxış yolu idi. Lesterin onun xatirinə belə böyük fədakarlığa getdiyi fikri sadəcə olaraq onun ağlına siğmirdi. Gələcəyi çoxdan bəri bir tükənən asılı olduğu halda, bu vaxtadək susması Cennini təəccübləndirirdi.

Cenni Lesterin evə daxil olduğunu eşidərək onu həmişəki təbəssümü ilə qarşılamağa cəhd etdi, ancaq bu təbəssüm deyil, yalnız təbəssümə oxşar bir şey oldu.

O hər gün soruşduğu kimi:

- Hər şey öz qaydasındadır mı? – deyə soruşdu.
- Şübəsiz, – deyə Lester cavab verdi. – Sənin işlərin necədir?
- Həmişəki kimi.

Onlar birlikdə kitabxanaya keçdiler, Lester buxarıya yanaşaraq maşa ilə kömürü qurdaladı. Soyuq yanvar günü idi, saat beşde artıq qaranlıqlaşırıldı. Cenni pəncərənin pərdələrini saldı. Lesterin yanına qayıtdıqda Lester sualedici bir nəzərlə onun üzünə baxdı. Cennidəki deyişikliyi dərhal duyaraq:

- Nedənse sən bu gün həmişə olduğu kimi deyilsən, – dedi.
- Yox, mənə bir şey olmamışdır, – deyə Cenni cavab verdi, amma dodaqları titredi və bu, Lesterin nəzərindən qaçmadı.
- Mənə, sən nə işə gizlədirsən, – deyə Lester gözünü ondan çekmədən israr etdi. – Sənə nə olub? Yoxsa, bir şey üz verib?

Cenni nəfəsini dərmək və fikrini toplamaq üçün üzünü çevirdi. Sonra gözlərini yenə də Lesterə qaldırdı.

- Beli, olub, – dedi. – Mən sənə bir şey deməliyəm.
- Görürəm.

Lester, Cenninin sözleri arxasında nə işə çox ciddi bir şeyi gizləndiyini hiss etə də, gülümsədi.

Cenni nəden başlayacağını bilmədən dodaqlarını dişləyərək bir qədər də susdu və nəhayət, danışmağa başladı:

– Dünən bura Tsinsinnatidən mister O'Brayen adlı bir nəfər gelmişdi. Sən onu tanıyırsanmı?

– Beli, tanıyıram. Ona nə lazımdı?

– O sənin haqqında və sənin atanın vəsiyyəti haqqında mənimlə danışmağa gelmişdi.

O, Lesterin simasının neçə qaraldığını görərək susdu.

– Mənim atamın vəsiyyəti haqqında sənilə danışmaq onun nəyinə lazımdı?! – deyə Lester hırslındı. – O sənə nə boşbəğazlıq etdi?

Cenni özünü saxlaya bilməsə də, heç nə əldə edə bilməyəcəyini başa düşərək sakitcəsinə:

– Xahiş edirəm, hırslaşmeyəsən, Lester, – dedi. – Mister O'Brayen sənin necə fədakarlıq etdiyini mənə danışdı və xəbərdarlıq etdi ki, olduqca az vaxt qalmışdır, sən öz miras payını itirə bilərsən. Tədbir görmək vaxtinin çatdığını düşünmürsənmi? Mənimlə ayrılmak vaxtı deyilmi?

– Lenətə gəlmişlər! – deyə Lester qəzəbəsə söyüdü. – O ne cəsərətlə burnunu mənim işime soxur. Məni rahat buraxmaq olmazmı?

– O, təəccüble çiyinlərini çekdi. – Məlunlar! – deyə yenə coşdu.

– Bütün bunları Robert edir. Yoxsa “Nayt, Kitli və O'Brayen” mənim işime qarışardı? Oh, mən onlarla danışaram!

Lester özündən çıxmış, üzü qızarmışdı, gözləri yanındı.

Onun qəzəbindən qorxmuş Cenni bir söz belə deyə bilmədi.

Bir az sakitleşmiş Lester:

– Yaxşı, de görüm bir: o sənə nə dedi?

– O mənə dedi ki, əgər sən mənlə evlənsən, illik gəlirin ancaq on min olacaqdır. Evlənməsən, mənimlə əvvəlki kimi yaşasan, onda heç nə almayıacaqsan. Əger sən mənim yanından getsən, yaxud mən sənin yanından getsəm, sən milyon yarmıl alacaqsan. Sən elə bu saat bizim ayrılmışımızın lazım olduğunu düşünmürsənmi?

Cenni bu suali – bu ən əsas suali ona belə tez vermək istemirdi, bu sözler onum iradəsinə zidd olaraq ağızından qopdu və elə bu an Cenni başa düşdü ki, Lester onu həqiqətən sevirsə, qəti “yox” cavabını verəcəkdir. Əger onun üçün fərqi yoxdurrsa, o tərəddüd edəcək, işi uzadacaq, onun xitamını ləngitməyə cəhd edəcəkdir.

– Bilmirəm nə üçün, – deyə Lester açıqlı halda etiraz etdi. – Nə onların bu işə qarışmalarına, nə tacili tədbir görməyə zəruriyyət

görmürəm. Onların bura gəlməleri və burunlarını başqalarının işinə soxmaları məni cılndırır!

Onun laqeydliyi, məhəbbət sözləri demək əvəzinə, bu qəzəb alovunda yanması Cenninin qəlbini dərindən yaralılmışdı. Onun üçün yalnız bir şey – qarşidakı ayrılıq mühüm idi. Lester isə döñə-döñə O'Brayenin buraya gelməsindən danışındı. O özü hələ bir qərara gəlmədiyi halda kim isə onun işinə qarışmağa cəsarət etmişdir. Lester yalnız bunu yadından çıxara bilmirdi. Cenni isə heç nəyə baxmadan ümid edirdi ki, Lester onunla bu qədər yaşıdıqdan, pis, yaxşı günləri bir yerdə keçirdikdən sonra onu dərindən sevir və bu hiss, özlərini ayrılmış kimi göstərmək zəruri olsa belə, Lesteri saxlayar, Cenni ilə əlaqəni kəsməsinə yol verməz. Bəli, o, Cenni ilə evlənməyibdir, bunun o qədər ciddi səbəbləri olmuşdur ki! Lakin indi, hər şey qurtardığı bir zamanda, heç olmasa onu buraxmaqdan qabaq öz məhəbbəti haqqında bir söz deyə bilərdi. Cenniye elə gəldi ki, onunla bu qədər yaşısa da, onu heç tanımamışdır. Bununla beraber, o, Lesteri başa düşürdü. Lester onu öz bacardığı kimi sevir. O, ürəyindəkini söyleməyə qabil deyil, hissler haqqında danışmayı bacarmır. Bir zaman o, Cennini tabe etməyi və özünükünə çevirməyi bacardı. Lakin indi, maneeler əmələ gəldiyi zaman Cennini saxlamaq üçün onun məhəbbəti çatmir. Budur, indi o, Cenninin taleyini həll edir. Cenni əzab çekir, ürəyi parça-parça olur, ancaq bu dəfə onun qərarı qətidir. Lesterin isteyib-istəmədiyindən asılı olmayıaraq, onun belə bir fədakarlıq etməsinə Cenni yol verməyəcəkdir. Lester özü getməsə, Cenni onun yanından getməlidir. Nə üçün də Cenni qalmalıdır? Ancaq bir cavab ola bilər. Lakin doğrudanmı Lester ona demək üçün bircə kəlme nevazılışlı söz tapmayacaqdır?

Cenni hələ də Lesterin onu xatırlayacağına ümid ederek:

– Sən tədbir görmək vaxtı çatdığını düşünmüsənmi? – deyə davam etdi. – Axi olduqca az vaxt qalmışdır!

O, stolun üzərindəki kitabı qeyri-ixtiyari sağa-sola çəkərək, ancaq bir şey düşünürdü – nece olursa olsun zahiren sakit qalmalıdır. Daha nə deməli, daha nə etməlidir? Lesterin qəzəblə özündən çıxmazı həmişə Cennini qorxudurdu. Axi indi çıxıb getmek onun üçün elə də çətin deyildir, – onun missis Ceraldı vardır. Ürəyi istəse də onun üçün çox asandır, o mütləq istəməlidir. Axi varidat onun üçün Cennidən daha vacibdir.

Hele də qardaşına, bacılarına, O'Brayenə qarşı qəzəb odunda yanan Lester inamlı:

– Bu sənin işin deyil, – dedi, – vaxt var. Mən hələ heç ne qət etməmişəm. Yox, bu həyasızlıqdır! Mən artıq bu barədə danışmaq istəmirəm. Nahar hazırlırdı?

Lester ancaq öz menliyinin təhqir olunduğunu düşünərək, özünü zəhmət verib nəzakətə danışmaq belə istəmirdi. Cennini, onun hissəlerini tamamilə unutmuşdu. O, Robertə nifret edirdi. Haytin, Kitlinin və O'Brayenin boynunu ayrı-ayrılıqda, yaxud hamısını bir yerdə məmənnuniyyətlə sindirardı.

Məsələ, şübhəsiz, qurtarmamışdı, nahar vaxtı bu söhbət təzədən başladı. Cenni bir qədər sakitləşmiş və fikrini toplamışdı. O, Vestanın və Jannetin yanında açıq danışa bilməzdi, lakin yene de səy etdi.

– Mən kiçik bir kottec tuta bilərəm, – deyə o, Lesterin soyuduguna ümid edərək yavaşça sözə başladı, – mən burada qalmaq istəmirəm. Tek başıma belə böyük evdə ne edəcəyəm?..

Lester onun sözünü sərtliliklə kesdi:

– Xahiş edirəm, bu söhbəti boşlayanas. Mənim onu davam etdirməyə halim yoxdur. Mən hələ məhz belə olacağımı heç də qət etməmişəm. Mən hələ heç bir qərara gəlməmişəm.

Lester O'Brayenə qəzəblənərək inad gösterirdi. Bunu duyan Cenni, nəhayət, geri çekildi, susdu. Atalığını gülərzüllü və nəzakətli görməyə adət etmiş Vesta onun çatılmış qaşşalarına heyretlə baxırdı.

Cennide artıq elə bir təəssürat əmələ gəlmİŞdi ki, istəsə Lesteri saxlaya bilərdi – o çox tərəddüb edirdi. Lakin Cenni bunu arzu etmirdi. Bu, Lesterə qarşı yaxşı hərəket olmazdı. Öz-özüne qarşı da bu, pis, sərt, leyaqətsiz bir əməl olardı.

Ertesi gün də Cenni onu dilə tutmaqdə davam etdi:

– Belə lazımdır, Lester, inandırıram səni. Mən artıq sənin zəhləni aparmayacağam, ancaq belə lazımdır. Mən sənin başqa bir tədbir görməyinə icazə vermərəm.

Bu mübahisə sözlerlə ifadə olunsa da, hər gün, gah yataq otığında, gah kitabxanada, gah da səhər yeməyi zamanı tekrar olunurdu. Cenni öz heyecanını gizlətmirdi. Onda etiqad əmələ gəlmİŞdi ki, Lesteri işe girişməyə məcbur etmək lazımdır. O, Cenni ilə daha diq-qətli, daha mehriban rəftar etməyə başladıqda, bu etiraz daha artıq

möhkəmləndi. Cenni nə etmək lazımlı gəldiyini bilmirdi, lakin qərar qəbul etməkdə ona yardım göstərməyə çalışaraq, kədərlə ona nəzər salırdı. O özünü inandırırdı ki, xoşbəxt olacaqdır, nəhayət, ayrıldıqdan sonra onun seadətini düşünerək xoşbəxt olacaqdır. O, yaxşı adamdır, ona bəlkə də məhəbbət istedadından başqa hər şey verilmişdir. O həqiqi mənada Cennini sevmir, Cenni onu dərindən sevsə də, bütün olub-keçənlərdən sonra o, Cennini sevə bilmir. Öz ailəsinin qızğın müqaviməti ona təsir etmişdir. Cenni bunu da başa düşmüsdür. İndi ona aydın idi ki, Lester, öz parlaq zəkasına baxmayaraq, bu tilsimlənmiş dairədən çıxa bilmir. O həddindən artıq abırlı adamdır, elaqəni qaba surətdə kəsib Cennini ata bilmir, o həddindən artıq nezakətlidir, öz mənafeyinin və onun gələcəyinin qayğısını çəkdiyini açıq göstərə bilmir, lakin bu onun borcudur.

— Qərara gel, Lester, — deyə Cenni döne-döne təkrar edirdi.  
— Məni burax. Nə üçün sən şübhələnirsən? Mənə yaxşı olar. Hər şey öz yoluna qoyulandan sonra bəlkə sən mənim yanımı qayıtmış istəyəcəksən. Qayıdarsan da, mən səni gözləyəcəym.

Lesterin dəyişməz cavabı:

— Mən hələ heç bir qərara gəlməmişəm, — olurdu. — Mən heç də əmin deyiləm ki, sendən ayrılmış istəyirəm. Mənə qalan miras, əlbəttə, məni maraqlandırır, ancaq pul hər şey deyildir. Lazım gəlsə, mən ilde on minle yaşaya bilerəm, mən buna alışmışam.

— Bəli, ancaq indi senin cəmiyyətdə elə görkəmli yerin var, — deyə Cenni etiraz etdi. — İndi bu barədə düşünməyə də deyməz. Təkçə bu evin sənə neçəyə başa gəldiyini xatırla. Orada isə milyon yarıml dollar — yox, mən yol vermərəm ki, sən onlardan məhrum olasan. Yaxşısı budur, mən özüm gedim.

— İş bu yerə çatsayıdı, sən nə edərdin? — deyə Lester maraqla soruşdu.

— Oh, mən bir yer tapardım. Genoşiyə bir az qalmış Səndvud adlı balaca şəhəri xatırlayırsanmı? Mən çox düşünmüşəm ki, orada yaşamaq çox yaxşı olar.

Nəhayət, Lester tab getirə bilmədi:

— Bu barədə düşünmək mənə ağırdır. Bu elə ədalətsizlikdir ki! Hamı, hamı bizim əleyhimizə oldu. Görünür, mən dərhal səninlə evlənməli idim. Əbəs yerə mən bele etmədim.

Cenni az qaldı hönkürtü ilə ağlasın, lakin özünü saxladı.

— Hər halda mən çalışacağam ki, bu hər şeyin sonu olmasın, — deyə Lester axırda hökm verdi.

O düşünürdü ki, bəlkə hamısı keçib gedəcəkdir. Əvvəl pulu almaq lazımdır, sonra isə... Lakin o hər cür vicdansız hərəketden və hiylenən iyrənirdi.

Nəhayət, onlar qerarlaşdırılar ki, Cenni fevralın son günlerində Səndvuda getsin ve orada özünə bir ev tapmağa çalışın. Lester dedi ki, Cenni xərclərdən sixılmasın, ona nə lazımdırsa, hamısı olacaqdır. Lester onun yanına qonaq gələcəkdir. Özü isə fikirləşirdi ki, onu ağır dəqiqliər keçirməyə məcbur edənərələ amansızcasına hesablaşacaqdır. O, mister O'Brayeni yanına çağıracaq və onunla mükəmməl danışacaqdır. Ürəkden tikanı çıxarmaq lazımdır. Onun haqqında nə fikirləşdiklərini öyrənəcək, biliəcəkdir!

Bütün bu günlər erzində onun şüurunun dərinliyində füsunkar, ince, hər cəhətdən kamil missis Cerald yaşıyırdı. Lester onun haqqında düşünmeməye çalışırı, lakin onun obrazını özündən uzaqlaşdırıbmirdi. Bir fikir onun beynində getdikcə tez-tez parlayıb-sönürdü: "Nə üçün də yox?" Fevralın əvvəlləri üçün onun qərarı qəbul edilmişdi.

#### LIV FƏSİL

Cenninin ifadə etdiyi kimi, "Genoşiyə bir az qalmış" Səndvud şəhərciyi Çikaqoya olduqca yaxın idi, yaylaq qatarı ilə cəmi bir saat on beş dəqiqlik yol idi. Bu şəhərcik gölün sahilində, mənzərəli yerdə səpələnmiş üç yüz kottecdən ibarət idi. Onun əhalisi varlı deyildi. Evlər beş min dollardan artıq deyildi, lakin bu evlərin əksər hissəsi zövqlə tikilmişdi. Onları əhatə edən həmişəyaşıl ağaclar isə bütün şəhərciyə yay günlerine mexsus sən görünüş verirdi. Bir zaman Cenni Lesterle bərabər, iti qaçan atlar qoşulmuş faytonda buraya gəlmişdi. O, ağacların yaşıllığı arasındaki ağ sarmaşıqlara və gölün sakit suyunda ləngər vuran qayıqlara baxıb hezz almışdı.

Cenni o zaman:

— Belə yerdə yaşamaq yaxşı olardı, — demiş, Lester isə, onun fırınca, yer darixdiricidir, — deyə cavab vermişdi.

– Bəlkə bir vaxt məni bura cəzb edə, ancaq indi yox. Bura çox sakitlikdir.

Cenni onun sözlerini dəfələrlə xatırladı. Həyat xüsusilə ağır və çətin olanda bu sözler onun ağlına gəldi. O, tək qalsa və pulu, imkanı olsa belə şəhərcikdə yaşamaq necə yaxşı olardı. Bağ, toyuqlar, başında sığırçın yuvası olan uca çubuq, her tərəfdə güləllər, otlar, ağaclar. Gölə açılan balaca kottecde yaşamaq, yay axşamları eyvanda oturub tikiş tikmek... Vesta məktəbdən qayıdacaq, bəlkə başqa tanışlar da olacaqdır. Vestanın geleceyi onu yenə narahat etse də, Cenniye elə gelməyə başlamışdı ki, təklikdə ona pis keçməyəcəkdir. O, mütaliəni sevmişi. Vaşington İrvinqin "Oçerkələr" kitabını, Lembanın "Eliya"-sını, Xotornun "İki dəfə nağıl edilmiş əhvalatlar" kitabını dəfələrlə oxumuşdu. Vesta musiqi təhsilindəki müvəffəqiyətləri ilə onu sevinirdi. Qızın gözəl musiqi istedadı, təbii ritm hissi var idi. O, kederli, heyecanlandırıcı mahnıları və pyesleri xüsusilə sevirdi. Özü də yaxşı çalır ve oxuyurdu. Sesi hələ yetkinləşməmişdi, cəmi on dörd yaşı var idi. Lakin onu dirlərən xoş tasir bağışlayırdı. Onda ata və anasının xasiyyətləri çox qəribə birləşirdi. Cennidən yumşaq dalğılığı, Brenderdən isə enerji və ağlin kəskinliyini miras götürmüştü. O, təbiet haqqında, kitablar, palalar, məhəbbət haqqında anası ilə çox ağlılı səhbat edir, Cenni isə onun görüş dairəsinin inkişafını izleyərək, qızın qarşısında açılan yeni aləmi görməyə başlayırdı. Qızın dersleri artmışdı – yeni fənlər öyrənirdi. Cenni onunla birlikdə müasir məktəb həyatını, musiqiyə də, təbiet tarixinə də yer verən müxtəlif programı öyrənib mənimseyirdi. Belə görünürdü ki, Vesta çoxcəhətli istedəda malik işgütər qadın olacaq, çox zirek olmasa da, tamamilə müstoqil dolanacaqdır. Ana, Vestanın öz hüququnu özü müdafiə edəcəyi fikri ilə təselli tapır və onun gələcəyinə böyük ümidi bəsləyirdi.

Səndvudda Cenninin seçdiyi kottec birmərtəbəli idi. Onun yaşıl ağac barmaqlıqlarla birləşdirilmiş qırmızı kərpic sütunları üzərində mezonini və evyani var idi. Beş otağın hamisiniñ pəncərələri gölə açılmışdı. Yemək otağının şüşə qapıları var idi, böyük kitabxananın tağlarına çoxlu kitab yerləşirdi, üç pəncəresi ilə bucaqda yerleşmiş qonaq otağı bütün günü güneşli olurdu. Evin yanındakı sahədə bir neçə gözəl ağac boy atıldı. Bağın köhnə sahibi burada ləklər düzəltmiş, kollar və

dekorativ bitkilər üçün yaşıl çeləkler hazırlamışdı. Ev ağ idi, yaşıl pəncəre qapaqları və yaşıl qontlu damı var idi.

Lester Xayd-Parkdakı evi öz ixtiyarında saxlamağı Cenniye təklif etmek istəyirdi, lakin Cenni buna razı olmadı. Bu evdə Lestersiz yaşamaq fikri onun üçün dözülməzdi – bu evlə bağlı olan o qədər şirin xatırələr vardı ki! Cenni əvvəlcə bu evdən heç bir şey götürmək belə istəmirdi, lakin sonra Lesterin məsləhətinə qulaq asaraq yeni evi üçün mebel, pərdə və gümüş qab-qacaq seçdi.

Lester:

– Sənə çox şey lazım ola bilər, – dedi, – hamisini götür. Mənə heç nə lazım deyil.

Kottec icarə müddətini artırmaq, yaxud gələcəkdə satın almaq hüququ ilə iki illiyə icarəyə götürülmüşdü. Nəhayət, Cennini buraxmağı qət etmiş Lester böyük sexavət gösterirdi – o, Cenninin bir şeyə ehtiyacı olacağını fikrinə belə gətirmirdi. Onların həyatındaki dəyişikliyi Vestaya necə izah edəcəyini düşünürdü. O, qızı sevirdi və onu ağır iztirablardan mühafizə etmək istəyirdi.

– Bəlkə, yaza qədər onu qapalı bir məktəbə düzəldək? – deyə bir dəfə Lester təklif etdi.

Lakin dərs ilinin qızığın vaxtı idi, bu fikirdən vaz keçmək lazım gəldi. Onda qərara aldılar Vestaya desinlər ki, Lester iş üçün uzun müddət Çikaqodan uzaqda yaşamalidir, onlara isə ikilikdə, anası ilə birlikdə, balaca şəhərdə daha yaxşı keçər. Cenni bir zaman Lesterin yanından getdiyini açıb qızı deyər və bunun üçün bir səbəb uydurur. Cenninin ürəyi sixılırdı. O başa düşündü ki, Lesterin qərarı ağlılı qərardır. Lakin bunun arxasında nə qədər insafsızlıq gizlənir! Beli, o, Cennini sevirse də, olduqca az sevir.

Varlığın hər hansı bir sırrını açmaq ümidi ilə, qızığın maraqla müşahidə etdiyimiz kişi və qadın arasındakı münasibətlərdə ən çətin və ən ağır mərhələ o dəqiqlərdir ki, qarşılıqlı mərbutiyyət hissi, bu hissin özünün gözəllik və qüvvəsindən çox uzaq olan zahiri veziyətə qurban verilir. Hər şeyin belə bir eşqə düzəldiyi, onların bu qədər xoşbəxt saatlar keçirdiyi, indi isə birgə həyatlarının parçalandığı bu evdə, Lester də, Cenni də ayrılmak ərefəsinin son günlərində dəhşətli ezablar keçirirdilər. Cenninin ürəyi parça-parça olurdu. Axı o heç bir dəyişiklik istəməyən, yalnız sevildiyini və lazımlı olduğunu

duymaq arzusu ilə yaşayan sabit təbiətli insanlardan idi. Onun bütün həyatı görünməz teller kimi, parçalanmış təəssüratı ahəngdar və möhkəm vəhdətde birləşdirən mərbutiyət və xatirələrdən ibarət idi. Belə tellerden biri Xayd-Parkdakı bu evi idi – onun evi idi. Bu ev burada yaşayanların hamısına, buranın hər bir xırda bəzək-düzəyinə onun məhəbbəti və qayğısı ilə bəzənmişdi. İndi bunların hamısının sonu çatmışdır.

Cenni keçmişdə bir zaman belə bir xəzinəye malik olsayıdı, öz hisslerində qətiyyən maddi mülahizələri əsas tutmadığını baxmayaq, indi bu ona belə ağır olmazdı. Onun həyata və insanlara olan məhəbbətində tamahkarlığın kölgəsi belə yox idi. Budur, indi o, otaqlarda gəzir, burada xalça, orada şəkil, yaxud divan, kreslo seçir, bunnalarla məşğul olmaq lazımlılığı üçün fasilesiz əzab çəkir. Təsəvvür etmək belə mümkün deyil – bir az da keçəcək, Lester artıq axşamlar evə qayıtmayacaqdır! Səhərlər onun hökmədəri üçün qəhvənin hazır olub-olmadığını, stolun yaxşı örtülüb-örtülmədiyini yoxlamaq məqsədi ilə birinci olaraq qalxmaq lazımlı gəlməyəcəkdir! O hər gün qış bağında tapıla bilən ən təravətli güllərdən buket hazırlayıb stolun üzərinə qoyurdu. O bunu Lester üçün edirdi. İndi buketlər də lazımlı olmayacaq, Lester onları görməyəcəkdir. Axşamlar səsi getdikcə yaxınlaşan təkerlərin çıngıl üzərində tanış xışlımasını gözləməyə, gece saat birdə, ikidə hər xışlıtiya diqqətlə qulaq asmağa, piləkenlərdəki addım səsindən tez və sevincə ayrılmaga adət etdiyi zaman bir zərbə ilə hər şeyi alt-üst edən ayrılıq ifadə edilməz dərecədə ezbaldır. Cenni fasilesiz olaraq düşünürdü ki, hər gün, hər saat onu bu ayrılığa yaxınlaşdırır.

Lester də əzab çəkir, lakin başqa cür. Onu rədd edilmiş, tap-dalanmış məhəbbət deyil, rəzil haqq-hesab xatirinə mərhəmətdən, sədaqətdən, hissədən üz döndərdiyini – ağır günahını duyan adamın şüurunu əzab verirdi. İndi onun qarşısında ən geniş perspektivlər açılır. Cennini səxavətə təmin edən, artıq onunla bağlı olmayan Lester öz yolu ilə getməkdə, həyatını böyük sərvətin onun öhdəsinə atdığı çox müxtəlif vəzifələrin ifasına həsr etməkdə azaddır. Lakin o daima Cenninin ona nə qədər yaxşılıq etdiyini, onun həyatının rahat, xoş, gözəl keçməsi üçün nə qədər səy göstərdiyini düşünürdü. O, Cenninin bütün ləyaqətini gözəl bilirdi və onlara lazımı qiymət verirdi.

İndi o, Cenninin bir qiymətli xüsusiyyətini də etiraf etməyə məcbur olurdu – Cenni şikayətlənmədən əzab çəkməyi bacarırdı. Bu son günlər Cenni ona həmişəki kimi – nə həmişəkindən pis, nə yaxşı, münasibət bəsləyirdi. Onun yerində başqa qadının edə bileyəyi kimi, o, əsəbi hay-kılıy salır, həqiqətdə olduğundan artıq mətanətli görünməyə, yaxud Lesterin onun ezbərini bilməməsi xatirinə özünü şən göstərməyə cehd etmirdi. O yənə sakit, yumşaq, qayğılaşdırıcı idi, əvvəlki kimi Lesterin planları və işləri ilə maraqlanır, lakin artıq suallarla onu əsəbileşdirmirdi. Lester onun alicənəblığına heyvətlənir, ona baxdıqca valeh olurdu. Adamlar nə deyirlər-desinlər, o çox gözəl qadındır. Onun həyatının belə bədbəxt keçməsi acinacaqlı və eyibdir. Eyni zamanda, Lester başqa, geniş bir dünyadan çağırışını ezdirdi. Bu dünya həmişə qonaqpərəst olmamışdır. Lester onun canavar dişlərini görmüşdü. O bu çağırışını eşitməyə cəsarət edə bilərdimi?

Budur, onlar artıq qonşulardan bəzilərinə xaricə getdiklərini xəber vermişlər və Lester özünə “Auditorium” otelində nömrə tutmuşdur, bütün artıq şeylər mühafizəyə verilmiş və Xayd-Parkda vidalaşmaq vaxtı gelib çatmışdır. Cenni Lesterin müşayieti ilə bir neçə dəfə Sendvudda olmuşdu. Lester şəhərciyi yaxşıca gezdi və yənə əvvəlki təəssüratında qaldı ki, bura gözəldir, lakin darixdircidir. Lakin bahar yaxınlaşırırdı. Cenni isə gülləri çox sevirdi. O, bağban tutmaq istəyirdi.

Lester:

– Çox gözəl, – dedi, – nə istəyirsən, hamısını et, ancaq burada sənə yaxşı keçsin.

Bu günler o öz işləri ilə qızığın məşğul olurdu. Öz vəkili mister Uotsonun vasitəsilə “Nayt, Kitli və O’Brayen” kontoruna xəber vermişdi ki, ayın filan gününə atasının aksiyalarından onun payına düşəni versinlər. O qət etdi ki, madam ki şərait onu belə bir addım atmağa məcbur etmişdir, o bundan heç də az amansız olmayan bir sıra addımlar da atacaqdır. Çox güman ki, o missis Ceraldla evlənəcəkdir. O, “Karet tresti” idarəsinə daxil olacaqdır. İndi onun əlində bu qədər aksiya olduğu halda, onlar buna mane ola bilməzler. Missis Ceraldın pulları onun əlində olsa, qardaşının böyük ümidi bağlılığı Tsinsin-natidəki “Traktor” kampaniyasını, həmçinin, Robertin baş konsultant olduğu “Qərbi polad eridən” kampaniyasını ələ alacaqdır. Bəli, onun mövqeyi son illərdə tutduğu mövqeyə bənzəməyəcək!

Cenni tənhalıqdan və qüssədən özünə yer tapa bilmirdi. Bu ev onun üçün nə qədər əziz idi! Onlar buraya köçəndə və qonşular qonaq gəlməyə başlayanda Cenni təsəvvür edirdi ki, onun üçün yeni həyat başlayır, vaxt gələcək, Lester onu alacaqdır. Sonra isə zərbə zərbə arınca endirildi, artıq nə onun arzusu – xəyalı var, nə də evi. Atası öldü, Jannet və nökərlər buraxıldı, mebel anbara daşındı və Lester – Lester isə, onun həyatından getdi.

Cenni aydın başa düşündü ki, o qayitmayacaqdır. Madam ki o bu saat, tərəddüd və ağrı ilə olsa da, ondan ayrıla bildi, onun azad və Cennidən uzaq olduğu vaxtda nə gözləmek olar? Öz mühüm işlərinə uyaraq, o, sadəcə, Cennini unudacaqdır. Düz də edəcəkdir. Cenni onun arvadı olmağa layiq deyil. Cenni dəfələrlə bunu yəqin etmişdi. Bu dünyada təkcə məhəbbət kifayət deyildir, bu hər kəsə ayındır. Tərbiyə, zənginlik, istədiyinə müvəffəq olmayı və maraq oyandırmağı bacarmaq lazımdır. Bunlarla məşğul olmayı isə o istəmir. Həm də o bunları bacarmazdı.

Nəhayət, böyük ev bağlandı, keçmiş həyat arxada qaldı. Lester Cennini Sendvuda müşayiət etdi, evin əla olduğunu və Cenninin yeni şəraitə asanlıqla alışacağını təlqin etmək cəhdini ilə bir az kotecdə qaldı. O, tezliklə Cennini yoluxmayı və etdi, sonra isə getməyə hazırlaşdı, ayrılığın labüdüyü qarşısında onun sözləri dərhal hər cür əhəmiyyətini itirdi. Cenni vidalaşarkən onu öpdü, ona xoşbəxtlik, müvəffəqiyət, ürək sakitliyi arzu etdi və öz yataq otağına getdi.

Pencərədən dolu, möhkəm bədənli, enli kürəkli, hər bir hərəkətindən alicənəblıq və nezakət yağan Lesterin yeni kostyumda, palto-sunu qolu üzərinə atıb, öz-özünə inamın və xoşbəxtliyin mücəssəməsi kimi, ensiz kərpic yolla evdən uzaqlaşdığını görərkən Cenni hiss etdi ki, bu saat ölücəkdir. Lakin bir müddət sonra Vesta onun yanına gələrkən Cenninin gözləri quru idi. Yalnız küt, sizildəyan ağrı qalmışdı. Onun yeni həyatı Lestersiz, atasız, yalnız Vesta ilə keçən həyatı belə başlandı.

Cenni mətbəxə düşərkən: "Amma mənim taleyim çox qəribədir!" – deyə düşüñürdü. O qat etmişdi ki, ev işinin bir qismini özü görəcəkdir. Başını qarışdırmağdır. Həmişə düşünmək olmaz. Vesta olmasayıdı, o bir yerə işə girərdi. Ancaq xəyalala qapılmarnı, yoxsa adam dəli olar.

## LV FƏSİL

Bu ayrılıqdan sonra – bir, yaxud iki il ərzində Çikaço, Tsinsinnati, Klivlend və başqa şəhərlərin işgüzər və kübar dairələri Lester Keynin bir növ yenidən dirilməsinin şahidi oldular. Cenni ilə əlaqədə olduğu vaxt ərzində o bir çox adamlardan və təşəbbüslerdən uzaqlaşmışdı, hamiya elə gəlirdi ki, Lester bu işlərə marağını tamam itirmişdir, indi isə, Cennidən ayrıldıqdan sonra o özünün bütün imkanları və vəsaiti ilə möhkəm silahlanmış halda yenidən sehnəyə geldi və qüvvəsinə inanan adam kimi hər bir istədiyi işe girişməyə başladı, qısa müddət içerisinde ticarət və maliyyə sahəsində avtoritet kimi tanındı. Doğrudur, o, qocalmışdı. Bəzi cəhətdən o artıq əvvəlki Lester deyildi. Cenni ilə görüşənədək onu, məglubiyyət bilməmiş, hər kəsə xas olan özüne arxayınlıq fərqləndirirdi. Sən zinət və dəbdəbə içerisinde tərbiya olunubsansa, bele inandırıcı-aldadıcı olan cəmiyyətin ancaq özüne xoş gələn cəhətini görürsənə, iri müəssisələrtə – bunları sən yaratdığın üçün deyil, sənin özünün bunların bir hissəsi olduğun üçün, nəfəs alıdığın hava kimi sən doğulandan bunların seni müşayiət etdiyi üçün, – iri müəssisələrlə iş görürsənə, təbii olaraq, varlığın sarsılmazlığı xülyası yaranır, bu xülya isə ən parlaq zəkaları dumanlandırmaya qadirdir. Görmədiyimiz haqqında təsəvvür eldə etməyimiz, duybə-keçirmədiyimizi hiss etməyimiz çətindir. Onu yaradan qüvvələr haqqında heç bir şey bilmediyimiz üçün bize əbədi və sarsılmaz görünən kainat kimi, Lesterin də aləmi ona həm sarsılmaz, həm əbədi görüñürdü. Yalnız qara buludlar sıxlığı və tufan qopduğu zaman, ictimai şərtiliklərin bütün qüvvələri dava ilə onun üzərinə cumduğu zaman, yalnız bu vaxt o anladı ki, belkə də özünü həddindən artıq qiymətləndirmişdir, onun şəxsi arzuları və görüşləri ictimaiyyətin rəyi qarşısında heç bir şəymış, o, haqsız imiş. Ona elə gəlirdi ki, zəmanənin ruhu – almanın adlandırıldığı kimi Zeitgeist – müeyyen sistemin keşiyində durur, bizim cəmiyyət insanın dərk edə bilmədiyi sırli bir şəkildə qurulmuşdur. Lester bu cəmiyyətə təkbətək vuruşa gire bilməzdi. Onun hökmündən yaxa qurtara bilməzdi. Onun hökmündən yaxa qurtara bilməzdi. Onun müasirleri belə ictimai quruluşu zəruri hesab edirdilər və Lester inanmışdı ki, bu ictimai quruluşun qanunlarını pozduqda, cəmiyyətdən kənara atılmaq çətin deyildir. Hami – ata və ana, bacılar, tanışlar, dostlar ondan üz çevirdi. İlahi! Onun

hərəkəti necə tufan qoparmışdı! Sanki tale özü onu cəzalandırmağı qət etmişdi. Onun hərəkətsiz əmlakla əməliyyatı eşidilməmiş uğursuzluqla qurtardı. Nə üçün? Doğrudandamı Allah onun saya almağı istədiyi cəmiyyət qanunlarının keşiyində durmuşdur? Yəqin belədir. Hər halda onu öz mövqeyində çəkilməyə məcbur etdilər. Budur, o bütün keçirdiklərindən sonra bir qədər əzilmiş olsa da, qaynar bir qüvvə və qətiyyətlə yene öz keçmiş dünyasındadır, yene kifayət qədər iri və nüfuzlu bir simadır.

Uzun mübarizədən sonra bu geriçəkilmə onun üçün cəzasız keçmədi – o, son dərəcə rəhmsiz olmuşdu. O hiss edirdi ki, onun həyatında ilk dəfə çirkin və amansız bir hərəkətə sövq etmişlər. Cenni yaxşı nəsibe layiq idi. Ondan bu qədər zövq-səadət alıqdan sonra onu atmaq rüsvayçılıq idi. Buna heç bir söz ola bilməzdi ki, Cenni alicənəblidə onu keçmişdi. Başlıcası isə budur ki, vəziyyətin çıxılmazlığı ilə özünü doğrultmaq olmaz. O, ildə on minlə yaşaya bilerdi, indi əlində olan milyon yarimsız da keçinə bilerdi. İndi məlum olduğu kimi, onun öz cazibə qüvvəsini itirməmiş kübar cəmiyyətsiz də keçinə bilerdi. Bunu edə bilerdi, lakin istəmədi, başqa bir qadın haqqında fikirlə öz günahını daha da dərinləşdirdi.

Lettinin Cennidən neyi yaxşıdır? Lesterin qarşısında daima duran məsələ bu idi. O merhəmetlidirmi? Məgər missis Cerald Lesterin arvadı hesab etməyə borcu olduğu qadını onun əlindən almağa ən açıq cidd-cəhd etməmişdimi? Məgər bu tərifə layiqdirmi? Böyük ürəyi olan bir qadın belə edərdim? Nəhayət, o, Lester üçün kifayət qədər yaxşıdır mı? Bəlkə, bu qadına evlənmək lazım deyil? O qanuni olmasa da, mənəvi surətdə hələ Cenni ile bağlı olduğu üçün, bəlkə, ona, ümumiyyətlə, evlənmək lazım deyil? O necə ər olacaq? Bu fikirlər Lesterə rahatlıq vermirdi. O, rəhmsiz və çirkin bir iş görməyə başladığını daima dərk edirdi.

O, maddi mülahizələrin arxasında getməkələ yanlış addım atmışdı, indi isə əxlaqi mülahizəleri tapdalayıb keçməyə hazır idi. İkinci sehvle o, birinci sehvi düzəltməyə səy edir. Lakin bu onu sakit edərmə, maddi və mənəvi nöqteyi-nezerdən özünü doğruldarmı, ona ürək sakitliyi getirərmi? Keçmişinə, daha doğrusu, yeni şəraite uyğun olaraq, öz həyatını yenidən qura-qura, o, inadla bu barede düşündürdü, lakin rahatlıq yox idi. Əksinə olaraq onun əhvalı xarablaşır, qara intiqam

hissleri ona hakim kəsilirdi. Bəzən o düşünürdü ki, Letti ilə evlənse, ancaq bir məqsədle evlənəcək ki, onun pulları ilə düşmənlerine amansız divan tutsun və elə buradaca belə fikirlərə düşdürü üçün özüne nifret edirdi. O "Auditorium" otelində yaşayır, Tsinsinnatiyə, idarənin iclaslarına gedir, orada özünü təkebbürlü və dikbaş tutur, öz daxili ixtilafından və dünyada olan hər şəyə qarşı şəxsi laqeydliyindən əzab çekirdi. Amma Cenni ilə yene evvelki kimi görüşmürdü.

Əlbəttə, missis Cerald Lesterin həyatındaki yeni dönüşün xəberini qızığın maraqla qəbul etdi. Ədəb dairesində çıxmamaq üçün bir qədər gözlədi, onun köcdüyünü bilmirmiş kimi Xayd-Park ünvanına məktub yazdı. "Siz harada gizlənibsiniz?" – deyə o soruşurdu. Lester bu zaman daxilindəki dəyişikliyə yenice alışmağa başlayırdı. O özüne deyirdi ki, bir adamın onu başa düşməsinə, halına yanmasına ehtiyac hiss edir. Əlbəttə, bu adam qadın olmalıdır. Onun tek yaşıdagı və maddi vəziyyətinin bərpa olunduğu aydınlaşan kimi onu qonaq çağırmağa başladılar. Tekce yapon qulluqçunun müşayieti ilə şəhər kənarındaki bir neçə evdə qonaq olmuşdu. Bu onun yene subay olduğunu ən yaxşı əlaməti idi. Onun keçmişini haqqında heç kəs bir kəlmə söz demirdi.

Lester missis Ceraldın məktubunu alb onun yanına getməyi qət etdi. O, Lettinin qarşısında müqəssirdir. Cenninin getməsindən qabaq bir neçə ay Letti ayaqüstü belə yoluxmamışdı, lakin o indi də tələsmədi. Bir müddət sonra Letti onu telefonla nahara dəvət etdi, ancaq o zaman Lester getdi.

Missis Cerald qonaqpərəst ev sahibəsi rolunda çox yaxşı idi. Onun qonaqları arasında pianoçu Albert, heykəltərəs Adam Raskeviç, İngiltərə alimi ser Nelson Giz, həmçinin, küçədəki anı görüşlər nəzəre alınmasa, Lesterin bir neçə il görmədiyi, indi burada olduğuna təəccüb etdiyi mister və missis Berri Doc da var idi. Lester və ev sahibəsi bir-birini gözəl anlayan və bir yerdə vaxt keçirmək fürsətinə sevinən adamlar kimi sevincə salamladılar.

Lester qapıda görünər-görünməz Letti:

– Size eyib deyilmi, ser? – dedi. – Köhnə dostları unutmaq olarmı? Siz bunun üçün cəzalanacaqsınız.

– Mən çox məşğul idim, – deyə Lester cavab verdi, – məni ne kimi cəza gözleyir? Ümidvaram ki, doxsan zopa kifayətdir.

— Doxsan zopa — deyəsen belə olmayıacaq, — deyə Letti etiraz etdi.  
— Siz yaxanızı yüngülce qurtarmaq isteyirsiniz. Mən unutdum, Siamda caniləri neçə cəzalandırırlar?  
— Yeqin, qaynar yağı atırlar.  
— Bax, bu ola bilər. Mən sizin üçün başqa dəhşətli bir cəza axtarıram.

— Tapdığınız zaman mənə xəbər verin, — deyə Lester güldü. Bu zaman ev sahibəsinə qonaqları qəbul etməkdə yardım göstərən missis Linkum Lesteri adlı-sanlı xaricilerlə tanış etmek üçün çəkib apardı.

Qızığın səhbət başladı. Belə şeraitdə həmişə özünü suda balıq kimi hiss edən Lester fəvqəladə bir gümrahlıq duydu. Dönərkən birdən yanında Berri Docu gördü.

Doc hədsiz mehribanlıqla gülməsədi.

— Sən harada məskən salıbsan? — deyə o soruşdu. — Səni neçə il görmədiyiñizi yadına sala bilmirəm. Missis Docun yanına gedək, o səninlə danışmaq isteyir.

— Bəli, çoxdan görüşməmişik, — deyə Lester son görüşlərini və Docun o vaxt indiki nəzakətli rəftarına heç oxşamayan ahəngini xatırlayaraq laübəli surətdə təsdiq etdi. — Mən "Auditorium"da yaşayıram.

— Mən elə bu günlərdə səni soruşturдум. Cekson Dyubuanı tanıyrısanmı? Əlbəttə, tanıyrısan. Biz onunla Kanadaya ova getmək isteyirik. Sən bize yoldaş olmazsan?

— İndi ola bilmərəm, — deyə Lester cavab verdi. — Başqa vaxt məmənnuniyyətlə.

Doc onun yanından çıxmirdi. Lap bu yaxılarda o oxumuşdu ki, Lester bir kampaniyanın da idarə heyətinə seçilmişdir. Görünür, bu adam yənə göylərə qalxır. Birdən elan edildi ki, nahar hazırlıdır. Lester missis Ceraldın sağ tərəfində eylemişdi.

Stol arxasında səhbətin xüsusilə qızışlığı dəqiqlik istifadə edərək missis Cerald yavaşca:

— Mənim yanımı bir qədər qeyri-rəsmi gəlmək fikriniz yoxdurmu? — deyə soruşdu.

— Fikrim var, — deyə o cavab verdi. — Həm də ən yaxın günlərdə. Doğrusu, mən çoxdan sizə gəlmək isteyirdim. Lakin siz mənim işimin bu saat ne yerde olduğunu bilirsinizmi?

— Bilirəm. Mən çox eşitmışəm. Bunun üçün də isteyirəm ki, siz geləsiniz. Biz səhbət etməliyik.

On gün sonra Lester onun yanına getdi. O, Letti görmək istəyirdi, o darıxdı, özüne yer tapa bilmirdi. Uzun illər Cenni ilə bir dam altında keçirdiyi heyatdan sonra otel ona dözülməz görünürdü. Ürəyini kime ise açmalı idi, buradan başqa o harada mərhemət axtara bilerdi? Letti ancaq ona təselli vermək haqqında düşünürdü. Onun ixtiyarında olsaydı, o, Lesteri qucaqlar ve uşaq kimi başını tumarlardı.

Adəti üzrə bir az zarafatlaşdıqdan sonra Lester:

— Siz mənden nə kimi izahat gözləyirsiniz? — dedi.  
— Siz öz gemilerinizi yandırırdınız? — deyə Letti soruşdu.  
— Oh, bilmirəm, — deyə Lester dalğınmasına cavab verdi. — Ümumiyyətlə, deyə bilmərəm ki, bütün bunlar məni çox sevindirir.

— Mən elə belə də düşünürüm, — deyə missis Cerald köksünü ötdü, — men axı sizi tanıyıram. Sizin nə çəkdiyinizi təsəvvür edə bilirəm. Men sizin hər bir addımınızı təqib edir və ancaq bir şeyi — ruhi dinclik tapmağınızı arzulayırdım. Belə şəyler həmişə çətinliklə elde edilir, lakin mən indi də əminəm ki, işlər yaxşılığı doğru gedir. O sizin üçün deyildi. Fərqi yoxdur, siz çox dözə bilməzdiniz. Size ilbiz kimi, öz çanağınızda yaşamaq olmaz. Siz də mənim kimi bunun üçün yaranmayıbsınız. Siz etdiklərinizə təessüf edirsiniz, lakin bunu etməseydiniz, daha artıq təessüf ederdiniz. Yox, belə bir həyatı davam etdirmək sizə mümkün olmazdı — məgər siz mənimlə razı deyilsiniz?

— Doğrusu, bilmirəm, Letti. Mən çoxdan sizə gəlmək isteyirdim, lakin düşünürüm ki, mənim buna haqqım yoxdur. Zahirən mübarizə qurtarmışdır — siz meni başa düşürsünüz mü?

— Başa düşürəm, — deyə Letti nəvazişlə cavab verdi.

— Daxili mübarizə isə davam edir. Mən hələ hamisini ayırd etmemişəm. Maddi vəziyyətim məni nə dərəcədə bağlılığı mənə aydın deyil. Sizə açıq deyirəm, hətta onu sevib-sevmədiyimi bilmirəm. Lakin mənim ona yazığım gəlir, bu isə az deyildir.

— O, əlbəttə, yaxşı təmin olunmuşdur. — Bu sözlər sual kimi deyil, ani, ötəri bir məzəmmət kimi sesləndi.

— Əlbəttə. Lakin Cenni xüsusi təbiətə malik insandır. Ona çox şey lazımlı deyil. O, təbiətən ev qadınıdır, zahiri bəzək onu cəlb etmir. Mən Sendvudda ona kottec tutdum, bu, Çikaqonun şimal tərəfində, gölün sahilindədir. Lakin o bilir ki, harada istəsə yaşaya bilər. Pul onun sərəncamında kifayət qədərdir.

— Mən onun nə çəkdiyini başa düşürəm, Lester. Sizin də nə çəkdiyinizi bilirəm. İlk vaxtlar o çox əzab çəkəcəkdir — biz hamımız sevdiyimizi itirəndə məşəqqət çəkirik. Lakin hamısı keçib gedir, adamlar da özləri üçün yaşamaqdə davam edirlər. Onunla da belə olacaqdır. Əvvəl onun üçün çox ağır olacaqdır, sonra isə sakitləşəcək və onda sizə qarşı narahatlıq hissi qalmayacaqdır.

— Cənni heç bir zaman məni ittiham etməz, mən bunu bilirəm, — deyə Lester etiraz etdi, — mən özüm özümü danlayacağam ve hələ uzun müddət danlayacağam. Mən belə adamam. Bu saat, məni öldürsələr belə, deyə bilmərəm ki, indiki təşvişim adət qüvvəsinəndir, yaxud daha dərin bir hissədən əmələ gəlmışdır. Bəzən mənə ele gəlir ki, mən dünyada ən küt adamam. Mən olduqca çox düşünürəm.

Letti zəriflikle:

— Zavallı Lester! — dedi. — Mən sizi başa düşürəm. Siz mehmanxanada tek yaşayıb darixırsınız, eləmi?

— Cox, — deyə Lester cavab verdi.

— Nə üçün siz bir neçə günlüyü Vest-Badenə getməyəsiniz? Mən də ora gedirəm.

— Nə zaman? — deyə Lester soruşdu.

— Gələn tək günü.

— Bir dəqiqli. Baxım görün. — O, cib dəftərini vərəqlədi. — Mən cümlə axşamı bir neçə günlüyü gələ bilərəm.

— Cox yaxşı. Siz adamlara qovuşmalısınız. Biz orada gəzərik, danışarıq. Deməli, gələcəksiniz?

— Gələrəm.

Letti açıq-sürməyi paltarının şleyfini arxasında sürüyərək ona yaxınlaşdı. Qayğısız surətdə:

— Bu qəder düşünmək olmaz, ser! — dedi. — Gərək mütləq hər şeyin kökünü axtarib tapasınız. Bu nəyə lazımdır? Bir də ki, siz həmişə belə idiniz.

— Nə edim, — deyə Lester cavab verdi. — Mən düşünməyi bacarıram.

— Bir sehvinizi mən bilirəm, — deyə Letti onun qulağını yüngülə çimdiklədi. — Sizin rəhmli hissiniz ikinci dəfə sizi sehv buraxmağa məcbur etməz. Mən buna yol vermərəm, — deyə o, cəsarətlə əlavə etdi. — Hər şeyi lazıminca götür-qoy edənə və size nə lazım olduğunu

gət edənədək siz azad olmalısınız. Başqa cür ola bilməz. Mən sizdən işlərimi idarə etməyi öhdənizə götürməyi xahiş etmək istəyirəm. Siz mənə vəkilimdən daha qiymətli məsləhətlər verə bilərsiniz.

Lester qalxdı, pəncərəyə doğru çəkildi, altdan-altdan Lettiyə baxdı.

— Sizə nə lazım olduğunu mən bilirəm, — deyə o, qaşqabaqla cavab verdi.

— Nə üçün də yox? — deyə Letti soruşdu və yenə ona yaxınlaşdı. Onun nəzərlərində hem yalvarış, hem də meydan oxuyan bir çağırış var idi. Nə üçün də yox?

— Siz nə etdiyinizi özünüz də bilmirsiniz, — deyə Lester müzəldəndi, lakin nəzərlərini ondan ayırmadı. Letti onun qarşısında yetkin bir qadının bütün məlaheti ilə parlayaraq dayanmışdı. O, ağıllı, sayiq idi, qəlbi həssaslıqla, sevgi ilə döyüñürdü.

— Letti, — deyə Lester davam etdi, — siz əbəs yera mənə əra getmek isteyirsiz. İnandırıram sizi, mən buna layiq deyiləm. Mən soyuq adamam, ümidsiz bir skeptikəm. Bundan heç bir şey çıxmayaçaqdır.

Letti təşkim olmurdu:

— Mənəcə, çıxacaqdır. Mən sizin necə adam olduğunuzu bilirəm. Mənim üçün fərqi də yoxdur. Siz mənə lazımsınız.

O, Lettinin əllərindən tutdu, özünə təref çəkdi və qucaqladı.

— Zavallı Letti! Mən buna layiq deyiləm. Baxın — peşman olarsınız.

— Yox, peşman olmaram, — deyə Letti etiraz etdi. — Mən nə etdiyimi bilirəm. Sizin özünüz haqqında nə rəydə olmağınızın mənim üçün fərqi yoxdur. — O, yanağını Lesterin ciyinə söykədi. — Siz mənə lazımsınız.

Lester:

— Belə getsə, siz məni elde edersiniz, — dedi və eyilərək onu öpdü.

— Ah! — deyə Letti səsləndi və üzünü onun sinəsində gizlətdi.

“Yaxşı olmadı, mən belə etməməliydim”, — deyə Lester onu qucaqlayaraq düşüñürdü.

Lakin o hələ Letti qolları arasında saxlayırdı, Letti başını qaldırıb yenidən ona doğru gərildikdə Lester onu yenə, döñə-döñə öpdü.

## LVI FƏSİL

Bezi hadisələrin təsiri olmasaydı, Lester bəlkə də bir vaxt Cenninin yanına qayıdardı. O yaxşı anlayırkı ki, öz sərvətinin idarə olunmasını möhkəmçə ələ alıb, ehtirasların yatmasını gözləməklə, diplomatik hiyələyə el atı biler, bu və ya başqa şəkildə Cenni ilə münasibətini yenidən bərpa edə biler. Ancaq bunun üçün o, dəyişməz qaydanın əksinə olaraq, öz təəhhüdlərini, hətta bunlar haqqında heç bir yerdə açıq deyilməsə belə, yerinə yetirməli olardı. Bundan başqa o, missis Ceraldla evlənməyin onun qarşısında açacağı en geniş imkanlar haqqında fikirlərdən də ayrıla bilmirdi. Cenniyə ürəkdən məftunluq, yüksək cəmiyyətin ən gözəl nümayəndələrindən biri olan onun rəqibinin şəxsiyyət və zənginliyinin neçə çox əhəmiyyətə malik olduğunu etiraf etməyə maneçilik törətmirdi. O, xəyalında bu iki qadını daima qarşı-qarşıya qoyurdu. Bunlardan biri zərif, təhsilli, cazibədar, küber rəftərin bütün incəliklərində mahir, özünün her bir arzusunu təmin etmək üçün kifayət qədər zəngin idi; ikincisi səmimi idi, sevirdi, mehriban idi, küber ədalarına öyrədilməmişdi, lakin həyatın gözəlliyyini, insan münasibətlərində gözəl olan hər şeyi hamıdan artıq hiss etməyə qadir bir qadın idi. Missis Cerald bunu başa düşür və etiraf edirdi. O, Lesterin əlaqəsini pislərkən Cennini deyil, ancaq bu əlaqənin Lesterin mənəsəbi nöqtəyi-nəzərində düşüncəsizlik olduğunu tənqid edirdi. Onun özü ilə nikah isə başqa məsələ – bu, Lesterin ən şöhrətpərest niyyətlərinin ideal surətdə başa çatdırılması olardı. Bu hər cəhətdən yaxşı olardı. O, Letti ilə də Cenni ilə olduğu kimi – demək olar ki, eynilə o cür xoşbəxt olacaqdır, hələ üstəlik, Orta Qəribin küber və maliyyə dairələrində ən görkəmli bir sima olduğunu görüb ruhlanacaqdır. Belə etse, onun maddi problemləri də ən yaxşı şəkildə həll olunar. Lester çox və ciddi düşündü və nehayət, qət etdi ki, uzatmağın və texirə salmağın mənası yoxdur. Cennidən ayrılmışla o artıq Cennini incitmişdi. İndi ikinci dəfə incitsə – nə ferqi var? Cenni təmin olunmuşdur, onun lazımları hər şeyi vardır, təkcə Lester çatmir. Cenni özü belə hesab edirdi ki, onlar ayrılmalıdır. Beləliklə, öz qaydasız və narahat həyatından yorularaq, Lester özüne bəraətləndirici səbəblər uydurur və tədricən yeni ittifaq haqqında fikrə alışırı.

Missis Ceraldla daimi ünsiyyət Lesterin Cenni ilə yenidən birleşməsinə maneçilik töredən həllədici amil oldu. Her şey sanki qəsdən elə düzəldirdi ki, onu yorucu daxili ixtilafdan məhz missis Cerald xilas etməli idi. Nə qədər ki, o tək yaşayırı, hərədən bir qonaqlıqlarda ola bilərdi, ancaq bu onu az maraqlandırırı. O, missis Cerald kimi qadının asanlıqla öz etrafına yiğə bildiyi üreyinə yatan adamları müstəqil olaraq öz başına toplamaqda o qədər fərasətli deyildi. İkililikdə isə bu onlara çox asan olar. Onlar harada yaşamağı qət etsələr, evləri həmişə maraqlı adamlarla dolu olar. Lesterin vəzifəsi ancaq qonaqların arasında görünmekdən və səhbətlərdən zövq almaqdan ibarət olacaqdır. Lesteri hansı həyat tərzinin cəzb etdiyini Letti çox gözəl bılır. Lesterin xoşuna gelən adamlar Lettinin də xoşuna gelər. Onların ümumi mənafeləri çoxdur, Letti ilə həyat başdan-başa zövqle dolu olar.

Beləliklə, Lester bir neçə gün missis Ceraldla Vest-Badendə vaxt keçirdi, Çikaqoda isə nahar, gəzinti və cəmiyyətə çıxmaq üçün özünü Lettinin sərencamına verdi. Onun evində Lester özünü, demək olar ki, ev sahibi kimi hiss edirdi. Letti özü buna can atırdı. Letti bu və ya başqa məsələdə onun məsləhətinin nə üçün lazımlığını izah etməklə öz işləri haqqında Lesterə müfəssəl məlumat verirdi. Letti onu öz fikirləri və təessürləri ilə uzun müddət tələb buraxmaq istəmirdi. Lester də təselli tapmaq, dərdini unutmaq, qayğılardan dincəlmək istədikdə Lettinin yanına gedirdi. Lester onun evində çoxları ilə görüşürdü, artıq onların evlənəcəkləri haqqında tanışlar arasında səhbət gedirdi. Lesterin keçmiş əlaqəsi bu qədər dedi-qoduya səbəb olduğu üçün, Letti təntənəli toy düzəltməməyi qət etdi. Qəzetlərdə balaca bir xəber kifayətdir, bir müddət sonra hamı sakitləşdikdə və dedi-qodu kesildikdə isə Letti onun səadəti xatirine öz qonaqlıqları ilə bütün şəhəri heyran edər.

– Belkə, biz aprelədə evlənek və yayı xaricə gedək? – deyə Letti bir dəfə təklif etdi. Onların nikah məsələlərinin həll olunduğuuna nə Lester, nə Letti şübhə etmirdi. – Yaponiyaya gedək. Payızda isə qayıdış sahilde ev tutarıq.

Lester Cennidən elə çoxdan ayrılmışdı ki, vicdanı ona əvvəlki qüvvə ilə ezab vermirdi. Daxildən gələn səs hələ susmamışdı, lakin Lester onu böğməga çalışırı.

— Olsun, — deyə Lester zarafatyana bir ahangla cavab verdi, — ancaq, rica edirəm, heç bir səs-küy olmadan.

— Sən doğrudanmı razısan, əzizim? — deyə Letti sevincə ona baxaraq səsləndi. Bundan əvvəl axşamı mütaliə və söhbətlərle keçirmişdilər.

— Mən çox düşünmüşəm, — deyə Lester cavab verdi, — təxirə salmağa səbəb görmürəm.

Letti ona yanaşdı, onun dizləri üstə oturdu və əllərini onun çıynınə qoydu.

— Buna, sənin dediyinə mən inana bilmirəm, — deyə Letti heyət içərisində ona baxdı.

— Mən nə edim, sözlərimi gerimi götürürüm?

— Yox, yox! Deməli, aprelde, qət olunmuşdur. Həm də biz Yaponiyaya gedəcəyik. İndi sən sözünü dəyişdirə bilməzsən. Səs-küy də olmaz. Aman Allah, mən özüme nə cür cehiz sıfariş edəcəyəm!

O, sevinc içində Lesterin saçlarını oynadıb qarışdırıldı. Lester bir qədər gərgin təbəssümlə gülümsədi. Onun aydın xoşbəxtliyində nə isə çatmadı. Bəlkə bu, illərin təsiri idi.

## LVII FƏSİL

Cenni, bundan sonra günlerini keçirməli olduğu tamamilə yeni şəraitə yavaş-yavaş alışırı. Əvvəl Lestersiz yaşamaq dəhşətli idi. Cenninin özü də qeyri-adi şəxsiyyət idi, lakin onun bütün həyatı Lesterin varlığı və həyatı ilə ele ele hörülmüşdü ki, bu telleri qırmaq və açmaq qeyri-mümkin görünürdü. Fikrən o həmişə Lesterlə idi, sanki onlar ayrı düşməmişdilər. O indi haradadır? Nə edir? Nə deyir? Necədir? Seherlər o, yuxudan Lesteri yanında hiss edərək aylırdı. Axşamlar ona elə gəlirdi ki, Lester olmadıqda yatmaq olmaz. O tezliklə qayıtmalıdır... Ah, yox, o heç bir zaman qayıtmayacaqdır... Pərvəndigara, bu nə dəhşətdir! Heç bir zaman qayıtmayacaqdır. Cenni isə onun qüssəsindən məhv olub gedir.

Heyati ən xırda cəhetlərinədək nizama salmaq lazımdı, bu da asanlıqla başa gəlmirdi — dönüş çox sərt və ağırılı olmuşdu. Ən çətin, əsas məsələ də bu idi ki, olub-keçənləri Vestaya, necə olsa, izah

etmək lazım idi. Qız artıq çox şey görür və çox düşünürdü, indi onun öz şübhələri və fikirləri var idi. Vesta doğuluğu zaman anasının ərlə olmadığı haqqında dənişəqləri xatırladı. Vaxtile o, Cenninin və Lesterin romantik əhvalatı yazılış bazar günü qəzetini görmüşdü — bu qəzeti ona məktəbdə göstərmışdiler — bu barədə evdə heç bir şey deməmək üçün o kifayət qədər ağıllı çıxmışdı, hiss etmişdi ki, bu, anasının xoşuna gelməz. Lesterin yox olması onu hədsiz dərəcədə təccüb qoydu. Lakin son iki-üç ildə anasının ne qədər həssas olduğunu və necə tez incidiyini, əzab çekdiyini görürdü. Buna görə də sual verməkdən özünü saxlayırdı. Cenni qızına izah etməyə məcbur oldu ki, Lester onların yanından getməseydi, öz varidatından mehrum olacaqdı, çünki Cenni ictimai vəziyyətce ondan aşağıda durur. Vesta onu sakitcə dinlədi, lakin deyilənin həqiqət olduğundan şübhələndi. Vestanın anasına yazıçı geldi, ürəyi yandı, qız onun nə qədər iztirab çekdiyini görərək xüsusi xümrəh və şən olmağa çalışırdı. O, qapalı məktəbə getməkdən birdəfəlik imtina etdi, mümkün olduqca vaxtinin çoxunu Cenni ilə keçirdi. Ucadan anasına oxumaq üçün ən maraqlı kitablar seçir, anasından onunla teatra getməyi xahiş edir, royalda çalışır, çekdiyi şəkilləri ona göstərir və bunlar haqqında anasının rəyini soruşurdu. Çox yaxşı olan Sendvud məktəbində bir neçə qızla dostlaşaraq, onları axşamlar evlərinə götürür, kottec şən səslerlə dolurdu. Cenni qızının gözəl xasiyyətini getdikcə daha artıq qiymətləndirir və daha artıq ona bağlanırı. Lester getdi, bunun əvəzində isə onun Vestası vardır. Ömrünün son günlərində onun istinadgahı bu qız olacaqdır.

Cenni biliirdi ki, öz vəziyyətini qonşularına və yeni tanışlarına izah etmək lazım gələcəkdir. Elə hallar olur ki, insan öz keçmiş haqqında heç kəsə bir məlumat vermədən təklikdə yaşaya bilir, lakin adəten bir şeyi danışmaq, nağıl etmək lazım gelir. Adamlar — xüsusən qəsəbablar və çörəkçilər kimi adamlar — hər şeyi bilmək istəyirlər, onların sorğu-sualından yaxa qurtarmaq çətindir. Cenninin də vəziyyəti belə idi. O, ərinin öldüyünü deyə bilməzdi — axı Lester qayıda bilərdi. Cenni belə deməyə məcbur oldu ki, guya özü ərinin yanından getmişdir, bu, ərinin qayıdır-qayıtmamasını həll etməkdə özünün sərbəst olduğu təsirini yaratmaq üçün idi. Cenni bunu yaxşı düşünmüşdü — ona rəğbetlə və eyni zamanda, maraqla yanaşmağa başladılar. Cenni isə müəmmalı nəticəni gözləyərək sakit və yeknəsəq həyat keçirirdi.

Onun həyatını Vestanın məhəbbəti ve Sendvudun əfsanəvi gözəl təbiəti bəzəyirdi. Cenni səhərdən axşamadək şüretli qayıqların şüdüyü gölə, şəhərciyin mənzərəli kənarlarına baxmaqdan yorulmurdu. Onun şərabını ve atı var idi. Bu at Xayd-Parkda yaşıdları zaman minib gəzməyə getdikləri atlardan biri idi. Vaxt keçdikcə yeni sevimlilər əmələ gəldi, bunların arasında kolli – it var idi. Vesta bu ite “Siçan” adı vermişdi. Cenni onu Çikaqodan küçük gətirmişdi, indi isə bu küçük ağıllı və mehriban gözətçi it olmuşdu. Onların Cimmi Vuds adında pişiyi də var idi. Pişik, Vestanın dediyinə görə, tanış oğlanlardan Cimmi Vudsə çox oxşadığı üçün oğlanın şərəfincə ona belə ad vermişdilər. Cimmi Vudsun yırtıcı hücumlarından diqqətlə mühafizə edilən avazlı qara toyuq və qızıl balıqları olan akvarium var idi. Kottecədə heyat sakit və dinc keçirdi, coşqun hissələr və həyəcanlar insan nəzərlərindən uzaq gizlədilmişdi.

Lester getdikdən sonra ilk vaxtlar Cenniye məktub yazmadı. Ticarət aləminə qayıtması ilə elaqədar olaraq bütün varlığı ilə işe girişmişdi. Bundan başqa o fikirləşirdi ki, indiki şəraitdə heç bir əhəmiyyəti olmayan məktublarla Cennini boş yere həyəcanlandırmış yaxşı deyil. O sonralar bütün işləri haqqında ayıq və sakit yazmaq üçün ona və özünə dincəlmək imkanı verməyi qərara almışdı. Lester bir ay susdu, sonra isə məktubla Cenniye doğrudan da xəbər verdi ki, işi başından aşırı, bir neçə dəfə Çikaqoya getmişdir (bu həqiqətə uyğun idi), gelecekdə isə orada ancaq hərdən bir olmaq fikrindədir. O, Vestanı, Sendvudda həyatın neçə keçdiyini soruşurdu. “Mən, bəlkə, bu yaxınlarda sizin yanınız gələcəyəm”, – deyə o yazırı, həqiqətdə isə onun belə bir niyyəti yox idi, Cenni bunu dərhal başa düşdü.

Bir ay keçdi, o yənə yazdı, bu dəfə məktub lap qısa idi. Cenni ilk dəfə ona cavab verərək öz həyat tərzini ətraflı təsvir etdi. O öz hissələri haqqında bir kəlmə de yazmadı, lakin qeyd etdi ki, hər şeydən razıdır və Sendvudda özünü çox yaxşı hiss edir. O ümidi edir ki, indi Lester üçün hər şey yaxşılığı doğru düzələcəkdir və ürekdən şaddır ki, çətin məsələlər, nehayət, həll edilmişdir. O yazırı: “Düşünmə ki, mən bədbəxtəm, bu doğru deyildir. Mən əminəm ki, biz düzgün hərəket etmişik, hər şey başqa cür olsayıdı, mən xoşbəxt ola bilməzdəm. Sən isə öz həyatını elə qur ki, sənə mümkün qədər yaxşı olsun. Sən böyük

səadətə layiqsən, Lester. Sən nə etsən, menim üçün hamısı yaxşı olacaqdır. Mən evvelcədən razıyam”. Cenni missis Ceraldı düşünürdü, Lester də məktubu oxuyarken bunu başa düşdü, onu da anladı ki, Cenninin alicənablılığı arxasında nə qədər fədakarlıq və səssiz əzab gizlənmişdir. Qəti addım atmaqdan evvel onu uzun müddət tərəddüd keçirməyə məcbur edən məhz bu idi.

Yazılmış sözler və gizli fikirlər bir-birindən neçə intehasız olaraq əzaqdır! Lester altı aydan sonra, demək olar ki, yazmaqdan əl çəkdi, səkkiz aydan sonra onların yazışmaları tamamilə kəsildi.

Bir dəfə səhər Cenni qəzeti nəzərdən keçirərkən kübar xronikası şöbəsində aşağıdakı məlumatı oxudu:

Tek günü. Dreksel bulvarındaki 4044 nömrəli evində toplanmış yaxın dostlarına Missis Kalkolm Cerald elan etmişdir ki, tsinsinətli mərhum Arçibald Keynin kiçik oğlu Lester Keynə adaxlanır. Toy aprel ayında olacaqdır.

Qəzet Cenninin əlindən düşdü. O, gözlərini bir nöqtəyə zilləyərək bir neçə dəqiqə hərəkətsiz oturdu. “Belə bir şey ola bilərmi? – deyə o düşünürdü. – Doğrudanmı bu olmuşdur?” O bilirdi ki, belə olacaq, lakin yənə də... yənə də ümid edirdi. Neye ümid edirdi, nə üçün? Məgər o özü Lesterin onun yanından getməsini təkəd etmir-dimi? Özü Lesterə belə yaxşı olacağını təlqin etmirdimi? Budur, dedikləri həqiqət olmuşdur. İndi o nə etməlidir? Burada qalsın, onun pulu ilə yaşasın? Yox, bu heç ola bilməz. Amma Lester onun sərəncamına böyük vəsait ayırmışdır. La-Sal-strit bankında yatmış beş min dollarlıq yol aksiyası saxlanılır. Bu məbleğin illik dörd min beş yüz dollar gəliri bilavasitə Cenniye verilirdi. O bu pullardan imtina edə bilərdimi? Axı Vesta haqqında düşünmək lazımdı.

Cenni ürəyinin dərinliyinə qədər yaralandığını hiss etdi, lakin dərhal başa düşdü ki, hirslenmək axmaqlıq olardı. Həyat həmişə onunla amansız olmuşdur. Yəqin axıradək belə olacaqdır. O müstəqil yaşamağa, özünə çörək pulu qazanmağa çalışır, lakin Lester üçün bunun nə əhəmiyyəti olacaqdır? Missis Cerald üçün nə əhəmiyyəti olacaqdır? O, Cenni, bu balaca şəhərdə dörd divar arasında göze

çarpımadır, tenha qalmışdır. Lester isə orada, geniş aləmlə dolğun həyat keçirir, azadlıqdan zövq alır. Bu yaxşı deyil, ədalətsizlidir. Lakin ağlamağın faydası varmı?

Onun gözleri quru idi, amma qəlbənən göz yaşları içinde boğulurdu. O, ağır-agır qalxdı, qezeti çamadanın dibində gizlətdi və çamadanı açarla bağladı.

## LVIII FƏSİL

İndi, onun missis Ceraldla adaxlanması məlum bir fakt olduğu zaman işlərin yeni vəziyyəti ilə barışmaq Lesterə ələ də çətin deyildi. Bəli, şübhəsiz, her şey yaxşılığa doğru gedirdi. Onun Cenniye ürək-dən yazıçı galirdi. Missis Cerald da ona rəğbet bəsləyirdi, lakin indi Lester üçün də, bu zavallı qadın üçün də daha yaxşı olacağının fikirləşərək təselli tapirdi. Lester əvvəlkindən çox xoşbəxt olacaqdır. Bu ələ indidən görünür. Cenni isə vaxtılıq anlayar ki, ağıllı və fədakar hərəket etmişdir və öz alicənablığını düşünərək şad olar. Öz mərhum erinə heç vaxt zərif hissələr bəsləməyən missis Cerald özü isə göyün yeddinci qatında idid. Nəhayət, bir qədər gecikmiş olsa belə, onun qızılıq arzusu yerinə yetirilmişdir! O, Lesterlə yaşamaqdan daha yaxşı bir şey təsəvvür edə bilmirdi. Onlar hər yana gedəcək, çox şey görəcəklər! Təzəcə missis Lester Keyn olmuş Letti gələn qış bu dün-yada nə cür ballar və müsamirələr olduğunu bütün şəhərə göstərər! Hələ Yaponiya... Bu səfərin necə gözəl olacağını düşünərkən o ləp vəcde gelirdi.

Lester evlənməyə hazırlaşdığını Cenniye yazdı. O, Cenniye heç bir izahat vermir, bu artıq olardı. O hesab edirdi ki, missis Ceraldı almalıdır və Cenni bunu bilməlidir. O ümidi edirdi ki, Cenninin səhəti yaxşıdır. Cenni həmişə yadında saxlamalıdır ki, Lester onun taleyini çox və ürək-dən düşünür. Lester onun yaşayışını yaxşı və asan elemək üçün var qüvvəsi ilə çalışacaqdır. Qoy Cenni onu pislikle yad etməsin. Ondan Vestaya salam desin. Onu en yaxşı orta məktəbə vermək lazımdır.

Cenni işin nə yerdə olduğunu çox yaxşı anlayırdı. O bilirdi ki, Londonda "Karlton" otelində görüşdükleri zamandan missis Cerald

Lesteri cəlb edirdi. Bu qadın uzun müddət Lesteri kəməndə salmağa, ələ keçirtməyə çalışmışdı. İndi o öz arzusuna çatmışdı – Lester onun idid! Her şey öz qaydasındadır. Qoy Lester xoşbəxt olsun. Cenni cavabında belə də yazdı, əlavə etdi ki, onların adaxlanmaları haqqında elanı qəzetdə görmüşdür. Cenninin məktubunu alaraq Lester fikrə getdi, setirler arasında o, Cenninin yazdıqlarından daha çox şey oxudu. İndi belə, Lester onun ruhunun möhkəmliyinə heyvət etdi. Onun Cenniye vurdugu və hələ yenə vurmağa hazırlaşlığı yaralara baxmayaraq, Lester bilirdi ki, Cenniye qarşı hissi hələ tamam sönüməmişdir. O, alicənab, məlahətli qadındır. Hadisələr başqa cür inkişaf etsəydi, o indi missis Ceraldı almağa hazırlaşmazdı. Bütün bunlara baxmayaraq, o, Letti ilə evləndi.

Nikahlanma merasimi aprelin on beşində missis Ceraldın evində oldu, onların kəbinini katolik keşişi kəsdi. Lester heç də kilsənin nümunəvi oğlu deyildi. O, inanan deyildi, lakin kilsənin qoynunda təribyə olunduğu üçün kilsə nikahından imtina etməyin mənasız olduğunu qət etdi. Əlliye qəder qonaq toplanmışdı. Bunlar hamısı yaxın dostlar idid. Merasim yaxşı keçdi. Evlənənləri ucadan təbrük etdiilər, başlarına ovuc-ovuc düyü və konfetti səpdiilər. Lester və Letti onları karetin gözlədiyi yan qapıdan çıxıb getdikləri zaman qonaqlar hələ şənlik edirdilər. On beş deqiqəden sonra şən dəstə onların arxasında Çikaqo – Rok-Aylend – San-Fransisko dəmiryolu vağzalına cumdu. Yola salanlar gəlib çatdıqları zaman xoşbəxt ər-arvad artıq kupa də oturmuşdu. Yenə gülüş, şən səslər, şampan şərabı. Budur, nəhayət, qatar hərəkət etdi – təze ər-arvad yola düşdü.

Lester Lettini yanında əyleşdirərək şənliliklə:

- Beləliklə, şən məni fəth etdin, – dedi. Bes sonra?
- Sonra, bax, belə, – deya Letti səsləndi və onu bərk qucaqlayıb hərəkətə öpdü.

Dörd gündən sonra onlar Sakit okeanın sahilində idilər, iki gündən sonra ən sürətli paroxodla Mikodo ölkəsinə üzürdülər.

Cenni isə öz dərdi ilə tek qaldı. Lesterin aprelde evlənəcəyini bilərək əlavə məlumat axtara-axtara qəzetləri diqqətlə nəzərdən keçirməyə başladı. Nəhayət, o oxudu ki, toy aprelin on beşində günorta missis Ceraldın evində olacaqdır. Mütiliyinə və tale öündə

itaetkarlığına baxmayaraq, atılmış ac uşaq işqli pəncərə arxasındaki yeni il yolkasına həsrətle baxdığı kimi, Cenni acgözlükle bu əlçatmaz seadətə can atırdı.

Aprelin on beşi gəlib çatdı. Cenni saat on ikinin vurmasını çətinliklə gözledi. O bu günün hadisəlerini elə iztirabla izleyirdi ki, elə bil özü bunlarda iştirak edirdi. O, xeyalında gözel malikanə, karetler, qonaqlar, nikah mərasimi, şən toy ziyafları göründü. O, zəngin kupađə onlara necə yaxşı olduğunu, necə maraqlı səyahət edəcəklərini duyar, düşündürdü. Qəzetlərdə yazılmışdı ki, gençlər bal ayını Yaponiyada keçirəcəklər. Bal ayt! Onun Lesteri! Missis Cerald da elə qəşəngdir ki! Onu, yeni missis Keyni, yeganə həqiqi missis Keyni Lester qucaqlayırlar! Bir zaman o, Cennini də belə qucaqlayırırdı. O, Cennini sevirdi! Beli, sevirdi! Cenninin boğazı tutuldu. Pərvərdigara! O, köksünü ötürür, əllerini ağrıyanadək ovuşturur, lakin heç bir yüngüllük hiss etmirdi, — dərd, qüssə əvvəlki kimi onu əzirdi.

Bu gün keçdiğindən sonra o yüngülləşdi, iş işdən keçmişdir, heç bir qüvvə ilə heç nəyi deyişmək olmaz. Qəzetləri oxuyan Vesta da nə üz verdiyini gözəl anlayır və anasının halına ürekden yanındı, amma susurdu. Cenni labüb hadisə ilə barışaraq iki-üç gündən sonra bir qədər sakitləşdi, lakin sərt ağız öz yerini həmişəki küt, boğuq qüssəyə verərək sakitləşənədək xeyli vaxt keçdi. Cenni gözləmeye daha bir şey qalmadığını bildiyi halda, onların qayıtmamasına nə qədər qaldığını — günləri və həftələri — sayırdı. Lakin Yaponiya ona çox uzaq görünürdü, nedənsə Lesterin ona yaxın yerdə, Çikaqoda olduğunu bildiyi zaman Cenni özünü yaxşı hiss edirdi.

Bahar və onun arxasında yay keçdi, oktyabr geldi. Bir dəfə soyuq, küləkli gündə Vesta məktəbdən qayıdır baş ağrısından şikayetləndi. Cenni anasının məsləhətlərini xatırlayaraq qızına isti süd içirtdi, boyunun dalına yaşı mehreba qoymağı məsləhət gördü, qız öz otağına getdi və yatdı. Ərtəsi gün seher onun hərərəti bir qədər qalxdı. Yerli həkim, doktor Emri dərhal qarın yatalağı xəstəliyindən şübhələndi — vilayətdə artıq bir neçə belə xəstəlik qeyd edilmişdi. Həkim Cenniye dedi ki, qızın orqanizmi möhkəmdir, çox güman ki, o, xəstəliyə qalib gelər, lakin ola bilər xəstəlik ağır keçsin. Cenni öz bacarığına güvəməyərək Çikaqodan şəfqət bacısı gətirdi, mətanətin dehşətli sarsın-

tilarla, qorxunun ümidi əvəz olunduğu intizarlı günlər uzandıqca uzandı, bitmək-tükənmək bilmədi.

Tezliklə bütün şübhələr rəf oldu — Vesta doğrudan da yatalaq xəstəliyinə tutulmuşdu. Cenni Lesterin Nyu-Yorkda olduğunu düşünədə, dərhal Lesterə xəber vermədi. Qəzetlərin yazdığını görə, Lester qış orada keçirmək istəyirdi. Lakin bir həftə sonra, həkim xəstəliyin ağır olduğunu müəyyən etdikdə Cenni, hər halda, yazmayı qət etdi — kim bilir, nə üz verə bilər. Lester Vestanı necə sevirdi. Yəqin o, Vestadan bir xəber bilmək istərdi.

Lester bu məktubu almadı, məktub Nyu-Yorka çatlığı zaman o, Vest-İndiya yola düşmüdü. Vestanın yatağı önünde Cenni tək ayıq qalmalı oldu. Xeyirxah qonşular vəziyyətin ciddiliyini başa düşərək, onu yoxlayır və xəstənin halını ürek yanığı ilə soruşturlar. Lakin onlar Cenniye həqiqi mənəvi kömək göstərə bilməzdilər. Biz belə bir köməyi yalnız bize yaxın olan adamlardan gördüyüümüz zaman hiss edirik. Bir vaxt elə göründü ki, Vestanın halı yaxşılaşır, həkim və tibb bacısı Cennini ümidvar etməyə hazır idilər. Lakin sonra qız gözə çarpacaq dərəcədə qüvvəsini itirməyə, zəifleşməyə başladı. Doktor Emri izah etdi ki, xəstəlik ürek və böyrəklərə pozucu təsir göstərmüşdür.

Budur, ölüm öz kölgəsini evin üstünə salmışdır, həkimin üzü gərgin — ciddidir, tibb bacısı bütün suallara ötərgi cavab verir. Cenni isə dua edirdi, bu, dua deyilsə, bəs nədir? — onun bütün fikirləri bir coşqun arzu ilə bağlanmışdı, — nə olur olsun, ancaq Vesta sağalsın! Son vaxtlar qız onunla çox mehriban olmuşdu, anasını çox sevirdi, artıq öz uşaq ağılı ilə başa düşürdü ki, anası həyatda çox əzab çəkməli olmuşdur. Cenni isə onun sayəsində öz məsuliyyətini daha dərindən duymağa başlamışdı. İndi o, yaxşı ana nə demək olduğunu bildirdi. Lester istəsəydi, Cenni onun qanunu arvadı olsayıdı, o, Lesterden uşaqları olduğuna necə sevinərdi. Axi Cenni həmişə Vestanın qarşısında özünü borclu hiss edirdi. Onun doğulmasının və ilk uşaqlıq çağının rüsvayılığını yumaq üçün öz qızına uzun və xoşbəxt həyat verməyə borclu idi. Cenni balaca övladının gözəl, qədd-qamətli ağıllı bir qızə necə çevrildiyini nə qədər sevincə müşahidə edirdi. Budur, indi o ölüür. Doktor Emri Çikaqodan tanış həkimi məsləhətə çağırıldı. Fikirli və xeyirxah qoca ancaq başını yırtladı:

— Müalicə düzgün olmuşdur, — dedi. — Görünür, orqanizm kifayət qədər möhkəm deyildir. Bu xəstəliklə mübarizə etmək iqtidarı hamida eyni derecədə güclü deyildir.

Həkimlər belə hökm verdilər — üç gündən sonra yaxşılığa doğru dönüş olmasa, qızın ölümünü gözləmek lazımdır.

Həqiqəti Cennidən gizlətməyi mümkün hesab etmədilər, o, qanı qaçmış, fikirsiz, yalnız bir hissə qapılmış və sim kimi tarım gerilmiş halda qızının yatağı yanında oturdu. Sanki onun bütün varlığı Vestanın vəziyyətindəki her bir dəyişikliyə səs verir, o, qızda ən kiçik qüvvə axınıni, ən kiçik xarablaşmanı fiziki surətdə duyurdu.

Cennin qonşularından biri, dolu, yaşılı qadın missis Devis ona saf ana məhəbbəti ilə yanaşındı. O, Cenniyə dərin rəğbet göstərərək, Cennin ümidsizliyə qapılmaması üçün, doktor və tibb bacısı ilə birlikdə lap evvəldən her şey edir, elindən gələni əsirgəmirdi.

O, Cenninin Vestadan gözünü çəkmədiyini, yaxud məqsədsiz olaraq evdə vurnuxduğunu görərək:

— Missis Keyn, siz otağınızı gedib uzansayıñız, — deyirdi. — Mən burada her şeyə baxaram. Heç nəyi sizdən pis etmərəm. Ele bilirsiniz, bacarmaram? Men özüm yeddisinin doğmuşam, üçünü basdırımişam. Ele bilirsiniz mən başa düşmüram?

Bir dəfə Cenni başını onun yumşaq, herarətli çıynına qoyaraq ağladı. — Missis Devis də onunla bərabər ağladı.

— Mənim zavallım, ele bilirsiniz mən başa düşmüram? Gelin, mənimlə gedək.

Missis Devis onu yataq otağına apardı. Lakin Cenni uzun müddət tək qala bilmirdi. Bir neçə dəqiqədən sonra, heç dincəlməmiş, qızının yanına qayıtdı.

Nəhayət, bir dəfə geceyarısı, tibb bacısı səhəredək heç bir hadisə üz verməyəcəyini inamlı dedikdən sonra xəstənin otağında bir vurnuxma başladı. Qonşu otaqda yenice uzanmış Cenni bunu eşitdi və qalxdı. Tibb bacısı və missis Devis Vestanın yatağının yanında dayanıb yavaşça məsləhətləşirdilər.

Cenni her şeyi başa düşdü. O, qızına yanaşaraq nəzərlərini uzun müddət onun mum kimi sarı, hərəkətsiz üzüñə zillədi. Qız çətinliklə nefəs alırdı, ölgün gözləri qapalı idi.

— O çox zeifdir, — deyə tibb bacısı piçildədi.

Missis Devis Cenninin elindən tutdu.

Dəqiqələr ölüb gedirdi, artırımda saat biri vurdu. Tibb bacısı arasına dərmanlar olan stola yanaşır, əski parçasını suya batıraraq Vestanın dodaqlarını isladırdı. İkinin yarısında zəifləşmiş bədən terpendi. Dərin bir ah eşidildi. Cenni bütün varlığı ilə qabağa əyildi, lakin missis Devis onun elindən dartdı. Tibb bacısı işarə etdi ki, onlar geri çəkilsinlər. Nəfəs kesildi.

Missis Devis Cenninin ciyinlərindən tutdu.

— Mənim zavallım, əzizim, — deyə Cenninin hıqırıqlardan titrədiyini görən missis Devis piçildədi, — ağlamaq lazım deyil. Göz yaşları adamın dərdinə kömək elemir.

Cenni çarpayının yanında diz çökdü, qızının hələ isti olan əlini sığalladı.

— Vesta, — deyə o yalvarırdı, — məni tərk etmə, getmə.

Sanki uzaqlardan missis Devisin mehriban səsi onun qulaqlarına çatırdı:

— Özünü belə halak elemə, əzizim. Hamısı Allahın elindədir. O nə eləyirse, yaxşılıq üçün eləyir.

Cenni hiss edirdi ki, ayaqları altında yer aralanır. Bütün tellər qırılmışdır. Onu bürüyən sonsuz zülmət içerisinde zəif bir işiq şüası belə qalmamışdır.

## LIX FƏSİL

Rehmsiz taleyin bu yeni zərbəsindən sarsılmış Cenni yenə keçmişdəki ağır ruhi vəziyyətə düşdü. O zaman Cennini sağaldan yalnız Lesterlə Xayd-Parkda yaşadığı sakit və xoşbəxt illər olmuşdu. O, Vestanın öldüyünü uzun müddət başa düşə bilmədi. Onun iki gündə baxdığı meyit qətiyyən qızına oxşamırdı. Hanı əvvəlki sevinc, şadlıq, hanı onun sərbəst və cəld hərəkətleri, gözlerinin canlı parıltısı? Hamısı yox olmuşdur. Solğun, mum kimi sarı xarici qabıq qalmışdır. Bir də – sükut. Cenni ağlamırdı, o ancaq dərin rəf edilmez ağrı duyurdu. Onun yanında ele bir adam yox idi ki, ölümün yoxluğu haqqında əbədi hikmət sözlərini, sadə və nüfuzedici sözləri qulağına piçildəsin.

Doktor Emri, tibb bacısı, missis Devis və başqa qonşular ona ürek-dən yanır və qayğılaşlıq göstərirdilər. Missis Devis Vestanın ölümü haqqında Lesterə telegram vurdu, lakin o, uzaqda idı, cavab da gəlmədi. Kimse nahar hazırlayırdı və otaqları səyə qaydada saxlayırdı. Cenninin özü heç ne ilə maraqlanmırıldı. Q ancaq Vestanın sevimli şeylərini, vaxtılıq Lesterin və yaxud özünün bəxşış verdiyi şeyləri yiğisdirir və diqqətlə nəzərdən keçirirdi, bunların qızıl artıq lazımlı olmayacağı fikirləşdikcə ah çekirdi. Cenni sərəncam verdi ki, cənəzə Çikaqoya aparılıb Herhardt öləndə Lesterin yer aldığı Xilaskar qəbiristanlığında dəfn edilsin. Herhardtın həmişə getdiyi Lüter kilsesinin keşisi Cenninin xahişi ilə məzar başında bir neçə söz deməli idi. Səndvudda, evdə adı mərasimə riayət edildi. Yerli metodist kilsesinin keşisi, apostol Pavelin fessaloniklərə birinci naməsinin başlangıcını oxudu. Vestanın sinif yoldaşları "Sənə, ilahi, sənə" xorunu oxudular. Güller də, ağ tabut da, başsağlığı verən saysız-hesabsız adamlar da var idi. Sonra isə Vestanı apardılar. Tabutu qutuya qoydular, vəqona yükledilər, Çikaqonun Lüter qəbiristanlığına apardılar.

Cenni bu günləri yuxuda olduğu kimi yaşayırırdı. Dərdin ağırlığından başını itirmiş Cenni, demək olar ki, heç nə hiss etmir və dərk etmirdi. Missis Devis və onun təkidi ilə dörd qonşu qadın Çikaqoya dəfn mərasimine getdilər. Tabut mezara endirildiyi zaman Cenni dayanıb baxır və laqeyd görünürdü – sanki o donmuşdu. Dəfnindən sonra o, Səndvuda qayıtdı, lakin burada çox qalmaq niyyetində deyildi. O, Çikaqoda olmaq, Vestaya və atasına yaxın olmaq isteyirdi.

Cenni tək qalaraq özünün gelecek həyatını götür-qoy etməyə cəhd etdi. O hiss edirdi ki, maddi ehtiyac üzündən olmasa belə, işləməlidir. Şəfqət bacısı olmaq mümkündür, onda dərhal oxumağa başlamaq lazımdır. Cenni qardaşı Uilyamı da xatırladı. Uilyam evlenməmişdi. Belə, o, Cenni ilə bir yerdə qalmağa razı ola. Ancaq onun ünvanı məlum deyildi. Onu harada tapmağı gərək ki, Bass da bilmir. Cenni hər hansı bir mağazada iş axtarmağı qərara aldı. Ne isə etmek lazımdır. O öz taleyinin qayığısını çəkməyi qonşuların üzərinə ataraq, burada tək yaşaya bilməzdi. Ona nə qədər ağır olsa belə, Çikaqoya köçsə, hər halda veziyəti yüngüllesər, mehmanxanada qalaraq özüne iş axtarar, yaxud Xilaskar qəbiristanlığının yaxınlığında ev tutar. Terbiyə etməyə uşaqla götürmək olar. Şəhərdə o qədər yetimxana var ki.

Lester Vestanın ölümündən üç həftə sonra arvadı ilə Çikaqoya qayıtdı vəancaq bu zaman Cenninin birinci məktubunu, telegramını və qızın ölümünü xəber verən qısa məktubu aldı. O, ürekden kədərləndi, çünki sözün əsil mənasında ona bağlanmışdı. Cenninin halına yanaraq, elə buradaca arvadına dedi ki, onu görməyə gedəcəkdir. Cenninin gələcək həyatı onu təşvişə salırdı. Ona tənha yaşamaq olmaz. Lester Səndvuda getdi, orada öyrəndi ki, Cenni Çikaqoya, "Tremont" oteline köçmüştür. O, otelə də Cennini tapmadı. O, Vestanın məzari üzərinə getmişdi. Lester həmin gün bir də otelə getdi, ona dedilər ki, Cenni evdədir. Lesterin kartoçkasını ona verəndə Cenni olduqca heyecanlandı, keçmişdə onuyla görüşdüyü günlərde heç bu qədər həyecanlanmırıldı, çünki o indi Cenniyə daha çox lazımdı.

Lester hələ də öz hərəkəti haqqında çox düşünürdü, – buna nə onun həddindən artıq xoşbəxt nikahı, nə yenidən əldə etdiyi zənginlik və ehtiram mane olmurdu. Onun şübhələri və özündən narazılığı bu vaxtadək sönməmişdi. Cennini təmin etməsi fikri ona təselli vermirdi, pulun Cenni üçün az əhəmiyyəti olduğunu o daima bilirdi. Cenninin həyatının mənası məhəbbət idi. Sevgisiz Cenni açıq dənizdə köhnə qayıq kimi idi, – Lester bunu yaxşı bilirdi. Ona yalnız Lesterin özü lazımdı. Ona qarşı mərhəmat hissini, özünümühafizə duygusunu ilə sərvət hərisliyi qarşısında aciz qaldığını fikirləşdikcə Lester dərin-dən utanırdı. O həmin gün "Tremont" mehmanxanasının lifti ilə yuxarı qalxarkən, indi heç bir şeyi düzəldə bilməyəcəyini başa düşsə də, amansız vicdan əzabı çekirdi. O hər şeydə mütəqəssir idi – həm Cennini cəlb edib aparmaqda, həm də bütün mühitin ziddinə olaraq, onuyla axıradək qalmamaqda. Lakin indi artıq heç nə etmek olmaz. Yalnız Cenni ilə mümkün qədər həlim rəftar etmək, onunla danışmaq, halına acımaq və məsləhət verməklə imkan daxilində ona yardım göstərmək lazımdır.

Cenni qapını açdıqda Lester mehbəbəcəsinə:

– Salam, Cenni, – dedi.

Keçirdiyi iżtirablar onu nə qədər deyişdirmişdir! O sıñixmiş, saralmış, yanaqları batmış, gözləri sanki böyümüşdü.

– Nə qədər dəhşətli felaket, – deyə Lester karixmiş halda sözə başladı. – Belə bir şey olacağını kim düşünə bilərdi.

Bu, Vestanın ölümünden ve Lesterin onu törk etmesinden beri Cenninin üreyinə çatan ilk təsəlliverici sözler idi. Onun gəlişi Cennini dərindən müteəssir etdi. O, həyəcandan danışa bilmədi. Göz yaşları kirpiklərində titrdi, yanaqlarından axdı.

Lester onu qucaqlayıb başını nəvazişlə öz çıynına sıxaraq:

— Ağlama, Cenni, — dedi, — mən çox yanırıam. Mən çox şeye təəs-süf edirəm, ancaq bu baredə danışmaq gecdir. Vestaya çox yanırıam, ona hədsiz dərəcədə yazığım gelir. Sən onu harada defn etdin?

— Atamın yanında, — deyə Cenni cavab verdi və hönkürtü ilə ağladı. Lester yavaşca:

— Bəli, pis oldu, — dedi və susdu.

Cenni bir qədər sakitleşib ondan ayrıldı və gözlərini silərək, onu oturmağa dəvət etdi.

— Bu fəlakət baş verendə mənim burada olmamağıma xüsusilə acıyrıam, — deyə Lester davam etdi, yoxsa sənin yanından çəkilməzdim. Sən indi, yəqin, artıq Sendvudda yaşamaq istəməzsən?

— Bacarmaram, Lester, — deyə Cenni cavab verdi. — Taqətim yoxdur.

— Bəs hara köçmək istəyirsən?

— Hələ bilmirəm. Orada mən qonşulara eziyyət vermək istəmədim. Fikirləşdim bir yerde balaca ev tutum, bəlkə, tərbiyələndirməyə bir uşaq götürüm, ya işə girim... Tek yaşamaq istəmirem.

Lester:

— Tərbiye verməyə uşaq götürmək heç də pis fikir deyil, — dedi.

— O zaman sən belə qüssələnmezsən. Sən bunun üçün nə lazımlı olduğunu öyrənibsənmi?

— Mənçə, sadəcə yetimlər evindən birinə müraciət etmək lazımdır.

— Ola bilər bu bir qədər çətin başa gəlsin, — deyə Lester fikirli cavab verdi. Müəyyən rəsmi şərtləri yerine yetirmək lazımdır, bu şərtlərin nədən ibarət olduğunu mən dürüst bilmirəm. Yetimlər evində tələb edirlər ki, uşaq onların nəzareti altında olsun, yaxud buna oxşayan nə isə bir şey. Sən Uotsonla məsləhətləş, o sənə hamisini izah edər. Sən balacanı öz zövqünə görə seç, qalanları isə onun öhdəsinə burax. Mən onunla danışaram, ona tapşıraram.

Lester tənhalığın Cenni üçün neçə dəhşətli olduğunu başa düşürdü.

— Qardaşın Corc haradadır? — deyə o soruşdu.

— Corc Roçesterdədir, amma o mənim yanımı gelmez. Bass yazımişdi ki, o evlənmişdir.

— Sənilə yaşamağa razı ola bilən başqa bir qohumun yoxdur ki?

— Bəlkə, Uilyam razı ola, ancaq mən onun harada yaşadığını bilmirəm.

— Çikaqoda yaşamaq istəyirsənse, Cekson-Parkdan qərbə tərəf yeni məhəlli nişərdən keçir — deyə Lester məsləhət gördü.

— Yadıma gəlir, orada çox gözəl kottecələr var. Dərhal almaq vacib deyil. Əvvəlcə müəyyən bir müddətə tut, sonra baxarsan — sənə yarayır, yoxsa yox.

Cenni qət etdi ki, bu on gözəl məsləhətdir. Axı Cenni bu məsləhəti Lesterdən almışdır! O neçə merhəmetli, mehribandır, o, Cenninin bütün işləri ilə maraqlanır. Demek onlar hər halda tamamilə yad deyillər. O, Cenniyə qarşı laqeyd deyil. Cenni onun arvadının səhhətini, öz seyahətindən razı olub-olmadığını, Çikaqoda uzun müddət qalıb-qalmayacağını soruşmağa başladı. O isə Cenniyə cavab verərək daima onunla necə sərt rəftar etdiyini düşünürdü. O, pəncərəyə yanaşdı və aşağıya, adamlar qaynaşan küçəyə baxmağa başladı. Ekipajlar, arabalar, piyadaların üz-üzə gələn axını — bütün bunlar ecaib şekilde birləşir, bir-birinə qarışırı. Yuxuda kölgələr belə hərəkət edirlər. Artıq qaranlıqlaşırı. Orada-burada işqlar yandırılırdı.

Lester ağır fikirleri rədd edərək, dedi:

— Mən sənə bəzi şeylər demək istəyirəm, Cenni. Club-keçənlərdən sonra bu sənə qəribə görünə bilər, ancaq sən indi də mənə əzizsən. Mən sənin haqqında düşünməkdən çekinməmişəm. Mənə elə gəlirdi ki, sendən ayrılməqla ağıllı hərəkət edirəm — o zaman hər şey belə düzəlmişdi. Mən elə bilirdim, madam ki Letti xoşuma gelir, mən onunla evlənə bilərəm. Müəyyən nöqtəyi-nəzərlə mən indi də etiraf etməyə hazırlam ki, belə yaxşıdır, lakin bu mənə böyük seadət vermedi. Mən heç bir zaman səninlə olduğumdan daha xoşbəxt olmayıcağam. Görünür, burada iş məndə deyil, adam təklikdə ümumiyyətlə az şeydir. Bilmirəm, sən məni başa düşərsənmi, ancaq, mənçə, biz həkimiz az, ya çox dərəcədə xırda adamlarıq. Bizi elə qüvvələr idarə edir ki, biz o qüvvələrə hökm verə bilmirik.

— Mən başa düşürəm, Lester, — deyə Cenni cavab verdi, — mən heç nədən şikayətlənmirəm. Belə yaxşıdır.

– Nəticə etibarilə həyat yüngül bir komediyaya çox oxşayır, – deyə Lester acı-acı davam etdi. – Axmaq komediyadan başqa bir şey deyildir. Yegane bir şey etmek mümkündürsə, o da öz “mən”ini mühafizə etməkdir. Namuslu olmayı işe menim mühakiməmə görə, bizdən heç kəs tələb etmir.

Cenni onun sözlerinin mənasını bütünlükle qavramadı, ancaq başa düşdü ki, Lester özündən razı deyil, ona yazıçı geldi. Cenni ona təsəlli verməyə çalışdı:

– Sen məndən nigaran qalma, Lester. Mənə heç nə olmaz, mən dolanaram. Əvvəller, tək yaşamağa yenicə alışmağa başlayanda çox çətin idi. İndi keçər. Mən birtəhər yaşayaram.

Lester hərarətla dedi:

– Lakin sen unutma ki, mənim sənə münasibətim dəyişməmişdir. Sənə aid olan hər şey mənim üçün əhəmiyyətlidir. Sən yeni evə köçəndə gelib baxacağam, görün hər şeyin çatırımı. Bir neçə gündən sonra buraya, sənin yanına gələcəyəm. Sən mənim ürəyimdə nə olduğunu başa düşürsənmi?

– Bəli, – deyə Cenni cavab verdi, – başa düşürəm.

O, Cenninin əlini tutub sığalladı.

– Qüssələnme. Lazım deyil. Mən elimdən gələni edəcəyəm. Necə düşünürsən düşün, sən mənim üçün əvvəlki Cennisən. Mən pis adamam, ancaq məndə hər halda bəzi yaxşı cəhətlər də vardır.

– Eybi yoxdur, Lester, eybi yoxdur. Mən axı özüm təkid etdim ki, sən belə edəsən. Hər şey yaxşılığa doğru gedir və sən, yəqin indi özünü xoşbəxt...

– Danışmağa dəyməz, Cenni, – deyə Lester onun sözünü kəsdi. Sonra nəvazişlə onu özüne tərəf çəkdi və gülümsədi. – Sən məni keçmişdəki kimi öpməzsənmi?

Cenni əllərini onun çıxınə qoydu, uzun müddət gözlərinə baxdı, sonra öpdü. Onların dodaqları bir-birinə toxunduğu zaman Cenni esdiyini hiss etdi. Lester de özünü çətinliklə saxlayırdı. Cenni onun heyecannı görərək özünü danışmağa məcbur etdi.

– İndi get, – deyə qətiyyətə hökm verdi. – Küçə lap qaranlıqlaşıb.

O yalnız bir şey – qalmaq istədiyini duyub-düşünərək getdi. Cenni hələ də onun üçün dünyada yeganə qadın idi. Onların əvvəlki kimi

ayrı yaşayacaqlarına baxmayaraq, Cenninin hələ yüngülləşdi. O bu sərrin etik və əxlaqi cəhətlərini ayırd etməyə çalışmadı. Cenni, çoxlarından fərqli olaraq, okeanı çay stekanına yerləşdirməyə, səbatsız dünyani qanun adlandırılın iplə bağlamağa cəhd etmirdi. Lester hələ də onu bir az sevir. O, Lettini də sevir. Qoy olsun. Bir vaxt o ümid edirdi ki, Lesterə Cennidən başqa heç kes lazımlı olmayıacaqdır. Bu sehv çıxdı, lakin bir az məhebbət məger heç bir şeydir? Əlbettə, yox. Lester özü də bu fikirde idi.

## LX FƏSİL

Sonrakı beş il ərzində Lesterin və Cenninin yolları daha artıq ayrıldı. “Tremont” otelində onların bir neçə görüşü əvvəlki münasibətə gətirib çıxara bilecəyi halda, bu münasibəti bərpa etmeden hər biri öz alemində möhkəm məskən saldı. Lester öz işi ile və kübar cəmiyyətlə əlaqədar olan vəzifələrinin öhdəsindən çətinliklə gəlirdi. O, sadə və təvazökar Cenninin xəyalına belə gəlmeyən mühitdə dolaşırırdı. Cenninin özü isə sakit və yeknəsəq həyat keçirirdi. Cənub tərefdə, Cekson-Parkın yaxınlığında, heç də zəngin olmayan gözəl küçədə, sadə bir evdə, atılmış uşaqlara məxsus Qəlib yetimxanasından qızlığa götürdüyü qara saçlı Roza ilə yaşayırırdı. Yeni qonşular onu C.H.Stover adı ilə tanıydırlar, o, Keyn familiyasını atmağı lazımlı görmüşdür. Mister ve missis Keyn isə Çikaqoda yaşadıqları zaman sahildə ayrıca böyük bir ev tutmuşdular. Burada qonaqlıqlar, ballar və naharlar iti sürətlə bir-birini əvəz edirdi.

Son zamanlar Lesterin özü daha sakit, daha menalı heyata meyil göstərirdi. O artıq xatirələr sahəsinə keçmiş çətin illərde özlerini ya həddindən artıq vasvası, ya çox sərbəst, yaxud laqeyd və ya boşboğaz göstermiş bir coxlarını öz tanışları siyahısından pozmuşdu. Lester indi Orta Qəribin ən böyük maliyyə və ticarət kampaniyalarından doqquzunun – mərkəzi Tsinsinnatidə olan “Traktor birlüyü”nin, Çikaqoda “Qərb puta birlüyü”, “Karet birlüyü”, İkinci milli bankın, Tsinsinnatidə İkinci dövlət bankının və bunlardan az əhəmiyyəti olmayan bir neçə kampaniyanın idarə heyəti üzvü və bəzi hallarda sədri olmuşdu. O öz vəkili mister Uotson vasitesilə təsir göstərməyi üstün tutaraq,

“Karet trestinin” işlerinde bilavasitə iştirak etmirdi. Lakin bu trestin işleri ile daima maraqlanırdı. Roberti o artıq yeddi il, bacısı İmocini isə, onun Çığaqoda yaşadığına baxmayaraq üç il idi ki, görmürdü. Luiza, Emi, onların ərləri və yaxın tanışları onun üçün yad olmuşdular. “Nayt, Kitli və O’Brayen” vəkillər kontorunu o öz işlərinə yaxın belə buraxmışdır.

İller keçdikcə Lester ağırlaşdı və onun həyata baxışları tam spektik rəng aldı. Lester onu əhatə edən aləmdə getdikcə daha az mənə görürdü. Bir zaman, uzaq keçmişdə, anlaşılmaz bir hadisə baş vermişdir: xirdaca üzvi hüceyrə tedricən təkamül etməyə başladı, o bölünərək artı, çoxaldı, başqa hüceyrələrlə birləşib her cür orqanizmlər – balıqlar, heyvanlar, quşlar, nəhayət, insan əmələ gətirmeyi öyrəndi. Budur, hüceyrələrdən toplanmış insan başqa adamlarla birləşərək, öz növbəsində, özü üçün daha artıq təmin olunmuş və daha rəngarəng həyata yol açır. Nə üçün? Bu tək Allaha məlumdur. Misal üçün onu, Lester Keyni alaqq. Onun qeyri-adı zəkası və müəyyən istedadı var. O, miras olaraq müəyyən dərəcəde sərvət almışdı, dərin fikirleşək, o buna heç layiq deyil, sadəcə bəxti gətiribdir. Lakin o bu sərvətdən onun yerində ola biləcək hər bir başqa adam kimi ağıllı, əməlli və yaradıcı surətdə istifadə etdiyi üçün, demək olmaz ki, bu sərvət başqalarına daha layiqdir. O, kasıbılıqla doğula bilerdi, o zaman həyatdan hər bir başqa kasib kimi, – nə az, nə çox, razi qalardı. Şikayət etməyin, təşvişə düşmeyin, fərziyyələr düzəltmeyin nə mənası var? O nə edir etsin, həyat öz qanunlarına tabe olaraq dönmədən irəli gedəcəkdir. O buna əmindir. Bəs həyəcanlanmağın nə mənası var? Heç bir mənası yoxdur. Hərdən Lesterə elə gəlirdi ki, heç doğulub bu dünyaya gəlməseydi də heç nə itirməzdi. Uşaqlar – şairin dediyi kimi, “bize göylərdən bəxş edilən şadlıq” – onun gözlərində heç də məcbur ediləsi, yaxud arzu olunası bir şey deyildi. Onun bu fikrinə missis Keyn də tamamile şərık idi.

Cənub tərəfdə əvvəlki kimi öz qızlığı ilə yaşayan Cennidə də həyatın mənası haqqında heç bir aydın təsəvvür yaramamışdı. Lesterden və missis Keyndən fərqli olaraq, Cenni təhlili düşünməyi bacarmışdı. O, həyatda çox şey görmüş, çox əzab çekmiş, əline düşəndə sistemlisiz olaraq, bəzi şəyər oxumuşdu. Elmin xüsusi sahələrindən onun qətiyyən başı çıxmırıldı. Tarix, fizika, kimya, botanika, geologiya,

səsiologiya – bunlar hamısı, Lesterdən və Lettidən fərqli olaraq, onun üçün qaranlıq bir meşə idi. Bilik əvəzinə onda dumanlı bir duyğu var idi və bu duyğu ona deyirdi ki, dünya pis və səbatsız qurulmuşdur. Yəqin heç kəs axıradək heç bir şey başa düşmür. Adamlar doğulur və ölürlər. Bəziləri belə hesab edirlər ki, dünya altı min il bundan əvvəl yaranmışdır. Başqaları isə hesab edirlər ki, dünya bir çox milyon il mövcuddur. Bütün bunların arkasında gizlənən nədir – kor təsadüfmü, yaxud müəyyən bir istiqamət verən şüurmu, müəyyən bir Allahmı? Cenni düşünürdü: yəqin ki, nə isə olmalıdır, hansı bir ali qüvvə isə bizi əhatə edən bütün bu gözəllikləri – çiçəkləri, otları, ağacları, ulduzları yaratmışdır. Təbiet necə gözəldir! Heyat bəzən amansız görünür, lakin təbietin gözəlliyi keçici deyildir. Bu fikir Cennini saxlayırdı, o öz tənhalığında bu fikirlə tez-tez və uzun müddət teselli tapırdı.

Cenni uşaqlıqdan zəhmətkeş idi. O heç vaxt işsiz oturmurdı, lakin iş onun düşünmeyinə mane olmadı. Son zamanlar, həddindən çox olmasa da, kökəlmışdı. O yenə görkəmli və qəşəng idi. Bütün qayğılarına və dərdlərinə baxmayaraq, üzündə bir qırışq belə yox idi. Şabalıdı saçlarına artıq dən düşməyə başlamışdı. Mavi gözlerinin baxışı qəlbin dərinliyinə sancılırdı. Qonşular onu mehriban, xeyirxah və qonaqpərəst bir qadın kimi qiymətləndirirdilər. Keçmiş haqqında, əvvəller Klivlenddə yaşamasından və buraya Sendvuddan köçməsin-dən başqa heç bir şey bilmirdilər. O özü haqqında olduqca az danışındı.

Cenni xəstələrə yaxşı və məhəbbətlə qulluq etməyi bacarırdı. Bir vaxt o düşünürdü ki, öyrəndikdən sonra şəfqət bacısı, yaxud xəstə baxıcısı vəzifəsində işleyəcəkdir. Lakin bu fikirdən imtina etmek lazımlı – o öyrəndi ki, belə işə ancaq genç qadınları qəbul edirlər. O hər hansı bir xeyriyyə cəmiyyətinə girməyi də düşünürdü. Lakin o zaman modaya düşən bir nəzəriyyə onun üçün aydın deyildi. Bu nəzəriyyəyə əsasən, insanlara ağır vəziyyətdən ancaq öz qüvvələri ilə çıxmağı öyrətmək lazımdı. Cenniye elə golirdi ki, yoxsul kömək isteyirse, bu köməyi həmin yoxsulun buna nə dərəcədə layiq olduğunu fikirləşmədən göstərmək lazımdır. Bunun üçün də onun utana-utana iş axtardığı bütün idarələrdə əger birbaşa rədd cavabı almırırsa, soyuq laqeydliklə qarşılıanırdı. Nəhayət, o, Rozanın tək böyüməməsi üçün bir uşağı da oğulluğa götürməyi qət etdi. Onun ikinci uşağı Stover

familiyası almış dördyaşlı Henri idi. Bank əvvəller olduğu kimi Cenniyə onun gelirini müntəzəm surətdə verirdi, olap yaxşı təmin olunmuşdu. Nəticətə, nə möhtəkirliyə onda zərre qədər meyil yox idi. Uşaqları böyütmək, güllərə baxmaq və təsərrüfatla məşğul olmaq onun ürəyini daha çox açırdı.

Lesterlə Cenninin ayrılmamasının dolayı nəticələrindən biri atanın vəsiyyətnaməsi oxunduqdan sonra qardaşların ilk dəfə görüşməsi oldu. Robert Lesteri tez-tez xatırlayır və onun müvəffəqiyyətlərini maraqla izleyirdi. Lesterin evlenməsi xəbəri ona həqiqi ləzzət verdi, — o həmişə bu rəydə idi ki, missis Cerald onun qardaşı üçün ideal qadındır. Robert bir sırə əlamətlərdən başa düşdü ki, atasının vəsiyyəti, həmçinin, Robertin "Keyn kampaniya"sını öz elinə keçirmək cəhd-ləri heç də Lesterin ona qarşı yaxşı münasibət bəsləməsinə kömək etməmişdir. Lakin Robertə ele gəldi ki, onların görüşləri, xüsusən iş sahəsində o qədər də keskin ayrılır. Lester indi böyükür, irəli gedir. O alicənablıq göstərə bilər, barışığa gedə bilər. Axi Robert vaxtılıq öz qüvvəsini esirgəmədən, ən xeyirxah niyyetlə qardaşını ağıllandırmağa cəhd edirdi. Onlar dost olsayırlar, bir yerde işləseydilər, zənginləşmək üçün onların qarşısında daha geniş imkanlar açıla bilərdi. Robert tez-tez düşünürdü, belə bir perspektiv Lesteri şirnidirmezmi?

Bir dəfə Robert Çikaqoda qonaq olarken, kolyaskadakı tamışlarından qismən sahil küçəsinə döndərməyi xahiş etdi. O, Keynlərin bu qədər şöhrət qazanmış zəngin, dəbdəbəli evini öz gözleri ilə görmək istəyirdi.

Birdən ata evinin atmosferi onun xeyalında canlandı. Lester bu evi alaraq, Tsinsinnati dəvlərinin yanında olduğu kimi, böyürdən qış bağı salmışdı. O axşam Robert, "Yunion klub"da onunla birlikdə nahar etmək üçün Lesterə dəvətnamə göndərdi. O yazındı ki, şəhərdə iki-üç gündən artıq qalmayacaqdır və qardaş ilə görüşmek isteyir. Əlbəttə, onun yadindadır ki, onların arasında bir zaman inciklik olmuşdur, amma o, bir məsələni qardaş ilə birlikdə müzakirə etmək isteyir. Lester heç olmasa cümlə axşamı gelmezmi?

Lester bu məktubu alıb qaşlarını çatdı və dərhal tutqunlaşdı. O, atasının vurdugu zərbələrdən qelbən hələ də ezbə çekirdi. O, Robertin kobudcasına ondan üz çevirdiyini yadına salarken hələ de

onu əsme tuturdu. Doğrudur, Robertin əlləşməsinə sebəb var idi — indi bu, aydınındır. Lakin necə olsa, Lester onun qardaşıdır və o vaxt Lester özü Robertin yerində olsaydı, yəqin ki, belə hərəkət etməzdi. Indi həmin Robert nə üçünse onu görmək istəyir.

Lester əvvəlcə heç cavab verməməyi qət etdi. Sonra onurla görüşə bilməyəcəyini yazmağı qərara aldı. Lakin onda bir maraq oynamışdı. O, Robertin dəyişilib-dəyişilmədiyini, ona nə lazımlı olduğunu, nə kimi hıyleli plan düzəltdiyini bilmək istədi. Lester bir daha fikrini dəyişdi. Bəli, onlar görüşəcəklər, bunun ziyanı yoxdur. Doğrudur, bundan yaxşı bir şey də çıxmayacaqdır. Onlar, bəlkə, köhnəni unutmağı bir-birinə vəd edəcəklər. Amma sözler söz olaraq qalacaqdır. Keçmiş qaytarmaq olmaz. Sınmış qabı bütün etmək olmaz, onu ancaq yapışdırıb bütöv adlandırmaq olar, bundan isə o bütöv olmayıacaqdır. O, qardaşına yazdı ki, gələcəkdir.

Robert çərşənbə axşamı səhər, "Auditorium"dan zəng etdi və qarşındaki görüşü xatırlatdı. Lester acıgözlükle onun səsine qulaq asdı. O: "Bəli, bəli, yadimdadır", — dedi. Günorta Lester şəhərin işgüzarlıq hissəsinə getdi, burada, nefis "Yunion-klub"da qardaşlar görüşdüler və bir-birlərini başdan-ayağa süzdülər. Bu vaxt ərzində Robert sırxılmışdı və saçları bir qədər ağarmışdı. Nəzərləri sərt və keskin qalmışdı, lakin gözlərinin yanında qırışqlar emələ gəlmİŞdi. Hərəkətləri daha sürətli və daha enerjili idi. Lesterin isə tamamilə başqa bir tərzdə adam — möhkəm, kobud, məzəchlə adam olduğu dərhal görünürdü. O günlər çoxları onu bir qədər sərt hesab edirdilər. Robertin mavi gözləri onu heç də çasdırmadı, ona heç bir təsir göstərmədi. O, qardaşını yaxşı anlayırdı, cüntki həm müşahidə etməyi, həm nəticə çıxarmağı bacarırdı. Robert üçün isə bu illər ərzində Lesterin məhz nədə dəyişdiyini müəyyən etmək çətin idi. O, kökəlmüşdi, lakin nedənsə başı ağarmamışdı, yenə sağlam rəngi var idi. Ümumiyyətlə, o, həyatda hər şeyi qəbul etməyə hazır olan adam təsirini buraxırdı. Robert onun sərt nəzərlərindən narahat suretdə büzüdü. Aydın idi ki, Lester onu həmişə fərqləndirən mətanətini və parlaq ağılı tamamilə mühafizə etmişdir.

Onlar köhnə adətləri üzrə bir-birinin elini möhkəm sıxıqlıdan sonra Robert:

— Men sənini lə构思məyi çox istəyirdim, Lester, — deye sözə başladı. — Biz çoxdan görüşməmişik, səkkiz il olar.

— Bəli, səkkiz ilə yaxın, — deyə Lester cavab verdi. — İşlərin necə gedir?

— Köhnə qaydasında. Amma sən lap yaxşısan.

— Mən heç vaxt xəstələnmirəm, — deyə Lester cavab verdi. — Ancaq bəzən zökəm oluram. Yatağa düşdүüm heç yadına gelmir. Arvad necədir?

— Sağ ol, sağ-salamatdır.

— Bəs uşaqlar?

— Ralfi və Berenisi demək olar ki, biz görmürük, onların hər birinin öz ailesi var, qalanları isə hələ evdedirlər. Ümidvaram sənin də arvadının səhhəti yaxşıdır, — deyə o, sürüşkən yərə ayaq basığını duyaraq qətiyyətsizliklə elavə etdi.

Lester onu sakit nezərlərə suzdü.

— Bəli, — deyə cavab verdi, — onun səhhəti çox yaxşıdır. İndi o, heç nədən şikayətlənmir.

Onlar yənə ordan-burdan səhbət etdilər. Lester trestin işlərini xəber aldı, bacıların necə yaşadığını soruşdu, onları tamam nəzərin-dən qaçırdığını etiraf etdi. Robert hamısı haqqında az-maz danışdı və nəhayət, esil mətləbə keçdi.

— Mən seninlə, bax, bu baradə danışmaq istəyirdim: Məni “Qəribi puta kampaniyası” maraqlandırır. Mən biliyəm ki, sən şəxsən bu kampaniyanın direktorları sırasında deyilsən, orada səni vəkilin Uotson təmsil edir. Yeri gəlmışkən demək lazımdır ki, çox fərasətli adamdır. İş belədir, kampaniyanın idarə edilməsi işi pis qurulmuşdur, bu bizim hamımıza məlumdur. Lazım olan gəliri almaq üçün biz bu kampaniyanın başına bacarıqlı və başı çıxan adam qoymalıyıq. İndiyədək mən həmişə Uotsonla birlikdə iş görmüşəm, çünki onun təkliflərini tamamilə ağılı hesab etmişəm. O da mənim kimi hesab edir ki, çox şeyi deyişdirmek lazımdır. İndi, dul Rosseterin ixtiyarında olan yetmiş aksiyani almağa imkan var. Mənim və sənin payınızla birlikdə o kontrol paket təşkil edə bilər. Mən çox istərdim ki, bu yetmiş aksiyani məhz sən alasan, halbuki, mən eyni mühəffəqiyyətlə onları öz adıma da götürə bilərəm — əsas məsələ budur ki, onlar bizim ixtiyarımıza keçsin. O zaman sən məni istəsən prezident edə bilərsən, sonra hər şey öz yoluna düşər, bütün işlər yağı kimi gedər.

Lester gülümsədi. Təklif şirnəkdirici idi. O artıq Uotsondon bilmişdi ki, bu kampaniyanın işlərində Robert onun tərəfindədir, bu isə

qardaşının barışmaq niyyətində olduğunu göstəirdi. Bax, budur, qali-biyəti təmsil edən zeytun budağı — milyon yarımla kapitalı olan kam-paniya üzərində nezarət!

O, ciddi surətdə:

— Bu sənin tərəfindən böyük lütfkarlıqdır, — dedi, — lap qiyməti hediyyədir. Bu sənin başına haradan gəlmışdır?

— Qoy, Lester, mən sənə doğrusunu söyləyim, — deyə Robert cavab verdi. — O, vesiyətnamə əhvalatı, sənin katib-xəzinədar vəzi-fəsindən məhrum olmağın və başqa anlaşılmazlıqlar bu illər ərzində mənə rahatlıq verməmişdir. Mən keçmiş qurdalamaq istəmirdən — görürəm, sən gülümsəyirsən, — nə üçün öz fikirlərimi sənə deməyim ki? Keçmişdə mən çox şöhrətpərəst idim. Elə atam öldüyü vaxt mən “Karet tresti”nin yaranması elanları ilə əlləşirdim və qorxurdum ki, sən onları bəyənməyəsən. O vaxtdan mən tez-tez fikirləşirdim ki, yaxşı etməmişəm, amma iş işdən keçmişəm. Bu köhnə əhvalatı müfəs-səl ayırd etmək çətin ki, sənə maraqlı ola bilər. Amma bu gün səh-bətin əvvəlindən ireli sürdüyüm məsələ...

— Müəyyən dərəcədə o haqq-hesabın əvəzini çıxarda bilər, — deyə Lester sakitcə tamamladı.

— Lap da belə yox, Lester... Amma elə buna benzər bir şeydir. Mən başa düşürəm ki, indi belə şeýlerin sənin üçün böyük əhəmiyyəti yoxdur. Mən başa düşürəm ki, o zaman bir tədbir görməyin əhəmiyyəti daha çox olardı, indi isə yox. Lakin yənə də mən öz təklifimlə ürəkdən səndə bir maraqlı oyatmaq istəyirdim. Mən fikir-leşirdim ki, bu bir başlangıç olar. Vicdanla deyirəm, mən istərdim ki, bu bizim barışmağımız üçün ilk addım olsun. Axı biz necə olsa qardaşıq.

— Bəli, — deyə Lester təsdiq etdi. — Biz qardaşıq.

O bu sözlərdən nə qədər istehza olduğunu düşünürdü. Robertin qardaşlıq hissi keçmişdə ona çoxunu yardım etmişdir? Əslində, başqa bir adam deyil, məhz Robert onu missis Ceraldla evlenməyə sövq etdi, nəticədə həqiqi əzab çəkən tekçə Cenni olsa da, Lester indiyədək Robertin əlindən acıqlı idi. Doğrudur, onu ata varidatının dörrdəbirindən Robert məhrum etmədi, lakin bunu almağa da kömək etmədi, indi isə elə bilir öz təklifi ilə bütün işləri dərhal düzəldəcəkdir. Bu, yaxşı deyil. Həm də axmaqlıqdır. Ümumiyyətlə, həyat qəribə şeydir!

Nəhayət, o, qətiyyətə dedi:

— Yox, Robert. Mən sənin mülahizələrini anlayıram. Lakin bunnarın mənim nəyimə lazım olduğunu bilmirəm. Əlinə fürsət düşmüşdür, özün də istifadə et. Mən istəmirəm. Sən o aksiyaları alsan, bütün lazım gördüyü tədbirləri həyata keçirə bilərsən, mən indidən bunnarın hamısına razılıq verirəm. İndi mən kifayət qədər varlıyam. Olan olmuş, keçən keçmişdir. Hərdən səninlə görüşməkdən və səhbət etməkdən imtina etmirəm. Axı sənə də elə bu lazımdır. Sənin mənə təklif etdiyi kombinasiya isə köhnə divar çatımı malalamaq üçün adı bir suvaq kimidir. Sənə mənim hörmətim lazımdır — baş üstə. Mən sənə kin bəsləmirəm. Mən sənə ziyan vurmaq fikrində deyiləm.

Robert qardaşına baxıb qırmışdı. O, keçmişdə Lesteri necə incitmiş olsa da, indi ondan necə incisə də, yenə Lester gözəl adamdır.

— Bəlkə də sən haqlısan, Lester. Lakin bil ki, mənə xırda mülahizələr hakim deyildi. Mən həqiqətən səninlə barışmaq isteyirdim. Mən artıq bu məsələyə qayıtmayacağam. Yaxın zamanlarda Tsinsinnatiyə getmək fikrində deyilsən ki?

— Deyəsən, yox, — deyə Lester cavab verdi.

— Mən sənə təklif etmək isteyirdim, bizdə düşəsən. Arvadınla bərabər gel. Gəncliyimizi xatırlayaq.

Lester məhzuncasına dodağını qaçırtdı.

O, nəzakətlə:

— Nə olar, memnuniyyətlə, — dedi, özü isə düşündü ki, Cenni ilə olduğu vaxtlarda onu belə dəvətə layiq görmezdi. Cenni insancaşa münasibət bəsləməyi onun qohumlarına heç nə məcbur edə bilməzdi. “Bir də, kim bilir, — deye o düşündü, — bəlkə də onlar müqəssir deyillər. Allah xatirinə, qoy özləri üçün yaşasınlar”.

Qardaşlar bir az da danışdılar. Sonra Lester rəsmi görüş təyin etdiyini xatırladı və saata baxdı.

— Bir az sonra mən səni tərk etməli olacağam.

Robert:

— Mən də getməliyəm, — dedi.

Onlar qalxdılar.

— Hər halda, necə olsa, — deyə böyük qardaş pilləkenləri düşədüşə əlavə etdi, — mən ümid edirəm ki, gələcəkdə bir-birimizə çox da yad olmayıacaqıq.

Lester:

— Şübhəsiz, — dedi, — hərdən görüşəcəyik.

Onlar bir-birinin əlini sıxıldılar və lap dostcasına ayrıldılar. Sürətə uzaqlaşan Lesterin arxasında baxaraq Robert peşmançılıq duydu, dumanlı bir hiss, yerinə yetirilməmiş borcun boğuq təşvişi onu azaçıq düşündürdü. Lester ağıllı adamdır. Bəs nə üçün həmişə, hətta Cenni zahir olanadək, onların arasında nə isə bir sədd durdurdu? Robert özünün “qara hıyleləri” haqqında çoxdanckı fikirlərini xatırladı. Bəli, Lesterde çatmayan cəhət məhz budur — onda məkr yoxdur, o amansız ola bilmez. Ax, lənet şeytana!

Lester isə qardaşı haqqında düşünürkən esəbileşirdi. Lakin onda düşməncilik hissi yox idi. Axı Robert elə də pis deyil, hər halda bir çoxlarından pis deyildir. Nə üçün onu qinasın? Robertin yerində olsayıdı, özünün nə cür hərəkət edəcəyi həle məlum deyil. Robert pul içərisində üzür. O, özü də. İndi hər şeyin necə baş verdiyi ona aydınlaşdır — indi o, nə üçün qurban olduğunu, atasının böyük varidatının idarə edilməsinin nə üçün Robertə inanıldığı bilirdi. “Həyat belədir, — deyə o düşünürdü. — Nə fərqi var? Mənim yaşamağa pulum var. Başqa bir şeyin dərdini niyə çəkim ki?”

## LXI FƏSİL

Hansı bir qədim haqq-hesaba görə isə, yaxud daha doğrusu, əsrlərin təqdis etdiyi Tövrət ifadəsinə əsasən, insana yaşamaq üçün yetmiş il verilmişdir. İntehasız olaraq nəsildən-nəslə təkrar edilən bu formul insanların şüurunda elə kök salmışdır ki, inkarolunmaz həqiqət kimi qəbul edilir. Həqiqətdə isə insan, özünü məhkum hesab etsə də, orqanik olaraq beş dəfə artıq ömür sürməyə qadirdir. Əger o bədənin deyil, ruhun yaşıdığını, yaşın xülya olduğunu və ölümün olmadığını bilsəydi, onun həyatı doğrudan da xeyli uzun sürərdi. Lakin əsrlər boyu kök salmış fikri — hansı materialist hipotezlərin isə məhsulu olan bu fikri — şüurdan silmək olduqca çətindir, insanlar, sanki itaət və qorxu ilə qəbul etdikləri bu riyazi formula belə tabe olaraq, hər gün ölürlər.

Lester də bu formula inanırdı. Onun yaşı əllini ötmüşdü. O hesab edirdi ki, ömrünə uzaq başı iyirmi il, bəlkə də daha az qalmışdır. Nə

olsun ki, o hesəd aparılaşsı həyat keçirmiştir. Şikayət edilesi bir şey yoxdur. Ölüm gelirse, o buna hazırlıdır. O, ölümü iniltisiz, mübarizəsiz qarşılıyır. Axi həyat, özünün əksər təzahürlərində ancaq sarsaq bir komedyadan ibaretdir.

Hərə nəzər salırsansa – yalnız xülyalardır, bunu isbat etmək çətin deyil. Bəlkə ümumiyyətlə həyat yalnız xülyadır? Hər halda o yuxuya, çox vaxt pis yuxuya çox oxşayır. Onda həyatın real olması təsəvvürünü gündən-güne hansı qüvvə saxlayır? Adamlarla zahiri əlaqə: idarə heyətinin iclasları, ayrı-ayrı şəxsler və təşkilatlarla müxtəlif planların müzakiresi, arvadının zadəgan qonaqlıqları. Letti ona pərəstiş edir və onu özünün ağıllı, qoca filosofu adlandırır. Letti də Cenni kimi onun hər cür hərc-mərclik qarşısında soyuqqanlı və möhkəm qaldığına heyvət edirdi. Sənki taleyin ne zərbələri, ne təbəssümələri Lesteri həyəcanlandırmışa, yaxud müvazinətdən çıxarmağa qadir deyildi. O qorxmaq istəmirdi. O öz eqidəsindən, simpatiya və anti-simpatiyasından geri çəkilmək istəmirdi, onu bunlardan güclə ayırməq lazımlı gəlirdi, bu da hemişə müyəssər olmurdu. Öz ifadəsinə görə, o yalnız bir şey istəyirdi – “faktların gözünün içine baxmaq” və mübarizə etmək. Onu mübarizəye məcbur etmək çətin deyildi, ancaq bu mübarizə inadlı müqavimətdə ifadə olunurdu. Lester onu suya atmaq isteyenlərin bütün cəhdlərinə müqavimət göstərirdi. Axırdı onu itəleyib suya atdıqları zaman bələ onun müqavimət göstərmək zəruriyyətine dair görüşləri deyişilməz qalırdı.

Onun təhləbləri hemişə maddi qaydada olurdu, o ancaq dünya nemətlərini isteyir və yalnız en yaxşısına razı olurdu. Evinin divarları bir az solan kimi, o derhal qardinların çıxarılmasını, mebelin satılmasını və bütün evin başdan-başa təzelənməsini tələb edirdi. Səyahət etdiyi zaman pul yoluna döşənməli və yolumu təmizləməlidir. O, mübahisəni, lazım olmayan söhbətləri, özünün adlandırdığı kimi, “axmaq boşboğazlığı” sevmirdi. Onunla ya onu maraqlandıran mövzularda söhbət etmək, yaxud heç danışmamaq lazımdır. Letti onu gözəlcə anlayırdı. O zarafatıyanə Lesterin yanaqlarından tutur, yaxud hər iki eli ilə onun başından tutub inandırıldı ki, o, ayıdır, lakin çox gözəl və sevimli ayıdır.

– Bəli, bəli, bilirom, – deyə Lester donquldanırdı – mən vəhşiyəm. Son isə ehtimal etmək lazımdır ki, məlek mahiyyətinin qeyri-maddi inikasısan.

Letti isə:

– Bəsdir, sus, – deyirdi, çünki Lester pis niyyətlə olmasa da, bəzən onu çox sancırıdı. Belə hallarda Lester onu tez nəvazişlə sakit etmeye başlayırdı. O yaxşı bilirdi ki, Letti bütün enerjisine və müstəqilliyinə baxmayaq, ondan asılıdır. Lettiyə isə hemişə aydın idi ki, Lester onuz da keçinə biler. Qadına yazılı gələrək, Lester bunu gizlətməyə çalışır, özünü elə göstərirdi ki, guya Letti ona çox lazımdır, onuz yaşaya bilməz, lakin o ne özünü, ne Lettiyi aldatmağa müvəffeq olmurdu. Letti isə həqiqətən bütün qüvvəsi ilə ondan yapışırırdı. Bizim səbatsız, üzücdönük dünyamızda bu metanetli adam kimi müeyyen və sabit bir simanın seninlə yanaşı olması nə qədər əhəmiyyətlidir. Özünü qaranlıq otaqda işıqlı lampanın, soyuq küçədə alovlanan ocağın yanında hiss edirsen. Lester heç nəden qorxmur. O əmindir ki, yaşamağı bacarıır, ölməyi də bacaracaqdır.

Bələ temperament, təbii olaraq, her bir adamda və hər bir məsələdə özünü göstərməlidir. İndi, Lester özünün bütün maliyyə işlərini nizama saldığı və bütün telleri möhkəm surətdə əlində saxladığı zaman, onun varidatının böyük hissəsi ən iri kampaniyaların aksiyalarına qoyulduğu zaman Lesterin kifayət qədər boş vaxtı qalırdı, çünki bu kampaniyaların direktorlarının başqa bir işi yox idi – onlar yalnız öz şöhrətpərest administratorlarının təşəbbüslerini təsdiq edirdilər. O, Letti ilə Avropanın və Amerikanın dəbdə olan kurortlarını çox dolaşırırdı. O, qumar oynamağı sevmişdi, oyuna risk edərək böyük məbləğ qoymaq xoşuna gəlirdi – təkər vaxtında dayanmasa, ya şər lazımlı olan yerə dığırlanmasa, o, pulun hamisini itirməyə risk edirdi. Əyyaş kimi deyil, öz zövqü üçün yaşamayı və dostlarla yaxşı vaxt keçirməyi sevən adam kimi, o, şərabda daha artıq meyil göstərirdi. O ya heç bir şeyle qarışdırılmamış viski, yaxud yaxşı şərab növleri – şampan, köpüklenən burqon şərabı, bahalı, ruhu şənləndirən ağ şərab içirdi. O çox içə bilirdi, buna müvafiq olaraq da yeyirdi. Onun stolu üzərinə gələn yeməklər – məzələr, sup, balıq, bozartma, quş eti – birinci növ olmalı idi. Lester artıq çoxdan bu neticəyə gelmişdi ki, ancaq en qiymətli aşpaz saxlamağın mənası vardır. Onlar axtardılar və bir zaman milyoner – manufakturaçıda aşpazlıq etmiş qoca fransız Lui Berdonu tapdılar. Lester ona həftədə yüz dollar verirdi. Buna heyvət edənlərin suallarına isə cavab verirdi ki, heyvət bizi ancaq bir dəfə bəxş olunur.

Bələ fikirlərin təsiri altında Lester hər hansı bir şeyi dəyişməkde və düzəltməkdə aciz idi. Onun iradəsindən asılı olmayaraq, hər şey ona məlum olmayan məqsədə doğru gedirdi. O, Cenni ilə evlensəydi və ildə nisbetən az olan on min gəlir alsaydı, yenə bu görüşlərdən imtina etməzdi. Lester onunla eyni dildə danışan, onu olduğu kimi – yaxşı bir adam kimi tanıyan iki-üç dostunun cəmiyyəti ilə kifayətlənərək yenə eynilə bu cür iradəsiz yaşayacaqdı, Cenni isə yaşamayacaqdı.

Keynlərin həyatında mühüm hadisələrdən biri Nyu-Yorka köçmələri oldu. Missis Keynin yaxın dostları içerisinde bir neçə ağıllı qadın – Yeni İngiltərənin dörd yifz ən yaxşı ailesinin nümayəndələri var idi, elə onlar da Letti Nyu-Yorka köçməyə dilə tutmuşdular. Letti bu qərarı qəbul edərək, Medison-aveniyuya yaxın Yetmiş sek-kizinci küçədə ev tutdu, hər bir otağı müeyyən tarixi dövrün üslubunda bəzədi və ilk dəfə lap İngiltərə tərzində bütöv bir ştat xüsusi geyinmiş lakeylər tutdu. Lester onun bu şöhrətpərəstliyinə və dəb-dəbəli dekorasiyaları sevməyinə güldürdü.

– Hələ sən öz demokratığından dəm vurursan, – deyə o donıldandı. – Mən necə etiqadlı xəçpərəstəməsə, sən də o cür demokratsan.

– Heç də yox! – deyə Letti etiraz etdi. – Mən ən həqiqi demokratam. Ancaq biz hamımız öz sinfimizin adamlarıyıq. Sən də. Mən sadəcə şeylərin mətiqinə tabe oluram.

– Bu hansı cəhənnəmin mətiqidir? Yoxsa sən deyərsən ki, qırmızı məxmər geymiş eşikağası və nökər zəruriyyətin tələb etdiyi şeylədir?

– Əlbette, – deyə Letti cavab verdi, – zəruriyyət tələb etməsə də, bizim həyatımızın bütün quruluşu tələb edir. Səni nə belə təəccüb-ləndirir? Sən ki hər şeyin nöqsansız olmasını birinci olaraq təkid edirsən, sən ki balaca bir nöqsan görəndə birinci açıqlanırsan.

– Mən nə vaxt açıqlandım?

– Bəlkə, mən fikrimi düz ifadə elemədim. Lakin sən isteyirsən ki, hər şey idealcasına qəşəng olsun, hər bir şeydə üslub saxlanılsın. Sən özün bunu çox gözəl bilirsən.

– Fərz edək, lakin sənin demokratığının buna nə dəxli varmış?

– Mən demokrat qadınam. Bunu sən mənim əlimdən ala bilməzsən. Ürəyimdə mən hər bir başqa qadindan az demokrat deyiləm.

Men şeyləre sadəcə olaraq ayıq baxıram, mümkün olduqca, eynilə sənin kimi, heç bir şeydə özümə korluq vermirem. Hörmətli hökmədar, mənim şüə evimə daş tullamağın mənası yoxdur. Sizin də eviniz şəffafdır, mən sizin hər bir hərəkətinizi görürəm.

– Her halda mən demokratam, sən isə yox, – deyə Lester onu qızışdırıldı.

Bununla belə, Letti nə tədbir görürdüsə, Lester danışsız teqdir edirdi. Bəzən Lesterə elə gelirdi ki, Letti öz aləmini daha yaxşı idarə edir, Lester öz iş sahəsini belə idarə edə bilmir.

İntehasız yemək və içmək, bütün şəfəvəticili bulaqların suyunu bir-bir dadmaq, rahatlıq və ziynet içerisinde səyahət, gimnastikaya və idmana etinəsizlik – bunlar hamısı axırdı Lesterin səhhətini pozdu. Qanın həddindən artıq olması, onun bir zaman qüvvətli və çevik olan bədənin bütün funksiyalarına indi mane olurdu. Çoxdan bəri onun medəsi, qara ciyəri, böyrəkləri, dalağı həddindən artıq yüklenmişdi. Son yeddi ilde o çox kökəlmüşdi. Birinci növbədə böyrəklər, hemçinin beyin damarları işləməkdən imtina etməyə başladı. Qaydasında yemək, kifayət qədər fəal hərəkətli həyat tərzi və daha artıq ruhi müvəzinət şərtile Lester səksən və doxsan yaşımadək yaşaya bilərdi. Lakin o özünü kiçicik bir xəstəliyin ciddi təhlükə törədə bileceyi fiziki veziyətə getirib çıxarmışdı. Bütün bunların neticəsi yalnız bir şey ola bilərdi və bu da özünü göstərməyi ləngitmədi.

Bir dəfə Lester və Letti bir dəstə dostları ilə yaxtada Norveçin şimal sahilərinə yollandılar. Noyabrın axırında mühüm işlər Lesterin Çikaqoda olmasına tələb etdi. O, arvadı ilə şərtləşdi ki, milad günündə Nyu-Yorkda görüşəcəklər. Lester yola düşdüyüնü Uotsona xəber verərək Çikaqoya gəldi və "Auditorium"da düşdü – Çikaqodakı evi artıq iki il idi ki, atılmışdı.

Noyabrın son günlərində, Lester öz işlərini, əsasən, qurtardığı zaman qəfletən özünü pis hiss etdi. Həkim gəldi və onda çox vaxt qanın və ya hər hansı bir mühüm orqanın ciddi ümumi xəstəliyi neticəsində əmələ gələn bağırsaq pozğunluğunu söylədi. Lester çox eza-b çekirdi. Həkim onun ayaqlarını isti saxlamağı tapşırıdı, xardal döşəməsi və dərman yazdı. Ağrı sakitləşdi. Lakin fəlakətin yaxınlığını duymaq Lesteri üzürdü. O, Uotsandan xahiş etdi ki, Lettiyə telegram vursun. Lettiyə xəber vermək lazımdır ki, ciddi bir şey yoxdur, o adı

xəstələnmişdir. Lesterin yatağı önünde tibb bacısı növbə çəkirdi, nöker zehletökən görüşə gələnləri buraxmamaq üçün nömrənin qapısı yanında hazır dururdu. Letti Çikaqoya üç həftədən tez gələ bilməzdı. Lester artıq heç vaxt onu görməyəcəyini hiss edirdi.

Nə qədər qəribe olsa da, bu günlərdə o daima Cennini düşünürdü. Bunun səbəbi yalnız onun Çikaqoda olması deyildi, sadəcə, Cenni əvvəlki kimi onun ən yaxın adamı olaraq qalırdı. O bir qədər azad olan kimi bu dəfə onun görüşünə getməye hazırlaşırırdı. Elə birinci gün Lester Uotsondan onun əhvalını xəber aldı. Uotson dedi ki, Cenni əvvəlki kimi tək yaşayır və özünü yaxşı hiss edir. Lester onunla görüşmək istəyirdi.

Günlər bir-birinin ardınca keçir, onun hali yaxşılaşmırırdı, bu arzu isə qəlbində getdikcə böyüyür, alovlanırırdı. Dəhşətli ağrılar tutanda o əzab çəkirdi, elə bil bütün daxilini doğrayırdılar, sonra lap gücdən düşür, taqətsiz uzanıb qalırdı. Onun əzabını yüngülləşdirmək üçün həkim ona bir neçə dəfə morfi vurmuşdu.

Bir dəfə xüsüsilə kəskin ağrından sonra Lester Uotsonu yanına çağırırdı və tibb bacısını göndərməyi tapşırıb dedi:

— Mən sizdən bir yardım göstərmeyinizi xahiş etmək istəyirəm. Missis Stoverdən öyrenin, məni yoluxmağa gələ bilərmi? Yaxşısı budur, özünüz onun ardınca gedəsiniz. Mənə baxan qadını və Kozonu (lakeyin adı belə idi) yarım günlüyə, yaxud onun burada olduğu vaxtda başqa yerə göndərmək olar: nə vaxt gəlse, mənim yanımı buraxın.

Uotson başa düşdü, hissin bu təzahürü onun qəlbində eks-səda tapdı. Onun Cenniyə yazılı gəlirdi. Lesterə də ürəyi yanındı. O fikirləşirdi ki, cəmiyyət belə görkəmlı adaman romantik arzusunu bilsəydi, necə təəccüb qalardı.

Uotson Lesterə derin hörmət bəsləyirdi və həmişə yadında saxlayırdı ki, öz şəxsi rifahi üçün bu adama borcludur. O, Lesterə hər cür xidmət göstərməyə hazır idi.

Tutulmuş ekipaj onu sürelə Cənub rayonuna çatdırıldı. Cenni evdə idi. O, çiçəkləri sulayırdı. Uotsonu görərkən heyvət içərisində qasalarını qaldırdı.

— Missis Stover, mən sizin yanınızda kədərlə bir tapşırıqla gəlmisəm, — deyə o başladı. — Sizin... mən demək istəyirəm Mister Keyn bərk xəstələnmişdir. O, "Auditorium" otelindədir. O mənə tapşırırdı

ki, sizin ardınızca gelim. Xahiş edir siz onu yoxlayasınız. Əger mümkünsə, sizi onun yanına aparmağı rica etdi... Siz bu saat mənimlə gedə bilərsinizmi?

— Bəli, elbette, — deyə Cenni cavab verdi və onun simasında qəribe bir ifadə göründü, elə bil o tamamilə başqa bir şey fikirləşir, heç nə başa düşmürdü.

Uşaqlar məktəbdə idilər. Onun yeganə qulluqçusu olan qoca isveçli qadın metbəxdə oturmuşdu. Cenninin evdən getmesinə heç bir şey mane olmurdu. Lakin o, bir neçə gün bundan qabaq gördüyü yuxunu bütün təfsilati ilə xatırladı. O, yuxuda görmüşü ki, ətrafında əsrarəngiz qara bir göl vardır. Bu gölün üzərini duman, yaxud tüstü buludları almışdır. O, suyun zərif şəppiltisini eşitdi və hər yeri bürüyən qaranlıqdan bir qayıq göründü. Qayıq balaca və küreksiz idi. Öz-özüne hərəket edirdi. Orada Cenninin anası, Vesta və tanrıya bilmədiyi bir adam oturmuşdu. Anasının siması, sağlığında tez-tez olduğu kimi, saralmış və kederli idi. O, Cenniyə ciddi, lakin məhəbbət dolu gözləri ilə baxırdı. Cenni birdən-birə başa düşdü ki, qayıqda olan üçüncü adam Lesterdir. O, qasqabaqlı halda Cenniyə baxdı, Cenni onu heç bir zaman belə görməmişdi. Bu an anası dedi: "Bəsdir daha, vaxtimız qurtardı". Qayıq uzaqlaşmağa başladı, itkinin dözlüməz ağrısı Cennini sarsırdı. O qışkırdı: "Ana, məni tək qoyma!" Lakin ana yalnız ona dərin, müləyim, mehzun bir nəzər saldı və qayıq yox oldu.

Cenni qorxu içərisində ayıldı, ona elə gəldi ki, Lester yanındadır. Onun ciyninə toxunmaq üçün əlini irali uzatdı. Sonra tək olduğunu başa düşüb yataqda oturdu, gözlərini ovuşturdu. İki gün ağır, əzici hiss ona rahatlıq vermedi. Bu hiss yenice keçib getməyə başlayırdı ki, mister Uotson bu dəhşətli xəberle gəldi. Cenni otaqdan çıxdı, bir az sonra paltoda və şlyapada qayıtdı, onun yeri, siması — hamısı onun həyecanını bürüzə verirdi. Cenni hələ indi də çox qəşəng idi — qamətli idi, gözəl geyinmişdi, aydın və mehriban nəzərlərə baxırdı. Lester heç vaxt ondan tamamilə üzülfəsə bilmediyi kimi, Cenni də ürəyində Lesterdən ayrılmamışdı. Onun bütün fikri, bərabər yaşıdları illerdə olduğu kimi, Lesterlə idi. Onun ən müqəddəs xatirələri Lesterin ona nəvazış gösterdiyi və onu güclə fəth etdiyi (yeni ki, mağara adımı öz rəfiqəsini belə fəth edirmiş) Klivlendlə bağlı idi. Cenni ona yardım etmək arzusu ilə yanındı. Lester onun arxasında

adam göndərmişdir – bu onu təkcə sarsıtmır, həm də gözlerini açırdı: deməli, gec olsa... yenə de onu sevir!

Ekipaj sürətli uzun küçələr boyu şəhərin dumanlara bürünmiş işgūzarlıq hissəsinə doğru şütüyürdü. Vəkil Cenninin fikirlərinə mane olmayaraq nəzakətlə susurdu. Çox keçmədən onlar "Auditorium" otelinə çatdılar. Uotson onu Lesterin yatdığı nömrənin qapısınadək ötündü. Cenni cəmiyyətə o qədər çoxdan çıxmamışdı ki, otelin dəhlizi ilə gedərkən hədsiz dərəcədə utanırdı. O, nömrəyə daxil olub Lesterin çarpayışına yaxınlaşdı, geniş açılmış, kədərlə dolu mavi gözlerini ona zilləyərək yerində donub qaldı. Lester iri, ağır başını balıncı qoyaraq yarı uzanmışdı. Onun qara saçlarına dən düşmüşdü. Ağılı, qoca, yorğun gözləri Cenniye mehbəbəncasına bir maraqla baxırdı. Bu saralmış, məşəqqətən dəyişmiş simanı görərkən yaxıcı bir ağrı Cennini titrətdi. O, Lesterin yorğan üzərindəki əlini yavaşca sıxıdı. Sonra əyildi və onun dodaqlarından öpdü.

– Lester, mən elə kədərlənmişəm ki, elə kədərlənmişəm ki, – deyə Cenni piçıldadı. – Sən o qədər də ciddi xəstə deyilsən, elemi? Sən sağalmalısan, həm də mümkün olduqca tez. – O ehmələ Lesterin əlini sıggalladı.

– Bəli, Cenni, – deyə o cavab verdi, – ancaq mənim işim xarabdır. Xəstəlik məni çox pis yaxalayıb. Bilmirəm, yaxamı birtəhər qurtara biləcəyəmmi? Yaxşısı budur, sən özün haqqında danış. Güzəranın necə keçir?

– Əvvəlki kimi, əzizim, – deyə Cenni cavab verdi. – Hər şey öz qaydasındadır. Sən nahaq yerə belə deyirsən. Sən sağalacaqsan, həm də lap tez.

Lester acı-acı gülümsədi.

– Sən elə düşünürsən? – O, şübhə ilə başını buladı. – Bir də, – deyə o davam etdi, – bu məni az narahat edir. Əyləş, əzizim, mən keçmişlərdə olduğu kimi, səninle danışmaq istəyirəm. İstəyirəm ki, sən mənim yanımda olasan.

O, köksünü örtürüb gözlerini yumdu.

Cenni stulu yatağın yanına çəkdi, əyləşdi və Lesterin əlini əlleri içərisinə aldı. Yaxşı ki, Lester onun dalınca adam göndərmişdir! Onun qəlbini şəfqət, məhəbbət, təşəkkür hissələri doldurmuşdu. Birdən-birə Cenni qorxudan üşüdü, titrədi: o, ağır xəstedir, bu dərhal görünür!

Lester deyirdi:

– Bilmirəm bundan sonra nə olacaq? Ləti Avropadadır. Mən çoxdan səni görmək istəyirdim. Bu dəfə mütləq səninlə görüşməyi qət etmişdim. Sən axı bilirsən: biz indi Nyu-Yorkda yaşayırıq. Sən bir az kökləibsen, Cenni.

– Qocalıram, Lester – deyə Cenni gülümsədi.

Lester gözünü ondan çəkməyərək:

– Bunun əhəmiyyəti yoxdur, – deyə etiraz etdi. – İş yaşda deyil. Hamı qocalır. İş kimin həyata nə cür baxmasındadır.

O susdu, gözlərini tavana zillədi. Yüngül ağrı ona keçirmiş olduğu əzəabləri xatırlatdı. Bu gün səhərki ağrılar bir neçə dəfə də təkrar olsa, o tab gətire bilmez.

Ağrı ötüb keçəndən sonra, o yenə dilləndi:

– Səninlə görüşmədən ölü bilməzdəm. Mən çoxdan sənə demək istəyirdim, Cenni – biz nahaq yerə ayrıldıq. İndi mən görürəm ki, bu lazım deyilmiş. Bu ayrılıq mənə səadət gətirmədi. Sən məni bağışla. Mən bunu etməsəydim, özüm üçün yaxşı olardı.

– Sən nə danışırsan, Lester, – deyə Cenni etiraz etdi və bu an onların bütün birgə həyatı xayalında canlandı. Onların həqiqi ittifaqının, həqiqi mənəvi yaxınlığının təcəssümü budur! – Özünü üzmə. Belə də hamısı yaxşıdır. Sən mənə qarşı çox xeyirxah idin. Sən mənim xatırıma bütün varidatını itirə bilməzdin ki. Bu vəziyyətdə mən özüm də daha rahatam. Əlbəttə, ilk vaxtlar çox ağır idi, ancaq, mənim əzizim, həyatda ağır şeylər azımdır?

Cenni susdu.

Lester:

– Yox, – dedi, – ayrılmagımız səhv idi. Lap əvvəldən heç nə lazımlı kimi getmədi. Lakin sən bunda müqəssir deyilsən. Məni bağışla. Mən bunu çoxdan sənə demək istəyirdim. Sənin gəlib çatmağınə mən çox sevinirəm.

– Rica edirəm, Lester, belə danışma, – deyə Cenni yalvardı. – Hər şey yaxşıdır. Sən heç bir barədə heyif silənməməlisen. Sən mənə nə qədər yaxşılıq edibsən. Mən fikirləşəndə... – Cenninin səsi titrədi, qırıldı. Məhəbbət və mərhəmət onu boğurdu. O, bir söz demədən Lesterin əlini sıxıdı. Onun ailəsi üçün Lesterin Klivlenddə aldığı ev yadına düşdü. Atasını necə öz yanına aldığı, onun bütün qayğı və nevazişləri gözü karşısındı canlandı.

— Mən sənə hamisini dedim, indi rahatam. Sən yaxşı qadınsan, Cenni. Yanına geldiyin üçün sağ ol. Mən səni sevirdim. İndi də sevi-rəm. Bunu da mən sənə demək istəyirdim. Adama qəribə gəlir, ancaq səndən başqa mən heç bir qadını ürəkdən sevməmişəm. Biz gərək ayrılmayaydıq.

Cenninin nəfesi tutuldu. Bu sözləri, yalnız bu sözləri Cenni uzun illər gözləmişdi. Ona yegane olaraq çatışmayan şey — cismanı olmasa da, ruhən onların yaxınlığının belə təsdiqi idi. İndi həyat onun üçün seadət olacaqdır. Ölüm də. Hicqarıqlar onun boğazını tutdu.

— Ah, Lester! — deyə Cenni səsləndi və onun əlini sıxdı. O da zəif suretdə Cenninin əlini sıxdı. Bir müddət ikisi də susdu. Sonra o yenə danışmağa başladı:

— Hə, sənin yetimlərin necədir?

— Gözəl uşaqlardır, — deyə Cenni cavab verdi. Sonra tərbiyə etdiyi uşaqlar haqqında müfəssəl nağıl etməyə başladı. Lester məmənünü-yətələ dinleyirdi, Cenninin səsi onu sakit edirdi. Cenninin təkcə burada olması onu sevindirirdi. Cenni getmək üçün qalxdığı zaman Lesterin qasıları iztirabla çatıldı.

— Gedirsən, Cenni?

— Mən burada qala bilərem, Lester, — deyə Cenni təklif etdi. — Özümə nömrə tutaram. Missis Svinsona isə məktubla xəbər verərem, hər şey öz qaydasında olar.

— Yox, nə üçün ki, — deyə Lester etiraz etdi, lakin Cenni başa düşdü ki, o, Lesterə lazımdır, Lester tək qalmaqdən qorxur.

Bu andan onun son saatınadək Cenni oteldən çıxmadı.

## LXII FƏSİL

Ölüm onu dörd gündən sonra apardı. Cenni bu dörd gündə demək olar ki, xəstənin yatağı önungdən çəkilmedi. Tibb bacısı çox razı idi ki, onu evəz edən adam gəlmüşdür, o tək deyildir. Həkim etiraz etmək istədi. Ancaq Lesterlə mübahisə etmək çətin idi.

— Mən ölməliyəm, siz ki yox, — deyə Lester qorxunc istehza ilə qeyd etdi, — icazə verin mən, necə istəyirəm, necə mənə xoş gəlir, ele də ölüm.

Uotson ancaq gülümsədi. Belə əyilmez mətanət o hələ görməmişdi.

Lesterə yazır, telefonla onun səhhətini soruşur, kartoçkalar daşı-yırdılar, onun xəstəliyi haqqında qəzetlərdə məlumat çap olunurdu. Robert onlardan birini oxudu və Çikaqoya getməyi qət etdi. İmocin də eri ilə geldi. Cenni öz nömrəsinə getdikdən sonra onları bir neçə dəqiqəyə Lesterin yanına buraxdırılar. Lester, demək olar ki, həmişə susurdu. Tibb bacısı xəbərdarlıq etmişdi ki, onunla çox danışmaq olmaz. Sonralar Lester Cenniye dedi:

— İmocin çox dəyişilmişdir — və artıq heç bir şey əlavə etmədi.

Lesterin öldüyü axşam missis Keyni vətene gətirən paroxod Nyu-Yorkdan üç günlük məsafədə idi. Lester son günlərdə daima Cenni üçün daha nə etmək lazım olduğunu düşünürdü, lakin yenə də bir şey qət edə bilmədi. Ona daha çox pul qoysun? Mənası yoxdur, pul Cenniye lazım deyildir. Məhz Lettinin indi harada olduğunu və bura nə vaxt gəlib çıxa biləcəyini düşündüyü zaman amansız ağrıları baş-ladı. İyne vurmağa macəl tapmamış o oldu. Sonralar müəyyən edildi ki, o, bağırsaq xəstəliyindən deyil, beyninə qan sızmاسından ölmüşdür.

Həyecandan və yuxusuz gecələrdən yorulmuş Cenni sanki dərdin ağırlığından daşa dönmüşdü. Lester onun fikirlərinə və hisslerinə o qədər uzun müddət hakim kəsilmişdi ki, indi sanki onun öz həyatı qurtarmışdı. Cenni onu elə sevirdi ki, yəqin başqa bir adamı belə sevə bilməzdi, o da Cenninin ona bu qədər ezziz olduğunu göstərməyi bacarındı. Cenninin dərdi göz yaşları ilə təselli tapmirdi, o ancaq küt ağrı duyurdu, sanki bütün hissəleri donmuşdu. Lester — onun Lesteri — ölükdən sonra da elə qüdrətli görünürdü ki! Siması sakit, amma qətiyyətli idi, əvvəlki kimi meydan oxuyurdu. Missis Keyn xəbər verdi ki, çərşənbə günü gələcəkdir. Dəfn təxirə salmayı qərara aldılar. Cenni mister Uotsondon öyrəndi ki, cənazəni Tsinsinnatiyə apara-caq və orada Peys ailəsinin nəslİ sərdabəsində basdıracaqlar. Qohum-lar gəlməyə başladıqda Cenni öz evinə qayıtdı: artıq onun burada qalmasının mənası yox idi.

Dəfn mərasimində həyatımızın nə qədər qeyri-normal olduğunu sezmək olardı. Teleqrafla missis Keynə xəbər verdilər ki, Lesterin cənazəsi mehmanxanadan İmocinin evinə aparılacaqdır. Tabutu, qar-dasının ölümündən bir neçə saat sonra Çikaqoya gəlmış Robert, Berri Doc, İmocinin əri mister Micli və üç hörmətli centlmen aparmalı idi.

Buffalodan Luiza və onun eri, Tsinsinnatidən öz eri ilə Emi gəlmişdi. Mərhumla vidalaşmaq üçün – kimi səmimi istəyinə görə, kimisi isə edəb qanunlarına görə gəlmış adamların əlindən evdə tərpənməyə yer yox idi. Lester və onun valideyni özlərini katolik hesab etdiklərindən, dəfn mərasimini keçirmək üçün katolik keşişi dəvət edilmişdi. Lester ona yad olan evin böyük qonaq otağında uzanmışdı, onun ayaqlarında və başında şamlar yanındı, mum kimi sarı barmaqlar sinəsinin üstündəki gümüş xaçı tuturdu. O özünü görə bilsəydi, gülümseyərdi. Şərti qaydalara riayət etməyi öyrənmiş, ənənəvi adətləri müqəddəs tutan Keyn ailəsi isə bunda heç bir qeyri-adilik görmürdü. Ruhanıllar, elbəttə, xidmət göstərməyə hazır idilər. Aile zəngindir, hamı ona hörmət edir, burada nə danışq ola bilər?

Çərşənbə günü missis Keyn Çikaqoya çatdı. Cenni kimi, onun da kədəri hədsiz idi. O, Lesteri ürəkdən sevirdi. Gecə, evdə her şey sakitləşdiyi zaman, o, qonaq otağına endi, tabut üzərinə əyləp onun titrəyən şam işığı ilə işıqlandırılmış sevimli üzüne baxaraq uzun müddət durdu. Göz yaşları yanaqlarından axırdı – o, Lesterlə nə qədər xoşbəxt olduğunu yadına salırdı. “Zavallı, ezip Lester, mənim zavallı qəhrəmanım”, – deyə o piçildədi və Lesterin soyuq əlini və yanaqlarını sıggalladı. Ona Cenninin arxasında Lesterin adam göndərdiyini demədilər. Keyn ailəsində heç kəs bunu bilmirdi.

Bu zaman Cənub tərəfdəki kiçik bir evdə başqa bir qadın qaytarılmaz itkinin ağrı və əzabını tək-tənha çökirdi. Bütün bu illər ərzində onun ürəyində inadla bir ümid şölelənirdi: bəlkə bir vaxt yenə birləşəcəklər. Doğrudur, Lester onun yanına qayıtdı, ölüm ərefəsində qayıtdı, lakin yenə getdi, haraya? Cenni artıq Lesteri görə biləcəyinə ümid etmirdi. Qəzetlərdə oxumuşdu ki, onun cənazesini mister Miclinin evinə aparmışlar. Ölə duası Cənub tərəfdə, en zəngin katolik kilsələrindən birində, İmocinin və onun erinin məhəlləsində olan müqəddəs Mixail kilsəsində oxunmalı idi. Sonra tabutu və cənazoni Tsinsinnatiye aparacaqlar.

Bu, Cenni üçün yeni dərd idi. O çox isteyirdi ki, Lesteri Çikaqoda dəfn etsinler, – o heç olmasa hərdenbir onun qəbri üstüne gedə bilərdi. Lakin onu bundan da məhrum etdilər. O heç vaxt öz taleyinin ağası olmamışdı. Həmişə başqları onun üzərində ağlıq etmişlər. Tsinsinnatidə olacaq bu dəfn ona Lesterdən son və qəti ayrılıq kimi

əzab verirdi, sanki məsafə nəyi isə dəyişdirə bilərdi. Nəhayət, o, ölü duası oxunan zaman gizlice kilsəyə getməyi qət etdi. Qəzətə yazılmışdı ki, mərasim saat ikidə başlanacaqdır, saat dördə cənazoni vağzala aparacaqlar, qohumları onu Tsinsinnatiye müşayiət edəcəklər. Cennin başına yeni fikir gəldi. O, vağzala gedə bilər.

Dəfn mərasimi kilsəyə çatmağa az qalmış qara geyimli bir qadın sıx vualda, yan qapıdan içəri daxil oldu, kenarda, yarıqaranlıq kündə oturdu. Kilsə boş idi, işıqlandırılmışdı, Cennini həyəcan bürümüşdü: o, yeri və vaxtı düzgünmü xatirində saxlamışdır? Lakin şübhə içərisində çox qalmadı, başı üzərində ağır matəm zəngi səsləndi. Sonra qara geyimin üstündən ağ cübbə salmış kilsə xidmətçisi mehrabə gəldi, şamları yandırdı. Xorda boğuş ayaq səsləri eşidildi – oxuyanlar öz yerlərini tutdular. Bəzi adamlar daxil olub skamyalarda oturdular, bunlar ya xüsusi dəvətnamə almamış tanışlar, ya da kilsə zənginin sosinə gelmiş yoldan keçənlər idilər.

Cenni heyret içerisinde etrafə nəzər saldı. O hələ heç vaxt katolik kilsəsində olmamışdı. Yarımqaranlıq, əlvan şüşəleri olan oxvari pəncərələr, ağ mehrab, şamların qızıl alovu – bütün bunlar ona dərin təsir buraxırdı. O, etrafındakı sırlı gözəlliyi dərinden duyur, itirdiyi seadətin qəm və qüssəsi qəlbini doldurub parçalayırdı. Sanki onun qarşısında bütün dumanlı qeyri-müəyyənliyi ilə həyat özü dayanmışdı.

Zəng hələ vururdu, budur, şey saxlanan yerden uşaqların təntənəli mərasimi göründü... Qabaqda ən balacası – on bir yaşında gözəl bir oğlan gedirdi, o, parlaq gümüş xaç aparırdı. Qalanları onun arxasında qoşa-qoşa gedirdilər, hər birinin əlində yandırılmış böyük şam var idi. Onların arxasında krujeva ilə örtülmüş qara geyimli keşş gedirdi, onun yanında iki xidmətçi var idi. Mərasim baş çıxış yolundan kilsə kənarına doğru uzaqlaşırıldı. Bir neçə dəqiqə keçdi, sonra iki xor səs-səsə verərək, latinca məhəbbət və ruhi dinclik haqqında ürəkyandırıcı dua oxudu.

İndi seslər ucalan kimi kilsənin qapısı taybatay açıldı. Yene gümüş xaç, şamlar, yeriyo-yeriyo duanın həyəcanlı sözlorunu deyən qışqabaqlı keşş, onun arxasında isə aram-aram yeriyoñ kışılərin çiyində gümüş dəstəkləri olan ağır qara tabut görünürdü. Cenni yerində donub qaldı, sanki görünməz bir qüvvə onun bütün hərəketlərini buxovlamışdı. O bu kışılərin heç birini tanımadı. O bir dəfə də olsun

ne Roberti, ne mister Miclini görməmişdi. Tabutun arxasında qoşa-qoşa gələn çoxlu adamlar içərisində o ancaq üçünü tanıdı; çoxdan ötüb keçmiş o gözəl günlərdə Lester onları Cenniye teatrda, yaxud restoranda göstərmişdi. Missis Keyn bir kişinin əline söykənərək qabaqda gəlirdi, onun arxasında qəmli, ciddi Uotson gəlirdi. O cəld ətrafa baxdı, görünür, gözləri ilə Cennini axtarırdı, lakin onu görmə-yərək nəzərlərini yena irəli zillədi. Cenni baxır, baxır, ürəyi getdikcə daha çox sıxlırdı. Bu təntənəli mərasim ona nə qədər yaxın idi, o bütün bu adamlardan nə qədər uzaq idi!

Merasim mehrabaya yanaşdı və burada tabutu yerə endirdilər. Onun üzərinə qara xaçlı ağ örtük – əzab emblemi saldılar, ətrafına uca şamılar qoydular. Xordan ahangdar səs eşidildi, tabuta müqəddəs su çılçıldılar, kilsə çıraqları yırgalandı, ibadət edənlər keşişin ardınca yavaş səsle “Pərvərdigara”, – deyə tekrar edirdilər, sonra isə katolik qanununa əsasən, “Müqəddəs Məryam” duasını oxudular. Cenni heyrət içərisində idi, – sarsılmışdı, lakin nə gözəl kilsə, nə dəbdəbəli mərasim onun dərдинin sərt ağrısını, qaytarılmaz itki hissini yumşalda bilmirdi. Şamlar, buxur iyi, oxunan nəğmələr – bütün bu gözəllik onun ürəyinin dərinliyinə nüfuz edir, onda ağır kədər oyadırdı, sanki hüznü melodiyadan və ölümün kölgəsindən başqa heç bir şey qalmamışdı. Cenni ağlayır, ağlayırdı. Missis Keynin də hicqiriqdan titrədiyini görərkən o nadənse təəccüb etdi.

Ibadət qurtardı, müsayiət edənlər karetlərə ayləşdiler və tabutu vağzala apardılar. Hami: dəvət olunanlar və yadlar getdikdən sonra kilsə boşaldı, Cenni də ayağa qalxdı. İndi o da vağzala gedəcəkdir, bəlkə o, tabutun qaona necə qoyulduğunu görə bilər. Yeqin onu əvvəlcədən platformaya qoyacaqlar, Vestanı aparanda belə etmişdilər. Cenni ekipaja oturdu, bir az sonra o, vağzalın qübbəsi altına daxil oldu. Əvvəlcə o, arxasından dəmiryolu uzanan uca barmaqlığın yaxınlığında dayandı, sonra gözləmə zalına keçdi və orada oturmuş adamları diqqətlə nəzərdən keçirdi. Odur, missis Keyn, Robert, mister Micli, Luiza, Emi, İmocin, onların yanında birisi də var. Cenni hiss edirdi ki, heç kəs onu bu adamlarla tanış etməsə də, demək olar ki, hər birinin adını yanılmadan deyə bilər.

O yalnız indi xatırladı ki, sabah bayramdır, hemdüsəma günüdür. Böyük vağzalı gurultulu, canlı izdiham doldururdu. Hər tərəfdə şən

uğultu var idi. Şəhərdən kənara gezməyə gedən adamlar istirahət və əyləncələrin ləzzətini indidən duyaraq ucadan gülür və səhbət edirdilər. Vağzala arasıkəsilmədən ekipajlar gəlirdi. Qatarları perrona verdikcə, gur səs vaqonlara minməyə dəvət edirdi. Lesterlə onun defalərlə getdiyi marşrutu aram-aram elan edərkən Cenninin ürəyi göynədi: “Detroit-Toledo-Klivlend-Buffalo-İlyu-York”. Sonra “Fort Ueyn-Kolumbus-Pittsburq-Filadelfiya. Atlantik-Siti” qatarını elan etdilər və nəhayət, “Indianapolis-Kolumbus-Tsinsinnati”... Vaxt çatdı.

Cenni taxta qutuya qoyulmuş tabuta bir daha nəzər salmağın mümkün olub-olmayacağı fikirləşərək bir neçə gözlemə zalından, onu sevgilisindən ayıran dəmir barmaqlığa doğru geldi. Birdən-bire o, gözlədiyini gördü. Baqaj vaqonunun dayanacağı yerə yük arabası yaxınlaşdı. Maraqlanan nəzərlərdən taxta, parça, gümüşlə yaxşı gizlədilmiş Lester – daha doğrusu – ondan qalan nə varsa, bu arabanın üstündə idi. Yük arabasının yanında əlləşən fəhlənin ağlına belə gəlmirdi ki, burada nə qədər dərd və məşəqqət gizlənmişdir. O hərədan bileydi ki, bu an Cenni üçün var-dövlət və ictimai mövqə bu barmaqlığın – onu sevgilisindən həmişəlik ayırmış bu keçilməz səd-din obrazında təcəssüm etmişdir? Həmişə belə olmuşdur. Bütün həyatı boyu var-dövlət və onda təcəssüm edən qüvvə Cennini sıxışdırılmış, müəyyən çərçivədən o yana buraxmamışdır. Görünür, onun alınına tələb etmək deyil, itaat yazılmışdı. Uşaqlıq dövründən başlayaraq zənginlər ordusu onun yanından müvəffəqiyyət marşı ilə keçib getmişdir. İndi kederlə onların arxasında baxmaqdan başqa Cenniye nə qalır? Cenniye yad olan bu ailədə Lester onların özünükü idi. Lesterə orada fəxri yer ayrırlılar, Cennini isə tanımaq belə istəmirdilər. O, üzünü barmaqlığa söykəyərək dayandığı zaman yenə: “Indianapolis – Kolumbus – Tsinsinnati” sözləri eşidildi... Perrona pencərələri gur işıq saçan uzun qırmızı qatar gəldi, baqaj vaqonları, sərnişin vaqonları, gümüşləri və ağappaq örtükleri ilə parlayan vaqon-restoran, bir neçə lüks-vaqon, qabaqda isə havaya tüstü və qıgilçım püsküren böyük qara parovoz.

Baqaj vaqonlarından biri yük arabasının yanında dayandı, oradan qatar yükləyicisi başını uzatdı və dönerək görünməyən kimə isə uca-dan dedi:

– Ey, Cek, tərpən, kömək elə. Mərhumu yükleyəcəyik.

Cenni heç bir şey eşitmirdi.

O yalnız bir şeyi – indice gözdən itəcək uzun qutunu göründü. O yalnız bir şeyi hiss edirdi – tezliklə qatar hərəkət edecek və hər şey qurtaracaqdır. Barmaqlıqda qapını açdırılar, sərnişinlər perrona axışdırılar. Odur, Robert, Emi, Luiza – onlar hamısı qatarın quyruğundakı yataq vaqonuna girdilər. Onlar artıq dostları ilə vidalaşmışlar, indi arxalarına baxmadan sürətlə gedirlər. Üç fəhlə “tərpenib” ağır yesiyi qaldırmağa kömək etdi. Lester vaqonun içərisində gözdən itdikdə Cenninin sinesində sanki nə isə qırıldı.

Sonra xeyli sandıq və çamadan yüklədilər, zəng çalındı, yük vaqonunun qapısı yarıyadək örtüldü. Səs eşildi: “Xahiş edirəm, yerlərinizi tutasınız!” Budur, böyük patovoz ağır-ağır yerindən tərpəndi. Zəng çalır, buxar gurultu ilə qopub çıxır, qara tüstü trubadan yüksəye qalxır, sonra aşağı enərək vaqonların üstünə matəm örtüyü salır. Ocaqçı sanki necə ağır qatarı aparmalı olduğunu hiss edərək, kömür atmaq üçün alovlanan peçin balaca qapısını açır. Peçin ağızı odlu bir göz kimi işildayır.

Cenni bu lövhədən sehrlənmiş kimi hərəkətsiz durdu. Saralmış, gözlerini geniş açmış Cenni, əllərini ovuşdurur, ancaq bir şey düşüñürdü – Lesteri aparırlar. Qurşunabənzər noyabr seması yollar üzərində sallanırdı. Qatar getdikcə uzaqlaşır, uzaqlaşırı, nəhayət, axırıncı yataq vaqonundakı qırmızı fənər tüstü dumanına bataraq gözdən itdi.

Yeqin şəhər kənarına getməye hazırlaşan bir adam Cenninin yanından keçərkən:

– Bəli, bəli, – dedi, – biz orada vaxtimızı çox gözəl keçiririk. Enni yadindadır mı? Cim əmi də, Ella xala da gedir.

Cenni heç bir şey eşitmirdi – nə bu sözləri, nə vağzalın qarma-qarşıq gurultusunu. Onun gözləri öndən qüssə ilə dolu olan tənhaliq illərinin uzun kələfi açılırdı. İndi nə olacaq? O hələ qoca deyil. Götürdüyü uşaqları təbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günler. Bəs sonra?..

## MÜNDƏRİCAT

Ön söz .....	4
--------------	---

### CENNİ HERHARDT

I fəsil .....	17
II fəsil .....	29
III fəsil .....	32
IV fəsil .....	42
V fəsil .....	50
VI fəsil .....	61
VII fəsil .....	74
VIII fəsil .....	81
IX fəsil .....	85
X fəsil .....	93
XI fəsil .....	97
XII fəsil .....	101
XIII fəsil .....	104
XIV fəsil .....	109
XV fəsil .....	112
XVI fəsil .....	116
XVII fəsil .....	121
XVIII fəsil .....	126
XIX fəsil .....	132
XX fəsil .....	136
XXI fəsil .....	138
XXII fəsil .....	144
XXIII fəsil .....	151
XXIV fəsil .....	158
XXV fəsil .....	161
XXVI fəsil .....	164
XXVII fəsil .....	169
XXVIII fəsil .....	175
XXIX fəsil .....	182
XXX fəsil .....	189

XXXI fesil	.192
XXXII fesil	.195
XXXIII fesil	.201
XXXIV fesil	.206
XXXV fesil	.208
XXXVI fesil	.212
XXXVII fesil	.219
XXXVIII fesil	.222
XXXIX fesil	.233
XL fesil	.239
XLI fesil	.241
XLII fesil	.244
XLIII fesil	.251
XLIV fesil	.255
XLV fesil	.257
XLVI fesil	.264
XLVII fesil	.269
XLVIII fesil	.273
XLIX fesil	.276
L fesil	.279
LJ fesil	.285
LII fesil	.291
LIII fesil	.297
LIV fesil	.303
LV fesil	.309
LVI fesil	.316
LVII fesil	.318
LVIII fesil	.322
LIX fesil	.327
LX fesil	.333
LXI fesil	.341
LXII fesil	.350

**TEODOR DRAYZER**

**CENNİ HERHARDT**

“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

Buraxılışa məsul:	<i>Əziz Gülvəliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-ressam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifəleyicisi:	<i>Ələkbər Kərimov</i>
Korrektorlar:	<i>Sədaqət Əhmədova Fəridə Səmədova</i>

Yığılmağa verilmişdir 20.06.2006. Çapa imzalanmışdır 29.08.2006.  
 Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vəraqi 22,5. Ofset çap üsulu.  
 Tirajı 25000. Sifariş 124.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
 Bakı, Aşıq Ələsgər küçəsi, 17.